

Cabbar Mämmädov

# DİPLOMATİK PSİKOLOGİYA

(*Siyasi, ideoloji və psixoloji diversiya  
və anti-diversiyaların metodları*)

«SABAH» NÄŞRİYYATI  
BAKİ – 2001

**Cabbar Manaf oğlu Mämmädov:**  
**Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları).** Bakı,  
«Sabah» nəşriyyatı, 2001 – 161 səhifə.

ISBN 5 – 86106 – 225 – 0

Kitabda adı hayatdan tutmuş siyasetə və hərbiyyəyə qädär olduqca geniş bir diapazonda tətbiq olunan çoxlu sayıda diplomatik manevrərin, taktiki gedışlərin, psixoloji fəndlərin mexanizmi izah edilir, onlardan necə istifadə etməyin yolları göstərilir;

Kitabın birinci hissəsində – qədim Şərq əlbəyaxa döyüslərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyət aktının da özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə «oxumaq», ünsiyət zamanı təşəbbüs necə ələ almaq, liderliyə necə nail olmaq, kiməsə hər hansıa bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rayıni necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansıa bir əhval-ruhiyəni, həli, meyli necə formalasdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyəti necə qurmaq, səhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq və s. barədə bəhs edilir.

İkinci hissədə – konkret olaraq siyaset və hərbiyyədə istifadə olunan diplomatik manevr və fəndlərin texnologiyalarından bəhs olunur: Rəqib cəbhəsinin əsgər və əhalisinin mənəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını necə itirmək, onların döyüş qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi əməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmaga, dezertirliyə, komandirlərə tabe olmamağa, əsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addimlara, fəaliyyətlərə necə meyllandırmək, beynəlxalq siyasetdə və ümumən siyasetdə bütün bunlardan necə istifadə etmək və s. barədə səhbət açılır, bunların realizasi üçün konkret fənd və vasitələr göstərilir.

Metodika dünya psixologiyasında analoqa malik deyil.

Kitab xüsusi idarələr, diplomatlar, siyasetçilər, politoloqlar, hərb strateqləri, pedaqoqlar, psixoloqlar və ümumiyyətcə, praktik psixologiya ilə maraqlanan hər kəs üçün yararlı ola bilər.

M 0303000000  
029–2001 qrifli nəşr

Rəssami və dizayn tərtibatçısı: Lamiyyə Xankışiyeva

Kitabın mətni 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fälsfä və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun internet saytına daxil olunub ([http://phillaw.aznet.org/monru/mamedov\\_diplomatiya.htm](http://phillaw.aznet.org/monru/mamedov_diplomatiya.htm))

Kitabın hər hansı xarici ölkədə, o cümlədən, ələlxüsus, Türkiyə Cumhuriyyətində nəşrindən ilk bir il üçün heç bir qanorar täləb olunmur

© C.M.Mämmädov, 2001



# MÜNDÄRİCAT



<b>MÜNDÄRİCAT .....</b>	<b>5</b>
<b>ÖN SÖZ .....</b>	<b>8</b>
<b>MÜQÄDDEMÄ .....</b>	<b>12</b>
<b>1-Cİ HİSSÄ</b>	
<b>I fasil. DAVRANIŞ VƏ DÜŞUNCƏLÄRİN DETERMINASIYA MEXANİZMİ BARÄDÄ .....</b>	<b>19</b>
<b>I.1. MOTİVLÄR BARÄDÄ MÖVCUD NÄZÄRIYYÄLÄR .....</b>	<b>20</b>
I.1.1. Psixoanaliz názäriyyası .....	20
I.1.2. Analitik psixologiya .....	22
I.1.3. Individual psixologiya .....	23
I.1.4. Biheviorial-tälim cäräyani .....	24
I.1.5. Humanist psixologiya .....	26
I.1.6. Evolyusionizm .....	27
I.1.7. Sinergetika .....	30
I.1.8. Fälakät názäriyyası .....	31
I.1.9. Digär názäriyyälär .....	32
<b>I.2. MOTİVLÄR BARÄDÄ BİZİM QÄNAÄTİMİZ .....</b>	<b>32</b>
I.2.1. Genetik (irsi) amillär .....	33
I.2.2. Täbiät amilläri .....	41
I.2.3. Sosial amillär .....	45
<b>II fasil. KÄŞFİYYAT: İNSANLARIN FİKİRLÄRİNİ NECÄ «OXUMALB», ONLARI NECÄ TANIMALI .....</b>	<b>60</b>
<b>II.1. ŞÄXSİYYÄTİN XARAKTERİSTİKASI BARÄDÄ MÖVCUD NÄZÄRIYYÄLÄR .....</b>	<b>60</b>
<b>II.2. ŞÄXSİYYÄTİN XARAKTERİSTİKASI BARÄDÄ BİZİM QÄNAÄTİMİZ .....</b>	<b>63</b>
II.2.1. Şäxsüyyätin bioloji xarakteristikası (hamiya xas olan ümumi psixoloji älamätlär) .....	64
II.2.2. Şäxsüyyätin sosial xarakteristikası (färqli sosial qruplara xas olan psixoloji älamätlär) .....	65
II.2.3. Şäxsüyyätin individual xarakteristikası (Konkret färdlärä xas olan psixoloji älamätlär) .....	66
II.2.4. Şäxsüyyätin situativ xarakteristikası .....	67
II.2.5. Şäxsüyyätin relyativistik xarakteristikası .....	68
<b>II.3. ŞÄXSİYYÄTİN TÄDQİQ ÜSULLARI .....</b>	<b>70</b>
II.3.1. Diaxronik tädqiq üsulu .....	71
II.3.2. Sinxronik tädqiq üsulu .....	79
<b>III fasil. BİR SIRA TAKTİKİ RÄFTAR VÄ ÜNSİYYÄT FÄNDLÄRİ .....</b>	<b>90</b>
<b>III.1. NECÄ TANIŞ OLMALI? .....</b>	<b>91</b>
<b>III.2. SÖHBÄT QAYDALARI .....</b>	<b>103</b>
III.2.1. Riskli fikirläri necä ifadä etmäli? .....	110
III.2.2. Tänqid (irad) qaydalari .....	118
III.2.3. Etiraz, imtina qaydalari .....	120
III.2.4. Mövzudan mähäratlä yayınmaq qaydalari .....	122
III.2.5. Cavabdan diplomatikäsinä necä yayınmalı .....	124
III.2.6. Mövcud münasibati qoruyub saxlamağa və daha da inkişaf etdirmäyä imkan verän qaydalar .....	126
III.2.7. Mahir hämsöhbät ola bilmäk qaydalari .....	128
III.2.8. Mahir dñlüyici ola bilmäk qaydalari .....	130
<b>IV fasil. ATAKA: İNSANLARA NECÄ TÄSİR GÖSTÄRMÄLİ .....</b>	<b>132</b>
<b>IV.1. PSIXOLOJİ TÄSİRLÄRİN FORMALARI .....</b>	<b>120</b>
IV.1.1. Täbliğat metodları .....	120
IV.1.2. Täşviqat metodları .....	149
<b>IV.2. PSIXOLOJİ TÄSİRLÄRİN METODLARI .....</b>	<b>149</b>
IV.2.1. Cadu, tilsim, ekstrassensorika .....	133
IV.2.1.1. Cadugärliyin tarixi .....	133
IV.2.1.2. Cadugärliyin növləri və mexanizmi .....	133
IV.2.2. Tälqin: İnsanları ayıqkän necä hipnoz etmäli? .....	133
IV.2.2.1. Avtoritet və etimada äsaslanan tälqin .....	133
IV.2.2.2. Qarşı täräfin zäifliklärindän istifadä yolu ilä häyata keçirilän tälqin .....	133
IV.2.2.3. Situativ faktorlara istinadän häyata keçirilän tälqin .....	133
IV.2.2.4. Tälqin materialının mäzmunu faktoru .....	133

IV.2.2.5. Tälqin texnikası faktoru.....	133
<b>IV.2.3. İnandırma, aldatma və dezinformasiya metodları.....</b>	<b>165</b>
IV.2.3.1. Nümayiş manipulyasiyaları .....	165
IV.2.3.2. Təsvir manipulyasiyaları .....	165
IV.2.3.3. İzah manipulyasiyaları.....	165
IV.2.3.4. Arqumentasiya manipulyasiyaları .....	165
<b>IV.2.4. Sanksiya .....</b>	<b>191</b>
IV.2.4.1. Psixoloji sanksiyalar ( <i>diversiya</i> ).....	191
IV.2.4.2. Siyasi-inzibati sanksiyalar ( <i>diversiya</i> ).....	191
IV.2.4.3. İqtisadi sanksiyalar ( <i>diversiya</i> ).....	191
IV.2.4.4. Texnoloji sanksiyalar ( <i>diversiya</i> ) .....	191
IV.2.4.5. Hərbi sanksiyalar ( <i>diversiya</i> ).....	191
IV.1.4.5.1. Psixotron silahlar .....	191
IV.1.4.5.2. Psixotrop preparatlar .....	191
IV.1.4.5.3. Partlayıcı maddələr ( <i>gksplozivlär</i> ).....	191
IV.1.4.5.4. Kimyävi silahlar .....	191
IV.1.4.5.5. Bioloji ( <i>bakterioloji</i> ) silahlar .....	191
IV.1.4.5.6. Tektonik silahlar .....	191
IV.1.4.5.7. Genetik silahlar.....	191
IV.1.4.5.8. Zoo – silahlar .....	191
IV.1.4.5.9. «Humanist» adlandırılan bir sıra müasir silahlar. ....	191
<b>II HİSSƏ</b>	
<b>V fasil. VİRTUAL MÜHARİBƏ METODLARI (Soyuq mühəribə metodları).....</b>	<b>309</b>
<b>Davranış və düşüncələrin neyrostrateji programlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba!»).....</b>	<b>309</b>
V.1. İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı.....	314
V.2. Cəhdləri necə blokirovkalamalı, äleyhfääliyyətlərin qarşısını necə almalı.....	323
V.3. İnqilabları necə formalasdırmalı, situasiyaları necə dəyişməli .....	330
V.4. Qüvvələr (şäxsiyyətlər, dövlətlər...) äleyhinə fääliyyətlər .....	338
V.5. Räqib cəbhəsi daxilinə necə iğtişaş salmalı .....	342
<b>■ Təzviq taktikaları ilə əlaqədar bir sıra nüanslar .....</b>	<b>399</b>
<b>ÄLAVÄ:</b>	
Bəzi dövlətlərin «Psixolojiämaliyyat» instruksiyalarından parçalar .....	399
<b>AÇIQ CÄMIYYÄT: Müsbət və mənfi təräfləri .....</b>	<b>401</b>
<b>Qarabağ mühəribəsi ilə əlaqədar bəzi çıxarışlar .....</b>	<b>410</b>
<b>Ädäbiyyat siyahısı.....</b>	<b>420</b>



---

## ÖN SÖZ

---



**Cabbar Mämmädovun «Diplomatik  
psixologiya» monoqrafiyasına  
AMEA-nın Fälsäfə vä Siyasi-Hüquqi  
Tädqiqatlar İnstıtutunun**

**R Ä Y İ**

Cabbar Mämmädovun "Diplomatik psixologiya" monoqrafiyası sosial psixologiyada az öyränilmiş vä dövlät idaräciliyi, siyasät, ideologiya vä hərb sahəsi üçün xüsusi ähämiyyät käsib edän bir sahəyä häsr olunmuşdur. Qeyd olunmalıdır ki, tädqiqat ciddi metodoloji əsasən vä elm üçün xüsusi ähämiyyät käsib edän bir sıra mäsälälärä ciddi mäntiqi-ardicil baxış sistemində malikdir. Deyilən mäsälälär sırasına aid oluna bilär: 1) Davranış vä düşüncələrin determinasiya mexanizmi; 2) Şäxsiyyətin psixoloji portreti vä individual imkanlarının spesifikasi; 3) Müxtəlif şərait üçün färqli ünsiyyət metodları vä rəftar taktikaları; 4) Konkret situasiyalarda insana täsir vä onu inandırma metodları; 5) Virtual mühəribə metodları; vä s.

Täkcə yuxarıda qeyd olunan bu mäsälälərin siyahısı özü mäsälənin qoyuluşunun orijinallığını, bir sıra elmi praktik mäsälälərə müəllifin biopsixologiya, psixologiya, sosiologiya, tarix vä s. kimi digər elmlərlə kəsişən elmlər prizmasından baxmağa cähd etməsini göstərir. Müəllif sübut etməyə çalışır ki, insan potensialı vä onun bütün yaradıcılıq ehtiyatından, ideologiya vä hərb strukturları kimi cəmiyyətin ähämiyyətlidə dövlət institutlarında böyük effektivliklə istifadə oluna bilär. Bizim fikrimizcə, burada müəllifin Azərbaycanın hərb mäktəbində çox az öyränilmiş "Virtual mühəribə" metodlarının araşdırılmasına cähd etməsi xüsusilə diqqətəlayiqdir. Mäsäləyə Azərbaycanın bu gün düşdürü tarixi şəraitin spesifikasi aspektindən baxılsa, o zaman Cabbar Mämmädovun hərbi ämaliyyatlar şəraitində taktika vä strategiyanın sosial-psixoloji aspektləri baradə äldə etdiyi nəticələri Azərbaycan üçün bu gün kifayət qädär böyük ähämiyyət käsib edän hərb sferasında uğurla istifadə oluna bilär.

Cabbar Mämmädovun "Diplomatik psixologiya" kitabı baradə fikirlərimizi ümumiləşdirərək, äminliklə demək mümkündür ki, müəllif bu işində tädqiq etdiyi problemə cəsarətli analitik qabiliyyət, mäntiqi-ardicil vä sistemli baxış nümayiş etdirir. Nəzərə alınsa ki, C.Mämmädov yalnız orta mäktəb bitirib, o zaman şübhəsiz ki, biz qarşımızda özünütəhsil yolu ilə ähämiyyətlə səviyyəyə qalxa bilməş fenomenal bir şäxsiyyətin parlaq nümunəsini görürük. Vä güman edirik ki, çox yaxın vaxtlarda o, nəzəriyyə sahəsində äldə etdiyi qənaatlərinin cəmiyyətimizin dövlət ähämiyyətlə sferalarında praktik tətbiqinə nail olacaq vä bununla da, bugünkü cəmiyyətimiz üçün nəzəräçarpacaq faydalara gətirə biləcəkdir.

*Azərb. Milli Elmlər Akademiyasının  
«Fälsäfə vä Siyasi-Hüquqi  
Tädqiqatlar İnstıtutu»nın direktoru  
fälsäfə elmləri doktoru,  
prof. Y.I.Rüstəmov*



---

### **BDU-nun Psixologiya Kafedrasının 23.02.1998 tarixli ümumi iclasının protokolundan çıxarış (bir parça)**

---

«...Cabbar Mämmädovun işləri ilə tanışlıq göstərir ki, müəllif yazdığı mäsälälər haqqında hamiya mä'lum olan ümumi, bayağı häqiqətləri təkrar etməyib, tädqiq etdiyi psixoloji fenomenlərin mexanizminə nüfuz etməyə, onu açmağa çalışmışdır vä buna əsasən nail olmuşdur. Müəllif müxtəlif mäsälälər haqqında indiyə qädär o şəkilidə, o tərzdə, o häcmdə, o mövqedən söylənilməmiş fikirlər söyləmişdir vä özü də, o, bu fikirləri mäisət düşüncəsi səviyyəsində deyil, müasir elmin səviyyəsində söyləyə bilmişdir ki, bu da olduqca sevindirici bir haldır...

...Qeyd etməliyik ki, C.Mämmädovun işləri haqqında müxtəlif aspektindən çox fikir söyləmək olar. Onlar aktual mäsälälərə häsr olunmuşdur, mäzmunludur. Onlarda yeni fikir vä ya yeni fikir söyləmək cəhdii vardır. Yeni

fikir isə, çox vaxt mübahisəyə səbəb olur, müqavimətlə qarşılışır. Göndərişə əlavə olunan täqdimatdan görünür ki, müəllif gəncdir, hətta onun xüsusi ali təhsili də yoxdur. Belə bir väziyyətdə onun yazdığı məqalələr, yürütdüyü mühakimələrə əsasən son dərəcə iste'dadlı olduğu görünür. Müəllifdə tədqiqatçı alımə xas olan xüsusiyyətlər vardır. O, olduqca müşahidəcil və mə'lumatlıdır, orijinal elmi təfakkürə malikdir. Müəllif hadisələrə yeni mövqedən baxmağı, onları müasir məfhüm və vasitələrdən istifadə edərək təhlil etməyi və qiymətləri nəticələr çıxarmağı bacarır. Biz ona ugurlar arzu edirik». **/Kafedra müdürü: psixologiya e.d. prof.B.Əliyev/**

---

---

---



#### **ADPU-nun Ümumi Psixologiya kafedrasının rəsmi rəyindən parça:**

«Cabbar Mämmədovun psixoloji işləri ilə əlaqədar olaraq onu qeyd etməyi vacib sayırıq ki, yüksək professionallıqla yazılmış bu işlərlə biz çoxdan tanışq və müsbət qiymətləndiririk». **/Kafedranın müdürü: prof. Abdül Əlizadə/**

---

---

---



#### **AMEA-nın «Falsafə və Sivasi-Hüquqi tədqiqatlar institutunun» «Sosial falsafə və sosiologiya» söbəsinin rəsmi rəyindən:**

«Cabbar Mämmədovun psixologiya sa sosiologiya sahəsindəki işlərinə BDU və ADPU-nun müvafiq kafedralarından verilən rəylərə tam şərikdir. /Şöbə müdürü: fəls.e.d. prof. Abülhəsən Abbasov/

---

---

---



«İlk olaraq onu deməliyik ki, biz Cabbar Mämmədovun falsafə, psixologiya, fizika, məntiq, dilçilik və digər elm sahələrindəki ehtiraslı, təmkinli, zəhmətkeş alımə xas olan, arqumentlaşmış işləri ilə çoxdan tanışq. Bu araşdırılmaların bir oxucu, bir müəllim kimi məntiqi təhlili bizə deməyə əsas verir ki, yüksək intellektual səviyyəli bir tədqiqatçının sahilsiz fitri istedadı və dəqiq elmi-sintetik ümumiləşdirmələri haqqında mütəxəssis alimlərimiz daha çox söz deməlidilər və buna ciddi zərurət də vardır». **/BDU-nun Falsafə kafedrasının rəsmi rəyindən parça/**

---

---

---



Elə ilk sətirlərdən qeyd etməyi vacib hesab edirik ki, Azərbaycan dövlətçiliyinin yeni formallaşmağa başladığı, cəmiyyətimizdə fəal şəkildə Qarabağ probleminin həlli yollarının araşdırıldığı bir vaxtda Cabbar Mämmədovun bu kitabı çox vaxtında yazılmış, aktual mövzuya häsr olunmuş, dövlətçilik baxımından əhəmiyyət kəsb edə bilən dəyərli əsərdir. Bir tərəfdən, müəllifin özünün Qarabağ müharibəsində şəxsən iştirak etməsi, digər tərəfdən isə, psixologiyadan tutmuş falsafəyə, fizikaya, linqvistikaya, məntiqə və s. qədər olduqca geniş diapazonda zəngin mälumata malik olması (*bu sahələrdə xüsusi əsərlərin müəllifi olması*) ona istər cəmiyyətimizin və istərsə də insanlararası münasibətlərin bir sıra problemlərinə orijinal bucaqdan baxmağa və bunlara dair yeni fikirlər söyləməyə imkan vermişdir.

Ümumi halda, biz müəllifin elmi fəaliyyəti ilə hälə 1998-ci ildən tanışq. O zaman onun psixologiya sahəsindəki ilk kitabının materialları bizim kafedrada (*BDU-nun psixologiya kafedrasında*) müzakirə edilmiş və kafedra heyətinin çox yüksək qiymətini almışdı. Elə o vaxtdan da onun çox istedadlı, orijinal düşüncə və mühakimə qabiliyyətinə malik, perspektivli bir gənc olması qənaətinə gəlməmişdir. Bu müddətdə fəaliyyətini uğurla davam etdirərək belə bir kitab səviyyəsinə gətirib çıxarması qənaətimizi bir daha təsdiqlədi və bizi sevindirdi. Özü də bu inkişaf təkcə işin kämiyyəti, həcmi mäsələsinə aid olmayıb, eyni zamanda, həm də keyfiyyətinə aiddir. Belə ki, müəllifin ävvəlki işləri ilə bugünkü işini müqayisə etdikdə onun bu müddətdə nə qədər püxtələşdiyinin, peşəkar bir səviyyəyə qalxdığının şahidi olmaq mümkündür.

Bütövlükdə C.Mämmədovun bu kitabını bir növ psixoloji təsirlərin ensiklopediyası adlandırmaq olar. Belə ki, burada psixikaya təsir edən demək olar ki, bütün növ metod, fənd və vasitələr cəmlənib, o cümlədən, texniki, kimyəvi, siyasi, iqtisadi və s. vasitələr də daxil olmaqla. Lakin müəllif təkcə bu metodları sadəcə olaraq pərakəndə şəkildə sadalamaq və izah etməklə kifayətlənmir. *Ävvəla*, o, bütün bu metodlar arasında än ümumi qanuna uyğunluqları müəyyənləşdirməyə və bunun əsasında psixologiya təsirlərin sistemini tapmağa cəhd edir və demək olar ki, buna da, əsasən nail olur. Belə ki, kitab müəllifin «Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu» adlandırıldığı orijinal bir təsir aparatinin yaradılması ilə tamamlanır. *Ikinci isə*, müəllif diqqətini təkcə nəzəri mäsələlərə yönəltməyib, eyni zamanda, izah etdiyi metodların adı häyatdan tutmuş, siyasetə və hərbi sferaya qədər olduqca geniş diapazonda tətbiq yerlərini də araşdırır, izah edir və än son

halda, bütün bunlardan Azərbaycan dövlətçiliyinin gücləndirilməsi və Qarabağ probleminin həlli mäsələlərində necə istifadə etmək barədə zəruri nəticələr çıxarırlar. Bütün bunlar da, kitabin həm nəzəri və həm də praktik baxımdan dəyərliliyini və dövlətçiliyimiz üçün əhəmiyyət kəsb edə biləcəyini göstərir.

Müəllif kitab boyu olduqca geniş diapazonda problemlərə toxunur. Buraya demokratiya, qloballaşma və s. kimi müasir dünyada aktual olan mäsələlərin psixoloji baxımdan olan analizindən tutmuş, psixologiyanın özünün bir sıra problemlərinə müəllifin orijinal münasibəti kimi rəngarəng mäsələlər aiddir. Şəxsiyyətin strukturunu «baş-beyin yarımkürələrinin funksional asimetriyası» nəzəriyyəsinin prinsiplərinə istinadən dörd səviyyəyə ayıraqla tədqiq etmək, bütün kitab boyu aparılan təsnifatların da bu prinsipə uyğunlaşdırılması, motivlər nəzəriyyəsi, tələbatlar nəzəriyyəsi, təlqin nəzəriyyəsi və b. barədə olan müəllifin orijinal mülahizələri və b. kitabda deyilən kateqoriyadan sonunculara aid olan nümunələrdəndir. Äləlxüsus, müəllifin düşüncə və yazı üslubunda olan olduqca güclü məntiqilik və sistemlilik, ona istənilən problemə yetərincə əhatəli nəzər sala bilməyə və onlardan obyektiv nəticələr çıxara bilməyə imkan verir.

Deyildiyi kimi, kitabın bütün mahiyyəti, müəllifin «Davranış və düşüncələrin neyrostrateji programlaşdırılması metodu» adlandırdığı yeni bir psixoloji təsir aparatinin yaradılması ilə tamamlanır. Müasir Qärbdə aktual olan «Neyrolinqvistik programlaşdırma» metoduna alternativ kimi yaradılan bu yeni aparatin bir sıra məqamları mübahisə doğura bilsə də, lakin «neyrolinqvistik programlaşdırma» (NLP) metodu ilə müqayisədə daha geniş tətbiq dairəsinə malik olmasına, universallığına, sistemliliyinə, əhatəliliyinə, praktikliyinə və metodiki əlverişliliyinə görə onu əhəmiyyətli bir psixoloji təsir aparati kimi qəbul etmək mümkündür. Müəllifin bütün kitab boyu maksimum ümumiliyə, sistemliliyə meyl etməsi, burada da ona hər bir situasiya və hər bir obyekt üçün yararlı ola biləcək universal bir aparat yaratmağa imkan vermişdir. Bu aparatin nümunələrə izah edərkən müəllifin adı hayatı situasiyalara nisbətən dönyanın hərb və siyaset tarixindən seçilən nümunələrə üstünlük verməsi, onun tətbiq mexanizmini izah edərkən Azərbaycan dövlətçiliyini və Qarabağ müharibəsini nümunə, hədəf kimi əsas görməsi ayrılıqda bu aparatin və bütövlükdə kitabın dəyərini və aktuallığını qat-qat artırır.

Elə bilirik ki, än azı, kitabda kimlərin nə vaxt öz düşmənlərinə heç bir müharibəsiz-filansız və ya minimal qüvvə sərfi hesabına, yalnız psixoloji fəndlərin köməyi ilə necə qalib gäləməsinə dair müəllifin dönyanın siyaset və hərb tarixindən seçərək cəmlədiyi nümunələr, Qarabağ probleminin həlli yolları üzərində düşünən hər bir käsə zəngin düşüncə materialı vermək və bu sahədə yeni səpkili konsepsiyanın yaranmasını stimullaşdırmaq baxımdan çox əhəmiyyət kəsb edə bilər. Häləliksə, müəllif özü «Soyuq müharibə aparmaq metodları» adı altında bu səpkili konsepsiyanın çox gözəl nümunələrində birini yaradıb.

Qeyd etməliyik ki, C.Mämmədovun bu kitabı qüsurlardan da xali deyil, onda mübahisə doğura biləcək məqamlar da yetərincədir. Lakin biz detallar səviyyəsində olan bu nuansları qabartmaqla kitabın ümumi əhəmiyyətinə heç bir xələl gətirmək istəməzdik. Äləlxüsus da, müəllifin yaradıcılığının inkişaf dialektikası ilə yaxından tanış olduğumuzdan, əminik ki, o özü gäləcəkdə bu qüsurları görüb aradan qaldıracaq.

Ümumilikdə, kitab məzmunludur, aktual mäsələlərə häsr olunub, dövlətçilik baxımdan çox əhəmiyyət kəsb edə bilər, orijinaldır, əhatəlidir, yaşıdan və peşəsindən asılı olmayıaraq hər käs üçün maraqlı və gərəkli ola bilər.

Müəllif son dərəcədə istedadlıdır, olduqca müşahidəcıl və məlumatlıdır, orijinal elmi təfəkkürə malikdir. Onda nəzəriyyəçi alımə xas olan nadir xüsusiyyətlər vardır. O, hadisələrə yeni mövqedən baxmayı, onları müasir məfhum və vasitələrdən istifadə etməklə təhlil etməyi və onlardan qiymətlə nəticələr çıxarmağı bacarır. Biz ona öz gäləcək fəaliyyətində uğurlar arzu edirik.

**I.Ä.Seyidov**

*psixologiya e.n., dosent.*

**R.Ä.Cavadov**

*psixologiya e.n., dosent.*

**M.V.Vəliyev**

*psixologiya e.n., dosent.*

# Başlayıram rähimli vä märhämätli Allahın adı ilä



## M Ü Q Ä D D I M Ä



### I

Yäqin, çoxları hayatıda elə insanlarla rastlaşış ki, onlar düşdürüyü mühitdä därhal başqalarından seçilir, nüfuz, hörmät, özgäləri üzərində hakimiyyät qazanır, onların dünyagörüşünä, hayatı tärzinä, düşüncəsinä və s. maneəsiz müdaxilə edib, täsir göstərir, onların idealına çevrilirlər. Belə adamlar, sanki, «hipnoz qabiliyyätli», «maqnitli» şäxsiyyätlardır. Onların hər sözündə bir hökm, qüvvə hiss olunur, ätrafdakılar özlərindən asılı olmayaraq onların iradəsinə tabe olur, istəyini, täləblərini yerinə yetirmək, ardınca getmək məcburiyyətində qalır, onların äleyhinə çıxmaga cürət etmirlər. Hami onlarla ünsiyyətə, dostluğa can atrı, sözlərinə bir ehkam kimi inanır, mübahisələrdə, konflikt məqamlarda onların üstünlüyü därhal názərə çarpır, baxmayaraq ki, onlar azdanışan, fiziki cähətdən başqalarından az seçilən olurlar, danışdıqlarında isə çox az vaxtda nə isə müayyənlilik, məntiqi ardıcılıqlı, dərin məlumatlılıq və s. olur.

Tarixin gedişatına täsir göstərib, dünya nizamını müayyən edən hämin liderlər – mähz bu tipli insanlardır. Onlar bir sözü ilə milyonları ayağa qaldırmağa, ardınca aparmağa, ölümə sürükləməyə, mähv etməyə qadirdirlər. Onlarda daim yuxarıda dayanmaq, başqaları üzərində hökmranlıq etmək, ätraf mühiti öz istəyinə uyğun dəyişmək və s. kimi keyfiyyətlər mövcuddur. Onların bu fenomenal xüsusiyyəti daim filosofların, psixoloqların, politoloqların, tarixçilərin və b. diqqət märkəzində durub, tarix boyu liderlik fenomeninin sırrını açmaq üçün milyonlarla düşünən beyin cəhd edib.

Burada mähz bu fenomenin şifrələri açılır.

Yer üzündə bütün cähətləri ilə biri-birinin täkrarı olan iki eyni insan tapmaq mümkün olmadığı kimi, onlar arasında yaranan ünsiyyət növləri, münasibət formaları da, özünün forma və mäzmununa, mäqsəd və xarakterinə, vasitələrinə və s. görə bir-birindən färlənir. Hər bir ünsiyyət növündə onun müəlliflərinin temperament, intellekt və xarakterindən tutmuş, onların dini, milli, irqi, irsi, cinsi, sinfi, siyasi və s. mənsubiyyətinə qädär elementlərin cizgiləri hakk olunur. Buraya, hämçinin müəlliflərin emosional väziyyəti, onların təhsil səviyyəsi, peşə yönümü, ictimai statusu, yaşı, bir-birinə münasibəti, istəkləri və s., eləcə də, səhbətin təklikdə, yoxsa publika qarşısında, öz cinsinin, yoxsa äks cinsin nümayändəsi ilə aparılması və s. kimi cähətlər də daxildir. Eyni zamanda, səhbətin ittiham, yoxsa müdafiə, sorğu və ya mäsləhət, təsəlli, yaxud da ki, provakasiya, və s. mäqsədi daşımı, dövrün iqtisadi, siyasi, hərbi, mädəni, sosial durumu və b. da, ünsiyyətin natiqəsinə täsir göstərən amillərdəndir.

Bütün bu ziddiyyətlərə, müräkkəbliyə, çoxşaxəliliyə, çoxplanlılığı və s. baxmayaraq, hər halda, ünsiyyət aktı müayyən qanuna uyğunluğa malikdir və bu qanuna uyğunluqları dərk edən şəxslər onun bu cür, göründüyü qädär də, xaotik proses olmayıb, äslində çox dəqiq riyazi səlisliyə, sistemli daxili quruluşa, sərrast mexanizmə malik gözəl bir psixoloji apparat olduğunu bilirlər. Bu apparatın «dili»ni bilən şaxslərsə insanlar üzərində hakimiyyətə malikdirlər.

Bu kitabda mähz bu apparatın mexanizmi izah edilir.

Burada – qədim Şərq albəyaxa döyüslərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da, özünəməxsus taktika və strategiyaya, hücum və äks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, räqibin zayıf cähətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə «oxumaq», ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, räqibə hər hansı bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir ähval-ruhiyyəni, hələ, meyli necə formalasdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, səhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq, istər ayrıca fändlərin və istərsə də, nähəng qrupların, kütlələrin, xalqların beyninə lazımı lozunları, inamları, baxışları, motivləri necə yerləşdirmək, räqib cəbhəsinin äsgər və ähalisinin mänəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliliyinin kompetentliyinə inamını necə itirmək, onların döyük qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi äməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmaga, dezertirliyə, komandirlərə tabe olmamağa, äsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz

dövlätlerinin, vätänlärinin, rähbürlärinin vä b. äleyhinä olan addımlara, fäaliyyätlerä necä meylländirmäk, siyasi mübarizädä bütün bunlardan necä istifadä etmäk vä s. barädä söhbät açılır, bunların realizäsi üçün konkret fänd vä vasiṭälär göstərilir.

Bu metodika – özünämäxsus psixoloji dzyü-do, xüsusi bilik, fänd vä värdislär toplusudur ki, o, räqibin tääbi zäif cähätörindän öz mäqsädläre üçün istifadä etmäk, onun psixikasını bir alät, cihaz kimi idarä etmäk, dünyagörüşünä, häyat tärzinä, davranışına, düşüncəsinä vä s. müdaxilä edib, täsir göstərmäk, ümumilikdä, müräkkäb insan münasibätleri laboratoriyasında rahat İslämäk üçün konkret resept, tälim, instruksiyadır.

Ondan müştäqil olaraq «psixoloji silah» yaratmaq işindä, insan beyninin proqramlaşdırılmasında, düşünän yeni näsil robotlarının (*süni şüurun*) yaradılmasında, cämiyyätlerin davranışının kibernetik modelinin işlänib hazırlanmasında, eläcä dä, ritorikada, diplomatiyada, pedaqogikada, kriminalistikada, reklam işindä, ideoloji müharibälärdä, linqvistika vä informasiya näzäriyyälärindä vä digär yerlärda istifadä oluna bilär.

O, eyni zamanda, gücsüzlärin özlärini güclülärin täsirindän, täzyiqindän, hückumundan, istismarından vä s. qoruması üçün dä äväzedilmäz silahdır, çünkü täsir – mexanizminin därgi ilä öz qüvväsini itirir.

Metodika, dünya psixologiyasında analoqa malik deyil.

## II

Necä etmäli ki, bir anda milyonlarla insan küçälrä çıxıb bir-birinä hücum çäksin, bir-birinin qanına susayıb ata-oğlunu, ana – qızını, övlad – valideyni, qardaş – qardaşı tikä-tikä doğramaqdan läzzät alsın, dünänä qädär can bir qälbädä olan şäxslär bu gün bir-birinä qänim käsilsin, beläcä milyonlarla insanın beyninä bir andaca iblis hakim olsun vä sonra sizin istädiyiniz bir vaxtda bu iblis onları buraxıb getsin vä hämin insanlar yenidän bir araya gälib, bir-biri ilä deyib-gülmäyä başlasınlar? Necä etmäli ki, hüdudsuz nifrät hissi ilä üstünüzä hücum çäkän düşmän äsgärläri bir andaca silahi yerä tullayaraq evlärinä dağılışib getsinlär vä ya kütlävi surätdä sizin täräfinizä keçsinlär, yaxud silahi bir-birlärinä, öz komandirlärinä, hökumätlärinä vä ya öz ähalilärinä qarşı çevirsinlär?

Fantastika vä ya vähşilikdir, deyilmi?

Här halda, insanların radioaktiv, bakterioloji vä kimyävi silahlarla kütlävi mähv edilmäsindän o qädär dä artıq vähşilik deyil vä insanların «zombiläşdirilmäsi» üzrä bu säpkili tädqiqatlar çoxdan bir sıra nähäng dövlätlerin gizli härbi laboratoriyalarında sinaqdan keçirilmäkdä vä praktikaya tätbiq edilmäkdädir. Bu kitabdan mäqsäd, mähz hämin tädqiqatların üzäridän «mäxfilik» qrifini götürräk onların sirrini nähäng dövlätlerin monopoliyasından çıxarmaq vä kiçik dövlätlerin dä, özünümüdafiä mäqsädilä bu cür maksimum ucuz vä maksimum effektli «silah»a malikliyini tämin etmäk üçün onun än ümumi konturlarını müäyyänläşdirmäk, sirri üzärinä müäyyän işiq salmaqdır.

## III

Mähdud miqdarda olan qıymätlı şeylärin bölüşdürümäsi ilä bağlı konfliktlarin meydana çıxmazı labüddür. Hakimiyyät, nüfuz, var-dövlät vä s. kimi qıt däyärlärdän daha çox pay götürmäk räqabäti dä, tarix boyu mövcud olmuş bütün bäsäri münaqışläri meydana çıxarıb. Nä iqtisadi münasibätlerin dinamikası ilä şartlanän formasiya tábäddülatları, nä başär tafakkürünün inkişaf dialektikası ilä hämahäng däyişän sivilizasiya täkamülläri, nä dä bir başqa nä isä min-min il ärzindä bu qırğınların qarşısını ala bilmäyib ki, bu da onun insan xislätinin därinlikləri ilä bağlı bir hal olduğunu düşümäyä äsas verir. Häqiqätdä dä bu belädir. Belä ki, tääbi seçmä vä yaşamaq uğrunda mübarizä deyilän – *bioloji*, dialektik ziddiyyät deyilän – *fälsäfi* qanuna uygunluqlar bu konfliktları legitimləşdirräk, onlara äzäli vä äbädi mövcudluq statusu verir, bununla sosiumun dinamik vä dialektik mövcudluq halını tämin edir. Digär mänada isä, istär zehni vä istärsä dä praktik sferada bäsäriyyätin fäth etdiyi här bir yeni pillä, äldä etdiyi här bir yeni nailiyyät – özlüyündä yeni norma vä däyärlär sistemi, o da öz növbäsindä yeni-yeni münasibätler täläb edir, meydana çıxarır ki, bu münasibät islahatlari da, lokal çärçiväda ayrı-ayrı fändlärin, qlobal miqyasda isä ayrı-ayrı dövlätlerin täräqqi vä süqutu şäklindä tázahür edir. Bu isä özlüyündä, inkişafin heç dä hämişä bir täkcä täkamül xätti üzrä cäräyan etmädiyini göstərir.

Bäs, bu konfliktların käskinliyini az da olsa zäiflädib, özünü bu ağrılı proseslärden, qismän dä olsa, necä sıqortalamalı?

Min-min il ärzindä bäsär filosofları bu problemin färqli häll variantlarını täklif ediblär: kimisi bunun hällini Atlantida kimi ideal dövlät quruluşunu täbliğ etmäkdä, kimisi şahları ädalätä çağırmaqdä, kimisi «qızıl era» fantaziyası ilä insanları şirnikläşdirmäkdä, kimisi bäsäriyyätä biosferada unikuum statusu veräräk onlara vähşi instinktlärin tázahürünü yasaqlamaqdä, kimisi ali etik vä estetik däyärlärin täntänäsindä, kimisi utopik cämiyyätler yaradaraq insanları mäcburän onun kazarmalarında yaşıtmaqdä, bir başqaları isä sair bu kimi yollarda görüblär. Fäqät, bütün bunların min-min il ärzindä Yer üzündä tökülnän qanların qarşısını almayıb, äksinä, yalnız bir qrup üräyitämiz, sadä insanın äl-qolunu bağlayaraq, onları bu yolu tutmayan digärlärinin qarşısında äliyalın väziyyätdä qoyduğundan vä onları Allahın onlara verdiyi bütün imkanlardan maksimum istifadä edib, yaşımaq uğrunda normal mübarizä apara bilmäkdän mährum etdiyindän, demäk mümkünür ki, bu variantların heç biri problemä adekvat yanaşma metodu olmayıb vä, bir para, tääbi seçmä prosesinin normal mäcrasını pozub. Buna görä dä, mäsälänin yeni häll variantları hälä dä axtarılmalıdır. Bu kitab mähz bu cähdlärdän biri kimi meydana çıxır.

Burada onların «tabu» qoyaraq yasaqladıqları hämin o düşüncälär, räftarlar, davranışlar və s. cidd-cähdlə pislänib gizlädilmir, xeyr. *Äksinä*, onların kütläviläşib hamının malına çevrilması üçün detallarına qädär açıqlanmasına säy göstərilir. Mäsälä burasındadır ki, digär növ täsirlärdän färqli olaraq, psixoloji täsirları neytrallaşdırmağın başlıca metodu – onun mövcudluğu faktını aşkarlamaqdır. Yəni manipulyasiyanın varlığını, tätbiqini müäyyänläşdirmək, artıq ani olaraq onun zärärsizləşməsi demäkdir. Bu baxımdan, ümumi oyun qaydalarından hamının xäbärdar olması, işin ziyanına yox, xeyrinədir. Belə ki, bu, kimlärinsə mälumat çärçivəsindəki boşluğa istinad edärək spekulyasiya aparan neçä-neçä manipulyatorun äl-qolunun bağlanmasına gätirib çıxarır. Üstəlik dä ki, bu variant, yuxarıda sadalanan sääblərə görə, ziddiyätlərin kökünün käsilməsinin qeyri-mümkin olduğu bu dünyada, insanların yaşamaq uğrunda apardığı mübarizəsini güc sferasından, ağıl sferasına keçirmək üçün äväzolunmaz vasitədir.

Kitabın bütün mahiyyəti bizim burada **«Davranış və düşüncälərin “Neyrostrateji proqramlaşdırılması” metodu»** adlandırdığımız yeni psixoloji täsir aparatının yaradılması ilə tamamlanır, ümumiləşir (*kitabın 2-ci hissəsi tam şäkildə ona häsr olunub*).

Ümumi qayä baxımdan, varislik mäsäləsinə gälidikdä isä, müäyyän mänada bu sahädä yalnız Makiavellinin (1469-1527) mövqeyi xüsusi qeyd oluna bilär. Belə ki, sosial dünyanın problemlərinə o da mähz bu prizmadan baxırdı. Lakin názärə alınsa ki, Makiavelli dünyaya yalnız feodal dövrünün qayda-qanunları eynäyindən baxıb, ondan sonra bäsäriyyät iki formasiya, iki dünya mührəbəsi və neçä-neçä inqilablar şahidi olub, nə qädär siyasi-härbi-psixoloji texnologiyalar işlənib hazırlanıb, o zaman bäsäriyyätin bu 500 illik dövrlük təcrübəsinin dä yeni aspektindən ümumiləşdirməyə ehtiyacı olduğunu aydın därk etmək mümkündür.

Kitabda yeri gälidikcə göstərilən bu yeni konsepsiya prizmasından, «nümunä» bähənəsi ilə, yaxın dövrün tarixinə bir daha názär salınır və onun metodları ilə XX äsr tarixinin bir çox sähifələri yenidən interpretasiya edilir – hansılar barəsində ki, demək olar hamı, o cümlədən, tarixçi, siyasetçi və politoloqlar da indiyə qädär tamam özgə mövqedə olub, başqa cür düşünüblər və düşünməkdädirlər.

Son olaraq bir daha qeyd edirik: Burada bütün bu «qadağan olunmuş» metodların müfəssəl açıqlanmasından yeganä mäqsəd ondan ibarətdir ki, onlar onsuz da güclülərə mälumdur və onlar onsuz da, bunlardan zäiflərə qarşı heç bir mähdudiyyät qoymadan istifadə edirlər. Qoy indi onlar hamının malına çevrilsin ki, heç olmazsa ümumi oyun qaydaları hamiya bälli olduğundan, aldanıb bu tora düşənlərin sayı azalsın. Digär tärəfdən isä, onlara diqqəti cälb etməklə, onlardan müdafiə variantlarının yaradılması da aktuallaşın.



## 1-Cİ HİSSÄ



*I фасил.*

### DAVRANIŞ VÄ DÜŞUNCÄLÄRİN DETERMINASIYA MEXANİZMİ BARÄDÄ

Näyä görä insanlar öz qarşılara hansısa mäqsädläri qoyub, onların realizası üçün canlarından belä keçirlär? İnsanı fäaliyyätä hansı spesifik motivlär tährik edir? Nähäng kütlälärin davranış və düşüncəsinin istiqamätini nälär müäyyänlaşdırır? Ümumiyyätcä, bäsäriyyäti qurmağa, yaratmağa, öyränmäyä, kosmoslara ucalmağa və ya dağıtmağa, mühabibälär etmäyä, özgä torpaqlarına göz dikmäyä nä vadar edir?

Bu kimi sualların cavabını bilmädän nähäng kütlälärin və ayrıca färdlärin davranış və düşüncəsini idarä etmäk qeyri-mümkündür. Bäsäriyyät tarixindä böyük rol oynamış dahi särkärdälär bu sualların cavabını qismän bildiklärindän dünya taleyindä äväzolunmaz rol oynaya bilmışdilar. Lakin onlar buna özlerinin keşmäkeşli hayat yollarında qazandıqları şäksi täcrübäläri äsasında nail olmusdular. Bu isä här adama näsib olmur və üstülik dä ki, här käsin hayatı individualdır. Bäs, bu mäşäqqätli yolları keçmädän buna necä nail olmalı?

Elm mähz bir-birindän zaman və mäkanca älcətməz uzaqlıqlarda yerləşmiş min-min insanın täcrübəsini cămlämäk, ümumiläşdirärök insan beyninin qavraya biläcäyi bir formata salmaq, onlar äsasında gäläcäk üçün proqnozlar vermek və onlar vasitəsilä ätraf dünya və insanları idarä etmeyin yollarını müäyyänlaşdırılmak mäqsädlä yaranıb. Färdi və sosial davranışların, düşüncälärin, meyl və ähvalların öyränilməsi, modelləşdirilməsi, reqlamentlaşdırilməsi, idaräciliyi mäsäləsi, kütlälärin və ayrıca färdlärin davranış və düşüncəsinin härükätverici qüvvəsinin mahiyyəti, tarixin gedisatına täsir göstərmiş böyük şäxsiyyətlərin fenomenal qabiliyyətinin sirri və b. bu baxımdan daim elmin diqqät märkəzindä olmuş predmetlərdändir. Bu müddətdä isä elm insanların davranış və düşüncälərinin motivləri sırasından bir sıra faktorları müäyyän etmäyä nail olub ki, bu da ayrı-ayrı fälsäfi və psixoloji názäriyyälärin, cäräyanların yaranmasına gätirib çıxarır. Bunların bir qismi aşağıdakılardır:



#### **I.1. MOTİVLÄR BARÄDÄ MÖVCUD NÄZÄRIYYÄLÄR**

##### **I.1.1. PSIXOANALIZ NÄZÄRIYYÄSİ**

Bu cäräyanın banisi Zigmund Freydin və onun ardıcıllarının fälsäfi baxışlarına görä bütün növ bäsäri fäaliyyätin äsasında Freydin Eros və Tanatus adlandırıldığı iki aks başlangıçın mübarizəsi və vähđati dayanır. Freydä görä bunlardan *birincisi* – hayatı, *ikincisi* isä – ölüm instinctidir. Bu *birinci* kateqoriyaya o «öz mövcudluğunu qoruyub saxlamaq täläbatını» (yəni, *adi fizioloji täläbatları*) və «özünəbänzärləri yaratma täläbatını» (yəni, *cinsi täläbatı*), *ikinciyä isä* – aqressivlik, sadizm, mazoxizm, özünäqäsd və s. bu kimi täläbatları aid edir. Freydä görä kainat lap ävväldän xaosa, dağılmağa meyllidir və yeganä olaraq hayatı bu xaosun mütäşäkkilläşdiyi qısa zaman käsividir. Lakin mütläq mänada yox. Belä ki, varlıqlar hayatı boyunca da olumla ölüm arasında qalır, sabitliklä xaos arasında çarpışırlar. Sabitlik halına Freyd – orqanizmin sağlam, normal vəziyyətini, xaos halına isä – äsäbi, gärgin, qeyri-taraz vəziyyətini aid edir. Freydä görä bu sonuncu halın başlıca sábäbi – onun Eros adlandırıldığı hämin o birinci instinctlərin normal ödänilä bilmämäsidir. Bunların ödänmäsinä mane olan başlıca baryerlär sırasında Freyd xüsusi olaraq praktik imkansızlığı və mänävi imperativləri vurğulayır. Mäsälänin mahiyyətini daha aydın çatdırmaq üçün o öz názäriyyäsini, älälxüsüs, şähvani duyğuların ödänmäsi timsalında izah edir.

Freydä görä instinctiv olaraq insanda mövcud olan cinsi täläbatlar, praktik imkansızlıq və ya mänävi baryerlär («super-Ego») sábäbindän ödänä bilmädikdä, itib getmeyärök şüur sferasından («Ego»-dan) tähätsüür sferasına («Id»-ä) sixışdırılır və burada özünün realizä momentini gözlämäyä başlayır. Bundan sonra tähätsüür onun ödänmäsi yollarını düşünüb tapmaq üçün mütämadi olaraq şüura «sifarişlär» göndərir. Onlara verilän här bir rädd cavabımisa, qeyri-mäntiqi prinsiplärle işläyän tähätsüür müştäqil bir sindrom kimi qäbul edärök növbäti däfä bunların här biri ilä älaqädar şüura ayrıca sifarişlär göndərir, onların cavabı ilä älaqädar yenä dä beläcä və s. Näticädä, orqanizmin başlıca idaräedici orqanını olan şüur eyni bir problemin analizi ilä händäsi silsilä üzrä artan häcmdä yüklandıyindän, getdikcä fäaliyyəti tromblanır, blokirovkalanır, öz normal iş funksiyasını itirir.

Orqanizmin daxilində gedän bu gizli proseslərsə zahirdə müxtəlif nevroz simptomları və orqanizmin normal iş ahənginin pozulması şäklində təzahür edir. Konkret olaraq, mähz bu səbəbdən, Freyd nevrozun başlıca (*daha doğrusu, yeganə*) səbəbini cinsi tələbatların normal ödənmäməsində göründü ki, Freyd konsepsiyasının, ələlxüsus bu məqamı häləlik onun än zäif hissəsi kimi qəbul edilir və, tarixən də, än çox bu hissə tənqidə məruz qalıb. Belə ki, Freyd ümumiyyətcə, insanın psixi təkamülündə seksual sferanın (*libido enerjisinin*) rolunu lazım olan qat-qat artıq dərəcədə mütləqləşdirir ki, bunun da belə olmadığı və psixi determinasiya prosesində cinsi fəaliyyətin (*və onun problemlərinin*) rolunun heç də digər faktorlardan çox olmadığı bugünkü psixologiya və psixiatriyada qeyd-şərtsiz olaraq isbat edilib (*bax: mäs., Error! Reference source not found.* säh. 29-30...).

Qayıdaq äsas mäsələyä. Sadalanan fazadan sonrakı mərhälədə artıq, beyindəki kämiyyät dəyişikliyi özünün keyfiyyət dəyişikliyi mərhäləsinə qädäm qoyur. Belə ki, väziyyətin təhlükəli häddə çatdığı mərhälədə avtomatik olaraq xilasedici blokiratorlar işə düşür və orqanizm öz-özünü məhv olmaq təhlükəsindən qorumaq, özünün başlıca idarəedici orqanı olan şüurun normal iş ahəngini bärpa etmək üçün ekstremal tədbirlərə əl atır. Freyd bu blokiratorlar yerində müxtəlif psixi müdafiə mexanizmlərini (*inkar, rasionallaşdırma, proyeksiya, sublimasiya, və s.*) göstərir. Onların fəaliyyəti nəticəsində individ, ya bu hissi ümumiyyətcə, süni şäkildə unudur və bəzən hətta orqanizmin cinsi funksiyası müvəqqəti dayanır (*hansının ki, nəticəsində cinsi sferada psixi mənşəli müxtəlif pozğunluqlar yaranır*). Ya da ödənməsi mümkün olmayan seksual arzular, istäklər, meyllär, häväslər, ehtiraslar və s. ödənməsi mümkün olan bir başqa formaya transformasiya (*«sublimasiya»*) olunaraq hämin formatında realizə tapır. Freyd bu sonuncu variant yerində müxtəlif bədii yaradıcılığı, ixtiraçılığı, peşə fəaliyyətini və b. göstərir.

Bir sözlə, Freyd här bir insan fəaliyyətinin motivi yerində tarazlığa meyl və daxili gərginliyi azaltmaq cəhdinin durduğunu (*homeostaz prinsipi*), här bir fəaliyyətin bu və ya digər formada insanın ödənməmiş qalan müxtəlif instinctiv (*irrasional*) impulslarının, arzularının, hissələrinin simvolikləşmiş, modifikasiyaya uğramış forması olduğunu iddia edir.

Haşiyə kimi qeyd edək ki, bir psixoterapevt kimi, Freyd insan psixikasında mövcud olan travmaları, sindromları aşkar edib, onları neytrallaşdırmağın, müalicə etməyin də metodlarından geniş bəhs edir. Lakin bizim üçün, ələlxüsus bu yuxarıda izah etdiyimiz məqamlar xüsusi əhəmiyyət kəsb etdiyindən onların izahına əlavə vaxt ayırmırıq.

### I.1.2. ANALITIK PSIXOLOGIYA

Analitik psixologyanın banisi K.Q.Yunq Freydin libidonu psixi enerji kimi interpretasiya etməsinə, nevrozların seksual mənşəli olduğunu iddia etməsinə, psixikanı kompensasiya prinsipi ilə işləyən qapalı avtonom sistem kimi täqdim etməsinə və s. etiraz edərək, insan psixikasında fərdi qeyri-şürurilikdən savayı, həm də daha dərin bir qatın – kollektiv qeyri-şürurilik mövcud olduğunu iddia edir. Yunqa görə bu kollektiv qeyri-şüruriliyin məzmununu bilavasitə müşahidə obyekti olmayan, lakin ätraf aləmdəki proyeksiyaları vasitəsilə qavranıla bilən ümumbəşəri ilk obrazlar – arxetiplər təşkil edir, hansılar ki, özlərini daha çox müxtəlif mifologiyalarda, simvolikalarda və s. bürüzə verir.

### I.1.3. INDIVIDUAL PSIXOLOGIYA

Adler və onun ardıcıllarının qänaätinə görə här bir fəaliyyətin äsasında kamillik arzusu və buna mane olan «natamamlıq kompleksi» dayanır. Onların fikrincə här bir kəsdə zäif də olsa bu arzu və kompleks mövcuddur. Və Adler här bir kəsdə bunun meydana çıxmışı mexanizmini də izah edir: körpə ikən gücsüzlük səbəbindən däflərlə keçirdiyi köməksizlik hissələri, bir qädər sonra ailədə özündən böyük və (*ya*) özündən kiçik qardaş-bacısı ilə münasabətdə formaləşən qısqanlıq duyusu, daha sonra kollektividə, cəmiyyətdə hansısa acizliyinə görə rastlaşlığı ugursuzluqlar və s. Adler bu kompleksin özünü xüsusilə qabarlıq bürüzə verdiyi hallardan ayrıca bəhs edir. Onun versiyasına görə şikət adamlarda bu kompleks özünü xüsusilə qabarlıq bürüzə verir: Korların digər hissəyatlарının hiper-inkişaf etməsi buna nümunələrdəndir. Dahi şäxsiyyətlərin də bir çoxunun əllil olduğu tarixdən məlumdur (*mäs., Homer, L.Eyler – kor, Beethoven, Sialkovski və b. – kar olmuşlar və s.*). Lakin o, bu versiyasının çərçivəsini bir təkcə fiziki əlliliklə məhdudlaşdırır. Adlerə görə, mäs., cirdən boyululuq da natamamlıq kompleksinin qabarlıq meydana çıxdığı ideal haldır. Versiyasını äsaslandırmak üçün o, bir sıra məşhur sərkərdələrin, o cümlədən, Sezarın, İsgändərin, Napoleonun, Hitlerin, Stalinin boyunun 165 sm.-dən çox olmamasını (*Avropa üçün bu çox alçaq boy hesab edilir*) nümunə gətirir.

Bir sözlə, Adlerə görə şäxsiyyətin bir sferasının deformasiyası digər sferasının fövqəlinkişafı ilə kompensasiya olunur, və ya istənilən bir sferadakı fövqələqabiliyyət digər här hansıa bir sferadakıa defektin kompensasiya formasıdır.

Adler özü äsasən fiziki qüsurlardan bəhs edirdi. Onun ardıcılları təkcə fiziki deyil, həm də psixi, sosial sferanın özünün bir sferasındaki qüsurun, digər bir başqa sferasında fövqəlinkişaf törədə bildiyini äsaslandıran faktlar toplamaqla Adlerin konsepsiyasını bir növ tamamladılar (*mäs., Lambrazo – Lange-Eyxbaum názəriyyəsi, Silvermen – Ayzenştadt názəriyyəsi və b.*). Onlar äsasən diqqəti bu faktın üstünə yönəldirdilər ki, bu gün dahi kimi tanınan şäxslərin böyük äksəriyyəti:

1) Ya psixi cähätdeñ xästä olublar: mäs., Petrarka, Molyer, Flober, Dostoevski, İsgändär, Sezar, Napoleon – epilepsiyadan; Jorj Sand, Mikellancelo, Bayron, Höte – psixopatiyadan; Platon, Dekart, Paskal, Nyütön, Faradev, Kant, Emerson, Darvin, Niçse, Spenser və b. – şizofreniyadan azıyyät çäkib vä ya birbaşa olaraq bu mäqsädlı xüsusi xästäxanalarda müalicä olunublar (*bax: 59 säh. 606; 124 säh. 357; 143 säh. 172...*);

2) Ya hälä çox erkän yaşlarından yetim qalıblar: mäs., I.Nyütön – hälä doğulmamışdan ävväl, V.I.Lenin – hälä körpä ikän, Q.Leybnis – 6, Humboldt – 9, N.Kopernik – 10, D.Mendeleyev – 14, Napoleon – 15, Bethoven – 16 yaşında atasını itirib vä s. (*Ätraflı bax: 124 säh. 168-169*);

3) Ya da onların hayatının ilk illäri vä ya elä bütün ömürləri bu vä ya digär formada çox ağır keçib (*bax: burada, säh. 28*).

Bir sözlä, Adler vä onun ardıcıllarının qänaätinä görə, istänilän davranış - bu vä ya digär formada insanların öz natamamlıqlarını tamamlamaq cähdi vä ya zäifliklərinä qalib gälmäk säyi ilä älaqädardır.

#### I.1.4. BIHEVİORİAL-TÄLİM CÄRÄYANI

Bu cäräyanın yaradıcısı D.Uotson hälä 20-ci äsrin ävvällärindän belä müddäa ilä çıxış etmäyä başladı ki, psixologiya şüür fenomeni ilä deyil, davranışla mäşgül olmalıdır. D.Uotsona, eläcä dä, onun ardıcıllarına görə istänilän növ fäaliyyät xarici stimullara qarşı cavablar silsiläsindän savayı özgä bir şey deyil (*reaktivizm prinsipi*). Başqa sözlä, här bir fäaliyyät, müstäsna olaraq ätraf dünyanın impulslarına qarşı orqanizmin verdiyi şartı vä şartsız reflekslər kompleksidir. D.Uotson bunu, sonradan psixologiyada машhurlaşmış aşağıdakı formulla ifadä etdi: S – R, yani ki, här bir reaksiya mütläq hansıa stimuldan doğur. D.Uotsonun bu düsturu sonradan onun ardıcılları (*älälxüssus, E.Tolmen, E.Tornday və b.Skinner*) täräfindän bir qädär täkmilläşdirilärök aşağıdakı varianta salındı: S – V – R. Bu aralıq mährälä, burada känar däyişänlerin dä rola malik olduğunu göstərirdi. Bu cäräyanın än görkämlı nümayändälärindän olan Skinner bu aralıq mährälänin mahiyyatını tam açaraq göstərdi ki, istänilän davranışını formalasdırıan stimulların hamısı heç dä bir-birinin eyni olmayıb, bir-birindän färqlänirlär. Skinner iki növ stimul növünü göstərir: mövcud vä gözlänilän (*tümidedilän*) stimullar. İnsan öz evindä oturarkän evin soyuq olduğunu hiss etdikdä därləhal qalxıb sobanı yandırır. Aksinä, isti olduğunu gördükdä sobanı söndürür, kondisioneri qosur vä s. Bu, ätraf dünyanın birbaşa täsirlərinə qarşı insanın verdiyi reaksiyalardır. Lakin heç dä bütün stimullar hämişə bu cür aşkar görünmäyä bilär vä insan vä ya bir başqa canlı, heç bir xarici stimul olmadan da müäyyän addımlar ata, reaksiyalar verä bilär. Mäsälän, çox vaxt ola bilir ki, insan özü istämädän dä sähär tezdän güclä yuxudan qalxır, işä gedir vä iş ürəyincä olmasa da belä, yenä dä axşama qädär bu işlä mäşgül olub, axşam geri qaydırır. Nä onu yuxudan durmağa mäcbur edän olur, nä dä işdä başının üstündä durub onu işlädän. Bununla belä, o bunları edir. Mäsälä burasındadır ki, burada onu fäaliyyätä tährik edän stimullar onun hämin bu davranışlarından ävväl yox, sonra yerläşir vä o da bunları görür, därk edir. Belä ki, o yaxşı bilir ki, yuxudan çätinliklə dä olsa durub işä getmäsä vä ya gedib iş görmäsä nä itirär, gedib işlərini yerinä yetirmäklä nä qazanar: bunları etmädikdä işdän qovula bilär, mävacibi käsilär, o da öz növbäsindä ona xeyli älavä problemlər gätirir, etdikdä isä ailäsinin, özünün dolanışacağını tämin edär, bir sıra älavä problemləri häll etmäk üçün imkan qazanar. Skinner bu iki növ stimulun (*yani, reaksiyanı qabaqcadan, yoxsa sonradan formalasdırıan stimulların*) törätdiyi davranışları da bir-birindän färqländirir vä o, bu birincini respondent, ikincini isä operand davranış adlandırır. Adı hayatıda insanın äli isti bir şeyə toxunarkän qışqırıb älini çäkmäsi, soyuq havada titräması, acarkän yemäk axtarması vä s. – bu *birinci*, qarşısına hansıa mäqsäd qoyub ona çatmaq üçün can atması, xeyirxah motivlərdən iräli gälärök kimdänsä hansıa bäd xäbəri gizlätämsi, övladlarını pis ämällärä görə căzalandırması, siyasi mübarizälärä qoşulması vä s. – bu *ikinci* növ davranışlara nümunälärdändir. Yani bu sonuncu hallarda insan, qabaqcadan işin näticəsini göz öönüne gätirib hansıa addımı atır vä ya ondan çäkinir.

#### I.1.5. HUMANİST PSIXOLOGIYA

20-ci äsrin 60-cı illärindä bir qrup amerikan psixoloqu, tanınmış amerikan psixoloqu Abraham Maslounun rähbärliyi ilä, psixanaliz vä biheviorizmä alternativ olan häyataqabil bir názäriyyä yaratmağı qarşısına mäqsäd qoydu. Müäyyän mänada ekzissensial fälsäfəyä äsaslanan bu yeni cäräyan, adı çäkilän här iki psixoloji cäräyandan färqli olaraq, insanın taleyinin hansıa irrasyonal häväslärdän vä ya ätraf dünyanın däyişänliklərindän asılı olmayıb, tam şäkildä insanın öz ağılı vä düşüncəsindän asılı olduğunu iddia edirdi. «Humanist psixologiya» adlandırılın bu yeni cäräyanı görə, insanı fäaliyyätä, onun daxilindä mövcud olan müxtäliif növlü täläbatlar vadar edir. Lakin insan bu täläbatları ödämäk yollarını seçmäkdä azaddır. Başqa sözlä, insan «seçim azadlığı»na malikdir vä mäqsädin häyatakeçmä vasislärlərini, mexanizmini seçmäk mäqamında o iradi bir mäxluqa çevrilir, täbiätin diqtäsindän känara çıxır. A.Maslou insanda adı bioloji täläbatlardan älavä, häm dä daha ali täläbatların olduğunu qeyd edir. Buraya inkişaf arzusu, yeni stimul axtarışları, özünürealizä täläbatları vä s. kimi srf insana mäxsus olan täläbatlar aiddir (*heterostaz prinsipi*). Maslouya görə, insanı öz qabiliyyätini, potensialını nümayiş etdirmäyä mähz bu sonuncular tährik edir. İxtiyari bir fäaliyyät mähz bu täläbatdan meydana çıxır.

## I.1.6. EVOLYUSIONIZM

Psixologiyada təkamül cəräyanı deyilən bir cəräyan da mövcuddur ki, o da psixologiyadakı bir sıra problemlərə ümumən biologyanın təkamül prinsipi aspektindən cavab tapmağa cähəd edir. Bu cəräyan – təbii seçmə qanunlarına əsaslanıb, bütün insanların qohumluğunu əsas götürən və insan təbiətinin universallığını ön plana çəkən bir nəzəriyyədir. Bu cəräyan tərəfdarlarının baxışlarının əsasında Darwinin təkamül nəzəriyyəsi dayanır. Ta Darwin dövründən bəri əksər bioloqlar inanırlar ki, canlı orqanizmlər milyon illər ərzində sağ qalmaq və öz nəslini qoruyub saxlamaq uğrunda räqabət aparıblar. Psixologiyada evolyusionistlər də bu versiyani inkişaf etdirərək iddia edirlər ki, təbii seçmə, informasiyanın o cür qavrayışına və bu cür davranışa aparır, hansı ki, müəyyən şəraitdə bu və digər genlərin saxlanılması və yayılmasına xidmət edir (157 säh. 227). Başqa sözlə, təbiət o davranış mekanizmlərini dəstəkləyir, müdafiə edir, hansılar ki, ətraf mühitin münbət şəraitindən təkan alaraq meydana çıxmış konkret növün genlərinin qorunub saxlanması və yayılmasına xidmət edir. Bu davranış tipinə meylli olmayan növlər öz genlərini bugünkü populyasiyaya qoruyub saxlamaq şansına malik olmayıblar (157 säh. 227). Əksinə, yaşamaq şansını artırın genlər zaman keçidkə daha çox nümayändəldər təhkim olunur (157 säh. 236). Ətraf mühitin təsirləri təkamül prosesində formalılmış davranış mekanizmləri ilə qarşılıqlı təsirdə eynilə fizikadakı sürtünmə qüvvəsi kimi fääliyyät göstərir (157 säh. 227).

Təkamülçülər cinslər arasındaki färqləri də reproduktiv strategiya baxımından izah edirlər: Onların fikrincə, təkamül, kişiləri qadında gänclik və sağlamlıq, və deməli, daha yaxşı reproduktiv potensial axtarmağa və ya qiymətləndirməyə meylləndirir. Qadınisa kişilərdə daha çox qida ələ gätmək və mühafizəçilik, müdafiəçilik kimi xüsusiyyətlər axtarmağa proqramlaşdırır. Bu, qadınların nayə görə yüksək sosial statusu olan kişiyyə ərä getmək tendensiyasını izah edir (157 säh. 548-549). Yeri gälmişkən, nəsilvermə simvolu olan qadın obrazının Yeni Eradan ävvəlki XV əsrə qädär qədim dünyadan hər yerində ibadət obyekti olması faktı da, qədim tarixdən məlumdur (*t/v.«Space»*, 15.11.01/17 : 50).

Onların fikrincə, kişilərin daha çox seksual təşabbuskarlıq göstərməsinin başlıca səbəbi bundan ibarətdir ki, kişi orta hesabla öz ömrü boyu trillion spermatozoid istehsal edir ki, bu da bioloji baxımdan äks cinsin yumurta istehsalından qat-qat ucuz başa gəlir. Qadın bir dölü inkişaf etdirib, sonra da doğulmuş körpəni qidalandırınca, kişi bir çox qadınları mayalandıraraq öz genlərini yaya bilər. Buna görə də, qadın tərəf-müqabilini sağlamlıq və perspektivlik əlamətləri əsasında seçərək öz reproduktiv resurslarını çox ehtiyatla xärcləyir. Bu zaman kişi öz genlərini gäləcək üçün qoruyub saxlamaq uğrunda digər kişilərlə räqabət aparır. Beləliklə, təkamülçülərin fikrincə, erkək cins kämiyyətə, dişi cins isə keyfiyyətə can atır. Təkamülçülər daha sonra ehtimal edirlər ki, fiziki cähətdən dominant olan erkəklər dişi cinsi daha asan ələ gätilərlər və bu da öz növbəsində nəsildən nəslə keçidkə kişi aqressivliyinin və dominantlığının artmasına gətirib çıxarıb.

Təkamül cəräyanı bütün bunlara əsasən proqnozlaşdırır ki, kişilər əbədi olaraq täminat və fiziki qorunmuş olduqlarını göstərməyə çalışası (*hansi ki, qadınlar tərəfindən yüksək qiymətləndirilir*), qadınlarsa öz növbəsində həmişə kişilərin yanında gənc və sağlam görünməyə cähəd edəsidirlər – hansı əlamətlər ki, yaxşı nəsilvermə qabiliyyətinin əlamətləridir. (157 säh. 241).

Devid Bass və onun älli ämkədaşlarının Zambiyadan Avstraliyaya qädär, 6 qitə və 5 adada, müxtəlif irqə, dinə siyasi sistemə, 37 mädəniyyət tipinə mənsub 10 000-dən yuxarı insan arasında apardıqları sorğu və araşdırılmaların materialları əsasında aparılan tədqiqatın nəticələrinə görə:

— Hər yerdə kişiləri yaxşı nəsilvermə xüsusiyyətləri, yəni gənc sima və fiqura kimi fiziki əlamətləri olan qadınlar cəlb edir. Qadınlar isə hər yerdə kişilərdə nəslin qorunmasını və normal inkişafını təmin edə biləcək xüsusiyyətlər, mäs., vərdövlət, avtoritet və vicdan kimi cähətlər cəlb edir.

Kişiləri məhz bədənin forması maraqlandırıcı səbəbindəndir ki, onlar dünya üzrə vizual parnoqrafiyanın başlıca istehlakçısı, yaxud alıcısidirlər (Buss, 1994).

— Äks cinsdən olan tərəfdaşının (*arvadının, sevgilisinin...*) bir başqası ilə cinsi yaxınlığına kişilər daha kəskin reaksiya verir, daha çox qısqanırlar, nəinki qadınlar. Əksinə, qadınlar o məsələdə kəskin reaksiya verir, ciddi qısqanır, nə zaman ki, tərəfdaşı (*əri, sevgilisi*) olan kişi emosional cähətdən bir başqasına bağlanır, hətta onunla cinsi yaxınlıqda olmasa da belə.

Təkamülçü-psixoloqlar bu məsələni belə izah edirlər ki, burada hər iki cinsin narahatlığı – kişinin öz atalığına äminlik məsələsi ilə, qadının qarşı tərəfin qayğısına olan təbii tələbatı ilə əlaqədardır (Buss, 1994).

— Bütün dünyada kişilər özlərindən yaşa kiçik olan qadınla evlənməyə meyllidirlər. Özü də, kişinin yaşda olub-olmamasından asılı olmayaq, həmişə və hər yerdə kişilər gənc qadınlara meyl göstərirlər. Başqa sözlə, yaşı daha çox olan kişilər özlərindən yaşa kiçik olan tərəfdar seçməyə meyllidirlər: Statistikaya görə, bütün dünyada 20 yaşlı kişi özündən bir neçə yaş, 60 yaşlı kişi isə orta hesabla 10-15 yaş kiçik olan qadınla evlənir (Kenrick & Keefe – 1992). Qadınlarsa istənilən yaşda özündən bir neçə yaş böyük olan kişi ilə evlənməyə üstünlük verirlər.

Təkamülçülər yenə də burada kişilərin təhtəlüürü formada nəsilvermə qabiliyyətini qiymətləndirdiklərinə diqqəti cəlb edirlər (157 säh. 242).

— Bütün dünyada kişilər özlərindən boyca kiçik qadınla ailə qururlar və ya əksinə, qadınlar boyca özlərindən kiçik olan kişiyyə ərä getmirlər. Müxtəlif mädəniyyət və millətlərdən olan ailələrlə aparılan tədqiqat zamanı (*eksperiment: Gillis & Avis 1980*) yalnız 720 haldan birində bu normanın pozulduğu aşkarlanıb.

Adı psixoloqlar bunu kişinin qadın üzərində təhtəlüürü hakimiyyət iddiası və qadının da buna olan analoji tələbatı ilə izah edirlər (157 säh. 263).

Täkamülçülär burada da, täbii seçmänin rolunun ön plana çäkirlär. Onların fikrincä istär qadın vä ya istärsä dä kişi boyca özünä bärabär täräfdas tapmağa meylli olsaydı, onda ifrat bäsentöboy qadınlar vä ifrat hündürboy kişilär hämişä subay qalardılar. Çünkü kişilär, ümumiyyätä, qadınlarla müqayisädä hündürboylu olurlar vä orta statistik göstәricilärä görä boyu 180 sm.-dän hündür kişilärin sayı, eyni hündürlüklü qadınların sayından; boyu 150 sm.-dän küçük olan qadınların sayisa bu ölçülü kişilärin sayından bir neçä on däfä artıqdır (157 säh. 263).

Öz täräfdasına vä övladlarına bağlı kişilärin öz náslinin yaşayacağına vä onların genini saxlayacağına ümid etmäsiniň äsası daha çıxdır. Mähz bu sähäbdän dä, täkamül baxımdan, istär qadın vä istärsä dä kişi, birläsäräk öz övladları ilä birgä mäşğul olmaqdan qazanırlar. Mähz bu hal, insanın vä körpälärinä häddän artıq ciddi qayğı göstәrәn bir sıra digär canlıların, näyä görä cüt şäkildä yaşamalarının vä monoqamiya prinsipinä riayät etmälärinin sähäbini evolyusion baxımdan izah edir. Qadın vä kişi arasında mähäbbät universaldır, çünkü genetik baxımdan särfälidir: Sadiq kişilärin näsli digär canlıların hücumuna qarşı daha dayanıqlıdır (157 säh. 244).

Täbii ki, bütün bu deyilənlär heç vaxt därk edilmädän, täkamül prinsipinin qanunlarına uygun olaraq, qeyri-şüuri şäkildä baş verir (157 säh. 240-241).

Bütün bunlarla belä, evolyusionizm cäräyanı ailä formalarının müxtälifliyi fenomenini (*mäsälän, monoqamiya, täräfdası müttämadi däyişmäk, coxarvadlılıq, coxařlilik, qrup seksı vä s. kimi halları*) izah edä bilmir (157 säh. 247).

### I.1.7. SINERGETIKA

Mälumdur ki, fizikanın termodynamika qanunları zamanla entropiya arasında funksional asılılıq işaretini qoyaraq, fiziki sistemlärin istänilän täkamülünün son häddinin xaos olduğunu báyan edir. Başqa sözlä, bu qanunlar istänilän növ enerjinin än axırda istilik enerjisiniň çevrildiyini, istilik enerjisinsä täbii halında özgä heç bir enerjiyä çevrilmädiyini iddia edir ki, bu enerjinin dä molekullara Broun prinsipinin täläbläri üzrä xaotik trayektoriya verdiyi mälumdur. Buna äsasän, termodynamika interpretatorları fiziki dünyadaki enerji çevrilmäläri zäncirindä istiliyin än axırıcı hälqä olduğunu vä xaotikliyin dä inkişafin än son struktur forması olduğunu iddia edirlär. Hättä termodynamikanın meydana gälmäsindän sonra fizika vä fälsäfädä «istilik ölümü» adlanan bir termin dä meydana çıxdı ki, bu da termodynamikanın prinsipleri üzrä bütün kainatın gec-tez xaotik molekullar selinä çevriläcäyi proqnozları ilä älaqädar idi. «Enerjinin itmämäsi» kimi fundamental fizika aksiomunun meydana gälmäsindä «Termodinamika» qanunlarının äväzolunmaz rolu olduğu fiziklärä yaxşı mälumdur.

Lakin iyirminci äsrin ortalarından başlayaraq bu prinsiplerin universallığı şübhä altına alınmağa başlandı. Bir sıra filosoflar iddia etmäyä başladılar ki, bu qanunların işläk diapazonu yalnız qeyri-üzvi dünya çärçiväsilä mähdüdüläşir vä üzvi dünya bu prinsiplärdän istisna täşkil edirlär. Özü dä täkcä istisna täşkil etmäklä kifayatlänmäyib, hättä onun äksinä, fääliyyät göstәrirlär. Belä ki, sinergetikanın prinsiplärinä görä – fiziki dünyada entropiyanın artımı, onun bioloji vä sosial sistemlärde azalması ilä kompensasiya olunur. Yäni, biosferada täkamül vektorunun oriyentasiyası biosistemlärin daha optimal täşkilinä doğru yönälib. Başqa sözlä, istänilän bio vä sosial sistem öz entropiyanının azalmasına doğru täkamül edir. Biosistem yalnız o fääliyyätdän daxili rifah hissi keçirir, hansi ki, onun hüceyrälärinin daha mütäşäkkil forma almasına imkan verir, yardım edir. Sosial vä bioloji sferada baş verän istänilän däyişiklik entropiyanın azalması yolundaki sıçrayışlardan savayı özgä bir şey deyil (bax: *burada ädäbiyyat siyahısına ~ 53, 63, 195, 209, 210, 222, 223, 226, 251 vä s...*).

### I.1.8. FÄLAKÄT NÄZÄRIYYÄSI

Yüksäk hayat tärzinin hälä insanların iddialarının karşısınıala bilmädiyi vä aşağı hayat säviyyäsi olan insanlara näzärän yüksäk hayat säviyyäsi olan insanların hayatından razılığının artmadığı mälumdur. Yäni, hayat şäraitinin yaxşılaşlığı halda da frustrasiya güclänä bilär. Fälakät näzäriyyäsi täräfdarlarının fikrinä görä bunun izahı ondan ibarätdir ki, reallıq, artan gözlämälärlä ayaqlaşmağa macal tapmayanda, nailiyyätä gözlämälär arasında uçurum meydana çıxır. Bu uçuruma hämahäng olaraq da, frustrasiya güclänir. Mäs., sürätlä inkişaf edän millät urbanizä olduqda, savadlılıq artdıqda, insanlar düşünmäyä başlayırlar ki, häqiqi maddi rifah nädir. Lakin bäräkät birdän-birä ämälä gälmir vä imkanla arzuolunan arasında artan bu uçurum da insanlarda frustrasiyanı güclendirir. İnqilab vä digär bu tip sıçrayışlı sosial däyişikliklärin sábabi dä mähz budur.

Fälakät näzäriyyäsi täräfdarlarının fikrinä görä, äslindä elä bütün növ inkişaflar, hättä täkamülün özü dä, bu tip mini sıçrayışlar silsiläsindän savayı özgä bir şey deyil. (83 säh. 12-19). Mäsälän, bir ärazidä bitkilärin häcmi artması o äraziyä bitki ilä qidalanan heyvanların axışib gälmäsiniň sábäb olur. Burada bu heyvanların kämiyyätä qidalandıqları bitkilärin normal bärpa sürätini üstläyändä qida ehtiyatı azalmağa başlayır. Bu isä öz növbäsindä hämin heyvanların getdikcä yavaş-yavaş buradan uzaqlaşmasına gätilib çıxarr. Eyni zamanda, burada hämin bu heyvanların sayının çoxalması buraya ätlä qidalanan heyvanları cälb edir. Onların sayının çoxalması isä müäyyän kollaps häddindän sonra otla qidalanan heyvanların sayının händäsi silsilä üzrä azalmasına gätilib çıxarır. Bu isä getdikcä burada ätlä qidalanan heyvanların sayının azalmasına, bitki ehtiyatının artmasına gätilib çıxarır. Bu tendensiya, bir müddät sonra bütün bu proseslärin spiralvari xätt üzrä yenidän täkrar olunmasına gätilib çıxarır.

## I.2. MOTIVLÄR BARÄDÄ BIZIM QÄNAÄTIMIZ

Beläliklä, davranış vä düşüncälärin başlıca determinasiya mexanizmi barädä müasir elmin qänaäti barädä bu qädär. Bu variantlardan här biri bugünäcän neçä-neçä sınaqdan keçib yaşamaq hüququ qazana bilibdisä, demäli, onlarda nä isä var. Üstalık dä ki, onların heç birindä qeyri-mäntiqi olan elä bir cähät dä yoxdur.

Özlüyündä bu versiyalardan här biri digärlərinin inkarı üzäridä qurulub, här biri digär qalanlarına alternativ kimi qäbul edilirsä da, äslinä qalsa biz onlar arasında elä bir ziddiyät dä görürük. Häqiqät haradasa bu sınanmış variantların mäxräcindä vä ya kombinasiyasındadır vä onlar haradasa bir-birini tamamlayır. Burada biz dä bunu mähz bu cür qäbul edirik

Biz, mexanisistlär, o cümlädän, bihevioristlär kimi qäbul edirik ki, psixologiya indeterminist bir elm deyil vä insanın här bir davranışı, düşüncəsi konkret faktorlar täräfindän determinlaşır vä bu reduksiyada ätraf dünyyanın täsirlərinin rolu heç dä axırıcı deyil. Ätraf dünyyanın çoxsaylı kinestetik (*daktil vä ya adi Nyütön täsirləri*), termik (*Karno täsirləri*), elektrostatik (*Kulon täsirləri*), astral (*kosmik täsirlər*), maqnetik, optik vä optiko-kinetik, akustik, dequstral, aromatik vä s. kimi – *fiziki*; verbal, mental, virtual, hüquqi-normativ vä s. kimi – *sosial* täsirləri kontinuumunda här bir canının, o cümlädän, insanın, öz orbitindän känara çıxa bilməyän vä xüsusiyyatləri ätraf täsirlərlə şartlanan säma cisimlərindən färqi cüzidir. Bu täsirlər çox äksär hallarda sistemlis, koordinasiyasız vä mäqsädsiz xarakter daşıyib, heç dä hämişə individin vä ya bütövlükä cämiyyätin maraqları ilä üst-üstü düşmäsä dä, här halda, bunlardan azad olmaq da, praktik olaraq mümkün deyil. Çünkü här bir färd özünün bioloji vä digär täläbatlarını ödämäk üçün täbiätlä, ona bu täläbatları daha rahat ödämäk, bioloji mövcudluğunu daha effektli siğortalamaq imkanı verən cämiyyätlä, onun müvafiq infrastrukturları ilä münasibätä girməyä mäcbur vä ya mähkumdur. Başqa sözlə, täbiät vä cämiyyät kontinuumunun mäxräcindä yerləşib, avtonom hayatı sürmək qeyri-mümkündür. Bu aspektidän mäsələyä, hətta mexanistlərdən dä bir qädär radikal yanaşaraq, biz sadalanan hämin täsir formalarını (*fiziki, härbi, psixoloji, emosional, siyasi, iqtisadi, mänävi vä s.*) → adi informasiya növü kimi; Täbiät, cämiyyät vä insanı ayrı-ayrılıqda → müxtälim informativ sistemlər kimi; Täbiät, cämiyyät vä insanı, bir-biri ilä qarşılıqlı münasibätä → baxış bucağından asılı olaraq, biri digərinin arqument vä funksiyası kimi; Ätraf dünya (*fiziki vä sosial*) vä insanı birlükä → qapalı sistem kimi, ayrılıqda insan vä ayrılıqda ätraf dünyani isä → bir-biri ilä korrelyativ rabitädä olan açıq sistem kimi; Fiziki, sosial vä psixi passivliyi → stasionar hal kimi; Bu sahälärdäki aktivliyi → informativ disbalans vä ya häyacanlı informativ väziyyät kimi; Täräqqi vä tänazzülü → entropiya däyişikliyi kimi; Birtärfli inkişaf vä birtärfli tormozlanmani (*mäs., natamamlıq kompleksini*) → izoproses kimi; Proseslərdä eskalasiyanı → zäncirvari reaksiya kimi; Sosial seqmentasiyanı → vektor färqi kimi; Sosial referentliyi → valentlik vä s. kimi qäbul edib, onlara aid problemlərə dä hämin bu terminlərə aid qanunlar prizmasından baxırıq.

Lakin mexanistlərdən färqli olaraq biz onu da qäbul edirik ki, hämin bu täsirlər insanı hayatı yollarında firtinaya düşmüş bir yelkən kimi sahildän-sahilə çırpmır. Cansız varlıqlardan färqli olaraq insan, ätraf dünya ilä onun arasında amortizator vä ya stabilizator funksiyası yerinä yetirən vä adaptasiya prosesində dünya barädä olan informasiyaları birləşdirib, interpretasiya etdirmäklä individin davranışını tənzimləyən psixikaya malikdir ki, insanın ätraf dünyyanın istənilən stimuluna qarşı reaksiyası onun mähz bu meyarının prizmasından keçərək formalasılır.

Ümumi olaraq, bu modellərin ümumiləşdirilməsi ilä älaqədar ätraflı qänaätlərimiz aşağıda veririk:

### I.2.1. GENETIK (IRSI) AMILLÄR

İnsan şäxiyyətinin formalaşmasında danılmaz rolü olan än äsas faktorlardan biri irsi amillärdir. Bu amilin mahiyyəti bundan ibarətdir ki, doğulduğu gündən här bir insana genlər vasitəsilə bütövlükä başəriyyətin bioloji təkamülünün vä hämin färdin özünün yaxın äcdadlarının hamisinin äləmətləri yiğcam formada, kodlaşdırılmış şäkildä örürülür. Başqa sözlə, «insan ontogenezində başəriyyətin filogenezinin (*bioloji təkamülünün vä tarixi mädäni märhälälərinin*) äsas äləmətləri yiğcam formada täkrar olunur» (*«Biogenetik qanun» [F.Müller, E.Hekkel] vä ya «Rekapitulyasiya prinsipi» [S.Holl]*). Yəni fizioloji aspektidän här bir individ özünün yaxın vä uzaq äcdadları barädä demək olar ki, bütün informasiyaları kodlaşdırılmış formada öz genlərində daşıyır. Bu informasiyalarsa här bir şäxsin fiziki vä psixi parametrlərini onun hälə dünyaya gäləmədiyi dövrəldən müyüyənləşdirir vä anadangäləmä determinantlar qrupunu təşkil edir. XIX äsr üçün problematik olan bu mäsələ artıq XXI äsrədä, özü dä insan genomunun deşifrəsindən sonra indi artıq bir aksiom şäklində qäbul edilir vä bu gün irsiyyətin insan hayatında här hansı formadasa rolu olduğunu qäbul etməyän çox az adam tapılar. Bu baxımdan insanın istər fiziki, istər psixi vä istərsä dä sosial bir varlıq kimi formalaşmasında rolu olan cämi irsi faktorları aşağıdakı formada qruplaşdırmaq mümkündür: İndividlə birbaşa kauzal rabitəli olan – a) bütün insanlara; b) bütün canlılara; c) bütün bitkilərə; vä d) bütün varlıqlara xas olan än ümumi cähətlər. Başqa sözlə,

insan än ali varlıq kimi täkamül pilläsindä özündän aşağıda duran vä onunla irsi älaqäli bütün ävvälki varlıqların hamısının başlıca atributlarını genetik olaraq özündä daşıyır ki, bu da biologiya vä tibbdä çoxdan mälum olan fakttdır. Bu sirada biz yeganä olaraq bu kateqoriyadan än äsas birini – individä onun än yaxın äcdadlarından, o cümlädän, valideynlärindän hansıa älamätlärin keçmäşini aid etmädir. Äslindä, bu faktor genetik kodların ötürüldüyü än äsas hälqädir. Biz, sadäcä olaraq, ona görä onu sadalanan ardıcılıqlardan bir qädär färqländiririk ki, bu faktor, onlar qädär universal deyil. Belä ki, yuxarıda sadalanan ardıcılıqlardakı här bir qrupun bütün älamätları, här bir insana mütläq keçdiyi halda, valideyn vä yaxın äcdadların älamätları, *ävväla*, bütün insanlara deyil, yalnız här bir käsın öz övladına, näväsinä keçir, *ikincisi* isä, äcdadın, o cümlädän, valideynin heç dä bütün älamäti öz övladlarına keçmir – yalnız bázisi keçir.

Genetik olaraq insana öz valideynindän mütläq olaraq nä vaxt hansı älamätin keçä biläcäyini däqiqläşdirmäk, hälilik müasir tibb vä biologiyaya näsib olmayıb. Daha doğrusu, sadäcä olaraq, problemin ifrat müräkkäbliyi sábäbindän, bu mäsälä bir qädär az maraq doğurur. Belä ki, bu problemi häll edib, konkret olaraq filan adamın usağına onun atasından hansı, anasından hansı älamätlärin keçäcäyini däqiq tayıñ etmäk üçün milyonlarla, bälkä dä milyardlarla incälikləri hesablayıb, däqiq näzärä almaq gäräkdir, mäsälän, valideynlärin här birinin yaşı, aralarındaki yaşı färqi, bunun onların neçänci usağı olacağı, usağın mayalandığı gecä onların här birinin ayrı-ayrılıqlıda hansı ähval-ruhiyyädä olması, nä ilä qidalanması vä s., vä i.a. kimi faktorları. Hätta genomun deşifräsi dä, bu problemi sadäläşdirmädi, äksinä, mäsälänin nä qädär müräkkäb olduğunu açıb göstärmäklä olan ümidləri dä qirdı.

O ki qaldı, här bir käsä, ırsiyyät zängirinin sadalanan o biri hälqälärindän hansı atributların keçmäsinä, bu bir qädär sadädir. Daha doğrusu, istänilän bir şey maksimum ümumiläşändä sadäläşir. İrsi ötürülnän kodlar da, insana qädär här cür variantlarda kombinasiya olunaraq än universal bir formaya gälib. İrsi olaraq ötürülnän digär atributları, o cümlädän, genetik informasiyaları bir känara qoyaraq, äsasän, ötürülnän bir neçä psixoloji atributlardan bähş edäcäyik:

Milliyyätindän asılı olmayaraq här hansıa bir cărrah dünyanın istänilän bir ölkäsinin klinikasında işä düzälib, istänilän millätdän olan xästä üzäridä arxayılqla cărrahiyäyä ämäliyyatı aparır vä effektli näticä äldä edä bilir. Çünkü insanların hamısının anatomiyası standart olaraq eynidir vä cărrahın institutda öyrändikləri dövrädän bəri dä insan anatomiyasında elä bir älavä-düzäliş olunmayıb. Yalnız färdi olaraq här kasdä ümumi normadan müäyyän yayınmalar ola bilär ki, o da müxtälif ontogenez amillärin flektiv täsirinin näticäsidir.

İnsanların psixologiyası da belädir. Onların hamısı standart olaraq eyni äsab sistemindä, sinir morfolojiyasına malikdir, bu sistem hamida eyni prinsip üzrä işläyir vä funksiyası da hamida eynidir. Yalnız färqli təbii vä sosial mühit insanların bu ümumi psixi anatomiyasına bir-birindän färqlänän müäyyän ştrixlär älavä edir ki, bunun sayäsindä dä här käs təkrarsız, bänzärsiz bir dünyaya çevrilir.

### **I.2.1.1. PSIXOLOJI UNIVERSALILÄR:**

#### ***I.2.1.1.1. Fizioloji universalilär:***

- **(SÄXSİYYÄTİN STATİK FİZİOLOJİ (SOMATİK) XARAKTERİSTİKASI):** Fizioloji baxımdan täkcä insan yox, hättä digär äksär canlılar üçün dä ümumi olan xüsusiyyät ondan ibarətdir ki, bu sferada här bir reaksiya, genetik yaddaş vä sinirlärä täsir edän konkret xarici stimullar täräfindän generasiya etdirilir. Eläcä dä, här bir konkret stimul, şärtsiz reflekslär vä ya instinktlär prinsipiň uyğun olaraq, konkret reaksiyalar doğurur;

#### ***I.2.1.1.2. Emosional universalilär:***

- **(SÄXSİYYÄTİN STATİK EMOSİONAL (PSİXOMOTOR) XARAKTERİSTİKASI):** (2.1) Emosiyalar, äsasän beyinin sağ yarımküräsinin, bädäniñ sol äzalarının vä beş äsas, iyirmiyä yaxın kömäkçi hiss kanallarının fäaliyyätü ilä älaqädardır; Forma vä atributların, o cümlädän, melodiyaların, peyzajların, aromatların vä s. qavrayış vä tähili ilä mäşgül olur; Tam, xolistik, sintetik, eynizamanlı vä kompleks kodlaşdırma prinsipi üzrä işläyir; Bädii, intuitiv, konkret, obrazlı təfakkürün äsasında dayanır; İformasiyaların ävväl vä sonuna xüsüs reaksiya verir vä s.: (2.2) Fäaliyyäti ekssentrikdir, yani beyinä gälän siqnallar arasında onun üçün dominant olani yoxdur – hamisina reaksiya verir; Rängaräng, däyişkän, dinamik, yarımcıq siqnalların qavrayışı ilä älaqädardır, äksinä, monotonluğa, statikliyä, dövriliyä, rasionalliga reaksiya vermir; Reaksiyası ani olur, yani sürätcä intellekti üstäläyir; Eydetik yaddaş vä eydetik proseslär lä älaqädardır; vä s.

#### ***I.2.1.1.3. İntellektual universalilär:***

- **(SÄXSİYYÄTİN STATİK İNTELLEKTUAL (KOONİTİV) XARAKTERİSTİKASI):** (3.1) İntellekt, äsasän beyinin sol yarımküräsinin vä orqanizmin sağ äzalarının fäaliyyätü ilä älaqädardır; Mäzmun, struktur vä münasibatlärin qavrayış vä tähili ilä mäşgül olur; Diskret, ardıcıl, differensial kodlaşdırma prinsipi üzrä, informasiyani determinist-kateqorial münasibatlärä ayıraraq işläyir; Ümumiläşdirmä vä rasionallaşdırmanın, başqa sözlä, mücärräd təfakkürün äsasında dayanır. Vä s.; (3.2) Fäaliyyäti konsentrikdir, yani diqqät märkazindän känar (*periferik*) informasiyaları, bundan savayı, paralel siqnalları vä dilemmani, rängarängliyi, dinamikliyi, täkrarlanmayan hal vä prosesləri, minimal ömrü 1/25 saniyädän az olan, kämiyyät  $\pm 7$ -dän artıq olan eynizamanlı siqnalları vä s. qäbul vä tähilil edä bilmir (*bu zaman fäaliyyäti tam vä ya qismän blokirovka olunur*); Fasiləsiz iş rejimi maksimum 10 däqiqdır; Fäaliyyäti ätaläthidir, yani här bir yeni stimula köklänmäk üçün ona müäyyän vaxt limiti gäräkdir; Xarici fiziki täsirlərin anomral, emosiyaların ekstreemum (*maksimum gärgin vä maksimum süst*) häddindä öz fäaliyyätini dayandırır; Tähtälşüur yolunda «senzor» (*süzgäc, klapan*) funksiyası daşıyır; Assosiativ (*mnemotexniki*) yaddaş vä proseslərlä älaqädardır; Fäaliyyäti müxtälif

kimyävi preparatlar (*bax: 2-ci hissə, «Psixotrop preparatlar» bölmünə – burada, säh. 94*) vasitəsilə aktivləşdirilib, passivləşdirilə bilir, və s. (*älavə olaraq bax: burada, säh. 65-66 və ondan sonraya*)

#### I.2.1.4. İradi universalilər:

- **(SÄXSİYYƏTİN STATİK İRADİ (EVOKATİV) XARAKTERİSTİKASI):** İradə – hər iki beyin yarımkürəsinin birgə fäaliyyətinin nəticəsi olub, funksiyası «ustanovka»lar, vərdişlər, transferlər, stereotiplər, psixi komplekslər, mäqsad qradientləri, sosial inqibisiya və fasilitasiyalar və s. tərəfindən tənzimlənir;  
Və s<sup>1</sup>.

Bunlar hər bir insana genetik olaraq ötürülən äsas funksiyalardır. Özlüyündə bunlar baş beyin yarımkürələrinin funksional asimmetriyası ilə əlaqədar hallardır. Belə ki, bunlardan *birincisi* – qeyri-şüuri sfera ilə, *ikincisi* – sağ, *üçüncüüsü* – sol beyin yarımkürəsinin funksiyası ilə, və nähayət, *dördüncüüsü* – hər iki beyin yarımkürəsinin funksiyasının kombinativ fäaliyyəti ilə əlaqədardır.

Lakin bu hälə hamısı deyil. Sadalanınlar birlikdə insanın qabiliyyətlər sferasını təşkil edir. Hər bir funksiya enerji israfi hesabına başa gəldiyindən isə sadalanın qabiliyyətlərin mütəmadi olaraq enerji ilə təchiz edilməsi zərurati ortaya çıxır. Bu funksiyani isə insanın hämin qabiliyyətləri ilə korrelyativ rabitədə olan tələbatlar bloku yerinə yetirir.

Bu tələbatlarasa aiddir:

#### I.2.1.2. PSIXOLOJI TƏLƏBATLAR

##### I.2.1.2.1. Fizioloji tələbatlar:

- Bu kateqoriyaya aiddir: 1) *Öz mövcudluğunu qoruyub saxlamaq* (yəni insanın qidaya, havaya, suya, yuxuya və s. olan tələbatları. Hansıların ki, ödənilmäməsi – individin bir bioloji varlıq kimi öz mövcudluğunu dayandırmamasına – ölümünə səbəb olur); və *özünəbənzərləri yaratmaq* (yəni cinsi tələbat – hansıların ki ödənilmäməsi növün bir populyasiya kimi mähvinə gätirib çıxarır) kimi Freydin hämin o eros tələbatları;

##### I.2.1.2.2. Emosional tələbatlar:

- İnsanın nüfuza, hörmətə, ünsiyyətə, ümumən xoş təässürat almağa olan tələbatları. Bunların ödənilmäməsi – äsəbi pozğunluğa, zehni, iradi degradasiyaya, insanın özünəinam, häyata uyğunlaşma və s. kimi qabiliyyətlərinin zäifləməsinə,itməsinə və s. gətirib çıxarır;

##### I.2.1.2.3. İntellektual tələbatlar:

- Názarı tələbatlar olub, insanı öyrənməyə sövq edir. Bu, insana öz təhlükəsizliyi, ämin-amanlığı və s. üçün vacibdir. Təsadüf – mexanizmi bilinməyən qanuna uyğunluqdur. Mälumatlı şaxslərin häyat labirintində azmaq, büdrämək ehtimalı daha azdır, nainki, mälumatsız şaxslərin;

##### I.2.1.2.4. İradi tələbatlar:

- Ämäyä, idmana, yaradıcılığa, bütövlükədə fiziki və zehni aktivliyə aid olan praktik tələbatlardır. Birbaşa olaraq färdin özünüifadə, özünürealizə, dolayısı ilə isə orqanizmdə gedən fiziki-kimyävi proseslərin tempini stimullaşdırmaq funksiyası daşıyır.

Bunlar hər bir insana genetik olaraq ötürülən universal qabiliyyət və tələbatlar olub säxiyyətin psixoloji strukturunu təşkil edir. Lakin bu ötürülmə real yox, virtual və ya potensial formada baş verir. Belə ki, ontogenet (iri, sosial, təbii-fiziki, situativ və s.) faktorların təsirindən asılı olaraq ayrı-ayrı insanlarda onların aktivlik därcəsi və hər birinin işlək diapazonu bir-birindən kəskin färqli olmuş olur ki, bu da insanlar arasındakı mövcud olan temperament və xarakter färqlərinin başlıca səbəbidir<sup>2</sup> (bu färqlərin səbəbi elmdə, adətən bir başqa faktorlarla əlaqələndirilir ki, biz bununla bağlı izah etdiyimiz mövqedə olduğumuzdan onları qəbul etmirik).

#### I.2.2. TƏBİƏT AMILLƏRİ

Bu faktorlar yarımqrupununsa mahiyyəti insanın doğulduğu və hətta ana bətninə düşdürüyü andan etibarən rastlaşdıgı fiziki təsirlərin onun psixika və fiziologiyasının formallaşmasında oynadığı rolü xarakterizə edir. Bu faktorları aşağıdakı kimi təsnif etmək mümkündür:

##### I.2.2.1. Bürcərin təsirləri

Bilirik ki, burada «bürc» sözünə rast gəldikdə, bəzi akademik stil tərəfdarlarında, ötəri də olsa bizim barämizdə, nə isə bir qädär qeyri-ciddi təsävvür meydana çıxdı. Bununla belə, biz bu termini işlədirik və häqiqətdə də, bürcərin yerdəki häyata, hər bir insanın taleyinə mütləq təsir göstərdiyini qəbul edirik. Arqumentlərimizsə aşağıdakılardan ibarətdir:

Mälumdur ki, astrologiya hər bir insanın taleyini onun doğum və hətta ana bətninə ilk düşdürüyü anla əlaqələndirir. Mäsələnin digər tərəflərini, o cümlədən, spekulyasiya tərəflərini bir kənara qoyaraq, biz də məhz bunu qəbul edirik ki, häqiqətən də, qoç bürcü altında doğulan insanla təräzi bürcü altında doğulan insanın xarakteri heç vaxt eyni ola bilməz. Aksinə, färqli bürc altında doğulanlarla müqayisədə eyni bir bürc altında doğulan insanların xarakterləri arasında çoxlu sayıda oxşarlıq ola bilər. Nüyə görə?

Mäsälä burasındadır ki, burada insanın birbaşa olaraq hansı mifik bürc işaretisi altında doğulması yox, bilavasitə doğum anının hansı fäslä täsadüf etməsi mäsäläsi xüsusi ähämiyyät käsb edir. Belə ki, heç dä qış ayında dünyaya göz açan insanla yayda doğulan insanın ana bätmindä inkubasiya keçmä dövrü eyni deyil vä bu belä olmadığından, onların, belä deyilsä, bünövräsi dä, başqa-başqa kärpiclärden (*vitamin, mineral və s.-dän*) hörülür, psixikası ananın tamam färqli mövsümlärdäki ähval-ruhiyyäsi, fiziologiyası ananın hämin fäsillärə uyğun qida rasionu äsasında formalaşır vä s. Yəni, ana bätmindä olduğu müddätde täbiät ananın orqanizmi vasitəsilə fäslä uyğun qida rasionu, orqanizmin energetik ritmi, vä s. formasında individin gäläcäk bioloji vä psixoloji parametrlarının formalaşmasına täsir göstərir.

Mähz bu səbäbdən, oqlaq bürcü altında doğulan insanlarla «qız bürcü» altında dünyaya göz açan insanların istär fizioloji vä istärsä dä, emosional, intellektual vä iradi cähätdən biri-birindən färqlänməsi mistiklik yox, adı bioloji zäurätdən iräli gälän qanuna uyğunluqdur.

Burada yeganə olaraq bir şeyi qeyd edək ki, adatən «bürc» mäsäləsinin äleyhinə çıxanlar, ona qarşı äsasən äkizləri nümunə göstərirlər ki, onlar eyni gündə, eyni saatda doğulmalarına baxmayaraq, bəzən ola bilir ki, gäläcäkdə äkizlərdən *biri* – böyük bir alim, *ikincisi* isə – cinayätkar ola bilir. Bu faktın ässəssizligi ondan ibarətdir ki, biz heç dä demirik ki, insanın taleyini bir täkcä nä zaman doğulması müäyyän edir. Burada çoxlu faktorlar rol oynayır ki, nä zaman doğulmaq bunlardan biridir. Doğulandan sonra, hättə iki äkiz qardaşdan da biri münbit, digäri qeyri-münbit sosial mühitdə düşərsə onların artıq orta yaşlarında bir-birindən yerlə göy qädär färqlänən säxsiyyätə çevriləməsi qaçılmazdır.

### I.2.2.2. Cografi faktorlar

Cografi faktorlar sırasına insanın hansı iqlim qurşağında doğulmasının onun intellekti vä xarakterinin formalaşmasında oynadığı rolu säciyyäləndirir. Afrika ilə Sibirin energetik ritmi, atmosfer strukturu, seysmik vä meteorojeli xarakteri, ärzaq çeşidi vä s., təbii ki, eyni deyil, hälä havanın härarətini demirik. Burada uzun müddət yaşayan insansa, təbii olaraq bu şəraitə adaptasiya olmalıdır – fäqät, ätraf mühitlə harmoniya yarada bilməyən istənilən varlıq ölümə mähkumdur. Deyilən adaptasiya isə, orqanizmi, hər bir färqli hal üçün, öz psixi vä fizioloji imkanlarını bir başqa formada səfərbər etməyə, tamam başqa-başqa formalı stimullara köklənməyə vadər edir. Bu isə beyin resurslarının tamam başqa-başqa formalarda səfərbər olunması, təşkil olunması, psixi enerjinin färqli ünvanlar üzrə bölüşdürülməsi deməkdir. Bütün bunlar isə elə-belə şey deyil. Nəticədə, nəinki Afrika ilə Avropada yaşayan insanların, hättə eyni bir kändin färqli tərəflərində yaşayan insanların da xarakteri bir-birindən färqli olmuş olur – fäqät, kändin bu tərəfi bir başqa, o biri tərəfi isə tamam başqa bulaqdan su içə bilər.

### I.2.3. SOSIAL AMILLÄR

II.2) Sosial faktorlar, insanın doğulub böyüdüyü vä ya müxtəlif vaxtlarda tämasda olduğu sosial sistemin insanın bir säxsiyyät kimi formalaşmasına göstərdiyi täsiri xarakterizə edir. Bu qäbildən olan faktorların özünü dä bir neçə qrupa ayırməq olar: *Lokal* vä *global* sosial faktorlar.

#### I.2.3.1. Lokal sosial determinantlar

Lokal sosial faktorlar sırasına ikitirəfli münasibatlardə digər insanların norma vä däyərlərinin insana göstərdiyi täsirlər aiddir. Ailə, iş yeri, mäktəb, qohum vä qonşuların ünsiyyəti vä b. bu qäbil täsirlərin başlıca mənbəyidir. Bu münasibatlardə tərəfdən olan ayrı-ayrı individüllerin hər birinin həyat təcrübəsi, həyata baxışı, subyektiv norma vä däyərlər sistemi vä s. digərləri ilə eyni olmadığından onların hər birindən keçən sirayət, qalan räftar vərdişi, ünsiyyət modeli, täässürat, kompleks vä «ustanovka»lar da bir-birinin eyni olmur. Nümunə üçün, mäs., hər bir käsin ilk ünsiyyət tərəfdəsi olan valideynlər, bir tərəfdən öz xarakteri vä davranışları ilə uşaqları üçün təqlid modeli funksiyası daşıyır, digər tərəfdən onların subyektiv norma vä däyərlər sistemi cəza vä mükafat mehanizmləri vasitəsilə təzahür edərək uşaqların həyata baxışında, kompleks vä «ustanovka»larının formalaşmasında, sosial oriyentasiyalarda äbədi iz buraxır vä s.

#### I.2.3.2. Global sosial determinantlar

Global sosial determinantlar sırasına isə bütövlükdə yaşadığı cämiyyətin, üzvü olduğu sosial seqmentin insana göstərdiyi täsirlər aiddir. Özünün sistemli strukturu vä däqiq väzifə bölgüsü ilə üzvlərinin qüvvəsini tamamlayan, koordinasiya edən vä vahid mäqsədə fokuslayan cämiyyətlər, robinzonluqla müqayisədə, yaşamaq uğrunda mübarizənin daha alverişli əsəri kimi özünü təsdiqləyib, insanların bioloji mövcudluğunu siğortalasa da, digər tərəfdən sosial tarazlıq vä səfərbərlik mäqsədinə xidmət edən mükälləfiyyətləri, normaları, qaydaları, yasaqları, tabuları vä s. vasitəsilə onların azadlığını alındıra, davranışlarını reqlamentləşdirir, fäaliyyətlərini qälibə salır, təbii psixi simalarını mähv edir, onların simasında özünün mikro-obrazını formalaşdırır. Özü dä färqli cämiyyətlər öz üzvləri üçün färqli davranış normalarını, birgəyəşayış stillərini dominant qäbul edib, färqli räftarları yasaqladıqdan, hämçinin hər bir konkret sosial seqment (*ırqi, ırsı, dini, milli* vä s. *qrup*) yalnız onun özünə xas olan tipik hansıa stress vä ya konflikt situasiyalara vä bunları häll etmək üçün yalnız bu seqmentdə mäqbul hesab olunan forma vä vasitələri toplumuna malik olduğundan, bütün bunlar son nəticədə ayrı-ayrı cämiyyətlərin ontogenetik zəmində, özünəmäxsus färqli däyərlərinin, etalonlarının, mänävi atmosferinin, psixologiyasının, «ustanovka»larının, xarakterik psixi rudimentlərinin, unikal räftar vä düşüncə modelinin vä s. meydana gäləməsinə, bir cämiyyət üzvlərinin baxışlarının, zövqlərinin, «ustanovka»larının, meyarlarının digərlərininkindən färqlänməsinə vä s. səbəb olur. Bu normalar, qaydalar, yasaqlar, imperativlərsə täbiətdən doğmayıb, insan täxəyülünün mähslü olduğundan, onlar bu cämiyyətlərin üzvlərində müäyyän vaxta qädär psixi disharmoniyasının, müäyyän vaxtdan sonra psixi kompleks vä psixi rudimentlərin meydana gäləməsinə səbəb olur (*Yunq arxetipləri elə bunlar deyilmi?*). Mentalitet, etnoşuur, yaş psixologiyası vä s. şäklində təzahür edən bu divergensiyalar isə inisiasiya vä seqreqasiyalarda,

imprintingin vä interaksiyalarda, affiliasiya vä stratifikasiyalarda, sosiogenezlärdä, märasimlärdä vä s. yaşıdığından, indiyä qädär olmäyib vä çok ehtimal ki, hälä neçä äsr dä öz mövcudluğunu qoruyub saxlayacaq. Bir sözlä, här käsin dünyagörüşü, häyata baxışı, zövqü, xarakteri vä s., digär faktorlarla yanaşı, mänsub olduğu dinin, ırqin, ırsin, sinfin, millätin vä s.-in (*müxtäsär olaraq, daxil olduğu sosial mühitin*) täsiri altında, onunla qarşılıqlı münasibätädä formalaşır ki, bu baxımdan, här käs ölnän qädär dünyaya öz milli, dini, ırqi, ırsi, cinsi, sinfi, siyasi vä s. eynayından baxır («*Sosial tälîm*» cärâyanının mövqeyi burada bu bändlä üst-üstü düşür). Vä säxsiyyatin sosial strukturunu – insanların ırqi, ırsi, cinsi, dini, milli, sinfi, mähälli vä s. kimi mänsubiyyati tăskil edir.

Yuxarıda deyildiyi kimi här bir käs öz valideynlärinin bioloji genləri ilä yanaşı häm dä öz dövrünün vä cämiyyätinin sosial genlərinin daşıyıcısıdır. Ümumi mädäni däyärlär, ümumi peşä, ümumi sinfi mänsubiyyät, ümumi ekoloji problem, ümumi tarixi yol vä s. gec-tez insanlarda oxşar psixologiyalar yaratdığı bugünkü elmdä aksiom kimi qäbul edilir. Psixologiyada hälä 1906-ci ıldan U.Samner tăräfindän daxil edilmiş «etnosentrizm» adlı bir termin dä mövcuddur ki, bu da başqalarının davranışını öz mädäniyyati prizmasından qavramaq, interpretasiya etmäk tämayülünä deyilir. U.Samnerä görä, insanların tăfakküründä öz qrupunu ierarxiyanın zirväsindä yerləşdirib digär qrupları aşağıda görmäk vä bunun näticäsi olaraq isä öz qrupunun standartlarını başqa qrupların qiymätländirilmäsindä meyar kimi istifadä etmäk tämayülü mövcuddur. Här bir mädäniyyät «dünyanın mänzärəsi» deyilän reallığı qavramaq üçün öz üzvlərinä färqli koqnitiv matritsa verir ki, bunun näticäsi olaraq, real dünyanın mänzärəsi ayrı-ayrı mädäniyyatlär prizmasında bir-birindän käskin färqli şäkildä görünmüsh olur. Bütün bu sábäblärdän, ayrı-ayrı sosial qruplarının psixologiyasına az-çox bäləd olmaq vä müxtälib adamlarla ünsiyyätdä onların hämin bu sosial xarakteristikasını mütləq näzärə almaq häqiqi «qälb mühändisi» olmaq işinin zäruri elementlərindändir. Bunsuz ünsiyyät – däniz ortasında xäritəsiz vä kompassız oriyentasiya axtarmaq kimi bir şeydir.

### **I.2.3.3. Sosial qrupların tipləri**

Sosial qruplar dedikdä hansısa aspektidän oxşar älamätləri olan insan topluları näzärdä tutulur. Vä bu insanlarında heç dä eyni makan vä zamanda yaşaması mütləq zäruri deyil. Aşağıda sosial qrupların müxtälib parametrlər äsasında aparılan bəzi təsnifatları sadalanır:

- 1) Häcminä görä: böyük, orta, kiçik vä mikroqruplar;
- 2) İctimai statusuna görä: formal (*räsmi*) vä qeyri-formal (*qeyri-räsmi*);
- 3) Qrup üzvlərinin bir-biri ilä rabitəsinin dayanıqlılığına görä: real (*kontaktlı*) vä şarti (*hansısa älamät äsasında färqländirilmiş*);
- 4) İnkişaf säviyyasına görä: diffuz, assosiativ, korporasiya, kollektiv;
- 5) Üzvlər üçün ähəmiyyətliliyi baxımdan: referent vä qeyri-referent;

Vä s.

Psixologiyada ümumi olaraq belə qäbul olunub ki, hansısa bir aspektidän ümumi bir cähäti olan insan bölmünün psixikasında da oxşar olan älamätlər olmalıdır. Belə ki, mäsələn, hansısa peşä hämin peşä ilä mäşgül olan bütün insanlarda zaman-zaman eyni reflekslər tərbiyə edir, yaxud hansısa din, hämin dinə etiqad edən här kasdä bənzər davranış vä düşüncə modelləri, yasaq vä häzz təsəvvürləri formalaşdırır. Aşağıda bəzi sosial qrupların psixologiyası baradä müxtäsär mälumatlar verilir:

### **I.2.3.4. Bəzi sosial qrupların psixologiyası**

#### **I.2.3.4.1. Qadın vä kişi psixologiyası**

«1970-ci illärdä alimləri o narahat edirdi ki, gender färqi sahəsindäki tădqiqatlar qadınlarla bağlı stereotiplərin korlanmasına vä bunların qadınlara mänsub çatışmamazlıq kimi yozulmasına gätirib çıxaracaq (Jesse Bernard 1976). 1980-ci illärdän başlayaraq gender färqini tădqiq edən alimlər özləri daha sərbəst hiss etməyə başladılar (Ashmore 1990): ilkin mährälədä äsəssiz şışirdilmiş stereotipləri tăkzib etməklə «cinslərin bərabərliyi baradä olan təsəvvürləri inkişaf etdirmək» istayırdılar (Eagly 1986). Bundan sonra 1990-ci illärdän başlayaraq bir çox tădqiqatçılar psixologiyanın digər sahələrində öyrənilnlärdän heç dä az ähəmiyyət kəsb etməyən bir sıra ähəmiyyətli gender färqləri aşkarla çıxardılar (Alisa Eagly 1995). Bir çox elmi-tădqiqatlar cinslər baradä olan bir sıra stereotipləri tăsdiqlədi. Mäs., kişilərlə müqayisədä qadının daha az aqressiv olması, onların daha çox qayğıkeş, himayədar vä hissiyyatlı olmaları vä s. eksperimental şäkildä sübut olundu (Swim, 1994)» (157 säh. 229).

Ümumi halda, kişilərdə mäntiqi-rasional funksiya daşıyan sol vä qadınlarda hissi-atributiv funksiya daşıyan sağ beyin yarımkürəsinin dominant aktivlik tăskil etməsi ilä älaqədar olaraq, onların istär davranış vä düşüncə modeli, istärsə dä, cämiyyätin etik vä estetik normalar sistemindäki yeri hämişə biri-birindän käskin färqlənib vä bütün bunlar son näticädä, tarixən äks qadın-kısi stereotiplərinin formalaşmasına gätirib çıxarıb.

Hälä uşaq yaşlarından oğlanlara – inadkarlıq, rasionalizm, öz qüvvəsinə inam vä s. qızlarasa – qayğıkeşlik, hässaslıq, müləyimlik, zäriflik vä s. kimi keyfiyyətlər tălqin edilir.

Sırf kişi davranış stili hämişə aktivlik, mäqsädyönlülük, qätiyyät vä rasionallılıqla älaqədar təsəvvür olunub. Qadınlarsa äksinä, hämişə intellektual vä iradi sferalardan känar, yalnız emosiyalarla älaqədar bir mäxlüq kimi qäbul edilib. Kişi adı bütün hallarda – qüvvä, qadın adısa – ismät, incälilik, hässaslıq vä qayğıkeşliklə assosiasiya edilir.

Kişilärdä – xarici görkäm (*hündürboyuluq, enliküräklilik..*), qüvvä, kişilik, aql, müstəqillik, qeyri-adilik, istedad, vicedanlılıq vä s.; qadınlardasa – müxtälib davranış vä danışq manerlarında, hättə duruşlarında üzə çıxan incälilik, zäriflik, kömäksizlik, mehribanlıq, utancaqlıq, emosionallıq vä s. kimi xüsusiyyətlər äks cins üçün xüsusi cälbedici tásir göstərir.

Funksional baxımdan kişiləri eyni mäsələnin yalnız məntiqi-rasional tərəfləri, qadınlarla onun emosional – hissi tərəfləri daha çox maraqlandırır. Kişilər üçün öz emosiyalarını gizlətmək, qadınlarçunsä – äksinä, onları dərhal bürüzə vermək daha çox xasdır. Kişilər öz hämsöhbətləri ilə äsasən iş, idman, ictimai problemlər və s. barədə, qadınlara – öz problemləri, həyatları və s. barədə daha intim söhbət aparırlar.

Ailədə qadınlar öz həyat yoldaşlarına daha çox emosional dəstək göstərsələr də, bunun müqabilində ondan heç vaxt dərin emosional yaxınlıq görmədiklərindən (*çünki kişilərdə, ümumiyyətcə, belə hiss fitrən yoxdur*) məyus olur, belə yaxınlığı öz rəfiqə və qohumlarından axtarır, yaxud da öz alamların qapılırlar (*älbəttə ki, «qisasçılıq» mövqeyi tutmur larsa*).

İctimai həyatda – kişiləri məqsədin äldə edilməsi maraqlandırıldığı halda, qadınlar üçün – äməkdaşlıq prosesinin özü daha önməli olur.

Hämçinin, rəngarəng mähəbbət macəralarında – qadınları birinci növbədə ailə qurmaq, özünü daimi arxa, güclü və etibarlı dost tapmaq maraqlandırıldığı halda, kişilər üçün bu mäcaralar çox vaxt həyat təcrübəsi toplamaq, özünütəsdiq, bir sırə halda isə, öz cinsi tələbatını ödämək və s. üçün ähəmiyyət kəsb edir.

Sadalanan aspektdə aşağıdakı qanuna uyğunluqlar da, xüsusu ähəmiyyətlidir.

Yüksək mälumatlı və təhsilli qadınlar istər öz cinsi və istərsə də äks cins yanında elə böyük cəlbedici təsirə malik olmurlar. Hər iki cins onlarla kontaktı nə isə çox az zövqlü bir iş kimi qəbul edir. Onlar hətta öz sahələrində tanınmış mütəxəssis olsalar da belə, tanışlar onlara ünsiyyət tərəf-müqabili kimi başqalarından daha az hərarət və canyananlıq nümayiş etdirirlər. Kişilərsə belə qadınları daha az seksuallığı və cəlbediciliyi olan tip kimi qəbul edirlər.

Hämçinin *ikinci* mäsələ barədə: Eyni bir qrupdan, peşə sahəsindən, kollektivdən və s. olan qadın və kişi bir-biri üçün daha az cəlbedici və qeyri-adi təsir bağışlaya bilirlər. Kişilərin təsəvvürünə görə “yad” qadınlar daha çox zəruri qadın keyfiyyətlərinə (*mäs., lətiflik, qayğıkeşlik, mülayimlik, mehribanlıq, oynaqlıq, gülərzüzlük, takılılıq və s. kimi*) malikdirlər, nəinki “öz” qadınları. “Öz” qadınları aydınlaşdır, kişilər üçünsə qadında vacib olanı – onların “anlaşılmazlığıdır”.

Bunlar çox geniş aspektdə qadın və kişi dəst-xəttini bir-birindən färqləndirir, ümumi tendensiyalar ididir. Gündəlik həyatda çox tez-tez bunlardan istisnalara rast gəlmək mümkün olsa da, ümumi halda, bu istisnalarda sayı qadın və kişi səsi arasındaki färqlərdən o qədər də çox deyil və bu äkslik bir yerdə ümumi fälsəfi tamlığı yaradır. (*äləqədər mövzular barədə bax: burada, səh. 35, 43..*)

Aşağıda bir sıra sahələrdəki färqlər ayrıca olaraq nəzərdən keçirilir:

### 1) QARŞIDURMA: MÜSTÄQİLLİK~BAĞLILIQ:

ABŞ-da qayğıkeşlik və himayədarlıq tələb edən sahə işçilərinin (*mäs., sosial sahə işçilərinin, müəllimlərin, tərbiyəçilərin, qəyyumların və s.*) äksarıyyəti qadınlardır (*Azərbaycanda da bunun belə olduğunu yığın etmək üçün, elə bılır, elə ciddi statistik kalkulyasiyaya ehtiyac yoxdur*). Qadınlar daha çox ağlamağa və öz yaşıntıları barədə başqalarına danışmağa daha çox meyllidirlər. Məhz bu fakt istər qadın və istərsədə kişilərin názərində qadınla dostluğun kişi ilə dostluqdan daha yaxın ola bildiyini deməyə äsas verir (*Rubin 1985, Sapadin 1988*). Qadınlar ätrafdakıların emosiyalarını kişilərlə müqayisədə daha yaxşı sezir, anlaysır və ya desifrə edirlər. Qadın və kişinin qeyri-verbəl əlamətlərə qarşı hissiyatlılığını yoxlamaq məqsədilə 125 eksperimentin natiçəsinə analiz edərək ABŞ alimləri (*Judith Hall 1984*) bu qənaətə gəlib ki, qadınlar hətta sözsüz belə qarşı tərəfin fikirlərini onların üz ifadələrinə äsasən daha yaxşı anlaysırlar. Bu fakt kədərlə və şən vəzifələrlər qadınların kişilərlə müqayisədə nüvə görə daha çox emosional reaksiya vermələri faktını izah edir (*Grossman & Wood – 1993, Sprecher & Sedikides – 1993, Stoppard & Gruchy 1993*). Münasibətlərdə kişilər – mäsələnin özünü, qadınlara – insanlararası münasibətə daha çox diqqət verirlər (*Nancy Chodorov – 1978, 1989; Jean Baker Miller – 1986; Carol Gilligan – 1982, 1990*) (*157 səh. 231-232*).

### 2) SOSİAL DOMİNANTLIQ

Yaradığı gündən 1994-cü ilə qədər ABŞ konqresinin üzvü olmuş 11377 şəxsden yalnız 1,4%-i qadın olub (*157 səh. 232*). Yeri gəlməkən, yaradığı gündən bu yana ABŞ-da indiyə qədər heç bir qadın prezident və ya vitse-prezident vəzifəsinə yüksələ bilmədiyi halda geridəqalmış, qadın hüquqlarını tapdalayan hesab edilən İslam ölkələrində (*Türkiyə, Pakistan, Bangladeş*) qadınlar bu vəzifəyə yüksəlib. Rolların dəqiq bölgüsünün aparılmadığı situasiyalarda kişilər lider rolunda çıxış edərkən avtoritar, qadınlara – demokratik stilli idarəciliyə üstünlük verirlər (*Eagly & Johnson 1990*). Demokratik rəhbərlik stilinin qəbul edildiyi kollektivdə qadın və ya kişinin rəhbərliyi kollektiv tərəfindən eyni säviyyədə qəbul edilir. Avtoritar stilli kollektivdə qadın-liderə verilən qiymət o qədər də yüksək olmur. (*Eagly & others, 1992*). İnsanlar «güclü və inadkar» kişi hakimiyətini daha hövəslə qəbul edirlər nəinki «hikkəli və aqressiv» qadın hakimiyətini (*157 səh. 233*). Kişi ünsiyyət stilli müstəqillik, qadın ünsiyyəti – qarşılıqlı asılılıq kimi xarakterizə oluna bilər. Kişiləri hər bir situasiyada qəlbəbə, üstünlük və dominantlıq daha çox maraqlandırır (*Sidanius və b. 1994*). Qadınlara (*äləlxüsus färgli cinslərdən ibarət kollektivdə*) daha taktik, nəzakətli və özünü az arxayın olurlar. (*Garli – 1991, Ellyson & others, 1991, Major & others, 1990*) (*157 səh. 233*)

Kişilərin adı ünsiyyətdə də daim aqressivlik və hökm hiss olunur: onlar danışanda qarşı tərəfin sözünü kəsməklə, gözlərinin içində baxmaqla, ällərinə toxunmaqla və çox az halda gülümsəməklə hämsöhbətə təzyiq göstərir. Qadın və kişinin yarışında, yaxud rəqabətdən kişinin məglubiyyəti ätrafdakılar tərəfindən daha böyük alçalma kimi qəbul edilir, nəinki qadının məglubiyyəti. Kişilər hətta adı gündəlik həyatda da, qadınlar üzərində öz üstünlüklerini qoruyub saxlamağa çalışırlar, mäs., kişi və ya qadın öz cinsi ilə səhbət edərkən səhbət äsnasında tərəflər bir-birinin sözünü eyni tezliklə kəsdiyi halda, kişi qadına səhbət edərkən qadının sözünü təxminən iki dəfə çox tezliklə kəsir və qadın qalan vaxtin böyük hissəsini sonradan fikirlərini toplamağa, kəsilmiş fikrinin istiqamətini yada salmağa və s. häsr edir.

Hämçinin, ätrafdakılar da, qadınla müqayisədə kişinin qabiliyyətinə daha etibarla yanaşırlar (*hansi ki, häqiqətdə heç belə olmasa da*), mäs., kişi – lektor, sürücü, bərbər və b. kənardakılar tərəfindən daha kompetentli, professional, mäsuliyyəti və s. qəbul edilir, nəinki qadın – lektor, sürücü, bərbər və b.

### 3) AQRESSİVLİK

Aqressivlik mäsələsində də kişilər qadınları qat-qat üstələyir. Kanadada adam öldürməyə görə häbs olunan kişilərin sayı eyni cinayətə görə häbs olunan qadınların sayına nisbətdə 11 : 1, hədə və ya zorlamalara görə häbs olunanların nisbəti 8 : 1-dir (*Colombo 1994*). ABŞ-da analogi cinayətlərin nisbəti 10 : 1 və 5 : 1 (*Milgramın təcrübəsi*).

Statistikaya görə, bütün dünya üzrə kişilərin qadınları öldürməsi hali, qadınların kişiləri öldürməsi faktından 20 dəfə çoxdur (*Daly & Wilson 1989*). Laborator təcrübələr zamanı «tərəfdaşı cəzalandırmaq» məqsədilə kişilər qadınlara nisbətən daha yüksək gürgünlikli cərəyanı seçirdilər (*Eagly & Steffen 1986, Hyde 1986*) (*157 səh. 234, 300*);

#### 4) SEKSUALLIQ

Aparılan sorğuların näticələrinə äsasən müäyyän edilib ki, təsadüfi cinsi yaxınlıq qadınlarla müqayisadə kişilər üçün daha çox yolveriləndir (*Oliver and Hyde, 1993*). Tənha kişilər daha tez-tez sekslə müşğul olur və tərəfdəsi daha tez-tez dəyişir, nəinki tənha qadınlar (*Baumeiter 1991; Bailee & others, 1994*). Çox nadir hallar istisna olmaqla, demək olar ki, bütün dünyada kişilər, qadınlarla müqayisadə daha çox cinsi yaxınlığın təşəbbüsüsü kimi çıxış edirlər (*Marshall Segal 1990*). Özü də təkcə cinsi yaxınlığın yox, həm də qadınla yaxınlaşmada ilk addımı atmaq və qadına qulluq kimi mäsələldə də (*Hendrick 1988, Kenrick 1987*).

Əksər heyvanların da erkək cinsi, öz insan hämcinsi kimi, seksual planda daha inadkardır və tərəfdəsin kimliyi mäsələsində (*yəni tərəfdəş tapmaqda*) daha az färqinə varır (*Hinde. 1984*) (157 səh. 235).



##### I.2.3.4.2. Millətlərin psixologiyası

Bugünkü gündə millətlərin psixologiyası ilə psixologianın «etnik psixologiya» adlanan xüsusi bölməsi müşğul olur. İlk mərhələdə – müxtəlif xalqların mänəvi-mädəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana çıxmaga başlayır: «xalqların psixologiyası», «milli xarakter», «milli ruh», hətta «etnik (etnoqrafik) psixologiya» (*Ribo T. – 1886*) və s. kimi. Bunlara paralel olaraq etnopsixologianın nəzdində fälsəfi-psixoloji xətt də inkişaf edir (*X.Şeyntal, M.Lasarus, V.Vundt, Q.Lebon və b.*). Ümumi olaraq, hämin dövr üçün äsas tədqiqat metodu – dildə, adat-ənənələrdə, əsatırılardə, bir sözlə, müxtəlif xalqların mänəvi həyatında insani ruhların təzahürünün analizindən ibarət idi. Bugünkü gündə etnopsixologiya – ayrıca individ və ya insan qruplarının etnik və mädəni mänsubiyiyəti ilə əlaqədar olan, şüuri və qeyri-şüuri səviyyədə təzahür edən müxtəlif psixoloji xüsusiyyətləri öyrənən psixologiya bölməsi kimi tanınır (*bax: 131 səh. 527*).

XX əsrin 30-cu illərindən başlayaraq Qärbədə bu təlimin özünü də nəzdində differensiasiya gedərək, etnik psixologiya özü də iki färqli qola – psixoloji antropologiya və krosskultur psixologiya qollarına ayrıldı. Bunlardan birincisi – insanların müxtəlif mädəniyyət şəraitdə necə düşünüb, hiss edib, reaksiya verib, hərəkət etməsini (*başlıca nümayändələri R.Benedikt, M.Mid, K.Klakxorn, R.Linton, K.Dyubua və b.*); ikincisi isə – färqli etnik və mädəni qruplara mäxsus individlərin psixologiyasındaki oxşarlıq və färqləri, hämçinin, səsio-mädəni, ekoloji və bioloji xüsusiyyətlərindəki psixoloji färqlərin əlaqəsini və zaman keçidkə bu färqlərdə yaranan dəyişiklikləri öyrənməklə müşğul olur (*bu sonuncusu həm də müqayisəvi-mädəni psixologiya adı ilə də tanınır*). Postsosialist ölkələrinin psixologiyasında bunların hər ikisi etnopsixologiya və ya etnik psixologiya çərçivəsində öyrənilir (*Etnopsixologiya – insanların etnik (mädəni) mänsubiyiyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir*). (əlaqədar mövzular barədə *bax: burada, səh. 137, 138*)

Haşıyə kimi qeyd edək ki, millətlərin psixologiyasının öyrənilməsinə belə böyük maraq həm də siyasi motivlərlə əlaqədardır. Belə ki, bu, kimə necə təsir göstərmək işini müäyyən etməyə imkan verir. Hətta politologiyada etnik psixologianın təsiri ilə yaranmış «Etropolitologiya» adlı xüsusi bölmə də mövcuddur (*bu barədə ətraflı *bax: Ədäbiyyat siyahısına [burada, səh. 156]* 30-ci ədäbiyyata*).

Etnopsixologiya – insanların etnik (mädəni) mänsubiyiyəti ilə onların psixologiyası arasındaki əlaqəni öyrənən psixologiya sahəsidir. Bugünkü gündə dünya psixologiyasında millətlərin psixologiyasının öyrənilməsi mäsələsinə, äsasən iki färqli yanaşma xətti mövcuddur: Amerika və Avrasiya modelləri.

Birinci variant ABŞ psixologiyasında meydana çıxıb və indi də burada aparıcı mövqedə dayanır.

Avropa, keçmiş SSRI və Uzaq Şərq ölkələrində millətlərin psixologiyası «etnik psixologiya» çərçivəsində öyrənilir.

Ümumi olaraq, bugünkü gündə etnik psixologiya müxtəlif millət və mädəniyyətlər arasında häddən artıq çoxlu oxşarlıq və färq müäyyənləşdirib. Mäsələn, belə ümumiliklərindən än müşhuru bütün tip cämiyyətlərdə inbridinq (*insest*) hadisəsinin, yəni çox yaxın qan qohumlarının bir-biri ilə cinsi yaxınlığının qadağan edilməsidi. İstisnasız olaraq bütün cämiyyətlərdə valideynlər öz ovladları ilə hämçinin qardaş bacı ilə cinsi əlaqəyə girmir. Baxmayaraq ki, bu qayda istənilən mädəniyyətdə və millətdə çox tez-tez pozulması hallarına rast gəlmək mümkündür. Hər halda, norma bütün millətlər üçün öz universallığını qoruyub saxlayır: Həc bir cämiyyət inbridinq hadisəni täqdir etmir (131 səh. 237). Haşıyə kimi qeyd edək ki, botanikada eyni kökdən olan bitkilərin çarpazlaşmasının ziyanlığı hälə XX əsrin ävvəllərindən mälumdur. İnsanlar arasında talissamiya xəstəliyinin başlıca səbabının yaxın qan qohumları arasındaki nigah olduğu bugünkü gündə tibbdə mälumdur (əlaqədar mövzular barədə *bax: burada: səh. 137, 138*).

**İNDİVİDUALİZM-KOLLEKTİVİZM:** (131 səh. 249-267) Son yarımdə Qärbədə individualizm daha da güclənib Bu barədə Qärb valideynlər uşaqlarında müstəqillik və sərbəstliyi daha tez-tez täqdir edir, və onların sözəbaxan olmaları mäsələsi onları daha az narahat edir. Paltar üslubu və rəftar manerası daha da rəngarəng olub, şəxsiyyət azadlığı artıb, ümumi dəyərlər isə itib. Individualizmin güclənməsi təkcə depressiya hadisələrinin sayının artması ilə deyil, eyni zamanda, sosial təcridləşmənin digər əlamətlərinin də artımı ilə müşayiətlənir. Mäs., təkcə ABŞ-da 1960-cı ildən bəri;

- Boşanmaların sayı iki dəfə;
- Yeniyetmə yaşında intihar edənlərin sayı üç dəfə;
- Zorlanma hadisəsi ilə əlaqədar müraciət edənlərin sayı dörd dəfə;
- Uşaqlarla pis rəftar olunması ilə bağlı edilən müraciətlərin sayı – 5 dəfə;
- Natamam ailələrdə dünyaya göz açan uşaqların sayı 6 dəfə;
- Gənclər arasında zorakılıq işlətməklə törədilən cinayətlərin sayı 6 dəfə artmışdır (131 səh. 254).

Färqli mädəniyyət tipinə mänsub olan insanların bir-biri ilə kontaktı zamanı aralarında meydana çıxı biləcək namunası vəziyyətin və anlaşılmazlıq momentlərinin minimuma endirmək üçün Triandis, Brislin və Gui (1988) aşağıdakı tövsiyyələri

verir:

#### **Individualist kollektivist mädäniyyätdä olarkän**

- Konfrontasiyadan qaçmali;
- Därhal yaxınlaşma gözlämädän, yaxınlığın uzunmüddätli münasibatin naticasindä formalaşmasını vä s.;
- Tävazökar olmaq;
- Qrup ierarxiyasında insanların statusu ilä maraqlanmalı;
- Öz sosial väziyyätini vurgulamaq;

#### **Kollektivist individualist mädäniyyätdä olarkän:**

- İstadiyin şeyi sərbəst şäkildä tənqid etmək;
- Därhal äsas mäsäləyä keçməli;
- Öz bacarıq vä qabiliyyətini nümayiş etdirməli;
- Hämsohbətin sosial väziyyətinə vä bu vä ya digər qrupa mənsubluğuna deyil, şäksi keyfiyyətlərinə böyük əhəmiyyət verməli vä s. (131 säh. 252);

#### **Türk millətlərinin psixologiyası barədə:**

Yuxarıdakı bölmədä sadalananlar Avropa alimlərinin müxtəlif millətlərə verdiyi ümumi xarakteristikalar idi. Bu kontekstdən, onlar türk xalqlarının da milli psixologiyasını xarakterizə edirlər. Lakin uzaq avropalıların bu analizi, onların yad psixologiyaları səbəbindən, heç vaxt türklərin bütün mäziyyətlərini, onların psixologiyasının incəliklərini əhatə edə bilməz. Mähz bu səbəbdən, burada türk xalqlarının milli psixologiyasına daxildən bir nəzər salmağa çalışırıq:

Sakit okeandan Atlantik okeana qädär uzanan bir ärazidä qazanılan tarixi qäləbälər türk xalqlarında tarixən patoloji «“Eqo”-sentrik» bir psixologiya, milli xarakter formalaşdırıb ki, o da bu xalqlarda aşağıdakı spesifikaların meydana gäləməsi ilä naticələnib:

##### ➤ Müsbət kateqoriyadan olanlar:

- a) **Märdlik, cängavärlilik** (*bu xalqların öz milli terminologiyası ilä ifadə olunsa – ärlik vä ya äränlik*) psixologiyası: İlk dövrlərdə hansıa bahadurların nümunəsi timsalında, daha sonra hansıa yürüslər ärəfəsində formalaşan vä ümumilikdä, deyilən hämin qäləbälərin səbəb vä naticəsi kimi meydana çıxan bu milli xarakter, sonrakı mərhələlərdə artıq sosial normalar tərəfindən təsbit olunaraq, mifologiya, äsatir vä s. vasitəsilə milli şüura hakk olundu, onun äsas komponentinə çevrildi. Türk xalqlarının folklorunu qährəmanlıq epopeyalarının başına götürməsi bu kateqoriyadandır. Dünyanın bir çox xalqlarının taleyində, mäşıatində, milli xarakterində türk ärənliyi avəzolunmaz izlər buraxıb. Məşhur Çin səddi, cınlilərin həşəratla qidalanması, ermənilərin yaltaq, fahışxana vä terrorist bir millət olması vä b. mähz türk qährəmanılıyinin bu cür izlərindəndir – bunların hər biri yaşamaq uğrunda mübarizədə türk qährəmanılıyinə qarşı hämin xalqların özünümüdafiä, vä ya adaptasiya) formalarıdır;
- b) **Kosmopolitizm:** Tarixən zəbt etdikläri arazilərə özləri ilä xüsusi türk sivilizasiyası daşımayıb, yerli xalqlara qarşı mäcburi assimilyasiya siyasəti yürütməmələri şäkildə təzahür edən bu psixologiya, bugünə qädär qorunub saxlanıb: türk dövlətlərinin demək olar ki, hamısı çoxmillətli dövlətlərdir vä bu, xırda millətlərin min-min illər ärzində türk dövlətlərinin nəzdində öz milli «män»ini qoruyub saxlaya bilməsi, onlara qarşı tarixən, türklər tərəfindən heç bir milli diskriminasiyanın olmasına əlamətidir. Bu arazilərdə milli zəmində üsyanların, qırğınların baş verməsinə, milli problemlərin qabarlaşmasına dair tarixdə elə bir məşhur faktın mälum olmaması, Avropanın böyük bir qisiminin 600 il Osmanlı imperiyasının tərkibində olub, yenə də öz dinini, dilini itirməməsi vä b. da deyilən türk kosmopolitizminin təzahürlərindəndir. Tolerantlıq, yəni digər millətlərə, baxışlara, düşüncə sistemlərinə, mädəniyyətlərə, mentalitetlərə vä s. dözümlülük prinsipi, yalnız son dövrlərdə beynəlxalq arenada aktuallaşa da, Türk millətlərində bu hal, demək olar ki, genetik olaraq mövcud olub;
- c) **Qadına hörmət:** Deyilən kosmopolitik düşüncə tərzində, türk xalqlarının heç vaxt däyişmədiyi, başqalarına uyğunlaşdırmadığı vä daim də başqalarında mövcudluğunu qəbul etmədiyi çox cüzi komponentlərdən biri dä, qadına spesifik münasibətdir. Qadına qarşı patoloji tələbkar olan Şərq vä qadına əyləncə, zövq-səfa mənbəyi kimi baxan Qərb düşüncə stilindən fərqli olaraq, burada bütün dövrlərdə qadın mäsələsi tamam fərqli kontekstdə qarvanılıb ki, bunun da bir neçə təzahür forması aşağıdakidir: patoloji ailəcənlilik; namus mäsələsinin fəvqəlyüsək däyərləndirilməsi; qadının cariyə, qul, kəniz kimi alınib-satılması änänəsinin tarixən burada mövcud olmaması; *äksinə*, qadın azadlığının, qährəmanlıqlarının alqışlanması, tərənnüm edilməsi, stimullaşdırılması vä bunun naticəsi olaraq, türk xalqları tarixində çoxlu qährəman qadın adlarının qalması; türklərin tarixən monoqonik (*täkarvadlı*) ailə formalı millət olmaları vä s.

➤ Deyilənlərlə bərabər türk millətlərinin xarakterində «mənfi» kimi säciyyäləndirilə biləcək cähətlər dä olmamış deyil ki, bunların bir qismi aşağıdakılardır:

- a) **Patoloji individualizm:** Bir tərəfdən cängavärlilik vä märdlik psixologiyasının, digər tərəfdənsə kosmopolitik düşüncə tərziyin zəruri naticəsi olan vä ätraf dünyaya ifrat eqoistik (vä ya eqo-sentrik) münasibət şäkildə təzahür edən bu milli xarakter, bütün dövrlərdə türk millətlərində milli birlik vä kollektivçilik ruhunu zäif edib. Elə bugünkü gündə dä hämin psixologiyasının zəruri naticələrindəndir ki, dünya säviyyəsində təkbətək idman növlərinin (*äski türk cängavärliyinin äla təzahür formalarının*) demək olar ki, äksəriyyətində türk xalqlarının nümayändələri birincilik äldə edə bilibdis dä, kollektiv idman növlərinin heç birində bu xalqların äsaslı färqlənməsi faktı, demək olar ki, mälum deyil (*Türkiyənin*

*futbol komandasının vä Azərbaycanın «Bakılı oğlanlar» [KVN] komandasının son dövrlərdəki müəyyən uğurları, buradakı çox az istisnalardandır). Yenə dä mähz hämin səbəbdən, dünyanın istənilən ölkəsində türk millətlərinin kifayät qädär nümayändəsi olmasına baxmayaraq, dünyanın heç bir ölkəsində sayılan türk (Türkiyə, Azərbaycan, Özbək və s.) diasporası yoxdur<sup>3</sup>;*

- b) ***Elmə laqeydlik:*** İskändərin, Sezarın və b. yürüşlərinin hər addımı baradə hälə öz dövründə qalaq-qalaq kitablar yazılıbsa, Sakit okeandan Atlantik okeanına qädär bir ərazidə qazandıqları qäləbələr baradə türk xalqları əllərinə qäläm götürüb bir cümlə belə yazmayıblar. Vä buna görə dä, bugünkü gündə öz qədim tarixlərini onun-bunun mänbələrinə əsasən öyrənir, mäsələlərin tarixi sänədlər üzrə müzakirə olunduğu mötəbər mäclislərdə isə dili qısa qalırlar. Erməni kimi bədxahalarısa, bundan istifadə edib, onların ərazisində yaşayan bütün qədim xalqların, o cümlədən, ärmənlərin, albanların və b. yazı nümunələrini öz adına çıxır. Çünkü türklər ömrü-billah yazı yazmağı xoşlamayıblar, o ki qaldı, yeni eradan ävvəl ola. Yazmağa başlayıblarsa da bu, islamın təsiri ilə, çox sonralar mäcburi baş verib ki, indi tarixi sänənidən olmaması, bir çox dairələrdə bütövlükdə tarixin olmaması kimi yozulur.

Türk xalqlarında elmə qarşı bu antipatiya və ya belə deyilsə, laqeyd münasibət sonrakı dövrlərdə dä mövcud olub və bugünkü günə qädär dä yaşamaqdadır. Bu da milli psixologiyanın bu qädär tarixi vaxt ərzində və bu qädär tarixi hückmələr, täsilər qarşısında heç bir əsaslı transformasiyaya uğraya bilməməsinin nümunəsidir. Bu qädär coxsayılı olmalarına baxmayaraq, onların ərazisində tarixin elə bir tanmış alimin, elm-mädəniyyət xadiminin yetişməməsi, yetişsə dä bunun mühacirətdə, yəni türk dövlətlərindən xaricdə baş verması, öz ərazilərində tək-tək yetişənlərinə ələnlər və kölgədə qalıb, ayaqlar altında tapdanması, etirafınınsa mäcburi baş verması, yəni başqalarının ona hörmət etdiyini görüb, çox sonra öz vətənində qəbul edilməsi deyilən psixologiyanın təzahürlərindəndir (*o cümlədən, konkret olaraq Azərbaycan timsalında: bu millətin sağlığında öz Füzulisinin salamını «rüşvət deyildir deyə almaması», Sabir, Vahid kimi ədiblərini vərəmlədib öldürməsi, Cavid, Müşfiq kimi ədiblərini öz əli ilə güllələməsi və dəyərini çox sonra başa düşüb, çox-çox sonra onlara qızıldan heykəl ucaltması bu qäbildändir*);

- c) ***Siyasətə laqeydlik:*** İnsanları bütləşdirən, avtoritar Misir sivilizasiyası, bəşəriliklə ilahilik arasında qəti sədd qoyan, daha müasir və daha demokratik xaçpərəst (*xristian*) sivilizasiyası ilə kontaktda rəqabətə davam gätiirməyib tənəzzül etdiyi kimi, Türk millətlərinin hegemon dünyəvi mövqeyinin dä sonu, siyaset deyilən anlamlın meydana gəlməsi və türklərin onu özlərinin cəngavərlik prinsipləri ilə bir araya sığışdırıbilməsi dövrdən etibarən başlamağa başladı. Mähz hämin dövrlərdən etibarən, bu xalqların «Män Qazandan dönməram!», «Män sevgilimdən dönməram!» və s. əqidəsi ilə yaşayan är beyraklılarının gəncəliyi əsirləkdə keçib, çıxandan sonra da başına əmud çırpılıb, elə gənc ikən ömürləri yarımcıq kəsilməyə başlandı; tufəng və siyaseti iğidə yaraşdırımayan, bir nərəsi ilə dağları silkələyən koroğlularını hansısa keçəl həmzələr ali-qolu bağlı vəziyyətdə bir künçə atmağa başladı və s. Özüsə, mähz bütün bu səbəblərə görə, o vaxtdan bəri döñə-döñə öz qonşuluğundakı keçəl həmzələrin toruna düşər oldu. Elə mähz hämin səbəbdən, bu millətlər bugünkü gündə dä, öz rəhbərlərinin hansısa diplomatik manevrlərini, onların öz hissələrini diplomatlara xas mährətlə gizlətmələrini, sətiraltı deyimlərini və s. heç vədə qavraya bilmir, qavrada buna patoloji allergiya ilə reaksiya verir, bunları bugünkü dünyada çoxdan bərqərar olan diplomatik etiket, siyasi normalar və s. meyarları ilə ölçüb qiymətləndirir.

Yekunda bir daha qeyd edirik ki, türk millətlərinin psixologiyası ilə bağlı bütün bu deyilənlər bizim subyektiv müləhizələrimiz idi və hər hansı obyektiv, ciddi tədqiqatə əsaslanan eksperimental nəticə kimi qəbul etməməli;

- ***Ermənilərin milli psixologiyasınısa*** müxtəsər formada belə xarakterizə etmək olar ki, sadalanan türklərə xas əlamət və xüsusiyətlərin hamisının tam şəkildə äksi onlara xasdır. İlkin mərhələdə İsgəndər imperiyasının yerində formallaşan əyalətlərin birində – rəhbəri türk sərkərdəsi Artaş olan Ärmənzəmində milli azlıqlardan və ya äsir kaloniyalardan biri kimi mövcud olan və «Hayk»lar adlanan hazırlı ermənilər, sonrakı dövrlərdə qonşu ərazilərdə elə yaşıdlıqları ölkənin adı ilə dä adlandırılaraq ärmənlilər, ärmənlər və s. kimi tanındılar. Sonradan Artaş dövlətinin süqutundan sonra da bu adı qoruyub saxlayaraq onu bir növ özəlləşdirdilər. Bununla belə, heç vaxt xüsusi dövlət şəklinde mövcud olmayıblar ki, bunu da onların tarixdə heç bir dövlət atributlarının (*pul, gerb və s.-in*) qalmaması faktı da isbatlayır. Yalnız XIX-XX əsrlərdə Osmanlı imperiyasını daxildən parçalamaya istəyən qonşu dövlətlərin planı və dəstəyi sayəsində türk dövlətlərinin «düz göbəyinin ortasında» tarixdə ilk erməni dövləti yaradıldı ki, sonradan da Türkiyəyə äleyh olan hər yeni dövlət (*XIX əsr də ingilislər, XX əsr də ruslar və b.*) bu erməni kartını oyundan çıxmaga qoymayıb, növbə ilə döndə-döndə oyuna daxil etdi. Mövcudluğunun missiyasından asılı olduğunu, missiyasının isə Türkiyəni aradan götürməkdə böyük dövlətlərə alat olmaq olduğunu dərk edən erməni xalqı isə ölməyib sağ qalmaq üçün bu «Killer» vəzifəsi ilə razılaşmaq mäcburiyyətində qaldı və insafən dä vəzifəsinin öhdəsindən layiqincə gəldi. Üstəlik dä, bütün bu tarixi-psixoloji proseslərin sayasında bu millətin beyni davamlı olaraq planlı şəkildə anti-türk ähval-ruhiyyəsinə kökləndirildi, hansının ki, ağrı-acısını Azərbaycan və Türkiyə hälə dä çəkməkdədir<sup>4</sup>.

Bu millətin milli şüuru türklərin äsir kaloniyalarda formalasdığından, bugünkü gündə dä onlarda kaloniyal düşüncə sistemi patoloji säviyyədədir. Onlarda sənətkarlığın (*äsirlək peşəsinin*) geniş yayılması, patoloji kollektivçilik, özgə millətlər, mädəniyyətlər, dirlərə qarşı dözümsüzlik və s. bu mənsədən qidalanır. Türk cəngavərliyi qarşısında gücsüzlük tarixən onlarda «natamamlıq kompleksi» kimi patoloji hiylagərlik, yaltaqlıq psixologiyası meydana çıxarıb. Kaloniyal təbəqə kimi türklərin onların qadın və qızlarından lazım olanda heç bir icazə istəmədən götürüb istifadə etməsi, getdikcə onlarda bu mäsələ ilə barışmaq psixologiyası formalasdırıb və onlar üçün namus mäsələsinin arxa plana keçməsi ilə nəticələnib. Üstəlik dä ki, qadın onlarda öz milli və ya şəxsi maraqlarını häyata keçirmək üçün bir alat yerində qavranılmağa başlanıb (*Yeri gəlmışkən, öz dövründə Engels dä fahişəliyin tarixinin mähz Ermənistandan başladığı versiyasını söyləmişdi*).

### **I.2.3.5. Bio – sosial ontogenez motivlər**

#### **I.2.3.5.1. Komplekslər**

Yuxarıda qeyd edilmişdi ki, şaxsiyyətin formallaşmasında rolü olan ontogenez faktorlardan daha birisi bio-

sosial faktorlardır. Bio-sosial faktorlar – insanın fiziki, psixi və sosial individuallığının ätraf insanların münasibätä doğurduğu sosial disharmoniyalarla älaqädardır.

Här bir käs müräkkäb bioloji xüsusiyyatlärlä onlardan heç dä az müräkkäb olmayan täbii-sosial faktorlar käläfinin müräkkäb bir formada kombinasiyasından ibarätdir. Bu çarpazlaşmada häddän artıq çok tásadüfdä ola bilir ki, individ özünün sonrakı hayatında daxil olacağı ayrı-ayrı insan qruplarının, kollektivlärinin ümumi standartları ilä uyğun gälmäyän bir sıra bioloji, sosial älamätlärä, xüsusiyyatlärä malik olmuş olsun. Mäs., şikästlik, yetimlik və s. bunun patoloji variantlarındandır. Bu defekt onun yaşamاق uğrunda mübarizä aparma imkanlarını mähdudüldüraraq, psixikasını ekstremal gärginliklä işlämäyä vadar edir. Bu gärginliksä individin öz psixikasının xüsusiyyatlärindän asılı olaraq bir neçä variantda näticälär göstərə bilär.

İdeal variantında bu gärginlik, konkret bir sferadaki defektin här hansısa formadasa kompensasiya olunmasını täläb edärək bir başqa sferada fövqälinkişaf törätmäklä näticälänir. Nümunä üçün, mäs., *fiziki şikästlik*, o cümlädän, bu kateqoriyadan Adlerin çox tez-tez nümunä göstärdiyi cırtdanboyluluq – insanı yaşamاق uğrunda apardığı mübarizädä mütämadi olaraq problemlärlä üzläşdirib, onu çätinliklärä saldığından, bu, onu öz alämindä unikal özünüümüdfä strategiyası işläyib hazırlamağa vadar edir, onun psixikasının püxtälmäsinä, plastikläsmäsinä, istanilän ekstremal gärginliyä qarşı davamlılığının artmasına gätirib çıxarır; Yaxud *psixi şikästlik* – ätraf dünya və insanlarla ünsiyyati çätilşirdiyindän, individin özünä qapanmasına, onu därk edib, qäbul edän ideal dünyani öz xayıllarında və ya yaradıcılığında reallaşdırmasına, birbaşa ünsiyyätdä onu qavramayan, qäbul etmäyän ätraf dünya ilä dolayısı metodlarla, yəni özünün və onların yaradıcılıq mähsulları vasitäsilä ünsiyyät saxlaması värdişlärinä yyılänmäsinä gätirib çıxarır ki, bu da dahilärin bir çoxunun psixi xästä kateqoriyasına aid olmasının başlıca sääbäidir; Yaxud *sosial şikästlik* növlärindän olan yetimlik – bir täräfdän individi çox erkän yaşlarından sosial münasibätlärä daxil olmağa vadar edir və onun çox tez vaxtdan özünüfadä, özünütäsdinq strategiyasına yyılänmäsinä sääbä olur. Digär täräfdän, äksär uşaqlar özünä yalnız öz valideynlärini täqlid obyekti, ideal seçib, öz davranış və düşüncä stillärini onun nümunäsi timsalında formalaşdırıldıgından, äksär valideynlärinsä «orta säviyyäli», qeyri-yaradıcı şäxslär olmaları sääbäindän, uşağın özünä onu täqlid obyekti, ideal seçmäsi onun da orta säviyyäli bir şäxsiyyät kimi formalaşmasına gätirib çıxarır. Bu sääbädän, valideyni çox erkän yaşından itirmäk, uşağı täqlid obyekti yerindä öz canlı valideynini äsas götürmäkdän mährum edir və täqlid üçün onu, ya digär hansısa bir başqa ideal qähräman axtarışına vadar edir, ya da onun öz uşaq täsävvüründä ideallaşdıraraq ideal qährämana çevirdiyi ideal valideyn obrazını özünä täqlid obyekti seçmäsinä gätirib çıxarır və s.

Bir sözlä, daxili və ya xarici baryerlärin mövcudluğu şäraitindä adaptasiya müäyyän müdafiä mexanizmlarinin kömkäliyi ilä häyata keçir ki, bütün bunlar da, än son halda xarakterin keyfiyyätinä transformasiya olunur (*Adler konsepsiysi bizim variantin mähz bu bändindä fragment kimi çıxış edir*). Dahilärin bir çoxunun fiziki qüsurlu, psixi xästä və ya yetim olması faktının başlıca sääbäbi dä budur. Lakin insan här hansı baxımdansa şikäst olub, lakin özü kimi şikästlärin kollektivindä yaşasayıd, bu onda heç bir natamamlıq kompleksi doğurmazdi.

#### I.2.3.5.2. Biogen faktorlar

Bununla belä, Adlerin versiyasından färqli olaraq, defekt heç dä hämişä qeyd-şärt siz olaraq bir başqa sferanın fövqälinkişafi ilä näticälänmir. Burada här şeyi psixikanın xüsusiyyatlari häll edir. Anomaliya o zaman fövqälkompensasiya doğurur ki, psixikanın buna real imkanları çatır. Äks halda, gärginliyä tab gätfirmäyän psixikalar bundan hämişälik zädä alaraq şikäst olurlar ki, tibbi ädäbiyyatda da bunlar ruhi xästilik kimi definisiya edilir. Bu baxımdan, ätraf dünyanyın (*qrupun, kollektivin, cämiyyätin...*) diktä etdiyi standartları özünün fiziki və ya psixi mähdudüluq ucbatından heç cür qäbul edä bilmäyän, ona adaptasiya olmağı bacarmayan şäxslär, äsasän üç yoldan birini tuturlar:

- 1) Ya özünü mähv edir, yəni intihar edirlär;
- 2) Ya ätraf dünya ilä kontakt faktını mähv edir, yəni ondan tacrid olurlar;
- 3) Ya da ätraf dünya faktının özünü mähv etmäk yolunu tutur, yəni onu öz standartlarına uyğunlaşdırmağa çalışırlar. Yaradıcı fäaliyyät bu son halin näticälärindändir.

Lakin bu üç yol arasındaki seçim dä özbaşına, xaotik olaraq baş vermir. İndivid o zaman ätraf dünyadan tacridçilik yolunu seçir ki, onun digär sosial, fiziki, psixoloji parametrləri ona kimsädän və ya konkret olaraq bu cämiyyätdän, qrupdan asılı olmadan müstäqil yaşamaq imkanı verir. İndivid o zaman intihar edir, nə zaman ki, onun hämin parametrləri ona müstäqil yaşamaq imkanı vermir. Bu parametrlər kifayat qädär dayanıqlı olduqda isä färd qeyd-şärt siz olaraq üçüncü yolu seçir. Bütün bunlarsa psixoloji proseslärin heç dä ümumi täbiät qanunlarından istisna hal olmayıb, tam şäkildä proqnozlaşdırıla bilinän hal olduğunu göstərir.



## **II фасил. KÄŞFİYYAT: İnsanların fikirlərini necä «oxumalı», onları necä tanımla**

Käşfiyyat räqibin zäif və güclü cähätörünü aşkara çıxarmaq üçün zäruri olan märhälədir. Bu zäif cähätör – ona haradan zärbä vurmağı bilmək üçün, güclü cähätör isə – onun sizi hämin sahälərə çäkib aparmasına, döyüşü hämin meydanlara keçirməsinə imkan vermämək üçün gärəkdir. Räqibin zäif cähätörünə aiddir: onun problemləri, arzuları, istäkləri, tämännaları, täləbatları, aziz bildiyi şeylər və säxslər, motiv və mäqsədləri, və s. Onun güclü cähätörünə aiddir – älaqələri, imkanları, müttäxassis olduğu bilik sahäləri, və s. Düşünmək – biliklərlə ämaliyyat apara bilmək deməkdir. Siz situasiyadan düzgün çıxış yolu tapmaq və väziyyəti öz xeyrinizə häll edə bilmək üçün räqibiniz barədə bütün zäruri informasiyaya malik olmalısınız. Problemi düzgün häll edə bilmək üçün, onu törədən situasiyaya düzgün diaqnoz qoya bilmək lazımdır. Ünsiyyätin käşfiyyat märhäləsi – räqibin hämin bu psixoloji müayinəsini názardə tutur.

### **II.1. SÄXSIYYÄTIN PSIXOLOJİ PORTRETI**

#### **II.1.1. SÄXSIYYÄTIN INDIVIDUAL XARAKTERISTIKALARI (Konkret färdlərä xas olan psixi äləmətlər)**

Konkret olaraq, insanın ätraf alämä şüalandırdığı, göndärdiyi cämi informasiyaları, siqnalları formasına görə jest adı altında dörd kateqoriyada qruplaşdırmaq mümkündür:

- 1) somatik;
- 2) psixomotor;
- 3) koqnitiv;
- 4) evokativ.

Bunlardan *birinci* – insanın özünün və ya ayrı-ayrı üzvlərinin fääliyyätində, davranışında äks olunan ideomotor hərəkət və säsləri (*artikulyasiyaları*), *ikinci* – təfakkürünün, buna müvafiq olaraq isə nitq və davranışının sürətini, *üçüncü* – təfakkür proseslərinin formasını və nähayət, *dördüncü* – təfakkürün mäzmununu ähatə edir. Mähz bunlar da säxsiyyätin dinamik baxımdan olan xarakteristikalarını təşkil edir. Bu xarakteristikalar aşağıdakılardır:

##### **II.1.1.1. Säxsiyyätin fizioloji (vital) xarakteristikası**

- Bu kateqoriyaya aiddir:
  - a) **Vizual parametrlər**, başqa sözlə, görmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər. Mäs., forma, räng, hərəkət, şüa və s. kimi. Konkret olaraq insanların bu kateqoriyadan ätraf dünyaya yaydığı informasiyalara aiddir:
    - fiziki sima – yəni fizionomiya, qüvvə, köklük, boyun uzunluğu, yaş və s. kimi cähätör;
    - zahiri görkäm – yəni paltar, saç düzüümü, kosmetika, taturovka və s.;
    - müxtəlif ifadəli hərəkətlər – yəni (1) *mimika*, (2) *pantomimika-jestikulyasiya*, (3) *vokal mimika*: poza, manera, yerləş, duruş, distansiya, yerləşmə qaydası, görüşlərin intervalı, gözqırpmə, və s.;
  - b) **Audial (vokal) parametrlər**, başqa sözlə, eşitmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər. Mäs., musiqi, göy gurultusu, çay şirəltisi və s. İnsanın bu kateqoriyadan ätraf dünyaya yaydığı informasiyalara aiddir:
    - akustik sima: buraya aiddir – səsin amplitudası, tembri, tonallığı kimi xüsusiyyətlər;
    - paralingvistik elementlər: buraya aiddir – temp, ton, ucalıq, intonasiya, täləffüz, gärginlik, uzlaşma və s. kimi nitq çələrləri;
    - ekstralingvistik elementlər: buraya aiddir – pauza, nəfəsalma, ağlama, gülmə, öskürmə və s. kimi vokal divergensiyalar;
  - c) **Daktıl (taktıl) parametrlər**, başqa sözlə, toxunma (*lamisə hissiyyatı*) vasitəsilə fiksiya oluna bilən parametrlər (*Bu və bundan sonraki kanallarının mälumat obyekti olan jestlər ünsiyyət aktında o qädär də böyük rol oynamadığından, burada onlara xüsusi yer ayrılmır və diqqət, əsasən yuxarıdakı iki dominant informasiya mənbəyi üzərində cəmləşdirilir*).
  - d) **Parfümer parametrlər**, başqa sözlə, iyibilmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər;
  - e) **Dequstral parametrlər**, başqa sözlə, dadbilmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər;

f) **Digär kömäkci hissiyyatlarla älaqüdar parametrlär:** Mäs., härarät, çäki, vä s.;

#### **II.1.1.2. Säxsiyyätin emosional (psixomotor) xarakteristikası.**

■ Bu kateqoriyaya aiddir:

- a) **Hissi davranışı:** emosiyaların dayanıqlılıq tärzi, o cümlädän, öz emosiyalarını tez büruzä vermek (*tez sevinib, tez kädärlänmäk, tez ağlayib, tez gilmäk, tez heyrätlänmäk, tez qazäblänmäk* və s.), yoxsa bunları daim näzarätdä saxlaya bilmäk;
- b) **İntellektin tempi:** täfakkürünün, o cümlädän, onun täzahürü olan davranışının sürəti, tempi, reaktivlik därcäsi;

#### **II.1.1.3. Säxsiyyätin intellektual (koqnitiv) xarakteristikası.**

■ Bu kateqoriyaya aiddir:

- a) **Rasionalizm:** o cümlädän, beyinin assosiativ qabiliyyäti, ümumi-xüsusi, säbäb-näticä arasında älaqäni görä bilmäk qabiliyyäti, çıxarılan näticälärin ehtimallıq faizi, motivlärinin subyektiv-obyektivlik därcäsi;
- b) **Erudisiya potensiali:** Yäni, mälumatlılıq, kompetensiya, dünyagörüşü və s.

#### **II.1.1.4. Säxsiyyätin iradi (evokativ) xarakteristikası.**

■ Bu kateqoriyaya aiddir:

- a) mäqsäd və motivləri seçə bilmäk qabiliyyäti;
- b) motivlərin defisiti və ya izafiliyi şäraitindä fäallığı tänzimləyə bilmäk qabiliyyäti;
- c) psixi prosesləri yerinə yetirilən fäaliyyät növünə uyğun təşkil edə bilmäk qabiliyyäti;
- d) mäqsädin äldä olunması yolunda ortaya çıxan maneälärin däf edilməsi üçün fiziki və psixi imkanları səfərbär edə bilmäk qabiliyyäti və s.

Bu dörd sfera insan ürəyinin, beyninin bir növ güzgüsü, displayi, illüminatoru, ekranıdır. Här bir insanın psixi portreti mähz bunların ayrı-ayrılıqda bir-biri ilä necä kombinasiya olması ilä müäyyänləşir. Onların här birindäki elementar belä däyişiklik insan psixikasında gedän proseslərlə älaqäddardır, onların ifadäsi, inikasıdır. İnsanların ürəyindä saxladığı, gizlətmək istädiyi, illärlə açmadığı istanilan fikrini açıq bir kitab kimi oxumaq, qälbindä yaşatdığı hissələrini duymaq, gizli dünyasını qarış-qarış gäzmək onların sinxronik üsulla tädqiqi vasitəsilə həyata keçirilir ki, bu da öz növbəsindä mähz indikator, ossilloqraf, barometr və s. adlandırıla biläcäk hämin bu dörd sferanın kodlarını deşifrə, detektə, interpretasiya edə bilmək hesabına mümkün olur. Bunun üçün isä, deyildiyi kimi, hämin bu sferaların bir sıra qanuna uyğunluqlarını bilmək zəruridir ki, aşağıda mähz bu qanuna uyğunluqlar baradä söhbət açılır.

### **II.1.2. ŞÄXSIYYÄTIN RELYATIVISTIK XARAKTERISTIKALARI**

Relyativistik dedikdä burada mütläq yox nisbi, yäni hansısa müqayisädä və ya meyar baxımından olan parametrləri näzärdä tutulur.

Yäqin ki, dahi mütfäkkir Mähämmäd Füzulinin öz dövründä necä bir acınacaqlı tale yaşadığını bilməyän azärbaycanlı tapılmaz – hättə ömrünün sonlarında ona käsilən täqaüdü belä ala bilmämäsi faktı orta mäktäb därsliyindän här bir azärbaycanlıya yaxşı mälumdur.

Lakin bu, dahilərin öz dövründä ayaq altında tapdanmasına dair yeganä haldirmi?

Bäsär tarixi bu kimi faktlarla doludur: görkämlı şair Dante sürgündä yaşayıb yaradıb və orada da ömrünü başa vurub; V.N.Rentgen (1845-1923) və J.B.Lamark, Alman bäsentäkari İohan Sebastian Bax (1685-1750) və b. ehtiyac və tənhalıq içindä ölmüşlər; Spinoza ömrünün sonunacan – şüşäyonan, Molyer – divarrängläyän işlüyib və s. Bu siyahını kifayät qädär uzatmaq olar. Lakin bu hälä mäsälənin hamısı deyil. Bäs heç bir läyaqəti olmayan insanların çox vaxt zirvələri yüksəlib, insanlar täräfindän bir büt kimi qavranılmasının səbəbi nədir? – hansıların ki, bu cür yüksək münasibətə layiq olmadıqları çox-çox sonralar üzə çıxıb. İnsanların däyärləndirilməsində bunca subyektivlik nädändir?

Räy və zövqä etalon yoxdur. Biz yuxarıda här bir käsın malik ola biläcäyi mümkün parametrləri sadaladıq. Lakin bu parametrlərdän hansının yaxşı, hansının pis olduğunu müäyyän etmäyä häləlik heç bir meyar tapılmayıb. Ayrı-ayrı vaxtlarda buna cähd olunubdusa da, än axırdı bu cähdlərin hamısı iflasla näticälənib – avropalıların gözəlliyyi xâtkeşlə ölçüb qiymätləndirməsi kimi (*gözəllik standartları näzärdä tutulur*).

Dahi – yüksək bioloji potensiali bunun sosial sferada realizə olub-olmamasından, säxsiyyätsä (*tarixi säxsiyyät*) – yüksək sosial statusu bioloji potensialının olub-olmamasından täcrid formada qäbul edilən färddir. Säxsiyyälär – yaxşı uydurulmuş miflərdirlər və onların taleyindä sosial samt küläklärinin rolü, bütün hallarda bioloji faktorlardan daha çoxdur. Mähz hämin bu küläkläri mäqsädli idarə edə bilmək liderlərin (*ulduzların, qährämanların...*) taleyini, kütlələrinsə seçim və qärarını planlı idarə edə bilməyä bärabärdir. Här käsin bioloji “Eqo-Män”inin sosial proyeksiyası isä coxsayılı subyektiv faktorların prizmasından keçərək formalasdığından, bu arada insanların «däyärlər şkalasındakı» yerini müäyyänləşdirib, tarixə kimlärisä qızıl, kimlärisä qara xätlə yazmağın meyəri da itir. Tarixən neçä-neçä nähäng kütlələrin illüziyalara uyaraq mähv olmasının, neçä-neçä

däyärlı şäxsiyyätärinsä ayaqlar altında qalaraq tapdanmasının, äväzindä zirvälärä çox vaxt firildaqçiların yüksälmäsinin mexanizmi mähz bu nüanslarla älaqädardır...

Bir sözlä, insan ifrat därcädä gözäl, ağıllı, güclü vä s. ola bilär. Lakin düşdüzü kollektivdä, cämiyyätdä hazırkı vaxtda hansı meyarların üstün bilinmäsindän, hansı insani keyfiyyätärin daha çox däyärländirilmäsindän asılı olaraq, bu sadalanan keyfiyyätärä malik şäxslär dä, çox cılız görünä bilär. Äksinä, başqa yerlärdä ayaq altında tapdanan birisi, burada nüfuz, hörmät sahibi ola bilär. Necä ki, bugünkü dünya äsasän mähz bu prinsip üzärendä qurulub.



## ***II.2. ŞÄXSIYYÄTIN TÄDQIQ ÜSULLARI***

Beläliklä, individlärin psixi väziyyätinin dinamikasını şartländirän cämi psixi komponentlär barädä bu qädär. İnsanın istänilän fäaliyyäti mähz bu faktorların birgä täsiri altında, onların kombinasiyasında meydana çıxır vä istär ayrıca färdlärin, istärsä dä nähäng kütlälärin psixoloji idaräciliyi dä, sadalanan hämin bu faktorlara müxtälib metodlarla müdaxilä hesabına mümkün olur. Bu baxımdan, davranış vä düşüncälärin idaräciliyinä aid här hansı bir konsepsiyyada motivlär yerindä yeganä olaraq Freydin dediyi hämin irrasional häväslär ansamblını, yaxud Adlerin dediyi hämin defekti äväzlämäk märamını vä ya Olportun dediyi individual xüsusiyyätleri vä s. ayrı-ayrılıqda äsas götürmäk, tâbii olaraq birtärfiliyä vä mähdudluğa gâtirib çıxarardı, bu konsepsiyanın universallığına vä işläkliyinä ciddi ängäl törädärdi. Häqiqät, deyildiyi kimi, bunların mäxräcidä vä ya kombinasiyasındadır ki, yuxarıda biz bu mäxräclärdän birini tapmağa cähd etdik. Vä öz konsepsiymizi da hämin bu integratıonal baza üzärendä quracağıq.

Kimäsä täsir halında düzgün taktika seçä bilmäyin än zäruri şartlärindän biri – onun hämin ontogenez vä filogenetini, başqa sözlä, kimliyini, onun psixikasının ümumi xüsusiyyätärini, verilmiş andakı däyişikliklärini, xasiyyätini, ümumi täläbatlarını, maraqlarını, ehtiyaclarını, tämännalarını vä s., kütlänin idaräciliyi halı üçünsä – kütlä içärisindä hansı hisslärin, märamların üstünlük täşkil etdiyini däqiq bilmäkdir. Bunlarsız qarmaqarasıq münasabatlär labirintindä düzgün oriyentasiya äldä etmäk, kütlänin vä ya ayrıca färdin räy vä baxışlarını lazımi istiqamätä yönältmäk üçün sämärali iş apara bilmäk qeyri-mümkündür. Bu sâbâbdän, ilk olaraq târif-müqabilin deyilän baxımdan olan parametrlärini täyin etmäk qaydaları barädä:

Ünsiyyät zamanı düzgün taktika seçä bilmäk işinin târkib hissäsi olan bu mäsäläni müxtälib konkretlik säviyyäsindä, äsasän üç yolla häll etmäk mümkündür:

- 1) Cämi insanlara xas olan ümumi psixi älamätläri târif-müqabilä dä aid etmäklä – ümumi formada;
- 2) Mänsub olduğu irqä, irlä, cinsä, sinfä, dinä, millätä vä s. xas olan ümumi cähätläri ona da aid etmäklä – xüsusi formada;
- 3) Konkret olaraq onun öz psixi konturlarını müäyyän etmäklä – fârdı formada.

Aşağıda bunların här biri barädä nisbâtan ätraflı mälumat verilir.

### ***II.2.1. DIAKRONIK TÄDQIQ ÜSULU***

Ümumi sinif äsasından ayrıca färd barädä näticä çıxarmaq ümumi oriyentasiya üçün, täqribi proqnoz baxımdan ähämiyyät käsб etsä dä, här halda, däqiq proqnoz üçün mütläq färdin özünün individual cähätläri, spesifik xüsusiyyätärleri vä s. aşkar edilib názärä alınımalıdır. Burada artıq nä psixoloji alqoritm olan stereotiplär, nä irqi, irlä, cinsi, dini, milli vä s. şablonlar, nä transferlär kara gälmir. Burada oxşarlıqlar, ümumiliklär deyil, fäqlär vä unikallıqlar prinsipial mahiyyät käsб edir. İndividü kütlädän, ümumidän ayıran, seçenek bu xüsusiyyätärleri (*appersepsiyları*) tapıb üzä çıxarmadan, istänilän eniş-yoxusuda ünsiyyät normal yola verä bilmäk vä târifdaşın individual dünyasının astanasından o yana keçmäk qeyri-mümkündür.

İnsanın mäqsädyönlü psixi väziyyätinin formallaşmasının *birinci şartı* – onun uzunmüddätli yaddaşında bu şäraitä uyğun väziyyätin engramin mövcudluğudur. *İkinci şart* – onun özünün individual psixi parametrları vä bu parametrlärin öz aralarında qarşılıqlı rabitäsidir. Psixikanın äsas komponentlärini bu mäqamda afferent sintez prosesini şartländirän sistemyaradıcı faktor funksiyasında çıxış edir. İstänilän biosistem ätraf dünyaya uyğunlaşmaq fäaliyyätindä özünün daxili proseslärini analiz edib, bunlara uyğun olaraq hansı qärlär etmäk lazım olduğunu öz-özü üçün müäyyän edir. Mähz buna görä dä, qarşı târifin reaksiyalarını proqnozlaşdırma bilmäk üçün onun daxili alämini öyränmäk zäruri şartdır.

Prinsip baxımdan, dünyada mövcud olan cämi tâdqiqat üsullarını iki kateqoriyaya ayırmaq mümkündür: *diaxronik* vä *sinxronik* metodlar. Bunlardan *birincisi* – keçmişä, *ikincisi* isä – bugünä aid faktları öyränmäklä aparılan araştırma üsuludur. İstänilän individi öyränmäyin metodları da bu tâsnifata tabedir. Kimisä onun şäksi işinä, anket vä kartoteka göstäricilärinä, xatirä däftärinä, köhnä mäktublarına, yazışmalarına vä s. äsasän öyränmäk mähz diaxronik tâdqiqata nümunälärdändir. Sinxronik tâdqiqata isä biz bugünlä älaqädär faktların

öyränilmäsi prosedurasını aid edirik ki, bunu da müşahidä vä eksperiment olmaqla iki qrupa ayırırıq (*diaxroniya* vä *sinxroniya terminlərini lingvistikadan äzx etmişik*). İndividlərin bu ikinci metodla tədqiqi psixologiyanın äsas problemlərindən olduğuna görə, burada ona xüsusi yer ayırırıq.

## ***II.2.2. SINXRONIK TÄDQIQ ÜSULU***

### ***II.2.2.1. Müşahidä***

Yuxarıda diaxronik tədqiqatın bir neçə növü sadalandı: şäxsi işlərə, kartoteka göstəricilərinə, xatırda dəftərinə, köhnə mäktublara, yazışmalara vä s. äsasən aparılan araştırma. Sinxronik tədqiqatınsa, äsasən iki növü mövcuddur: Müşahidä vä eksperiment. Bunlardan *birincisi* – bilavasitə, *ikincisi* isə, dolayısı tədqiqat üsuludur. Gündəlik ünsiyyətdə insanların bir-birinin daxili dünyasına nüfuz etmək üçün istifadə etdikləri çoxsaylı fändələr də mähz izah edilən bu iki variantın ayrı-ayrı növmüxtəlifliyindən ibarətdir.

Müşahidə dedikdə göz öünüä ilk növbədə görmə vasitəsilə aparılan tədqiqat gəlir. Lakin názərə alınsa ki, insanın ätraf alämədən informasiya alması onun beş äsas vä iyirmiyə yaxın köməkçi hiss kanalları vasitəsi ilə baş verir, o zaman görmənin insan hayatında rolunun yüz faizli xarakter daşımadığını dərk etmək mümkündür vä burada digər hissiyyatların da rolu dərhal názərə çarpasıdır.

Ümumi halda, ätraf dünyada baş verən hər bir dəyişiklik dildir, hər bir titrəyiş öz mənasına malikdir. Sadəcə olaraq, onların şifrəsini aça bilmək vacibdir. Nəyin nayaq görə baş verdiyini bildikdən sonra isə ätraf dünyani bir kitab kimi oxumaq, təbiätə «sən» deyə müraciət etmək mümkündür. Qocalar quş vä heyvanların, cücü vä otların davranışından havanın necə olacağı barədə nəticə çıxarır, häkimlər simptomlara äsasən xəstəliyin gedişini proqnozlaşdırırlar. Çünkü onlar təbiətin jest dilini adı insanların danışq dilindəki formaya tärcümə etməyi öyrəniblər. Adı insan da təbiətin bir parçasıdır vä onun bütün əlamətlərini özündə gəzdirib, hər an daxilindəki bütün dəyişikliklər barədə ätrafa sonsuz sayda informasiyalar göndərir. Ätraf insanlarda bunlardan yalnız çox cüzi birini – danışq dili ilə dediklərini qavrayıb, dərk edirlər. Özü də, hətta bu dillə ifadə olunan mənalardan da hamisini yox. Belə ki, nitqin forma vä məzmunundakı emosional çalarlar, demək olar ki, äksər adamlar tərəfindən qavranılmamış qalır vä dillə deyilənlərin doğru, yoxsa yalan, səmimi, yoxsa qeyri-səmimi vä s. olduğunu ayırd etməyə onların konkret heç bir vasitəsi olmur. Jest, mimika, poza vä s.-in mənasını «oxumaq» barəsində isə heç danışmağa dəyməz. İnsanların daxili aləminə sinxronik tədqiqat vasitəsilə müdaxilə mähz bu alternativ dillərlə İsləmək mäsələlərini ähatə edir.

Aşağıda bu yolla insanların daxilində gedən bir sıra psixi prosesləri aşkar etməyin nümunələri sadalanır:

Bunlar insanın psixi sferasında cərəyan edən proseslərin müəyyən qismini izləməyə imkan verən başlıca zahiri əlamətlər (*“indikatorlar”*) idi. Bunlardan əlavə, müxtəlif assosiativ reaksiyalar, ehtiyatsız deyimlər (*“çəşmələr”*), sayıqlamalar, məntiqsizliklər, ayrı-ayrı intonasiya vä rəftar mimikalari, beyin biocərəyanlarında, dərinin elektrik müqavimətində, orqanizmin damar reaksiyalarında, əzälələrin titrəyişində vä b.-da baş verən dəyişikliklər də, insanın fikir apparatına müdaxilə etməyə imkan verən vasitələrdəndir.

Göstərilən əlamətlər tərəf-müqabilin fikirlərinin mäcrasını müəyyənləşdirmək üçün bir indikatordur ki, onların vasitəsilə onu lazımi diapazona kökləmək vä ondan kənarə çıxmaga qoymamaq mümkündür: tərəf-müqabil sizə maraqla, yoxsa «xala xətrin qalmasın» qulaq asır, onu hansı mövzu maraqlandırır, nayaq meyl edir, dedikləri səmimidirmi vä s.? Ağar maraqsız qulaq asırsa, deməli, nəsə yerində deyil vä mövzunu tez-tez dəyişməklə *“indikatorların”* qırmızı işığının «yandığı» məqamı axtarıb tapmaq olar vä bununla da, daim onun ürəyinin «sarı simindən» vurmağı öyränəcəksiniz. Bu, eynilə təzə tanış olanların bir-birində özlərinə qarşı maraq oyada bilməsi üçün, eynilə yol-yoldaşlarının hämsəhbəti bezdirməməsi üçün, eynilə məclisədə məclisin ruhunu tutma bilmək üçün, eynilə müəllimin tələbə vä şagirdlərin ürəyinə yola tapa bilməsi üçün, eynilə, müsahiblərin bir-birinin səmimi, yoxsa qeyri-səmimi olduğunu müəyyən edə bilmələri üçün, kimisə ram edərkən ona üsyan, qiyam, inciklik şansı verməmək üçün vä eynilə də, köhnə tanışların bir-birinin ürəyini «oxuya» bilmələri, dərdlərinə şərık ola bilmələri, başa düşən dost olduqlarını nümayiş etdirə bilmələri vä s. üçün ähəmiyyətlidir.

### ***II.2.2.2. Eksperiment***

İnsanın daxili aləmini müxtəlif situasiya vä münasibatlər üzə çıxarır. Mähz, bu halında insanların psixi tarazlıq halı pozulur vä o, debilliyyin, infantilliyyin, däliliyyin hüdudlarında längərləməyə başlayır. Lakin bəs, ağar insan xoşa-xoşluqla, təbii surətdə belə hala düşmürsə, onda nə etməli? Gözləməlimi ki, «nə zaman yaz gälər, onda da yonca bitər?».

İnsanın eksperiment vasitəsilə tədqiqi, mähz belə məqamlarda situasiyanı səni surətdə yaratmaq (*«modelləşdirib»*), tərəfdəsi bärkə-boşa, çək-çevirə salmaqla onun barədə hansıa nəticə çıxarmaq mäsələsini ähatə edir. Eksperiment zamanı eksperimentin nəticəsinin təsir göstərə biləcək bütün digər dəyişənlər vä şərtlər aradan qaldırılmalıdır vä ya elə edilməlidir ki, onlar axıra qädər sabit səviyyədə qalsın.

İnsanı nisbətən yaxından tanımaq üçün on illərlə vaxt lazımdır. Yalnız bu müddətdə müxtəlif situasiya vä [www.uemu.birolmali.com](http://www.uemu.birolmali.com)

münasibatlär onun daxili alämimi açmağa və xasiyyätinin incäliklərini üzə çıxarmağa imkan verär. Bundan sonra isä. istənilən halda proqnozlaşdırmaq mümkün olur ki, kimdän näyi gözlämək olar və kimə hansı räftar xoş gedib-getmir. Bu qädär müddətsä, göründüyü kimi, olduqca böyük limitdir və yaxşı olardi ki, här şey cämisi bir neçä gündä, hättä bir neçä saatda häll olunaydı. Älälxüsü da ki, on illərlə tanıldıqın bir adamlı älaqädar belä, hälä här şey tam aydınlaşmış və onun sizdän gizlətdiyi nä qädär sirları, zäiflikləri, istäkləri ola bilir. Bütün bunları üzə çıxarmaq, özü dä çox tez müddətdä üzə çıxarmaq üçünsä həqiqi «qälb mühändisi» olmaq lazımdır. Bu hissädä söhbät, mähz bu mäqsädä xidmät edän bəzi fändlərdən gedäcäk.

Aşağıda bu kateqoriyadan olan yeddi vasitə sadalanır, hansı ki, onların bir çoxu psixoanalitika üçün dä yeni olduğundan, eyni zamanda, təbabətdä dä maraqlı ola bilär:

#### **II.2.2.1. Särbäst assosiasiya metodu**

Psixoanalitikanın başlıca alätörindən olan bu fänd, adı ünsiyyät zamanı da, täräf-müqabilin daxili dünyasına nüfuz edä bilmək üçün äla vasitədir. Burada, cähəd edilir ki, täräf-müqabil öz danişdılqlarına maksimum aludä olsun və bununla da, hissləri, fikirləri üzərində nəzarəti äldän buraxsın, özünü unutsun, ehtiyati yaddan çıxarsın. Bu zaman, «särbäst assosiasiya» deyilən prinsipə uyğun olaraq, beyində atälätə oxşar bir hal yaranır, fikirlərin axını «zəncircvari reaksiya» və ya «domino effekti» deyilən akt täräfindən stimullaşdırılır, «söz-sözü çækär» prinsipinə uyğun olaraq här yeni fikir yaddaşdan özünü uyğun digər fikirləri qurcalayıb üzə çıxarır – beləcä, fikirlərin eskalasiyası fasiləsiz olaraq tənzimlənir.

Mexanizm baxımından bu metod autohipnoz halının bir variasiyasıdır. Burada diqqətin tutulub saxlanılması üçün, hipnozdakı kimi, hansısa bir parlaq küräcikdän və ya düyməcikdän deyil, täräf-müqabilin öz söhbätlərindən istifadə olunur. Fänd və vasitələr baxımındansa, bu hal hipnozla qismən käsishir. Belə ki, burada da äsas mäqsäd, täräf-müqabilin psixikasını relaksasiya halına gätfirməkdir. Lakin mäzmun deyil, forma baxımından burada ciddi färqlər mövcuddur, çünkü hipnozun öz, särbäst assosiasiya halınınsa öz vasitələri var. İnsanı belə hala gätfirməyin bəzi primitiv üsulları hälä öz dövründə freydizm və sonradan onun bazasında yaranan «psixodinamik psixoterapiya» täräfindən müäyyänləşdirilsə dä, bu gün onları daha da dolğunlaşdırıb ümumiləşdirmək mümkündür, o cümlədən:

a) İnsanı belə hala gätfirməyin ***BİRİNCİ ŞÄRTİ*** – heç vädä onun fikirlərini käsäməkdir. Danışlığı mövzu sizin üçün maraqsız, mənasız, azinandırıcı, cäfäng, darixdrıcı, səviyyəsiz, tähqirəmiz və s. görünə bilər. Burada siz öz äleyhinizə fikirlər eşidə bilərsiniz. Bütün bunların heç biri hälä sizə onun sözünü käsəmək ixtiyarı vermir. Názarə alın ki, o, hipnoz vəziyyətindədir və indi danişdılqları onun ürəyinin, beyninin dərinliklərində indiyə qädär gizlətdikləridir və sizin dä mäqsədiniz mähz onları üzə çıxarmaqdır, daha onunla haqq-hesab çäkmək və ya onunla ünsiyyətdən zövq almaq yox. Bunlar tamam başqa vaxt və söhbətin väzifəsidir. İndi vacib olanı onun zäifliklərini, ürəyində gizlətdiyi sirlərini, münasibətlərini, tämənnalarını və s. üzə çıxarmaq, yaxud onun vasitəsilə özgələrinin sirlərini öyrənməkdir. Bnlardan ona və ya bir başqalarına qarşı necə istifadə etmək mäsələsi sonranın işidir. İndi isä onun fikirlərinin cämisi bir däfə käsilməsi kifayətdir ki, o, ayılsın, väziyyətə sağlam düşüncə ilə baxsın, özünü älä alsın və s. *Əksinə*, «*xoda*» düşüb danışlığı anlarda fikri bütün dünyadan tacrid olub, diqqəti yalnız danişdılqlarının üstündə cəmlənir ki, hipnozçuların bildiyi kimi, bu da hipnoza aparan sadə yoldur. Sözü käsildikdä isä «*fəth olılmış*» diqqət azad olur və bundan sonra näyəsä nail olmaq üçün här şey yenidən başlanmalıdır. Bir sözlə ki, täki danışın, ağızna nā gäldi, fikrindən nā keçdi, qoy danışın. Sizin üçün maraqlı olanı onun danişdılqları yox, danışqarası dilindən qaçırdıqlarıdır. Yerdə qalanı isä yalnız bunu açmaq üçün olan vasitələr, buna gätfirən yollardır;

b) ***İKİNCİ ŞÄRT*** – onun təhlükəsizliyinə täminatın olması mäsələsidir. Ağär nā vaxtsa onun sirlərini açıb yavmısınızsa, öyrəndiyiniz sirrinə görə onu tənä atışınə tutmuşunuza və ya elə indi açdıgi hansısa bir sirrinə görəsə dərhal qışqırımsızsa ki, «aha, axır ki, sən öz iç üzünü açdın» və yaxud «yaxşı ki, män səni başına buraxdım, belə-belə şeyləri açıb danişdin, yoxsa män dä sənin bu cür işlərindən (*älaflıqlarından, sifatlərindən və s.*) xäbərsiz qalardım» və s., onda çox çatin ki, indi lazımı effekti äldə edə biləsiniz. Etimad burada här şeyi häll edir. Buna görə dä, burada, birinci növbədä, etimad körpüsü yarada bilmək vacibdir.

- Bu mäqamda etimad qazanmanın ***bir şärti***, yuxarıda deyildiyi kimi, onda sirlərinin gizli qalacağına ümid yarada bilməkdir;
- ***Ikinci mäsələ*** – kömək edəcəyinizə gümanının olmasıdır. Özü dä söhbət täkcə maddi köməkdən yox, eyni zamanda, mänəvi köməkdən dä gedə bilər. Bir sözlə, bu mäqamda kömək edəcəyinizə ümid yarada bilmək sizin äsas väzifələrinizdən biridir;
- Bu mäqamda etimad qazanıb, täräf-müqabilin təhlükəsizliyinə täminat verə bilməyin ***daha bir formulu*** – etiraflar mübadiləsidir. Silahını tullayaraq qarşınıza köməksiz väziyyətdə çıxan täräf-müqabil, sizə etimad nümayiş etdirir və sizdən dä analoji addım gözləyir. Bu mäqamda sizin dä, öz “män”inizin bəzi neqativ tärəflərini aşkarlamanz, o qädär dä «aydan ari, sudan duru» olmadığınızı názar-dıqqətə çatdırmanız, väziyyəti zahirən siğortalayar, ünsiyyətin bərabər äsaslarla inkişafına və täräf-müqabilinin hürkmədən sizə doğru daha da yaxınlaşmasına səbəb ola bilərdi. Aks halda, täräf-müqabil özünü aldadılmış väziyyətdə hiss edib geri çäkiləsidi;

Ancaq bu sonuncu mäqamla bağlı iki təhlükəli nüansı názardən qaçırıbmamalı. *Ävvəla*, sizin özünüz baradə här şeyi birnəfəsə açıb tökməniz effektsiz və azinandırıcıdır – här şey addım-addım və sözgəlişi olmalıdır. *Ikinci mäsələ* isä, özgələri baradə olan söhbätlərlə bağlıdır: Täräf-müqabil kiminsə sirlərini açdıqca, qarşılıq xatırınə, sizin dä hämin adamın bəzi sirlərini açmanız, haqqınızda «ağzıbos» adam təsəvvürü yarada bilər və gäləcəkdə täräf-müqabil dä öz sirlərini sizə açmaqdə ehtiyatlanar. Här halda, här şeyi väziyyət və täräf-müqabilin xarakteri ilə ölçüb-biçməli;

- c) Täräf-müqabilin särbäst assosiasiya halına kökləməyin ***ÜCÜNCÜ ŞÄRTİ*** – passiv yox, aktiv dinləyici olmaq, başqa sözlə, onu öz dinləyicilik mäharətinizlə stimullaşdırmaqdır. Üxarıda heç vädä täräf-müqabilin sözünü käsämək tövsiyyə [www.uemu.birolmali.com](http://www.uemu.birolmali.com)

olunmuşdu. Lakin bu, diqqätayındırıcı, mövzunu däyişdirän müdaxilälärä aid idi vä mövzuya dästök, emosiyalara täkan mäqsädi güdän müdaxilälär bura aid deyil. Mäsälä burasındadır ki, bir sıra elä verbal formullar mövcuddur ki, onlar bu halda mane olmayıb, *äksinä*, täräf-müqabilin hämin bu, «ayıqkän hipnoz» väziyyätini daha da därinläşdirir, ona bir növ takanlar verir vä onu häqiqätän dä, getdikcä qeyri-şüuri bir väziyyätä gätilir. Bu cür formulların bazılarisä aşağıdakılardır

Ümumi olaraq, täräf-müqabilin särbst assosiasiya, eyforiya halının säviyyäsini yuxarıda sadalanın indikatorlar vasıtäsilä müäyyän etmäk mümkündür.

- **EKSPRESSİV İNDİKATORLAR:** Täräf-müqabilin poza vä säsä täbii görkäm alır, onlarda gärginlik vä häyäcan hiss edilmir. O, gözlärini gizlätmir, göz-gözä gälmäkdän qaçmir, *äksinä*, sizä daha tez-tez baxır, lakin gözlärini sizä zilläyib dä durmur. Özünü särbst hiss edir vä sizä daha yaxın durmağa çalışır, yaxud pozası sizä täräf azıçıq äyilmiş olur vä s.;
- **PSİXOMOTOR İNDİKATORLAR:** Bütün növ reaksiyaları, häräktäti, nitqi çevikläşir, mimika vä jestläri canlanır, suallarınıza cavabı, här hansı qeydinizä reaksiyası pauzasız, çevik olur, düşümädän danışır vä s.;
- **KOONİTİV İNDİKATORLAR:** Nitqindä hazırlıq, lakoniklik artır, yaddaşı güclänir, *äksinä*, diqqäti zäifläyir vä s.;
- **EVOKATİV İNDİKATORLAR:** Ünsiyyätä, ünsiyyätdä täşabbüsü älä almağa, özünüsfadäyä, özünüböyütmayä vä s. meylli olur.

Täräf-müqabilin nitq vä davranışında göstərilän älämätlärin müşahidä olunması onun tamamilä «ayıqkän hipnoz» väziyyätindä olduğuna işaretdir;

### II.2.2.2. Mübahisä metodu

Täräf-müqabilin daxili dünyasına müdaxilä etmäyin, fikirlarını aşkarlamağın daha bir metodu onun münaqışayı, mübahisayı cälb olunmasıdır. Fäslin ävvälindä intellektä verilän xarakteristikada qeyd edilmişdi ki, o, emosiyaların maksimum gärgin vä süst hallarında öz funksiyasını dayandırır. İnsanın näyisä gizlätmasının, sırr saxlamasının, daxili alämini ört-basdır etmäsinin vä s. äsas sábäbkarı da, mähz onun intellektidir. Belä ki, bu orqan özünün tänqidi-senzor funksiyası ilä zärärli olan, mänefeyä zidd olan heç näyi orqanizmin yaxınlığına buraxmir, tähtälüşura «senzuradan» keçmeyän här hansı känar müdaxiläläri qätiyyätä dayandırır vä s. – täbii ki, ağär «duysa».

Bu baxımdan, yuxarıdakı metoddan äsas mäqsäd, emosiyaların hämin maksimum aşağı häddini, yani relaksasiya, süst halını äldä etmäk idi. Deyildiyi kimi, diapazonun yuxarı häddi, yani emosiyaların maksimum gärginliyi dä, intellektual fäaliyyäti tormozlamaq baxımından analoji effektlidir. Bu cähätdän, mübahisä – äsäbläri tarımlamaq, emosiyaları gärginläşdirmäk üçün än sadä vä älverişli üsuldur.

«Äsäbi başda ağıl olmaz» – deyirlär. Mübahisäyä cälb olunmuş adam öz üzäridä, danışqları, häräktärläri üzäridä näzarätini itirir, iradä hesabına maskaladığı xüsusiyyätlärini bürüzä verir, här növ süniliklär tibiiliklä äväzlänir, indiyä qädär üräyindä saxladığı tänälärini, iradlarını, münasibatlärini açıqlayır, häqiqi fikirlärini aşkarlayır.

Bu hal, ekstremal situasiya kimi, eyni zamanda, onun xarakterinin bir sıra qaranlıq täräfini dä üzä çıxarır. Belä ki, mähz bu anda müäyyän etmäk mümkündür ki, täräfdaş nä därcädä inadkar vä ya güzäştägedän, tämkilni vä ya tez özündänçikan, kobud vä ya taktikdir.

Ancaq ki, bu ziddiyät axtarışını o qädär dä därinläşdirmäk lazım deyil: Täräf-müqabilin inandırmağa çalışın ki, mübahisä, bäzi momentläri aydınlaşdırmaq istäyindän doğub. Sizin özünüz mäcburän mübahisäyä cälb olunmusunuzsa, çalışın o qädär dä aludä olmayasınız vä heç vädä üzärinizdä näzarätı yaddan çıxarmayınız;

### II.2.2.3. Sınaq-sähv metodu

Täräf-müqabilin häqiqi fikirlärini üzä çıxarmağın, räyini «zandaj» etmäyin daha bir üsulu bu metoddur. Burada müxtäliif käşfiyyat häräktärläri vä sözläri vasıtäsilä ona «hükum» edilir, bunlara verdiyi cavab reaksiyaları äsasında, näyi davam etdirib-etdirmämäk barädä näticä çıxarılır. Bu metodun özü dä iki variasiyadan ibarätdir.

- **Birinci halda** müxtäliif zarafat, lätifä, eyham, replika, atmaca, ikibaşlı suallar, häräktärläri vä s. vasıtäsilä birbaşa hückum edilir, lazimi särhädd keçilir. O cümlädän, söhbät äsnasında gänc oğlanların “täsadüfän” yeni tanış olduqları qızların qoluna, saçına, belinä ilä toxundurmaları, lätifälärlä tädricän «lazımı» mövzuya gälib çıxmaları, müsahiblärin müxtäliif fel formaları ilä bir-birinä eyham vurmaları, sataşmaları (mäs., bu formullarla: «Heyf, fürsäti äldän buraxmisan, gäräk belä edäydim», «Män olsaydım belä edärdim» vä ya «Filankäs olsaydı belä edärdi», «Näyä görä çäkindin, orda nä var idi ki?», «Yoxsa qorxdun ki, filan cür olardi?», «Bälkä belä edäydi, bäs onda?», «Kaş elä olaydı», «Eybi yoxdur, indi qorxmursan qorxma, fürsät düzändä qorxudaram», «Nädir, mägär sänä nä isä täklif veriräm ki?», «Yox, qorxuram söz-zad düzäldärsän» vä s.) vä b. hämin bu «käşfiyyata» nümunälärdändir (Bu tipli mövzularla bağlı älavä olaraq bax: burada, säh. 35, 40-41, 43, 63...). Yuxarıda täsvir edilän indikatorların göstäreçiläri, yani täräf-müqabilin müxtäliif formalı mäñfi-müsbät reaksiyaları ämäliyyati davam etdirib-etdirmämäk, eläcä dä, hansı müstävidä davam etdirmäk barädä lazimi siqnal verir. Reaksiyalarına äsasän täräf-müqabilin incidiyi hiss olunursa, här şeyin zarafat olduğunu bildirmäklä, eyni zamanda, onun mövqeysini, baxısını dästaklıyän bir neçä älavä fikir söylemäklä, mövzudan mäharätlä yayınmaq vä ziddiyätä şans vermämäk mümkündür (Müäyyän variant halında burada lazimi fikir müxtäliif şayıklär vä ya ikinci, üçüncü adamlar vasıtäsilä ona çatdırılır vä bundan sonra reaksiyası, münasibati izlänilir. Reaksiyası ilä täräf-müqabil işarä vurasıdır ki, fikrin hansı formulasi onu qane edärdi. Lakin bu halda bir şeyi názärdän qaçrmamalı ki, bázän mäsäläyä başqalarının (o cümlädän, ictimai räyin) qarışdırılması äks-effekt göstärärök, täräfdaşı ävväl razi olduğu mäsälädän artıq çäkinmäyä mäcbur edä bilir);

- ***İkinci halda*** isä addıma mane olan, ehtiyat täləb edən baryer açılıb göstərilir, müzakirayä çıxarılır və onun da bunu ciddi baryer sayıb-saymaması izlənilir. Fikir, äsasən bu formullarla düzəldilir: «Heyf ki... yoxsa...», «Özüm istämiräm, yoxsa...», «Hälə vaxtı deyil, yoxsa...» və s.. Problem, baryer, mane olan amil yerində istənilən bir bähənəni äsas qəbul etmək mümkündür. Cavabında tərəf-müqabil bildirə bilər ki, «bunun mäsələyä nə daxli?» və ya «Fikrən qəbul edək ki, heç o problem yoxdur», yaxud əlavə olaraq misal də çəkə bilər ki, «Filankasdä dä, o problem var, ancaq heç ähəmiyyət vermirlər» və yaxud da ki, sükutla sizin dediyinizə razılıq bildirə bilər və ya «çox naħaq belə fikirləşiyinizi və heç bir şərt çərçivəsində bu sövdanızın baş tuta bilən iş olmadığını» elan edər;

#### **II.2.2.2.4. Statistik intensivlik metodu**

Xoşu gälən bir oyundaq vä ya iştahı keçən tääam yanında balaca uşağın özünü necə apardığı mälumdur: uşağın gözü onun yanında qalır, anasının əlindən ona doğru daha çox dərtinir və s. Böyük adamlarla bağlı da hər şey beləcədir. Yaşından asılı olmayaraq istənilən adam beynini məşğul edən problemə fikrən dönə-dönə qayıdır, o mäsələ onun diqqətini daha tez-tez məşğul edir. Məhz bu kiçicik «älyeri» dä, onun fikirlərini «oxumaq» mäsələsində daha bir oriyentasiya verir.

- Söhbət äsasında tərəf-müqabilin hansı mövzuya doğru daha tez-tez «dərtindığını», dönə-dönə qayıdığını, müraciət etdiyini, hansı adı tez-tez hallandırdığını, misal göstərdiyini, ehtiyac olmadan vurğuladığını və s. izləməklə, onun beynini daha çox məşğul edən problem barədə ümumi təsəvvür əldə etmək mümkündür. Həmin mövzunun ümumi söhbətlərindəki häcmi, statistik cəkisi, intensivliyi və s. onun düşüncələrinin məhz bu orbit üzrə firlandığına işarədir.

Qeyd olunmalıdır ki, tərəf-müqabil sizi üzə salmaq, sizdən näsə qoparmaq xatirinə nəyisə özü qəsdən tez-tez vurğulaya bilər ki, sizin diqqətinizi ona cəlb etsin. Hər halda, bu da yenə onun maraqları kaleydoskopuna aid mäsələdir və təmənnalarını açmağa imkan verir;

#### **II.2.2.2.5. Eyham metodu**

İnsanın fikirlərini üzə çıxarmağın bir fəndi dä budur. Burada müxtəlif “təsadüfi” eyhamlarla işarə edilir ki, guya, onun hansısa bir sirri barədəsə hər şeyi bilirsınız. Sadəcə olaraq, onu namənasib väziyyətə salmaq və ya söhbət o yerə gətirib çıxarmadığı üçün heç nəyi açmırınız. Artıq burada sizin üçün də gizli heç nə qalmadığına əmin olduğu üçün tərəf-müqabil yeri gəldikcə, söhbət o mövzularla gətirib çıxardıqca, özü onun bəzi tərəflərini, fərqiñə varmadan dilindən qaçırasıdır. Yaxud münasibətin forması ona sərr gizlətmək səlahiyyəti vermirsə, o özü tez bähənə tapıb mäsələnin yerdə qalan hissəsini də açıqlamağa (“cəzasını yüngülləşdirmək üçün” “xoşa-xoşluqla boynuna almağa”) çalışasıdır.

- Burada da, bəzi nüanslar var ki, effektli nəticə almaq üçün onların nəzərə alınması vacibdir. *Ävvəla*, eyhamlar düz hədəfə dəyməlidir, yəni bu sərrin heç olmazsa bir elementini tam dəqiq bilməlisiniz, O cümlədən, özünüz çıxardığınız məntiqi nəticələrdən eyham kimi istifadə etsəniz, heç olmazsa şübhələrinizin uyarlılıq dərəcəsi kifayət qədər olmalıdır. ***İkinci*** isä, tərəf-müqabilin hər hansı ötəri açıqlamaları barədə qətiyyən sual vermək olmaz, O, hər hansı bir mäsələ barədəsə fərqiñə varmadan hər şeyi danışdıqda, ona stavka edir ki, siz onuz da bunu bilirsınız. Sizin suallarınızsa, xəbərsizliyinizi üzə çıxarar və onun məsuliyyət barədə hər şeyi yenidən götür-qoy etməsinə gətirib-çixara bilər;

#### **II.2.2.2.6. Häqiqəti təhrif metodu:**

İnsanın häqiqi fikrinin, xarakterinin, emosiyalarının və s. üzə çıxarılmasının daha bir üsulu – onun halının, mövqeyinin, əqidəsinin, fikrinin, xasiyyətinin və s. səhv yozulmasıdır.

Bu metodun özü dä iki variasiyadan ibarətdir:

- ***Birinci halda*** mäsələnin pis tərəfi äsas götürülür, müsahibin hansısa bir fikrindən, danışığından, davranışından, niyyətindən, durumundan və s. onun ziyanına, äleyhinə olan nəticə çıxarılır. Bu cür təhrifin, şantajın, insinuasiyanın ona imici, qazancı, asayışı, hörməti, xoşbəxtliyi və s. bahasına başa gələcəyini dərk etdiyi üçün tərəf-müqabil dərhal hər şeyi incəliklərinə qədər açıb danışmağa başlayacaq ki, täki haqqında ədalətsiz qərar çıxarılmasın. Onun mövqeyinin, halının, fikirlərinin və s. şübhə altına alınması bu metodun digər variantıdır ki, yenə dä tərəfdəş sizi şübhədən qurtarmaq üçün çapalayıcıdır.
- ***İkinci halda*** äksinə, hər şey mübəlgə etdirilir, ideallaşdırılır. Gələcəkdə häqiqətin üzə çıxmazı ilə özünün namənasib väziyyətə düşəcəyini dərk edən tərəfdəş özü dərhal rəyinizə korrektə verməyə başlayacaq:
  - Nə danışırsınız, mən o qədər dä ideal deyiləm.
  - Yox, bilirsiniz, elədir ey, amma...;

#### **II.2.2.2.7. Sorğu metodu**

Tərəf-müqabilin fikirlərini ayırd etməyin, demək olar ki, klassik metodudur. İnsanlıq, yəqin ki, bir-biri ilə ünsiyyət saxlamağı öyrəndiyi gündən bu metoddan istifadə edir. Ünsiyyətdə dominantlıq dərəcəsinə görə məntiq elmi tərəfindən, bəzən deskriptiv və normativ hökmərlə eynihüquqlu qəbul edilir və xüsusi olaraq, interroqativ (və ya erotetik) məntiq məhz onu öyrənmək üçün yaradılıb. Elmi idrakda rolu avəzedilməzdır. Ritorika və poetika ondan xüsusi təsir aləti kimi istifadə edir.

Lakin çox-çox äfsuslar olsun ki, sualın hämin bu ritorik, poetik, məntiqi və s. formaları psixologiya üçün yaramır, psixologiya özü isä, daha çox äfsus ki, bu mäsələyə heç bir ähəmiyyət verməyib (*şablon sualları ähatə edən məhkəmə və tibb psixologiyaları da daxil olmaqla*), hansı ki, psixoloji sual kriminalistika, jurnalistikə, diplomatiya, diaqnostika və b. üçün də böyük dəyər kəsb edir və onun bitkin təliminin qurulması, sisteminin təpiləsi psixologianın onlarla tədqiqat üsullarını (*anket, müsahibə və s.*) ümumiləşdirərək dolğunlaşdırır, inkişafına xeyli kömək edərdi.

Gäläcäkdä «psixoloji sualın» psixologiyanın xüsusi tädqiqat obyektinä çevriläcäyinä vä onun däqiq mexanizminin, sisteminin tapılacağına böyük ümid bäslyäräk, burada hälälik, bizim färqländirä bildiyimiz bazı psixoloji sual növləri sadalanır:

#### **II.2.2.7.1. Faktın müäyyänläşdirilməsi mäqsədinä xidmät edän suallar:**

**7.1.a) Däqiqläşdirici suallar:** Yeganä olaraq «Hä»-«Yox», «Var»-«Yoxdur» («olub»-«olmayıb», «olacaq»-«olmayacaq») kimi bäsit cavablar täläb edän bu sual növlərindä yalnız hansıa ehtimalın täsdiq vä ya inkari názärdä tutulur. Gündälük ünsiyätdä insanların biri-birinä verdiyi «Sändä filan şey varmı?», «Bu filan seydirmi?», «Gäläcäksänmi?», «Yaxışanmı?» vä s. kimi suallar bu növdändir.

Psixoloji baxımdan, bu tipli suallar da, birbaşa formasında yararlı deyil. Belä ki, sizä heç bir aidiyyati olmayan bir mäsälä barädä sual verdikdä sizä elä bir cür dä cavab verä bilärlär: «Bunun sänä nä däxli?». Odur ki, bu tipli mäqamlarda sualı mäntiqi deyil, psixoloji formada qoymaq yeganä effektli yoldur.

Deyilän variant, sualın elä bir formasıdır ki, burada birbaşa olaraq hämin mäsälä barädä yox, ondan töräyä biläcäk näticä haqqında sual verilir. Vä täbii ki, näticənin olub-olmamasından, sábabin dä mövcudluğunu barädä näticä çıxarmaq o qädär dä, problem törätmäyäcäk.

■ Mäsälän, tutaq ki, sizä täräf-müqabilin ailäli, yoxsa subay olduğunu müäyyänläşdirmək lazımdır. Sualın birbaşa variantda qoyuluşu qeyri-etik vä tählikäli olardı. Lakin ailäli olub-olmadığını müäyyän etmädän sualı birbaşa onun häyat yoldaşı barädä verdikdä, cavab här şeyi häll edir – «Häyat yoldaşınız qohumunuzdurmu (yerlilärinizdändirmi, işläyirmi, musiqiçi deyil ki, vä s.)?» vä i.a. formasında;

**7.1.b) Tamamlayıcı suallar:** Heç näyin iqrar-inkarını täläb etmädän, här şeyi sıfırdan başlayaraq öyränmək mäqsədi güdünlənən suallardır. Adı vaxtda insanların bir-birinä verdiyi «Adın nədir?», «Necəsan?», «Haralisan?», «Hara gedirsən?», «Hardan gälirsən?», «Bu nədir?», «Harda?», «Nä vaxt?», «Necə?», «Nä üçün?», «Kim?», «Nä?» vä s. tipli suallar bu kateqoriyadandır.

Yuxarıdakı qrup suallarda olduğu kimi, burada da birbaşa suallar här yerdä eyni effekti vermir vä bu sábäbdän, müäyyän psixoloji anlarda bu qrup sualların da psixoloji variantı düzgün cavab almağın yeganä metodudur. Bunun üçün sual, hämin mäsälä ilä assosiativ rabitädä olan vä sizä dä mälum olan nä isä üçüncü bir şey barädä verilir, onun äsasında isä sizä lazım olan mäsälä barädä näticä çıxarılır. Bütün hallarda burada vacib olanı – müvafiq älaqäländirici konstantı axtarırıb tapmaqdır:

■ **Mäsälän**, äks cinsin nümayändäşindən onun yaşıını soruşmağın qeyri-etik sayılılığı mälumdur. Lakin yaşı äväzinä nä zaman mäktäbi, institutu bitirdiyini, instituta mäktäbdän därhalmı sonra daxil olduğunu vä ya söhbät oğandan gedirsä, äsgärlükädä hansı illärdä olduğunu vä s. soruşmaqla bilavasıtä yaşı barädä näticä çıxarmaq mümkündür. Eyni qayda ilä, bürcünä äsasän yaşıını, doğulduğu ayı tapmaq, ünvanına äsasän telefon nömrəsini, yaxud telefon nömrəsini äsasän ünvanını müäyyänläşdirmək (mälumat bürosu vasitəsilə), valideynləri ilä öz arasında olan familiya, ünvan färqinä äsasän ilä väziyyətini konkretlaşdırıb (söhbät, ağär qadından gedirsä) vä b. da bu qäbildän olan mäsälälärdändir.

#### **II.2.2.7.2. Älamät vä münasibätin müäyyänläşdirilməsi mäqsədinä xidmät edän suallar:**

Deyildiyi kimi, sual vasitəsilä ayrd edilməsinä cähd edilän daha bir problem, täräf-müqabilin öz älamät-münasibätleri, başqa sözlə, onun xasiyyəti, zäiflikləri, meylləri, təmənnaları, ehtiyacları vä s.-dir. Taksonomik vä meronomik təsnifat apararaq täräf-müqabilin däyärlər vä münasibätler şkalasındaki yerini müäyyänläşdirməyä xidmät edän, bu mäsälədä dä, buradakı bütün digär käşfiyyat növlərindä olduğu kimi, älamətin münasibət, yoxsa münasibətin älamət törätməsi kimi məşhur fälsäfi mübahisə heç bir ähämiyyät käsib etmir vä vacib olanı, bunların bir-biri ilä vähdätidir. Üstəlik dä ki, hansıa xasiyyət täkcə sosial faktorların deyil, häm dä irsi faktorların təsiriyələ formalışır, hansıa münasibət isä insan, täkcə xasiyyəti deyil, verilmiş andakı väziyyəti, o cümlədən, ümumiyyətcə, väziyyət prizmasından baxır. Bir sözlə, müstəqil älamət vä müstəqil münasibətlər barädä olan psixoloji sual növləri haqqında:

**7.2.a) Älaməti müäyyänläşdirmək mäqsədinä xidmät edän suallar:** Bu qrup sualların tipik nümunəsi aşağıdakılardır: «Sän qısqanc deyilsən ki?», «Sän ağillisan, ya axmaq?», «Sän qorxaqsan, ya cäsur?», «Sän äclafsan, ya märd?» vä s. Täbii ki, bu suallarda olan heç bir pis älaməti heç vaxt heç kim özünä götürməz vä yaxud eyni bir adam väziyyətdən asılı olaraq gah bu, gah da digär yaxşı älaməti özünä aid edə bilär, hansı ki, äslində onda onların heç biri olmaz. Digär täräfdän baxdıqda isä, onları qınamaq da düzgün deyil, çünki heç käs mütləq, monoton deyil vä ayrı-ayrı etalonlarla ölçüldükdä här käsəd häm yaxşı, häm dä pis cähät aşkar etmək mümkündür. Här käsin häm qorxdığı, häm dä arxayın olduğu mäqamlar var vä här käsin vaxtından asılı olaraq, häm naciblik vä häm dä äclaflıq etdiyi anlar olub, äləlxüsus da, eyni bir həräkəti färqli formalarda yozmaq mümkündür. İnsanlar da özlərini, yalnız verilmiş anda özünä sərf edän meyarlarla görür vä başqalarının da onu mähz bu bucaqdan görməsinə çalışırlar. Häqiqətdə isä heç käs göründüyündən ibarət olmur. Bäs, onların görünməyən täräflərini necə aşkar etməli?

Diqqät märkäzdä olmaq nä isä ürəkbulandırıcı bir işdir. Yuxarıdakı sualların başlıca qüsuru bu idi ki, onların hamısında sual obyekti täräf-müqabilin özüdür vä üzərinə videokamera tuşlanmış adamlar kimi, bu vaxt o da, därhəl ya gizlənməyä, ya da üst-başını düzəldərək gülümsəməyä – Bir sözlə, «rola girməyä» çalışacaq. Aksinä, kamerası başqa hədəfə tuşlanıb, täräf-müqabil onun periferiyasından izlənsəyi, onda başqa mäsälə. Bu

formada qurulmuş «psixoloji sual»ların mexanizmi məhz bu deyilən effektə äsaslanır:

- Bu grup sual növlərindən biri – hansıa əlamət, xasiyyət barədə tərəf-müqabilin münasibətini soruşmaqdır. Mäs., bu cür: «Sən bilən hıyagərlik necə xüsusiyyətdir?», «Sənin inadkar adamlardan xoşun gälirmi?» və s. Simpatiya və antipatiyası onda bu xüsusiyyətin və ya ona zəminin olub-olmamasını aşkarlayasıdır;
- Digər halda sual üçüncü bir adamlı bağlı verilir. Belə ki, mäs., ümumi tanışınızın, hansıa bir film, əsər qährəmanının və ya ümumiyyətcə, kiminsə (*hətta bu «kimsə» sizin uydurmanız da ola bilər*) hansıa bir cähəti müzakirəyə çıxarılır və bu barədə onun da münasibəti izlənilir. Nəticə, eynilə yuxarıdakı kimidir;
- Üçüncü halda sual hansıa bir əlamət barədə deyil, əlamətin əlaməti barədə verilir və dolayısı ilə hämin əlamətin də, onda olub-olmaması nəticəsi çıxarılır. Mäs., birinin varlı olmasının əlaməti, son dəbli mebeli, elektron avadanlığı, paltarı, çoxotaqlı evi, däbdəbəli həyat tərzi və s. olmasıdır. Necə ki, maddi väziyyəti barədə sual vermədən, hämin bu məziyyətlər əsasında onun gälirini təqribi aydınlaşdırmaq mümkündür, eyni qayda ilə də, gecə telefon zänglərinə münasibəti, belə zängləri tez-tezmi olur və ya olmasını istərdim və s. kimi suallara verdiyi cavaba əsasən tərəf-müqabilin, birbaşa olaraq, «nə yuvanın quşu» olduğunu, dolayısı ilə isə sərr saxlaya bilib-bilməməsini müəyyən etmək mümkündür və s.;

**7.2.b) Münasibəti müəyyənləşdirmək məqsədinə xidmət edən suallar:** Buraya hansıa meylin üzə çıxarılması məqsədinə xidmət edən suallar aiddir. Rədd cavabı alaraq pərt väziyyətinə düşməmək üçün sevgililər qarşı tərəfin rəyinə tam arxayı olmayınca bir-birinə ürəyini açmir, dövlətlər qeyri-rəsmi bəyanatlar çərçivəsindən o qädər də, uzağa getmirlər. Bu səbəbdən, hansıa täkli verməzdən əvvəl, tərəf-müqabilin «ağzını aramaq» pərt väziyyətini, «bumeranq effektini» siğortalamağın yeganə yoludur;

- 1) Bu məqsədə xidmət edən suallardan *bir grupp* – şəraiti fikrən dəyişməkdir. İstənilən insan bir situasiyada razı olmadığı nüyəsə, digər situasiyada razı ola bilər və burada hər şeyi kənar faktorların təsiri häll edir. Bu səbəbdən, väziyyət yəni şərtlər əlavə edib, yaxud mövcud şərtlərdən bir neçəsini çıxarıb, ya da olanını yeniləri ilə əvəzləmək yolu ilə axır ki, tərəf-müqabil üçün «psixoloji komfort» diapazon müəyyənləşdirmək mümkündür. Adatən, väziyyəti ideal formasına doğru dəyişmək, yəni «psixoloji baryerlərin» təsirini minimuma endirmək daha effektlidir. Gənclərin yüksək cins nümayändərlərinə tez-tez verdiyi aşağıdakı sənədləri buna nümunə ola bilər: «Mənim öz xasiyyətimdən xoşum gälir. Sən necə, mənim xasiyyətli bir həyat yoldaşın (*nişanlıın, qohumun və s.*) olsayıd nə edərdin?», «Mənimlə, etibar edib kimsəsiz səhralıqda tək yol gedərdimmi?», «Cox pulu olan bir nəfər sənən ikinci ailəsi olmaq täkliyi versəydi razılaşardım?» Və s. .

Hansıa təräddüd – meylin mövcudluğuna işarədir, «heç vədə» cavabı isə hälə heç nüyə işarə deyil – yalnız bu söz dərhal onun dilindən çıxıqlıda, məzmununu hərfi mənənə yozmaq olar, fikirləşib dedikdə, yox;

- 2) Tərəfdəsin meylini üzə çıxarmağın *digər* üsulu – meylin deyil, meylə zəminin olub-olmamasını araşdırmaqdır. Ağar yuxarıdakı halda hansıa psixoloji baryerlərə əsasən meyli müəyyənləşdirmək əsas idisə, burada meylə əsasən baryerləri müəyyənləşdirmək məsələsi önəmlidir.

#### **Mäs., qadınların nigahdankənar münasibətlərə daxil olmalarının başlıca səbəbləri, əsasən aşağıdakılardır:**

- Ailədə emosional və ya bir başqa tələbatlarının qädərincə ödənilməməsi; yaxud ailəsi ilə müqayisədə onları daha yaxşı ödəyən birisi ilə rastlaşması və ələlxüsus da, istär-istäməz onunla uzun müddət ünsiyətdə olmaq (*və təbii ki, isinişmək*) məcburiyyətində və ya şəraitində qalması (*məhz buna görə bir çox kişilər ailələrinin işləməsinə razı olmur*);
- Düşdürü kollektividə və ya rəfiqələri arasında bu cür həyat tərzinin norma, dəb kimi qəbul edilməsi; yaxud uşaqkən valideynləri tərəfindən hämin həyat tərzinin ona bu cür yozulması;
- Nə vaxtsa keçirdiyi psixi sarsıntıların təhtəşüruna verdiyi əzablar və onları vaxtaşırı keyitmək, uyuşdurmaq cəhdı;
- Elə indi keçirdiyi depressiya halından qurtulmaq üçün müxtəlif kompensasiya vasitələri axtarması;
- Özünəqəsd yolu ilə kimdənsə qisas almaq istəməsi;
- Ehtiyac və ya nüyisə xilas, nüyisə ört-basdır cəhdindən doğan özünüqurban məcburiyyəti, yaxud hər hansı məqsədi realizə etmək üçün bu yolu än əlverişli vasitə kimi görməsi;
- Mänəvi tənhalıq qorxusu;

Və s. və i.a.

Təcrübəli kişilər qadınlara hansıa täkliyi verməzdən əvvəl, ilk öncə onlarda bu cür meylin, yaxud meylə zəminin olub-olmamasını araşdırırlar ki, bunun üçün də müxtəlif formalarla məhz sadalanan hämin bu səbəblər barədə sual verib, yalnız bunun əsasında hücum üçün yoluñ olub-olmaması barədə nəticə çıxarırlar (*Mäs., ärindən [arvadından] narazılıq faktlarını araşdırıb, sonra «heç bu cür ailədən gecələr də bir kişi [qadın] kimi zövq almaq olmaz» deyrək, «əsas» mövzuya doğru manevr edirlər (Bu tipli mövzularla bağlı əlavə olaraq bax: burada, səh. 32, 40-41, 43, 63...). Bir daha täkrar edirik ki, burada istənilən hadisənin, effektiñ mexanizminin açılmasından məqsəd, täkcə hücumçuları yox, həm də müdafiəçiləri silahlandırmadır və bu, bütün hallarda müqaviməti, mübarizəni daha şüurlu təşkil etməyə, neqativ halların qarşısını onun mexanizmindən baş çıxararaq almağa və s. imkan verir).*

Yekunda bir şeyi qeyd edək ki, hansıa meylin yoxluğu, hälə hər şeyin bitməsi demək deyil və onu indi-indi də başlayıb formalasdırmaq olar. Lakin bu, artıq taktika mərhələsinin väzifəsidir və əlavə zähmətlər tələb edir. Yaxşı oları ki, hər şey sizə qädər hazır olmuş olaydı və siz, yalnız «psixoloji baryerləri» dəf etməklə məşğul olaydınız. Ancaq ki, axı siz nüyə görə bir tək kimdənsə istifadə etmək barədə fikirləşəsiniz? Bu vasitələrlə siz kiminsə beynində mövcud olub, ona əziyyət verən hansıa «srixşdırılmış arzuları» üzə çıxarıb neytrallaşdırmaq,

kimisə kiminləsə qovuşdurmaq və s. üçün dä istifadä edä bilärsiniz.

Ümumilikdä, sual-cavab bändi ilä älaqädär mäqbul və qeyri-mäqbul olan iki färgli nüans barädä:

■ **Mäqbul olanlar:**

*Ävväla* – täräfdaş här däfə özünü açdıqca, onun bu addımı alqışlanmalıdır ki, daha da «därinä» getmeyä ruhlansın, mäsälən, «Halaldı sənin cäsarätinä», «Afärin, män səni elə bu cür dä taniyirdim» və s. kimi cümlälərlə. *İkinci isä* – täräfdaş, bəzən özünü aqmaqdə, nayısə demäkdə täräddüd edä bilär. Bu zaman onu täləsdirmək, nayısə mäcbur etmək lazım deyil və bu, *äksinä*, onun daha da qapanmasına səbəb olar. Yaxşı olardı ki, diqqät yayındırılsın, ona istirahət verilsin. Vä bir qädär ordan-burdan söhbät edändän sonra yenidän o mövzuya qayıldınsın. «Rezonans effekti» axır ki, täräf-müqabilinizi təkan verəsidi (qeyd olunmalıdır ki, müsahibin fikirlərinin qäfildän tormozlanıb, täräddüdlü formaya keçməsi, onun ağrılı mövzuya, yaxud sirlərinə gəlib yetişməsinin əlamətidir və psixoanalitikada bu mäqam, pasientin düşüncələrinə nüfuz etmək üçün mühiüm vasitə kimi tanınır. Lakin adı ünsiyätdä bu hala interpretasiya vermək bir qädär qälizdir, çünki bunun səbəbi çox sey ola bilär).

■ **Qeyri-mäqbul olanlar (imperativlär):**

*Ävväla*, sual gözlənilmədän, hazırda gedän söhbätlä älaqäländirilmədän verilməlidir. Yəni ävväləcədän här hansı räy formalışmasına imkan yaradılmamalıdır. Mäs., inadkarlığın – täräslıq, dikbaşlıq, mänäm-mänämlıq, saymazlıq kimi yozulduğu söhbätä, täräf-müqabilä sual verilsə ki, «bás sán inadkarlığı necə qiymətləndirirsən?», təbii ki, çox böyük äksär adamlar (*özgälərinin räyindən asılı adamlar*) buna mänsfi cavab verəcək. *Aksinä*, onun prinsipiiallıq, qatıyyätlik kimi yozulduğu mäqamlarda isä – müsbət cavab, hansı ki, bunun heç biri onun həqiqi mövqeyi deyil; *İkincisi* – sual depersonifikasiya etdirilməlidir, yəni täräf-müqabilä birbaşa älaqäländirilməməlidir. Mäs., «Siz täsadüfən qısqanc deyilsiniz ki?» sualının mäqsədi aydın görünmədiyindən, o, täräfdaşın hürkməsinä, cavabını mäsliliyyätli ölçüb-biçməsinä və quraşdırmasına səbəb olacaq («görəsən, o, bu xasiyyəti mänä nâyä görə sırayır?»); *Üçüncü şart* – onun bəyändiyi xüsusiyyətin ikili səciyyə daşıdığını názərə almaqdır. Belə ki, insən təkcə özündə olan yox, häm dä olmayıb, olmasını arzuladığı cähətlərə dä, müsbət münasibət bəsləyə bilär. Sixşdirilmiş «Freyd arzuları» olan bu spesifik çalarlar onun kompleks və meyllərini üzə çıxarmaq baxımından ahəmiyyətlidir. Ağar názərə alınsa ki, həqiqi dərin dostluq və mähəbbət – xaraktercə äks, zidd, bir-birini tamamlayan adamlar arasında meydana çıxır, o zaman, onun ehtiyac duyduğu cähətlərin hansı olduğunu müäyyən etməkdə bu nüansın mövqeyi olduqca böyükdür.



Mövqelär arxasında maraqlar, säxavätlər arxasında tämənnalar gizlənir. Təzahürlər yalnız sadəlövhərin fantaziyalarında öz mahiyyətləri ilä mütabiq olur. İnsanın da həqiqi siması onun hävəslərində, instinktlərində, emosiyalarında, yuxularında, fantaziyalarında, meyllərində, arzularında, heyrətlərində, qorxularında, jest və pozalarında, manəralarında, danışq və ya həräktərləri zamanı buraxdığı səhvərində, təbəssümünün formasında, gözlərinin ifadəsində, tənäffüsünün tezliyində, baxışlarında, sosial väziyyətdə, mimikasında, peşə mänsubiyətində, bioqrafiyاسında, həyat və peşə təcrübəsində, cinsi, etnik, dini, sinfi və i.a. mänsubiyətində və s. gizlənir. Bunları mänalandırma bilmədən – insanlar üzərində hakimiyyət qazana bilmək qeyri-mümkündür.

Sadalanan bütün bu metodlar insanı tədqiq etməyin, öyrənməyin, tanımağın, onun daxili dünyasına nüfuz etməyin və s. başlıca vasitələri id. Bunlardan savayı, kiminsə danışqlarındaki mäntiqi uyğunsuzluq, oxuduğu kitab, qäzet, izlədiyi televiziya verilişi, xoşladığı tääm, nümayiş etdirdiyi räftar modeli, saxladığı yadigar, yuxusunun interpretasiyası və s. äsasında onun barädä natičic çıxarmaq da bu qäbildən olan vasitələrdəndir.

Bələliklə, täräf-müqabilin kimliyi mälumdur. Onun zäif-güclü cähətləri, istäkləri, täləbatları, ehtiyacları, arzu və maraqları, xüsusiyyətləri və s. barädä ümumi təsəvvür var. Eyni zamanda, strategiyanız da mälumdur. Qalır, bir təkcə hämin mäqsədi həyata keçirmək üçün, täräf-müqabilin aşkar etdiyiniz bu parametrlərinə uyğun gälən taktikanı seçmək. Bu isä növbəti fäslin mövzusudur.



### **III фасил. BİR SIRA TAKTİKİ RÄFTAR VƏ ÜNSİYYƏT FÄNDLƏRİ**

Strategiyanın yuxarıda sadalanmış dörd növünə uyğun olaraq, taktikanın da dörd növü mövcuddur: **1)** Tanış olmaq və ya mövcud tanışlığı qorumaq mäqsədinä xidmət edən taktika; **2)** Emosional hərarət almaq, vermək mäqsədinä xidmət edən taktika; **3)** İformasiya almaq, vermək mäqsədinä xidmət edən taktika; **4)** Kimisə nayısə təhrik, sövq etmək, onu öz täräfinä çäkmək, fäaliyyətini stimullaşdırmaq və s. mäqsədinä xidmət edən taktika. Özlüyündə, bu fästdə izah edäcəyimiz variantlar müäyyən mänada Aristotel («Näfs barädä») → Teofrast («Xarakterlär») → M.Monten → J.Labrüyer → J.Laroşfuko → A.fon Kniqqe («Räftar mädəniyyəti», 1788) → Deyl Karneqi («Necə nüfuz qazanmalı»...) və b. xətti ilə gälən ünsiyyət psixologiyasının davamı kimi dä qäbul oluna bilär. Lakin onlardan fäqli olaraq bizim üçün bu xətt mäqsəd yox, ümumi işdä hansıa hälqədir və üstəlik dä ki, burada onların heç biri təkrar olunmayıb, mäsələyə tamam başqa aspektdən yanaşıldığını, mütäxässislər aydın sezə bilär.

Beləliklə, bu qäbildän ilk olaraq tanışlıq metodları baradă:

### ***III.1. NECƏ TANIŞ OLMALI?***

Tənha olduğunu, äks cinslə ünsiyyätinsə problem olduğu kimi dəhsətli faktı dərk edə-edə xoşbəxt yaşamaq mümkünürmü? Tanışlıq zamanı özünəinamsızlıq sindromunu vä mümkün rədd qorxusunu özündən necə uzaqlasdırmalı? Vä ümumiyyətcə, Sizə «yox» cavabı verilərkən nə etməli?

Aşağıda tanışlıq fenomeninin bəzi «texnologiyası» izah edilir, müvafiqiyyətə təsir göstərən bir sıra faktorlar göstərilir, psixoloji baryeri dəf edərək tanış olmağa imkan verən bəzi fəndlər sadalanır.

Mövcud bütün tanışlıq növlərini mənşə baxımından, äsasən iki kateqoriyaya ayırmak mümkündür: təbii (*yəni qohum, qonşu, iş yoldaşı və b. arasında yaranan*) və səni (*yəni məqsədyönlü fəaliyyətin, cəhdin, säyin nəticəsində*) formalan tanışlıqlar. Burada bu *birincisi* prinsipial əhəmiyyət kəsb etmədiyindən, səhbət *ikincisi* baradă olacaq. Ävvəlcə tanışlıqla mane olan bəzi faktorlar baradă:

- a) Deyilən mänada, tanışlıq xatirinə sinxronlaşdırılması zəruri olan *birinci* parametr – emosiyalarıdır. Yəni tanışlıq xatirinə ilk olaraq, tərəf-müqabilin emosional halını almalı, öz emosiyalarınızı onunla harmoniyaya, eyni bir ahängə gättirməlisiniz. Məs., təsəvvür edin ki, avtobusda və ya digər bir yerdə sizinlə yanaşı oturan bərisi kədər içərisində doluxsunub dayanıb və hətta ağlayır, səzsə gülə-gülə ona yaxınlaşır soruşsurunuz ki, nə olub? Tərəfdəsin belə məqamda sizin simanızda özünə düşmən görüb, nifrətlə göz çevirəcəyi şəksizdir. Xayud hamının deyib-gülüb, şənləndiyi bir məclisi təsəvvür edin. Burada siz, daxili problemlərinizdənkm, kiminsə diqqətini öz kədərinə cəlb etmək istəyindənmi, utancaqlıqdanmı, belə şitiliyi özünüzə yaradırmamaqdənmi, özünü ağır göstərmək məramindənmi və ya bir başqa hansısa səbəbdənsə, qapalı və kədərlər görkəmlə bütüşüb sakitcə bir känarda oturmusunuz. Belə vəziyyətdə, məclisdəkilərin sizə əsəbi münasibətini təsəvvürə gətirə bilirsinizmi? Baxmayaraq ki, siz onlara heç nə etmirsınız və demək olar ki, heç bir ziyanlıq verməyib, heç bir işlərinə mane olmursunuz, yenə də onlar sizin burada mövcudluğunuzdan bir əsəbilik keçirir, danışdıqlarına gözçevirmə ilə reaksiya verir, sözünüzü käsirlər və s. Çünkü sizin monoton, qapalı väziyyətiniz, istər-istəməz, ümumi ab-havaya sırayat edir və hazırlı məqamda şənliyin bitməsini və täcridçiliyi arzulamayan ətrafdakılar, bu zaman sizi bir növ «mənfi enerji» mənbəyi kimi qavrayırlar.

Hər iki halda sizin uğursuzluğunuzun səbəbi – öz emosiyalarınızı tərəf-müqabilin emosiyaları ilə sinxronlaşdırılmamağınızdır. Burada empatiya deyilən mexanizm fəaliyyət göstərir. Yuxarıda qeyd olunmuşdu ki, insanlar yalnız aralarında daha çox ümumilik olan şəxsləri özünə doğma hesab edib, onları, sanki, özünün bir növ təkrarı kimi qavrayırlar və buna görə də, onları qeyri-süuri olaraq özləri ilə identifikasiyaları, onlardan özlərinə heç bir təhlükə görmürlər. Bu ümumilik tələbi, eyni zamanda, emosiyalara da xas olan bir məsələdir və bunlar arasındaki yaxın-uzaqlıq da, insanları, özlərinin də xəbəri olmadan, bir anda doğmalaşdırıb-yadlaşdırın asas faktorlardandır. Tərəf-müqabilin hissələrini qanuni hesab edib, buna hörmət göstərmək, eyni məsələnin sizi də eyni formada sevindirib, eyni dəräcədə kədərləndirdiyini nümayiş etdirmək sizin daxili dünyanızın, fikirlərinizin, baxışlarınızın, meyarlarınızın də yaxınmasına işarədir və digər sferalarda da, yaxınlaşmadan ortaya çıxa biləcək risk amilini aradan qaldırır;

- b) Tanışlıq xatirinə sinxronlaşdırılması zəruri olan *ikinci* parametr – mövqelər, rəylər, fikirlər, baxışlardır. Bu məqsədlə, heç vədə onu tənqid etməməli, fikirlərinə etiraz bildirməməli, qüsurlarını qabartmamalı, *äksinə*, fikirlərini – hətta səhv olduğunu qəti ämin olmuş olsanız da belə, əlavə arqumentlərlə daha da təsdiqləməli, qüsurlarına diqqət cəlb olunubsa, onları bərəätlandırmalı, üstünlükərini, müsbət kimi yozula biləcək cəhətlərini yeri düşdükçə qeyd etməli, vurgulamalı, qabartmalı, bu kimi xüsusiyyətlərin səzin zövqünüz çərçivəsində olduğunu ötəri fikirlərlə çatdırılmalıdır, hətta beləsini tapmaq çatındırsə, onun istənilən xüsusiyyət, davranış və deyimlərindən qurcalayıb nə isə tərifalayıq bilinən məqamları aşkar etməli və vurgulamalı – ələlxüsəs da ki, insanlar diqqət cəlb etmək istədikləri xüsusiyyətlərinə özləri hansısa formadasa tez-tez qabardırlar. Onların özlərində yaxşı hesab etdikləri hansısa cähət, sizin meyarlarınız baxımından pis hesab oluna bilər. Lakin bunlara etiraz etməklə siz nə qazanacaqsınız? Onu dəyişmək, düz hesab etdiyiniz yola çəkməkmi? Nəzərə alın ki, bu kitabın məqsədi məhz insanları dəyişmək, onların davranışını, düşüncəsini, xarakterini, baxışlarını və s. idarə edib, öz istədiyiniz formaya salmağın metodlarını öyrətməkdirsə də, lakin heç yerdə qeyd olunmur ki, bunu cəmisi bir neçə dəqiqliyə və bir neçə əl işarəsi ilə həyatə keçirmək mümkündür. Bu, çoxpilləli və ardıcıl tədbirlər kompleksinin nəticəsi kimi meydana çıxa biləsi bir məsələdir və tanışlıq, bu aksiyada olsa-olsa hälqələrdən, fazalardan biridir. Ondan asas məqsəd – gäləcək təsirlər, manipulyasiyalar üçün zəmin funksiyası daşıyacaq kontakt yaratmaqdır. Burada siz hər şeyi, o cümlədən, həqiqiyyət, təkabbür də qurban verməlisiniz ki, tərəfdəş qorxmadan, sizdən özünə, öz gäləcəyinə təhlükə hiss etmədən yavaş-yavaş öz daxili dünyasının qapılarını addim-addim sizin üzünüzə açın. Tanışlıq fazasından asas məqsəd budur. Bu mərhələ yalnız o zaman başa çatır ki, siz artıq tərəfdəsin daxili dünyasına daxil olmuş olursunuz – artıq aranızda nisbətən etibarlı rabitə yaranıb, tərəfdəş çox sərbəstliklə özünənə bəzi sirlərini sizə açır, bir çox şəxsi problemlərini sizinlə müzakirə edir, sizə etibar edir və s. Yalnız bundan sonra siz ikinci mərhələni həyata keçirməyə başlayıb, yavaş-yavaş onun ürək dünyasının «yollarını», «qapılarını», «açıclarının yerini» və s. müəyyənləşdirir, imkan tapan kimi də bu açıcları ogurlayaraq onların vasitəsilə tərəfdəsin ürək dünyasına basqın edirsiniz. Halbuki, səbirlə, addim-addim bütün bu xoşagalmaz, ürəküzən, darixdürücü səhbət tab gətirə-gətirə, çox şeyə göz yuma-yuma irəliləməyi bacarmasaydnız, tərəfdəş nəinki sizi öz ürək dünyasına yaxın buraxmaz, äksinə, sizinlə münasibəti də çoxdan käsərdi.

#### **Bütün bunlardan sonra, deyilən hämin tanışlıq fəndləri, taktikaları baradă:**

1) Tanış olmanın nisbətən geniş yayılmış metodlarından biri – nə isə bir söz soruşturmaqdır. Bu metod, hətta o qädər geniş yayılmışdır ki, XIX-cu əsrə də gənclər bu məqsədlə onun növmüxtəlifliyi olan «saat soruşturma» fəndindən aktiv istifadə edirdilər. Bugünkü gündə isə belə fəndlə tanış olmağa ümid etmək ancaq häqarətli gülüş doğura bilər.

Bugünkü günün gəncliyi və ümumiyyətcə, insanları, XIX əsrlə müqayisədə istər-istəməz daha ağıllı, daha tacribəli, daha intellektualdır və onların bir-birinə qarşı tələbkarlığı da, artıq daha yüksəkdir. Digər tərəfdən, ilk

täässürat münasibätlerin sonrakı märhäläsində dä hämişä aktiv täsir göstərən vä onu müäyyän çärçiväyä salan ähämiyyätli faktordur. Bu sábäbdän, hämin bu tanışlıq mäqsädinä xidmät edän ilk sual da, ya täsadüfi mövzuya aid olub, täräf-müqabilin elä bir ciddi emosional reaksiyasını doğurmayan vä onun yaddaşında ähämiyyätli iz qoymayan forma vä mäzmunda olmalıdır, ya da onu heyrätländirmäli, maraqlandırmalı vä ümumiyätcä, onda müsbät emosional ähval-ruhiyyä doğurmalarıdır.

■ **Nümunä üçün, mäs..**, küçädä ikän yol soruşmaq, näqliyyatda ikän bu marsrutun filan yerdän keçib-keçmädiyini soruşmaq, kimäsä yalandan oxsadaraq onun filankäsin qohumu olub-olmadığını, filan vaxt filan mäclisdä iştirak edib-etmädiyini, filan rayonlu, qäsäbäli olub-olmamasını vä s. soruşmaq, iş yerindä ikän – onların şobäsindäki filankäsi, vä ya hämin filankäsin başına gälän filan hadisädän sonrakı väziyyätini, ümumiyätcä, bütün idaräyä aid, işlä bağlı näyisä soruşmaq, qonşudursa – hansısa xästä qohumunun väziyyatını soruşmaq vä b. bu birinci varianta nümunälärdändir. Mäs., bu cür:

- *Bura hansı dayanacaqdır?*
- *Bu avtobusun axırıcı dayanacağı hansıdır?*
- *Bu marsrut filan yerdän keçirmi?*
- *Siz täsadiüsän filan qäsäbädän deyilsiniz ki? Oxşatdım.*
- *Siz täsadiüsän filan vaxt filan mäclisdä iştirak etmämisiniz ki?*
- *Siz täsadiüsän filankäsin qohumu deyilsiniz ki? Cox oxşarlığınız var.*
- *Bağışlayın alınızdäki qäzetä (kitaba) bir däqiqälik baxmaq olsam?*
- *O gün eşitdim ki, filankäs Sizin qohumunuzdur. Onun xästaliyi nä yerdä qaldı?*
- *Bilmirsiz, Sizin şöbädäki filankäs bu gün işä çıxımı?*

Vä s.

Bundan älavä, sual onun hansısa bir davranışına, özünä, xüsusiyyätinä, geyiminä vä s. maraq formasında da ola bilär. Mäs., bu cür:

- *Bağışlayın, män dä neçä vaxtdır ki bu paltardan axtarıram, deyä bilmäzsiniz haradan almısınız?;*
- *Bağışlayın ki, istär-istämäz söhbätinizi eşidiräm, bayaq nä isä dünänki zälzälä baräsindä danışirdınız. Deyirsiniz ki, televiziyada onun baräsindä nä dedilär?*
- *Sirr deyilsä deyin, näyä görä saatı sol yox, sağ qolunuza taxmısınız? (Bəzi adamlar, yolda näyisä yadlarına salmaları üçün evdän çıxarkän saatı sağ qoluna bağlayır – necä ki, barmağa sap bağlamaq mäsläsi kimi).* Vä s.

Sualınıza täräf-müqabilin cavab manerası, kontaktın effektliliyinin vä münasibätin baş tutub-tutmayacağının barometridir. Belä ki, täräf-müqabil sizä häväslä cavab verir vä hätta üräklä sizä kömäk etmäyä çalışır, mäsläyä dönä-dönä qayıdib, onu detallarına qädär sizä izah etmäk istayırsä, demäli, artıq kontakt var vä bir az da iräliyä getmäk olar. Yox, cavab başdansovdu verilir vä hätta gözçevirmä ilä qarşılanırsa, demäli, mädäni şäkildä sizä bildirilir ki, «açıl başımdan». Belä reaksiya söhbätiniz vä ya suallarınızla täräfdaşı yorduğunuz mäqamda da ortaya çıxa bilär ki, mänası yenä dä eynidir.

Här halda, sual vasıtäsilä tanış olmaq variantı cähdi üçün bir neçä *«tählükäszizlik texnikası»*:

■ **Ävväla** – sual yalnız vä yalnız konkret olaraq sizin özünüzä vä ya här ikinizä, o cümlädän, bütün idaräyä, ölkäyä, rayona vä s. aid mäslä ilä älaqädar ola bilär, mäs., bu cür:

- *Bağışlayın, män bugünkü iclasda iştirak etmädim. Bilmirsiniz, orada filan mäslä ilä bağlı bir söz demädir ki?*
- *Bağışlayın, bilmirsiniz bu avtobusun axırıcı dayanacağı hansıdır? Vä s.*

Birbaşa olaraq onun şäksi hayatına vä ya şäksi işlärinä aid suallar burada yolverilmäzdür – mäs., onun adını, ailäli olub-olmamasını, buraya nä üçün gäldiyini, burada kimi gözlädiyini, hansı dayanacaqda düşäcäyini vä s. däqiqälsidirmäk mäqsädinä xidmät edän tipli suallar.

■ **İkincisi isä** – heç vädä tanışlıq mäqsädini birbaşa nümayiş etdirmämäli. Tanışlıq burada bütün hallarda hansısa mäqsädin äldä edilmäsi vasıtäsi kimi çıkış etmälidir – mäs., näyisä öyränmäk, nädäsä kömäk istämäk vä s. variantları kimi;

2) Tanış olmağa imkan verän daha bir metod – ondan nädäsä kömäk istämäkdir. Yuxarıdakı metodun nisbätän genişmäzmunlu variantı olan bu halda – lazımı adamdan hansısa onun üçün cüzi xarakter daşıyan bir mäslädä kömäk istänilir, bunun sizin üçün necä böyük ähämiyyät käsib etdiyi ona izah edilir. Başqaları üçün gäräkli olduğunu hiss etmäk, bázän insana hava, su kimi vacib olur vä yerindän, vaxtından asılı olmayaraq, här käsin daxilindä alicänablıq göstərmäk, kimäsä äl tutmaq, himayädarlıq etmäk, könül sevindirmäk vä s. arzusu az da olsa olur. Hätta, än qäddar, qaniçän bazi väzifä sahiblärinin yanına da, onun üçün çok cüzi xarakter daşıyan, sizin üçünsä hayatı ähämiyyätli olan bir mäslä ilä bağlı getdikdä (*hansında ki, o, ümumiyätcä, heç nä, hättä bir qäpik pul belä itirmäyäcäyinä ämin olduğu halda, sizä xeyir vermäsi ilä ögünä, mämnunluq hissi keçirəsidir*) özünüifadä täläbatının tázahürü kimi o, istär-istämäz, öz böyüklüğünü göstərmäk duygusu ilä bazi adamlara sizin işinizlä bağlı nä isä göstəriş verir, qäzäblänir vä s. İnsani keyfiyyätlerini hälä tam itirmämiş adamlarda isä bu hiss yetärincədir. Täkcä kückä ilä gedärkän kimdänsä yol soruşulması hadisäsini yada salmaq kifayätdir ki, bu halda hättä ätrafdakılar da yaxınlaşıb nädäsä sizä kömäk etmäk üçün äl-qolla yol göstərir, ünvan başa salırlar. Deyilän tanışlıq aktında isä bu mäqsädlä, mäs., lazımı adam xarici dil müällimidirsä (*müällimäsidirsä*) hansısa kiçicik bir mätnin mänasını aydınlaşdırması xahişi ilä, filan kitabin onda olub-olmamasını soruşmaq bähänäsi ilä, qonşudursa duz, ütü istämäk bähänäsi ilä vä s. sábäblä älaqäldändirib yanına getmäk olar.

Mäslähät istämäk, yuxarıdakı ilä bu variantın orta növmüxtälifliyidir;

**3)** Tanış olmanın digər bir metodu – ona ehtiyac bildiyi nädəsə kömək göstərmək və ya täklif etməkdir. Məs., yolda gedərkən ağır sumkasına kömək etmək, mağazada mal seçərkən yaxşı mal seçmək üçün bəzi məsləhət vermək, qonşudursa, yol yoldaşdırırsa – peşənizə, qabiliyyətinizə uyğun məsələdə işi olarsa can-başa kömək etməyə hazır olduğunuzu bildirmək və s. kimi;

**4)** Tanışlığın daha bir metodu – onunla kiminsə arasında vasitəçilik etməkdir. Kiminsə hansısa bir sözünü ona çatdırmaq, hansısa işini düzəltməsi xahişi ilə yanına getmək, kimdənsə ona xəbər aparmaq və b. bu kateqoriyadandır;

**5)** Daha bir metod – hansısa ümumi tanışınız vasitəsilə olan tanışlıqdır. Bu halda siz bir-birinizlə hansısa «təsadüfi» məclisdə, görüşdə, söhbətdə kimsə üçüncü bir adam tanış edir, sizin barənidə ona yaxşı təqdimat verir;

**7)** Daha bir metod – onun yanında və ya başqalarının yanında onu intriqaya salacaq, onda nə isə sual doğura biləcək bir söhbət danişib, hərəkət etmək, sonra isə reaksiya bildirməsinə macal vermədən çıxıb getməkdir. Məsələni aydınlaşdırmaq üçün o özü sizi axtarır tapasıdır (*yaxşı olar ki, koordinatlarınıza daha rahat əldə edə bilməsi üçün, qabaqcadan nə isə tədbir görəsiniz, məs., onun hansısa bir rəfəqəsinə, dostuna bir müddət ävvəl, hansısa bir işləsə əlaqədar öz telefon nömrənizi verəsiniz*);

**8)** Tanışlığa imkan verən daha bir şərait – empatiya deyilən haldır. Başqa sözlə, öz yoldaşınız, tanışınızla söhbət etdiyiniz halda yaxınlıqda oturan, duran birisinin də sizə reaksiya verərək, sizinlə birgə (*hətta zəif də olsa*) gülüb, kädərlənməsi, heyrətlənməsi və s. yavaş-yavaş onu hansısa sualla, məsləhət istəyi ilə, mübahisənidə hakimlik etməsi, haqlı-haqsızı müäyyənləşdirməsi xahişi ilə və s. yollarla söhbət qatmağa äsas (*«hüquq»*) verir;

**9)** Analoji metodun digər variansi – onun davranışını və ya danışçılarına sizin mimikalar səviyyəsində reaksiya verməklə araya körpü salmanızdır. Diqqət mərkəzində olmasını duymaqla daha da açılışib, canlanması müyyən mərhələrdə sizin də hansıa replikalarla, düzəlişlərlə və s. yavaş-yavaş söhbət müdaxilə etməyinizə äsas verir. *Äksinə*, deyilən metodla diqqətini cəlb etdikdən sonra, söhbətlərinə qulaq asmanıdan bir qeyri-məmnunluq adası ifadə edib, onların mövzunu dəyişmələri, sizdən uzaqlaşmaları, minalı sahənin kənarına yetişmək deməkdir və dərhal yeni yol axtarmaq lazımdır.

Sadalanan bu son iki metodun xüsusi variantı ondan ibarətdir ki, siz yaxınlıqda baş verən hansısa bir ümumi hadisəyə (*məs., kimi lärinsə bir-biri ilə bärkdən mübahisə etmələrinə*) öz-özünüzə danışmaqla reaksiya verirsiniz (*məs., bu cür: «Elə bil ev-eşikləri yoxdur, davaları buraya qalib»*). Münasibət qurmağa meyl etdiyiniz şəxs də, sizinlə ünsiyyətə meyllidirsə, bu zaman o da, fikrinizi dəstəkləyən fikirlərlə jəstinizə cavab verəcək. Bundan sonra äsas məsələ, əcəvən tərpənərək fürsəti əldən verməmək və yaranan kontaktı dərhal əlavə fikirlərlə gücləndirməkdir. Ləngimək, burada «daldan atılan daş» məsələsinə gətirib çıxara bilər. Eyni situasiyada onun (*məs., yaxınlıqdakı istənilən adamın*) bu cür öz-özünə danışmağı – onun ünsiyyət ehtiyacından və ya tanışlıq meylindən xəbər verir və bu sizə ünvanlanmış konkret jestdir (*fəqət, normal halında öz-özünə ya dəlilər danışar, ya da personajın daxili aləmini başqa cür aça bilməyən mənəsiz Meksika seriallarının gic qährəmanları*);

**10)** Daha bir metod – ona aid olan nəyəsə və ya kiməsə diqqət, hörmət, hävəs, maraq, nəvaziş, təbəssümlü münasibət və s. nümayiş etdirməkdir (*ägeär näqliyyatda, parkda, məclisdə yaxın-yaxın oturmusunuzsa,*) – məsələn, uşağın, əlində oxuduğu, tutduğu kitaba, qəzetə, hansısa bir ev heyvanına (*özü ilə gəzdirdiyi itinə, əlində oynatdığı dovşanına və s.*) və s. Bu kitabı haradan aldığı, bu kitabda filan məsələyə aid bir şey olub-olmadığını soruşmaq, bu kitaba, qəzetə bir dəqiqəlik baxmağa icazə verməsini rica etmək, uşağı oynatıldıqdan sonra «Allah saxlasın, neçə yaşı var?» və ya «Adı nədir?» və s. kimi fəndlərlə yavaş-yavaş araya körpü salmaq mümkündür;

**11)** Daha bir metod – onu maraqlandırıra, hävəsləndirə, tääccübləndirə biləsi nəsə bir şey ortaya qoymaqdır ki, o məcbur olub sizə müraciət etsin və ya müraciət etmək məramında olsa əlində bähənəsi olsun. Məsələn, onun yanında onu maraqlandırıra biləcək bir kitab oxumaq, mövzudan söhbət açmaq, addım atmaq və b. bu qəbildəndir.

■ Məhz buna görə, bəzi qızlar öz bacısının, qardasının, qohumunun uşağı ilə tez-tez parka gəzməyə çıxırlar ki, bu uşaq hansısa “day-daylar”la onların arasında körpü yarada bilsin. Adı vaxtda, qızın tanımadığı və ya ilk dəfə gördüyü oğlanla nəinki şirin-şirin, hətta elə-belə də olsa söhbət etməsi, nisbətən qeyri-etiklik kimi qəbul edilib, onu ucuzləşdirə, onun barədə “ayağısürüşkən” təsəvvürü yarada bildiyi halda, *äksinə*, belə väziyyətdə qızın hämin bu “day-dayla” soyuq münasibəti qeyri-etiklik olardı. Uşağı göstərdiyi nəvazişin müqabilində “təşəkkür əlaməti” olaraq indi o, istər-istəməz hämin bu “day-day”ının “uşaqla bağlı suallarına” hävəslə cavab verməlidir. Başqa sözlə, heç bir tərəf bu halda birbaşa olaraq bir-birinə maraq, bir-biri ilə münasibət məqsədi nümayiş etdirmədiyindən (*bu halda məqsəd uşaqdır*), artıq psixoloji baryerə də yer qalmır.

**12)** Psixoloji baryeri dəf etməyə imkan verən daha bir tanışlıq növü – mətbuat və ya internet elanı, yaxud yazışması vasitəsilə olan tanışlıqdır. Zahirən o qədər də, xoş görünməsə də, hər halda, bu yolla än utancaq adamlar belə, hətta seksual tərəfdən tapmaqda da çatınlık çəkmirlər. Nisbətən təcrübəli şaxslərsə burada da [www.uemu.birolmali.com](http://www.uemu.birolmali.com)

sırtıqlığı sığortalaya bilən çoxsaylı fändlərdən istifadə edirlər, məs., «Erotik mövzuda äsär yazan yaziçi äsərində istifadə etmək üçün xahiş edir ki, bu sahədə müäyyən täcrübəsi olan şaxslər öz täcrübələrini bizimlə bölüşmək istəsələr bu telefona zäng vursunlar», yaxud «Həyatından äziz bildiyi Sevinc (*vä ya hansısa oğlan adı*) adlı sevgilisini itirmiş oğlan (*vä ya qız*) xahiş edir ki, adı Sevinc olan istənilən bir qız [*täbii ki, zäng edən heç də bir nəjər olmayacaq*] bu nömrəyə zäng vursun» və s. vä i.a. kimi elanlarla. Lakin hər ehtimala qarşı, özünüz tərəfinizdən bu cür “virtual mähəbbət” o qädər də aludə olmamalı. Belə ki, burada aldanmaq şansı da yetərincədir;

Vä s...

**Yekunda, birinci tanışlıq, ilk görüş zamanı söhbät aparmağa yardımçı olan bir necə populyar sual:**

- Televiziyyada, äsasən hansı verilişlərə (*hansi seriala*) baxırsan?
- Hansı müğənniləri xoşlaysırsan?
- Hansı musiqiləri bəyənirsən?
- Hansı bürcdənsən?
- Boş vaxtlarında nə edirsən?
- Än sadə sual: «Özünü necə hiss edirsən?»
- Hansı yazıçıların äsərlərini bəyənirsən? (*tək-tük kitab häväskarları üçün*);
- İdmanla məşgul olursanmı?
- Qızlarda (*oğlanlarda*) daha çox näyi bəyənirsən?
- Qızlar (*oğlanlar*) öz aralarında nädən söhbät edirlər?
- Ev heyvanlarını xoşlaysırsanmı?
- İlin hansı fəsli daha çox xoşuna gəlir (*vä näyə görə*)?
- Rəqs etməyi xoşlaysırsanmı? vä ya bacarırsanmı? Vä s...

Son olaraq bu mövzu ilə älaqədar olan daha bir mäsələ barədə, yəni mähəbbətin psixologiyası barədə bəzi qeydlər:



## MÄHÄBBÄTİN PSİKOLOGİYASI

«*Qoy məni bir möhr täki qälbinə sənin,  
İncə bir üzük täki cisminə sənin,  
Çünkü mähəbbət – bir cahənnəm kimi əzablı,  
bir ölüm qädər qəddardır.  
Oxları onun – odlu oxlardır!*”

Süleyman peygämbərin  
«Nägmälər nägməsi» äsərindən, 8.6-cı nägmə

**Mähəbbət** – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Mähəbbət – müxtəlif emosional halların bирgä yaşlanması natiqəsində meydana çıxıb, mexanizmi – äsasən beyinin assosiativ funksiyasına äsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (*transferin*) meydana gəlməsi üçün emosiyani qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şartdır, mäsələn, täbiət mänzərələrinin bирgä seyri, bирgä musiqi dinlənilməsi, müxtəlif häyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların bирgä yaşaması və s. kimi. Alınan täässüratın qüvvəsi gäləcəkdə yaranacaq emosional kontaktın (*transferin*) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarırlar.

Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın (*“cazibənin”*) meydana çıxməsi üçün onların bioloji (*bədən quruluşu, boy, süs amplitudası, köklük, dərinin, saçın, günün və s. rəngi..*) və emosional (*temperament*) xüsusiyyətlərinin kontrastlılığı (*biri-birini tamamlamaş*); intellektual (*dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsali..*) və iradi (*stereotiplər sistemi ilə älaqədər*) xüsusiyyətlərinin uyğunluğun zəruri şartlaşdırır. Hämçinin, tərəflərin biri-birinə (*birtərəfli mähəbbətdə biri digərinə*) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyrədə bilməsi, tərəflərin bir-birinin (*birtərəfli mähəbbətdə biri digərinə*) rifah və təhlükəsizliyinin qaranti olması və s. kimi faktorlar xüsusi ähəmiyyətlidir.

Burada, hämçinin ilkin täässüratda formalanmış gäləcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.

Ümumi halda, təbabətdə mähəbbət – xüsusi psixi sindrom növü kimi qəbul edilməsə də onun yaranması və inkişafı istənilən digər psixi sindromdan heç nə ilə färlənmir və beyində olduğu müddətdə subyektin davranış və düşüncəsinə, ätraf alämə münasibətinə və s. aktiv təsir göstərir (*bir sira hallarda bunları mähəbbətə dəstəkləyən*).

Beyində olan «mähəbbət sindromunu», yəni, fərdin «sevib-sevmədiyini» aşağıdakı zahiri əlamətlər vasitəsilə müäyyənləşdirmək mümkündür:

- Fərd mähəbbət (*simpatiya*) bəslədiyi şaxslə daha tez-tez görüşməyə can atır;
- Onunla görüş zamanı (*vä ya onunla bağlı söhbətlərdə*) emosional aktivləşir, göz bəbəkləri böyükür, parlaqlasır (*qanda adrenalinin miqdərinin artması səbəbindən*); nəbzi, göz qırpması, tənəffüs sürətlənir (*qanda cinsi hormonlar olan testosteronun miqdərinin artması səbəbindən*); danışığında (*eləcə də, davranışında*) məntiqi forma və məzmun azalır, buna müvafiq olaraq nitqi və davranışlı oynaq, obrazlı və rəbitəsiz forma alır (*qanda häzz hormonu olan endorfinin miqdərinin artımı səbəbindən*); görüş zamanı Ona daha yaxın mäsafədə durmağa can atır (*dərinin elektrik*

*müqavimətinin artlığı səbəbindən); görüşə can atır və görüşün daha uzunmüddətli olmasına çalışır (mäs., onu evinə ötürürkən daha uzaq yolu seçir, täləsmir);*

- Onun emosional hali ona daha tez sirayət edir (mäs., *Onun şən halında sevinir, kädärlänändä qämlänir*);
- Onun yanında özünün yalnız yaxşı (*Onun zövqünə uyğun*) cähətlərini büruzə verməyə cəhd edir (*o cümlädän, səs tonu, davranışı, ätraf alämä münasibəti və s. dəyişir*); eləcə də, Onda yalnız yaxşı cähətləri görür, mənfiləri sezmir, sezsə də dərhal rasionallaşdırır;
- Onun yanında «açıq tipli» jestlərdən daha çox istifadə edir (mäs., *söhbät äsnasında härdän qeyri-şüuri olaraq başmaqlarını çıxarıb ayağının ucunda oynatması kimi*);
- Fikirlərinin çox hissəsini O məşgül edir, o cümlädän, Onunla bağlı mövzular (*taleyi, biografiyası, həyat yolu və s.*) onu daha çox maraqlandırır, bu baradə daha çox sual verir (*istär Onun özünü və istärsə də ätrafdakulara*);
- Görüş zamanı diqqəti başqalarına nisbətən än çox Onun danışdıqları və ya mimikaları üzərində cämlänir;
- Onun fikirlərinə avtoritet kimi inanır və Ona etimad göstərir, Onun hər hansı adı cähətində də bir qeyri-adilik, täkrarsızlıq görür, valeh olur;
- Uzun müddət xäyalında canlandırdığından, Onu özünün lap uşaqlıqdan tanıdığı bir dostu kimi qəbul edir;
- Onunla öz arasında günü-gündən daha çox ümumiliklər axtarır tapır, mäs., *zövqləri, baxışları, dünyagörüşləri, həyat yolları və s. arasında; münasibətlərin korlanmaması xatırınə mübahisədə güzəştə gedir*, Ona qarşı olan kompaniyalarda, xarakterindən asılı olaraq, ya Onun müdafiəcisi kimi çıxış edir ya da kompaniyadan täcrid olur;
- Ona qarşı onda himayəçilik hissi yaranır, eləcə də, Onun yanında özünü daha qorxusuz, inamlı və arxayı hesab edir;
- Müəyyən səbəbdən hissini ätrafdakılardan gizlətmək mäcburiyyətində qaldıqda zahirən dalğın, emosional süst, yuxu və iştah rejimi pozulmuş, qeyri-aktiv, sosial izolyasiyalı, diqqətsiz və s. olur.

*Täcrübəli səxslər bu əlamətləri özlərində süni yolla yaradaraq, qarsı tərəfə öz «hörmətini», «mähəbbətini» təlqin edir, bu cür süni «mähəbbət jestləri» ilə onun etimadını, dostluğunu, mähəbbətini və s. qazanırlar ki, sonradan da bundan suisitifadə edərək öz «mäqsədlərini» həyata keçirirlər (Bu tipli mövzularla bağlı əlavə olaraq bax: burada, säh. 32, 35, 40-41, 43, 63...).*



### **III.2. SÖHBÄT QAYDALARI**

*«Ey insan, danış săni görüm!»  
Sokrat.*

#### **III.2.1. RISKLI FIKIRLƏRİ NECƏ İFADƏ ETMƏLİ?**

Yəqin, hər käs çox sevdiyi bir adama öz mähəbbətini izhar etməyin, yəni cəmisi bir neçə sadə sözdən ibarət olan «Män săni seviräm» cümləsinin ifadəsinin, hətta än qäliz riyazi formulun ifadəsindən də qat-qat ağır bir iş olduğunu bilir. Bäs, aym-ayrı fikirlərin ifadəsi arasındaki bu cür fərq haradandır?

Mäsələnin mahiyyəti, elmdə «psixoloji baryer» adlandırılın faktorlar qrupunun təsiri ilə əlaqədardır. Belə ki, burada fərd yüzlərlə faktorları beynində götür-qoy edir ki, mäs., fikrini hansı vaxtda və yerdə, necə, hansı formada ifadə etsin ki, tərəf-müqabilin ona reaksiyası gözlədiyi kimi olsun və ya heç olmazsa olan münasibətə xələl gätirməsin, özü baradə olan təsəvvürü dəyişməsin və s. Özü də burada əsas problem ondan ibarətdir ki, bu kimi mäsələlərdə konkret resept və standart modellər mövcud deyil və buna görə də, eyni bir ifadə forması, tärzi, eyni bir fikir birinin xoşuna gəldiyi halda, digərini cin atına mindirə bilər. Yaxud eyni qayda ilə burada hämin fikrin kimin dilindən səslənməsi mäsələsi də avazolunmaz rola malikdir. Belə ki, mäs., hansısa eyni bir cümlənin qadın, yoxsa kişi dilindən səslənməsi eyni säciyyəli mäsələ deyil və sosial normalar çoxdan hansı räftar və davranış modelinin qadına, hansının kişiyə mäxsus olması baradə qəti qərarlar verib.

Deyilənlərə nümunə olaraq, mäs., zäif cinsin nümayändəsi öz mähəbbətini izhar etmək istədikdə qabaqcadan 60-70% ämin ola bilər ki, onun bu cəsarəti – «Mälum mäsələdir, ärə getmək vaxtı çatıb, ona görə də özünü sırimağə adam axtarır» kimi reaksiya ilə qarşılaşacaq. Aksinə, kişilərin analoji addimina qarşı çox böyük äksər qadınların da öz növbəsində beynindən keçirdiyi ilk fikir bundan ibarət olur ki, kişilərə ancaq «bir şey» lazımdır və buna görə də, onların bu cür addimları, göz yaşları, andamanları hamisi «bu» mäqsədi äldə etmək üçün olan kişi fəndlərindən, maskalarından savayı özgə bir şey deyil (*täəssüf ki, çox vaxt hər şey elə onların düşündüyü kimi də olur*).

Kişilərə inamını hälə tam itirməmiş digər kateqoriya qadınlarsa, bu halda kişilərin səmimiyyətini ciddi qəbul etsələr də, hər halda, ämindirlər ki, özünə hörmət qoyan qadın kişi diqqətinə ilk cavab olaraq ağız bütüb üz çevirməlidir. Buna isə kişilərin münasibəti heç də birmənalı olmur: bir çox kişilər bunu öz etirafları kimi səmimi qəbul edib, hər şeyin birdəfəlik sona yetdiyini düşünür və daxilən yanıb qovrulsalar da, zahirdə bir də o mövzuya qayitmamağa üstünlük verirlər. Digərləri isə öz egoistik mənliklərini qabardaraq, belə güman edirlər ki, hämin rädd cavabından sonra özünə hörmət qoyan kişi, nəinki o qadının händəvərinə dolaşmamalıdır, hətta özünü pərt väziyyətdən xilas etmək üçün, yeri düşdükçə o qadına üstdən aşağı baxıb, bundan heç nə itirmədiklərini şəstlə [www.uemu.birolmali.com](http://www.uemu.birolmali.com)

nümayiş etdirməlidirlər.

Sevgi etiraflarına qarşı daha bir başqa reaksiyani zäif psixi tipə malik, sentimental təbiətli, hässas qadınlar göstərirlər. Bu cür qadınlar kiməsə çox çatinliklə isinişib, çox çatinliklə də soyuduqlarından, onlar heç vaxt riskə getməyi xoşlamırlar və aldanıb psixi travma almaqdansa, həyatlarında heç nayı däyişməyib, lap ävvəldən necə varsa hər şeyin axıracan elə o cür də qalmasına çalışırlar. Bu səbəbdən də, onların dünyasına müdaxilə etmək olduqca çatin başa gəlir.

Adı bir hayatı situasiyanın nə qädär rängarəng variantları olduğu göz qabağındadır. «Psixi baryer» deyilən hämin təräddüdlər də mähz bu cür riskli mäqamların mövcudluğunu halında meydana çıxır. Hansısa xahiş üçün räisin qəbuluna girdikdə, yüksək tribunadan ilk dəfə çıxış etməli olduqda, qadına intim təklif vermək istədikdə və digər yerlərdə də, insan bu baryerlərlə qarşılaşır və mähz buna görə də, çoxları addım atmaqdan qorxaraq, neçə-neçə fürsəti äldən buraxırlar.

- Mäs., eynilə hämin bu səbəbdən, birisi əlində lazım olanın da artıq rüşvəti tut-a-tuta väzifəli bir adamın qəbuluna girməyə cəsarət etmir ki, işini düzəldirsən və ya bir başqası isə äksinə, əlində böyük imkanı, väzifəsi ola-ola deyə bilmir ki, bu qädär versəniz sizin filan işinizi düzəldərəm (*deyilənlər, etika və qanun çərçivəsindən kənara çıxan hallar olsa da, burada bütün hallarda qəsdən mähz bu cür nümunələr seçilir, göstərilir ki, sadələvh adamlar kimlərin tämtäraqlı sözlərinin arxasında hansı cırkınlıq nüyyətlərin gizləndiyini aşkar edə bilsinlər. Üstəlik də ki, bunların tətbiq yerləri tək bu çərçivə ilə məhdudlaşdırılmış, sadəcə bunlar problemin ähatə dairəsinin genişliyini qabartmaq məqsədindən irəli gəlirdi*).

Beləliklə, psixi baryerlər təräfindən blokirovkalanmış situasiyalar barədə bu qädər. İndi isə bu düyünlərin açılışı barədə:

Normal halında istənilən ifadə stilinin əsasən iki forması (*yəni ritorika terminləri ilə deyilsə, dispozisiya strategiyası*) mövcuddur: induktiv və deduktiv. Bunlardan *birincisində* əsas fikir lap ävvəldən ifadə olunur, sonra isə müxtəlif arqumentlərlə bu fikir izah edilir, ona aydınlıq gətirilir. Bu zaman, adətən, kecid məqsədilə «yəni», «belə ki», «çünki», «məsələn» kimi ara sözlərindən istifadə olunur. *İkinci* variant fikir konstruksiyasında – ävvəlcə lazımi arqumentlər, baza fikirlər söylənilir. Yalnız bundan sonra onlar ümumiləşdirilərək, əsas fikir çıxarıılır. Bu halda adətən, «beləliklə», «bir sözlə», «älqərəz», «yekun olaraq», «deməli» və s. kimi ara sözlərindən istifadə edilir.

Adı hayatı və ədəbiyyatda fikir konstruksiyasının belə bəsit modelindən çox az halda istifadə olunur. Belə ki, onlardan adətən qarışıq formada, yəni kombinasiyalı variantda istifadə edilir.

Bunlar ifadənin forması ilə əlaqədar ümumi qanuna uyğunluqlar ididir. Psixoloji cähətdən isə burada forma yox, məzmun əsas şartdır, və bu aspektən, ifadənin məzmunu üçün bu cür səlis reqlament tapmaq nisbətən qəлиз məsələsidir. Belə ki, hər bir situasiya, məqsəd özünə uyğun stil, janr, taktika tələb edir. Konkret olaraq, riskli fikirləri ifadə etməklə əlaqədar bu cür variantlardan bir neçəsi aşağıdakılardır:

**1) Risk ehtimalı böyük olan fikri lazımı adresata çatdırmağın än effektiv və təhlükəsiz üsulu** – bu məqsədlə vasitəçilərdən istifadə etməkdir. Bu vasitəçinin neytral tərəf, yaxud sizin və ya onun yaxın adəmi olması məsələsi, burada əsasən rol oynamır. Təki iş bacaran vasitəçi olsun. Arada vasitəçinin olması isə hər iki tərəfin qorxusunu birə-min qat aradan qaldırır. Belə ki, hər iki tərəf yaxşı bilir ki, bədə-bəddə bütün günahı vasitəçinin boyununa atıb öz yaxasını qırğa çəkə biləsidir.

- **Nümunə üçün, mäs.**, bəzi väzifəli şəxslər rüşvət iyi hiss olunan problemlə bağlı onun yanına gəlmiş şəxsləri məxsusən «rüşvət məsələsinə baxan» filan müavinin və ya ümumiyətcə, hər «isi» yaxşı bilən müəyyən şöbə müdirlərinin üstünə göndərirler; Yaxud qəbula gələnlərsə räislə dənişməqdan qorxduqda, hansısa müavin və ya şöbə müdirlərinin qəbuluna girib, ondan arada vasitəçilik etməyi, bu işi düzəltməyin şartlarını «öyrənib» onlara deməyi xahiş edirlər. Hämin bu şöbə müdirləri, müavini və ya digər bu işlə məşğul olan şəxslərsə, bu adəmin guya, dərdini «názərə alaraq», yaxud onunla calaq-calaq «stanış» çıxıqları üçünüm və ya bir başqa hansısa bähənə iləsə, «äziyyət» də olsa, rəisi «yola gətirmək» üçün çalışacaqlarını boyunlarına götürürərlər; Yaxud bəzi idarə müdirləri idarələrindəki hansısa bir qadını və ya ümumiyətcə, «yola gəlməsi» mümkün olan bir-neçə qadını əlä keçirmək üçün, burada xüsusi «aradızəldən» qadın saxlayırlar ki, o da növbə ilə bir-bir bu qadınlarla dost olaraq, yavaş-yavaş saqqızlarını uğurlayır; Və ya gənclər hansısa qızı öz məhəbbətlərini bəyan etmək üçün qızın rəfiqələri ilə dostlaşır və ya öz iş yoldası, qrup yoldası, tanışı, qohumu və s. olan bir qızın onunla dostluğuna nail olub, ona onların vasitəsilə təsir göstərir, fikirlərini çatdırırlar və s..;

**2) Riskli fikri ifadə etməyin daha bir metodu** – bu məqsədlə ikibaşlı cümlələrdən istifadə etməkdir. Häm «qışa» və häm də «yaza» yozula bilinəcək bu cür cümlələr sizə sərf etməyən reaksiyani doğurduğu halda, tərəfdən mənəni düzgün başa düşməyini və sizin burada o biri mənəni nəzərdə tutduğunu deyib, väziyyəti sığortalamaq mümkündür.

- Ədəbiyyatda işlənən «Ezop dili», alleqorik janr və b. bu varianta nümunələrdəndir. Mäs., bu kateqoriyadan olan Azərbaycanın nüfuzlu ədili B. Vahabzadənin «Gülüstan», «Latin dili», «Özümüzü käsən qılınca» və s. əsərlərində – sətiraltı formada SSRİ-nin (*ävvəlinci ikisində*) və hazırkı Qärbin (*sonuncuda*) Azərbaycan mentalitetinə etdiyi ekspansiyaya qarşı etiraz məzmunu ifadə olunur.

**3) Daha bir variant** – bu fikri müxtəlif simvolik jestlərlə ifadə etməkdir. Bu halda hansısa mənfi reaksiyadansı ehtiyatlanaraq, dildə bir başqa fikir ifadə olunduğu halda jest, mimika, manera və s. vasitəsilə arzulanan məna ifadə olunur. Tərəfdən reaksiyاسının arzuolunan olmadığı halda onun çox nahaq yerə sözü

qoyub, davranışdan natičä çıxardığını ona irad tutub, väziyyəti siğortalamaq mümkündür;

- **Nümunä üçün, mäs.**, Rusiyada hakimiyyät däyişikliyi baş verdikdän vä orada hakimiyyätä rasional düşüncəli qüvvələr hakimiyyätä gälidikdän az sonra Azərbaycan öz siyasetini yeni konyunkturaya uyğunlaşdırmaq, eləcə dä, Qärbü täzyiq vä Rusiyaya mehrivan qonşuluq jesti ifadə etmək üçün, därhəl özünün indiyə qädär än qatı antirus mövqedə olmuş bir neçə nüfuzlu siyasətçisini (*mäs., Väfa Quluzadä vä Eldar Namazovu*) vä bir sira Qärb modelli təhsil müässisələrini qurban verdi.
  - Yaxud mäs., hansısa beynälxalq vasitəcılär qrupu Azərbaycana täzyiq jestini ifadə etmək üçün – **Qarabağ** Ermənistan'dan keçməkla gedir (*halbuki, Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu üçün ora gedərkən Ermənistan'dan yox, Azərbaycandan icazə alınmalı idi*), eyni halda ABŞ **Qarabağ** ermənilərinə ayrıca olaraq vä ya Ermənistan'da bir sırada yardım verir. Hansı ki, hər iki variant **Qarabağın** müstəqiliyinin vä ya Ermənistan nəzdində muxtarıyyatının tanımaması mənasının dolayısı ifadəsidir. Hansı ki, mäsələnin mənTİq deyil, maraqlar bazasından doğan dilemma olduğunu, onların mövqeyinin siyasi konyunktura ilə həm həm də isbatlayır;
- 4) Özünün hansısa istayıni ifadə etmək üçün bu kimi mäsələlərə mənfi münasibət bəsləmədiyini, ehtiyac olarsa, nə zamansa bu cür şansı äldən buraxdıguna təäßüsfləndiyini, sözarası çatdırmaq effektlidir. Qarşı tərəfin fikrindən sizə bu yönümlü təklif vermək, addım atmaq keçərsə, deyilən taktika onun qarışısındaki psixoloji baryeri aradan qaldırır.
- **Nümunä üçün, mäs.**, bizim tanıdığımız övladı olmayan bir ailə, övladlıq uşaqları qohumların onlara yardım etməsini təşkil etmək, belə məramı, istəyi olduğunu onlara çatdırmaq üçün belə bir diplomatik deyim tərzindən istifadə edirlər: Cox yerdə vurğulayırlar ki, filan qohumun abort elətdirdiyindən xəbər tutmadıqlarına görə təăssüf edirlər. Bilsəyilər razı olmazalar vä uşaqların, bütünlük, xərci çəkib, sonra da onu övladlıq götürərdilər. Natičadə, belə təklifin onları incitməyib, *äksinä*, sevindirəcəyindən xəbərdar olan qohumlardan biri onlara bu işdə yardım etdi.
- 5) Daha bir metod – hər hansı addım üçün qabaqcadan buna uyğun psixoloji atmosfera formalasdırmaqdır. Konkret olaraq, fikir ifadəsi üçün, lazımı yol müxtəlif tramlınlərə bölünür vä mäqsədə mərhələ-mərhələ yaxınlaşılır (*älavə olaraq bax: «Tälqin: İnsanları ayıqkän necə hipnoz etməli» bähsinin 8-ci hissəsinə: säh. 68*):
- Mäs., hansısa qadınla arada intim atmosfera formalasdırmağa cəhd edən kişilər bu mäqsədlə än ävvəl ümumi qadın psixologiyasını diskussiya obyektiñə çevirib, sonra yavaş-yavaş səhbəti konkret olaraq tərəfdəş qadının özünü psixologiyasının (*xarakterini, zövqünün, baxışlarının və s.*) üzərinə gätirib çıxarırlar; Bundan sonra ümumi qadın fiziologiyası, onun müxtəlif qanunuñunluqları səhbət hədəfi seçilir, yavaş-yavaş tərəf-müqabil qadının özünü bu elementlərinə (*figurasına, bədən quruluşuna və s.*) diqqət cəlb olunur; daha sonra müxtəlif qadın xəstəlikləri vä onun özünü bu sferalardakı problemləri; bir qədər sonra, ayrı-ayrı intim elementlər vä onun bunlara münasibəti vä b. deyilən qayda ilə «aramı açmaq» manevrləri kimi istifadə olunur. Qızları rəqsə, plyaja dəvət etmək vä b. da bu kateqoriya «aramı açmaq» fəndlərindəndir (*Əlaqədar mövzularla bağlı bax: burada, säh. 32, 35, 40-41, 63... Bir daha təkrar edirik ki, burada istənilən hadisənin, effektin mexanizminin açılmasından mäqsəd, təkcə hücumçuları yox, həm də müdafiəçiləri silahlandırmaqdır vä bu, bütün hallarda müdafiəni, müqaviməti, mübarizəni daha şüurlu təşkil etməyə, neqativ halların karşısını, onun mexanizmindən baş çıxararaq almağa və s. imkan verir*).



### III.2.2. TƏNQİD (IRAD) QAYDALARI

1) Tərif fonunda deyilən tənqid az qıcıqlandırıcı təsir göstərir vä effektlidir. Bunun üçün, tərəfdəşin qüsurlarını qabartmazdan ävvəl onun müsbət cəhətləri dä sadalanır; Sizə vurduğun ziyanı müzakirəyä çıxarmazdan ävvəl, nə vaxtsa etdiyi hörmət, yaxşılıq, verdiyi xeyir vä s. dä etiraf olunur; İşinin zəif tərəfləri ilə birlidə müsbət kimi yozula bilinəcək tərəfləri dä qeyd edilir vä s. Bu, tənqidə obyektivlik donu geydirir vä mäsələyə härtərəfli názər saldığınıza təäßüsüratı formalasdırıb tərəfdəşin sizi birtərəfli münasibətdə, ädalətsizlikdə ittihəm etməsinin qarşısını alır, müqavimət hissini zəiflədir;

2) Özünütənqid fonunda deyilən tənqid dä analoji effektlidir. Bu halda etiraf olunur ki, düzdür siz özünüz dä həmin mäsələdə ideal deyilsiniz, sizin dä bu sahədə qüsurlarınız olmamış deyil, lakin hər halda, bu qüsurlar, zəifliklər, çatışmamazlıqlar vä s. onda da var. Äləlxüsus rəqibin sizə irad tuta biləcəyi mäsələləri tapıb ondan qabaq etiraf etmək, sadalamaq, tənqid qarşısında onu äli-qolu bağlı väziyyətdə qoyur, äks-hücumunu qabaqcadan blokirovkalayır;

3) Öz mövqeyini birbaşa olaraq rəqibə äks qoymayıb, *äksinä*, ävvəlcə onunla razı olduğunu bildirib, onun haqlı olduğunu ifadə etməkla kifayətlənməyib, hətta onun mövqeyini daha da gücləndirən bəzi yeni faktlar, arqumentlər sadalayır, müäyyən mənada onu dəstəkləyir, fikrini daha da qüvvətləndirirsınız. Yalnız bundan sonra «amma» deyərək, öz mövqeyinizi vä ya, ümumiyyətcə, hazırlı mäqamda äks-reaksiya doğura biləcək istənilən mövqeyi ifadə edirsınız. Bu fənd, problemə tərəfdəşdən daha yaxşı bäləd olmağınız vä buna görə

mövqeyinizin dä, onunkundan daha obyektiv, äasası olması barädä täässürat formalaşdırır.

- **Nümunä** üçün, mäs., SSRİ-nin dağılma märhäläsi äräfäsindä yerlärdä Leninin heykällerinin sökülmäsi mäsäläsini qarşı qatı alehy mövqe tutan bir müxbirin, Ağdaşın (*bundan bir az ävväl Mingäçevirin*) o vaxtkı İcra Hakimiyyätinin başçısı Faiq Baxşaliyevä verdiyi «Siz bu heykällerin sökülmäsinä yol vermäklä tarixi sähv etdiyinizi düşünmürsünüzmü?» sualına onun verdiyi aşağıdakı diplomatik cavab bu qäbildändir:

— Dündür, Lenin büyük şäxsiyyätidir vä män şübhä etmiräm ki, onun tarixdä yeri, rolu mäsäläsi hälä on, bälkä dä yüz illärlä araşdırılacaq, öyräniläcäk. Amma, hazırlı dövrdä günün täläbinä, ona qarşı formalasın käskin mänfi psixoloji atmosferä vä s. sábäblärä görä, indi bu heykällerin bu yerlärdä saxlanılması da, mäqsädäuyğun deyil;

- 5) Tänqid öz mövqeyin kimi yox, üçüncü bir täräfin vä ya ümumiyätcä, ätraf insanların mümkün mänfi reaksiyası kimi täqdim etmäk konfrontasiya ruhunu zäiflädib, täräfdaşı sizinlä razılaşmağa vadar edä bilir, mäsälän:

— Belä etsän, sonra deyä bilärlär ki...;  
— Män bilän, filankäs bunu bilsä, fikirläşäcäk ki, yäqin...;  
— Känardan baxanlara bu belä görünä bilär ki...; vä s.

- 6) Tänqid zamanı, eyni zamanda, täräfdaşa geri çäkildiyi halda öz «simasını xilas» üçün şans verilmälidir, yäni mäsälä elä qurulmalıdır ki, geri çäkildikdä o, özünü alçalmış hiss etmäsin, pärt väziyyätä düşmäsin, gäläcäkdä başqalarının tänä, mäsxärä obyektinä çevriläcäyini düşünmäsin. Tänqidinizlä onun alçalmasını istayırsınızsa, bu başqa mäsälä. Lakin sizä lazımdırsa ki, hansısa bir mübahisäni häll edäsiniz, kimäsä hansısa fikri qäbul etdiräsiniz, kimisä öz täräfinizä vä ya sizä lazım olan yola çäkäsiniz, bu zaman artıq onun geri çäkilmäsinä paralel olaraq täzyiqi artırmaq yalnız ümumi işin ziyanıñadır ki, xeyrinä deyil. Deyilän mäsälä güclü psixoloji baryer effektinä malikdir vä äksär insanları özlärinin gün kimi aydın görüb, bildikläri mövqeni qäbul etmäkdän çäkindirän başlıca faktordur. Yäni insanlar başa düşdükdä ki, bu mövqeyi, bu fikri qäbul etmäk, onun häqiqiliyini etiraf etmäk onları başqalarının yanında alçaldacaq, onların mänliyinä xäsarät toxunduracaq, o zaman häqiqati öz şäksi maraqlarına qurban veräräk, «öldü var, döndü yoxdur» yolunu seçib, belä deyilsä «son damla qanına qädär»uruşmağı üstün bilirlär. Çünkü müşayisä edib, geri çäkilmäyin ziyanının, öz yerindä qalarkän aldığı zärbälärdän daha büyük olduğunu öz-özü üçün müäyyän edir. *Äksinä*, geri çäkildiyi halda onun tählikäszliyinä täminat verdikdä, bunu etibarlı şäkildä siğortaladıqda täräfdaş geri çäkilmäyi, güzäştä getmäyi mümkün variantlardan biri kimi názärdän keçirä bilir vä çox ehtimal da ki, qäbul edir.

#### ➤ **Odağalar:**

- a) Bütün hallarda şäxsiyyät vä onun fäaliyyätini bir-birindän färqländirmäli vä tänqid edärkän heç vaxt şäxsiyyät sferasına toxunmamalı.

- Yäni, mäs., demäk mümkündür ki, «Sänin sözündä (*mövqeyindä, qänaätindä vä s.*) sähv var (vä ya filan sözün sähvdir)». Bu, heç bir äks-reaksiya doğuran deyil vä normal qarşılınasıdır. Lakin heç vädä «Sän yalan danışırsan» tipli deyim yolverilmäzdir vä burada täräf-müqabil öz şärif vä läyaqtinä zärbä görüyündän, istär-istämäz äks-hücumma köklänäsidir. Eyni ilä «Sänin bu häräkätin düzgün deyil», «Sänin filan häräkätin xuliqanlıq kimi yozula bilär» vä s. kimi deyimlärli «Sän öz häräkätini bilmirsän (vä ya nää etdiyini bilmirsän)», «Sän xuliqansan» (vä ya däläduzsan, avarasan...) vä s. kimi deyimlär arasındaki färg dä bu qäbildändir;

- b) Tänqid konkret vaxtdakı konkret davranış vä ya deyimlärli älaqädar olmalıdır, yäni konkret arqumentlärä äasaslanmalıdır, daha, ümumi vä qeyri-müäyyän faktlara yox.

- Mäs., «Sän hämişä beläsän» ifadäsi ifrat äsäbilik doğura bildiyi halda, «Sän filan vaxt filan mäsälä ilä bağlı da belä etmişdin» ifadäsi artıq täräfdaşın dil-ağzını bağlayan bir formulädir. Fövgälümumilik kvantorları («hämişä», «heç vaxt», «daim», «här yerdä», «här işdä», «ömrü boyu» vä s.) ilä ifadä olunan bütün tänqidler bu kateqoriyaya aiddir. *Äksinä*, bütün hallarda «indi-burada» vä ya «filan vaxt-filan yerdä (vä yaxud konkret olaraq filan mäsälä ilä bağlı)» prinsipinin qorunması mäsäläni 180° däyişir;

- c) Publika (*kollektiv, qrup, kütlä vä s.*) qarşısında tänqid yolverilmäzdir. Täräfdaş täkbätäklikdä edilän hansısa tänqid qäbul edä biläcäyi halda, bir başqalarının yanında deyilän hämin tänqidä istär-istämäz mänfi reaksiya vermäyä mäcburdur. Yäni şahidlär belä vaxtda güclü provakasion täsirä malikdirler vä onların yanında öz «simasını xilas etmäk» üçün här käsin tänqidä dözümsüzlük nümayiş etdirmäsi, hatta haqsız olduğunu başa düşsä dä, mövqeyini axira qädär müdafiä etmäsi qaçılmazdır. Täkbätäklikdä isä güzäşt üçün dä, kompromis üçün dä, heç bir baryer yoxdur vä bu halda faktlarla, obyektiv arqumentlärli razılaşış haqsız olduğunu boynuna almaq, geri çäkilmäk, ona bayaqkı miqyasda itki bahasına başa gälmäyäcäk.

- **Nümunä** üçün, mäs., räislärin adätän tänqidä qarşı dözülmäz olub, älälxüsü iclas zamanı onların ünvanına säslänän tänqidlärlä, sözlärinin qarşısında söz deyilmäsi kimi mäsälälärlä barışa bilmädkärlä mälumdursa da, *äksinä*, iclasdan sonra täkbätäklikdä onlara yaxınlaşıp vä ya kabinetinä gälib öz iradlarını bir-bir sadalamäq väziyyätin tonunu däyişir, bayaq yaranmış gärginliyi aradan götürür vä hätta mümkündür ki, gäläcäk münasibätlerinizin ahänginä bəzi müsbät notlar älavä edir. Hansı ki, bir qädär ävväl, camaat yanındakı bu cür särbüstliyiniz, başqalarına da ibrät olması üçün istär-istämäz, hatta can-cigäri olmuş olsanız da belä, onu sizä qarşı sät davranmağa mäcbur edäcäkdi.

- Hämin sábäbdän, oğlana qızla gedärkän vä ya kimäsä ailäsi, usaqları yanında sataşmaq, tähqiramız münasibät göstәrmäk, tänqid demäk tählikäli mäsälädir. Çünkü başqa vaxt onun buna reaksiya vermälesi

mümkün idisä, indi qeyri-mümkündür vä istär-istämäz indi o, qadının názärindä özünü alçalmaqdan qorumaq, şäräfini xilas etmäk üçün här vasitädän istifadä etmäyä, ölmä belä getmäyä hazır olur.

Ümumiyyätcä, belä mäqamlarda qadın kişi, kişisä qadın üçün ciddi provakasion faktordur. Belä ki, öz cinsi yanında deyilän tänqidlärä insanlar nisbätän yumşaq reaksiya göstərä bildikléri halda, äks cinsi yanında bu, qeyri-mümkün olur vä här şey patoloji väziyyät alır;

d) Tänqid hansısa şübhälärä, subyektivliyä, äsaslanmamalıdır, yanı yenä dä bayaqkı kimi, konkret olmalı, däcqiq fakt vä arqumentlär üzärindä durmalıdır. Mäs., «Män biliräm ki, sän yenä onunla görüşürsän», «Män biliräm ki, sän onsuz da, ora gedirsän» vä s. kimi ifadälär heç bir äsas üzärindä dayanmayıb, havaya atılan boş güllälärdir vä heç bir hädfä däymäyib, bir para äsäbléri qıcıqlandırısı, bätzän, hättä äks effekt göstəräsi, yanı täräfdaşı daha da intriqaya, açığa salıb, bu yola tährik edäsidir. Hättä siz haqlı olmuş olsanız belä, alinizda konkret faktınız olmadığından, ittihamınız käsärsiz vä mänasız söz yıgnağı xarakteri käsib edäcäk. *Aksinä*, sährini basıb, húcuma yalnız konkret fakt älä keçirdikdän sonra başlamaq, väziyyati däyişir vä täräfdaşın dil-ağzını bağlayır.

■ **Nümunä** üçün, mäs., hansısa bir jurnalistin hansısa bir idaränin rähbäri baradä yazdıgi «O, rüşvätxordur, dövlät ämlakını çapib-talayır» vä s., yaxud hansısa bir siyasatçının digäri baradä dediyi «Onun xarici banklarda milyardlarla dollar vásaiti, Avropanın müxtälif ölkälärindä yüzlərlə möhtəşäm villaları var» vä s. tipli ifadälärlä «O, filan vaxt filankäsdän filan mäsälä ilä bağlı filan yerdä on min dollar rüşvät alıb» Vä ya «Onun filan ölkänin filan bankindakı filan hesabda bu qädär vásaiti vä filan ölkänin filan ünvanlarında hansı däyärdä tärpänmäz ämlaki var» tipli ifadälärlər arasındaki täsir färgi göz qabağındadır. Ümumiyyätcä, fakt istänilan formalı tänqidin başlıca silahıdır vä bunu názärä alaraq, hättä müsahibälärinin birindä Azärbaycanın tanınmış jurnalisti Mirşahin, fakti jurnalist sänätindä özünün allahi adlandırmışdı.

e) Tänqid zamanı täräfdaşı kiminläsä müqayisä etmäkdän çäkimäli. «Filankäs sändän färasätlidir», «Filankäs qädär dä olmadın» vä s. tipli deyimlär bu qäbildändir. Bu, onun mänliyinä güclü zärbü olduğundan situasiyanı ifrat qälizləşdirä bilär;

Vä s.



### **III.2.3. ETIRAZ, IMTINA QAYDALARI**

1) Etirazı qaçılmaz (*ixtiyari yox, qaçılmaz!*) sábäblä älaqäländirmäk, äks täräfin israrını, täkidi neytrallaşdırma bilir. Mäs., içki täklifinä qarşı elä-belä etiraz etdikdä, täkide daha da güclänä vä ya içänlärin häqarätamız replikaları ilä cavabına bildiyi halda, bunu mädä xästäliyi ilä, häkimin göstərişi ilä, rul arxasında olacağınızla vä s. älaqäländirmäk, äks täräfi väziyyätlä barışmağa vadar edir. Hättä alkaşların da dinä böyük hörmät bäsämäsi, bazzi “mädäni” adamlarınsa dinä hörmätsizliyin ätrafdakılardan kimäsä xoş gälmäyä biläcäyini därk etmäsi sábäbindän, belä mäqamlarda dinä istinad etmäk yäni «seyid näslindän olduğunu», «tövbäli olduğunu» vä s. bildirmäk dä, täkidi avtomatik blokirovkalayıb, israrı divarla qarşılaşdırın düymälärdändir.

Täkif olunan görüşdän imtina etmäk, bätzän qarşı täräfin xätrinä däyib, münasibätä täsir edä bildiyi üçün gänclär (*älälxüsüs qızlar*) adatän «görüş» mäsälälärindä bätzän odla-su arasında qalırlar (*älälxüsüs da ki, täräfdaşın sämimiliyinä etibar edilmädiyi, lakin bunu qabartmağın da zäruri olmadığı mäqamlarda*). Belä halda onun dediyi vaxtda bir başqa vacib işiniz olduğunu vä ya ümumiyyätcä, bu ay hansısa bir problemi häll etmäk üçün mütläq evdä olmalı olduğunuzu vä s. çatdırmaq xüsusi effektlidir (*bir aydan sonra Allah kärimdir*). Bunlar, deyilän fändlä bağlı formulun än ümumi ifadä variantlarına nümunälär idi. Formulun özüsä ondan ibarätdir ki:

**Än ävväl – täräfdaşın räy vä hissinä hörmät nümayiş etdirmäli, ikinci märhälädä – sizi imtinaya vadar edän sizzdän asılı olmayan sábäbläri göstərmäli, yaxud lazımı tänqidü ifadä etmäli vä nähayät, sonuncu märhälädä – yenä dä onun hiss vä fikirlärinä öz hörmätini ifadä etmäklä, söhbäti yekunlaşdırımlı.**

Nähayät, hämişä aktual olacaq sevgi etirafı mäsäläsi: Kimäsä öz ürəyini açıb, mähäbbätinizi izhar etmäk nä därcädä çätindirsä, ona rädd cavabı vermek dä, bir o qädär çätin mäsälädir. Belä ki, o, sizi sevmäklä sizin yanınızda heç bir günah işlätmir, sizä qarşı heç bir pislik etmir vä burada här şey onun özündän dä asılı olmayaraq formalasıb. Täsävvüründä qurduğu xäyallara, sizä qarşı bäsäliyi ifrat böyük hörmätä räğmän sizin ona aşkar rädd cavabınız, onun üçün psixoloji zärbü demäk olar vä qälbinä bälkä dä, heç vaxt saǵalmayacaq zärbälär vurardı ki, bu da layiq olmadığı halda sizin ona pislik etmäyiniz demäkdir.

Bäziläri mäsälänin mähz bu sonuncu sentimental täräflärini düşünä-düşünä çıxılmaz väziyyätdä qalır vä sevmädiyi adama «yoxx» demäyä dili gälmädiyindän, ailä qurub ömürlük özünü bädbäxt edir.

Yaxud bätzän bu sevgi täklifi qäräzli mäqsäd güdü bilär vä siz dä aydın başa düşä bilärsiniz ki, bu, yalançı «Leyli-Mäcnunluq»dur. Burada gizlin olaraq hansısa (*adatän, seksual*) tämännä güdüller vä vaxtında münasibätin

därinlaşmäsini qarşısını almasanız, aydın bilirsiniz ki, sonda täräfdaşın hansısa mäqsädinin alätinä (*o cümlädän, seksual oyuncağına*) çevrilä bilärsiniz. Lakin bu son mäqsäd, hazırda sämimi duyğularla maskalandırıldılarından, indi sizin ona hansısa iddia iräli sürmäyä, faktik olaraq, ixtiyarınız çatmir vä üstälik dä ki, hansısa sábäbdänsä (*mä., nädäsä ondan asılı olduğunuz sábäbindän*), siz münasibatlärin korlanmasında maraqlı deyilsiniz. Bütün bu kimi hallar üçün nä etmäli?

Yenä dä hämin «sizzdän asılı olmayan sábäb» fändi effektlidir: «Siz ona hörmät edirsiniz vä bälkä dä bu söhbät bir neçä ay bundan ävväl olmuş olsaydı, mäslä bir başqa cür olardı. Amma indi artiq gecdir, çünkü valideynläriniz sizi, heç sizin razılığınız da olmadan, öz qohumunuzdan kimäsä nişanlamaq istäyirlär vä artiq danışiq da olub».

Vä ya elä-belä, sadäcä olaraq: «Bilirsän, sän yaxşisan, gözälsän, mänim dä sänä hörmätim hämişä böyük olub... (vä s. vä i.a.). Amma indi män başqasına nişanlanmaq äräfäsindäyäm» (*täbii ki, här iki halda söhbät nişanlanmazdan ävvälki dövrlärdäki münasibatlärdän gedir. Nişanlı olmuş olsaydınız daha bu qädär bähänäyä ehtiyac qalmazdı ki*). Bir-iKİ aydan sonra sorusulsa ki, «Bäs nä oldu nişanın?», – yenä dä bähänä etmäk olar ki, o biri täräfdä (*vä ya elä sizzdä*) hüzr yeri düşüb, ona görä, ilin çıxmasına qädär bütün xeyir işlär täxirä salınır vä s.;

**2)** Etiraz etmeyin daha bir metodu – täräfdaşın täklifi qarşısında bir başqa alternativ qoyub, onu qäbul etmäkdir. Mäs., içki täklifinä qarşı – «Yox, yaxşı olardı ki, män limonad içim, susamışam (*üräyim limonad istäyir vä s.*», çimärliyä getmäk täklifi qarşısında – «Yox, yaxşı olar ki, kinoya gedäk, oluräm äräb filmlärindän ötrü» vä s. alternativi qoyula bilär.

Deyilänlärlä älaqädar bir şeyi deyäk ki, báziläri bu mäslä bağlı onu düşünü bilär ki, onsuz da ailä quranların sayı azalıb. Neçäsi illärlä gözläyir ki, yoldan keçen istänilän birisi elçi gälsin, täklif versin, ağına-bozuna baxmadan razılıq versin. Täki ailäsi olsun, ömrünü tänhalıqda keçirmäsin. Bunların müqabilindä, üstälik dä, «otval» metodları barädä yazıp, bayaqdan zorla da olsa düzälä bilän hansısa sevdani pozmaq, kimlärinsä sämimi hissälerinin qarşısında, indi hämişälik keçilmäz sädlär çäkmäk vä s. näyä gäräk?

Ävväla, çıxılmazlıqdan qäbul edilän, zorla düzälän sevda ömürlük bädväxtçilik kimi yaşanılmasa, özü gecetez pozulasıdır ki, vaxtında qarşısını ala bilmäk bundan särfsälidir. *İkincisi*, bu fändlär häm dä, kimlärinsä hissäleri ilä oynayıb, onlardan öz mäqsädläri üçün istifadä edän, gündä bir budağa qonan, bir qälbä mehman olan hämin Don Juanların (*özü dä, täkcä oğlan Don Juanların yox*) vä ya gänclärin dili ilä deyilsä, «väfasızların» vida sähnäsinin sseenarılärdändir ki, burada «nakam» rolunu oynamamaq, epizod säviyyäsinä enmämäk vä s. üçün fabulanın mümkün variantları, proseslärin mümkün căräyan istiqamätläri ilä qabaqcadan tanış olmaq heç dä pis olmamalıdır (*hansılardan ki, biri dä deyilän tragik variant idi ki, burada, mäs., oğlan äldän-ayaqdan gedib här vasitə ilä qızı sonsuz diqqät vä sevgisini númayış etdirir, fikrinin ciddi olduğuna qäti ämin edir, qız hayil-mayıl olub, dünyani unudandan vä özünü bütövlüklä oğlanın ixtiyarına verändän sonra isä vaxt çatır, oğlan deyilän monoloqu söylemäyä başlayır: «Bäs, bağısla, valideynlärüm mäni güclä (Azärbaycanda!?, Güclä!?, Özü dä – oğlani!?!?!) başqası ilä nişanlayırlar (adätän, qohumumuzla deyilir), män nä qädär çalışıramsa mümkün olmur. Män hämişä səni sevəcəyäm, xaturlayacağam vä s. vä i.a...*»);

Nähayät, qeyri-sämimi, märami qabaqcadan bälli olan vä ya ümumiyyätcä, yaxın älaqä qurulması mäslähät bilinmäyän istänilän adamdan mädäni şäkildä, münasibatlärä xäläl gätfirmädän, heç kimin könlünü incitmädän uzaqlaşa bilmäk üçün dä, ehtiyatda bir neçä etiraz, imtina formulları saxlamaq heç dä artıqlıq etmämälidir ki, onlardan bir neçäsi dä bunlar idi.



### III.2.4. MÖVZUDAN MÄHARÄTLÄ YAYINMAQ QAYDALARI

«*Getdim ki, qalam!*»  
Sezar

Qanuni (*korrekt*) halda tezis yerindä ikimänali fikirlärdän istifadä edilmämälidir, yanı fikir ikimänali olmamalıdır (*olarsa, mänalarından biri äsas götürülür*) vä tezisdä axıra qädär heç bir älavä-düzäliş olunmamalıdır. Qeyri-qanuni (*qeyri-korrekt*) halda isä, mähz bu iki kiçicik şart pozulur vä mübahisädä «tezisin däyişdirilmäsi» deyilän hal baş verir. Bu fänddän istifadänin bir neçä qaydası isä aşağıda verilir:

a) Mübahisä boyu öz subyektiv fikirlärinizi gah mütläq mäлüm häqiqät, gah da özünüzün subyektiv fikriniz kimi täqdim edin vä diskussiya boyu mövqeyinizi lazım olduqda bu, lazım olmadıqda o biri istiqamäti däyişmäklä, yanı faktı lazım gäldikdä obyektiv mövqe, lazım gäldikdä isä subyektiv mülahizä kimi yozaraq täräfdaşın fikri ilä manipulyasiya edin;

b) **Omonim** (*ikibaşlı*) anlayışlardan istifadä edin vä lazımı halda bu, lazımı halda o biri mänanı äsas götürün. Nümunä üçün, mäs., «Oxu adam ol atan kimi heyvan olma», «Onsuz ölçäk», «Filankäs daha ağıllıdır», «Filankäs tarixin artiq bir sähifäsidir» vä s. kimi deyimlär bu cür däyişdirilə bilir;

c) Mübahisä zamanı sizin öz ävvälki fikrinizdän sizä qarşı istifadä edärlärsä särft etmäyen ävvälki fikrinizi **inkar edin** vä belä bir fikir söylədiyinizi unutduğunuzu bâyan edin;

d) Fikrinizi tam, düzgün ifadə etmədiyinizi iddia edin və “däqiqləşdirmək” məqsədi ilə ävvəlki fikrinizə bəzi yeni ştrixlər əlavə etmək adı ilə ona tamam yeni bir mäna verin;

e) Tərəfdən sizin fikrinizi **düzgün başa düşmədiyini** iddia edin və eyni qayda ilə bəzi yeni ştrixlərlə onu “däqiqləşdirməyə”, “daha aydın ifadə etməyə” çalışın və yenə də eyni qayda ilə onu tanınmaz görkəmə, sizə lazım olan formaya salın;

f) Müddəanı «**genişləndirmək**» prinsipindən istifadə edin. Bu fənd zamanı ävvəlki mövzuya näzəräçarpmadan digər bir mövzu da daxil edilir və diqqət yavaş-yavaş asas mövzudan yayındırılib, ikinci mövzuya cəlb edilir. Məs., aşağıdakı iki dialogda olduğu kimi:

■ **Bir siyasətçi ilə bir jurnalının söhbətindən:**

- Ağar siyasət bir şahmat oyununa bənzədirərsə, siz özünüzü burada hansı fiqura bənzərdiniz?
- Män fiqur yox, oyuncuyam.
- Yaxşı, bäs ağar siz oyuncusunuzsa, onda fiqurlarınız kimlərdir?
- Kimlər yox, nälär. Adatən plastmasdan hazırlayırlar, bəzən taxtadan da olur. Ümumiyyətcə, män oyun zamanı fiqurların nädən hazırlanmasına fikir vermiräm...

■ **Bir filosofla iki qadının söhbətindən:**

- Siz bilən bu müharibə nə ilə qurtaracaq?
- Yəqin ki, sülhlə qurtar.
- Aydırındır, bäs onda qalib gälən hansı tərəf olacaq?
- Yəqin ki, hansı tərəf daha güclüdürüsə, o da qalib gäləcək.
- Bäs, siz özünüz hansı tərəfə üstünlük verirsiniz?
- Män än çox şokoladlı torta üstünlük veriräm, älhxüsüs da, üstü qoz findiq ləpəsi ilə bəzədilmişinə.

Yekunda qadınlar məmənun halda filosofa təşəkkür edib, gälən dəfə ona mütləq belə bir tort bişirib gätirməyə söz verərək ayrılırlar.



### ***III.2.5. CAVABDAN DIPLOMATIKCÄSİNÄ NECÄ YAYINMALI***

Bütün bunlardan sonra, yekunda häm dä cavabdan yayınmağın üsulları barədə. Belə ki, sizin özünüzə dä sərfəsiz suallar verə bilərlər və deyacəyiniz istənilən fikrin sizin äleyhinizə yozula bilinəcəyindən ehtiyat edib, cavab labirintində dolaşib qala bilərsiniz. Bäs, onda nə etməli?

- a) Mövzuya əlavə mövzu daxil edib (*yəni «söz arasına söz qatıb»*), diqqəti getdikcə onun üzərinə yönəldin. Məs., bu cür: «Yeri gəlmışkən qeyd edim ki, o vaxt filan hadisə mänə bundan daha çox təsir etmişdi», «Siz soruşduğunuzdan daha maraqlı olanı budur ki,...», «Hä, elə asas olanı budur,...» və s. Xaxud, «Yaxşı yadına saldinız» deyib, bayaqkı söhbətlərdən hansısa birinə qayıdin və ona bəzi əlavə-düzəliş etməklə, diqqəti bu istiqamətdə yönəltməyə çalışın;
- b) «Bir qädär sonra bu mäsələyə ätraflı şəkildə qayıdağıq» – deyib, mäsələni təxirə salın və sonra da, hämişəlik itirib-batırın;
- c) Cavabı müxtəlif tabular, yasaqlarla əlaqələndirin. Məs., bu cür: «Bu, çox şəxsi mäsələdir və män bunun geniş müzakirəyə çıxmasını istəmiräm», və ya bu cür: «Bilirsiniz, belə şeylər barədə nəinki danişmaq, hətta düşünmək belə mənim təbiətimə ziddir», xaxud da zarafatla bu cür: «Bu, çox “mäxfi” informasiyadır». Eyni qayda ilə, onu açıqlamağın hälə vaxtinin çatmadığını, bunun zamana ehtiyacı olduğunu və s. bildirmək də, bu qəbildən olan cavablardandır;
- d) Sualı ondan daha çatin olan digər bir sualla qarşılıyın və hücumu onun öz üzərinə yönəldin. Məs., bu cür: «Bäs, siz bu suali filan vaxtı niyə vermirdiniz?», «Bäs, siz özünüz bu barədə nə düşünürsünüz (*fikirdəsiniz*)?», «Siz nəyə görə bunu bilməyə belə can atırsınız?» və s.;
- e) Sualı səviyyəsiz hesab edib, belə cılız şeylərə vaxt itirməyi özünə yaraşdırmadığınızı bəyan edə bilərsiniz: «Sən yazığın ağıllına bundan daha yaxşı sual gəlmir?» və ya «*gələ bilməz!*»;
- f) Cavabdan birbaşa olaraq qaça və ya sual kiminsə bir başqasının üstünə yönəldə bilərsiniz. Məs., bu cür: «Bu, filenkəsin sahəsinə aid mäsələdir və elə onun özündən də soruşun», və ya: «Mənim diskussiya (*polemika, bazar...*) açmağa vaxtim yoxdur», xaxud: «Xahiş ediräm mövzuya (*söhbätä*) birbaşa aidiyyatı olmayan suallar verməyəsiz» və xaxud: «Bu cür suallara bir başqa vaxtda təklikdə cavab verəräm» və s.;
- g) Sualı täkrar soruşub, bu müddətdə onu başdan etməyin yollarını götür-qoy etmək üçün vaxt qazanın;
- h) Nähəyat, istənilən sualdan yayınmağın daha bir və än käsə metodu – «yadımdan çıxıb» deməkdir. Bu, mähz elə bir cavabdır ki, hətta cinayət mäcəllələrində də, ona qarşı heç bir maddə názərdə tutulmur, hansı ki, cavabdan yayınmağın digər üsullarına, eləcə də, yalan ifadəyə görə, qanunla cinayət mäsuliyyəti názərdə tutulur.



### ***III.2.6. MÖVCUD MÜNASİBƏTİ QORUYUB SAXLAMAĞA VƏ DAHA DA INKİŞAF ETDIRMƏYƏ IMKAN VERƏN QAYDALAR***

Qadınlar üçün: kişilərlə (*äriniz, sevgiliniz, dostunuz, tanışınız, iş yoldaşınız və b. ilə*) mövcud münasibəti qoruyub saxlamağın, və daha da inkişaf etdirməyin universal formulu bundan ibarətdir:

Heç vädä, heç bir sahädä kişinin sizdän vä ya kimdänsä aşağı olduğunu, vä ya özünüzü, yaxud kiminsä ondan üstün olduğunu, vä ya ümumiyyätçä, onun nädäsä qüsürü olduğunu ona göstərməyä, sübut etməyä vä ya belä düşündüyüünü ona bildirməyä çalışmayın.

İnsan psixologiyasının belä bir maraqlı xüsusiyyəti mövcuddur: İnsanlar onlara yaradılan imicä uyğun olmağa çalışırlar. Ağır siz kimdänsä daim qara täräfləri görüb, vaxtaşırı onun mäñfi xüsusiyyətlərinə diqqəti cälb etsäniz, tänqid etsäniz, hämin şäxs dä, vecsizləşcək vä elä hämişə sizin yanınızda belä cähätklärini göstərəcək. Çünkü onun fikrincə siz, onsuz da, yaxşını görməyi bacarmırsınız. Äksinä, ondakı yüzlərlə mäñfiliklär bir känara qoyub, 5-3 müsbəti görüb, bunu qiymətləndirsəniz, o daim özündə yeni-yeni müsbət xüsusiyyətlər tərbiyə edib, sizə nümayiş etdirməyä çalışacaq. Kişilərlə münasibətdä dä bunu názärə alın. ++

Heç vaxt kişinin sizin yanınızda alçalmasına imkan vermämäli, alçalsa da därhal bäreältəndirmäli, onu haqli bildiyinizi ona çatdırmavä özünüz täräfinizdän dä elä həräkät etməyin ki, kişini belä bir väziyyətə salsın. Bir sözlä, heç vaxt onun sizin názarinizdä alçaldığını ona hiss etdirmämäli vä onun özünün dä sizin yanınızda özünü bu väziyyətdä hiss etməsinə ona äsas vermämäli. Mäsələn, küçədä sizin yanınızda bir-neçə náfär onu döyürlərsə bunda onun özünün günahkar olduğunu, ona görə sizin dä az qala problemə düşəcəyinizi bəyan etmək, onu mazämmət etmək, ittiham etmək birdəfəlik onun sizdän soyuyub uzaqlaşmasına gətirib çıxaracaq. Äksinä, bunun äväzində, onun üst-başını tämizläyä-tämizläyä, yaylıqla üz-gözünün qanını silə-silə o äcləflərin täkbətəklilik cəsarətləri çatmayıb nakişi kimi üçünün bir náfär üstünə düşdüyüni, birinci yumruğu qäfildən vurdularından, hälä yaxşıdır onun özünü o qädär dä çox itirmədiyini bildirmək, hətta ağär äl-qolunu tärpədändä kiminsä üzünə, gözünə toxunubdusa belä mäqamları yada salıb därhal bu cür qabartmaq ki, «Afärin, läzzät elədi mänä sän o uzundrazın sifətinə yumruq ilişdirändä» vä ya «Bilirsən, o älində täsbeh oynadanın gözünün altına vurduğun yumruq nää äla tutdu?». Ondan sonra bir saat äli gözündə qaldı», yaxud «O sarıpişyäoxşayan oğlanın köynäyinin cirilması mänä läzzät etdi. Yaman pis gündə qoydun onu. İndi evinä nää üzlä gedəcäk?» vä s. vä i.a. väziyyəti äməlli-başlı düzəldəsidir. Kişilər yalnız o qadının hayatına qähräman kimi yaşamağa meyl edirlər, hansıların ki özləri onları mähz qähräman kimi qäbul edir. Qoy o bilsin ki, siz onu heç dä qorxaq kimi täsəvvür etmirsiniz vä belä qäbul edirsiniz ki, normal kişi kimi o bu väziyyət üçün mümkün olan hər şeyi edib. Sadäcä, väziyyət onun xeyrinə deyildi. Vä än nähayätdä dä, bu söhbəti birdəfəlik burada bağlayıb, bir dä o hadisəni yada salmamalı vä başqa heç yerdä dä bu mäsələ barədə heç nää danışmamalı. İstənilən qadının, äləlxüsus sevimli qadının yanında bu väziyyətə düşmək istənilən kişi üçün ölümündən dä betər olduğu halda, bu väziyyətdä sizin takılılığımız, äksinä, sizi daha da yaxınlaşdırıb doğmalaşdırıb, münasibətlərinizi platonik bir säviyyəyə qaldıra bilər.

Kişi çox säviyyəsiz ola bilər, hamı täräfindən araya qoyula bilər. Lakin bu hälä o demək deyil ki, siz dä ona mähz bu cür münasibət bəsləməlisiniz. Ağır siz onu älä gätirmək vä ya äldə saxlamaq istəyirsinzsä, hamının görüb qabartdığı eyiblərini görmäməzliyə vurmalısınız.

Bir sözlä, yadda bir şeyi saxlamalı ki, kişilər hämişə yalnız o qadının yanına qaçırlar, ona meyl edirlər, hansıların ki yanında özlərini äsl kişi kimi hiss edirlər vä ya hansı qadınlar ki, onlara öz kişiliklərini hiss elətdirə bilir.

Hämçinin kişilərlə münasibətdä, äləlxüsus, pul mäsələsində son därəcə ehtiyatlı olmalı. Belə ki, mäs., maddi väziyyəti o qädär dä yaxşı olmayan kişini, üstündə olan, imkanı çatandan artıq mäbləğdä pul xärcläməyä vadar etdikdä, vä ya təsadüfən onun sizin yanınızda cibibo olmasının üzə çıxmazı, istənilən kişinin mänliyinə olduqca güclü zərbədir vä bundan sonra o, sizinlə göz-gözə gälə bilmədiyindən, hämişəlik sizdän uzaq qaça bilər vä sizə qarşı münasibətdä vecsizləşə bilər. Hämçinin, imkanı nisbətən yaxşı olan kişini lazımlı olandan bir qädär çox pul xärcläməyä vadar etdikdä, o gec-tez sizinlə münasibətə alver mäsələsi kimi baxasıdır vä sizin istənilən səmimiyyətinizə şübhə ilə yanaşib, hər qaygınızı tämənnəli olduğunu qərarlaşdırısı, hətta mümkündür ki, son nəticədə özünün istismar edildiyini düşünüb sizdän uzaqlaşasıdır. Bir sözlə, istənilən halda pul mäsələsinin izləri münasibətlərə ciddi təsir göstərib, onu pak, platonik mäcradan haradasa sırtıq bir müstəviyə keçirir.

Kişilərlə dilləşməyä, ondan çox şey bildiyinizi vä ya onun qammaz olduğunu sübut etməyä ++++  
sizdän onun üçün istifadə Amazonka olmamalı++

Hər mäqamda onu başadüşən qadın olduğunuzu nümayiş etdirməli, problemlərinə hässaslıqla, canıyananlıqla yanaşmalı. Heç vaxt onunla ünsiyyətdən, onun hansısa mäsələ barəsindəsä söhbətindən bezdiyinizi bəyan etmämäli. Äksinä, mənasız da olsa istənilən söhbətinə maraqla qulaq asmalı.

Hətta seksual mäsələlər kimi sizin üçün ähəmiyyət kəsb edən bir mäsələdä dä, onun hansısa bacarıqsızlığını vä ya qabiləyyətsizliyini sezə bilərsiniz. Bu mäsələ sizin üçün son därəcə ciddi ähəmiyyət kəsb edirsə dä, siz sadäcə olaraq, bunu görmäməzliyə vurmalısınız. Yalnız bu zaman o sizin heç kimə bənzəmədiyiniz, hamidan fäqləndiyiniz qänaätinə gəlib, sizin simanızda öz arzularının qadınızı, äsl onu başa düşən, onu qiymətləndirməyi bacaran sirdəşini, dostunu görməyä başlayacaq.



### III.2.7. MAHIR HÄMSÖHBÄT OLA BILMÄK QAYDALARI

«Här käs öz dilinin arxasında gizlänir!».

Hz.Äli

Deyilənlərlə yanaşı, söhbät prosesi bir təkcə tənqid, imtina, mövzudan yayınma və s. kimi dolaşış mäqamlardan ibarət deyil. Burada heç bir düyünlü nüansları olmayan adı mukalimä, därdläşmä, diskussiya, polemika mäqamları da yetərincədir ki, bunlar da öz incəliklərinə malikdir. Hämçinin yuxarıda tanışlıq aktının birinci fazasına aid mäsälälərdən danışılmışdı. Yaranmış kontaktri qoruyub-saxlamaq və äldə edilmiş nailiyyətləri daha da inkişaf etdirə bilmək mäsələsi sonrakı mərhələni necə idarə edə bilməkdən bilavasitə asılıdır. Burada mähz buna aid bəzi instruksiya verilir:

■ Heç vaxt tərəfdası öz problemlərinizin müzakirəsi ilə, şikayət dolu giley-güzarla yormamalı və yaxud da ki, *äksinä*, – özünüzü tərifləməklə, dağ başına qaldırıb qoymaqla məşgül olmamalı, bir sözlə, ümumiyyətcə, özündən imkan daxilində az söhbät açmalı. *Äksinä*, bütün diqqəti onun üzərinə yönəltməli, onun özünü tərifləməsinə və ya şikayətlərinə häväslə qulaq asmalı; här bir ifadə tərzi, jest, mimika, sual və s.-lä ona, onun həyatına maraq nümayiş etdirməli, tənqiddən qaçmalı, eyiblərini, qüsurlarını görməməzliyə vurmalı və ya mäcbürən görməli olsanız dərhal bəräätlandirməli, *äksinä*, ağlımı, erudisiyasını, sair məziyyətlərini vaxtında sezib qiymətləndirməli, tərif deməkdə, hansısa müsbət xüsusiyətini dərhal sezib qiymətləndirməkdə, qabartmaqda səxavətli olmalı, qabiləyyətləri haqqında yüksək fikir söyləməli, här rəftarla ona ähəmiyyətlilik şüuru aşılmalıdır, ona etibar, etimad göstərməli, münasibətlərdə pərt olmasına imkan verməməli, nitqdə «sən» («siz») ävəzliyini daha çox işlətməli, ona qarşı hämişə mehriban, gülərz, diqqətcil və qayğıkeş olmalı, onun hissələrinə, mänliyinə, rəyinə, irqi, irsi, dini, milli və s. heysiyyatına, adətlərinə və s. hörmət göstərməli, därdinə şərīk olmalı, problemlərində kömək göstərməli; onunla diskussiyalarda istinad kimi obyektiv kriteriyalara äsaslanmalı, nəticəni qarşılıqlı kompromis və ya şəxsi güzəşt yolu ilə häll etməyə cəhd göstərməli; Onunla öz aranızda olan ümumi cähətləri tapıb, qabartmalı, ona hädiyyələr verməli, bayramlarını təbrik etməli, arzularını, istəklərini, ad gününü və s. yadda saxlamaqla<sup>5</sup> sonradan onda xoş täässürat oyatmağa çalışmalı, istədiyi adamlı qovuşmasına, arzularının reallaşmasına və s. kömək göstərməli və s; Ünsiyyət – äksər insanlar üçün özünüifadənin bir vasitəsidir və qoy, tərəfdəş bu şansdan istifadə edib istədiyi qädär özünü reklam etdirsin, danışın, ürəyini boşaltsın. Lakin sizin üçün ki bu belə deyil. Axi sizə ünsiyyət özünüifadə üçün yox, tərəfdəş öz itaatinizə almaq üçün gərəkdir. Bunun üçünsə bir şeyi yadda saxlayın: bir-biri ilə vuruşan eyni gücə malik iki rəqib qoşandan än axırda o qalib gəlir, hansı ki, hämişə öz yerini, planını, gücünü, hücum vaxtını, canlı qüvvə və texnikasının sayını, xarakterini və s. äks tərəfdən daha yaxşı gizlədə bilib. *Äksinä*, o biri tərəfin nəyi varsa här şeyi daim göz öündə olduğundan, ondan ehtiyatlanmağa da ehtiyac qalmır və här bir addımının qarşısı vaxtında alına bilir (*partizan mührəbəsinin gücü dä mähz bununla əlaqədardır*). Eyni qayda ilə, söhbät edən iki şəxs arasında da üstünlük daim o tərəfə məxsus olur, hansı ki, özü barədə qarşı tərəfə daha az məlumat verir, öz koordinatlarını daha az dəqiqləşdirir. Söhbəti dä, hälə här şeyi tam danışır qurtarmamış bitirir: fäqät, bağlı zärf hättə boş olduqda da maraq doğurur.



### III.2.8. MAHIR DINLÄYICI OLA BILMÄK QAYDALARI

Lakin bütün bunlarla yanaşı, ünsiyyət bir təkcə sizin monoloqundan ibarət deyil. Yaxşı hämsöhbät ola bilmək üçün, älxüsüs, insanların ürəyinə yol tapmaq üçün häm dä mahir dinləyici ola bilmək vacibdir. Ancaq ki, bu dinləyicilik, göründüyü qädär dä sadə şey deyil və bu ad altında burada, heç dä gözünü döyə-döyə hämsöhbətin ağızına baxmaq mənəsi názardə tutulmur. Mahir dinləyici ola bilmək, özü bir sənətdir və bunu bacaranlar, ağızlarını açıb bir käləmə belə danışmadan, hamının diqqətini cəlb edir, märkəzi fiqura çevrilirlər. Bu isə müəyyən fəndlər täləb edir. Deyilən variant, passiv yox, aktiv dinləyicilik stilidir. Bunun üçün söhbät boyu, mütəmadi olaraq, härdən-birdən müəyyən formullar işlətmək zəruridir ki, onlar istər-istəməz tərəfdəşin diqqətini sizə bağlayır (*älavə olaraq bax: «Särbäst assosiasiya metodu» bölməsinə [burada, säh. 31]*). Bunların bir qismi aşağıdakılardır:

■ Emosiyalara tə'sir formuləri:

Söhbətin ävvəl, orta və axırında işlədilən aşağıdakı müvafiq söz və ya söz birləşmələri tərəf-müqabilin emosiyalarının aktivliyinə stimullaşdırıcı təsir göstərir:

a) Söhbətin ävvəlində:

— Sizi kimsə incidib? yaxud: kim incidib?

— Siz nayı görəsə kädərli görünürsünüz, nə olub? və s...;

Bu cür xüsusi diqqät, minnätdarlıq älamäti olaraq vä ya ünsiyyät täläbatının näticäsi olaraq, täräfdaşı açılışmağa vadar edäcäk.

b) **Söhbätin ortasında:**

- *Bu ki sänin günahın deyil!*
- *Afärin, bu, äsl özünüň älä ala bilmäkdir!*
- *Komediyasan, äla dedin!*
- *Yaxsı başa düşmädim, necä oldu? vä s.*

Fikirlärinä bu cür diqqät nümayiş etdirmäk, onları täsdiqlämäk, dästäklämäk, bäraätländirmäk täräf-müqabilä ruhlandırıcı täsir göstərir;

c) **Söhbätin sonunda:**

- *Säninlä ünsiyyät maraqlıdır.*
- *Adam här däfä säninlä söhbätdän sonra, sanki yüngülläşir.*
- *Bu gün mäni ämälli-başlı güldürdü...*

Özüntüfadä täläbati mäcbur edäcäk ki, täräf-müqabil bilnärdän sonra özünü bir qädär dä maraqlı etmäk üçün daha da äldän-ayaqdan getsin vä täbii ki, söhbätä daha çox aludä olsun... Vä s...

■ **Intellektä tä'sir formuluları:**

Bu formullardan istänilän biri söhbätin istänilän bir hissäsindä işlädiril vä täräf-müqabilin intellektini passivlaşdırmağa, oyanmağa qoymamaq vä s. mäqsädi güdür:

a) **Deduksiya metodu:**

Täräf-müqabilin fikirlärindän härdän xüsusi näticälär çıxarmaq, fikirlärinä qüvvät vermäk vä s. tafakkürünün assosiativ qabiliyyätinä stimuledici täsir göstərir. «Hämçinin...», «Eläcä dä...», «Demäli,...», «O cümlädän,...» vä s. kimi ara sözläri ilä başlayan cümlälär bu mäqsädlidir;

b) **Analogiya metodu:**

Burada fikrin nisbätän aydınlığı, konkretliyi xatirinä, o, daha särrast deyimlär (*daha dolğun sinonimi ilä*) ävaz edilir. «Yäni ki...», «Daha doğrusu...», «Başqa sözlä...» vä s. tipli ara sözläri ilä başlayan deyimlär bu mäqsädlidir;

c) **İnduksiya metodu:**

Bu metod, täräf-müqabilin fikirlärinin härdän-birdän daha yığcam ifadälärlä ümmüniläşdirilmäsindän ibarätdir. «Bir sözlä...», «Ümumi olaraq...», «Beläliklä...» vä s. tipli ara sözläri ilä başlayan müdaxiläläriniz bu mäqsädlidir.

Vä s...





## IV фасил. ATAKA: İNSANLARA NECÄ TÄSİR GÖSTÄRMÄLİ

«Siyasät – mümkün olamı äldä edä  
bilmäk mäharätidir!»

Taleyran

Bu konsepsiyanın ätraflı şärhinä keçməzdän ävväl, giriş mäqsädilä (*vä ya hazırlıq üçün*) deyilän komponentlərə istinadən psixikanı idarə etməyin burada äsas götürülən názarı mexanizmi barədə müxtäsər mälumat:

Sadalanan *ekzogen* faktorlar insanın azadlığını älindän alıb onun taleyini fatal mäcraya yönältməsinä baxmayaraq, digər tärəfdän bunlar onun üçün «äks-rabitä» funksiyası daşıyaraq, ona özünü ätraf dünyaya uyğunlaşdırmaq, təbiät vä cəmiyyətlə adaptasiya, harmoniya şəraitində yaşamaq, çoxsaylı münasibətlər sistemində öz yerini tapmaq, özünqorumada oriyentasiya müäyyənləşdirmək – bir sözlə, yaşamaq uğrunda apardığı mübarizəsində uğurunu, yaxud təhlükəsizliyini siğortalamaq imkanı verir. Lakin bir şärtlə ki, bu täsirlər bitkin vä obyektiv olsun, onlar onun tärəfindən düzgün deşifrə olunsun vä ona qarşı verdiyi cavab reaksiyası da adekvat mäzmun käsib etsin. Bu isä adı mäsälə deyil. İş burasındadır ki, bu täsirlərin bir çoxu äksər halda maskalanmış, digärləri ilə eynizamanlı olduğundan färqländirilə bilinmeyän, qeyri-stabil, gözlənilməz, obyektin özü tärəfindən därk olunmayan vä s. ola bilir ki, bu da onların subyektiv däyärländirilməsində təhriflərə gätirib çıxarır: obyekt ya hansısa real təhlükəni görmür, ya görsə dä miqyasını düzgün təyin edə bilmədiyindən konfrontasiya zamanı müqavimət göstərə bilmir, ya da ümumiyyətcə, hər hansıa bir təhlükənin miqyasını şışirdilmiş qavrayıb, ona lazım olduğundan qat-qat artıq diqqət vä enerji ayırır. Bütün bunlarsa dezoriyentasiya zəminində dissonans vä deqradasiyani qaçılmaz edir. Məhz bu nüanslar hämin dinamikada insanın ätraf täsirlərdən hər hansı formalı izolyasiyاسının onun üçün hansı faciälərə səbəb olacağını täsävvürə gätirməyä imkan verir. İnsanların ekzogen faktorlar vasitəsilə idarəciliyi dä, məhz hämin bu mäqama äsaslanır. Belə ki, istər ayrıca färdlərin vä istərsə dä onların täsadüfi yiğnağından ibarət olan nähäng kütlələrin bu zaman ätraf alämdən aldığı informasiyaları (*yəni bir daha täkrar edirik ki, ixtiyari täsir nörvünү*) müäyyən təhriflərdən, saxtalaşdırmadan keçirib onlara çatdırmaqla onların davranışın vä düşüncələrinin dezoriyentasiyasına, addımlarının, reaksiyalarının, düşüncələrinin, ovqatlarının lazımı program üzrə reqlamentləşməsinä vä s. nail olmaq mümkündür. Təfəkkürün analiz imkanı isä äldä olan informasiya potensialının kämiyyət vä keyfiyyət hüdudundan känara çıxa bilmədiyindən, bu zaman obyekt ätraf reallığa informasiya mənbəyinin gözü ilə baxmaq zorunda qaldığından axıra qädär xábärsiz qalmış olur.

Burada, hämçinin obyektin özünün keçmiş tacribə vä biliklərindən onda qalan komplekslər, «ustanovka»lar, vərdişlər, stereotiplər, şablon reflekslər vä b. da heç dä az rol oynamır. Bunların correksiyası isä ontogenez faktorlara müdaxilə hesabına baş verir.

Ontogenez faktorlara müdaxilə halında individin istənilən täsiri analiz etmək üçün istinad etdiyi, oriyentasiya üçün mayak kimi götürdüyü norma vä däyärlər, yaxud onun davranışın vä düşüncəsində qeyri-şüuri olaraq korrektäedici funksiya yerinə yetirən hansıa meyarlar, komplekslər, vərdişlər, «ustanovka»lar vä s. müzakirə obyektinə çevriltilir, müxtälim analiz manipulyasiyaları ilə gözündən salındırlaraq, ävəzində bir başqa kriteriyaların onun beynində hakim olmasına, reaksiyalarının, fikirlərinin, qärarlarının mähz onun prizmasından baxılaraq seçilməsinä, formalaşmasına vä s. çalışılır.

Filogenez faktorlar sisteminə müdaxilə isä nisbətən müräkkəb mäsälə olsa da, hər halda, müasir baxımdan qeyri-mümkin dä deyil. Belə ki, təbiətdə härdən spontan olaraq baş verən bir sıra genetik dəyişiklikləri müasir elmdə tibbi-genetik (*älälxüssus, genom açarı vasitəsilə*) vä psixotreninq vasitəsilə formalasdırmağın mümkünluğu artıq eksperimental sübut olunub. Lakin hər halda, bu mäsələnin nisbətən müräkkəb mexanizmini názärə alaraq, biz şərti olaraq şäxiyyətin sonsuz häddə dəyişilməsini mümkünsüz hesab edirik vä bunun da başlıca səbəbini şäxiyyətin nüvəsində filogenez-genetik faktorlar kimi parolun dayanmasında görürük. Bu səbəbdən, kitabda istər ayrıca färdlərin vä istərsə dä nähäng kütlələrin davranışın vä düşüncələrinin onların genlərinə müdaxilə yolu ilə reqlamentləşdirilməsindən, correksiyasından bəhs edilmir.

O ki qaldı, nähäng kütlələrin idarəciliyinä, o da täqribən deyilən hämin bu mexanizmlər üzrə baş verir. Müxtälim kütləvi həräkatlar da bu cür, verilmiş andakı hansıa ümumi stimullardan, kütlənin bu täsirlə bağlı stereotip qänaätindən vä onun seqmentar (*irqi, irsi, milli, dini, sinfi vä s.*) psixologiyasından asılıdır: Kütləyä hansıa təhlükənin vä ya mänfäätin miqyasını şışirdilmiş şäkildə çatdırmaq mümkündür ki, bu zaman kütlə dezoriyentasiya olunaraq qeyri-adekvat addımlar atasıdır. Kütlənin názärində kiminsä vä ya nayınsä rolunu, ähəmiyyətini sünü işırtmək vä ya sünü kiçiltmək olar ki, bundan sonra o, yaxşı ilə pisi bir-birindən färqländir

bilmədən xeyri ilə ziyanını bir-birinə qarışdırırsın, öz seçim və qərarında yanılışın...

Beləliklə, insanları hərakät etdirən qüvvələr, qanuna uyğunluqlar baradə bu qädär. Bu qanunlar äsasında, istənilən sosial sistemi sünə şəkildə tarazlıqdan çıxarmaq və disbalansdan doğan enerjisini müvafiq qanunların täləbləri üzrə idarə edib, lazımı istiqamətə yönəldə bilmək kifayətdir ki, bir anda istənilən cəmiyyətdə nähəng təlatümlər, firtinalar, qasırğalar baş versin, kütlə än ağılsız hərəkətlərə belə qadir olsun, xaos aləmi başına götürsün ki, bu kitabdan da məqsəd məhz bu mexanizmləri, ondan irəli gələn fəsadları və onların qarşısını almağın metodlarını izah etməkdən ibarətdir.



## ***IV.1. PSIXOLOJI TÄSIRLƏRİN FORMALARI***

Prinsipial mäsələlərdə täbliğatla təşviqat növbəti fəsildə izah olunacaq tälqin, inandırma və sanksiya ilə ortaq mäxrəc təşkil etsə də, lakin täbliğat sırf ideoloji element olub, yalnız “tovlatma” qaydası kimi xarakterizə oluna bildiyi halda, tälqin və inandırma tədris, tibb kimi sahələrdə, incəsənətdə və b.-da da geniş tətbiq dairəsinə malikdir. Təşviqat isə tälqin, aldatma və s.-in bir çox elementlərini özündə ehtiva etməklə, sanksiyadan fərqli olaraq, həm də, atılmış addımın cavabı yox, avansı yerində də istifadə oluna bilər. Məhz buna görə də, burada onlar bir-birindən fərqləndirilir.



### ***IV.1.1. TÄBLİĞAT***

*«Ägär düşmän bizi tərifləyirsə, deməli, nəyisə düzgün etməmişik»*  
V.I.Lenin

**Təbliğat** dedikdə, burada bütün hallarda verbal və qeyri-verbal vasitələrlə aparılan aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur və tutulacaq:

- lazımı mäsələnin yalnız sizə sərf edən tərəfləri, yəni lehinə, yoxsa əleyhinə täbliğat aparılmasından asılı olaraq, täbliğat hədəfi olan tərəfin (*milli və fərdi*) zövq, baxış və maraqları (*o cümlədən, ideallı, änənəsi, stereotipi, amalı, istayı, ehtiyacı və s.*), həmçinin sosial (*ırqi, ırsı, dini, sinfi və s.*) mənsubiyəti ilə uzlaşmayan və hətta ziddiyət təşkil edən, yaxud əksinə, səhbət lehinə täbliğatdan gedirəsə – uyğun gələn xüsusiyyətləri birtərəfli işıqlandırılır, geniş reklam etdirilir, nümayiş, təsvir və ya izah edilir, lazımı kommentariya ilə şıxırdılır; Mäsələnin məhz bu variantının KİV nümayändələrinə çatması təşkil edilir, və ya çatmasına çalışılır;
- dövriyyəyə bu səpkili saxta informasiya buraxılır, saxta, qurama analiz, arqument, nümunə, fakt və statistikalarla əsaslandırılır, izah edilir, başa salınır;
- xüsusi eyhamla çatdırılır, tälqin edilir, ortaya söz atılır, diskussiya obyektinə çevriltilir;
- onun yaxınlarının nə vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaqla və ya bu ärəfələrdə bu səpkili filmlərə, şəkillərə, səhbətlərə və s. geniş yer, xüsusi diqqət ayırmaq yolları ilə assosiasiya yaradılır;
- təbii olaraq bu mövqedə olan və ya sizin təhrikiniz, təsirinizlə bu mövqeyə gəlməş şəxsləri (*äləlxüsus, avtoritetli şəxsləri*) axtarış tapıb, bu sahədə öz mövqelərini geniş ifadə edə bilmələri üçün, ağar istəsələr, fəaliyyət göstərmələri üçün onlara hər cür (*məliyyə, tribuna, instruksiya və s. baxımından*) şərait yaradılır, kömək göstərilir, onların avtoriteti sünə şıxırdılır, cəmiyyətdə müəyyən söz sahibi, status sahibi olmalarına çalışılır;
- bu məqsədə xidmət edən hər növ ideyaların, təkliflərin, ədəbiyyat və incəsənət nümunələrinin, həmçinin hərəkatların, fəaliyyətlərin, kompaniyaların, qruplaşmaların və s. yaranması, yayılması və şöhrətlənməsi stimullaşdırılır, dəstəklənir, təşkil edilir və i.a.;
- bütün bu deyilənlərə əks olanlar isə gizlədirilir, ört-basdır edilir, görməməzliyə vurulur, yaxud məqsədyönlü yozaraq adıləşdirilir, neytrallaşdırılır, tənə, təhqir, tənqid, rişxənd, məsxərə, gülüş obyektiñə çevirərək dəyərsizləşdirilir, geniş dairəyə yayılmasına hər vasitə ilə mane olunur, əleyhinə kompaniya formalasdırılır və s. (*Əlavə olaraq bax: «Tälqin: İnsanları ayıqkān necə hipnoz etməli» [burada, səh. 57] və «Inandırma, aldatma və dezinformasiya» [burada, səh. 69] bəhslərinə.*)

Həmçinin, əlavə edək ki, burada bütün hallarda qabardılır, izah edilir, başa salınır, täbliğ edilir dedikdə də, məhz bu mənalar nəzərdə tutulur. Özü də, deyildiyi kimi, bütün hallarda informasiyanın verbal, yoxsa qeyri-verbal formada olmasının mäsələyə heç bir dəxli yoxdur.

Hərbəyyədə täbliğat, əsasən, aşağıdakı formalarda aparılır:

- 1) **Sifahi vasitələrlə:** rupor, rəqib ratsiya xəttinə girmək, radio və televiziya, telefon, ratsiya, geri qaytarılan äsirlər vasitəsilə və s.;
- 2) **Yazılı vasitələrlə:** vərəqələr səpmək, qəzet, jurnal, broşüra, məktub, və s. vasitəsilə;
- 3) **Äyani vasitələrlə:** Film, bədii tərtibatlı plakat, karikatura, stend, sərgi, nakleyka, süvenir və s. vasitəsilə;

**İdeoloji diversiya** mäsälälärindä täbliğatdan, istär ayrıca färdlärin vä istärsä dä nähäng qrupların, kütlälärin, xalqların, orduların beyninä lazımı lozunqları, inamları, baxışları, motivləri yerläşdirmək, räqib cäbhəsinin şaxsi heyätinin (*o cümlädän, ähalisinin*) mänävi vä härbi ruhunu qırmaq, onların öz qüvvəsinä vä härbi-siyasi rähbärliyinin kompetentliyinä inamını itirmək, döyüş qabiliyyətini aşağı salmaq, müqavimət iradəsini qırmaq, onlarda kütləvi psixoz, təslimçilik ähval-ruhiyyəsi, müqavimətin mänasızlığı, mäglubiyyətin qaçılmasızlığı təsəvvürü, mäglubiyyətlə barişmaq psixologiyası, äks tərəfə qarşı loyal münasibət vä s. formalaşdırmaq, onları səfərbərlidən vä ya härbi ämaliyyatlarda iştirakdan boyun qaçırmaga, komandirlərə tabe olmamağa, özlərinin, öz yaxınlarının vä ya öz dövlətlərinin, vätənlərinin, rähbərlərinin vä b. äleyhinä olan addımlara, fääliyyätlerə təhrik etmək, satqınlığa, äsir düşməyä, dezertirliyə meylländirmək, bir sıra mäsälälərdə häqiqi märamları maskalamaq, räqib cäbhəsində parçalanma yaratmaq, räqibin härbi-siyasi rähbərlərini, liderlərini, baxışlarını, konsepsiyalarını, doktrinalarını vä s. diskreditə etmək, räqibi beynälxalq arenada täklämək, onun daxili vä xarici siyasetini şübhə altına almaq, beynälxalq arenada vä öz cäbhəsi daxilində bəzi qeyri-mäqbul addımlar üçün qabaqcadan münbit şərait yaratmaq vä ya bu cür tədbirləri sonradan bəraətləndirmək, burada özünün vä ya öz müttäfiqlərinin maraqlarına cavab verən baxışlar yaymaq vä s. mäqsədləri üçün istifadə olunur. Bugünkü gündə bu elementlər adı psixoloji təsir hüdudundan çox-çox känara çıxaraq, hətta gündəlik siyasetin dä aktiv elementinä çevrilib, hansılar ki, özünü iqtisadi vä diplomatik sahədə daha çox bürüzə verir. Fäqät, dövlətin öz ideologiyası zäif olduqda, onun vätəndaşlarının täsiri altına düşməsi ehtimalı birə-min qat artır.

- ABŞ İkinci Dünya Müharibəsi dövründə Almaniya cäbhəsində 8 milyard (!) värqə səpmişdi; Koreya müharibəsi dövründə yerli ähalinin ideoloji dezorientasiyasına nail olmaq mäqsədilə, ABŞ ictimai yerlərdə 3 500 televiziya quraşdırılmışdı; Digər halda, yəni müttäfiqləri ilə birlidə 40 gün 83 000-dən (*səksən üç mindən* !) artıq äsir götürdüyü Körfəz müharibəsi ärəfəsində İrak ähalisi və äsgərləri arasında konkret tezliyə köklənmiş 150 min (!) pulsuz radioqäbuledicini yaymışdı; ABŞ ekspertlərinin hesablamalarına görə bir iraklım öldürmək, ABŞ-a orta hesabla 400 min (!) dollara başa gälirdi, inandıraraq äsir düşməyä təhrik etmək – cəmisi 125 dollara başa gälidi.

ABŞ dövləti tərəfindən maliyələşdirilən vä MKİ (*ÜRU*) ilə äləqədər olan «Azadlıq» (*o cümlädän, «Azad Avropa», «Azad Irak» vä s.) radiostansiyalarının birgə illik büdcəsi Azərbaycanın dövlət büdcəsindən artıqdır (*Maraqlıdır, bu faktin qarşısında, kiçik dövlətlərin öz daxilində yayılan radio vä televiziya kanallarından hansısa birinin dövlət inhisarında olmasına qarşı Qərbin käskin reaksiyası, onları tərkisilər mäqsədindən irəli gəlmir ki?*). Bugünkü dünyada yayılan informasiyaların 70%-i üzərində monopoliya ABŞ-a mäxsusdur.*

Görəsən, sadalanan bu statistika ilə ABŞ-in bugünkü nailiyyətləri arasında rabitə nə səviyyədədir?

Näzärdə bir şeyi saxlamalı ki, täbliğatdan känarda lider – adı adamdan heç nə ilə färqlənmir. Lider necə olursa-olsun öz rolunu yalnız bir şərtlə – ätrafdakılar üzərində tam ideoloji hökmranlıq äldə etmək şartılı oynaya bilər. Yeri gälmişkən ekspertlərin bugünkü yekdil rəyinə görə ABŞ-in Vietnam müharibəsindəki mäglubiyyəti, onun mähz ictimai rəy üzərində näzərati itirməyä başladığı dövrlə üst-üstə düşür.

Bütün bu deyilənlərin məntiqi nəticəsi olaraq Arximedin «*Mänä dayaq nöqtəsi verin, män dünyani qaldırıım!*» aforizmini bu gün bu baxımdan aşağıdakı formada improvisə etmək mümkündür: **MÄNÄ TRİBUNA VERİN, MÄN DÜNYANI QALDIRIM!**.



#### IV.1.2. TÄŞVIQAT

**Täşviqat** adı altında isə burada – psixi modelləşdirmənin ideoloji vasitələr istisna olmamaqla, dominant olaraq qeyri-ideoloji vasitələrlə realizasi variantları näzärdə tutulur. Buraya – müxtəlif sövdələşmələr, kompromislər, provakasiyalar, sıfarişlər, perspektivi olmayan qızışdırıcı täkliflər vermək, xüsusi təşkil etmələr, xäbərdarlıqlar, hädə-qorxular, nümayışlər, tättillər, boykotlar, rüşvət vermə, qarşısında şart qoyma, ondan nə isə girov götürmə, sui-qäsd, diversiya-terror, sabotaj, şantaj, fiziki güc tətbiqi, härbi-fiziki ekspansiya, usığını uğurlatma, evini, maşını yandırma, işdən çıxarma, ona acıq verən härükətlər etmə, polisə müraciət etmə vä s. kimi adı həyatda rastlaşilan bu kimi vasitələr aiddir (*ätraflı bax: «Qüvvələr (şäxsiyyətlər, dövlətlər...) äleyhinä fääliyyətlər» vä «İngilablari necə formalaşdırımlı, situasiyaları necə däyişməli» hissələrinə [burada, səh. 125 vä 121].*)

**Bu kategoriyadan olan bəzi sadə täşviqat metodları:**

- **Nisbətən sadə täşviqat metodlarından biri** – räqibə müəyyən sövdələşmə täklif etməkdir. Bunun üçün maraqların ortaq mäxrəc təşkil etdiyi, käsishdiyi mäqamları axtarış tapa bilmək vacibdir.
  - **Bu kategoriyadan olan daha bir metod** – sıfarişlə, muzdla iş gördütürməkdir. Rüşvət vermə bu metodun növmüxtəlifliyidir;
  - **Bu kategoriyadan olan daha bir metod** – qarşılıqlı kompromisə getməkdir. Yuxarıdakı metoddan fərqli olaraq, orada itkisiz qazanc äldə olunursa, burada güzəştərin qarşılıqlı mübadiləsi baş verir;
  - **Bu kategoriyadan olan daha bir metod** – cavab gözləmədən birtərəfli qaydada bir addım geri çəkilməkdir. Güzəşt – adekvat öhdəlik doğurur. Hadisələrin sonrakı eskalasiyasının mäsuliyyətinin bir tək onun üzərində qalacağı və yaxud tərəfinizdən özünə heç bir təhlükə qalmadığını dərk edən tərəf-müqabilin analoji addım atması ehtimalı böyükdür;

- **Daha bir metod** – bunu ondan kömök istämäk şäklindä formulä etmäkdir. Mäs., «bunu et!» äväzinä, «bu işdä mänä kömök et!» variantında. Bu, insanda ähämiyyätılık şuru oyadır, mänliyini, qürurunu alçalmaqdan qoruyur. İnsanların hässashığına bu cür fähiliqla söykändikdä onlar üçün rädd cavabı vermäk nisbätän çatin olur;
- **Daha bir metod** – müxtälim müsbät sinksiyalar (*bax: «Müsbät sinksiyalar» bölümünä [säh. 80]*) vasitäsilä än ävväl onun ürəyini älä almaqdır. Ağlın yolu üräkdän keçir. Ürəyi fäth olunmuş adamin ağıl və iradəsi dä itaät altına düşür;
- **Daha bir metod** – özün bu işə girişib və ya mövqe, yaxud hali qäbul edib, onu isä özünə kömäkcisi sifatindä qäbul etmäkdir. Empatiya və ya «psixoloji oxşama effekti» hadisälärin sonrakı eskalasiyasını tänzimläyäsidir;
- **Daha bir metod** – täsirə tez və ya qäsdän düşən kömäkcisi personaldan istifadadir. Qalani, «psixoloji sirayät» mexanizminin işidir;
- **Daha bir metod** – müxtälim vasitälärli täräfdaşın müttäfiqlarindan bir və ya bir neçesini älä keçirmäk, ya da öz adamlarından bir və ya bir neçesinin onun müttäfiqi olmasına säy etmäkdir. Etibar etdiyi, özünükü saydıgı adamlar vasitäsilä insani idarä etmäksä, silah gücünä idarä etmäkdän daha asandır;
- **Daha bir metod** – göstərişləri ona anonim, maskalanmış şäkildä, yəni sizin istəyiniz, täləbiniz şäklindä yox, hansısa obyektiv zärurät, real vaciblik kimi täqdim etmäkdir. Mäs., «Män istäyiräm ki, bunu edäsän» äväzinä – «Bunu etməyin vacibdir» formasında. Özgälərinin istəyinə tabe olmaq, onların iradəsini yerinə yetirmək işində insanlar bir alçaqliq, qürursuzluq hiss edirlər. *Aksinä*, real zärurät, adat-änänayä, qanuna və s. qarşı hamida bir ehtiram mövcuddur və bunlara hamı, äsasän, müqavimätsiz tabe olur;
- **Daha bir metod** – bunu konkret olaraq ondan qanun, qeyrät, borc, namus, vätän, cämiyyätin, näslin marağı, paklıq, düzlük, humanizm, ädalät və s. täləb etdiyini ona aydınlaşdırmaqdır. Bu, insanda mäsüliyyät hissi oyadır. Yuxarıdakı metoddan bunun başlıca färqi odur ki, orada ümumiyyätcə, müällif gizlədir, depersonifikasiya etdirilirdi, burada o, konkretdir və däqiq olaraq göstərilir ki, bu fäaliyyät, addım, mövqe və s. mähz filankäsä (*və ya, mäsälän, vätänä, xalqa və s.*) xidmət formasıdır, hansı ki, hämin obyekti xidmətin hár käsä baş ucalığı gätirdiyi qabaqcadan ona mälum olmalıdır. Bu baxımdan, hämin obyekti, o cümlədän, qanunun, normanın və s. müqaddəs, pak, ali, toxunulmaz, böyük hörmətə layiq və s. olması barədä qabaqcadan bir qädär «mikroleksiya» söyləyib, təbliğat aparmaq, sonra onu ona istinad göstərmək xüsusi effektlidir. Qeyd olunmalıdır ki, bu metod äsasän fanatik tripli və ya täcrübəsiz şäxslərə tətbiqdä xüsusi effektlidir. Söhbəti mähərətlə firlədib, sudan quru çıxa bilən färasətli adamları isä, bu cür spekuliyasılara qışnamaq, kämändä salmaq bir qädär qálız mäsälədir;
- **Daha bir metod** – onu sosial deyil, dini imperativlərə qışnayıb, etiqadını istismar etmäkdir. Cihad, səlib yürüşü, and içmäk, tövbə etmäk, «Allah xofu» üzərində qurulan nizam-intizam və b. bu effekti nümunälärdändir;
- **Daha bir metod** – onu buna qabaqcadan hazırlaşdırmaq, onda «ustanovka» yaratmaqdır. Gözlənilməz hadisə insanda qeyri-adekvat reaksiya doğurur, *aksinä*, gözlənilən hadisəyä insan daha asan uyğunlaşır, daha tez reaksiya verir və bu reaksiyaları daha obyektiv olur. Necə ki, häkimin «Siz on gündən sonra ölcəcəksiniz» diaqnozu vaxtla hali assosiasiya etdirdiyindən, bütün sonrakı müalicənin effektini heçə endirir, eləcə dä, müsahibin «Bu fakt siz sevindirəcək», «Siz yəqin ki, bundan kädərlənəcəcsiniz», «Sizin üçün bu da maraqlı ola bilər ki...» və s. tripli xäbərdarlığı hämsöhbəti zäruri ahval-ruhiyyä kökləyir. Bu növ formullarla «start» väziyyətinə gätirilmiş insan və ya insan toplusunu isä lazımı fäaliyyätə sürükləmək üçün bundan sonra adı bir komanda da kifayətdir;
- **Daha bir metod** – onun mövqeyinin, cähdinin, halının və ya müqavimətinin səbab-mäqsädini açıb göstərməkdir, mäs., bu cür: «Sän bununla filan vaxtkı hadisənin haqq-hesabını çäkmək istäyirsən», «Sänin bunda şəxsi motivlərin var» və s. Täsir – mexanizminin därti ilə öz qüvvəsini itirir. Hissələrinin planlı deyil, təbii olduğunu, özünün riyakar deyil, səmimi olduğunu, başqa mäqsəd güdmədiyini sübut etmäk, ifşa olunmaqdan qurtulmaq, mänliyini qorumaq və s. üçün, yaxud planının pozulduğunu därk etdiyi üçün täräf-müqabil mövqeyini däyişməyä mähkum qalır. Psixanalitikada bu fändən pasiyentin beynindəki depressiv sindromu äritmək üçün istifadə edilir. Qeyd olunmalıdır ki, gündəlik ünsiyyətdə bu fändin digər variantından, yəni real deyil, özündənquraşdırma səbab-mäqsədi, başqa sözlə, bähənəni äsas göstərmək formasından da, geniş istifadə olunur. Mäs., «Sän oraya bu işə görə yox, mähz filankası görmək üçün gedirsən» və ya «De ki, cäsəratım çatmir, ona görə etmiräm» və s. tripli deyimlər bu qäbildändir. Hämçinin, qäsdən áleyh kökləndiyini, süni olaraq bu atmosferi yaratdığını, təkidinin (*müqavimətinin*) qärəzdən irəli gəldiyini və s. iddia etmäk, şär atmaq, böhtən demək və b. da bu mäqsədli stimulyatorlardandır;
- **Daha bir metod** – onun mövqeyinin, cähdinin, halının və ya müqavimətinin səbab-mäqsädini onun özündən sual etmäkdir. Problemi bir känara qoyaraq, täsadüfi formallaşan situasiyanı müzakirə obyektiñə çevirmək, özü dä burada äsas günahkar kimi onu ittihəm edib, väziyyətə görə ondan hesabat istämäk täräf-müqabil çıxılmaz väziyyətə salacaq, cinayət başında yaxalanmış oğru kimi ora-bura vurnuxacaq və ya mövqeyinin, cähdinin və s. nahaq bu cür yozulduğunu iddia etmäklä, can qurtarmağa, özünü bäreäləndirməyä çalışacaq və vacibi odur ki, sizə bir dä belə düşünməyä äsas vermämək üçün mövqeyini däyişəcək;
- **Daha bir metod** – ona etimad göstərmək, onun barədä yaxşı täsəvvürdä olduğunuzu bildirmək, ondan başqa cür hərkət gözləmədiyinizi názərə çarpdırməkdir. Özü barədä olan täsəvvürü puça çıxarmamaq, etimadi doğrultmaq, yaradılan nüfuza layiq olmaq üçün täräf-müqabil deyilən mövqeyə gedəsidir;
- **Daha bir metod** – onu öz täsadüfi bir sözünün äsirinä, girovuna çevirməkdir. Belə ki, nā vaxtsa dediyi hansısa bir ötəri sözü äldə dästavüz edib, uzun müddət bundan onun fähiliyyətini korrektə üçün bir ülgü mövqeyində istifadə etmək mümkündür. Mäs., «Män inciyän (*küsän, qorxan və s.*) deyiläm» etirafı müsahibin sonrakı manevrələrinə xeyli geniş imkanlar açır ki, bundan sonra bütün umu-küsü, qäzab, inciklik və s. hämin bu bəyanatla siğortalanmış olur. Belə ki, hár däfə ona öz etirafını xatırlatmaqla (*«bäs, deyirdin ki...» yaxud «sän demişkän...»*) väziyyəti düzəltmək mümkündür. Özü-özü ilə ziddiyyətə girişmämək, sözü ilə äməli uyğun gäləməyə riyakar täsəvvürü yaratmamaq və s. xatırınə täräf-müqabil sizin hár siltəqlığınızı, mäqsədli zarafatlarınıza və s. dözəsidir. Metodun äsas variasiyası ondan ibarətdir ki, lazımı söz mäcburi şäkildä, yəni söhbəti diplomaticasınä «firlədib», mäqsədyönlü şäkildä onun üstünə gätirib

cıxarmaqla da, tərəf-müqabilin dilindən qoparıla bilər. Hämçinin, färqli situasiyada onun ayrı-ayrı vaxtlarda işlətdiyi, färqli sözləri arqument yerində qəbul oluna bilər;

- **Daha bir metod** – onu öz təsadüfi bir hərakətinin äsirinə, girovuna çevirməkdir. Belə ki, o hərakət sizə ziyanolıdırsa onun mənfi tərəflərini äldə arqument edərək daim ondan tərəf-müqabilə qarşı qaxıncı aləti, yox, xeyirlidirsə, müsbət tərəfini äsas götürüb iibrət timsali kimi istifadə etmək və bununla sonrakı fəaliyyətlərinə korrektə vermək mümkündür.  
Metodun variasiyaları eynilə yuxarıdakı metoddə olduğu kimidir.
- **Daha bir metod** – lazimi keyfiyyəti ona müxtəlif komplimentlər vasitəsilə məcburi «siramaqdır», mäs., bu cür: «Sändə mənimin än çox xoşuma gälən cähət sənin küsəyən (qorxan, simic və s.) olmamağındır» və s. Təsəvvürü, eləcə də, bu təsəvvürü yaratmaq üçün çəkdiyi zähməti puç etməmək naminə tərəf-müqabil özünü bu cähətdən göstərmək üçün canfaslılıq edəsidir və ya göstərmək yadından çıxdıqda yadına salındıqca əl – qolu bağlanasıdır («män də deyirdim ki..., heç demə...»).  
Yuxarıdaki metoddan bunun başlıca fərqi odur ki, burada arqument kimi konkret keyfiyyət göstərilir. Təlim-tərbiyə prosesində uşaq xarakterindəki hansısa cürcətini, işartini intişar etdirmək üçün bu fənddən aktiv istifadə olunur;
- **Daha bir metod** – bu işə ondan başqa heç kimin qabiliyyətinin çatmadığını ona izah etməkdir. Bu insanda əhəmiyyətlişlik şüuru oyadır, avəzədilməzlik, fərdilik hissi yaradır;
- **Daha bir metod** – bunu ona xeyli adamın, äləlküsəs da avtoritetlərin təkəd etməsinə çalışmaqdır. «Qrup täzyiqi effekti» və ya çoxluğun zähmi mäsələdə ciddi dönüş yaradasıdır;
- **Daha bir metod** – äyani deyil, qiysi şäkildə çoxluğun və ya avtoritetlərin bu mäsələyə münasibətdə məhz siz deyən mövqedə olduğunu ona çatdırmaqdır. Hansısa baxışın müasir, hansınısa keçmişdənqalma, hansısa davranışın, əlamətin dəb, hansınınsa köhnəlmış və s. olduğunu təlqin etmək də, bu qäibildəndir. Liderlərin özlərini daim nüfuzlu, ali adamların arasında göstərməyə çalışması, *äksinə*, aşağı statuslu adamlarla bir görünüməkdən çəkincəsi, yaxud səhəbat zamanı yalnız bu kateqoriya insanlarla keçirdiyi epizodlardan söz açması, aşağı statuslu adamlarla olan kontaktlarını isə ört-basdır etməsi, yalnız qalib galdığı məqamları qabardıb, məglubiyyətlərdən söz açmaması, gecə görüşlərini, müştəqilliyi, kinoya, konsertə, diskotekaya, bara, bulvara və s., getməyi oğlanların gənc qızlara müasirlik, dəb, norma kimi yozması, *äksinə*, həyasına qisılıb durmağı, valideynlərindən ehtiyat etməyi keçmişdənqalma «sosial bala» kimi tənqid etməsi və b. bu effekti nümunələrindəndir;
- **Daha bir metod** – mövqeləriniz arasındaki ziddiyyəti qabarılqlaşdırma'yib yumşaltmaq, aksenti ümumiliklər üzərində cəmləşdirməkdir. Bunun üçün äks mövqelərinizin, baxışlarınızın yalnız eyni bir medalın iki üzü olduğunu, formaca müxtəlif olsalar da, əslində məzmunca eyni olduğunu, biri-birini tamamladığını iddia etmək, bu məqsədlə arada olan ümumilikləri qabartmaq, bunlardan misal göstərmək və s. zəruridir;
- **Daha bir metod** – fəaliyyət proqramının hazırlanması işində onun da iştirakını təmin etməkdir. «Özü yixilan ağlamaz» prinsipi prosesin qalan hissəsini nizamlayasıdır. «Yaxşı, bəs siz mənim yerimdə olsayıınız, necə edərdiniz?», yaxud «Bayaqdan tənqid deyirsiniz, əslində həmin mäsələ məni də sizdən az narahat etmir. Elə isə, gəlin görək birlikdə fikirləşib bu väziyyətdən necə çıxış yolu tapırıq» tipli formullar tərəf-müqabilı bu işdə özünü şərik etməyin üsullarındandır;
- **Daha bir metod** – bu işi etdikdə nə qazanacağıni, etmədikdə isə nə itiracığını ona başa salmaqdır. Mäs., rəssama izah etdikdə ki, bu kitab onun üçün tribuna, sərgi, vitrindir və oraya çəkdiyi illüstrasiyalar neçə min nüsxə ilə çap olunub, yayılıb, onun qabiliyyətini reklam etdirəcək və ona xeyli nüfuz, müştəri gätirəcək, o zaman rəssam (və ya digər sənətçi) hətta pulsuz işləməyə və zähmətini hədiyyə etməyə də razı ola bilir;
- **Daha bir metod** – onun qazanc və itkisini nisyyə deyil, nağd olaraq ona verməkdir. Başqa sözlə, sizə xeyirli olan zähmətini ävəzsız qoymayıb, hər dəfə nə iləsə (*adi təşəkkirdən tutmuş, zähməthaqqına, vəzifəsini, rütbəsini yüksəltməyə qädär. Atraflı bax: «Müsbət sanksiyalar» bölümünə [səh. 80]*) mükafatlaşdırmaq, onun növbəti dəfələrdə də, sizin tapşırıqlarına can-başa getməsinə səbəb olacaq. *Äksinə*, sizə zidd addımların hər birinin qarşısına bir «kozır» qoymaq, hər cəhdini müvafiq sanksiyalarla müşayiətləndirmək çəkindirici effektlidir. Təzyiqlərinin güzəştərlərə deyil, adekvat sanksiyalarla qarşılaşdırığına adət edən tərəf-müqabil gec-tez sizinlə münasibətin haqq-hesabını dərk edəsidir;
- **Daha bir metod** – onun ümidi istismar edib, onu istäklərinin girovuna, äsirinə çevirməkdir. Yuxarıdaki metodlardan färqli olaraq burada onun qazanc və itkisinin açarı kimdəsə yox, məhz sizdədir, lakin siz bunu onun qarşısında şart kimi qoyursunuz: «Sən belə etsən, mən də bu cür edəcəyəm, etməsən bu biri cür» və ya «et, edim», yaxud «et, etməyim» və s. formasında.  
Azadlığın hüdudu problemə qädärdir. Problemin başladığı yerdə müstəqillik bitir. Tərəf-müqabilin mövcud hansısa bir probleminin hällində təşəbbüsü ələ almaq, yaxud onda açarı sizin əlinizdə olan hansısa bir süni problem yaradıb, nə zamansa häll edəcəyinizə və ya ehtiyac duyduğu nəyisə nə zamansa ona verəcəyinizə və s. ümid yaratmaqla (*bir sözlə, potensial imkanlarınıza qısnamaqla*) uzun müddət ondan istifadə etmək mümkündür. İstifadə edib qurtardıqdan sonra isə heç istədiyini verməyib, birtəhər başdan etmək də olar;
- **Daha bir metod** – onun bu işdə kiminləsə rəqabətə, bəhsə, prinsipə, yarışa, intriqaya girməsinə nail olmaqdır. Härraca qoyulmuş reytingin xilası naminə tərəf-müqabil məqsədləriniz yolunda qladiatori luq edəsidir;
- **Daha bir metod** – onunla münasibəti heç vaxt konkretlaşdırma'yib, düşməni ilə onun arasında təräddüdü mövqe tutmaqdır. Gah o, gah da düşməni tərəfə äylən bu cür ikili (*dinamik*) münasibət qüvvə və maraqları balanslaşdıraraq, əldən çıxmaz və ya düşmən cəbhəsini genişləndirməniz ehtimalı ilə daim tərəf-müqabilə təzyiq göstərəcək. Sizi itirməmək, yaxud düşmən cəbhəsini genişlənməyə qoymamaq xatırınə isə tərəfdəş sizinlə münasibətdə daim müləyim, güzəştli mövqe tutasıdır.  
Sevgililərini qısqandırmaq və öz dəyərlərini artırmaq məqsədi güdən gənclər avvälki metodun variasiyası olan bu fənddən aktiv istifadə edirlər;
- **Daha bir metod** – onu daimi yardımlarınızın äsirinə çevirməkdir. Mütəmadi verdiyiniz baxışılərin ardının käsilməsi və ya olanların geri alınması qorxusu onu sizdən asılı väziyyətə salasıdır. Qiyamçıların liderlərinə vəzifə verən rəhbərlərin,

äldän çıxmak ehtimalı olan dövlätlerä här il yardım kompaniyası keçiräräk, dividentlärini depozit borc formasında deyil, itaat şäklindä geri alan nähäng dövlätlerin, perspektivli şäxslärä «stavka» qoyan messenantların vä b. siyasati buna nümunälärdändir;

- **Daha bir metod** – onun haqqında ädalätsiz qärar çıxarmaqdır. Tapdanmış hüquqlarının müdafiäsi, özü barädä täsävvürün täshihi, istäklärinin bäreäti, ädalätin bärpasi vä s. xatırınä täräf-müqabil äleyhinä yozulmuş mövqeyini däyişäsidir;
- **Daha bir metod** – onunla münasibäti soyutmaq, gärginläsdirmäk, hätta käsmäkdir. Täräf-müqabilä yerini göstärmäk vä öz kursunu qaldırmaq üçün gündälük häyatda insanların, demäk olar ki, än aktiv istifadä etdikläri fändlärdändir. Lakin, bir şey qeyd etmäk lazımdır ki, münasibäti käsmäzdän ävväl «ürayıni boşaltmaq», täräfdaşı acılamaq, keçdiyin körpüläri partlatmaq qädär tählükälidir. Här halda, gäläcäk münasibätlär üçün älyeri saxlanılmalıdır;
- **Daha bir metod** – onun hansısa bir sirrinäsä vaqif olmaqdır. Bu sirri yagmaqla onu ifşa edäcäyinizdän ehtiyatlandığı üçün täräf-müqabil qarşınızda qul olasıdır. Başqa sözlä, kimsäsä hansısa sirrinäsä vaqif oldunuzsa, demäli, artıq o sizin älinizdädir.  
Paparitsa jurnalistikada bu fänddän geniş istifadä edilir;
- **Daha bir metod** – onu haqqında şayıä yagmaqla qorxutmaqdır. Şayıänin ağlabatanlıq därcäsi vä tählikänin reallıq ehtimalı lazımı häddädirsä, täräf-müqabil daha az itkini seçib (*ägeär bu, häqiqätän dä, onun üçün az itkidirsä*) sizin iradänizi yerinä yetiräsidir;
- **Daha bir metod** – onun yaxınlarına täzyiq etmäklä ona täsir göstärmäkdir. Başqa sözlä, äziz bildiyi kimi vä ya näyisä tählikäyä, täzyiqä märuz qoymaq onda vicdan äzabi, mänävi sarsıntı doğurduğundan, hämin şässi vä ya predmeti zärbü altından xilas etmäk naminä täräfdaşın güzäştä getmäsi ehtimalı böyükdür. Ondan hansısa bir girov götürmäk dä bu metodun variasiyalarndandır;
- **Daha bir metod** – onun märamı ilä daha büyük, güclü, ali şäxslärin maraqlarının toqquşmasına nail olmaqdır. Bunun üçün, ya täbliğat aparib onun fäaliyyätdä, äqidäsdä, durumunda, halında vä s. böyüklärin öz mänafeynä tählikä görğäninä çalışmaq, ya da müäyyän vasitälärlä täsir göstärib onun bu istiqamätdäki fäaliyyätinin, durumunun vä s. azacıq yolundan dönärök hämin böyüklärin maraqları ilä toqquşan mäcraya yönälmäsinä müväffäq olmaq kafidir;
- **Daha bir metod** – getdikcä gärginläşän situasiya üzäridä näzarati qäsdän äldän buraxmaqdır. Körpüdä härkäkt edän dinamit maşınınin sürücüsü nümayışkaranä şäkildä rulu söküb pängärädän atandan sonra, körpünün o başından iräliläyän digär dinamit maşınınin sürücüsü özünü necä aparırsa, täräf-müqabil dä özünü eläcä aparib, o cür yolunuzdan tez-täläsk qacaşıdır;
- **Daha bir metod** – onun bu sahädäki fäaliyyätinä, durumuna, yaxud müqavimätinä güc verän enerjisini tükändirmäyä säy göstärmäkdir. Bunun üçün gälir yerlärini bağlamaq, müttäfiqları ilä arasına şübhä, nifaq toxumu säpmäk, älaqälärini pozmaq, infrastrukturunu dağıtmaq, yer-yerdän problem atäşinä, bala yağışına tutmaq, potensialını iflic etmäk, düşüncesini, äqidäsini dolaşdırmaq, ideallarını öldürmek vä s. vä i.a. vacibdir. Fäqät, dünya «cängällik prinsipi» üstündä bärqärardır vä burada ya sän Şir olub başqalarını yemälisän, ya da, ola bilmäsan, Dovşan olacaqsan vä özgäläri sani yeyäsidir;
- **Daha bir metod** – öz härbi, fiziki muskullarını şiriştmäkdir (*vä ya bunun belä olması görüntüüsü yaratıb, täbliğatını aparmaqdır*). Güç lazımı häddä çatandan sonra isä, äslindä heç bu gücdän birbaşa istifadäyä ehtiyac qalmır vä hamı, här şey öz-özündän sizin diqtänizä tabe olur: Bütün baryerlär qırılır, maneälär özü-özündän däf olur, qanunlar sizin xeyrinizä işlämäyä başlayır. Çünkü dünyada här şey qanunlara, qanunlarsa gücä tabedir! Çünkü täzyiq qarşısında här şey, hätta qanunlar da ayılır!;
- **Daha bir metod** – ägeär heç bir metod kar etmirsä – väziyyäti dondurmağa, vaxt qazanmağa çalışmaqdır. Vaxtin ötmäsi ilä väziyyätin Sızä doğru äyläcäyi ümidinä söykänib durmaq, härdän insan üçün situasiyadan yeganä çıkış yolu olur.

... Vä s...



## IV.2. PSIXOLOJI TÄSIRLÄRIN METODLARI

Strategiyanın yuxarıda sadalanmış dörd növünä vä ya hakimiyyätin fiziki, emosional, intellektual vä iradi tipinä uyğun olaraq, insanların biri digärinä täsir üsulları da dörd növdür: (1) birbaşa qüvvä tätbiq edilmäsi, (2) tälqin, (3) inandırma vä (4) sanksiya. Ağär, qüvvä – cismä, tälqin – emosiyaya, inandırma – intellektä täsir aparatıdırsa, sanksiya – iradäyä täsir vasıtäsidir. Aşağıda bunların här biri barädä ätraflı söhbät açılır (*bunlardan birincisi psixoloji ähämiyyät käsb etmädiyindän burada onun barädä söhbät açılır. Hämcinin, yuxarıdaki «KÄŞFİYYAT: İnsanların fikirlärini necä «oxumalı», onları necä tanımlı» märhäläsi (II фасул.) bunlardan üçüncüsünün tärkibinä daxildir.*).

## IV.2.1. TÄLQIN: İNSANLARI AYIQCÄ NECÄ HIPNOZ ETMÄLİ

**Tälqin** – mäntiqi analiz vä qiymätvermä täläb etmäyän mäzmunun qavranılması vä realizä edilmäsindä tänqidiliyin vä şüuriliyin zäiflädilmäsi ilä bağlı psixikaya täsir prosesidir. Tälqin – insanda här hansısa bir halın, räyin vä ya meylin formalaşdırılması mäqsädilä hayatı keçirilib, mexanizmi hisslärä, onun vasitäsilä isä ağıl vä iradäyä täsir prinsipinä äsaslanır. Äsasän, emosional (*bädi*) tipli insanlara tätbiqdä effektlidir.

Ümumi olaraq, istänilän tälqin prosesinin sämäräliliyi bir çox faktorlardan asılıdır ki, bunların bir neçesi aşağıdakılardır:

- Tälqinedän şäxsin kim olması: onun kompetentliyi, etibarlılığı, zahiri cälbediciliyi vä s.;
- Täsirgöstärilän şäxsin kimliyi: yaşı, analistik-obrazlı düşüncə tärzi vä s.
- Täsirgöstärän şäxslä täsir obyekti olan şäxs arasındakı münasabat: arada olan etimad, şäxsi simpatiya vä s.
- Tälqinin göstərildiyi kanal: aktivlik-passivlik, şäxsän birbaşa olaraq, yoxsa mäktub, telefon, KIV vasitäsilä täsir göstərilmäsi;
- Situasiya: tälqinin harada, hansı vaxt, hansı şäraitdä vä s. göstərilmäsi  
vä s. kimi amillär tälqin prosesindä xüsusi ähämiyyät daşıyan elementlərdir

Aşağıda bu variantlardan här birinä äsaslanan tälqin formaları barädä ätraflı mälumat verilir:

### IV.2.1.1. Avtoritet vä etimada äsaslanan tälqin

#### Täsirgöstärän şäxsin (suggestorun) färdi keyfiyyätleri faktoru:

İllkin olaraq tälqin prosesinin effektliliyindä rolü olan başlıca faktor tälqinedän şäxsin kimliyi mäsäläsidir, yəni tälqinin effekti tälqin edän şäxsin kimliyindän bilavasitə asılıdır. Tälqin prosesindä rolü olan bu faktorun mahiyyətini bizim «Avtoritet täzyiqi effekti» adlandırdığımız aşağıdakı qanunla xarakterizä etmək mümkündür:

Sosial täsir vektorunun oriyentasiyası hämişə güclü şäxsdän gücsüzə doğru yönəlmış olur.

Başqa sözlä, insanlar o şäxsin täsiri altına daha tez düşürlər, hansılar ki, onlardan üstündür. İnsana başqaları karşısındıa üstünlük gätfirən belə cähətlərə qismən aiddir:

- a) Fiziki üstünlükler: Buraya aiddir – qüvvä, ağıl, köklük, hündürboyluluq, yaşça böyüklük, zahiri cälbedicilik, amiranä danışq tärzi, tälqinolunan şäxslä oxşarlıq vä s. kimi cähətlər. Mähz bu sábäbdän, hündürboylu vä ya kök adamlar düdükləri kollektivdä xüsusi statusa malik olur, nüfuz qazanmaq üçün xüsusi çarpışb vuruşmur vä çox vaxt da, lider kimi qäbul edilir; qızlar bu cür oğlanları daha yetkin təbäqä kimi qavrayır, onlara daha çox mähabbət gözü ilä baxır – baxmayaraq ki, bu insanlar psixi cähətdän heç dä hämişə qüvvətli olmurlar vä tarixdä ad qoymuş böyük särkərdələrin dä heç biri bu kateqoriyaya aid deyil, o cümlədən, İsgändär, Sezar, Napoleon, Lenin, Stalin, Hitler vä digər dahi şäxsiyyətlərin boyu 165 sm.-dän çox olmayıb. Gözəl görünüşlü vä yaşılı adamların täsir gücü dä bu qäbildändir;
- b) Emosional üstünlükler: Buraya aiddir – öz emosiyalarını idarä edä bilmək qabiliyyəti, heç vədä öz təbii emosiyalarını düşünmədän təzahür etdirməmək, heç käsä özünü emosional tarazlıq väziyyətindən çıxarmaq şansı verməmək, yəni hämişə öz sakitliyini qoruyub saxlaya bilmək vä s.;
- c) İntellektual üstünlükler: Buraya aiddir – intellektual yetkinlik, därin mäntiqi analiz qabiliyyəti, mälumatlılıq vä s.;
- d) İradi üstünlükler: Buraya aiddir – mätanät, prinsipiallıq, äzmkarlıq, kinlilik, qätiyyət, özünəinam, optimizm, şäraitüyğunlaşabilmä, özünüüälalabilmä qabiliyyətləri, tärəddüdsüz sakitlik, müstəqililik, cäsarət, heç kimə hesabat verməmək, özünəhörmət, eqoizm vä s. kimi cähətlər; mötəbərlilik, kompetentlik; birbaşa – düz gözün içində baxaraq danışmaq, öz marağını sezdirməmək vä s.;
- e) Sosial üstünlükler: Hörmətli dostlara, vacib siyasi alaqələrə malik olmaq, iş üçün ähämiyyət (*referentlik*) käsib etmək, vacib mäqamda danışqları, ünsiyyəti, münasibəti kəsmək ehtimalı vä s.

Bunlar «täsirgöstärän şäxsin (suggestorun) färdi keyfiyyätleri» faktorunu xarakterizä edib, täqribən «güclülük nədir?» sualının cavabı vä kimliyindən asılı olmayaraq, här käsä münasibətlərdə üstünlük gätfirən nüansların bir qismi idi. Tälqin prosesində bu effekt iki variantda – birbaşa vä dolayı variantında tätbiq olunur. Bunlardan *birincisi* – öz avtoritetindən, *ikincisi* isä – bir başqalarının avtoritetindən tälqin aləti kimi istifadədir. Aşağıda bu variantların här biri barädä ayrıca söhbət açılır:

#### «Avtoritet täzyiqi effekti»ndən birbaşa istifadə yolu ilə hayatı keçirilən tälqin:

Bu zaman tälqin öz avtoritetinä istinad hesabına hayatı keçirilir. Yuxarıda sadalanan cähətlər, äsasän təbii xüsusiyyətlərə aid olsa da, vä «güclü şäxslərdə» onlar hansısa keçmiş mährumiyətlərin, xüsusi tämrinlərin, yaxud özünümähdüdullaşdırmanın nəticəsi kimi formalaşsa da, lakin här bir käs süni şäkildə bunların här birinä malik ola bilər vä ya onları özündə tərbiyə edər. Sadəcə olaraq, bunun üçün mäharətlə rola girməyi bacarmaq lazımdır ki, elə tarix sähnəsində adı qalmış böyük şäxsiyyətlərin demək olar ki, äksəriyyəti dä, ayrı-ayrı [www.uemu.birolmali.com](http://www.uemu.birolmali.com)

epizodlarda mähz aktyorcasına rol oynadıqlarını sonradan bu vä ya digär formada özləri etiraf ediblər. Başqa sözlə, həyatda daha güclü, daha üstün olub, hamını özünə uyğunlaşdırmağa çalışanlar deyil, yalnız vä yalnız özünü ätraf alämä, şäraitä, insanlara uyğunlaşdırır, här bir şäxs vä zamanla onun öz dilindä danişmağı bacaranlar qalib gälir. Bu isä insandan häyata yaradıcı yanaşmağı täləb edir.

\* \* \*

♣ **Başgaları üzərindä bu birinci tipi** üstünlüyü äldä etmäk çätin olsa da (*çünki hündürboyuluq, köklük, yaşlılıq vä b. təbii xüsusiyyälərdir*), här halda, qeyri-mümkün dä deyil. Belə ki, dayanarkän nisbätän hündür mövqe seçmäk, mäclisdä nisbätän yuxarı başda vä ya ağsaqqalın, başçının vä b. yanında äyläşmäk, adi vaxtda oturarkän, äl-ayağını sərbəst açaraq nisbätän geniş yer mäşğul etmäk vä b. här käsä üstün status verän nüanslardandır.

- Hämin sababdn, hörmətlə qonaqlara mäclisin yuxarı başında yer ayrılır, natiqləri öz nitqlərini hündür tribunalardan söyləyirlər (*yariya qädär torpağa basdırılmış, yaxud quyu dibində olan adamin ayaq üstə duran ätrafdakılara nitq söyləməsinin gültüncliyünü, yaxud täsirsizliyini täsəvvür etmək çätin deyil*). Eyni zamanda, arada distansiya saxlamaq da sizə älçatmazlıq statusu verän nüanslardandır.

\* \* \*

♣ **İkinci tipi** üstünlüyü äldä etmäk – özündə dörd qabiliyyəti tərbiyə etmäkdən ibarətdir: (*1*) mövcud emosiyani /hirs, äsäbilik, heyrät, häyücan vä s./ gizlədä bilmək; (*2*) mövcud olmayan emosiyani özündə yaradıb, süni hal göstərä bilmək; (*3*) mövcud bir emosiyani digäri ilä maskalayıb, onun ävəzindä onu bürüzə verə bilmək; (*4*) zäiflik halını xarakterizə edən emosiyaları (*yəni şikayät, pesimancılıq, qorxu, bədbinlik vä b.-ni*) nəzarətdə saxlayıb, heç vədə özündə bunları göstərmämək, o cümlədən, heç nəyin, äləlxüsus qadının düsgünü olmamaq (*bir daha qeyd edirik ki, här dörd halda söhbət özünü mähz zahirən belə göstərməkdən, yəni lazımı imic formallaşdırmaqdan gedir*).

- Məşhur Azərbaycan atalar sözündə deyilir: «De görüm dostun kimdir, sənin kim olduğunu deyim». Bu baxımdan, hämin atalar sözünü aşağıdakı kimi improvisə etmək mümkündür: «De görüm näyä reaksiya verirsən, sənin kim olduğunu deyim». Müxtəlif stimullara qarşı öz reaksiyalarını bu cür idarə edə bilmək, tərəf-müqabilin təsəvvüründəki sizin obrazınızla manipulyasiya etməyä bərabərdir vä hissi davranışınızda här hansı stabil qanunauyğunluq aşkar edə bilməyən tərəfdaş istənilən halda sizə qarşı hansı addım planlaşdırmaqdə, proqnozlaşdırmaqdə çätinlik çäkäcək vä här an räftarınızdakı sürprizlərə hazır olacaq.

Qeyd olunmalıdır ki, insanın hissi, emosional reaksiyaları onun bir tək danişığında deyil, eyni zamanda, daha çox onun jest, mimika vä pozalarında, yəni adı baxışında, intonasiyasında, göz qırpmasında, nəfəs almاسında, yumruğunun düyünlənməsində vä s. özünü bürüzə verir. Bunlar baradə bir qädär ätraflı şäkildə «Bio - sosial ontogenet motivvlər» bəhsində /burada, säh. 25-12/ mälumat verilir;

\* \* \*

♣ **Üçüncü tipi** üstünlüyü äldä etmäk üçün öz intellektinin sərhədini gizlədä bilmək vacibdir.

- Bunun üçün, heç vaxt mäslhät vermäməli vä almamalı, öyrətməyä can atmamalı vä kiminsä sizə müälliimlik etməsinə şans vermäməli; ehtimallarla danişmamalı vä räy bildirmäməli (*bu räy vä ehtimalların fiaskosu ilə sonradan avtoritetinizin dä güdəza getməməsi üçün*) vä ya räy bildirmək zərurəti yarandıqda ümumi räyin cəräyan istiqamətini, tendensiyasını nəzərä almalı; tənqid, tənä, təhqir etmäməli, mütäxässis yanında onun sahəsi baradə moizä söyləmäməli (*«ağzından vurulması» üçün*), sualların birbaşa cavabından yayınmalı (*buna aid fändilər «Mövzudan mäharətlä yayılmaq qaydaları» bähində /burada, säh. 46/ sadalanır*), coxdanışan olmamalı, danişdqda isä yoxlanılmış, özü dä imkan olarsa orijinal, başqalarının bilmədiyi fikirlər söyləməli (*başqa sözlə, yalnız bunları demək mäqamı çatdıqda danişmali*), özünən diskussiyaya, münaqışyä cəlb olunmasına imkan vermäməli vä ya özünü bunların birbaşa iştirakçısı səviyyəsinə endirmäməli, mäcburən cəlb olunduqda isä mövzunu tez-tez däyişməklə (*«fırlatmaqla»*) mäglub olduğun hissələrin ifrat qabarğılaşmasına macal vermäməli, bütün vasitälərlə, hətta än äclaf vasitälərlə dä olsa mütləq qäləbəyä can atmalı (*çünki «mäqsəd – vasitələri bərəät ländirir!»*), mübahisädənsə yalnız qäləbə çaldığın mäqamlardan birində çıxməli (*çünki ätrafdakıların nəzərində qalib – än axırda qalib gäləndir*) vä tərəf-müqabilin polemikanı hälə dä uzatmaq cəhdərinə mähəl qoymamalı, ümumiyyətcə, söhbət adı tempdə davam etsə belə, yenä dä, öz maraqlılıq statusunu qoruyub saxlamaq üçün söhbətdən här şeyi danişb qurtarmamış, yarımcıq çıxməli vä gälən däfəyä dä nā isä saxlamalı. Fäqät, kitab – yalnız oxunub qurtarana qädär maraqlıdır, ondan sonra isä maraqlıdan düşür.

Bir sözlə, özünü här vächlə müämma örtüyünə bükəməli;

\* \* \*

♣ **Dördüncü tipi** üstünlüyü äldä etmäk üçün, deyildiyi kimi, här növ räftar, davranış vä nitqdə qätiyyät, azm, hökm vä müstäqillik nümayiş etdirmäməli, başqalarının sizin sözünüzü käsəsiniñ imkan vermäməli, tərəfdaşın düz gözünün içünə baxaraq danişmali, gücsüzlüyünü, acizliyini, mäglubiyyätini ört-basdır etməli. Uğursuzları heç kim sevmir, hətta bu uğursuzluq namunasıb şäraitin bährəsi olduğu açıq-əşkar bilinsə belə. Aksinä, günü-gündən irəliləyän vä ya irəlilədiyi təsəvvürünü (*imicini, görüntüsünü*) yarada bilməş şaxslər maqnit dəmir qırıntılarını cəzb etdiyi kimi insanları öz ätrafına toplaya bilir. Däqiq yadda saxlamalı: Uğursuzları heç kim xoşlamır. İnsanlar möhtac väziyyətdə olan birisinə kömək etmäkdə aciz olduqda ondan üz çevirirlər vä bəzən hətta onu alçaldırlar. (*älavə olaraq bax: burada, säh. 131*).

- Möhkäm iradi xarakterin parametrləri ilä bağlı häm dä, bu bir vacib qaydanı yadda saxlamalı: öz avtoriteti qeydinä

qalan här käs üçün söz – qanundur. Bu tipli adamlar öz prinsiplerini, vädlərini häyata keçirmək üçün, hätta ölümdən belə çəkinmirlər. Dediyi sözə äməl etmək onlar üçün här seydən üstündür. Bu isə ondan ötrüdür ki, dediyi sözü bir neçə dəfə häyata keçirməsə, onun sözü başqlarının názərində öz ecazkar täsir qüvvəsini itirər, däyərsizləşər. Gäləcəkdə onun hädəsi başqları üçün real tählikəni deyil, boş çäränçiliyi xatırladır, vädəsi möhürlü sənəd yox, nisəyä cäfängiyyat, baş aldatmaq alati ävəzində qəbul edilər. Bu səbəbdən, sözünü geri götürməmək və dediyini yeritmək üçün här an här cür qurban verməyə, hätta münasibəti korlamağa və s. hazır olmaq, bu tipli adamlar üçün gäləcəkdə digər qalanlara da, täsir göstərməyin äsas alətlərindən biridir (*burada o da, názərə alınmalıdır ki, arada olan münasibəti gürginləşdirməkdən, hätta kəsməkdən sanksiya vasitəsi kimi istifadə etmək här an fayda vermir. Məsələ burasındadır ki, bu metod yalnız sizin onun üçün böyük döyər kəsb etdiyiniz məqamlar üçün effeklidir, äks halda, yox*).

Qeyd olunmalıdır ki, tässürati köhnəlməyä qoymamaq və äqidənində sabitqədäm olduğunu nümayiş etdirmək, başqlarına dərs vermək, onları prinsipiallığını vərdiş etdirmək üçün härdən-birdən xırda məsələrlə bağlı bu cür şou səhnələr yaratmaq, güzəşt qoparanı qädər təkidinizi gücləndirmək, hätta qarşı tərəfin geri çəkilmədiyi halda münasibətin korlanmasına qädər väziyyəti gürginləşdirmək və s. xüsusi əhəmiyyətlidir.

\* \* \*

♣ **Besinci tipi** üstünlüyü äldə etmək üçün özgələrin, äləlxusus äksəriyyətin marağına zidd olan söz danışib, hərəkət etməməli, təşəbbüslardə öz şəxsi marağının seçilməsinə imkan verməməli, *äksinə*, tərəfdəşin, dostun, yaxud söhbət qrupdan, kollektivdən gedirsə, çoxluğun marağının ifadəcisi mövqeyindən çıxış etməli, bu yolda özünün statusunu, marağını, mövqeyini, malını, bir sözlə, här şeyini qurban verməkdən çəkinməməli (*çünki onlar, barənzdə äfsanələr, miflər yaratmaq, xəyallarında heykəlinizi ucalmaq yolu ilə bunun ävəzini qaytaracaq*), onlara hörmət etməli, özünü onlardan üstün tutmamalı, təvəzükər olmalı və s. (*məs., kriminal dünyada belə bir paradoks müşhurdur: ağır məqamda än alçaldıcı, iyrənc, yaxud riskli işi dərhal qrupun lideri yerinə yetirir – fäqät o, özünü qurban verməklə yoldaşlarının mənliyini, şəxsiyyətini, häyatını və s. xilas etmiş olur*).

Bununla belə Allahın, yaxud bändələrin sizi hamiya bərabər tutmadığı məqamları qabarıqlaşdırmağa cəhd etməli – o cümlədən, ätrafdakıların sizi vacib, möhtərəm adamların sırasında tez-tez görməsinə çalışmalı, yaxud onlarla olan münasibətdən tez-tez misallar çəkməklə, belə münasibətlərinizin olmasına diqqəti cəlb etdirməli («*adamin gərək adəmi olsun*»), ätrafdakıların sizi yalnız qalib məqamlarda görməsinə çalışmalı, yaxud belə epizodlardan söhbət açmalı, möglubiyyətlərinizi ört-basdır etməli, dinə bağlılığınıizi gizlətməməli, eləcə də, bununla spekulyasiya etməyə də çalışmamalı, bir sözlə, här bir vəchlə, özünün ätrafdakılar üçün ali hesab edilən təbəqəyə, irqə, ırsə, cinsə, dinə, sinfə və s. aidliyini qabarıqlaşdırımlı

■ Qızları tovlayan oğlanların ilk tanış olduğu qızı “basib-bağlaması” ki, bəs atam “ministr” müavini işləyir, özüm prokuror köməkçisiyəm, iki-üç xarici maşnim var (*təbii ki, indi “tərslikdən” biri təmirdə olmuş olur, digərini ämioğlu harasa aparıb*) və s. hamısı bu kateqoriya fəndlərdəndir.

\* \* \*

Tərəfdəşı ayıqkən hipnoz väziyyətinə salıb, onun iradəsini blokirovkalayan və ona lazımı fikri təlqin edə bilməyä imkan verən iradi metodlardan daha birisi – onun etimadını qazanmaqdır. Arada olan etimad – skeptikliyi neytrallaşdıraraq, çox äksər fikrin rəqib tərəfindən heç bir şübhə oyanmadan qəbul edilməsinə səbəb olasıdır.

Etimada äsaslanan təlqin metodunun xüsusi növü «qrup favoriti» deyilən effektdə meydana çıxır. Bu effektinsə məzmunu ondan ibarətdir ki:

**Digər bərabər şərtlər çərçivəsində insanlar öz qrupundan olan, onunla arasında daha çox ümumilik olan şəxslərin fikrinə, mövqeyinə, rəyinə daha çox üstünlük verir, etimad bəsləyir, etibar edirlər.**

Bu baxımdan, (1) tərəfdəşin etimad etdiyi adamlardan bəzilərini älä almaq, (2) fikri ona öz qrupundan, millətindən və s. olan, ona här hansı formadasa yaxın olan, etimad etdiyi adamların dilindən çatdırmaq, (3) öz adamlarından hansılarınsa onun än yaxın adamlarından birinə çevrilməsinə nail olmaq və s. istənilən fikri ona qəbul etdirməyin çox effektiv vasitələrindəndir.

■ Həmin səbəbdən, özgə dövlətlərin ärəzisində yayılmış olan (*belə demək mümkündürsə – transmilli*) radiostansiyaların verilişləri, yerli xalqların qavrayış stereotipinə maksimum adaptasiya etdirilərək, başdan-ayağa yerli xalqın milli kolorit ilə, o cümlədən, milli musiqisi ilə bəzədilir, verilişləri aksenti olmayan yerli xalq nümayändələri aparrı və s. – baxmayaraq ki, onun hazırlanması prosesi tam şəkildə onu yaylayan dövlətin xüsusi idarələri tərəfindən häyata keçirilir (*söhbət, äsasən siyasi yönümlü radiostansiyalardan gedir*). Adat etdiyi dil, etiket, adat-ənənə, poliqrafik tərtibat və s. normalarında olan bu informasiyalarsa, həmin xalq nümayändələrinin daha az şürə müqavimətini, tənqidi reaksiyasını, analizini doğurub onlar tərəfindən, äsasən problemsiz qəbul olunur;

Ümumiyyətcə isə, arada olan distansiya ilə manipulyasiya edib öz yaxınlığının uzaq, uzaqlığınınsa yaxın olduğunu anlatmağa, onların təsəvvüründə adı və qeyri-adiliyin sintezindən ibarət öz obrazını yaratmağa çalışmalı. Monotonluq, heç vaxt qeyri-adi və gözəl görünmür. Gözəllik – dinamiklik və rəngarənglikdədir. Münasibət, stil və manerələri vaxtaşırı yeniləşdirməklə, hämçinin özündə eyni bir zamanda bir neçə äks obraz, düşüncə tərzi və xarakter çalarını ehtiva etdirməklə, daim başqları üçün älcətməz zirvə olmaq, onlar üzərində

hökmran täsir mövqeyi qazanmaq vä s. mümkündür.

Liderlik iddiasında olan şäxslərin birinci vä än äsas qayğılarından biri odur ki, här şeyi bildiyini vä hämişə haqlı olduğunu bütün vasitälərlə sübuta yetirə bilsin. Hoqqabazlıq, firildaqcılıq, artistlik vä s. liderlərin än adı vasitälərindändir. Lider öz tamahını, zäifliklərini heç vächlä sezdirmäməli, işi elä qälämä verməyi bacarmalıdır ki, guya, här şeyi qabaqcadan bilirmiş vä här şey elä onun planlaşdırıldığı kimi dä oldu. İstädiyinä nail olsa, nüfuzu artacaq, yox nail olmasa gärək väziyyätə elä don geyindirməyi bacarsın ki, ugursuzluğu – onu başa düşməyənlərin, tapşırığına äməl etməyənlərin vä ya açıqca ona maneçilik törädänlərin günahı kimi başa düşüsün, qäbul edilsin. Täk bircə däfə zäiflik göstərdi, mäglubiyyəti açıq-aydın hiss olundu – işi bitdi.

**Yekunda bir daha qeyd olunmalıdır ki, sadalanan keyfiyyätleri özündə tərbiyə etdirmək yox, özünü yalnız zahirən belə göstərmək vacibdir, yanı onlar zahiri äləmət, formal atributlardır. Daxildə isə necə olub-olmamağın mäsəlüyü heç bir däxli yoxdur. Fäqt, hayatı geniş bir sähnə, insanlara aktyorlardır...**

Yaşamaq uğrunda mübarizənin yolu konflikt vä adaptasiyadan assimilyasiyaya qädär mürəkkəb märhälərdən keçir. Burada daha güclü, daha enerjili, daha ağıllı vä s. olub hamını, o cümlədən, täbiati özünə uyğunlaşdırmağa çalışanlar yox, yalnız vä yaradı mühitə daha yaxşı uyğunlaşa bilənlər qalib gəlir;



#### ***«Avtoritet täzyiqi effekti»ndən dolayısı yolla istifadə hesabına häyata kecirilən tälqin:***

Yuxarıda izah edildi ki, tälqin prosesində «Avtoritet täzyiqi effekti»ndən iki variantda istifadə etmək mümkündür ki, bunlardan ikincisi, dolayısı istifadədir. Bu zaman tälqin özgələrinin avtoritetinə istinad hesabına häyata keçirilir. (*älavə olaraq bax: «İnandırma, aldatma vä dezinformasiya» [burada, säh. 69] bähsinin «Arqumentasiya manipulyasiyaları» hissəsinə [burada, säh. 74]*):

a) Deyilən qanuna äsaslanan ilk tälqin metodu – lazımı mäsələ ilə **bağlı avtoritetli adamların** mövqeyinə istinad etmək, bunu obyektə avtoritetli adamların təkəd etməsinə çalışmaq, hansısa mäsələ ilə bağlı onların da bu mövqedə, fikirdə olmasını, bu cür hərəkət etməsini izah, təsvir vä ya nümayiş etdirmək, səsləndirmək, nümunə göstərmək vä s.-dir.

■ **Nümunə** üçün, mäs., «Sährada firtina» ämaliyyatı zamanı ABŞ-in psixoloji ämaliyyat orqanları özlərinin täbliğat materiallarında bütün islam alämində qäbul edilmiş nüfuzlu avtoritetlərin fikirlərinə çox tez-tez istinad edirdilər. Mäs., Misir, Säudiyyə Ärəbistanı vä digər müsəlman ölkələrindən olan avtoritetli din xadimlərinin ayrı-ayrı münasibətdə işlətdikləri fikirləri bacarıqla älaqələndirərək, silsilə verilişlər tərtib etdilər ki, buradan da, ümumi olaraq «Irakın mövqeyinin qeyri-ädalətli olması, onun apardığı mühərribənin islam cihadı ilə heç bir rəbitəsi olmadığı» nəticələri alınırı. Bütün islam alämində məşhur olan bu din xadimlərinin Irak äsgərləri arasında da böyük avtoritet sahibi kimi tanındıqdan, onların mövqeyi dä onlar üçün ähəmiyyətsiz deyildi vä oriyentasiya müäyyənləşdirməkdə güclü rol oynayırdı.

■ Irak här vächlə dünyaya car çəkirdi ki, müqəddəs Makkä vä Mädinä kafir tapdağı altındadır. Burada silah, ordu, Izrail hərbi birləşmələri, xüsusu qadın rotaları vä s. yerləşdirilib. Bununla da, islam dünyasının ictimai rəyini Säudiyyə Ärəbistanının äleyhin kökləməyə ümidi edirdi. Irakın bu täbliğatını neytränləşdirən mäqsədilə, deyilən müqəddəs yerlərə xüsus reyslə bütün islam alämində avtoritet kimi qäbul olunan bir qrup misirlər din xadimi göndərildi. Vəziyyəti öz gözü ilə gördükdən sonra onlar müvafiq təkziblə çıxış etdilər ki, bu da koalisyanın psixoloji ämaliyyat xidməti tərəfindən gen-bolluqla istifadə edildi;

b) Obyektə lazımı informasiyanı çatdırımdan ävvəl, informasiya mənbəyinə qarşı etibar, etiqad, avtoritet qazandıran aksiyalar häyata keçirilməsi xüsusi effektlidir:

■ **Nümunə** üçün, mäs., İkinci Dünya Müharibəsi zamanı SSRİ-yə äsir düşmüş general-feldmarşal Fr. fon. Pauls (1890-1957) ilk märhälədə tam ixtiyar verilir ki, radio ilə çıxış edib hämvätənlərinə ürəyi istəyən müraciəti etsin. Təbii ki, Pauls çıxış edib, tam səkildə alman äsgər vä zabitinin şərəfinə ləkə ola biləcək här hansı addımdan qaçmağa çağırır. Äsirlidən generalm belə qorxmaz, cəsərətli, vətənpərvər addımı, təbii ki, alman cəbhəsində bomba partlayışı effektini verir vä äləlxüsüs hakim dairələr dä, yerdə qalan äsgər vä zabitlərə iibrət olması üçün bu müraciətin bütün hərbi hissələrə çatmasına, Paulsun här yerdə şöhrətlənməsində xüsusi maraqlı olurlar.

Täsir inkubasiya märhäləsini keçib, äsgər vä zabitlərin beynində müvafiq stereotip formalaşdırıldıqdan sonra, növbəti märhälədə alman äsgər vä zabitlərinə, ähalisinə müxtəlif informasiya kanalları ilə Paulsun dərin psixoloji tərtibatda hazırlanmış aşağıdakı müraciəti çatdırıldı: «...Dar hərbi düşüncə çərçivəsindən çıxıb, ümumi siyasi proseslər üzərində düşünərək, bu qərara gəldim ki,.. Almaniya Hitleri vəzifəsindən kənarlaşdırılmalı vä bugünkü düşmənlərimizlə məhriman dostluq münasibətləri quraraq xalqımızın sonrakı mövcudluğunu təmin edə bilən yeni dövlət rəhbəri seçməlidir...». Rəhbərliyin radikal qadağalarına baxmayaraq Alman cəbhəsinin här yerində Paulsun bu müraciəti aktiv müzakirə olunmağa başladı;

d) **Coxluq** da individ təfakküründə faktiki güc, avtoritet kimi qavranıldığından, individual rəylərin formalaşmasında ictimai rəyin vä ya çoxluq (*qrup, kollektiv...*) rəyinin cərəyan istiqaməti dä, ähəmiyyətli rol oynayan faktorlardandır. Buna görə dä, tälqinə imkan verən daha bir metod – bunu obyektə xeyli adamın təkəd etməsinə çalışmaq, çoxluğun mövqeyinə istinad etmək, hansısa mäsələ ilə bağlı xeyli adı adamın bu mövqedə, fikirdə olmasını, eyni hərəkət etməsini izah, təsvir vä ya nümayiş etdirmək, səsləndirmək, nümunə göstərmək

vä s.-dir. Çoxluğun zähmi vä ya «qrup täzyiqi effekti» mäsälädä ciddi dönüs yaradasıdır:

- **Nümunä 1:** Psixologiyada «Verter effekti» deyilän bir fenomen mövcuddur. Effekt ilk däfə dahi alman yaziçisi İohan fon Hötenin «Gäng Verterin iztirabları» adlı äsäriylä alaqädar müşahidä olundugündan, bu äsärin qährämanının adı ilä dä adlandırılıb. Äsär Verter adlı personajın intiharı ilä bitir. Äsärin täsir gücü o däracädä böyük olur ki, onun täsiri ilä özünäqäsd epidemiyası Avropanı bürüyür. Fenomen o qädär güclü säviyyä alır ki, bir çox ölkälärdä äsärin çapı vä yayılması dövlät säviyyäsindä qadağan edilir (*Analoji hal 2000-ci ildä Murat Käkilli adlı bir tanınmayan türk müğännisinin ifa etdiyi «Bu axşam olıräm» adlı mahni ilä älaqädar da baş verdiyi, yäqin, çoxlarının yadindadır. Mahninin täsirilä özünäqäsd hali bir epidemiyä kimi Türkiyä ilä Azärbaycanda yayıldı vä iş o yerä gälib çatdı ki, här iki ölkäniñ radiostansiyaları intiharların qarşısını almaq üçün, mahniñ efrä vermäkdän birdäfälük imtina etdilär*).

Fenomenin izahını Kaliforniya universitetlärindän birinin sosioloqu Devid Filips verdi. 1947-1962-ci illär ärzindä ABŞ-in ayrı-ayrı şartlarında baş verän intiharlarla, hämin ştatın mätbuatında intiharlar barädä därc olunan materialları älaqäländiräräk, Filips bu qänaätä gälib ki, hansı äräfädä hansı ärazinin mätbuatında intihar faktları barädä ardi-arası käsilmäyan geniş materiallar därc olunubsa, orada bundan sonra intiharların sayı da händäsi silsilä üzrä artmağa başlayıb. Onun tädqiqatlarına görä, intihar halinin epidemiyä şäkli alib yayılmasında bu intiharlar barädä mätbuatın geniş materiallar därc etmäsi älahiddä rol oynayır. Özü dä, mätbuatda hansı mäqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurgulanırsa, növbäti intiharçilar da özlärini mähz hämin qaydada öldürür, intihar stilindä mähz hämin mäqami vurgulayırlar, saxlayırlar.

Beläliklä, özünä inamı olmayan vä ya verilmiş situasiyada özünäinamsız, müttässir halda olan ayrı-ayrı individlärä çoxluğun «qrup täzyiqi» effektiñin täsiri göz qabağındadır.

Deyilänlardan älavä, hansısa härbi ämäliyyatlarda, o cumüldän, **Qarabağ** döyüslärindä iştirak edän här käs yaxşı bilir ki, qızığın atışmalar zamanı cämisi bir näsfirin özünü iräli atması, hamiya necä sürätlä sirayät edib, hamının özünü şuursuz väziyyätädä onun arxasına iräli atmasına, *äksinä*, kiminsä sängärdän çıxıb qaçması başqalarının da inamını zäiflädib geri çäkilmäsinä güclü täsir göstэрä bilir. Hansı ki, sonradan düşüñändä hämin an iräli getmäyä vä ya ikinci halda geri çäkilmäyä heç bir zärurät olmadığı aydın olur.

Bütün bunların naticäsi olaraq isä – fahisäliyin vä ailä dağılmalarının kütlävi hal alması barädä mätbuatın gecä-gündüz çoxsaylı faktlar därc etmäsi, hättä bu barädä häyäcan täbili çalmaq formasında da olsa, müttämadi müzakirälär açması, ümmüyyätcä, istänilän formalı parnoqrafiyann legal formaya keçirilmäsi – bu kimi hallarin cämiyyätädä daha da intiśar etmäsindä, cämiyyätin mänävi uçuruma yuvarlanmasında nä däracädä detonator rolu oynayır?

- **Nümunä 2:** Hansısa oyunculara stavka qoyulması şäklindä oynanılan azart oyunlarının bázilärindä (*mäs., cidir yarışında*) täcrübäli oyuncular bázan belä bir fänd işlädir: ävvälki oyunlardan än pis, än zäif täräf kimi tanidiqları birisinä (*burada ata*) lap ävväldeñ xeyli miqdarda stavka qoyurlar. O qädär dä täcrübäli olmayan yerdä qalan oyuncular, mäsälädän däridän baş çıxarmadıqlarından, *başqalarının nümünäsi timsalında oriyentasiya götürürler ki*, bunun üçün dä, özlärindän ävväl kimä, hansı oyuncuya, hansı täräfä daha çox stavka qoyulması ilä maraqlanırlar. İppodromda, mäs., bu barädä xüsusi lövhä olur. Oyunçular bütün täräflärä heç bir stavka qoyulmayıb vä ya çox az qoyulub, yalnız birinin ardınca büyük stavka siyahısı düzüldüyünü, onun favorit seçildiyini görüb, onlar da buna stavka qoymaqda davam edirlär. Kifayät qädär stavka toplandıqdan sonra, här işi qurub-qoşan ilk oyunçu yaxınlaşıp äsas stavkanı özünün favorit hesab etdiyi äsl seçimini qoyur vä tábii olaraq qalib gälib, bütün stavkaları tákbaşa vä ya çox az şäriklä älä keçirir;
- **Nümunä 3:** Koreya müharibäsi dövründä (1950-1953) *dezertirliyin kütlävi karakter olması* vä buna paralel olaraq, gözlänilän tählükälär, ailäsindäki faciälär vä s. barädä intensiv dezinformasiya yayıb, bundan sonra müxtäliif eyhamlar, ötäri sözlär vä s. vasıtäsilä qaçmağın mexanizmini, yoluń, xäritäsini (*mäs., sähär polisini zäif olduğu äraziläri*) öyrätämkälkä Koreya 3 il ärzindä ABŞ-in **160 minä yaxın** () äsgär vä zabitinin dezertirliyinä nail olmuşdu (*Bänzär mövzularla älaqädar bax, burada: säh., 123, 123, 125*)

e) Deyildiyi kimi äyani deyil, qiyabi şäkildä çoxluğun vä ya avtoritetlärin bu mäsäläyä münasibätdä mähz siz deyän mövqedä olduğunu ona çatdırmaq da bu qäbildändir:

- Liderlärin özlärini daim nüfuzlu, ali adamların arasında göstärmäyä çalışması, *äksinä*, aşağı statuslu adamlarla bir görünmäkdän çäkinmäsi, yaxud söhbät zamanı yalnız bu kateqoriya insanlarla keçirdiyi epizodlardan söz açması, aşağı statuslu adamlarla olan kontaktlarını isä ört-basdır etmäsi, yalnız qalib gäldiyi mäqamları qabardıb, mäglubiyyätlärdän söz açmaması vä b. bu effektiñ nümunälärindändir;

#### IV.2.1.2. QARŞI TÄRÄFIN ZÄIFLIKLERINDÄN ISTIFADÄ YOLU ILÄ HÄYATA KEÇIRİLÄN TÄLQIN

##### **Täsirgöstärilän säxsin (suggerandin) färdi keyfiyyätleri faktoru:**

Tälgin prosesindä rolü olan faktorlardan *ikincisi* – tälginolunan säxsin (*auditorianın, resieptin vä s.*) kimliyi mäsäläsidir. Yäni bir adam tälginä çox asanlıqla düşsä dä, digäri çätinliklä düşä bilär. Buna görä dä, bu faktoru da näzärä almaq burada zäruri mäqamlardandır.

Ümumi olaraq, yaxşı tälgin oluna bilän färdlärin başlıca älamätläri aşağıdakılardır, başqa sözlä, bu älamätläre malik şäxslär tälginä daha tez düşürlär:

- a) Fizioloji cähätdän – ağdärlili, mavigözlü, sarışın saçlı (*qızulaçalan sarışın yox*) adamlar;
- b) Emosional baxımdan – tez küsän, tez müttässir olan, tez heyrätlanän, tez sevinib-kädärlänän, utancaq, qorxaq, häyäcanlı, täsirgöstärän säxsin qarşısında qorxu, häya, häyäcan vä s. hissi keçirän adamlar;
- c) İntellektual baxımdan – az savadlı vä az täcrübäli, yaxud elmin humanitar sahälärinä meylli adamlar, eläcä dä, verilmiş mäsälä üzrä aşağı kompetentlik däracäsi olan şäxslär;
- d) İradi baxımdan – daim itaät altında yaşamış, müstäqillik ruhu qırılmış (*«kölä psixologiyasına» värdis etmiş*), özünä

- inamsız, aşağı özümüqiyatländirmä hissinä malik, bädbin, özünü gärksiz hesab edän, psixi tempin yavaş tipinä mänsub, tásırgöstärän şäxsin täsiri altına bundan ävväl dä düşmüş adamlar vä b.;

e) Sosial baxımdan – aşağı sosial statusu olan şäxslär vä b. tásırlar, äsasän müqavimätsiz düşürlär;

Bunlar tälqinä daha tez düşün ayrıca färdlärin ümumi älamätläri idi. Cämiyyät daxilindä daha yaxşı tälqin obyekti olan sosial qruplara aşağıdakilar aiddir:

- Mülki sferada daha yaxşı tälqin oluna bilän vä ya tälqin obyekti ola bilän kategoriyaya aiddir: özünün hüquqi, iqtisadi, sosial väziyyätindän narazı olan qruplar, klanlar, tábäqälär, şäxslär, o cümlädän, väzifäsindän getdiyinä görä incik qalanlar, siyasi vä ya iqtisadi iflas uğramış şäxslär, seçkidä uduzmuş şäxslär, mähbuslar, xästälär vä b.; hämcinin pasifistlär, nihilistlär, dissidentlär, bir sira dini qruplar, ähalinin kasib tábäqäsi, täläbälär vä b. istänilän ölkänin tälqinähässas kateqoriyasını täşkil edirlär. Xarici qüvvälär vä müxalifät ähalinin äsasän bu kateqoriyaları ilä iş aparib, täbliğat üçün hädäf seçirlär;
- Härbi sferada daha yaxşı tälqin oluna bilän vä ya tälqin obyekti ola bilän kategoriyaya aiddir: Yeni formalaşmış vä ya ehtiyatda olan hissälärin härbi xidmätçiläri; mühəsiräyä düşmüş härbi xidmätçilär; härbi ämäliyyatlar zamanı böyük itki vermiş hissälärin şäksi heyäti; hökumätin siyasi kursundan vä ölkäni mührəbäyä gätilib çıxmasından narazı olan härbi xidmätçilär; başqları ilä müqayisädä nisbatän pis maddi-mäşäti tächizati olan hissälärin härbi xidmätçiläri; aralarında sosial, milli, dini vä s. konfliktlärin qeydä alındığı bölmärlär; räqibin milli azlıqdan olan äsgär vä zabitlär; vä b. (Mührəbädä psixoloji metodların konkret täbiqi ilä älaqädar älavä olaraq bax: burada, sähifä 53, 62, 64, 71, 71, 78-79, 118, 127 vä s.-ä)

#### **IV.2.1.3. SITUATİV FAKTORLARA İSTİNADÄN HÄYATA KEÇİRİLÄN TÄLOIN**

Tälqin prosesindä rolü olan nüanslardan daha birisi – älverişli situasiya faktorudur. Yäni situasiyadan asılı olaraq ayrıca färd vä ya toplumların tälqinähässaslıq qabiliyyäti käskin däyişir ki, bu da digär faktorların stabilliyi şäraitindä tälqinin näticäsini ähämiyyäti täsir göstäre bilir. Bu baxımdan, kimäsä näyisä tälqin edä bilmäk üçün münasib vaxt seçä bilmäk vä ya qarşı täräfin tälqinähässaslığını artıran atmosferi süni şäkildä formalaşdırma bilmäk üçün, kütlä vä ya ayrıca individlärin tälqinähässaslığını artıran situasiyaların xarakterindän xäbärdar olmaq çox zäruri faktordur. Belä amillärin bir qismi isä aşağıdakılardır.

Müxtälim elmi cäräyanlarda «ikinci siqnal sistemi», «intellekt», «mäntiqi tafakkür», «mücärräd idrak» vä s. kimi terminlärlä adlandırılan, özünün tänqid-i rasional funksiyası ilä orqanizmin bir növ keşikçisi, qoruyucusu, «senzurası» väzifäsini daşıyan şur – insanın fiziki, emosional, intellektual vä iradi durumunun yalnız müäyyän diapazonu hüdudunda fäaliyyät göstäärib, bundan bütün känaraçixma hallarında öz funksiyasını dayandırır. Hipnoz, mähz insanı bu diapazon hüdudundan känara çıxarmaq funksiyası daşıyır, lakin bu mäqsädli yeganä vasitä deyil. Liderlär hämin bu alternativ vasitälärdän xäbärdar olmaları säbäbindändir ki, insanları özlärinin dä xäbäri olmadan ayıq vaxtı «hipnoz» väziyyätinä gätilir, onları öz iradälärinin äsirinä çevirib, bir «zombi» kimi mäqsädlärinin realizäsindä istifadä edä bilirlär.

Gündälik häyatda insan çox tez-tez elä situasiyalarla rastlaşır ki, burada o, şüurun täsirindän tam känar väziyyätä düşür vä bütün fäliyyäti qeyri-iradi, qeyri-şüuri şäkildä baş verir, mäsälän, şok, özünütirmä vä s. hallarında. Bu zaman ekstremal situasiyaya cavabän, ani olaraq orqanizmin bütün potensial müqavimät qüvväsi dövräyä qoşulur, bilik vä häyat täcrübäsinä äsaslanan şur (*sol beyin*) müväqqati öz funksiyasını itirir vä orqanizmin sonraki (*tählikä sovuşana qädär*) bütün fäliyyäti tähtälüşürün näzaräti altında, buradakı ilahinin lap tävällüd gündündän beyinä yerleşdirdiyi xüsusi özünüqoruma proqramları (*instinkt*) üzrä baş verir (*bir sira hallarda, hättä insanda bu vaxt «faza sürüşmäsi»nin näticäsi kimi müväqqati vä ya daimi olaraq müäyyän qeyri-adi qabiliyyätlär dä oyanır*).

İnsanı bu vä ya digär därcädä bu cür şüursuz hala salan mäqamlar ümumi olaraq aşağıdakılardır:

- 1) Xarici fiziki-kimyävi täsirlärin (*o cümlädän, gravitasiya, elektrik, maqnit vä s. sahä gärginliklärinin, akustik, elektromaqnetik vä s. tezliklärin vä b.-nin*) müäyyän normal hüdudundan känar häddi;
- 2) Emosiyaların maksimum gärgin vä süst hali;
- 3) Zehni ämäliyyatların mäntiqi-rasional, ardıcıl, sistemli vä ätalätlü hüdudundan känar häddi vä s.;
- 4) Ac, yorğun, yuxusuz, xästä vä s. halları;

Nümunä üçün, mäsälän, aşağıdakı situasiyalar deyilän şäraitläre aid ola bilär vä bu hallarında insanın tälqinähässaslığı maksimum artır:

- İldirimidän sonraki isti yağışlı havada, maqnit anomaliyasında, Günäş aktivliyi dövründä, atmosfer täzyiqinin qeyri-normal häddindä, gecä vä axşamlar vä s.;
- Panika, affekt, fobii, stress, şok, ekstaz, tâşviş, häyäcan, äsäbi gärginlik vä s., väziyyätärlärdä; hämcinin attraksiya (*mähäbbät, simpatiya*), etimad, relaksasiya, insayt, trans, särbäst assosiasiya, eyforiya, mästlik vä s. hallarında, o cümlädän, yaxşı ähval-ruhiyyädä, komfort şäraitdä olanda, mäsälän, heyran, şän, vä s. väziyyätärlärdä;
- Mänzärälärin, surätlärin, melodiyaların, poetik fiqurların, mäkani münasibätlärin, älamätlärin vä s. analizindä, ilkin tässüratda, gözlänilmämäz hadisälärdä, diksimmälärdä, qäfil xäbärdä, periferik qavrayışa, «seytnot» väziyyätindä, dilemma qarşısında qaldıqda, az mälumatlı mäsälälär üzrä müzakirälärdä vä s.;

- Instinktlärä, täləbatlara və s. uyğun fäaliyyät lärdä. Eläcä dä, «ustanovka»lara, värdislärä, stereotiplärä, programmlara, formalışmış räylärä və s. uyğun, monoton, dövri täkrarlanan və b. fäaliyyät növlərindä; Hämçinin, yorğun, yuxusuz, ac, xästə və s. hallarında;

Və s... (*äləqədar mövzular barədə bax: burada, säh. 18, 65.*)

İnsanı ayıqkän “hipnoz” edä bilmæk, bir «zombi» kimi idarə edä bilmæk üçün dä onun mähz bu hallarını tutmaq, tähəlşüru ilə bu yolla birbaşa kontakt yaratmaq və bundan sonra zəruri fäaliyyät programını birbaşa onun tähəlşürənə diqtä etmək zäruridir ki, sonradan insan bu programın anadangäləmə onun özünüñkü, yoxsa özgäninkı olduğunu ayırd edä bilmädän ona uyğun fäaliyyät göstərsin. Çünkü komanda ona diqtä edilən vaxtda, deyilən situasiyalar səbəbindän onun analizetmə qabiliyyəti dövrədən açılmışdır. Şüurun passivliyi səbəbindän bu mäqamda diqtä olunan fikir, onun analizini doğurmur və birbaşa olaraq tähəlşürənə sferasına düşür. Tähəlşüursa ona daxil olan informasiyaların hamisini, ağına-bozuna baxmadan, gäləcək analizlər üçün stereotiplär, «ustanovka»lar, meyarlar və s. yerində qäbul edir, komandaları icra üçün müvafiq orqanlara göndərir.

- **Nümunä** üçün, mäsələn, mähz hämin bu səbəbdən, adı vaxtda “yola gätilməsi” müşkül olan qızları oğlanlar gecə görüşlərinə, rəngarəng mänzərləi park, mänzərə gəzintilərinə, romantik film tamaşasına, ildirimdən sonrakı isti yağışlı hava gəzintisinə və s. dəvət edirlər. Çünkü onlar hämin bu şəraitlərin insana psixogen təsir göstərməsindən xäbərdardırlar və bilirlər ki, bu şəraitlər handa mänəm deyən qızı “äfsunlayab”, “yumşaldib”, “ağlım başından çıxarı”, onu ävvəlki rasional düşünəcə qabiliyyətindən mährum edəsi və onu öz ayağı ilə “täləyä” aparasıdır (*bu tipli mövzularla bağlı əlavə olaraq bax: burada, säh. 32, 35, 40-41, 43...*).

Şüur təbii olaraq, bu cür passiv väziyyətdə deyilsə, o, süni yolla passivlaşdırılə bilər, yəni obyekt tälqin prosesindən ävvəl müxtəlif vasitələrlə süni olaraq bu väziyyətlərə gätilərə bilər. Bu mäqsädə xidmət edən vasitələrin bir qismi aşağıdakılardır:

- a) Şüuru süni surətdə passivlaşdırılmaya imkan verən metodlardan biri – individə müxtəlif transgen vasitələrlə təsir göstərməkdir.

- İnsanın bütün hiss kanalları üçünsə bu kateqoriyalardan olan kifayat qädär təsir formaları mövcuddur: mäs.,  
 — vizual kanal üçün – buz üstündə «üşüyü» aqqızılgıl, al güllərlə bəzənmiş yaşıl çäməndən axan gömgöy arx, Şimal Parıltısı, qar yağması, bänövşayı şüa və s. kimi obrazlar, görüntülər, mänzərlər;  
 — esitmə kanalı üçün – dəniz ləpələrinin, çay şırıltısının, meşə yarpaqlarının, külək uğultusunun, ritmik vaqon təkərlərinin, xəfif mehin, həzin və ya rok musiqiinin və b. səsi;  
 — dequstral kanal üçün – müxtəlif bihuşədici dadlar;  
 — parfümer kanal üçün – sakitləşdirici füssunkar aromatlar;  
 və b. deyilən transgen təsirlər kateqoriyasına aiddir (*əlavə olaraq bax: «Härbi (fiziki) təzyiq» bölmənin «Psixogen təsir generatorları» hissəsinə [burada, säh. 92]*).

Lazimi komanda obyekta onun şüuru bu təsirlərlə kifayat qädär passivlaşdırıldıkdən sonra diqtä edilir. Rasional düşünmə qabiliyyətinin mähhudlaşması, bu halda obyekta hämin informasiyanı ätraflı analiz etmək imkani vermır və informasiya, müqavimətsiz olaraq onun tähəlşürənə sferasına düşür;

- b) Yuxarıdakı variant şüurun funksiyasını maksimal emosional komfortluq, äzälə relaksasiyası hesabına passivlaşdırımkı metodunu ähatə edirdi. Şüurun xarakteristikasında (*bax: burada, säh. 18, 62, 65*) qeyd olunmuşdu ki, täkcə emosional süstlük deyil, eyni zamanda, maksimal emosional oyanıqlıq, yəni emosional diapazonun bir täkcə aşağı häddi deyil, həm dä yuxarı häddi şüura passivlaşdırıcı təsir göstərir. Bu səbəbdən, obyekti täkcə emosional süstlüşdirmək deyil, eyni zamanda, aktivlaşdırımkı dä analoji effektlidir. Başqa sözlə, onu häyəcanlı, təşvişli, vahiməli və s. väziyyətə salmaq, sevindirmək, heyrətləndirmək, äsəbiləşdirmək, qorxutmaq, seksual qıcıqlandırmaq, mübahisəyä, münaqışyä cəlb etmək və b. da onun şüurunu müyəyyən səviyyədə blokirovka etdiyindən, bu halında da ona diktä olunan informasiya onun təräfindən lazıminca analiz edilmədən, birbaşa olaraq tähəlşürənə sferasına düşür. Yəni bu halda faktik olaraq, färdin (*və ya kütlənin*) tälqinähəssaslığı artır və istənilən təsirə, äsasən müqavimətsiz düşür (*Mähz hämin səbəbdən, psixi oyanıq väziyyətində olan kütlə arasında sırayət çox sürətlə yayılır və bu halında kütlə istənilən ağılsızlıqlara gedə bılır*);

- c) Şüurun funksiyasını blokirovka edən mexanizmlərdən daha birisi – deyildiyi kimi täkcə emosional deyil, eyni zamanda, həm dä fiziki passivlik və gərginlikdir. Yuxarıda sadalanan transgen təsirlər emosiyaları maksimal süstlüşdirməklə bərabər, faktik olaraq həm dä äzälə relaksasiyası, yəni fizioloji komfortluq törədərək, fizioloji orqan kimi, eyni zamanda, şüuru da maksimal süst väziyyətinə gätirir, funksiyasını tormozlayırırdı.

- Bundan əlavə, fiziki dissonans, fizioloji diskomfort, yəni, mäs., obyekta işgancə vermək, onu yuxudan, sudan, istirahətdən və s. mährum etmək və s. dä, onun şüuruna əlahiddə passivlaşdırıcı təsir göstərib, onun tälqinähəssaslığını arturan, tähəlşüru ilə əlaqə yaratmaq işini asanlaşdırın asas metodlardandır;

- d) Yuxarıdakı mäqamın xüsusi variantı **«Sensor depriviziya» («Sensor izolyasiya»)** effektinə äsaslanan tälqindir.

Beynin normal iş funksiyasının başlıca şartı onun analizator sisteminə fasılısız surətdə xarici alämdən sensor

axının olmasıdır. Xarici və daxili alämdän gälän siqnalların ümumblokirovkası, və yaxud sensor axının tormozlanması märkəzi sinir sisteminin tonusunu käskin surättdə aşağı salır. Baş-beyin yarımkürälərinin sensor stimulyasiyası olmadan isä märkəzi sinir sisteminin digər şöbələri dä orqanizmin adaptasiya davranışını tämin etmäkdä aciz qalır. Sensor acliğin və ya afferentasiya defisisitinin kompensatoru olaraq isä, bu zaman älä keçən ixtiyari tæk-tük informasiya obyekt üçün adı vaxtla müqayisädä qat-qat artıq subyektiv däyär (*və deməli, täsir güci*) käsb edir. Bu isä onun tälqinähässaslığının artması demäkdir və manipulyasiyasına geniş üfüqlər açır.

- **Nümunə:** 1978-ci ilin noyabrında Hayananın (*Cənubi Amerika*) Constaun şähərində dini təşkilatlardan birinin 910 üzvü öz mäbädlərində könüllü şäkildə intihar edib, dünyasını däyişdi (*qeyd edək ki, 1999-cu ildə Çində də dini təşkilatlardan birinin üzvləri bu cür kütləvi intihar etmişdilər – müəll*). Mäsələ beynəlxalq səviyyədə hay-küy qaldırıb, etiqadın və ya bu ideologiyani yarananların fenomenal gücü kimi hamını heyrətləndirdi, maraqlandırdı.

İstintaq naticasındə aşağıdakılardan mälum oldu: Deyilən mäbäd ilk öncə ABŞ-in San-Fransisko şähərində yaradılıb və buranın äsasən kasib təbäqələrini özünə cəlb edib, konkret etiqad ätrafında birləşdirib. 1977-ci ildə mäbädin rähbəri və buraya gälənlərin xarizmatik lider kimi qəbul etdiyi Cim Conson hansısi siyasi və ya hüquqi problemlərinə görə San-Fransiskonu tərk etməli olur və bir çox sədaqətli əshabları ilə birlikdə Hayanaya köçüb, buranın adamlardan uzaq cängälliklərində mäbädini bärpa edir və onlara birlikdə ayinlərini, märasimlərini icra etmäkdə davam edirlər. 1978-ci ilin 18 noyabrında Cim Consonun və ümumiyyətcə, təriqatın fäaliyyətini təhqiq etmək üçün onların yanına Kaliforniyadan konqressmen Leo R.Rayan və onun qrupundan olan üç nəfər gəlir. Heç də Cim Consonun xeyrinə olmayan natiča ilə geri qaydan bu dörd səxs və onlara birlikdə buradan qaçmaq istəyən bir mäbäd üzvü Consonun göstərişi ilə öldürülür. Bundan sonra özünün häbs olunacağını, birdən-birə beş adamın (*hansılardan ki, biri väzifə başında olan dövlət xadimi olub*) ölümündən günahlandırılaraq ən ağır căzaya mähkum ediləcəyini, həyatının mənası olan bu mäbädinsə dağıllاقagini därk edən Conson, bütün icmanı yiğib, özünün intihar edəcəyini elan edir və hamını buna çağırıb.

İlk olaraq bir gənc qadın buna reaksiya verir (*hansi ilə ki, Consonun şəxsi münasibəti olduğu ehtimal edilir*). Körpə usağı ilə birlikdə, zähär dolu bidona yaxınlaşır ondan usağına da içirib, özü də içir və bir neçə däqiqə ərzində canını tapşırır. Bundan sonra, digərləri də çox sakitçiliklə bidona yaxınlaşır, könüllü olaraq zähəri başına çəkib özünü öldürür. Zähär içməyən və ya içənlər içərisindən xilas edilməsi mümkün olan bir neçə nəfər sonradan bildirildilər ki, sanki, biz tilsimə düşməsdik, hamı bir zombiyə çevrilmişdi, hansi ki, indi biz bunu etməzdik.

Bəs bu tilsimin sırrı nüdə idı?

Müxtəlif sahə mütəxəssisləri ilə birgə bu faktla psixoloqlar da mäşgül olub, mäsələyə aşağıdakı aydınlıqları gätirdilər. Fenomenə Los-Anceles universitetinin psixiatr və psixoloqu Luis Colion Uestin aşağıdakı aydınlığı gätirir: «Ägär mäbäd Kaliforniyada yerləşmiş olsayıb, bu hadisə baş verməzdi. Lakin onlar başqa ölkədə, cängällikdə, dünyadan maksimum täcrid şəraitində yaşayırdılar. Bu da onları rähbər uğrunda bu cür addıma provakasiya etdirib. Äləlxüsəs da, ilk addımı qadının atması, burada väziyyəti käskin blokirovkalayıb, kişilərə seçim imkanı qoymayıb».

İnformasiya blokadasının, sosial izolyasiyanın (*yəni «sensor depriviziyanın»*) hansi gücə malik olduğu göz qabağındadır.

Eynilə mähz bu səbəbdən, bir zaman qadınlar bənnə və tekstil məhsullarının (*yəni hərämxana divarları və çadranın*) arxasında gizlədilirdi. Çünkü, bu cür täcridlik qadının ätraf dünya, həyat baradə yeganə informasiya mənbəyi olan ärinə bağlılığını, etibarını, etimadını, onun qarşısında tälqinähässaslıq hissini qat-qat artırmış olurdu.

Deyilən mənada, känd yerləri ilə müqayisədə şəhər yerlərində (*ümumiyyətcə, inkişafın aşağı pilləsində olan yaşayış mäskənləri ilə müqayisədə yuxarı pillədə olan yaşayış mäskənlərində*) qohumluq, dostluq, qonşuluq əlaqələrinin zəif olması, burada ailənin rolunun azalması, änänələrin (*ümumiyyətcə, sosial nəzarətin istənilən formasının*) təsirinin minimuma enməsi və b. da mähz hämin bu «sosial depriviziya» effekti ilə əlaqədardır. Belə ki, bu sonuncularda hər bir ayrıca individin həyatında anonim, işgüzər, qisamüddətli, formal, səthi münasibətlərin xüsusi çəkisinin artması hesabına, *bir tərəfdən* – şäxiyyətlərin inkişafına daha geniş imkanlar yaranaraq, ümumilikdə cəmiyyətin situasiyalara adaptasiya qabiliyyəti yüksəlsə və burada mädəni stereotiplər rəngarəngləşsə də, *digər tərəfdən* – bu halda doğmalara, yaxınlara, ümumiyyətcə, ayrılıqda hər käsə häsr olunan vaxtin, diqqətin, ünsiyyətin ümumi çəkisinin dəfələrlə ixtisara düşməsi ilə cəmiyyətdə sosial səfərbərlik, mütəşəkkillik hissələri itir, şäxiyyətlər täcridləşir, burada spesifik gərginlik mənbəyi meydana çıxır. Bu şəraitdə insan başqları ilə münasibətdə özünün çoxşaxəli fərdiiliyini bürüzə verib, özünü härtərəflı täqdim edə bilməkdən və başqlarını da bu keyfiyyətdə qəbul edə bilməkdən faktik olaraq mährumdur (*Maraqlıdır, inkişafın bu baxımdan fərqli pilləsində olan müxtəlif dövlətlərə eyni bir beynəlxalq normalar, meyarlar, standartlar prizmasından baxılması, münasibət bəslənilməsi nə dərəcədə düzgündür?*), hansi ki, münasibət akvarelinin məhdud olduğu känd həyatı (*o cümlədən, sivilizasiya pilləsinin aşağı olduğu istənilən həyat*) bu baxımdan deyilənlərin diametral äksidir.

- **Müharibə zamanı** – mühəsirəyə düşmüş hərbi xidmətlər; uzun müddət räqibin arxa cəbhəsində yerləşmiş xüsusi təyinatlı qrup üzvləri; monoton mövcudluq şəraitində (*məs., arxa düşərgələrdə və ya uzunmüddəli marslar rejimində*) yaşayan hissələrin äsgər və zabitləri; mülki əhalinin siğinacaqlarda yaşayan hissəsi, dövlətin öz ideologiyasının zəif olduğu dövrünün və ya ärazisinin əhalisi və b. bu və ya digər formada «sensor depriviziya» sindromunun təsiri altında olan təbəqəni təşkil edirlər və räqib təsirinə maneəsiz düşürlər (*Müharibədə psixoloji metodların konkret tətbiqi ilə əlaqədar əlavə olaraq bax: burada, səhifə 53, 62, 64, 71, 71, 78-79, 118 və s.-ä.*).

Adı vaxtda kimisə bu metodla tälqin etmək üçün, sadəcə olaraq, onun uzun müddət evdən bayır çıxmadığı və ya hər hansi formadasa uzun müddət dost-tanışlarından täcrid olduğu məqamı tutmaq, bundan sonra isə yavaş-yavaş äsas təsir materialını diqtə etmək gəräkdir.

#### **IV.2.1.4. TÄLQIN MATERIALININ MÄZMUNU FAKTORU**

Deyilənlərdən əlavə, tälqin aktında xüsusi rolü olan faktorlardan daha birisi – tälqinolunan materialın özünün mäzmunu mäsələsidir. Yəni nə deyilir, deyilən material aqla, yoxsa emosiyaya täsir üçün hesablanıb, birtərəflidir, yoxsa tamdır, və s.

Ümumi olaraq, əsasən aşağıdakı informasiyalar şür baryerini dəf edərək birbaşa təhtəlşür sferasına düşür:

- Şür tərəfindən ətraflı analiz edilib, obyektin təhlükəsizliyi və ya rifahi baxımından əhəmiyyət kəsb etdiyi müayyənləşdirilmiş informasiyalar;
- Analizi şürun özünü və bütövlükdə obyektə ağrı verən informasiyalar, o cümlədən, mäzmunu obyekt üçün psixi travma səciyyəsi daşıyan informasiyalar;
- Şür tərəfindən analiz edilib təhtəlşüra göndərilməsi mäsləhət bilinən hansıa bir informasiya iləsə assosiativ rabitədə olan, onunla eyni vaxtda obyektə täsir edən, onun fonunda yerləşən bütün növ siqnallar;
- Uzunmüddətli yaddaşda çoxdan mövcud olan informasiyalardan hansıa biri iləsə assosiasiya yarada bilmış yeni informasiya;
- Obyektin emosiyalarına täsir göstərib, onda müayyən (*mänfi və ya müsbät*) təässürat oyada bilən informasiyalar;
- Obrazlı informasiyalar, o cümlədən, melodiyalar, peyzajlar, illüstrasiyalar və b.;
- Qavranılan obrazlı informasiyalarla (*mäs., musiqi, şäkil və s.-lä*) assosiativ rabitədə olan informasiyalar;
- Natamam, mənitiqsız bir sözlə, şürun qavramağa cəhd etdiyi, lakin bacarmadığı, şürun gərginliyini doğuran informasiyalar, o cümlədən, dilemmalar, təhriflər və s.;
- Şürun (*o cümlədən, aktiv diqqətin*) hansıa dominant bir mäsələ iləsə məşğul (*aludə*) olduğu zamanda, onun xüsusi reaksiyasını doğurmayan, lakin hämin vaxtda paralel olaraq obyektin hiss kanallarına düşüb, onun hissiyyatını az da olsa qıcıqlandırmağa müvəffaq olan istənilən periferik siqnallar;
- Diqqətin maksimum yorgunluğu, yaygınlığı və ya hər hansı səbəbdən passiv olduğu dövründə verilən informasiyalar;
- Şürun bir başqa mäsələ ilə aktiv məşğul olduğu dövrə onun fasılərində ani ortaya çıxıb, lakin dərhal da itdiyindən şuri ətalatından yayındırı bilməyin informasiyalar;
- Yüksək təhsilli və ya analitik düşüncə tipinə mənsub insanlar az savadlı və ya az analitik düşüncə qabiliyyəti olan insanlarla müqayisədə rasional arqumentlərə daha çox meyllidir. Mäsələ ilə maraqlanan, düşünən auditoriya birbaşa arqumentlərə meyllidir. Diqqətsiz auditoriyaya periferik (*dolayıçı*) arqumentlər daha yaxşı täsir göstərir – bu zaman «kommutator» xoşa gälən olub-olmaması mäsələsi daha çox rol oynayır (*eksperiment və ya nəzəriyyə: Chaiken 1980; Petty & others, 1981*) (131 säh. 319)
- Müsbət emosiyalarla assosiasiya olunan informasiyalar (*eksperiment və ya nəzəriyyə: Dabbs & Janis 1965; Petty & others, 1993; Bodenhausen 1993; Schwarz & others, 1991*);
- Obyektin formallaşmış ilkin mövqeyindən o qədər də kəskin fərqlənməyən informasiyalar (*eksperiment və ya nəzəriyyə: Elliot Aponson, Judith Turner & Merril Carlsmith – 1963*) (131 säh. 327);
- Obyektin äks mövqedən xəbərdar olduğu və ya yaxın vaxtda ola biləcəyi halda informasiyanın ikitərəfli, yəni kontrarqumentlərlə birgə çatdırılması (*eksperiment və ya nəzəriyyə: Jones & Brehm 1970; Lumsdaine & Janis 1953*) (131 säh. 327)
- İki informasiya bir-birinin ardınca, dalbadal verilərkən: 1) Ağar onların verilməsindən sonra müayyən vaxt keçirsə, onda ilkin verilən informasiya; yox ägər: (2.a) iki informasiyani bir birindən böyük zaman kəsiyi ayırr və ya (2.b) obyekt ikinci xəbərdən dərhal sonra qərar qəbul etməli olursa onda – ikinci informasiya daha yaxşı yadda qalır və täsir göstərir (*Jones & others, 1968; Langer & Roth 1975; McAndrew 1981; Gary Wells & others, 1985*). (131 säh. 327);
- Obyektin: a) müsbət münasibət bəslədiyi; b) nəzərində avtoritet kimi və ya xüsusi kompetent sahibi kimi qəbul etdiyi; c) onun öz qrupundan olan; d) gözəl görünüşlü (*äləlxüsus emosional xarakterli informasiya verildiyi halda*) və b. bu kimi mənbələrin verdiyi informasiyalar;

Və s. (*älavə olaraq bax: burada, säh. 18, 62*)

Kimisə tälqin edə bilmək üçün də lazımı komandanı mähz bu variantlara «tərcümə» edə bilmək zəruridir.

c) Şür baryerini dəf edərək birbaşa olaraq təhtəlşüra müdaxilə etməyə imkan verən daha bir metod – lazımı fikri obyektə obrazlı informasiyaların fonunda, onlarla kombinasiyada, assosiasiyyada diqtə etməkdir. Hämin kateqoriyadan olan informasiyalarsa, qəti olaraq şür müqavimətini doğurmadan, birbaşa uzunmüddətli yaddaşa düşdüyündən, onlarla rabitədə, assosiasiyyada olan bu lazımı komandanı da özləri ilə birlikdə “dal qapı”dan təhtəlşür sferasına daşıyırlar.

- **Nümunə** üçün, mäs., estetik mäzmun kəsb edən bütün növ informasiyalar – mäs., şäkillər, melodiyalar, ätirlər və s. (*älavə olaraq bax: «Hərbi (fiziki) təzyiq» bölümünün «Psixogen täsir generatorları» hissəsinə. [burada, säh. 92])* deyilən kateqoriyaya aiddir. Bunların fonunda, onlarla müşayiətləndirilən, bəzədilmiş istənilən növ komanda, informasiya daha tez və daha uzun müddət yadda qalır, obyektin təfakküründə daha dərin iz buraxır, daha yaxşı hakk olunur, nəinki monoton, bəsit, rəngarənglik və dinamiklidən mährum olan yazı, danişiq, hadisə və s.

Mähz hämin səbəbdən, uşaq kitabları mətnə aid müxtəlif şäkillərlə bəzədilir ki, uşaqın ifrat yaxşı inkışaf etmiş obrazlı təfakkürü bu yeni informasiyani hämin şäkillə assosiasiya hesabına yaxşı yadda saxlaya bilsin; hämin səbəbdən,

böyükler (*älälxüsus qadınlar*) üçün olan kitapların dizayn işinə xüsusi diqqät verilir; hämin sábäbdän, eyni bir äsärin film variansi daha yaxşı yadda qalır, qavranişır, näinki, kitab variansi (*çünkü bu birincidə hər şey dinamik və rəngarənglik sonunda täqdim edilir*); hämin sábäbdän, mnemotexnikada, istänilän yeni predmeti yadda saxlamaq üçün onu hər şeydən ävvəl öz təsəvvüründə maksimum parlaq və hərkət edən, dəyişən väziyyətdə təsəvvür etmək tövsiyyə edilir; hämin sábäbdän, istänilän şeirin mahni variansi daha yaxşı yadda qalır – *çünkü bu ikinci halda o*, melodiya ilə assosiasiyyadadır; Hämin sábäbdän həzin musiqi fonunda edilən söhbətin, deyilən fikrin təsir effekti xüsusilə güclü olur; Poeziyanın, gecənin füsunkar təsir gücү də bununla əlaqədardır; hämin sábäbdän, gənclər öz sevgililərinə nəyisə zəruri fikir çatdırında bununçun ilk ävvəl ya unun təsəvvürünü, beynini rəngarəng ideallar, xəyallarla doldurub sonra öz fikirlərini çatdırır və ya da bunu hansı rəngarəng park gözintisində, film tamaşası zamanı və ya ondan dərhal sonra edirlər – fäqät, bu cür obrazların, rəngarəngliyin dinamikliyin oyatdığı təassürat hämin məqamda eşidilən, görülən, duyulan, yaşanılan hər bir elementi, detali onurlarla birlikdə birbaşa uzunmüddətli yaddaşa ötürür (*qızlar da sonra düşüncülər ki, axı necə oldu o məni äfsunladı, tilsimə salib başqa vaxt razılaşmadığım şeylərlə özüm də bilmədən, razi saldı və onunla bağlı xatırələrisə indi heç cür beynimdən silə də bilmirəm...*).

Deyilənlər, istänilän adı fikri, komandanı, informasiyanı obrazlı informasiyalarla assosiasiya variantında çatdırmağın təlqin effektini göstərmək məqsədindən irəli gəldi. Lakin adı ünsiyyət zamanı bunların äksarıyyəti yarayan deyil, *çünkü öz mähəbbətini meşəlikdə, dağ döşündə, füsunkar təbiət qoynunda, özü də mahni vasitəsilə çatdırmağı ancaq hindistanlılar bacarar*. Yaxud öz ünsiyyətinin təsir effektini artırmaq üçün heç käs özü ilə müxtəlif söhbət mövzularına aid şəkillər komplekti gəzdirəsi, üstəlik də söhbət əsnasında, áyani vəsait kimi bunları bir-bir çıxarıb göstərəsi deyil. Lakin nitqin obrazlılığını, deməli, təsir gücünü artırmaq üçün elə nitqin özünün bir sira elementlərindən istifadə etmək mümkündür ki, bunlar da, istänilän diqtayı lazımi obrazlı fon yarada bilir. Deyilənlər «bələğət» elminin çoxdan yaratdığı və bugünkü elmdə «ritorik fiqurlar» adı ilə tanınan ifadə elementləridir ki, bunların da ásas məqsədi lazımi fikrin estetik xüsusiyyətlərini artırmaqdır. Bu fiqurlar qrupuna qismən addır: metaleps, sinekdoxa, antonomeza, litota, mübaliqə, silleps, antifraza, allyuziya, metafora, allegoriya, kinayə, təzad, məcəz, evfemizm, perifraza, inversiya və s. (*terminlərin izahı ilə bağlı ritorika, ädäbiyyat, lingvistika və s. sahəsindəki istänilän lügətdən ətraflı məlumat almaq mümkün olduğundan, burada onların şərhinə izafə yer ayrılmır. Hər halda, bunlardan məcəz, kinayə, mübaliqə, allegoriya və s. kimi sadələrinin mənası, elə bilirik, hamiya aydındır*). Başqa sözlə, nitqin bu ifadə elementləri ilə zənginləşdirilməsi onun obrazlılığını artırır və istänilän fikrin təsir gücünü artırır. Ätrafdakılarsa bu adamı olduqca maraqlı, gözəl danışqlı şəxs kimi qəbul edirlər. O, hətta dönə-dönə eyni bir ahvalatı təkrar edib, ideyanı vurgulasa da, hər dəfə bunu färqli stildə və färqli fiqurlarla bəzəyib ifadə etdiyindən, deyilən dinamik və rəngarənglik təmin olunmuş olur və buna görə də, ätrafdakılar onu təkrar kimi qəbul etmirlər.

Yekunda bir şeyi qeyd edək ki, gözəl zahiri görkəmli və ya gözəl geyimli adamların təsir gücünün sırrı də bundadır. Belə ki, onların bu cəhətləri, onların istänilän fikrinə müvafiq estetik fon yaradıb, fikirlərinin obrazlılığını avtomatik olaraq artırır.

#### **IV.2.1.5. TƏLQIN TEKNİKASI FAKTORU**

Təlqin aktında xüsusi rolü olan digər bir amil – təlqin texnikası amilidir. Yəni lazımı materialı (*ämri, komandanı, reklam rolikini, äsəri və s.*) obyektə necə çatdırmaq məsələsidir.

**1)** Obyektin təhlükəsizliyinə hədə törədən, və ya hər nə cursa onun təhlükəsizliyi ilə əlaqələndirilən informasiya ona daha yaxşı təsir göstərir: Məsələn, aparılan eksperiment zamanı iki qrupdan birinə müvafiq arqumentlərlə bildirilir ki, siqaret çäkməyənlər uzunömürlü olurlar; ikinciyə isə bildirilir ki, siqaret çäklərlə tez ölürlər (*eksperiment və ya nəzəriyyə: Dawn Wilson & others, 1987, 1988*); spirtli içkilərlə bağlı da bunun analogiyası mövcuddur (*eksperiment və ya nəzəriyyə: Claude Levy-Leboyer – 1988*) (131 səh. 322);

**2)** Birbaşa görüşməklə, şäxsən deyilən söz daha təsirli olur, näinki telefon, məktub və s. vasitəsilə deyilən söz. Nümunə üçün, ABŞ-in Miçiqan ştatında namizadılardan seçimcilerin *bir hissəsinə* – KİV vasitəsilə (19%), *ikincisinə* – məktub (45%), *üçüncü hissəsinə* isə – şäxsən görüşməklə öz seçkiqabağı təbliğatını çatdırıblar (75%). Nəticədə, hər variantın qarşısındaki mötərizədə göstərilən faiz göstəriciləri äldə edildi (*eksperiment və ya nəzəriyyə: Samuel Eldersveld & Richard Dodge – 1954; Eksperimentin variantları: Maccoby & Alexander 1980, Maccoby – 1980*) (131 səh. 331);

**3)** Xäbärdar olmaq – silahlanmaq deməkdir. Qarşı tərəfin gözləmədiyi, hazırlanmadığı vaxtda göstərilən təsir xüsusi effekt göstərir;

**4)** «Kommunikatorlar ardıcılılığı» effektindən istifadə etmək xüsusi effekt göstərir. Bu zaman bir neçə arqument bir nəfərin yox, ayrı-ayrı adamların dilindən səsləndirilir;

**5)** Xüsusi fəndlərlə auditoriyanı öz qiymətində və ya məsələyə diqqətsizliyinə görə məsuliyyət hiss etməyə məcbur etmək; Natiqin gərgin yox sərbəst pozası; Eyni məlumatın dönə-dönə təkrar etmək; Auditoriyanın dağılmış diqqətini toplayan vasitələrdən istifadə etmək və s. də təlqin prosesinin effektini artırmağa imkan verən vasitələrdəndir;

**6)** Özünü lap ävvəldən tacribəsiz, sadəlövh kimi göstərərək rəqibi arxayınlasdırmaq, passivləşdirmək də

gäläcäkdä ona lazımı informasiyanı maneäsiz qäbul etdirmäyä imkan verän vasitälärdändir.

- Bäzi qızların özlärini här sahädä häddän artıq täcrübäsz kimi göstæräk, oğlanların himayädarlıq hissini doğurub, sonra da onları üraklısı istädiyi formada istismar etmäsi, bazi xarici siyasi radiostansiyaların öz verilişlärde mäqsädü şäkildä tez-tez tekniki vä digär tez sezilä bilinän kobud sähvilar buraxib, bununla da, tamaşaçı vä ya dinläyicilärdä bu verilişin qeyri-professional säviyyädä, täläm-täläsik, xüsusi hazırlışmadan täşkil olunduğu vä buna görä dä, konkret mäqsäd güdmädiyi täsävvürü yaradılması vä b. bu qäbil fändlärdändir.

Bunlardan älavä, tälqin prosesindä xüsusi effekt äldä etmäyä imkan verän metodlardan daha birisi «*İnformasiyanın periferiyadan verilmäsi*» metodudur. Bu variantın xüsusi ähämiyyätini näzärä alaraq, o cümlädän, hipnozun da äsasında bu variantın dayandığını näzärä alaraq onun barädä xüsusi olaraq ätraflı söhbät açırıq:

### **7) «*İnformasiyanın periferiyadan verilmäsi*» ilä aparılan tälqin**

Şürun funksiyasını blokirovka edäräk, lazımı informasiyanı birbaşa individin tähtälşüruna çatdırmağa imkan verän metodlardan daha birisi – onun aktiv diqqätini, şüurunu bir başqa mäsälä ilä müşgül edib, lazımı informasiyanı ona bu mäsälänin fonunda periferiyadan vermekdir. Bunun üçün verbal vä ya qeyri-verbal (*yäni vizual, daktıl vä s.*) kanallardan här hansısa birindä, mäs., dildä, diqqätayındırıcı fikir ifadä olunur, digäri ilä (*mäs., jest vä mimikalarla*) zäruri olan äsas komanda, mäna diqtä edilir, formulä edilir (*vä ya äksinä*). Yaxud eyni bir kanalda häm äsas komanda, häm dä diqqätayındırıcı fikir ifadä olunur, sadäcä bu komanda, çatdırılan hämin ümumi, lazımsız informasiyanın arasında bazi fändlärlä informasiyadan färqländirilir – mäs., ayrıca fikirları, obrazları, simvolları vä s. müäyyän intonasiya, baxış, pauza, toxunma, jest vä s. maneraları ilä xüsusi vurgulamaq yolu ilä. Bütün hallarda elä edilir ki, ötürülän bu älavä mäna, älavä täsir täräfdaşın diqqätini xüsusi cälb etmäsin vä onun özü üçün näzäräçarpnaz qalsın. Onun tähtälşüru üçünsä bu ötäri fakt näzäräçarpnaz qalmır. Belä ki, här bir älahiddä mäqam, här bir ayrıca vurgulanan nüans burada xüsusi qeydä alınaraq bir-biri ilä älaqäländirilir, müxtäliif variantlarda kombinasiya ediläräk, deşifrlänir, mänalandırılır.

Deyilän mänada tälqin üçün diqqätin istänilän vasıtä ilä «*tutulub saxlanılması*» metodu burada yararlıdır, mäs., adı çasdırıcı, tärpänmäz, särt baxışla, müxtäliif diqqätçälbədici predmetlərlä, äl-qol häräkätləri ilä, zahiri görkämdä edilän aşkar däyişikliklərlä vä s.

- Adı hipnoz mähz bu variantın növmüxtäliifliyidir. Burada ilk ävväl obyektin diqqätı hansısa bir parlaq predmetlä cälb edilir, «*tutulub saxlanılır*», lazımı säviyyä äldä olunduqdan sonra, verbal üsulla ona yatmaq barädä komanda diqtä edilir. Lakin bu klassik hipnozun metodudur. Färqli xalqların, färqli mäktäblərin hipnoz metodları da bir-birindän färqlänir. Belä ki, aktiv diqqätı «*zäbt etmäk*», «*tutub saxlamaq*» üçün burada hansısa bir parlaq cisimdän istifadä olunurdusa, báziläri bunu üçün ekstaz yaradan musiqidän, báziläri müxtäliif toxunmalardan vä s. istifadä edir. Lazımı komanda isä bunların aralığında müäyyän tilsim, ovsun kimi oxunur.

Deyilän mäqsäd üçün adı maraqlı söhbät özü dä kifayat qädär effektli vasitädir. Belä ki, burada äsas mäsälä – täräfdaşı aludä edib, onun bütün diqqätini näyinsä üzäridä cämlämäkdir ki, maraqlı söhbät dä bu funksiyani uğurla yerinä yetirä bilir (*hansi söhbätin täräfdaş üçün maraqlı olub, hansının maraqsız olduğunu necä tayin etmäk üsulları isä «Särbäst assosiasiya metodu» bölümündä [burada, säh. 31-dä] ätraflı izah edilib*).

- Adı söhbätdän tälqin alati kimi istifadä halında, ävvälçä, müxtäliif älamätlär, simptomlar äsasında diqqätini cälb edib, onu söhbätlä aludä etdiyinizi müäyyänlaşdırırsınız. Lazımı fikir bu mäqamda sözgälişi ortaya atılır vä täräfdaşın onu analiz edib, düşünüb rasionallaşdırmasına macal vermämäk üçün därhal da, diqqät ävvälki mäsälänin üzärinä qaytarılır, mövzu yayındırılır vä ya söhbät äsnasında äsas fikri «*sözarası*» çatdırıb, sonra analiz etmäsinä imkan vermäden diqqätin bir başqa mäsäläyä yönäldilir, mövzu däyişdirilir, araya «*söz qatılır*» vä s. Bununla da onun täräfdaş täräfindän çok tezliklä unudulmasına nail olunur. Lakin onun tähtälşüru isä bunu unutmur. İnfomasiya, faktik olaraq, obyektin hiss kanallarına düşdü vä onun hiss reseptörlerini qıcıqlandırıb. Şür özünün ätalätiyi ucbatından onun tähvilinä köklänmäyä macal tapması da (*yäni obyekt onu ätraflı analiz edib därk edä bilmäsä däj*, hissiyyat, faktik olaraq, ona reaksiya verdi. Bu anılıksı heç vaxt ızsız itib getmir. Ümumiyyätcä, isä, näimki bu, hättä hissiyyata ötäri dä olsa düşän istänilän signal heç vädä ızsız itib getmir vä här hansısa formadasa reaksiya doğurur. Belä ki, bütün deyil, yalnız bazi hiss edilänlär därk edilir vä hiss edilir, därk edilmäyän informasiyalarsa, itmäyib, birbaşa tähtälşür sferasına daxil olur, oradan äbädi olaraq färdin gäläcäk bütün fääliyyätin aktiv täsir göstərir. Adı halda tähtälşüra daxil olan signallar yolunda şüur adlı senzor, filtr, klapan yerläşdiyindän, adätän organizm ona edilän zärräli müdaxiläldärdän sigortalanmış olur. Bu halda isä, diqtä olunan ötäri komanda şüur «*senzorunun*» täftişinä märuz qalmadığından, organizmin instinct deyilän avtomatik mexanizmi onu «*täläb olunanadäk*” “*qrifi*” (*burada – ustənovkastı*) ilä “*dal qapi*”dan uzunmüddätli yaddaşa göndərir ki, şürun «*bos vaxtında*» analiz olunmaq üçün geri çağırılsın. Lakin elä burada da hämişälik olaraq ilisib qalır, çünkü o, deyilän prinsip üzrä lazımı qaydada verilbsä, elä sonradan da xatırlanmayıb, unudulasıdır. Bununla belä, bu unutma, yalnız mäntiqi tafakkürä aid mäsälädir, qeyri-mäntiqi tafakkürä, o cümlädän, tähtälşüra yox. Fäqät tähtälşür, uzunmüddätli yaddaşa düşmüs digär bütün signallar kimi onu da, şüur «*senzor*»undan keçib, ätraflı saf-cürük edilmiş infomasiya sırasında qäbul edäcäk vä sonrakı ämäliyyatlarında stereotip, «*ustənovka*», meyar, transfer vä s. kimi daim näzärä alacaq, qärarlarında onunla hesablaşacaq.

«*İnformasiyanın periferiyadan verilmäsi*» ilä aparılan tälqinin än ideal nümunäsi – «*25-ci kadr effekti*» hadisäsidir ki, onun barädä burada «*Härbi (fiziki) täzyiq*» bölümünü «*Psixotron silahlar*» hissäsindä *[bx: burada, säh. 93]* ätraflı danışılacaq. Bu halda obyektin aktiv diqqätı söhbätlä yox, hansısa bir filmin süjeti ilä müşgül edilir vä lazımı komanda bu filmin lentinin här 25 kadrindan birindä

yerləşdirilir. Nəticədə, filmin qayası, fabulası ilə aludə olan şür, bu anılıyä köklənə bilməsə də, iyirmibəşdəbir saniyä müddətində görünüb yox olan bu kadrdan gälən siqnallar faktik olaraq göz analizatorlarına düşüb, onu ani də olsa qıcıqlandırıldıqından, yuxarıda deyilən mexanizm fääliyyät göstərməyä başlayır.

Sadalananlardan savayı, deyilən «*İnformasiyanın periferiyadan verilməsi*» ilə aparılan tälqin» digər bir sıra yerlərdə də geniş tətbiq olunmaqdadır, mäs.:

- Müyyən edilib ki, sürücülər üçün yol kənarında hər beş-altı yüz metrdən bir bir-iki yol işarəsi qoymaqdansa, onları cəmləyib hər iki-üç km.-dən bir  $7\pm 2$  sayda (yəni 5-9 arası) yol işarəsi qoymaq onların sürücülər tərəfindən yadda saxlanılmasının effektini artırır. Belə ki, sürücü bunların hər birini şür süzgəcindən keçirib, üstündə düşünməyä macal tapmadan hamisini kompleks şäkildə fiksiya etdiyindən, qavrayışı da impulsiv säciyyä daşıyır və beyinə partlayış dalğası şäklində daşınır.
- Eksperimentlərdə (eksperiment: Norman Miller & others – 1976; MacLachlan & Siegel – 1980; Foulke & Sticht – 1969; həmçinin, Peng & others, 1993; Smith & Shaffer 1991) müyyən edilib ki, sürətli (yüksək templi) danışq daha inandırıcı təsir göstərir. Bu halın özü də «*İnformasiyanın periferiyadan verilməsi*» effekti ilə əlaqədardır. Belə ki, bu halda da obyekt informasiyanın məzmununu analiz etməyä macal tapmadan onu beyninə toplayır (131 säh. 315)
- «*İnformasiyanın periferiyadan verilməsi*» metodundan təhsil sistemində də istifadə etmək mümkündür. Belə ki, ibtidai təhsili härləri öyrətməkdən başlamaqdansa, bütövlükdə ayrı-ayrı sözləri öyrətməkdən başlamaq, hətta beşikdə olan uşaqa da kitab oxumağı öyrətməyä imkan verərdi. Bunun üçün, sadəcə olaraq, ayrı-ayrı sözlər aydın şriftlə və iri härlərlə böyük vərəqdə yazılır. Sonra hər gün bunlardan beş-altısı (daha dəqiq deyilsə,  $7\pm 2$ -si) sürətlə uşaqa göstərilir, gizlədirilir və hər dəfə də, hər birinin mənəsi izah edilir. Paradoksal da olsa... körpə ona cəmisi bir dəfə göstərilən bu sözlərin 70-80%-ini yadda saxlayır. Paradoksun həlli isə ondan ibarətdir ki, *ävvəla* – körpə bu sözləri, müxtəlif härf kombinasiyası kimi deyil, ayrıca obraz kimi qavrarıv və buna görə də, onun «analizi» ilə uşağın obrazlı təfakkürü məşğul olur və istənilən obrazlı informasiya kimi o, birbaşa olaraq onun uzunmüddətli yaddaşına düşür. Bunların ona ani göstərilib gizlədilməsi isə beynindəki regressiv prosesləri azaltmaq və hälə formallaşmamış şururunu stimullaşdıraraq bu yenilik ətrafında səfərbər etməmək məqsədindən irəli gəlirdi. Nəhayət, beşikdə olan uşağın belə şəylərə qabil olmasının absurdluğu onunla aradan qalxır ki, körpə uşağın öyrənmə qabiliyyəti, yaddaş imkanı böyükərindən qat-qat yüksəkdir və bu baxımdan, uşağın yaşınnın bu işdə az olması işin ziyana yox, *äksinə*, nə qädär az olsa bir o qädär çox xeyrinədir.

Deyilənlər, bu metodun müxtəlif tətbiq variantları olub, ümumi mexanizmi daha ätraflı açmaq məqsədilə təsvir olunurdu. Sadalananlardan əlavə, obyektin fikirlərinin dolaşdırılması (mäs., müxtəlif yalan məlumatlar, gözlənilməz häräktələr, mäntiqsizliklər və s. vasitəsilə), onun «seytnot» väziyyətinə salınması (mäs., qərar qəbulunda täləsdirilməsi yolu ilə), həmçinin onun çıxılmaz väziyyətə, ekstremal şəraitə salınması, dilemma qarşısında qoyulması, səhbətin onun zäif bildiyi mövzular üzrə aparılması və b. da, şüuru blokirovka etməyä, «dövrədən açmağa» imkan verən bu cür vasitələrdəndir;

### **8) Pilləli tälqin:**

Tälqinə imkan verən daha bir metod – lazımı komandanı subyektə bütövlükdə deyil müyyən porsiyalarla, hissə-hissə, tədriclə diqtə etməkdir (*əlavə olaraq bax: «Riskli fikirləri necə ifadə etməli?» bəhsində, sonuncu metoda. [burada, säh. 43].*)

Məqsədinizi birdən-birə kompleks variantda ortaya qoymaqla, tərəfdəsi hürkündüb, onu qətiyyətlə müdafiyyə köklədiyi və müqavimətə vadar etdiyi halda, *äksinə*, pillə-pillə irəliləmək, tərəfdəsha adaptasiya üçün möhlət verir və onun «ustanovka»larını, stereotiplərini addim-addim qırır. Kiçicik güzəştələri özü üçün qeyri-mäqbul hesab etməyən tərəfdəş, hansısa situasiyada ona razılışa bilir. Lakin bu xırda addım, bütövlükdə onun özünə baxışını, münasibətini dəyişir. İndi o, özünü hansısa qährəmanlıqlara və ya äclaflıqlara qabil bir şəxs kimi görür. Bu məcburiyyətdən *ävvəlsə*, hämin şəxs heç cür özünü bu rolda təsəvvür edə bilməzdi. İndi artıq, onun şüuru bu rolu “häzm edə” bildi və bundan sonra diqtə bu tipli addımlar daha onun üçün «psixoloji baryer» oyatmayacaq. Lakin indi siz ona analogi təklif verməyäcəksiniz. Xeyr. Yenilik müyyən inkubasiya mərhələsi keçib, onun düşüncələrində müyyən «ustanovka»lar, stereotiplər şäklində kristallaşdıqdan sonra, qayadan daha bir qəlpə də qoparırsınız. “Yara”nın yeri “sağaldıqdan” sonra yenə də və s. Ta ki, məqsəd äldə olunana qädär.

- Koreya müharibəsi dövründə bir çox amerikan äsgərləri Çinin äsir düşərgələrinə düşdülər. Müharibədən sonra isə bir amerikan qəzetinin təbirincə deyilsə, «bütün amerikan äsgərlərinin demək olar ki, hamisının äsirlidə olduqları müddətdə, bu və ya diqtə formada ABŞ əleyhinə fääliyyät göstərdikləri, qayıtdıqdan sonra da kommunist ideyalarına sadıq qalıb, ABŞ üçün häqiqi təhlükə törətdikləri» mälum oldu. Dünən qädär qatı vätənpərvər olan bu äsgərlərin qısa müddət ärzində bu dərəcədə dəyişilib, qatı kommunistə çevrilməsi dərhal hansısa Şərq cadugərliyi, mistika ilə əlaqələndirilməyä başlandı. Lakin müyyən müddətdən sonra problemə psixoloqların qarışması ilə mäsələnin qaranlıq tərəfləri yavaş-yavaş aydınlaşdı. Sən demə, Çin tərəfi onlar üzərində aşağıdakı psixoloji əməliyyati aparıbmış: *İlkin mərhələdə* subordinasiya və yayındırıcı təsirlərin neqativ effektini azaltmaq üçün, äsirlər arasından ilk olaraq zabitlər və xüsusi aktivlər seçilib, diqtə qalanlarından täcirid edilir, *İkinci mərhələdə* – yerdə qalan äsgərlər arasında müxtəlif formalı amerikanpərəst (*cinpärəst yox, amerikanpärəst!*) mövzulu ocerklär, müsahibələr üzrə müsabiqələr, istedad yarışları və s. təşkil edilir. Priz isə bir neçə formadan ibarət olur: cüzi ärzaqdan tutmuş, müsabiqə və onun müəllifi baradə radioda xoş söz deyilməsinə, qalib əsərin radioda səsləndirilməsinə, diqtə äsir düşərgələrinin hamisiniñ divar qəzetlərində çap edilməsinə və s. qädär. Amerikanlar bu işə hävəslə girişirlər, çünki burada özləri, öz vätənləri üçün elə bir ziyanlı heç nə görmürlər, *äksinə*, bunu özlərinin vätənpərvərlik ruhunu ifadə üçün bir şans kimi qəbul edirlər. Lakin müsabiqələrin hamisiniñ äsas şartlərindən biri də o olur ki, ocerklär, qəzet və ya radio üçün olan materiallar və s.

«obyektiv» olmalıdır, yanı bunlarda ABŞ, onun siyaseti, addımları və s. nə qädär təriflənsə dä, formallıq xatirinə dä olsa, bunların «müyyən qüsurlardan xali olmadığı», «ABŞ cəmiyyətinin hälə mükəmməlliyyin son pilləsində olmadığı» və s. kimi ümumi frazalardan ibarət etiraflar da edilsin. Äsirlər üçün bu, cüzi mäsələ idi, çünki burada elə bir təhlükəli məqam yox idi və deyilən təriflərlə müqayisədə bunlar heç nədir. Üstəlik dä ki, heç bir dövlətin, quruluşun ideal olmadığı məlum faktdır və burada onun etiraf olunmasının formallıqdan irəli gäldiyini dä düşərgədäkilərin hamısı yaxşı bilirdilər. ABŞ baradə uzun-uzadı standart təriflərini, hamının häm dä cüzi tənqidlərlə yekunlaşdırması, getdikcə adat halını alıb, hamı tərəfindən norma kimi qəbul edildikdən sonra, getdikcə təklif edilməyə başlandı ki, äsgərlər «ABŞ qüsurlardan da xali deyil» və yaxud «ABŞ rähbərləri dä, hamı kimi, heç dä ideal deyillər» tipli fikirlərinə bir qädär aydınlıq gətirsinlər, getdikcə bu da düşüncələrdə özünə yer tutduqdan sonra, təklif edilməyə başlandı ki, ABŞ cəmiyyətində, ABŞ siyasetində, ABŞ rähbərliyində və s. hamının durub-oturub təkrarladığı, o cümlədən, onun özünün dä dediyi hämin o, qüsurlardan, problemlərdən bir neçəsini sadalasın. Paralel olaraq bu mühəribədə uşaqların, körpələrin, xəstələrin, qocaların, qadınların və s. təsadüfdən və ya qəsdən öldürülməsinə münasibət bildirməsi təklif olundu. Daha sonra kommunizmin, Çinin xeyrinə formal da olsa «bir iki xoş söz» işlədən ocerklär, məqalələr, müsahibələr və s. qiymətləndirilməyə başlandı və s. Bir sözlə, belə-belə, getdikcə hamı antiamerikan və prokommunist ruhunda düşünməyə stimullaşdırıldı. Bir-birini təkrarlayan, bayağı amerikanpərəst çıxışlar fonunda, rəngarəng və konkret arqumentli, ciddi analiz formasında olan antiamerikanpərəst və prokommunist məzmunlu çıxışlar norma halını aldı. Üstəlik dä, bu məqamlar onların beyninə öz yoldaşlarının, hämvätənlərinin dili ilə yeridildiyindən, faktik olaraq, etiraza da yer qalmırı. Belə-belə, onlar bu mühəribənin kökünü käsmək üçün nə etmək lazımlı olması baradə müsabiqələrə, daha sonra äməkdaşlıqlara və s. cəlb olundular ki, nəticədə ABŞ-ı qorxuya salmış, tilsim kimi yozulan hämin o hal meydana çıxdı. Hansı ki, Çin ideoloqları çox səbrələ amerikanların bu cür ideoloji dezorientasiyası ilə məşgül olmayıb, elə ilk ävvəldən onlara äməkdaşlıq təklifi versəydi, bunun nə cür nifrət dolu müqavimət reaksiyası doğuracağımı təsəvvürə gätmərk çətin deyil. Deyilən metodla aldə edilən effekt isə sonradan äsirlikdən qayıdan bir amerikan zabitinin öz xatirələrində yazdığı aşağıdakı fikirlər aydın xarakterizə edir: «Biz o məharətdə və o häcmdə rəqib təlibatı məruz qalmışdıq ki, bütövlükdə nəyin rəqib təlibatı, nəyin bizim öz fərdi qavrayışımız olduğunu tezliklə bizi lərdən çıxumuz ayırd etməkdə çətinlik çəkirdik. Artıq biz son damla qanımıza qädär vuruşmağa və vətən uğrunda ölməyə razı deyildik» (Yeri gəlmişkən, ayrı-ayrı xarici təşkilatların bu gün azərbaycanlı gənclər, tələbələr, aspirantlar, alimlər və s. arasında tez-tez keçirdikləri müxtəlif «istedad müsabiqələrinin», konfransların, mövzu yarışmalarının və s. arxasında belə bir maraq dayanmır ki?);

- Tələbatı pillə-pillə artırmaqla 1971-ci ildə Malta'nın baş naziri İngiltərədən ähəmiyyətli güzəşt aldə etməyə müvəffəq olmuşdu. Hava və su bazalarının dəyəri ilə bağlı danışqlarda hər növbəti razılışmadan sonra Malta'nın baş naziri «cüzi bir problemin dä qaldığını» bildirib, növbəti şartını irəli sürdü. Aldə olunan irəlliyişi, belə xirdəçiliqlərin səbəbindən pozmamaq xatirinə isə Ingiltərə tərəfi xah-naxah güzəştə getməyə məcbur olurdu. Nəhayət, yekunda məlum olur ki, belə xırda-xırda güzəşticiklər ümumi hesabda qabaqcadan verilən nəqd 10 milyonlarla funt sterlinq, tərsənə işçilərinin məşğulluğuna qarantiya, kontraktın äbədiliyinə baza yaratmaq və s. kimi mäsələlərdən ibarətdir, hansı ki, bunların hamısının qabaqcadan birdəfəliyə ortaya qoyulması Ingiltərə tərəfini qorxudub danışqlardan çəkindirərdi. Qram-qram artırılan tələb isə ümumi itkini názərdə böyütməyib, şərtin tədrici qəbulunu asanlaşdırırı.
- Bugünkü gündə bir başqa dövlətinə yayılmış olan xarici radiostansiyaların çoxu bu fənddən aktiv istifadə edir. Belə ki, hansısa cəmiyyətdə intişar tapması məsləhət bilinən bir fikir, hämin cəmiyyətin (*dövlətin*) özünün ayrı-ayrı mətbu orqanlarını izləməklə onlardan axtarılır-tapılır, seçilər xüsusi koloritlə verilişlərdə səsləndirilir və müällifin «siyasi eridisiyəsi», «yüksək savadı», yazının, fikrin dərin məzmunu əlahiddə vurgulandırılır. Təbii ki, xarici «ekspertlərin» bu cür «räyini» almaq, bununla öz redaksiyasında, jurnalist hämkarları və dost-tanışları, qohumları arasında xüsusi status qazanmaq, onların yanında öz savadlılığını intellektual yetkinliyini təsdiqləmək və s. naminə bir başqa müxbirlər dä, başqa problemləri bir tərəfə tullayıb, kütləvi şəkildə bu mövzuya girişirlər ki, bununla da cəmiyyətin beyni yer-yerdən bu fikirlə doldurulur, düşüncəsi hər cür yolxdurulur.
- Mähz hämin səbəbdən, bəzi adamlar vəzifəsi artanda dostlarını dəyişir, var-dövləti artanda arvadını. Çünki artıq onun özü barəsində təsəvvürü ävvəlkindən kəskin fərqlənmiş olur.

Və s...



Kafi äsaslılıq – hälə fikrin avtomatik olaraq inandırıcı olması demək deyil. İnandırıcılıq – böyük äksər hallarda, təsir obyektinin «ustanovka»larından, inamlarından, maraqlarından, tələbatlarından, onun düşüncə tərzindən, milli psixologiyasının xüsusiyyətlərindən və s. asılı olan bir prosesdir və bunları názərə almadan kiməsə nəyisə qəbul etdirmək qeyri-mümkündür.



#### *IV.2.2. İNANDIRMA, ALDATMA VƏ DEZINFORMASIYA METODLARI*

«Dil insana öz fikirlərini gizlədə bilmək üçün verilib»  
Taleyran.

Ätraf dünya baradə olan informasiyalar gerçekliyin elementlərinin şüalandırıldığı və ya onlardan äks olunan coxsayılı distant və dağınıq siqnallar vasitəsilə insanın periferik sinir ucluqlarına yetişir və orada sinir

impulslarına transformasiya olunaraq, sinir lifləri vasitəsilə baş-beyin märkəzlərinə näql olunur. Baş-beyinin siqnal deşifrəsi ilə məşğul olan märkəzləri hämin bu dağıniq və rabitəsiz impulsları holografik prinsip üzrə sinxronlaşdıraraq, onlardan ätraf dünyanın, onda baş verən hadisələrin, onda özünün yerinin və s. dinamik və daim dəyişən neyron obrazını, surətini, modelini, şäklini konstruksiya etdirir.

Proyeksiyanın belə fövqalmüräkkəb mexanizmi beyində gerçəkliyin mümkün rasional<sup>6</sup> sxemini yaratmağa imkan versə də o, çoxsaylı xətalardan da azad deyil. Belə ki, deyilən inikas reprezentativ yox, rekonstruktiv xarakter daşıduğundan dərk edən subyektin təfakkür tezarusundan da bilavasitə asılı olmur. Başqa sözlə, gerçəkliyin insan ağlındakı surəti onun hissələrindəki surəti ilə izotrop yox, amorf säviyyədə üst-üstə düşür ki, bu səbəbdən də, insan üçün bütün hallarda mahiyyətlə təzahür arasında qeyri-adekvatlığın mövcud olması, gerçəkliyin abədi olaraq insan üçün noumen olaraq qalması qaçılmasız olur.

Proyeksiyanın deyilən variantında xətaları, äsasən aşağıdakı aktlarda meydana çıxır:

**1) Obyektin siqnalda sıfrälənməsi aktında:**

Obyekt bütövlükdə və ya onun müəyyən hissəsi özündən heç bir siqnal şüalandırmaya, həmçinin üzərinə düşən şüa növlərindən heç birini äks elətdirməyə və ya hamısını uda bilər (*mäs.*, «*qara däliliklər*», «*neytrino*» *zərrəciyi və şəffaf cisimlər kimi*);

**2) Signalın xarakterindən doğan xətalalar:**

— İxtiyari növlü siqnalın zaman, məkan, sürət və spektr cähətdən məhdud olması səbəbindən, yəni istənilən informasiyanın, siqnal halında, konkret vaxt limiti ärzində mövcud ola bilməsi, konkret radiusda daşına bilməsi, ätalətli olub həddəfə ani yetişə bilməməsi və lazım olan vaxtda, lazım olan obyekti aşkarlamaq üçün, lazımi siqnal növünün här vaxt tapılmaması və s. səbəbindən törənən xətalalar;

— Siqnalların öz yayılma müddətində ätraf mühitlə, o cümlədən, sahələr, cisimlər və digər siqnallarla qarşılıqlı (*korrelyativ*) rabitədə, təsirdə olması və deməli, transformasiyaya uğraması səbəbindən yaranan xətalalar;

— İxtiyari siqnalın (*o cümlədən, amplituda porsiyaları ilə dəşinan dalğaların da*) diskret säciyyə daşımاسından yaranan xətalalar.

— Fərqli xarakter və spektrli siqnalların asinxronluğunuñ fiksiya zamanı doğurduğu dissonans xətaları;

— Nisbi hərəkətin istənilən siqnalda regressiv təsir göstərməsi səbəbindən, fərqli sistemlərdə meydana çıxan *relyativistik* parametr xətaları;

— Rabitə üçün yeganə mümkün kanal olan siqnal şüalandırmağın və ya inikas etdirməyin obyektin özünə enerji itkisi hesabına başa gəldiyindən, ortaya çıxan *kvantomexanik* koordinat-impuls xətaları və s.;

**3) Mühitin xüsusiyyətindən doğan xətalalar:**

Mühit siqnalları:

— Sındırı bilər (*äsasən mühit qeyri-bircinsli olduğu halda. Bu zaman müxtəlif anomal effektlər, mäs., optika üçün – ildim, sərab, göy qurşağı, refraksiya, aberrasiya və s. meydana çıxa bilər*);

— İnikas etdirə bilər (*hansında ki, bir sira «güzgü effektləri», mäs., äks-səda, atmosferin zond effekti və b. meydana çıxa bilər*);

**4) Hissiyatın xüsusiyyətindən doğan xətalalar:**

— İnsan ätraf dünya ilə beş äsas və iyirmiyə yaxın köməkçi hiss kanalları vasitəsilə rabitə saxlayırsa da, bu hälə ätraf dünyanın bütün növ siqnallarını hiss etmək, qəbul etmək üçün kafi deyil, mäs., qaranlıq vaxtı insanın ätraf dünya ilə vizual kanal (*yəni görmə*) vasitəsilə rabitəsi blokirovkaların;

— Bu beş äsas və iyirmiyə yaxın köməkçi hiss kanallarının özü də konkret diapazon hədudunda fəaliyyət göstərib, profilinə uyğun siqnalların bu diapazondan kənar spektrlərinə reaksiya verə bilmir: mäs., quşlar – ultrabənövşəyi, ilanlar – infraqırmızı işığı, yapalaq – ultrasəsi və s. duya bildiyi halda, insan üçün bunlar abədi olaraq transensor olaraq qalır (*insan mähz bu səbəbdən, özünün hiss diapazonunu artırmaq üçün köməkçi priborları icad edib*).

**5) İdrak desifatorunun xüsusiyyətlərindən doğan xətalalar:**

— Baş-beyinin siqnal deşifrəsi ilə məşğul olan märkəzləri hämin bu, dağıniq və rabitəsiz empirik materialları, impulsları holografik prinsip üzrə sinxronlaşdıraraq, onlardan ätraf dünyanın, onda baş verən hadisələrin, onda özünün yerinin və s. dinamik və daim dəyişən neyron obrazını, surətini, modelini, şäklini konstruksiya etdirir;

— Təfakkürün fəaliyyətinə, bundan əlavə, eyni zamanda, genetik informasiyalar və toplanmış täcrübələr də təsir göstərir ki, bütün bunların nəticəsində, här käs özünün həyata fərdi baxışını, individual münasibətini formalasdırır və här käs unikal, bənzərsiz bir dünyaya çevirilir;

Təsadüfi deyil ki, Platon hayatı – ağızbağlı bir mağaraya, insanlarısa – onun içərisinə salınmış mähbuslara bənzədib bildirirdi ki, necə ki, hämin mähbuslar bayırdakı hadisələr barədə dar däliliklərdən düşən kölgələri uzlaşdırmaqla nəticə çıxarırlar, eləcə də, insan, nähəng dünya barədə öz dar hissiyyat və ağıl pəncərəsindən ala bildiyi dağıniq siqnallar äsasında oriyentasiya müəyyənləşdirməyə cəhd edir – hansı ki, här an bu pəncərədən kənarda insan üçün abədi qaranlıq qalan nə qədər faktlar və hadisələr yaranıb, itir.

Eynilə mähz hämin bu səbəblərdən, empiriokratizm və ona yaxın olan fälsəfi cərāyanlar elm tarixində metametod säviyyəsinə qalxa bilmədilər.



#### **IV.2.2.1. NÜMAYİŞ MANİPULASIYALARI**

**Yalan** – qarşılıqlı qavrama zamanı tərəflərdən biri digərinin məntiqi analiz qabiliyyətini zəiflətmək,

sarsıtmak və ya azdırmaq məqsədilə istifadə etdiyi ünsiyyət fəndidir. Yalan – əsasən gerçəkliyin gizlədilməsi, təhrifi və ya yarımcıq təqdimi kimi formalarından ibarət olub, insanların öz maraqlarını tämin etdirmək və ya qorumaq məqsədi ilə istifadə etdikləri bir növ xüsusi “intellektual virus”dur ki, bunun nəticəsində qarşı tərəfin fikir apparatı dolaşır. Psixi sindrom kimi, täsir qüvvəsi – qarşı tərəfin “intellektual immun qabiliyyəti”nin zəiflik dəräcəsindən (*müzakirə olunan məsələdə məlumatının azlığından, məntiqi təfakkürünün zəif inkişafından və s.*) birbaşa asılıdır.

Ävvälki bölmədə sadalananlar insanın ätraf dünyası obyektiv görməsinə və deməli, hayatı labirintində oriyentasiya müayyənləşdirməsinə mane olan real fiziki faktorlar kompleksi idi. Canlılar aləmi bu mozaikanı məqsədli təşkil edilmiş daha yüzlərlə manipulyasiya fəndləri ilə zənginləşdirir ki, ümumi olaraq bu cəmi saxtakarlıq variantlarını insanın hiss kanallarının növləri üzrə qruplaşdıraraq, aşağıdakı kimi təsnif etmək mümkündür:

■ **Vizual yalan (vizual dezinformasiya):** Saxta görüntülər vasitəsilə mahiyyətin təhrifi üsuludur. Tipik nümunəsi buqäləmun (*xameleon*) dur ki, onun vasitəsilə təbiət bir başqa nümayändələrini aldadır. Ümumi olaraq isə bu kateqoriyadan olan saxtakarlıq hallarına **nümunə** ola bilər:

- Işığın və ya mühitin xassələrindən doğan hər cür optik anomaliyalar, məs., atmosferin linza və prizma effektlərinin nəticəsi olan ilgim, sərab, göy qurşağı və b. kimi;
- Simulyasiyalar: mimika, jest, poza və maneralarla edilən manipulyasiyalar, o cümlədən, məs., siyasetçilərin hansı vəziyyətə düşürlə-düşsünlər, yenə də özlərinin daim üzügülər, məğrur və arxayı göstərmələri və s.;
- Sosial maskalar: Parik və kosmetika (*makijaj*); protezlər (*şikəstliyi maskalamaq funksiyasında*); kosmetik müalicə; kosmetik bärpa və təmir; aşşaları qızıl, xayud gümüş suyuna çäkmə; maska taxma; moda; foto və video-montajlar; pardaxlama; rəngləmə; maketlər (*modellər*); manekenlər; və s.;
- Xättin, imzanan möhür-ştampin saxtalasdırılması;
- Kaleydoskop illüziyaları; holografiya illüziyaları; müxtəlif psixoloji (*vizual*) illüziyalar və s.;

f) **Hərbi** sferada vizual yalandan hərbi qüvvənin, silah və sursat anbarlarının, kommunikasiya və enerji bloklarının, rezidensiyaların və digər strateji əhəmiyyətli obyektlərin yerini, sayını, formasını, əlamətini və s. rəqibdən gizli saxlamaq, onun bu sahədə oriyentasiyasını azdırmaq və s. məqsədləri üçün istifadə olunur. Məs., hərbi texnikanın, digər bir sıra obyektlərin yerini gizli saxlamaq üçün meşə və ya çəmənlilikdə onun üstünə ağaç budaqları və yarpaq formalı xüsusi hərbi tor örtülürlər; Səngərin, dislokasiya yerinin, canlı qüvvənin yerinin və b. gizli saxlamaq üçün buralarda gündüzlər tüstü, gecələrsə işq verə biləcək aksiyalar qadağan edilir (*məs., siqaret yandırmaq və çäkmək kimi adı aksiyalar*); Rəqibin názərləri müxtəlif maketlərlə aldadılır (*məs., Körfəz müharibəsi zamanı Səddam Hüseyn bu cür yalançı hərbi baza maketləri ilə müttəfiq qüvvələrini çəsdirib, bölgəyə yiğdiqları qüvvələrinin böyük bir qismini hərbi baza hesab etdikləri bu yalançı maketlərin dağılımasına sərf etdikləri yaxın tarixdən məlumdur – hansının ki, nəticəsində müharibədən dərhal sonra ABŞ MKİ-nin rəhbəri vəzifəsindən azad edildi*); ekstremal situasiyalarda texnika və canlı qüvvəni, digər zəruri obyekti təqibdən yayındırmaq üçün tüstüburaşan şəskalardan istifadə edilir; Güc nümayışı məqsədinə xidmət edən müxtəlif aksiyalar həyata keçirilir (*məs., hərbi parad və sərhəd yaxınlığında təlim keçmə kimi*); Texnika görüntüsü imitasiya etdirilir (*məs., haradasa böyük bir qüvvə toplandığı təsəvvürü yaratmaq üçün orada rəqib cəbhəsindən yaxşı müşahidə edilən hündür bir keçiddən gecə vaxtı eyni bir avtomobili işqları yanılı vəziyyətdə 50-100 dəfə fırladıb keçirmək və ya bu cür yerdə məftildən asılmış iki avtomobil farasını vaxtaşırı akkumlyatora qoşub-açmaqla bu əraziyə böyük bir avtomobil, texnika karvanı gəldiyi qānaati yaradılır*) və s. (*Müharibədə psixoloji metodların konkret tətbiqi ilə əlaqədar əlavə olaraq bax: burada, səhifə 53, 62, 64, 71, 71, 78-79, 118, 127 və s.-ə*)

■ **Vokal (audio) yalan (vokal dezinformasiya):** Səslərin saxtalasdırılması yolu ilə oriyentasiyanın azdırılması halıdır. Əsasən aşağıdakı variantları fərqləndirilə bilər:

- Səsin və mühitin xassələrindən doğan saxtalıqlar: məs., äks-säda, «Doppler effekti» (*nisbi hərəkətin səs tezliyinə təsir etməsi*) və s.;
- Avtomat və tapançaların lüləsinə, avtomobilərin tüstüburaşanlarına onların səsini batırmaq üçün bağlanan xüsusi «səsboğucular»; nähəng konsert zallarının divarlarına xüsusi səs effekti yaratmaq, mahnıların səslənmə keyfiyyətini artırmaq üçün vurulan xüsusi membranlar; ruporlar; audio maqnitofonlar; müxtəlif musiqi alətləri və b. bu kateqoriyadandır;
- Müxtəlif səslərin täqlid və ya improvizasi; kimin səsi iləsə kiməsə nəyişə çatdırmaq; müxtəlif nitq çalarları (*paravə ekstra-lingvistik elementlər, intonasiya və s.*) ilə edilən simulyasiya və dissimulyasiyalar (*məs., siyasetçilərin öz səsinə hämişə ötkäm və tämkin çaları verməsi*); və s.;

d) **Hərbi** sferada bundan rəqibin oriyentasiyasını azdırmaq məqsədilə istifadə olunur. O cümlədən, məs., öz qoşunlarının häqiqi dislokasiya yerini maskalamaq, onların bir başqa istiqamətdə yerləşdirildiyini imitasiya etdirmək, burada müdafiənin güclü olduğu təsəvvürü yaratmaq və s. üçün – düşmən cəbhəsinə yaxın ayrı-ayrı bölgələrdə səsgücləndiricilər vasitəsilə maqnitofon lentinə yazılmış texnika səsi yayılır; düşmən cəbhəsində mühəsirə təsəvvürü, panika vəziyyəti yaratmaq üçün – güclü atışma səsi yazılmış eyni mexanizm düşmən arxasına atılır; yeni növü silaha maliklik təsəvvürü yaratmaq üçün – əcaib səsləri qurğulardan istifadə edilir (*Nümunə üçün, məs., yəqin çox az adam bilir ki, məşhur «Katyušanın» hämin o tükrüpədici səsi onun mühərrikinin yox, üzərinə vahimə törətmək məqsədilə əlavə edilmiş xüsusi sirenanın səsi idi. Bundan əlavə, Qarabağ müharibəsinin ilk illərində Sovet Hakimiyətinin göstərişi ilə azərbaycanlılardan, hättə adı ov tütənginin də yiğildiği dövrlərdə, əliyalın yerli kənd əhalisi ermənilərdən aşağıdakı mexanizmlə qurğu vasitəsilə müdafiə olunurmuş: adı traktor və ya avtomobil mühərrikini söküb silindrinin qapaq və çarxqolu-sürgüqolu mexanizmini çıxarır, silindrə barıt və kükürd doldurub porşeni öz yerinə salaraq gözləyirmişlər. Ermənilərin hücumu zamanı bunlar bir-bir yandırıldıqca porşenin sürətlə silindirdən çıxıb havaya uçması, əcaib səs yaradırmış ki, bu da ermənilərdə azərbaycanlıların ağır artilleriyaya malikliyi təsəvvürü oyadıb, onların azıñlığının qarşısını az da olsa ala bilmmiş*) və s. (*Müharibədə psixoloji metodların konkret tətbiqi ilə əlaqədar əlavə olaraq bax: burada, səhifə Error! Bookmark not defined., 62, 64, 71, 71, 78-79, 118, 127*

- **Aromat manipulyasiyaları (aromat dezinformasiyaları):** Ätir manipulyasiyaları ilä oriyentasiyanın azdırılması fändläridir. İnsan hayatından iyibilmä digär bir sıra canlılarla (*mäs., kápänäklär, itlär vä s.-lä*) müqayisädä o qädär dä aparıcı mövqedä olmasa da, här halda, insanlar bir-biri ilä, bir-birinin davranışını vä düşüncəsi ilä mähz bu kanalla da, az da olsa, çoxdan bəri manipulyasiyalar aparırlar – parfümeriya, qida aromatizatorları vä b. bu mäqsädin mähsullarındandır. Äväzindä isä insanlar, iyibilmä hissiyyati dominant olan heyvanları bu xätlä aldatmağın çoxsayı variantlarını axtarırıb tapıblar. Bunun tipik nümunəsi müxtälim tälälärdir ki, burada insanlar ät, yağ vä s. ätri yayan predmetlär qoymaqla häşäratları, quş vä heyvanları cälb edib älä keçirir vä ya mähv edirlär (*Nümunä üçün, mäs., häşäratlar üçün tavandan vä ya digär yerlərdən asılan iyi şirə-yapışqanlar yäqin çoxlarına mälumdur. Siçanlar üçün, bu baxımdan, günäbaxan yağınnın ätri xüsusi cälbedici vasitə kimi istifadä olunur vä s.*).

Härbi xidmätdä käşfiyyata vä ya äsirlikdä qurtulmağa kömäk edän instruktajlardan biri dä belädir: Käşfiyyatçının vä ya äsirlikdä qaçanın hämin anda än böyük düşmäni känd itläri vä ya xüsusi tâlim keçən axtarış itläridir, çünkü onlar ätraf dünyada oriyentasiyani säsä vä ya görünmäyä görə deyil, mähz iyibilmäyä görə müayyənləşdirildiyindən, onlardan barmağının ucunda gäzmäk vä ya qaranlığı qisılmaqla, yaxud görkämimin däyişmäklä dä qurtulmaq mümkün deyil. Onların názärindən yayınmaq üçün öz ätrini, hatta mümkündürsä, bütövlük dä öz insan ätrini däyişmäk lazımdır. İnstuktajdaj öz paltarı bütövlük dä mal-qoyun peyniliyində bulasdırmaq tövsiyyä olunur (*nä qädär qeyri-estetik olsa da*) – här halda, belä väziyyätdä ölmäyib sağ qalmaq istäyänlər üçün;

- **Dequstral yalan (dequstral dezinformasiyalar):** Dad manipulyasiyaları ilä oriyentasiyanın azdırılması halidir. Dadbilmä hissiyyati insanın hayatından görmä vä eşitmä säviyyəsindä böyük ähämiyyät käsib etmäsä dä, här halda, orqanızmin ehtiyac hiss etdiyi, vitamindr, zülərlər, turşular vä s.-lä zängin olan täamları tapmaq, yaxud orqanızm üçün ziyanlı, zähərli vä s. täamları färqländirä bilmäk üçün bu kanal ähämiyyätli oriyentirdir. Lakin eyni zamanda, aldadılmasi asan olan oriyentirdir: Mäs., adatān tibbdä acı häblərə qarşı dad reaksiyasını neytrallaşdırmaq üçün onların şirin tábäqälərlə örtülməsi; kimisä märgümüşlə (*arsen vä ya müşyakla*) zähərləyärkən bunun sarımsaqla yeyilən tääma qarışdırıllaraq ona verilməsi (*märgümüş sarımsaqla eyni dad verir*) vä b. bu qäbildändir;

- **Digär tipli yalanlar (dezinformasiyalar):** Bunlar 5 äsas hiss orqanları vasitəsilə aparılan müşahidä ilä älaqädar süni vä ya tábii olaraq baş verən manipulyasiya halları idı. Bundan älavə, 20-yä yaxın kömäkçi hiss orqanları ilä älaqädar da belə halların tábii vä ya süni şäkildə baş verməsinə nümunälər çoxsaylıdır.

Bura qädär sadalananlar insanın ätraf dünyadan aldığı, yanı idrakaqädärki siqnalların saxtalığından doğan manipulyasiya halları idı. Bu siqnalların ikinci mährälä saxtalaşması – onların hiss dilindən mäntiq dilinä «tärcümä» olduğu aktda baş verir, yanı idrak deşifratorunun öz xüsusiyyätlerindən törayırlar.



#### **IV.2.2.2. TÄSVİR MANIPULASIYALARI**

Yuxarıda sadalananlar spektr aspektindən yalanın mümkün bütün formaları idı. İndi isä onun metodları, yanı süni induksiya qaydaları baradä.

Yuxarıda sadalananlar insanların ätraf dünyadan aldığı siqnalların tährif olunmasından yaranan müxtälim manipulyasiya formaları idı. İnsanın ätraf dünyadan siqnal almaq qabiliyyəti bunca geniş diapazonu ähatə edirsə dä, onun ätrafa siqnal şüalandırma bilmäk qabiliyyəti cämisi iki kanalla mähdüdüləşir: nitq vä davranış kanalları ilä. Bu da özlüyündə, insanların ätraf dünya ilä manipulyasiya apara bilmäk imkanını da bu iki çärçivä ilä mähdüdüləşdirir. Başqa sözlə, sosial yalanın cämisi iki forması ola bilir – verbal yalan vä davranış yalanları (*haşıyä kimi qeyd edäk ki, definitiv aspektən, biheviorizmin ardınca müasir psixologiya, nitqi dä davranışın bir növü kimi qäbul edir. Hämçinin, struktur qrammatikanın ardınca linqvistikä, nitq vä dil arasında färq qoyur*):

- **Verbal yalanlar (dezinformasiyalar):** Sözlər (*hökmlär*) vasitəsilə tärəf-müqabilin oriyentasiyasını azdırmaq fändläri, manipulyasiyalarıdır. Birbaşa olaraq ikinci siqnal sistemi vasitəsilə täsir göstərir. Başlıca kriteriyası mäntiqdir. İstər danışq vä istärsä dä yazı formasında insanların bir-birini aldatmasının bütün formaları bu kateqoriyaya aiddir;
- **Davranış yalanları (dezinformasiyalar):** Häqiqi räyin, fikrin, mahiyyətin, ähvalin, qabiliyyətin vä s. qeyri-adekvat davranışlarla maskalandırılması fändläridir. İnteraktiv mänada, qeyri-verbal kommunikasiya vasitəsidir.

İnsanların özlərini, öz davranışın vä maneralarını (*o cümlädän, danişq maneralarını*), situasiyaya, sosial normalara vä ya müsahibin zövqünä, baxışına, istäyinä uyğunlaşdıraraq həräkät etməsi, müxtälim mäqsädlərin realizasi üçün istifadä olunan manevr həräkətləri (*o cümlädän, hərbi taktikalar, şahmat kombinasiyaları, Şərq älbüyaxa döyüş ustalarının diqqətyayındırıcı äl-qol həräkətləri vä s.*), müxtälim simvolik jestlər, simulyasiyalar, täqlid vä yamsılamalar, illüzionistlərin müxtälim tryukları (*fokusları*), davranış imitasiyaları, diplomatik aksiyalar, Ostap Bender fändläri, şou mäqsädli skandallar vä b. bu kateqoriyanın tipik nümunäləridir.

- Bəzi gənc oğlanların öz sevgililərini küçənin tüninäcən avtobusla gätirib, qızın qonşularının gözündən pərdə asmaq üçün, oradan o yana bir dayanacaqlıq yolu taksi ilä aparır örürməsi; bəzi qızların özlərini häyätdä (*yol qıraqında, bulaq başında, çayın kənarında vä s.*) duran oğlanlara göstərmək üçün ehtiyac olmadan gün uzunu häyätdən (*kranandan, kährzdän, bulaqdan, çaydan vä s.*) su daşıyıb, gätirdiklərini dä binanın arxasında (*ağacların arasında, häyätdä vä s.*) harasa boşaldaraq yenidän qayitmalrı; bəzi falçıların qäbula gälənləri növbəyə yazdıraraq, sonra burada qeyd olunan koordinatlarına äsasən onlar baradä ätraflı mälumat toplatdırıb, qäbul günü öz «bilicilikləri» ilä onları väcdə gätmäləri; bəzi «super-market» rähbərlərinin alıcıları än defisit malların reklamı ilä cälb edib, onların evä üzüqara

qayıtmamaq üçün nə isə alacaqlarına arxayın olaraq, «hämin mal elä bu gün sähär qurtardı» deyäräk, gälänlärä digär mallarını sırmaları və b. bu qäbildän olan manipulyasiyalardandır.

#### Hämçinin, bu kateqoriyadan müşahidə etdiyimiz daha bir hal:

- Novruz bayramında boyanmış yumurta döyüsdürən və möglub olan uşaqlardan birisi, hamıya qalib gälän digärinin yumurtasını älə keçirmək üçün izläyib onun bu yumurtanı älindän yerə qoyacağı möqamı gözləyir. Gündorta vaxtı häqiqätən dä, hämin uşaq üst paltarı ilə birlikdə bu yumurtasını da divarın üstünə qoyub, hamı ilə birlikdə futbol oynamaga başlayır. Mähz bu möqamı gözləyən o biri uşaqsa, cälđ gälib öz yumurtasını hämin yerdə divarın dibinə çırır. Divarın üstündəki o biri uşağın yumurtasını götürüb aradan çıxır. Oyundan sonra geri qayıdan yumurta sahibi divarın dibində sinib qalmış yumurtanı görüb zänn edir ki, bu onun yumurtasıdır və divardan düşdüyü üçün sinib.

İnsanların yalan danışmasının sábablärinä gäldikdə isə, istär peşə yönümünən (*mäs., artistlərdə olduğu kimi*), istär sosial normaların (*necä ki, yaponlarda emosiyaları käskin bürüzə vermək eyib hesab olunur*), istärsə dä digär amilin täsirindən meydana çıxan ixtiyari yalan, saxtakarlıq, manipulyasiya – bu və ya və digär formada insanın täläbatları ilə älaqädardır. Belə ki, formasından asılı olmayaraq istänilən halda insan ondan özünün rifah və tählükəsizliyini tämin etmək vasitəsi kimi istifadə edir.

#### Bundan sonra, yalanın deyilən hämin quraşdırılma qaydaları barədə:

**1) Tezisi kontekstdən ayırma metodu:** Bu halda häqiqət müäyyən filtrasiyadan keçirilərək, obyektə onun yalnız lazımı seçmə tärəfləri, yəni sizə sərf edən tärəfləri xüsusi mübaliğə və koloritlə çatdırılır, fakt və predmetlərin, insanların, ideyaların, názäriyyələrin və s. yalnız seçmə xüsusiyyətləri, cähətləri, parametrləri göz önünə gətirilir, gerçəklilik birtərəfli işıqlandırılır, hadisələrin, planların, tarixçələrin, bioqrafiyaların seçmə epizodları, fragmənləri vurgulandırılır, qabardılır, geniş reklam etdirilir (*bax: «Təbliğat» bölümünə [burada, säh. 52]*). Äks tärəfləri, yəni häqiqətin, yaxud gerçəkliyin sizə sərf etməyən tärəfləri isə diqqətsiz qoyulur, görməməzliyə vurulur, gizlədirilir, ört-basdır edilir və ya aşkarırsa mäqsədli yozularaq adıləşdirilir, däyərsizləşdirilir, neytrallaşdırılır və s.;

**2) Montaj metodu:** Bu halda informasiyanın mäqsədli ixtisarı, kombinasiyası, süni montajı, rabbitədə olduğu hal və proselärdən, problemlärdən, faktlardan və s. tacridi, yaxud onlarla süni assosiasiyası hesabına, bir sözlə, üzərində eklektik äməliyyat aparmaqla ondan yeni mäna çaları äldə edilir;

**3) Dissimulyasiya metodu:** Bu halda informasiya (*o cümlädən, nayınsä müällifliyi, mäzmunu, detalları, vaxtı, yeri, istiqaməti, sayı, gücü və s.*) tamamilə gizlədirilir. Bunun üçün onun yayılma kanalları tam olaraq blokirovkalanır;

**4) Maska metodu:** Bu halda häqiqi informasiya müxtəlif dezinformasiyalarla (*o cümlädən, imitasiyalarla*) maskalandırılır, onun avätzinə aldadıcı bir başqa informasiya yayılır. Müällifliyin gizlədildiyi hal üçün aksianın başqalarının äli ilə, stili ilə häyata keçirilməsi, başqalarının dili ilə çatdırılması və s. variantlarından istifadə olunur;

**5) Dezinformasiya metodu:** Bu halda mälumat, ümumiyyətcə, hecdən yaradılır, obyektin oriyentasiyanı azdırmaq və ya lazımı istiqamətə döndärmək üçün süni quraşdırılır, ona real denotati olmayan, äsəsiz, qurama, yalan, saxta informasiya çatdırılır. Yalana (*mäs., iftiraya, böhtana...*) görə bu zaman bəzən ortaya çıxa bilən müäyyən hüquqi mäsləhəti isə praktikada çıxdan sinanan aşağıdakı maxinasiyalarla siğortalandırılır:

- Bu zaman informasiyaya, ya anonimlik ifadə edən epitətlər älavə olunur – mäs., «deyirlər ki...», «filan mäxəzin (*alimin, şärhçinin, qəzətinin, müxbirin, agentliyin, ekspertin və b.*) ehtimalına äsasən...», «adının gizli qalmasını istəyən (*yaxud anonim*) bir mötəbər səxsin bizə verdiyi mälumata görə...» və s. kimi;
- Ya da o, obyektə (*färdə, auditoriyaya, kütlüyü...*) qeyri-leqal kanallarla çatdırılır – mäs., vərəqələr, ritorik suallar, jestlər, informasiya sızdırmaları, versiya irəli sürmək, şayiə yaymaq və s. yolları ilə;

Bütün bu metodlarla mizan-tärəzinin yalnız bir gözü kifayət qädär yükləndirildikdən sonra nəticə çıxarmaq işi obyektin (*färdin, kütlənin, auditoriyanın...*) öz öhdəsinə buraxılır. Färdi və ya ictimai räy vektorunun oriyentasiyası isə hämin färdin və ya kütlənin şüur paradiqmasındaki ayrı-ayrı mövqelərin çəki nisbəti ilə müäyyənləşdiyindən, bu təsir izsiz itib getmir.

Bu mäqamda häm dä, insanların danışığında yalanı, qeyri-sämimiliyi aşkar etməyin bir sıra psixoloji metodları barədə:

Pxi proselärin kompleks älaqəsi prinsipi tärəfdəşin danışqlarında yalanın aşkar edilməsinə zəruri açar verir. Belə ki, bu prinsipə görə fizioloji, emosional, intellektual və iradi sferalardan hər hansı birində baş verən reaksiya beyinin eyni bir nöqtəsində və eyni bir vaxtda induksiya edildiyindən, digər yerdə qalanlarında da eynizamanlı reaksiyalarla müşayiətlənməlidir. Lakin yalan (*saxtakarlıq*) halında bu prinsip pozulur, o cümlädən:

- Söz, mimika və äl-qol həräklätləri arasındaki parallellik älaqəsi pozulur. Belə ki, eyni bir stimula bunların reaksiyası eynizamanlı olmalı olduğu halda, ardıcıl şäkildə baş verir. Mäs., färd ävvəlcə yumruğunu stola çırır, sonra üzünü qazab ifadəsi verir və yalnız bundan sonra «bəsdir!» deyə qişqırır. Hansı ki, häqiqi halda bunlar eynizamanlı olmalı idi;
- Söz, mimika və äl-qol həräklätləri arasındaki komplekslik älaqəsi pozulur. Belə ki, färdin hər hansı bir emosiyası

- bunlardan yalnız birində (*mäs.*, *dildä*) hiss edilsə dä, digər qalanlarında heç bir reaksiya müşahidə edilmir, mäs., qäzäbli olduğu halda yumruğu gärlimir, yaxud üzä hansi saxta ifadä verilməsindən asılı olmayaraq qaşları müvafiq forma (“*qäzäbli qaş*”, “*kädärlı qaş*” və s. kimi) vermək, demək olar ki, hämişa yaddan çıxır (*fäqät, qaşlar än az idarä olunan üzvlärdir və istänilän saxta emosiyani aşkar etmäyä imkan verän än sämäralı açardır*);
- Emosiyaların təzahür qanuna uygunluğu pozulur. Belə ki, təbii variantında istänilän emosiya qäfil yaranmayıb, qäfil dä itmädiyi halda, saxtakarlıq halında üzdä istänilän qädär diskret däyişikliklər (*emosiyaların çox sürätlə bir-birini äväzlämäsi*) müşahidə oluna bilär;
  - Emosiyaların mövcudluq müddəti ifrat artur. Belə ki, hättə än güclü emosiya da, çox qisamüddətli olub, öz apogeya häddində maksimum  $7\pm2$  san. qala bildiyi halda (*sonra getdikcä sönmäyä doğru gedir*), saxta durumda eyni bir emosional «partlayış» färdin çöhrəsində däqiqlərlə, hättə saatlarla hakk olunub qala bilär;
  - Psixoanalizin alätlərindən olan “çaşmalar”ın tamam başqa bir forması burada effektiv indikatordur. Belə ki, üzünə müäyyän saxta ifadä vermiş säxs härdän özünü unudub, yaxud yorulub müäyyän mikroanlar qädär mimikalarına (*üzünä*) “istirahät” verir və üzü häqiqi görkämä qayıdır (*özü dä, bu ‘häqiqi görkäm’ heç dä, ‘neýtral görkäm’ demək deyil, äksinä, härdän neýtral görkäm itib, yerindä bir anlıq qäzäb impulsu sezilə bilär*);
  - Färdin häyacanlılıq därcəsi artır və buna müvafiq olaraq, nábzi, tänäffüsü, göz qırpması və s. sürätlənir, säs tonu yersiz yüksəlir;
  - Färdin jestləri daha çox «qapalı» xarakter alır. Belə ki, danışarkän göz-gözä gälmäkdən qaçmaq, bir bähənä ilə üzünü örtmək istəyirmiş kimi əlini üzünə aparmaq, lakin yalnız saçına, burnuna, boynuna yaxud sadəcə üzünə toxundurmaqla kifayatlannımk və b. qeyri-sämimilik, şübhə, täraddüd, yalan əlamətləridir;

#### ***IV.2.2.3. İZAH MANİPULASYALARI***

Ägär yuxarıdakı halda obyekta (*färdä, auditoriyaya, kütlüyü...*) xüsusi tərtib olunmuş informasiya verib, näticä çıxarmaq işi onun öz öhdəsinə buraxılırdısa, burada artıq ona yalnız informasiya verməklə kifayatlannımk və ixtiyarında olan informasiyaları onun názərində lazımi əlavələr qədər qaydalarını pozmaq yolu ilə äldə olunur. Belə ki, *normal mäntiqi analiz* – sillogizm, entitema, epixeyprema, dilemma, sorit (*induksiya, deduksiya*) və s. prinsipləri üzrə cərəyan edib, näticä bunlar vasitəsilə çıxarıldığı halda, *qeyri-qanuni (qeyri-korrekt)* halda isə, burada äqli näticä çıxarmağın kifayät qädär qoxsaylı qeyri-mötəbər metodlarından istifadə edilir, o cümlədən, mäntiqi analiz üçün – tavtalogiya (*«fikirdä dairä»*) və identikləşdirmələr, qarşılaşdırma və uyuşmazlıqlar, bölgü, keçid, istisna qaydaları, natamam induksiya (*«täläsik ümumiläşdirmä»* və *«bundan sonra, deməli, bunun səbəbinə görə»*), analogiya (*täsbih*) prinsipləri və b. äsas yerində qäbul edilir. Bütün bunlara söykənən manipulyasiyaların bir qismi aşağıdakılardır:

**1) “Täläsik ümumiläşdirmä” metodu:** Cəmisi bir neçə seçmə fakt və ya faktora äsasən här hansi şäxs, hal, proses, problem, predmet və s. barədä «hämişa», «här yerdä», «heç vaxt», «heç cür», «büütün», «hami», «heç kim» və s. kimi fövqəlümumilik kvantorları ilə ifadə olunan kateqorial näticələr çıxarıılır.

- **Mäs.**, liderin här hansısa bir sferadakı qüsurdan, sähvindən (*mäs., äxlaq sferasındaki särbstliyindän*) onun, ümumiyyətcə, väzifəsi üçün yararsızlığı näticəsi çıxarılır (*hansi ki, pozğun, cinayätkar hayatı tärzinin insanın düha potensialına heç bir aidiyiyati olmadığı və tarixdən dä neçä-neçä dahi elm, incäsänät, ädäbiyyat xadiminin şäxsi sferada o qädär dä moralist olmayan və ya cinayätkar täməyülli hayatı keçirdiyi mälumdur*);

**2) “Täsbih maxinasiyası” metodu:** Müqayisə aparıb xarakteristika verərkən, nümunə göstərib analoji näticə çıxararkən mühüm deyil, qeyri-mühüm, ikinci-üçüncü därcəli, ötəri, formal əlamətlər, oxşarlıqlar, parametrlər, münasibətlər, xüsusiyyətlər və s. äsas götürülür.

- **Mäs.**, hansısa bir tarixi prosesi digəri ilə müqayisə edərkən və yaxud ideyanın cəfängiliyini, perspektivsizliyini isbata cähəd edərkən, onun filan ölkədə iflasla näticələnmiş variansi äsas götürülür. Hansı ki, o, bir başqa ölkədə uğur qazanmış olar ki, indi dä, ondan bəhs edilməz. Və ya o vaxt hämin ölkədə onun iflasının obyektiiv səbəbləri ola bilərdi ki, indi burada onlar aradan qaldırılmış olar və ya heç olmaz;

**3) “Bundan sonra, deməli, bunun səbəbinə görə” metodu:** Təsadüfən eyni vaxtda və yaxud dalbadal baş verən fərqli hadisələrə heç bir äsas olmadan daxilən rabbitli proses kimi baxılır. Onlar eyni bir ssenarinin epizodları kimi, yaxud bir-birinin səbəbi, näticəsi, törədicisi, davamı yaxud tamamlayıcısı kimi täqdim edilir, yozulur.

**4) “Qäräzli proqnoz” metodu:** Hal, proses, davranış və planların real motivlərindən bir və ya bir neçəsi, yaxud hamısı gizlədir, görməməzliyə vurulur, təhrif edilir, här şey ağlabatan bir başqa səbəb, mäqsəd və ya näticə ilə (*mäs., qäräz, ambisiya ilə*) älaqələndirilir, näticəsi gözlənilən kimi yox, başqa cür yozulur. Bununla da, interpretasiya saxtalaşdırılır, motivlərlə bağlı auditoriyanın (*obyektiiv*) təsəvvürü azdırılır.

- **Nümunä üçün, mäs.**, liderin hansısa addımı, planı zərurät deyil, naşılıq, älacsızlıq näticəsi kimi yozulur, ümumi deyil, şäxsi marağın bährəsi kimi täqdim edilir, onun väd olunan deyil, fərqli näticələrə gätirib çıxaracağı iddia edilir, väd olunan näticəyä gätirib çıxardıqda isə bunun onun talantının yox, tarixi zərurätin näticəsi, yaxud bir başqa kiminsə xidməti olduğunu isbata cähəd edilir.

#### **IV.2.2.4. ARQUMENTASIYA MANIPULASIYALARI**

İnformasiyanın mötäbärliyinin qeyri-kafî äsaslarla «isbatı» metodudur. *Qanuni (korrekt)* halda arqument rolunda yalnız vâ yalnız äyani vâ yaxud doğruluğu heç bir şübhä doğurmayan faktlar vâ prinsiplär çıxış edä bilär, o cümlädän, aksiomlar, postulatlar vâ s. *Qeyri-qanuni (qeyri-korrekt)* halda isä, burada zahirän mötäbär görünän istänilän fakt vâ ya prinsip arqument yerindä qâbul olunur (*älavä olaraq bax: «Tälqin: İnsanları ayıqkän necä hipnoz etmäli» bölümünä [burada, säh. 57]*), o cümlädän:

a) **Saxta faktlara istinad metodu:** Arqument kimi müxtäliif saxta faktlara, o cümlädän, yarımcıq, tâhrifedilmiş, häqiqätä heç olmayan vâ s. faktlara, mänbälärä istinad edilir;

b) **Özünä istinad metodu:** Arqument kimi müällif öz üstünlüyünä istinad edir, mäs., bu cür: «Hätta buna bir däfâ män özüm dä şahid olmuşam ki...», «Öz täcrübämä äsasän deyä biläräm ki...», «Mänim qädär yaşa, sonra belä de!» vâ s. formasında;

c) **Üçüncü bir târäfä istinad metodu:** Fikrin äsaslılıq dârâcâsini artırmaq üçün üçüncü bir târäfä istinad edilir. Mäs., hadisä ilä älaqâdar şahidlärin dediklärinä istinad edilir. Hansı ki, onlar da faktları lazım olduqda öz istäklärinä, ambisiyalarına vâ ya kimlärinsä sıfarişinä, tapşırığına uyğun tâhrif edä bilârlär;

d) **Târäf-mügabilin özünü istinad metodu:** Arqument kimi obyektin özünün (*söhbät kütlädän, qrupdan gedirsä onun liderlärinin, üzvlärinin, äcdadlarının vâ b.*) fikirlärinä istinad edilir. Heç käs öz räyi, fikri, agli, şäxsiyyati vâ s. barädä aşağı fikirdä olmadığından, hâmçinin öz-özü ilä ziddiyyätä girişmeyä, öz-özünü täkzib etmeyä, özü barädä mäntiqsiz düşünän, gündä bir fikrâ düşän härdämhäyal, sözü ilä ämäli uyğun gälmeyän riyakar tâsvâvürü yaratmağa meylli olmağından, yeni mövqeyi dä onun indiki vâ ya nâ vaxtkisa mövqeyi ilä formal dä olsa uzlaşdırmaq, onu târkisilah edârâk mövqe ilä razılaşmağa vadar edâsidir (*hâmçinin, söhbät äsnasında «Bâs sän filan vaxt başqa cûr deyirdin» tipli replikalar işlätmäklä târäfsâsi hansısa indiki fikrindän, räyindän döndärmäk dä bu qâbildändir.*).

■ Lakin, obyekt o vaxt bu fikri tamam färqli halla älaqâdar işlädä bilär ki, bu mäsälä ilä onun heç bir älaqâsi olmaz; O vaxtdan bâri ortaya yeni faktlar çıxa bilär ki, bunların äsasında obyekt hazırlıda ävvâlki mövqeyini dâyişmiş olar; O vaxt obyekt bunu tamam färqli mânada işlädä bilär; Obyekt bunu bir başqa fikirlâ birlikdä işlädä bilär ki, hazırlıda onun ayrıca götürülmäsi mânasını dâyişä bilär; İstinad edilän fikir onun ayrı-ayrı deyim vâ davranışlarından saxta mäntiqi ämâliyyatlarla sünî yolla çıxarılä bilär vâ bu sâbâbdän, mötäbär olmaya bilär; Obyekt bunu tâsadüfi, färqinä varmadan işlädä bilär vâ bu onun ümumi düşüncesi, märami vâ s. üçün xarakterik olmaya bilär; Vâ nähayât, heç kim ideal deyil, hamının davranış vâ deyimlärindän bir-birini inkar edän filan qädär epizodlar, fragmenglär axtarib tapmaq mümkündür vâ burada hâr şey onların deyilmä vâ işlädilmä dövründän, şäraitindän, märamandan, fârdin hämin vaxtdaki ähval-ruhiyâsından, mälumat yetkinliyindän vâ s. asılı olur;

e) **Avtoritetlärä istinad metodu:** Fikrin äsaslılıq dârâcâsini artırmaq üçün müxtäliif avtoritetlärä (*mötäbär şäxslärä, äddâbiyyatlara, müälliflärä vâ b.*) istinad edilir, lazımı mäsälä barädä onların mövqeyi (*räyi, fikri, davranışı...*) sâsländirilir, nümunä, sitat göstârilir, qabardılır (*bax: «Tâbliğat» bölümünä [burada, säh. 52]*). Adı insanlarsa, qeyri-müäyyän situasiyalarda, belä väziyyätlärindän az-çox başı çıxan şäxslärin davranış vâ fikirlärinä istinadän oriyentasiya götürdüklärindän, cämiyyätä müäyyän statusu, avtoriteti olan şäxslär, bu baxımdan sadä ähalinin meyarında daha ağılli, punktual, mäsuliyyâtli, mälumatlı, bacarıqlı, täcrübâli târäf kimi qavranılır, onların mövqeyi onlara daha dolğun, daha mötäbär, daha obyektiv qârar kimi görünür, oriyentasiyalarına güclü yönâldici tâsir göstâr bilir vâ müqavimât doğurmur.

■ Lakin hämin avtoritetlär öz sahâlärindä mütäxassis olsalar da, deyilän mäsälä üzrä adi adamdan färqlänmeyä bilârlär; Onlar bu fikri tamam başqa halda vâ başqa mäsälä ilä älaqâdar işlädä bilârlär ki, onun da buna oxşarlığı olmaz; Bu, onların ävvâlki mövqeyi vâ ya natamam informasiya äsasında çıxardıqları nâticä ola bilär ki, hazırlıda şäraitdän, yeni faktlardan asılı olaraq mövqelärini dâyişä bilârlär; Onların fikri tâhrif oluna bilär, yaxud bu fikir yalandan onların adına yazılı bilär; Onların ayrı-ayrı vaxtlardaki, fikirlärindän buna tamamilä zidd olanlarını da axtarib tapmaq mümkündür ki, burada onlar gizlädilär; Onlar bu fikri hansısa qârzâdän, mäqsäddän, ambisiyadan, maraçdan vâ yaxud sıfarişdän söylüyü bilârlär; Fikri täqdim olunan säxs heç dä hâr hansı avtoritet sahibi olmaya bilär vâ burada onun mövqeyini qıymâtä mindirmäk üçün avtoriteti sünî şîsirdilär; O, bu statusu avtoriteti öz şäksi qabiliyyâtının, ağlinin bacarığının yox, hansısa ämi-dayının hesabına qazana bilär; Äks mövqedä olan da filan qädär avtoritet tapmaq mümkünki, burada bütün bu deyilänler gizlädilib ön plana yalnız seçmä avtoritetlär vâ onların da yalnız seçmä fikirlâri çäkilä bilär vâ s. ki, burada bütün bunlar gizlädilär; vâ s.

f) **Coxluğa istinad metodu:** Arqument kimi çoxluğun mövqeyinä istinad edilir, hansısa mäsälä ilä bağlı xeyli adi adamin eyni mövqedä, fikirdä olması, eyni hârakât etmäsi izah, tâsvir vâ ya nümayiş etdirilir, sâsländirilir, nümunä göstârilir. Belä ki, äksär insanlar çoxlu adamin qâbul etdiyi mövqeyi daha çox ağıl prizmasından keçib härtâräflî sinanmış, saf-cürüük edilmiş fakt kimi qâbul etdiyindän, bu cûr tâsirlärä (*sirayâtlärü*) dä, äsasän asan, müqavimâtsiz tabe olur, düşürlär vâ oriyentasiyalarında qeyd-şârtsız olaraq bununla hesablaşırılar (*psixologiyada «qrup tâzyiqi», «çoxluğun zâhmi» effektləri*).

■ Psixoloji diversiya mäsälälärindä bu mäqsädlä seçmä avtoritetlärindän vâ seçmä kütlä nümayändälärindän, onların da yalnız seçmä davranış vâ fikirlärindän nümunä kimi istifadâ olunur ki, zahirdâ bütün bunlar gizlädiläräk hâr şey «hamının, o cümlädän, bütün ağıllıların ätraflı analizinä äsaslanan obyektiv, târäfsiz mövqe kimi» yozulur, täqdim

edilir. Hansı ki, mövqeyinə istinad edilən, fikri səsləndirilən, davranışı nümunə göstərilən kütlə nümayändələri mäqsədyönlü seçilmiş şəxslər ola bilərlər və bunlara zidd mövqedə olan da kifayat qädär şəxs tapmaq mümkün olar ki, burada onların mövqeyi gizlədilər, üzə çıxarılanlara äksariyyətin tämsilçiləri kimi təqdim edilər; eyni qayda ilə onlar bu işdə şəxsi marağı, ambisiyasi, qärəzi olan, hämçinin şirnikləndirilmiş, qorxudulmuş, öyrədilmiş və s. tək-tük şəxslər ola bilərlər; yaxud onlar bir-birinin nümunəsi timsalında, sirayət mexanizmi üzrə, kortəbii surətdə hämin mövqeyə, qānaätä gälə bilərlər və ümumi räyi burada hansısa təsadüfi, ötəri impuls formalaşdırıbilər. Bir sözlə, bu fikir mütləq äksariyyətin obyektiv qəti qərarı yox, ayrı-ayrı individlərin səthi räyi ola bilər ki, burada o gizlədilər, hər şeyə norma, etidal, orta mövqe donu geyindirlər;

**g) "İkili standartlar" a istinad metodu:** Arqument kimi qanun deyilən istənilən şeyə, o cümlədən, yazılmış və yazılmamış bütün qanunlara istinad edilir və yeri gäldikcə bu, yeri gäldikcə digər qanun äsas götürülür, mäs., *bir halda* – dövlət, digər halda – adat-änänə, *bir başqa halda* – humanizm, tamam *başqa hallarda* – kişilik, humanizm, etika və s. qanunları. Bu isə «ikili standartlardan yanaşma» deyilən hala gätirib çıxarır.

■ Necə ki, düşüncə sistemi, abstrakt təfakkür qabiliyyəti inkişaf etdikcə insan händəsədə məhdud Evklid müstəvisi çərçivəsindən känara boyylanıb çoxəlçülü, çoxformalı və çoxxassalı Lobaçevski, Minkovski, Riman, Finsler və b. fəzalarını görməy qabil oldu, eyni qayda ilə, bütün sferalarda hansısa vahid bir normanın, baxışın, qərarın ehkam səviyyəsinə qaldırıldıqı asrlar çoxdan arxada qalib – baxmayaraq ki, elə hämin dövrlərin özündə də təfakkürü yüksək inkişaf etmiş adamlar heç vaxt häyiye birtərəfli baxmayıb, fakt və hadisələrə fərqli bucaqlardan baxmağı, onları müxtəlif meyarlara ölçüb qiymətləndirməyi bacarırlar. Müasir dövr yüz milyonlarla baxışın, normanın çarşazaşıdı, toqquşduğu, yaşamaq uğrunda mübarizə apardığı rasional düşüncə dövrüdür və än pisi də odur ki, Yer üzündə eynən bir-birinin oxşarı olan iki mäxləq, iki varlıq, o cümlədən, iki insan tapmaq mümkün olmadığı kimi, hamini eyni däräcadə qane edən, onların hamının zövq, baxış və maraqları ilə eyni däräcadə uyğun gälən vahid bir norma, kriteriya, fakt, predmet, qərar və s. tapmaq da eyni qaydada qeyri-mümkündür. İstənilən halda bunların nisbiliyi və fərqli nöqtəyi-näzərdən häm yaxşı və häm də pis, häm doğru və häm də yalan, häm sərfli və häm də sərfəsiz olması natiqcəsini almaq mümkün olur. Bu da «ikili standartlar» adlandırılın və həyatın demək olar ki, bütün sferalarda aktiv istifadə olunan bir normativ maxinasiya növünün meydana gəlməsi ilə natiqcəlinib.

Bu halda hadisələrə ikili, üçlü standartlardan yanaşılır, başqa sözlə, hər mäqamda sizə sərf edən hansısa etalon, kriteriya, norma äsas götürülür, problem hämin anda räqibin də, mähz bu meyarden baxmasına çalışılır. Ädalət – hamının arzuladığı və än ideal hesab etdiyi sosial təsnifat növüdür. Lakin, eyni zamanda da, ädalətin nə olduğunu da demək olar ki, indiyə qädär heç kim dəqiq izah edə bilməyib. Uşaqla böyük arasındaki pay bölgüsündə bərabərlik prinsipinin äsas götürülməsi, yalnız uşaqa sərf edən meyardır, böyüyə yox. *Əksinə*, bu prinsipin äsas götürülməməsi isə indiyə qädär cəmiyyətlərdəki bir çox bələlərin mənbəyi olub və olaraq da qalır. Bu baxımdan, istənilən situasiyada ädalət kriteriyası kimi sizə sərf edən istənilən qädär norma axtarıb tapmaq mümkünür, mäs., *bir halda* – din, *digər halda* – adat-änänə, *bir başqa halda* – humanizm, dövlət qanunu, *tamam başqa hallarda* – etik-äxlaqi normalar və s. kimi yazılmış və yazılmamış qanunların hamısı bu mäqsədlə yarayır. Özü də, diskussiya boyu bu kriteriyani axıra qädär dəyişilməz saxlamayıb, müzakirənin sonuna qädär sizə sərf edən gah bu, gah da o birisi ilə avəzləmək mümkünür ki, bu da haqqında söhbət gedən hämin o, «elastik standart» metodudur.

Eyni bir insan, özünün istiyindən asılı olmayıaraq, doğulduğu gündən eyni zamanda, bir neçə fərqli sosial arealın orta mäxrəcinə düşür, fərqli sosial qrupun üzvü olmuş olur, mäs., hüquqi baxımdan – bir, milli baxımdan – digər, dini baxımdan – üçüncü, sınıfı, cinsi, mähəlli, siyasi və s. baxımlarından – tamam fərqli insan qruplarının. İxtiyari mäqamda istənilən insanın mövcud davranış və düşüncə modelini, reaksiyalarını sair motivlərdən savayı, häm də hämin mäqamda onun təfakküründə üzvü olduğu sosial qruplardan hansının norma və däyərlərinin dominantlıq təşkil etməsi mäsələsi təyin edir. Ambivalentlik, insanların çox tez-tez «şeytan ämälləri»nə uyması və ya meyl etməsi, eyni situasiyalarda eyni stimullara fərqli insanların, fərqli reaksiya verməsi və b. mähz bununla, yəni verilmiş adanividin təfakküründə dominantlıq uğrunda bir-biri ilə räqabət aparan fərqli normalar (mäs., *təbiət və cəmiyyət qanunları*) arasında ziddiyətlərlə əlaqədardır (*Mähz hämin bu səbəbdən, cinayətkarlığın kökünən nə genetik, nə psixoloji, nə iqtisadi, nə siyasi, nə hüquqi, nə də digər vasitələrlə kəsilməsi mümkün devil. Çünkü cinayətkarlıq – verilmiş anda mähkəmə sisteminin äsas götürüldüyü norma və däyərlərdən yayınma halıdır ki, dünyada mütləq doğru (və ya mükəmməl) norma və däyərlər sisteminin häləlik mövcud olmadığı səbəbindən isə, hämin mähkəmənin qərarı da heç vaxt sosial nisbilik çərçivəsindən o qädər də uzağa gedə bilmir.*).

Verilmiş anda, təzyiq göstərilməsi vacib olan şəxsə sərf etməyən bu cür baxış bucağı, kriteriya, mövqe axtarıb tapıb seçə bilmək, ona çox güclü təzyiq göstərə bilməyin vasitələrindəndir. Təbii olaraq, dəstəklənməsi vacib olan şəxs üçün buna tam äks olan mövqe, baxış bucağı, däyərləndirmə meyari axtarılib tapılır. Fərqli qanunlar fərqli cinayətlərə fərqli alıbilər verir. Verilmiş anda kimisə günahlandırməq üçün bunlardan – minimum, bərəätəndirmək üçünsə – maksimum alibi verənini axtarıb tapıb, seçib müzakirənin şartınə əvvələnən nail ola bilmək tərafdaşı, onun davranışın və düşüncəsini idarə edə bilməyin metodlarındandır. **Nümunə üçün, mäs., mähkəmələrdə väkil və prokurorlar mähz bu metoddan istifadə edib müttəhimi, biri “aydan arı, sudan duru” kimi, digəri “cəmiyyət üçün ifrat təhlükəli bir qanıçan” kimi təqdim edə bilirlər.** Və, ümumiyyətcə, əslində väkil və prokurorlar mähz bu «*qanun sürüşkənliliyinin*» bährələridirlər. Çünkü mükəmməl qanunlar üçün väkilin «gütündən» asılı olmayıaraq heç vaxt cəza däyişməməli idi. Hansı ki, bugünkü dövünün än ideal hesab olunan dövlətlərinin özlərində belə müttəhimin cinayətkarlıq däräcəsi ilə onun väkilinin gücü, väkilin gücü ilə isə müttəhimin cibi arasında birbəsə funksional asılılıq olduğu faktdır.

Eyni subyektivlik həyatın bütün sferalarındaki münasibətlərdə özünü bürüzə verir. Necə ki, fərqli kriteriyaları äsas götürməklə mähkəmələrdə väkil və prokurorlardan biri müttəhimi «aydan arı, sudan duru» kimi, digəri «cəmiyyət üçün ifrat təhlükəli bir qanıçan» kimi xarakterizə edir, eyni qayda ilə hər kəsin və hər şeyin «däyərlər şkalasındakı» yeri digər amillərdən savayı, eyni zamanda, häm də ona hansı etalon prizmasından baxılması amili ilə də şərtlənir. Mäs., səlib yürüşü və işğalçılıq müharibəsinin sosial mənəsi sinonimdir və, onların din və dövlət qanunları baxımdan olan mənəsi heç də ekvivalent deyil; yaxud oğurluq etmək dövlət və din qanunları baxımdan cinayətdirsə də, «vor zakonu» baxımdan normadır və s. Eynilə şəxsiyyətlərin däyərləndirilməsi akti da mähz bu mexanizm üzrə baş verir. Belə ki, räy və zövqə etalon olmadığı kimi, ayrı-ayrı şəxsiyyətlərin də «däyərlər şkalasında» kimi, başqlarının hazırlı anda ona hansı «ustanovka», stereotip, dünyagörüş və s. prizmasından baxmasından asılı olaraq, ayrı-ayrı adamlar üçün olduqca geniş diapazonda bir-birindən kəskin fərqlənəcək. Yəni ona hansı prizmadan baxılmasından asılı olaraq, qährəman və ya xain

olacaq.

Göstərilən metodla istənilən adamı ləkələmək, yaxud istənilən hərəkəti bəraətləndirmək mümkündür. Bunun üçün, sadəcə olaraq, müvafiq etalon axtarılıb tapılması lazımdır. Məs., Azərbaycanın milli eposu olan «Dädä Qorqud» əsərində mənfi və müsbət qährəmanların yerinin aşağıdakı qaydada dəyişdirilməsi kimi:

Hansısa bir etalonlasa baxdıqda burada ähdinä, eşqinä, əqidəsinä sadiq olan – Beyrək və ölkənin qanuni hökməri olan Qazan xan – müsbət qährəmandır. Äclaf, xain, xəbis Aruzsa – mənfi qährəman. Lakin məsələyə tamam başqa bir etalonla baxdıqda isə, *äksinä*, siyasətsiz, dünyagörüşsüz, «män häsrətlimdən dönməräm», «män Qazandan dönməräm» və s. kimi əqidəsilə bütün ömrünü puc etmiş Beyrək və arvad hesabına väzifəyə gəlib, sonradan da ömrünü «ov ovlamaqda, quş quşlamaqda», «yeddi illik şərab içməkdə» keçirən və buna görə də, ölkəni yağı tapdağına məruz qoyan Qazan xan – mənfi qährəman, *äksinä*, Aruzsa – müsbət qährəmandır. Belə ki, o, ölkənin güc naziri väzifəsinə öz qilinci, gücü, zähməti, qeyrəti, qanı hesabına yüksəlib, ömrünü döyüş meydalarında, vətəninin ərazi bütövlüyüünü, sərhəd toxunulmazlığının müdafiəsində keçiribsə də, indi bütün bunların müqabilində onun qazancı vaxtaşısı təhqirlər, həqarətlərdir. Artıq o, öz funksiyasını başa çatdırduğuna görə hamı ondan yaxa qurtarmağa can atır, onun qilinci ilə qurulan dövlətdə artıq başqları qohumbazlıq edib väzifə böltüsür, yeyib, içib, kef çəkir, onu isə qara çadırlara göndərirlər və məsələyə qanuni don geyindirmək üçün bəhanələri də bu olur ki, «filankasın oğlu var, filankasinski yoxdur» (?!). Bütün bunlar da «märdin qovula-qovula namərd edilməsi» məsələsinə gətirib çıxarır və Aruz qisəsiliq mövqeyinə, öz hüquqlarının müdafiəsi mövqeyinə keçir və s.

Beləcə, istənilən hərəkəti lazım olduqda mənfi, lazım olduqda isə müsbət bir şey kimi xarakterizə edib, qälämə vermək mümkündür.

Burada belə bir kiçicik qanunauyğunluq da qüvvədədir. İnsanlar adətən müsbət münasibət bəslədikləri adamlara – onlara sərf edən, mənfi münasibət bəslədikləri adamlara isə – onlara sərf etməyən meyarlar prizmasından baxırlar. Mähz bu səbəbdən, «mähəbbətin gözü kor olur» ifadəsi yaramıb və həmin səbəbdən, varlı, pullu, imkanlı, väzifəli, güclü adamlar həyatda həmişə haqlı olurlar. Onların än alçaq hərəkəti belə, başqlarının názərində çox tez bəraətlənir, bəzən hətta qährəmanlıq kimi görünür: onların hakimiyət marağı – azadlıq iddiası kimi; qorxub qaçması – xilas olmaq kimi; itkisi – qaçılmaz qurban kimi; cəfəng danışıığı – därkədilməz müdriklik kimi və s. yozulur. Çünkü qanunu (*daxlı yoxdur dövlət, yoxsa adät-ənənə qanununu*) yozanlar həmişə onlara sərf edən maddələri äsas götürüb, onu onun özünə sərf edən etalonlarla qiymətləndirirlər. Bu zaman, hətta yazılmış qanunlarda onu bəraətləndirəcək bir məcəllə tapılmasa belə, yazılmamış qanunlara, o cümlədən, insaf, mürvət, humanizm, namus, dädə-baba qaydaları və s.-ə. əl atılır. Bu, qeyri-şüuri və ya şüurlu edilən yaltaqlığın müqabilində isə ondan nə vaxtsa, nə isə ala biləcəklərinə ümid edirlər və ya elə həmin anda alırlar. *Äksinä*, onlara nə indi, nə də yaxın gäləcəkdə elə yaxşı bir şey vəd edə bilməyən fağır, kasib, väzifəsiz, gücsüz adamlar isə başqlarına sanki, mane olurlarmış kimi daim qara prizmadan görülür, hətta sakit oturmasında da cinayət tərkibi axtarılır, hətta sükutunda da qrammatik səhvlər tapılır: Varlı, güclü, väzifəli şəxslər tərəfindən deyilərkən alqışlanan, tərifə layiq bilinən eyni bir söz, onların dilindən eşidildikdə gülüş doğurur və həqarətlə qarsılanır. Bu birincilərdə igidlilik kimi yozulan hal – onlarda giçlik; alicanablıq kimi yozulan hal – onlarda israfçılıq; mülayimlik kimi yozulan hal – qorxaqlıq; vüqarlılıq kimi yozulan hal – özünü çəkmək; müdriklik kimi yozulan hal – onlarda olanda boşboğazlıq kimi yozulur. Onların cinayəti də beləcə – onlara sərf etməyən kriteriyaları, maddələri äsas götürməklə «isbat» edilir. Hətta bəzən qanunlarda onu günahkar sayı biləcək bir maddə tapılmasa belə, həmin gündən etibarən yenisi yaradılıb, elə ilk dəfə olaraq onun özünə tətbiq edilir. Fäqät, dünya qəddarlıq qanunları üstündə bərqərardır və burada gücsüzlər məhvə məhkumdurlar.

Adı mäsiyat səviyyəli müzakirəldə *bir halda* – dövlət, *digər halda* – din, *üçüncü halda* – adät-ənənə, *dördüncü halda* – etika, *beşinci halda* – humanizm, ädalət, kişilik, insaf və s. prinsiplərinin äsas götürülməsi də bu qabil spekulasiyaların nümunələrindəndir. Özü də, dost-düşmənliyindən asılı olaraq *bir halda* bu, *digər halda* o biri kriteriyani äsas götürməkdən savayı, hətta eyni bir müzakirənin özündə belə axıra qädär vahid bir kriteriyani äsas götürməyib, sərfəlilik məqamından asılı olaraq, gah bu, gah da *digər* kriteriya prizmasına keçməklə istənilən adamların, istənilən halın, istənilən davranışın bəraətlənməsinə, lazım olmayanların isə hətta lal-dinməz oturmasının, hətta özünü öldürməsinin belə mühakimə olunub, cinayətkarlıq kimi qiymətləndirilməsinə nail olmaq mümkün olur.

Bura qädär sadalananlar, äsasən sinxronik (*eynizamanlı*) mövcud olan norma və dəyərlərlə edilən manipulyasiya halının nümunələri idi. Bundan əlavə, bu metodun daha bir növü də mövcuddur ki, o da diaxronik (*müxtəlifzamanlı*) norma və dəyərlərlə edilən spekulasiyadır. Bu variantın äsasında isə o prinsip dayanır ki, bu gün norma hesab edilən şey, sabah patologiya sayılı bilir və *äksinä*. Beynəlxalq sferədə ərazi mühəbisəsi ilə bağlı hansısa bir problemə münasibətdə kimə, nə vaxt, necə sərf etməsindən asılı olaraq, vəsiatçı və ya hakim mövqeyində çıxış edən dövlətlərin *bir halda* bu, *digər halda* o biri dövrün siyasi xəritəsini, ərazi bölgüsünü äsas götürməsi bu qəbildəndir.

Eyni zamanda, məntiqdəki «Evatl paradoksu»nun həlli də bundadır, çünkü məsələyə yalnız bir standartdan yanaşılmalıdır.

Bütün bunlar həmin «ikili standartlar» metodunun detallar səviyyəsində çalarlarını açmaq məqsədindən irəli gəlirdi və sosial nisbiliyin variantlarını ähatə edirdi.

■ ***Beynəlxalq siyasetdə*** ikili standartların tipik nümunəsi – **«demokratiya», «insan haqları»** və s. kimi dəyərlərlə edilən spekulasiyalardır. Hansısa bir problemə münasibətdə güclü dövlətlər, özünə sərfəlilik məqamından asılı olaraq, gah **«demokratiya»**, gah **«insan haqları»** (*yaxud «azlıqların hüququnu dəstəkləmək»*), gah **«daxili işlərinin qarışmamaq»** və s. prinsiplərindən hansısa birini äsas götürürək (*və ya müdafia edərək*) özlərini və ya öz müttäfiqlərini daim haqları çıxarır, bəraətləndirir, hansısa münasibətdə, müzakirədə və s. özlərinə sərf edən qərar qəbul olunmasına nail olur, əks metodlarla isə – rəqiblərin və ya hər hansıa formada täzyiqə layiq bilinmiş tərəfləri haqqa çıxarıb, sanksiyaya məruz qoyur, dəmir qanunlar çərçivəsində itaata məcbur edirlər. Hansı ki, məzmunu, dövlətin hüquqlarını tanııb, ona hörmət etməkdən ibarət olan **«daxili işlərinin qarışmamaq»** prinsipi – daxili işlərə müdaxiləyə yol açan **«insan hüquqları»** prinsipi ilə; mahiyyəti çoxluğun azlıq üzərindəki qeyd-sərtisiz diktatürasının tanınmasından ibarət olan **«demokratiya»** prinsipi – çoxluğun qərarından istisna tələb edən, ona «veto» məzmunu kəsb edən **«azlığın hüququnun müdafiəsi»** prinsipi ilə; **«ərazi bütövlüğün hörmət»** (*və ya «sərhədlərin toxunulmamazlığı»*) prinsipi – **«xalqların öz müqəddəratını häll etməsi»** prinsipi ilə və s. heç vəchlə uzaşa bilən məsələlər deyil.

Eyni qayda ilə, sərfəlilik yerindən asılı olaraq *bir halda* – nisbi, *digər halda* – mütləq səs çoxluğunun, *üçüncü halda* – konsensus prinsipinin, eyni quruluşa malik böyük dövlətlərdən *birini* – imperiya, *digərini* – federasiya, *üçüncüsünü* – çoxmilləti respublika kimi təsnif etmək, mühəbisəli məsələlərdə *bir halda* – bərabərlik; *digər halda* – ädalət prinsipinin äsas götürülməsi və b. da bu kateqoriyadan olan beynəlxalq hüquq və ya siyaset spekulasiyalarındandır. Nümunə üçün,

mäs., bu sonuncu haldəki mäsälədə, yəni bölgü mäsäləsində, problemə ***birinci halda*** bələnən malın dəyəri baxımından yanaşılır və bundan da tərəflərə eyni səviyyədə pay ayrılır ki, bu haldə da: *Əvvəla*, burada zähmətkeşlə avara, acla tox, läyaqətli ilə layiq olmayan və b. arasında fərq itir, bunların hamısına ümumi mənfətdən eyni səviyyədə pay ayrılır, onlara eyni hörmət göstərilir, və ya «bərabərlik» adından çıxış edərək layiq olmadığı torpaqdan, maldan başqları ilə eyni hüquqla ona da pay ayrılır; *Ikinci isə*, burada eyni bir predmetin zaman və məkanından asılı olaraq ayrı-ayrı adamlar üçün fərqli dəyər (‘*subyektiv kurs*’) kəsb etdiyi názərə alınır (*Mäsələn, eyni miqdarda su sährada susuzluqdan yanana cayda boğulan adam üçün eyni qiymətdə deyil, eləcə də, suyu qurumuş gölməçədəki balığa bugünkü bir stikan su, sabahki bir dərya sudan daha qiymətlidir və s.*) Bölgü mäsäləsinin deyilən ***ikinci variantında***, yəni ədalət variantında mäsələyə tərəflərin özünü dəyəri (*xidməti, ehtiyacı..*) baxımından yanaşılır ki, bu haldə da: *Əvvəla*, burada hər şeyi sıfırdan başlayanlarla irlən mal, mülk, sərvət, nüfuz və s. sahibi olanlar arasında heç bir fərq qoyulmur, halbuki onlar öz potensiallarını reallaşdırmaq üçün bərabər imkanlara malik olurlar; *Ikinci*, burada subyektlərin dəyəri faktik olaraq dövlətin (*cəmiyyətin, qrupun, beynəlxalq alämin və s.*) iqtisadi, siyasi, sosial, mədəni durumundan, meylindən və s. asılı olmuş olur, onların dəyişilməsi ilə əlaqədar dəyişir (‘*infiyasiyaya uğrayır*’), hərçənd subyektlərin özləri bu müddətdə məzmunca heç bir dəyişikliyə uğramayıb, lap ävvəldən necə vardırlarsa eləcə də qalırlar. Mäsələn, burada hərbi, iqtisadi, sosial, yoxsa mədəni problemlərin aktuallaşması ilə əlaqədar olaraq, gah diplomat və hərbiçilər, gah biznesmen və iqtisadçılar, gah elm mədəniyyət xadimləri, gah da bir başqları ön plana keçir, “dəyərlənir”, yerdə qalanlar “dəyərsizləşir”. Yaxud da, eyni bir durumda dövlətin (*grupun*) kursunun dəyişilməsi ilə “dəyərlər şkalasında” da yerdəyişmə baş verir. Mäsələn, bir haldə – Qərb, digər haldə – Şərqi yönümlü siyasətçilər, bir haldə – Şimal, digər haldə – Cənubla iqtisadi əlaqələri olan biznesmenlər ön plana keçir və s. Bütün bunlar da son naticadə təkcə varlı və kasib, yaxud onların övladları arasında deyil, hətta eyni təbəqədən olub, eyni imkani, qabiliyyəti, xidməti və s. olanlar arasında da ayrışılık, fərq yaranmasına, insanların, qrupların, dövlətlərin, cəmiyyətlərin və s. dəyərinin, taleyinin təsadüflərdən asılı olmasına gətirib çıxarır.

Məhz həmin bu ikili standartların naticəsidir ki, ***bəzi-bəzi dövlətlər*** hansısa gücsüz bir dövlətdə seckə zamanı baş verən hansısa bir naqışlıy Görəsə beynəlxalq səviyyədə hay-kükə qaldırıb, onu sanksiyalara məruz qoysuq halda, digər tərəfdə Səudiyyə Arəbistanı, Küveyt, İordaniya və digər bu kimi, ümumiyyətcə, heç bir seckə sistemi olmayan dövlətlərlə qardaşağa ola bilir. Yaxud eyni bir ölkənin bu başında kiməsə vurulan bir silləyə görə həmin dövləti «insan haqlarını kobud pozmaqda» ittihad edib, az qala ona müharibə elan edəcəyi halda, həmin dövlətin bir başqa başında – öz müttəfiqi olan bir başqa dövlətin qılincindən güclə can qurtararaq meşəlrə, çöllərə səpələnən milyonlarla insanın haqqına göz yumur və s.

Ermənistan kimi dövlətlər məhz bu kimi əcləflilərin törəmələri və övladlarıdır. Dünyada ədalət və ədalətli qanunlar mövcud olmuş olsayıdı onda alman faşizmini və ya ärəb terrorunu görən gözlər çıxdan erməni faşizmini və terrorizmini də özünə görərdi, daha zorla göstərəndə də üzünü yan çevirməzdi...

Yekunda, ümumiyyətlə, «*İnandırma, aldatma və dezinformasiya*» bəhsini ilə əlaqədar bir şeyi qeyd edək ki, əslinə qalsa, təlqinin özü də, inandırmanın maksimal formasından savayı özgə bir şey deyil.



***Hərbi sferada*** informasiya manipulyasiyalarından hərbi qüvvənin, səngərin, dislokasiya yerinin, silah və sursat anbarlarının, kommunikasiya və enerji bloklarının, rezidensiyaların və digər strateji əhəmiyyətli obyektlərin yerini, sayını, formasını, əlamətini; hərbi planları; həcumun vaxtını, istiqamətini, xarakterini; yüksək rütbəli hərbi personların iş və həyat rejimini və s. rəqibdən gizli saxlamaq, onun bu sahədə oriyentasiyاسını azdırmaq və s. məqsədləri üçün istifadə olunur ki, bu kateqoriyanın fəndlərin bir qismi aşağıdakılardır:

- Səhv istiqamətdə irimiqyaslı həcum hazırlığı illüziyası yaradılır;
- Qoşunların bir başqa istiqamətdə yerləşdirildiyi imitasiya etdirilir;
- Özünün müxtəlif istiqamətlərdə yerləşmiş hərbi qüvvələrinin sayı barədə kiçildilmiş informasiyalar «sızdırılır»;
- İqlim və məisət şəraitinin öz qoşunlarının mənəvəi psixoloji väziyyətinə mənfi təsiri şəhərdirilir;
- Öz qoşunlarının, silah və texnikasının (*o cümlədən, «konkret» istiqamətdəki qoşunların, silah və texnikanın*) «aşağı keyfiyyəti» və onların döyük qabiliyyətinin (*«zəifliyi»*) tənqid edilir;
- Rəqibin canlı qüvvə və texnikasının hərbi imkanları əhəmiyyətli dərəcədə şəhərdirilir (*rəqib komandirlərində və şəxsi heyətində əsəssiz özünərəxayınçılıq yaratmaq məqsədilə*);
- «Zəruri» əməliyyat istiqamətlərində aparılan döyük hazırlığı təlimlərinin gedisi barədə televiziyyada videomateriallar nümayiş etdirilir və ya informasiyalar «sızdırılır»;
- Və s...
- ***Nümənə: Körfəz savaş zamanı hərbi əməliyyatların başlanmasıının həqiqi vaxtını azdırmaq məqsədilə tətbiq edilən bir sıra effektiv informasiya manipulyasiyaları:***

Hərbi əməliyyatlara bir ay qalmış rəsmi Bağdad hərbi əməliyyatların vaxtı ilə bağlı yer-yerdən beynəlxalq kütləvi informasiya vasitələrinin məlumat həcumuna məruz qaldı. Bu məlumat, həmçinin İraq müxalifətinin Səudiyyə Arəbistanından yayılmış radioverilişlərdə də dönə-dönə xatırlanır, eyni zamanda, müxtəlif kəşfiyyat kanalları ilə İraq rəhbərliyinin öz əlinə də düşdü. Müxtəlif «mötəbər mənbələrdən» alındığı qeyd edilən bu məlumatların hamısının məzmunundan həcumun vaxtının fevralın sonu və martın əvvəllərinə planlaşdırıldığı naticəsi alındı.

Həmin ärəfədə mətbuata müsahibə vermiş ABŞ müdafiə nazirliyinin bir yüksək vəzifəli zabiti də, iqlimin, ärzaq və su çatışmamazlığının şəxsi heyətin psixikasına, texnika və silahların väziyyətinə, ümumən hərbi hazırlığa mənfi təsir göstərəcəyini názərə alıb, hərbi əməliyyatların vaxtının fevralın sonu və ya martın əvvəllərinə təyin olunmasının zəruriliyini vurgulayırdı.

Deyilənlərin kulminasiyası olaraq, hərbi əməliyyatlara bir-neçə gün qalmış ABŞ müdafiə naziri R. Çeyni televiziya ilə çıxış edərək əvvəlki «Sährada Qalxan» əməliyyatını xarakterizə edərkən, sözəsə Körfəz mühəribəsinə hazırlanıqdan da bəhs edib bildirdi ki, İraka verilən möhəllətin (*15.01.1991*) başa çatması, hälə hərbi əməliyyatların dərhal başlanacağı demək deyil. Bundan əlavə, dolayısı ilə çatdırıldı ki, həmin vaxtda həcuma başlamaq üçün ABŞ qoşunları hälə tam hazır

deyil.

Hämçinin, hərbi ämäliyyatların başlanmasına cəmisi bir-neçə saat qalmış Ey-Bi-Si telekanalının müxbiri ABŞ Milli Təhlükəsizlik Şurasının ekstern iclası barədə məlumat verdi: «Irak qoşunlarının Küveytdən çıxması üçün verilən möhələtin bitməsi tarixi hälə ABŞ-in avtomatik olaraq mühəribəyə qoşulması demək olmayıcaq». Bundan əlavə, bir ABŞ informasiya agentliyi əlinə keçən bəzi «mäxfi mänbälərin» informasiyasına əsasən däqiqləşdirdi ki, C.Buş hälə İrakla mühəribə barədə qəti qərar qəbul etməyib və «hər yeni gün mühəribənin qarşısını almaq və sülh yolu tutmaq üçün Bağdada yeni şənslər verir».

Bütün bu ämäliyyatların nəticəsi barədə isə sonradan müxtəlif ölkələrin mətbuatı aşağıdakılari yazırdılar: «Hər şey aqlagalmazdır, dərəcədə gözlənilməzdir. S.Hüseyin və onun ətrafindakular demək olar ki, hücumun ilk beş saatında şok və çəşqinliq içərisində oldular. ABŞ-in hərbi-siyasi rəhbərliyinin təbliğat aksiyasının effekti göz qabağındadır» (*Suriyanın «As-Saura» qəzeti*). «Agər bir vaxtlar mühəribə zamanı cənab general «QIŞ» barədə çox danışılırdısa, indi artıq cənab general «MÄTBUAT» barədə danışmağın vaxtı çatmayıbmı – hansının ki, rolunun Fars körfəzindəki orduдан daha artıq olduğuindi hamiya məlumdur» (*Fransanın «Arme-dojurdyui»* (*«Ordu bu gün»*) jurnalı).

Haşiyə kimi sonda qeyd edək ki, artıq indi dəqiqlik məlumdur ki, hərbi ämäliyyatların 17.01.1991 tarixdə başlanacağı ilə əlaqədar qərar NATO-da hälə 1990-ci ilin dekabr ayından qəbul olunmuş və axıra qädär də dəyişdirilməmişdi.

- Bundan əlavə, burada hərbi ämäliyyatların başlanmasından sonra yerüstü hücumların həqiqi istiqamətini azdırmaq məqsədilə tətbiq edilən digər bir sıra effektiv informasiya manipulyasiyaları barədə:

Küveytə dəniz tərəfdən irimiqyaslı hücum olunacağı barədə inandırıcı illüziya yaratmaq işinə bütün ämäliyyat boyu xüsusi əmək sərf olunurdu. O cümlədən, bu məqsədlə hämin istiqamətdə olduqca böyük sayıda dəniz piyada qoşunları və desant-hücum vasitələri yerləşdirilmiş, Səudiyyə Ärəbistanı və Yämən sahillərində, piyada əleyhinə olan minnalar basdırılmış sahələrdən keçmək, döyüş meydənimə ələ keçirmək, düşmən ölkənin nisbətən dərinliklərində ämäliyyat aparmaq və s. mövzulu geniş hərbi təlimlər keçirilir və bütün bunların Qərb və Ärəb mətbuatında geniş işıqlandırılmasına, televiziya kanalları ilə açıq nümayiş etdirilməsinə heç bir maneçilik törədilmirdi. Mətbuata tez-tez bu birləşmələrin aparacağı ämäliyyati havadan dəstəkləmək məqsədilə, ona xüsusi aviasiya bölmələri ayrıldığı barədə informasiyalar «sızdırıldı».

Bütün bunların nəticəsi ondan ibarət oldu ki, ämäliyyatların ilk gününən İrak burada özünün beş yaxşı təchiz olunmuş diviziyasını yerləşdirməyə məcbur oldu, hansı ki, həqiqi hücum İrakın bu baxımdan, än zəif nöqtəsi olan Qərb tərəfdən planlaşdırılmışdı və buradan da edildi. Ämäliyyatın ortalarında qäfildən qäzetlər səs-səsə düdüllər ki, artıq bir-iki günə bu ərazidən ämäliyyatın başlanacağı barədə «mötəbər informasiyalar» əldə ediblər. O cümlədən, Britaniya teleradiokompaniyası «Bi-Bi-Six» guya, hansısa bir mötəbər mänbədən ABŞ dəniz qüvvələrinin Fars körfəzində hansısa bir adanı ələ keçirdiyi və indi də öz desant-hücum vasitələrini Küveyt sahillərinə doğru irəlilədir. Bütün bunların nəticəsində İrak oraya əlavə olaraq daha iki yüksək döyüş qabiliyyəti diviziyasını göndərdi ki, ümumi şəkildə yeddi yüksək döyüş qabiliyyətli diviziya axıra qädär burada fəaliyyətsiz vəziyyətə salındı.

Yerüstü ämäliyyatların ilk mərhələsində ABŞ diviziyalardan biri dəniz tərəfdən irimiqyaslı hücum görüntüsü (*imitasiyası*) yaratdı. Cavab olaraq İrakın bu əraziyə olduqca böyük qüvvəsini topladıqdan sonra, dərhal da yerini dəyişib, qərb tərəfdən həqiqi döyüş ämäliyyatlarına qoşuldu.

Hämçinin, Səudiyyə Ärəbistanında cəmləşdirilmiş qüvvələrin mümkün ämäliyyat planının müxtəlif variantlarının mətbuatda açıq diskussiya obyektiñə çevrilərilməsi də, yerüstü hücumların həqiqi istiqamətini azdırmaq işində olduqca böyük rol oynadı (*Mühəribədə psixoloji metodların konkret tətbiqi ilə əlaqədar əlavə olaraq bax: burada, səhifə 53, 62, 64, 71, 78, 118, 127 və s.-ə.*).



#### IV.2.3. SANKSIYA

«İnsanları yaxından tanıdıqca heyvanlardan daha çox xoşum gəlməyə başlayır»  
Hitler

IV.2.3.1. MÜSBƏT SANKSIYALAR.....	80
IV.2.3.2. MÄNFI SANKSIYALAR .....	81
IV.2.3.2.1. Psixi diversiya.....	82
IV.2.3.2.2. Siyasi-inzibati diversiya.....	83
IV.2.3.2.3. İqtisadi diversiya.....	83
IV.2.3.2.4. Hüquqi diversiya.....	87
IV.2.3.2.5. Texniki diversiya .....	87
IV.2.3.2.6. Hərbi ( <b>fiziki</b> ) təzyiq .....	91
IV.2.3.2.6.1. Psixotron silahlar .....	92
IV.2.3.2.6.2. Psixotrop preparatlar.....	94
IV.2.3.2.6.3. Partlayıcı maddələr ( <i>eksplozivlər</i> ): .....	95
IV.2.3.2.6.4. Kimyəvi silahlar.....	96
IV.2.3.2.6.5. Bioloji ( <i>bakterioloji</i> ) silahlar .....	96
IV.2.3.2.6.6. Tektonik silahlar .....	96
IV.2.3.2.6.7. Genetik silahlar .....	97

IV.2.3.2.6.8. Zoo – silahlar .....	98
IV.2.3.2.6.9. «Humanist» adlandırılın müasir bəzi silah növləri .....	98

Doğuldugu ilk gündən istənilən insanın daxilində onun özü ilə birlikdə elə nähäng, gizli, sirli bir qüvvə də dünyaya gəlir ki, sonradan bu qüvvə bütün hayatı boyu onun fəaliyyətinə nəzarət edir, onun bütün davranışın və düşüncəsinin istiqamətini müəyyənləşdirir. İnsan fəaliyyətlə məşğul olduqda bu qüvvə ona sevinc və səadət, fəaliyyətdən qaldıqda isə – iztirab, işgəncə və ölüm gətirir.

Hämin gözögörünməz, sirli daxili qüvvə – insanların täləbatlarıdır. Bu täləbatlar kitabın ävvəlində sadalanmışdı. Hämin täləbatların ödənilməməsi – insanların üzərinə, iztirabına, narahatlığına, depressiyasına və s., ödənilməsi – sevinc hissi keçirməsinə, häzzinə, daxili rahatlığına, hər sahədəki potensiyasının yüksəlmişinə, bir sözlə, xoşbəxtliyinə səbəb olur. Zira, xoşbəxtlik – insanların täləbatlarının ödənilməsidir (*İnsanın özündə və ya övladında meydana çıxan müxtəlif kompleksləri Freyd yeganə olaraq seksual sfera ilə əlaqələndirirdi də, əslində, onlar bütün bu täləbatların hamısının bir və ya bir neçəsinin ödənməsindəki uzunmüddətli problemlərlə əlaqədardır*).

Liderlər məhz insanların täləbatlar deyilən hämin bu “zəif nöqtələri”ni görməyi və onlarla manipulyasiya etməyi məharətlə bacarırlar.

Siyasətdə – *maraq*, fəlsəfədə – *motiv*, psixologiyada – *stimul*, ədəbiyyatda – *arzu*, *amal*, *istək*, *ehtiyac*, *səbəb*, *məqsəd* və s. adlandırılın bu täləbatlarla manipulyasiya etməyin metodusa birdir: öz täləbatları ilə qarşı tərəfin täləbatları arasında funksional asılılıq yaratmaq və bu birincini ikincinin şartı kimi təqdim etmək. Başqa sözlə, öz iradəsini, istəyini ətrafdakılar (*və ya konkret şəxs*) üçün fəaliyyət norması, programı kimi təqdim edib, bundan bütün kənaraçıxma hallarını sanksiyalaşdırmaq: ona riayət edən şəxsin hansısa ehtiyac hiss etdiyi zəruri bir täləbatını ödəməklə onu mükafatlandırmaq, riayət etməyən şəxsin hansısa ehtiyac hiss etdiyi zəruri bir (*və ya bir neçə*) täləbatının ödənilməsini dayandırmaqla (*və ya başqa yerdən ödənməsinə mane olmaqla*) onu cəzalandırmaq. Özü də liderlər üçün bu «cəza» və «mükafat» alətləri hämişə maddi və fiziki formalardan fərqlənir və buna görə də, başqaları üçün hämişə qaranlıq, möcüzəli, fəvqəladə və gizli bir qüvvə kimi görünür.

Mexanizmin liderlərdən başqa heç kimə mälum olmayan, lakin gündəlik həyatda öz işini qaydaya salmaq üçün hər kəsin ayrı-ayrı vaxtda, təsadüfən, qeyri-şüuri istifadə etdiyi bu «cəza» və «mükafat» alətlərinin məcmusu aşağıdakılardır:

### **1) Fizioloji täləbatlarla manipulyasiya:**

**Müsbət fizioloji sanksiyalara aiddir:** insanın qida, suya, havaya, istirahətə və s. olan täləbatlarını ödəmək. **Mənfi fizioloji sanksiyalara aiddir:** insanı bunlardan məhrum etmək, gəlir yerlərini bağlamaq, sağamlığına xəsarət toxundurmaq, hətta virusla yoluxdurmaqla olsa da belə; və s;

### **2) Emosional täləbatlarla manipulyasiya:**

**Müsbət emosional sanksiyalara aiddir:** Hər vasitə ilə müsbət emosional hissələr, yaşantılar keçirməsinə nail olmaq; **Mənfi emosional sanksiyalara aiddir:** Yer-yerdən ona emosional travma vurmaq, hər vasitə ilə onun mənfi hissələr, yaşantılar keçirməsinə nail olmaq;

### **3) İntellektual täləbatlarla manipulyasiya:**

**Müsbət intellektual sanksiyalara aiddir:** tərəf-müqabilə hansısa onun üçün həyatı əhəmiyyət kəsb edən bir informasiyanı vermək və ya başqa bir yerdən almasına yardım göstərmək, işinə kömək edəcək sırrı açmaq, zəruri ideya vermək, problemlərindən çıxış yolu göstərmək və s. **Mənfi intellektual sanksiyalara aiddir:** ona hər hansı həyatı əhəmiyyətli informasiya verməkdən imtina etmək və ya almaqdə maneçilik törətmək, faktları ona yarımcıq, təhrifolmuş formada təqdim etmək və ya həqiqətdə heç olmayan faktlar (*dezinformasiya*) vermək və s. Bir sözlə, məntiqi analiz və natiqəçixarma qabiliyyətinə hər vasitə ilə zərbə vurmaq, fikirlərinin cərəyanı istiqamətini azdırmaq;

### **4) İradi täləbatlarla manipulyasiya:**

**Müsbət iradi sanksiyalara aiddir:** qurmasına, yaratmasına, təşkil etməsinə, bir sözlə, hər cür özünü ifadəsinə kömək göstərmək, hətta adı səhbət etməsinə, ideya verməsinə və s.-ə qədər; **Mənfi iradi sanksiyalara aiddir:** bütün bu sahələrdə ona mane olmaq, hətta adı səhbətlərdə belə, başlığı mövzunun dəstək tapıb, davam etdirilməməsi üçün dərhal mövzunu dəyişmək və s.



## **IV.2.3.1. MÜSBƏT SANKSIYALAR**

Müsbət sanksiya dedikdə burada tərəf-müqabilin şirnikləndirilməsi və ya hər hansı formadada dəstəklənməsi näzərdə tutulur. Bu kateqoriyaya qismən aiddir: ona qarşı hämişə hörməticil, mehriban, gülərüz, diqqəticil və qayğıkeş olmaq; Onun hissələrinə, mənliyinə, rəyinə, irqi, irsi, dini, milli və s. heysiyatına, adətlərinə və s. hörmət göstərmək; dərdinə şərīk olmaq; problemlərində kömək göstərmək; onunla öz aranızda olan ümumi cəhətləri tapmaq, bunları qabarılqlaşdırmaq; üstünlüklerini qabartmaq, vaxtaşırı bunları tərifləmək; eyiblərini,

qüsurlarını görmäməzliyə vurmaq; ona hädiyyälär vermek; bayramlarını təbrik etmək; arzularını, istäklərini, ad gününü vä s. yadda saxlamaqla sonradan onda xoş təassürat oyatmaq; istädiyi adamla qovuşmasına, arzularının reallaşmasına vä s. kömək göstərmək; hər rəftarla ona ähämiyyätlişlik şüuru aşılamaq; ona etibar, etimad etmək; qabiliyyətləri haqqında yüksək fikir söyləmək; münasibətlərdə pərt olmasına imkan vermämək; onunla diskussiyalarda istinad kimi obyektiv kriteriyalara əsaslanmaq; nəticəni qarşılıqlı kompromis vä ya şəxsi güzəşt yolu ilə həll etməyə cəhd göstərmək; nitqdə “sən” (“siz”) äväziyini daha çox işlətmək vä s; eləcə də, kollektiv (*grup*) yanında nüfuz qazanmasına kömək göstərmək, bunun üçün vaxtaşırı lehinə təbliğat aparıb, haqqında müsbət rəy formalaşdırmaq; kollektivin (*grupun*) mənafeyinə uyğun hərəkət vä sözlərini qabarıqlaşdırmaq, mənafeyinə äks olanlarını ört-basdır etmək, rasionallaşdırmaq; mübahisələrdə tərəfəni saxlamaq, haqli çıxarmaq; kollektivin taleyi ilə bağlı müzakirələrdə onun da iştirak etməsinə çalışmaq; onda olmayan müsbət cəhətləri, başqalarının müsbət xidmətlərini də, onun adına yazmaq; eyiblərini bəraətləndirmək; onunla dost olan hər bir käsə də hörmət göstərmək; vä s.

Bundan əlavə, onun «reyting şkalasında»ki yerinin, yanı cəmiyyətdə sosial statusunun yüksəlməsi istiqamətində iş aparılır. Bunun üçün, onun qabiliyyətləri, bacarığı, unikal xüsusiyyətləri, perspektivləri, uğurları, təbliğat hədəfi olan tərəflə arasında olan müştərək cəhətləri seçilib qabardılır, äks tərəflər hər vəchlə gizlədirilir. Uğursuzluqlarına, problemlərinə haqq qazandırılır, bunlar adı hal kimi täqdim edilib adiləşdirilir. Kütłə nümayändərinin, müxtəlif avtoritetlərin onun barəsində olan az-çox müsbət fikirləri tapılıb geniş reklam etdirilir, xüsusi vurğulandırılır. Bu, böyük äksəriyyətin mövqeyi kimi yozulur. Müvafiq halda bu məqsədlə saxta, əsassız, mənbəsiz informasiyalardan istifadə olunur vä ümumiyyətcə, dövriyyədə onun mənafeyinə uyğun istənilən forma vä məzmunda mütəmadi olaraq saxta informasiyalar yayılır. Fəaliyyətinə hər cür şərait yaradılır, o cümlədən, maliyyə, tribuna vä s. baxımından.

Nümunə üçün, mäs., idarədə rəhbərin işçiləri stimullaşdırması kimi məsləhlərdə: öz əməkdaşlarının real nailiyyətləri barədə professional ictimaiyyətin məlumatlandırılması (mäs., *layihənin bütün müəlliflərinin şəkli ilə birləşdə jurnalda mäqalə verdirildirmək yolu ilə*), əməkdaşa təşkilatın adından onun yüksək professional səviyyəsini vä xidmətini təsdiqləyən təşəkkü məktubu vermek, əlavə təhsil almasına köməklik göstərmək, prestijli stajirovka keçmək, auksioner olmaq hüququ vermek, daxili bankdan istifadə üzrə hüquqlarını genişləndirmək, firmanın hesabına özünün vä (ya) ailəsinin istirahət etməsini təşkil etmək, şəxsi işlərində müvəqqəti olaraq firmanın avtomobilindən, şəxsi əmlakından istifadəsinə icazə vermek vä b. bu vä digər işçinin xidmətini dolayısı qiyətləndirməyə imkan verən bu qabil müsbət sanksiyalardandır.

Deyilən dəstək özü vä ya platforması sizə yaxın, yaxud heç olmazsa, rəqibinizə zidd olan istənilən tərəfə tətbiq edilir ki, bu da rəqibinizə qarşı onlardan da bir alət kimi istifadə etməyə imkan verir.

Bütün hallarda bu yardımın, dəstəyin häcmi, miqyası, lazımı tərəflərdən kimlərin sizə sərf edən, sizin məqsədinizə uyğun olan yolda daha çox irəli getməsi meyari ilə ölçülür. Yanı bu yolda daha irəli gedənlər vä ya daha çox canfəsanlıq edənlərə daha çox yardım edilib, kömək göstərilir, dəstək verilir – sanksiya da, həmçinin.

Bir sözlə, kiminsə sizə xeyirli olan zähmətini äväzsiz qoymayıb, hər dəfə nə iləsə (*adi təşəkkürdən tutmuş, zähməthaqqına, vəzifəsini yüksəltməyə qədər*) mükafatlandırmaq, onun növbəti dəfələrdə də, sizin tapşırıqlarınıza can-başla getməsinə səbəb olacaq. *Əksinə*, sizə zidd addimların hər birinin qarşısına bir «kozır» qoymaq, hər cəhdini müvafiq sanksiyalarla müşayiətləndirmək çəkindirici effektlidir. Təzyiqlərinin güzəstlərlə deyil, adekvat sanksiyalarla qarşılaşdırılmasına adət edən tərəf-müqabil gec-tez sizinlə münasibətin haqq-hesabını dərk edəsidir. Gündəlik münasibətlərdə bu sanksiyaların realizəsi adətən **tüccüb (heyrət)** → **münasibətin soyudulması (isidilməsi)** → **xəbərdarlıq (təqdir)** → **sanksiya** kimi mürəkkəb mərhələlərdən keçir.

Yuxarıda göstərilənlərdən savayı, tərəflərin bir-birinə münasibəti faktoru, onların hər birinin fərdi xüsusiyyətləri, tapşırığın təsir göstərilən şəxsin mənafeyi, ävvəlcədən formalasılmış təsəvvürü vä s.-lä uyğunluğu, qərar qəbulunda alternativ variantların olub-olmaması, vaxt ehtiyati, situasiya vä b. kimi faktorlar da ünsiyyətin nəticəsinə təsir göstərən amillərdəndir.



#### **IV.2.3.2. MÄNFI SANKSIYALAR**

«Məqsəd – vasitələri bəraətləndirir». **Makiavelli.**

Mənfi sanksiyalar hämin bu müsbət sanksiyaların tam äksini təşkil edir.

Sosial sferada, göstərilən tələbatları müxtəlif iqtisadi, siyasi, hərbi, mədəni, texniki vä s. maraqlar ävəz edir vä buna görə də, burada bu sanksiyalar da müxtəlif iqtisadi, siyasi, hərbi, mədəni, texniki vä s. təzyiqlər formasında tətbiq edilir.

- **Nümunə üçün, mäs.** Ayrı-ayrı situasiyalarda ayrı-ayrı beynəlxalq normaları äsas götürərək hansıa dövləti günahkar çıxarmaq, onun iqtisadi, siyasi vä s. blokadmasına nail olmaq, “daxili işlərinə qarışmamaq” pərdəsi altında problemlərinə bigənəlik göstərmək, qarşıçıda isə “ikili standartlardan” yanaşmaq, “obyektiv informasiya vermək” pərdəsi altında müxtəlif radiostansiyalar, yaxud digər kütləvi informasiya vasitələri ilə dövlətin daxili işlərinə qarışmaq, müxalifatı, yaxud digər hər hansı milli, irqi, dini, sinfi, cinsi vä s. azlığı dəstəkləmək (*bəzən maliyyələşdirmək*), bununla da, daxili gərginliyə, zəruri halda təsyana, həkimiyət çevrilişinə vä s. nail olmaq (*özü də, bu zaman təsəvvür tərəfi mütəmadi olaraq müxtəlif kütləvi informasiya kanalları vasitəsilə zəruri məsləhətlər, fəaliyyət proqramları, kəşfiyyat materialları, analizlər, proqnozlar vä s., bir sözlə, «podskazkalarla» təchiz etmək – təbii ki, hansısa siyasi şərhçinin, müxbirin, alimin, anonim mənbəyin vä b. dili ilə*), ölkə daxilində diversiyalar törətmək, panika, şayıə

yaymaq, ölkəni beynəlxalq münaqişələrə cəlb etmək və s. kimi metodlarla dövlətlər öz rəqiblərinə qarşı «soyuq mührəbə» aparır, təzyiq göstərir, äks metodlarla isə onlara xidmət göstərənləri mükafatlandırır.

Aşağıda bu sanksiya növlərinin täsviri və metodları barədə ätraflı söhbət açılır (*älavə olaraq bax, burada: «Qüvvələr (şäxsiyyətlər, dövlətlər...) äleyhinə fəaliyyətlər» [burada, səh. 125] və «İngilablari necə formalasdırmalı, situasiyaları necə dəyişməli» bähslərinə [burada, səh. 121]*).

---

---



#### ***IV.2.3.2.1. Psixi diversiya***

##### **Müxtəlif vasitələrlə rəqibə psixi travmalar vurulur. O cümlədən:**

a) ***Ona emosional travmalar vurulur.*** Bu məqsədlə: Keçmiş xoş güzərəni, hazırkı problemləri və perspektiv təhlükələri mütəmadi názərində qabardır – mäs., təhlükə (*zälzälə, hückum və s.*) gözlənildiyi şayıəsini yaymaq və ya real olaraq gözlənilən hansısa xırda bir təhlükənin miqyasını şırtməklə; Äsəbləri ilə oynayan aksiyalar həyata keçirilir – mäs., evinə gecələr anonim telefon zängləri etdirmək, qəzetlərdə onun adından intim mäzmunlu, tanışlıq mäqsədi və ya evinin, bağının, maşınının və ya digər nəyininsə satışı ilə əlaqədar müştəri axtarışı elanı verditmək; 01, 02, 03, 04 və s. kimi xidməti telefonlara zäng vurub evinə (*äləlxüsus, gecə yarısı*) taciliyərdim, polis, yanğınsöndürən və s. çağırtdıraq yolları ilə; Güllüş hədəfinə çevriltdirilir; İstədiyi adamla qovuşmasına, arzularının reallaşmasına və s. maneçilik törədirilir; *äksinə*, yaxınlarına ziyan vermək, xəsarət toxundurmaq, əziz bildiyi nəyisə xarab etmək, dağıtmaq və ya ümumiyyətcə, oğurlamaqla ruh düşkündüyü vəziyyətinə salınır; Onunla münasibət soyudulur, gərginləşdirilir, hətta kəsilsər, Ona qarşı hər cür hörmətsizlik, etinasızlıq, laqeydlik, biganəlik, färqəsizlik (*«Färqəsizlik – nifrətdən də betərdir!»*), häqarətli münasibət göstərilir, nümayiş etdirilir – mäs., onunla görüşü adı, soyuq, bəzən, hətta gözçevirmə ilə, fikirlərini, hissələrini rişxənd, kinayə, mäsxərə, istehzalı gülüş və s.-lə qarşılıqla, adını aşağı statuslu adamlarla bir cərgədə hallandırmaq, ona bunların yanında yer ayırməq və ya ona aşağı statuslu adamlar vasitəsilə müraciət etmək və s. yolları ilə; Müxtəlif jestlərlə ona əhämiyyətsizliyi, názəräçarpmaزلığı çatdırılır – mäs., onun bayramlarının, əlamətdar günlərinin təbrikinə ikinci-üçüncü dəräcəli bir şey kimi baxmaq və ya ümumiyyətcə, unutmaq, xahişini, istəyini, onunla bağlı hansı bir epizodu və s. yaddan çıxarmaq və s. yolları ilə; Düşmənlərinə onun yanında hər vəchlə simpatiya nümayiş etdirilir; Qüsurları qabarıqlaşdırılır, vaxtaşırı bunlar tənqid edilir, *äksinə*, üstünlükleri adı bir şey kimi qəbul edilir; Münasibətdə *«Män»* ävəzliyinə daha çox yer verilir, bu söz daha tez-tez işlədirilir; Arada olan maddi alış-verişin dəqiq hesabı aparılır; Münasibətlərdə tez-tez pərt, çıxılmaz, namənasib vəziyyətlərə düşməsinə çalışılır və bu vəziyyətdən xilas etməyə təşəbbüs göstərilmir; Onunla hədə-qorxu və ya birbaşa güc dilində danışılır, konfliktlərdə kompromisə gedilmir və öz yerini tanımı üçün tam məğlubiyyətinə qədər mübahisə davam etdirilir; Vaxtaşırı olaraq, panika, affekt, fobii, stress, şok, özünüttirmə, qorxu, vahimə, dəhşət, təşviş və s. kimi mənfi emosional vəziyyətlərə salınır – mäs., gözləmədiyi, mahiyyət və mexanizmindən xəbərsiz olduğu, hazırlaşmadığı, ävvəl rastlaşmadığı, vərdişinin, vaxtının, təcrübəsinin, mälumatının, imkanının, çıxış yollarının məhdud olduğu və ya heç olmadığı real və ya illüzion situasiyalara salınır, mäs., söhbəti daim onun zəif bildiyi məsələlərin müzakirəsinə yönəlmək, hücumu ona məlum olmayan forma və məzmunda (*mäs., maska geyinilməsi, holografik yolla qarşısında oddan, sudan və s. xüsusi təhlükə istehkamları çəkilməsi, yolu üstündə dəhşətli səslər imitasiya etdirən qurğular yerləşdirməklə oriyentasiyاسının çəşdiriləsi və s. yolu ilə*), o cümlədən, ona təməş olmayan vasitələrlə (*naməlum silahlar, alətlər, texnologiya və s.-lə*) aparmaq metodu, görüntüsü və ya təbliğati ilə; zərbələri onun gözləmədiyi vaxtda və istiqamətdən endirməklə və s.;

b) ***Müxtəlif informasiya manipulyasiyaları, dezinformasiya atası ilə oriyentasiyası azdırılır, işləri dolasdırılır.*** bununla da zehni və praktik fəaliyyətdə dezorientasiyasına, gerçəklik barədə qeyri-adekvat, illüzion təsəvvürə malik olmasına, çəşmasına, aldanmasına və s., son olaraq, özünün və yaxınlarının, yaxud istənilən zəruri tərəfin, o cümlədən, dostlarının, həmkarlarının, həmvətənlərinin, müttəfiqlərinin, öz cəbhəsinin, qrupunun, kollektivinin, təbəələrinin, elektoratının, vətəninin, dövlətinin, xalqının, öz hərbi və ya siyasi rəhbərliyinin, hansısa bir gülüç şəxsin, qurumun, dövlətin, qüvvənin, tərəfin və s. zövq, baxış və ya maraqlarına, normalarına, prinsiplərinə, dəyərlərinə, ideallarına və s. zidd qəbul edib, addım atmasına, onlara xilaf çıxmına, xəyanət etməsinə, äleyh köklənməsinə və s. nail olunur;

c) ***Hər vəchlə özüniüfadə tələbatna zərbə vurulur.*** Bu məqsədlə: Daxili işlərinə və ya şəxsi işlərinə qarışmamaq bəhanəsi, pərdəsi ilə problemlərinə, dərdinə, xəstəliyinə və s. biganəlik, laqeydlik göstərilir, çətinliklərinin hällinə yardım edilmir, bunlarla baş-başa buraxılır; problemlərinin çözümünə müdaxilə etmək zərurəti yarandıqda isə məsələyə ona sərf etməyən kriteriyalardan, standartlardan, etalonlardan, bucaqlardan və s. yanaşaraq onun günahkar çıxmına, müzakirə, mübahisə, diskussiya, *«razborka»* və s.-lərdə onun rəqibinin haqlı bilinməsinə, bunlarda ona sərf etməyən qərarlar qəbul olunmasına və s. çalışılır; Sizinlə diskussiya,

mübahisə, räqabatində isə heç vächlə kompromis, şaxsi güzəşt, öz sähvini etiraf yollarını tutmayıb, arqumentasiyanın və analizin qeyri-korrekt metodlarından istifadə etməklə hər vächlə mäglubiyyətinə cəhd edilir, tez-tez intellekti və ümumiyyətlə, hər sahədəki qabiliyyəti şübhə altına alınır, o cümlədən, mäsuliyyətli mäsələlərdə nümayışkaranə şəkildə ona etibar edilmir, yaxud qrupun (*kollektivin, cəmiyyətin və s.*) taleyüklü mäsələlərin müzakirəsindən təcrid edilir, burada rəyi neytrallaşdırılır; Äleyhinə olan hər bir şaxs, hər bir qüvvə dəstəklənir (*bax: «Müssətanksiyalar» bölmənə [burada, səh. 80]*); Daim ona sərf etməyən standartlar, kriteriyalar, planlar müdafiə olunur, mövqelər tutulur; *äksinə*, yaxınlarının psixoloji täzyiqinə nail olmaq və ya müdafiəçilərinin sayını azaltmaq məqsədilə, «bir nəfər hamı üçün, hamı bir nəfər üçün!» prinsipini əsas tutaraq, gunahı müqabilində cəza sanksiyaları təkcə ona yox, həm də onun yaxınlarına qarşı tətbiq edilir; Müxtəlif yerlərdə yeri düşdükçə äleyhinə təbliğat aparıb, haqqında mənfi rəy formalasdırılır; Ona böhtən atılır, haqqında şayıə yayılır, eyibləri, sirləri faş edilir, ələlxüsus bu sirlər onlardan ona qarşı istifadə edə biləcək tərəflərə çatdırılır;

Ümumiyyətcə, istənilən problem, bəla, uğursuzluq son nəticədə psixi effekt törədib ruh düşkünlüyü, əşəqinliq, depressiya, apatiya, frustrasiya və s. kimi mənfi emosional hallara gətirib çıxardığından, istənilən vasitələrlə işləri dolaşdırılır, fəaliyyəti blokirovka olunur, yer-yerdən bəla yağışına, problem atəşinə tutulur, o cümlədən:



#### **IV.2.3.2.2. Sivasi-inzibati diversiva**

##### **Rəqibə səlahiyyətlər cərcivəsində, o cümlədən, inzibati kanallarla täzyiq göstərilir:**

**İdarə säviyyəsində:** Müxtəlif bəhanələri aldə əsas tutaraq rəisin (*direktorun, müdirin və b.*) hansısa işçiyə mütəmadi töhmət verməsi, aylıq və ya illik mükafatdan məhrum etməsi, vacib məqamlarında ona işdən icazə verməməsi, əlavə gəlir götürmək imkanı olduqda, onu bundan məhrum etməsi, öz xətti ilə də belə bir imkanı olarsa, nəzarət edib, buna imkan verməməsi;

**Ali inzibati organların** kiməsə täzyiqi variantlarında – onun lisenziyadan, rütbədən, güzəstdən, imtiyazdan və s. məhrum etdirilməsi, müxtəlif bəhanələrlə (*və ya bəhanəsiz, filansız – gizlin olaraq*) işığının, qazının, suyunun, kanalizasiyasının və s. bağlatdırılması, kəsdirilməsi, işdən çıxardırılması, onunla işbirliyi yapanların cəzalandırılması yolu ilə boykot edilməsi, äleyhinə sair kompaniyalar aparılması;

**Nazirlilik säviyyəsində** – xoşa gəlməyən hansıa idarə, birlək və s. rəhbərliyinin mütəmadi yoxlamalarla bezdirilməsi, ona qurğu qurub cinayət kimi təsnif edilə biləcək addımlara təhrik edilməsi, öz işçilərini onun äleyhinə qaldıracaq tədbirlər häyata keçirilməsi (*məs., bankdan işçiləri üçün məvacib ayrılmışını längidən fəaliyyət aparmaq yolu ilə*), işçilərinin ondan olan cüzi belə şikayətinin daha yuxarı säviyyälərə gedib çıxmasının təşkil edilməsi, rəqabət apardığı firmanın, şirkətin və s. ondan irəli çıxmasına kömək göstərilməsi, müxtəlif müqavilə şərtlərini cüzi də olsa pozması hallarına görə ona güzəştə getməmək, mäsələsinin ali dairələrdə müzakirə olunduğu halda bitəraf və ya äleyh mövqe tutmaq və s.;

**Dövlətlərarası säviyyədə** – rəqib dövlətə öz müttəfiqləriniz və ya sizin monopolianızda, nəzarətinizdə olan beynəlxalq və transmilli siyasi, hüquqi, iqtisadi, ictimai, humanitar, kriminal və s. qurumlar, korporasiyalar, partiyalar, seqmentlər (*yəni etnik, dini, əxlaqi və s. azlıqlar*), diasporalar, hərəkatlar, şəxslər, konsepsiyalar, əhval-ruhiyələr və s. vasitəsilə təsir göstərmək, özünün səs hüququndan istifadə edərək, rəqib dövlətin maraqları äleyhinə olan qərarlıra səs vermək (*o cümlədən, öz müttəfiqlərini də buna qoşmaq yolu ilə*), daim xeyrinə olmayan layihələri, ideyaları, platformları, standartları, konsepsiyaları, fəaliyyət növlərini və s. axtarıb tapıb dəstəkləmək, hər addımda ona äks olan mövqe tutmaq və b. bu kateqoriya täzyiqlərə nümunələrdəndir.



#### **IV.2.3.2.3. İatisadi diversiva**

«Mühəribədə qalib gəlməyin üç böyük şartı mövcuddur: bunlardan *birinci* – pul, *ikinci* – pul və nəhayət, *üçüncüsü* – yenə də puldur!»

**Napoleon**

Müasir siyaset və iqtisadiyyatın aktiv elementlərindən biri də müxtəlif növlü iqtisadi diversiyalardır. Bugünkü qloballaşma dövründə bunun aktuallığı xüsusilə artıb. Belə ki, bazar iqtisadiyyatı müxtəlif növlü ekspansiyalara geniş meydən açır. Bu baxımdan, yenicə öz müstəqil iqtisadiyyatını qurmaq istəyən Azərbaycana qarşı transmilli monopolist korporasiyalar tərəfindən bu metodların tətbiq olunması ehtimalı istisna deyil, eləcə də, Azərbaycan özü də rəqibi olan dövlətlərə bu metodların bəziləri tətbiq edə bilər. Müxtəsər formada bu

siyasati belä formulä etmäk olar ki, bu cür täsir halında:

**Müxtälim siyasi, iqtisadi, härbi, texniki, ideoloji vä s. täsir formaları ilä räqibin başlıca gälir yerləri blokirovkalanır, bunlardan mährum olmasına, eläcä dä, olan särwätinin qeyri-sämärali istifadä edilmäsi ilä tükändirilmäsina çalışılır.**

Geniş varianta isä bunun variantlarının bir qismi aşağıdakılardır.

Ümumi olaraq, istänilän dövlätin cämi gälir sferalarına qismän aiddir:

- **Xaricdän támiz kapital idxalı:** O cümlädän, birbaşa maliyyä yardımaları vä köçürmälär (*göndärişlär, transferlär*); qrant, patent, qonorar vä mükafatlar; investisiya vä kreditlär; tätzminat vä restitusiyalar (*nä vaxtsa qarät olunmuş ämlakin qaytarılması*); emmiqrantların (*bura köçüb gälänlärin*) özü ilä birlikdä gätirdiyi mülkiyyät, dövlät boreları vä s. formasında olan gälirlär;
- **Mähsul ixracından gälän gälir:** O cümlädän, aqrar-sänaye, täbii särvätlär, işçi qüvväsi vä s.-in (*o cümlädän, intellekt potensialının*, mädäniyyät-incäsänät mähsullarının (*mäs., räsm işi, ädäbiyyat, film vä s.-in*), informasiya (*o cümlädän, kompromat, kommersiya sirri vä s. formalı informasiyalar da daxil olmaqla*) vä elmi-texniki-praktiki biliklärin (*hansilar ki, nou-xau vä lisenziyalarda täsbit edilir...*), milli valyutanın (*konvertirä olunmaqla*) vä s.-in ixracından gälän gälirlär;
- **Xidmät ixracından gälän gälir:** O cümlädän, täsärrüfat-mäsiyat, mänzil-kommunal, maarif, hüquq, sähiiyyä, tibb, bank, rabitä, sigorta vä s. xidmätläri, injiniring xidmäti (*layihäläşdirmä, käşfiyyat vä s. kimi*), mähsula satışdansonräki xidmät (*mäs., támir xidmäti*), qulluq (*mäs., xästüyü, mäktäbäqädärki yaşıda olan uşağa qulluq*) vä qäyyumluq (*o cümlädän, bir dövlätin digärinä qäyyumluğu, yäni protektorat*) vä s. kimi xidmätlärdän gälän gälirlär, o cümlädän, müxtälim növlü rüsumlar formasında olan gälirlär;
- **Digär qanuni fäaliyyätlärdän gälän gälir:** o cümlädän, kurort-sağlamlıq märkäzlärdän, ölkädä beynälxalq konfrans vä digär tädbirlärin keçirilmäsindän, turizm vä ziyarätgahlardan<sup>7</sup>, bädän tärbiyäsi vä idmandan, näqliyyat vä tranzitdän, ticarätdän, mädäniyyät ezamiyätlärlärdän (*qastrollardan*), lisensiya satışından, icarä (*konsessiya*) vä kirayädän, borc faizindän (*divident*) vä s. gälän gälirlär, hämçinin vergidän, kömrükärdän vä birbaşa olaraq dövlät inhisarında olan iqtisadi strukturların fäaliyyätindän äldä olunan gälirlär;
- **Qeyri-qanuni fäaliyyätlärdän gälän gälir:** Rüşvät, meşşanlıq, fahisälik, narkotika alveri, insan alveri, qarät (*o cümlädän, qarätçilik müharibäsi*), qaçaqmalçılıq, reket fäaliyyäti vä s.-dän gälän gälirlär; vä s.

**(Bir sözlü, dolayısı ilä ifadü olunsa, yäni dövlätin gälir mänbäläri bir täkcä neft sektoru ilä mähdudlaşdırır).**

Özü dä, sadalanan mänfäatlär dövlät üçün bir täkcä büdcäyä älavä vergilär (*istär fiziki vä istärsä dä hüquqi şäxslärdän, o cümlädän, infrastrukturlardan*) călb olunması baxımdan deyil, eyni zamanda, häm dä dövriyyäyä daxil olan älavä xarici valyutanın milli valyutanın kursuna täsir göstærärök, onun mäzännäsinä artırması baxımından ähämiyyätlidir.

Deyildiyi kimi, başlıca mäqsäd, istänilän vasıtälärlä räqibin här sahädäki gälirlärini tromblayıb, älindän çıxarmaqdır. Bu mäqsädi høyata keçirmäyä imkan verän vasıtälärin bir qismisä aşağıdakılardır:

**V.3.2.2.3.1) Siyasi, hüquqi, texniki vä s. formalı täzyiq** formaları ki, bunlar barädä digär bölmälärdä nisbätän ätraflı formada danışılır;

**V.3.2.2.3.2) Häribi täzyiq** ki, bu halda onun gälir gätirän sahälärinä qarşı müxtälim formalı diversiya-terror ämäliyyatları høyata keçirilir vä ya räqib bütövlükädä hansısa müharibäyä călb olunur;

**V.3.2.2.3.3) İdeoloji täzyiq:** Buraya onun gälir sahälärinä qarşı anti-reklam fäaliyyäti aparmaq (*mäs., istehsal etdiyi mähsullarda xästäliktörädän ingredientlär aşkarlanması barädä şayıä yaymaq*), müxtälim dezinformasiya, şayıä vasıtäsilä ixrac mähsulları (*o cümlädän, bank vä infrastrukturları*) ätrafında ajiotaj, panika yaratmaq vä s. daxildir;

**V.3.2.2.3.4) İqtisadi täzyiq:** Buraya müxtälim iqtisadi diversiya vä sabotajlar, qiyomat, taarif, pul-kredit vä ödänc diskriminasiyaları, lisensiya vä vergi baryerlär, limitläşdirmälär, aktiv vä ya passiv boykotlar, embarqolar, repressarilär, rüşvät vermä, biznes sirlärini faş vä s. kimi çoxsaylı vasıtälärlä høyata keçirilän manipulyasiyalar aiddir.

**Bu sonuncu kategoriyadan olan bazı fändlär:**

a) İqtisadi diversiyanın klassik variansi – dempinqdir. Bu halda räqibin bazarlarına (*daxili vä xarici bazarlarına*) onun istehsal etdiyi mähsulun nisbätän daha ucuz qiyamtä olan analogu istehsal edilib çıxarılır. Baxmayaraq ki, bu mähsul hämin ixracçının özünä dä baha qiyamtä başa gälir, lakin uzaq mäqsäd naminä o, bu müväqqati itkiyä dözür. İtki isä, adätän digär sahädä äldä olunan qazancla vä ya alınan subsidiyalarla kompensasiya edilir. İşin mahiyyätindän xäbärdar olmayan hämin räqibinsä müştäriläri, daha ucuz mähsul dalınca qaçraraq, ondan uzaqlaşır, sähmdar vä särwädarları bazardaki täbäddülati hiss edärök, kapitallarını daha perspektivli olan bir başqa şirkätä yönäldir. Näticädä, hämin bu şirkät ya iflasa uğrayır, ya da iflasdan xilas

olmaq üçün profilini (*istehsal oriyentasiyasını*) däyişir vä bu bazarı ona qalib gälän räqibä güzäştä gedir (*eynän dä, bu profil üzrä bazzarda indiyä qädär mövcud olmuş şirkätlärin, kompaniyaların hamısı*). Näticädä, bazarda monopoliya äldä etmiş diversant, bundan sonra bu sektorda qıymät siyasatını öz älinä keçirir vä bazara öz şärtlärini diktä etmäyä başlayır. O cümlädän, indiyä qädär su qıymätinä satdiği mähsuluna bundan sonra «od qıymäti» qoyaraq çäkdiyi xärci besqat qaytarır;

b) Räqibin istehsal mähsulları lazımlılığına vä bahalılığına ähämiyyät verilmädän alınır, bir başqa bazarda däyär-däymäzinä başdan edilir. Qıymät färgindän töräyän amortizasiya isä, digär sferadakı fäaliyyätdän gälän qazancla vä ya alınan kreditlärli kömpensasiya etdirilir (*daxili bazzarda monopoliyaya maliklik şäraitindä, äslindä heç däyärindän aşağı qıymätä satışa ehtiyac qalmır*). Deyilän metodla räqibin täklifi qarşısında süni täläb formalasdıraraq, marketinq oriyentasiyası azdırılır vä o, istehsalının häcmini genişländirmäyä stimullaşdırılır. Müvafiq mäqsäd äldä olunduqdan sonra isä mähsullarının alıştı dayandırılaraq istehsalatı lazımsız mähsul buraxan bir yiğin dämir kütläsiniç çevriltidirilir.

#### Metodun variasiyalari:

- Ämtää ondan alınıp satılır, ehtiyat anbarlarına yiğilaraq saxlanılır. Müäyyän hädd toplandıqdan sonra geriyä – elä öz bazarlarına qaytarılır. Bazarın formalasmış täläb-täklif balansının käskin disproporsiyası isä, akselerativ faktor kimi, räqibi sürätlä iflasa uğradasıdır. Yuxarıdaki haldan färgli olaraq, näticäni nisbätän qısa müddät ärzindä äldä etmäyä imkan verir;
- Hämin ämtäänin analogu bir başqasından alınaraq kütlävi partiya ilä räqibin äsas ixrac bazarına çıxarılır (*ortaya çıxan amortizasiya yenä dä deyilän mänbälär hesabına tarazlanır*). Bu variant lazımı effekti yuxarıdakindan da tez vaxtda äldä etmäyä imkan verir.
- Här iki variantdan, hämçinin hansısa malın (*o cümlädän, aksiyanın vä ya hansısa müässisänin «näzarät paketi»nin*) däyärini kifayät qädär aşağı salıp älä keçirmäk halları üçün dä aktivliklä istifadä olunur;
- Hämin ämtäänin analogunu özünüzün istehsal etdiyiniz hal üçün onun maya däyärindän aşağı qıymätä bazara çıxarılması fändi – räqiblärin müştärilärini älläridän alaraq bazzarda monopoliya qazanmaq vä räqibləri müflisləşdirärək bazzardan sixışdırıb çıxarmaq mäqsädi üçün istifadä olunur. Bu yolla bazzarda qazanılan dominant mövqe ävvälki itkiläri kömpensasiya etmäyä imkan verir;

c) Bir başqa hal üçün bu fänd räqibin qıymäti kağızlarına, o cümlädän, valyuta sisteminä qarşı tätbiq edilir. Bunun üçün milli valyutası böyük partiyalarla konversiya edilärək (*başqa valyutaya çevriltidirilärək*) dövriyyädän çıxarılır, bununla da, faktik olaraq, dövlätin daxili borclarının artımına zämin yaradılır. Ähalinin alicılıq qabiliyyätini bärpa etmäk üçün dövlät Bankının valyuta emissiyasından (*dövriyyäyä älavä pul buraxmasından*) sonra, toplanan valyutası mübadilä edilärək dövriyyäsiniç qaytarılır ki, bu da arxasında ämtää dayanmayan saxta pul kütläsi (*«ölü kapital»*) kimi infliyasiyaya gätirib çıxarır.

■ Yeri gälmişkän bir şeyi qeyd edäk ki, İslam ölkälärinin bugünkü iqtisadi geriliyinin dä başlıca sâbäblärindän biri – mähz bu «ölü kapital» amilidir. Belä ki, İslam dininin borca görä faizi (*sâlami*) qadağan etmäsi, burada bankların özünä kapital cälb etmäsi işini başlıca stimuldan mährum edir ki, bunun da näticäsindä, ähali färdi olaraq dövr elätdirdä bilmädiyi pul ehtiyatı ya «kasıbin mali göz qabağında olar» prinsipini äsas tutaraq özündä saxlayır, ya da onu yaxşı dividendlär ödäyän xarici banklara yerläşdirir. Näticädä isä, kredit, sârmayä defisiti ucbatından ölkänin bir täräfindä nä qädär real planlar, layihälär häyatakeçmämiş yarımcıq qaldığı halda, digär täräfindä xärclänä bilmäyän böyük pul kütläsi dövriyyädän känarda toplanıp qalır, yaxud da immiqrasiya olunur.

d) Mähsulları saxtalasdırılır. Belä ki, istehsal etdiyi mähsul onun yarlığı, adı, standartı ilä, lakin ondan qat-qat aşağı keyfiyyätä istehsal edilib onun ixrac bazarına çıxarılır. Bununla da mähsullarına qarşı inam qırılır, müştäriläri älindän çıxarılır vä faktik olaraq, iflasına zämin yaradılır;

e) Orada ayrıca maqnatların biznesi vä ya ümmümiyyätcä, här növ iqtisadi fäaliyyät üçün mövcud olan konyunktur amilläri aradan qaldırın provakasiyalar aparılır, ämäliyyatlar häyata keçirilir (*Nümunä üçün, mäs., elita ilä maqnatlar arasına nifaq salaraq buradaki siyasi, hüquqi väziyyät maqnatların äleyhinä çevriltidirilir, onların bizneslärinä tâhlükä formalasdırılır, ümmümiyyätcä, müxtäliif vasitälärlä bütün ölkädä situasiya destabilizä etdirilir vä s.*), yaxud ölkädäki maqnatlara bir başqa ölkädä daha älverişli şärait yaradaraq onlar şirnäkländirilir ki, bütün bununla da oradan kapital immiqrasiyası stimullaşdırılır (*determinlüşdirilir*).

■ (*Yeri gälmişkän ABŞ-in bugünkü fövgäl-inkışafının sâbäblärindän dä daha birisi mähz onun ärazisindä son iki yüz il ärzindä mühäribä olmadığından situasiyanın destabilizä olmaması vä buna görä dä, dövriyyäsindä konsentrasiya olunan valyutanın heç vaxt immiqrasiya olunmamasıdır. Mähz hämin hesaba, bugünkü gündä ABŞ bütün dünya sârvätlärinin yaridan çoxunu tâkbaşına öz älindä cämälyib. Onun tânnâzzülü ilä dövriyyäsindä konsentrasiya olunan valyutanın desentralizä olaraq dünya dövlätleri arasında paylanacağını vä här bir dövlätin milli gâlirinin än azi bir neçä däfâ artacağını hesablayan bir sıra dövlätler [söhbât Rusiya, Çin, İran vä b. kimi siyasi räqiblärindän getmir] ABŞ-in tânnâzzülü üçün gecä-gündüz mäxfi planlar cizmadadırlar*);

f) «Seçici investisiya siyasatı» vä ya digär növ täsirlärlä daxilindä güclü şirkätlärinä räqib yetisdirilir vä ya olanlar arasında bir-birinä räqib şirkätär tapılır, hämin yolla qüvvälärinin tarazlığına nail olaraq, bir-birini zäiflädib gücdän salana qädär räqabätlärinin davam etmäsinä çalışılır, bununla da bütün iqtisadi strukturları bir-birinin ardına iflic väziyyätinä salınır.

- Psixoloji baryerlär səbəbindən räqib cəbhəsinə bu növ ekspansiya adətən müşkül olsa da, beynəlxalq arenada bu məqsədlə öz müttəfiqlərindən və ya näzərətində olan beynəlxalq qurumlardan tramplin kimi istifadə etmək praktikası geniş yayılıb;
  - g) İdxal-ixrac bazarlarının älindən çıxmasına çalışılır, biznes üzrə räqibləri, daxildə kölgə iqtisadiyyatı dəstəklənir, və s.:
  - Bunun üçün, idxl-ixrac bazarlarında räqiblərinin meydana gəlməsinə çalışılır, müxtəlif iqtisadi riçaqlarla olan müştəriləri älindən çıxarılır və s.;
  - h) Äleyhinə casusluq fääliyyätü təşkil edilir və ya həyata keçirilir, bu məqsəddə olan äleyhdarlarına yardım edilir, älä keçirilmiş biznes, kommersiya sirləri onlardan ona qarşı istifadə edə biləcək tərəflərin diqqətinə çatdırılır.
  - Adı həyatda düşmən olan qonşularından biri digərindən qisas almaq məqsədilə «krim» elementlərlə kontakta girib, onun evini yardımaları (*oğurlatmaları*) üçün onlara lazımı «nakolka» verməsi bu kateqoriyanın geniş yayılmış fändilərdəndir;
  - ABŞ-dakı bir bankın öz räqiblərindən birini aşağıdakı fändilə iflasa uğratması barədə mälumat verilir: Həmin bank räqibinin istifadə etdiyi parol sisteminin bir-sıra elementlərini müəyyən edir və bunu internetdə xakerlərin istifadə etdiyi xüsusi sayta daxil edir. Buradən işin qalan hissəsini başa çatdırmağa bilik və təcrübəsi kifayət edən xakerlər tapılır və tezliklə räqib bank iflasa uğrayır.
  - i) Sair növ täsirlərlə qeyri-istehsal sahələrinə və ya yaxın vaxtda mənfəət gäitməyäcək istehsal sahələrinə olan investisiyalarının, hərbi xärclərinin, kreditlərinin, sosial xärelərinin (*dotasiyalarının, ianälərinin, kompensasiyalarının, täqaüdüllərinin, mükafatlarının, səhiyyə və maarif kimi sahələrinə ayırmalarının və s.*), büdcədən maliyyäləşən strukturlarında mävaciblərinin, beynəlxalq qurumlardakı üzvlük haqlarının, beynəlxalq cərimələrinin (*mäs., restitusiya, təzminat və s. formasında*), xaricdə tranzit, kömrük xärclərinin və s. artımına cəhd olunur.
  - Mäs., Qarb 1998-ci ildə motivsiz olaraq qäfil Rusiya ilə münasibatləri yaxşılaşdırıb, ona birbaşa və ya dolayısı ilə (*o cümlədən, näzərətində olan beynəlxalq maliyyə qurumlarının, qeyri-hökumət təşkilatların və b. xətti ilə*) kifayət qädər maliyyə və kredit yardımaları etməyə başladı. Bu isə eyforiyaya uyan o vaxtkı rus hökumətini ruhlandıraq, onu büdcədən maliyyäləşən qurumlarda mävacibləri dalbadal artırmağa stimullaşdırıldı (*bu həmin dövr idi ki, Rusyanın o vaxtkı baş naziri Çernomurdin yüksək tribunadan fäxrə Rusiyadakı mävaciblərin Azərbaycandan on dəfə artıq olması bəyanatını verirdi*). Aləlxüsus da (*yəqin ki, yenə də həmin Qärbin stimullaşdırıcı təbligatı ilə*), həmin ärəfədə sosial gärginliyin qäfil artması və şaxtaçılarla müəllimlərin mävacibləri artırmaq tələbi ilə səngiməyən mitinq və tətillər keçirməsi bu addımı qaçılmaz edirdi, baxmayaraq ki, äslində bu pullar istehsal sahələrinə yönəldilməli idi. Bundan çox qisa bir müddət sonra, Qarb Rusiyaya maliyyə yardımını qäfil dayandırdı və Qärbin näzərətində olan beynəlxalq maliyyə qurumları da, həmçinin. Atalat üzrə verilən və arxasında real istehsalın, yaxud ämtəänin dayanmadığı bu işiştirdilmiş mävaciblər, bir anda bankları iflic vəziyyətinə saldı və növbəti aylarda dövlətin əhaliyə heç bir maaş verə bilməməsi, Rusiyada hansı siyasi, sosial natiçəllərə gätilər cıxdığı yəqin, coxlarının yadındadır: Ayalətlər dövlət büdcəsinə vergi ödəməyi dayandırdılar və faktik olaraq, müvəqqəti müstəqil iqtisadi siyaset yürütməyə başladılar. Bunlardan bəziləri, hətta tamamilə müstəqillik qiyamına qalxdı. Hiperinflyasiya və artan sosial gärginlik qarşısında duruş gätilər bilməyən V.Çernomurdin väzifəsindən istefaya getdi.
  - j) Sair hər növ vasitələrlə istehsalı ilə istehləki, tələbi ilə təklifi, mädaxili ilə mäxarici, kredit resursları mənbəyi ilə onlardan istifadə, dövriyyəsində olan pul kütləsi ilə ona olan real tələbatı və s. arasındaki balansın pozulmasına, disproporsiyaya və s. nail olunur.
- Sadalanan bütün bu hallar üçün täzyiqin dinamikası – iqtisadi yardım, imtiyaz və ya güzəştin azaldılmasından, embarqoya və iqtisadi diversiyaya doğru təkamül edir.
- Yekunda, iqtisadi täsirin psixoloji effekti barədə bir neçə cümlə:*
- Müxtəlif dövrlərdə İraq, Yuqoslaviya, Kuba, Liviya və s. dövlətlərinə qarşı iqtisadi sanksiyalar tətbiq olunub. Bu sanksiyalar ölkə əhalisinin äsas hissəsinin həyat səviyyəsinin əhəmiyyətli səviyyədə aşağı düşməsinə, hiperinflyasiyaya, bir çox zəruri məhsulların defisitləşməsinə və s. gätilər çıxarır. Uzunmüddətli iqtisadi böhran insanları azğınlığındır, onları bu burulğandan, təlatüməndən özünü və ailəsimi xilas etmək üçün həyat və ətraf insanlarla ölüm-dirim savaşına girməyə vadar edir. İnsanlar bir-birinə qənim kəsilsər, qardaş-qardaşdan, övlad valideyndən üz döndərir. Ölkədə mənəvi pozğunluq, cinayətkarlıq və rüşvətxorluq aləmi başına götürür, perspektivi olmayan siyasi iğtişəşlər ölkəni bürüyür. Uzunmüddətli iqtisadi böhrandan üzülən və ya ölkənin hərbi qüdrətini üstələmiş nümayişlərdən qorxuya düşən äksər əhalinin (*o cümlədən, bunun tərkib hissələrindən olan hərbi xidmətçilərin*) mənəvi-psixoloji durumu aşağı düşür. Buradakı istənilən qarışıqlıqda maraqlı olan qonşu dövlətlər hər dəqiqliş surpiz gözläyirmiş kimi göz-gözə dayanırlar. Dövlət xaosun qarşısını almaq üçün əlavə (*belə deyilərsə, qeyri-populyar*) tədbirlər görəməyə məcbur olur: Hərbi-polis sistemini gücləndirir, vətəndaşlarının müəyyən azadlıqlarını məhdudlaşdırır, vertikal hakimiyyətin dayaniqliğini gözlənilməz qiyam və xarici täsirlərdən siğortalayan ekstern qanun və qərarlar qəbul edir və s. Bütün bunlarsa, täzyiq göstərən xarici bədxahlara äsas verir ki, burada insan haqlarının pozulması, söz azadlığının və digər bir sira azadlıqların boğulması, diktaturaya meyl olunması və s. kimi məsələlər barədə alämə haray-häşir salsınlar, bununla da buraya qarşı názərdə tutduqları perspektiv täzyilərini, hərbi müdaxilələrini qabaqcadan bərätləndirsinlər, hər şeyi buradakı azılın sadə xalq kütləsinin xatırınə, söz azadlığının, säxsiyyət azadlığının xilası naminə etdiklärini äldə bayraq tutaraq, beynəlxalq ictimaiyyətin dil-ağzını bağlaşınlar. Hansı ki, guya, lap ävvəldən bu ölkəyə qarşı iqtisadi sanksiya tətbiq edərkən (*o cümlədən, məşhur «907-ci qərar» da bunun növmüxtəliyliyidir – müəl.*), bunun hämin ölkənin ali vəzifə sahiblərinin säxsi həyat səviyyəsinə heç bir täsir göstərməyäcəyini və bütün yükün yalnız fağır, sıkışt, vicdanlı sadə

kütlənin üzərinə düşəcəyini, sanki, qabaqcadan bilmirdilər ki, indi də çox böyük canfəşanlıqla özlərini sadə kütlənin halına acıyan yeganə tərəf kimi täqdim edirlər.



#### **IV.2.3.2.4. Hüquqi diversiya**

**Siyasi-inzibati (vəzifə səlahiyyətlərindən istifadə etməklə), iqtisadi (rüşvət yolu ilə) və s. təsirlər vasitəsi ilə hüquq-mühafizə organlarını, məhkəmə sistemini älə alaraq, onların rəqibin əleyhinə olan mövqe seçimlərinə nail olunur.** O cümlədən:

Qäsdən onda elə problemlər formalasdırılır ki, o, bu orqanlara müraciət etmək, şikayət etmək məcburiyyətində qalsın. Şikayət etdikdən sonra isə buna ya heç bir reaksiya verilmir, müxtəlif bəhanələrlə şikayətinə baxılmır, ya da iş uzadılır, sonsuz get-gällərə salınır, ondan hər dəfə yeni-yeni sənədlər düzəldib gətirməsi tələb olunur, nəticədən ikili standartlar metodundan yanaşaraq, onu o qədər də qane etməyən qərarlar çıxarılır.

Adı vaxtda isə müxtəlif bəhanələr, şübhələr əsasında məhkəmə get-gällərinə salınır, rahatlığı pozulur, evinə polis göndərməklə – qonşular, iş yerinə müxtəlif hüquqi sorğular göndərtirdirməklə – iş yoldaşları arasında onun barəsində müəyyən dedi-qodular, şübhələr formalasdırılır (*baxmayaraq ki, bu polis və sorğular onu günahlandırmış məqsədi güdməyib, hətta tamam mənəsiz bir məzmun daşıya bilər və ya onun şahidlik etməsi kimi məsələyə aid ola bilər*), ayrı-ayrı bəhanələr əsasında uşaqlarını da bu oyuna cəlb etmək, onlardan da müxtəlif məsələlərlə bağlı ifadə tələb etmək, imkan olsa, ümumiyyətcə, polis şöbələrinə çağırtdırıb, orada onları sorğu-suala çəkmək və s. kimi vasitələrlə – evi-ailəsi yanında nüfuzuna zərbə vurulur, onlar qarşısında köməksiz vəziyyətdə qoyulur, əsabləri än son həddə qədər yerindən oynadılır (*baxmayaraq ki, bu, än əcəlf metoddur, lakin bir çox hallarda hüquq-mühafizə sistemində o qədər də anormal hesab olunmadığı hamıya yaxşı mälumudur*).

- Deyilən metodla bağlı müşahidə etdiyimiz bir **nümunə**: hälə köhnə SSRİ dövründə bir-biri ilə dava edən iki qonşudan birisi, daha doğrusu, günahkar olan tərəf, o vaxtkı bölmə milislərini nə cürsə älə alıb qarşı tərəfin üstünə qaldırdı və bir ay o, polis idarəsindən, polislərsə onun evindən əskik olmadılar. Qonşuların şahidliyi və digər səbəblər əsasında onu bu məsələ ilə əlaqədar günahlandırib căzalandırmağın qeyri-mümkünlüyünü dərk etdikdən, üstəlik də evində-hayıtdən qeyri-qanuni olan nəsə bir şey tapa bilmədikdən sonra, kol-kosdan hörülülmüş çapərini äldə bəhanə edib, nadir quşların yuvasını uçurduğuna və təbiətə ekoloji ziyan vurduguuna görə tutub ona altı ay iş kəsdi.



#### **IV.2.3.2.5. Texniki diversiya**

**Müxtəlif vasitələrlə enerji (ışığ, istilik, elektrik, yanacaq və s.) və kommunikasiya (rabitə, nəqliyyat, informasiya, təbliğat və s.) kanalları blokirovkalanır, is alətləri, işinə xidmət edən texnika və texnologiyası, cihazları sıradan çıxarılır.**

**Nümunə üçün, mäs..**

**Müəyyən vəzifə adamlarının** hansısa bir säxsə täzyiq göstərməsi halında – anonim kanallarla onun işığını, qazını, suyunu, telefonunu kəsdirməsi;

**Dövlət orqanlarının** hansısa cinayətkar və ya üsyankar qrupu mühəsiriyə salarkən – onların müqavimətini qırmaq və əlaqələrini kəsmək, fäaliyyətlərini tromblamaq məqsədilə – ilk növbədə onların telefon rabitəsini və elektrik təchizatını kəsməsi; hansısa maraqlara cavab verməyən mətbu orqanının fäaliyyətini blokirovkalamaq məqsədilə – mətbuatın əsas enerji kanalı olan poçt (*istär məktub və istərsə də abunə*) və faks xidmətini dayandırması; ayrıca şaxslərə və ya yenə də hansısa marağa (*mäs., milli marağa*) cavab verməyən müəyyən qurumlara analoji təsir halında – onun kütləvi informasiya kanallarına olan çıxışını bağlatdırması (*o cümlədən, əsərlərinin, müsahibələrinin çap olunmasına fikirlərinin səsləndirilməsinə, fäaliyyətinin nümayiş və ya müzakirə edilməsinə maneçilik törətmək və s. yolu ilə*), yaxud ixtiyarında olan bu cür vasitələri müxtəlif fəndlərlə iflasa uğratmaq, əlindən çıxarmaq yolu ilə tribunadan mährum edib, kütlə və ya sosial dünya ilə rabbitəsini blokirovkalayaraq, bununla da onlara yuxarıdan təsir göstərmək imkanını iflic etməsi, bu kanalların ona verdiyi üstün “səs hüququnu”, rəy formalasdırmaq imkanını əlindən alması;

**Beynəlxalq aləmdə** dövlətlərin bir-birinə bu cür täzyiqi halında – müxtəlif bəhanələrlə bir-birinə neft, qaz, elektrik və s. ixracını dayandırması, yaxud texnologiyasını mähv edən təxribatlar häyata keçirməsi və s. bu qəbildəndir.

20-ci əsrə kompüter texnologiyasının meydana gəlməsi və onun häyatın bütün sferalarına müdaxilə etməsi, o cümlədən, iqtisadiyyatın əsasını təşkil etməsi, texniki diversiya üsullarını klassik bir säviyyəyə qaldırı və bu diversiya formasını, bəzən siyasi və hərbi təsirdən daha effektli bir vasitəyə çevirdi. Söhbət, müxtəlif virus hämlələrindən və onların törətdiyi destruktiv əməliyyatlardan gedir. Texniki diversiya üsullarının än yiğcam,

mükämmäl vä äyani täsävvür oluna bilän bir növü olması sääbindän, hämçinin, assosiativ olaraq, bütün digär növ texniki diversiya növläri barädä dä täsävvür äldä etmäyä vä näticä çıxarmağa imkan verması sääbindän, bu diversiya növü barädä daha ätraflı mälumat vermäyi vä texniki diversiya fändinin mexanizmini hämin bu diversiya növü timsalında izah etmäyi mäqsädäyğun hesab edirik Digär täräfdän dä, kitab ümumiyätlä, müxtälim növlu diversiya formalarının mexanizmini açmaq vä onlardan müdafiänin yollarını aşadırmaq mövzusuna häsr olundugundan, bir diversiya forması kimi, kompüter viruslarından söhbät açmaq da, bu kitabın ümumi mäzmunu ilä uyğundur. Beläliklä, kompüter virusları, onların iş prinsipi, mexanizmi, täsir metodları barädä.

İlk ävväl fikrimizi müxtälim növlu kompüter viruslarını ayrı-ayrı parametrlär üzrä täsif etmäklä aydınlaşdırırıq (*kompüter viruslarının aşağıda verilän täsifatının vä onların xarakteristikaları ilä älaqädar deyilänlärin müällifliyi tam şäkildä bizä mäxsusdur*).

### **Mäqsädinä görä:**

Müxtälim növlu kompüter virusları müxtälim fiziki vä hüquqi şäxslär täräfindän äsasän aşağıdakı mäqsädlär üçün yazılır:

1. Bir-birinä räqib olan digär istänilan profilli nähäng firmaların, şirkätlärin bir-birinin şäbäkäsinä daxil edib, bir-birinin fäaliyyätini blokirovka etmäk, kompüterlärini, lazimi informasiyalarını sıradan çıxarmaqla işini tormozlamaq mäqsädilä;
2. Ayri-ayri firma, şirkät vä ya maraqlı olan adi fiziki şäxslärin, konkret hansısa ünvanın informasiya bankından lazimi informasiyanı öğürlaması mäqsädilä;
3. Ayri-ayri färdi proqramçıların häm virus vä häm dä ardiyca onun müalicəsini yazib, pul qazanması mäqsädilä;
4. Älälxüsus, ABŞ dövlätinin räqibi olan müxtälim dövlätlerin (mäs., öz dövründä SSRİ vä ÇİN), qurumların, şäbäkälärin (mäs., bir sıra terrorist şäbäkälärin), häräkatların (mäs., anti-globalizm nümayändälärin) vä b. ABŞ dövlätini çökdürmäk mäqsädilä (*ABŞ-in hegemonluğunun vä fövgälsürätli täräqqisinin başlıca sääblärindän birinin dä mähz «internet» olması heç kimä sIRR deyil*);
5. Kompüter vä ya proqram istehsalçısı vä ya yayıcısı olan bir sıra fiziki vä hüquqi şäxslärin öz mähsullarının satışaqdärikü yüksäk texniki göstəricilärini, satışdan sonra qat-qat aşağı salaraq, bazarda daim täläbatı yuxarı qaldırmaq mäqsädilä;
6. Bir-birinä räqib olan kompüter vä ya proqram istehsalçısı vä ya yayıcısı olan ayri-ayri fiziki vä hüquqi şäxslärin öz räqiblärinin mähsullarının zäifliklärinä hesabladiqları viruslarla onlara qarşı mäñfi räy formalaşdırıb, öz mähsullarına qarşı täläbatı yuxarı qaldırmaq mäqsädilä;
7. Yaxud da buna bänzär bir başqa mäqsädlärlä yazılıb dövriyyäyä buraxılır.

### **Destruktiv imkanlarına görä viruslar täsif oluna bilär:**

1. **Ziyansız:** yani, kompüterin işinä heç cür mane olmayan (*yalnız öz yayılması ilä diskdä azad yeri azaldan*);
2. **Tählükäsi:** täsiri yalmız diskdä azad yeri azaltmaq, vä bir sıra lazimsiz qrafik, säs vä s. effektlärí yaratmaqla mähdüdüşün;
3. **Tählükäli:** kompüterin işinä ciddi ziyan vuran;
4. **Cox tählükäli:** yaddaşın sistem oblastına yazılmış kompüterin normal işi üçün lazım olan informasiyaları, programı, materialları vä s. pozan, kompüterin işindä ciddi pozuntular yaranan, onun normal işini destabilizä edän vä s. viruslar.

### **Mäskunlaşma yerinä görä virusların aşağıdakı növläri bir-birindän färgländirilä bilär:**

1. Operativ yaddaşda (*DOS, XMS, EMS..*);
2. Sistem sektorunda, o cümlädän, vinçesterin sistem yükleyicisini özündä ehtiva edän sektorda (*Master Boot Record*), yükleyici sektorda (*Boot-sector*) vä diskin bölüşdürücü cädvälindä (*Partition Table*);
3. Fayllarda, o cümlädän, arxiv vä qablaşdırılmış fayllarda (*RAR, ZIP, BZip, GZip, ARJ, LHA, ACE, CAB, JAR, AIN, UC2, HA, LZH, TAR, Z[Unix], InstallShield* vä s.-dä);
4. Vä bunların müxtälim formalı kombinasiyası formasında mäskunlaşan viruslar.

**Yayılma kanallarına görä viruslar:** Bärk, lokal, şäbäkä vä CD-ROM diskleri vasitäsilä yayılan növlärinä bölünä bilär.

### **İşä düşmä mexanizminä görä viruslar:**

1. Hansısa komanda ilä; vä ya,
2. Hansısa klavişa vä ya klavişa kombinasiyası ilä assosiasiyada olan növlärä malikdir;

### **Algoritm xüsusiyyätlärinä görä virusların aşağıdakı növläri bir-birindän färglänlir:**

1. Virus-kompanyonlar (*«companion» viruslar*);

2. «Qırmızıtoxmaq» viruslar («worm»-lar);
3. Polimorf vä ya öz-özünü şifrläyän viruslar («häyulä»-viruslar vä ya «polymorphic»lär);
4. Stels-viruslar vä ya gözägörünmäz-viruslar («stealth» viruslar);

**Dilinä görä:**

1. Kompüterin baza programının (*DOS, Windows, Macintosh, Novell NetWare, OS/2, Alpha, Linux, Unix* və s.) dilindä yazılın viruslar;
2. Materialın emalı sisteminin (*mätn redaktorlarının, elektron cădvällärin* və s.) dilindä yazılın viruslar mälumdur.

Bunlar ümumi mälumatlar idi. Ümumän virusun necä işlädiyini bilmäk üçün bunlardan konkret olaraq birini – än geniş yayılmış olan sonuncunu götürüb ümumi mexanizmi onun timsalında izah edirik.

Bugünkü gündä hämin kateqoriyadan, Microsoft Office programlarının (*Word, Excel, PowerPoint, Access, Project...*) äsasında duran VBA (*Visual Basic for Applications*) makro-dilindä yazılın viruslar xüsusilä geniş yayılıb. Bu dildä yazılın viruslar Microsoft Office-in öz proqramları daxilindä destruktiv fäaliyyät göstərmäklä yanaşı, kompüterin än ağlagälmäz resurslarına qädär här yerä müdaxilä edib, komponentlärin normal iş ahänginä täsir göstərää bilirlär. Bu virus növlärinin dä mexanizmini konkret täsnifatla açmağa çalışırıq.

Ümumi olaraq VBA (*Visual Basic for Applications*) dilindä yazılmış virusları öz ämäliyyat sektorlarına görə aşağıdakı kimi täsif etmäk mümkündür (*mötärizä daxilindäki dirnaqların arasında virus täräfindän deyilän ämäliyyati häyata keçirän komandaların adı yazılır*):

**1) Programın özü ilä ämäliyyatlar**

**1.a) Makrokomanda (WB (WordBasic) və ya VBA (Visual Basic for Application) dilindä olan komandalar) ämäliyyatları**

1.	Virus modula daxil olub, konkret makrokomandaları däyişir və bununla da proseduraların iş istiqamätini başqa istiqamätä yönäldir	«Execute Find»
----	--	----------------

**1.b) Prosedura (vähdütdä icra olunan mäntiqi ardıcıl makro-komandalar) ämäliyyatları**

1.	Virus yeni proseduralar yaradır	«VBProject.VBComponents.Item(n).Code module.CreateEventProc»
----	---------------------------------	--

**1.c) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisänin täsiri ilä işä düşän VBA-nin program kodu) ämäliyyatları:**

1.	Makrosa yeni sätir älavä edir	«VBProject.VBComponents.Item(n).Codemodule.AddFromString» və ya «VBProject.VBComponents.Item(n).Codemodule.InsertLines»
1.1.	• o cümläddän, fayldan götürüb yeni sätir artırır	«VBProject.VBComponents.Item(n).Codemodule.AddFromFile»
2.	Olan sätirläri pozur	«VBProject.VBComponents.Item(n).Codemodule.DeleteLines»
3.	Olan sätirläri däyişir	«VBProject.VBComponents.Item(n).Codemodule.ReplaceLine»

**1.d) Modul (däyişän və prosedura mätnlärinin toplusu) ämäliyyatları:**

1.	Modulları: İmport edir	«VBProject.VBComponents.Import»
2.	Eksport edir	«VBProject.VBComponents.Item(n).Export»
3.	Surätini çıxarır	«Organizer Copy» və ya «VBMacroCopy»
4.	Pozur	«VBProject.VBComponents.Item(n).Remove» və

		«OrganizerDelete»
5.	Adını dəyişdirir	«OrganizerRename»
6.	Yenisini yaradır	«VBProject.VBComponents.Add»

### 1.e) Fayl əməliyyatları

1.	Faylı (faylları) yazı rejimində açır	«Open For Append»
1.1.	• <i>atributlarını dəyişdirir</i>	«SetAttr»
1.2.	• <i>üzünü köçürür</i>	«Selection.Copy»
2.	Yeni fayl yaradır	«CreateObject(...)»
2.1.	• <i>və ya olanları käsib atır</i>	«Kill»
3.	Yeni papka yaradır	«MkDir»
3.1.	• <i>və ya olanları käsib atır</i>	«RmDir»
4.	Mövcud fayl və ya papkanın adını dəyişir	«Name ... As ... »

### 2) Programdaxili digər komandalar

a)	Ümumi şablonun (Normal.dot) saxlanması barədə sorğunu dövrədən açır	«Options.SaveNormalPrompt = False»
b)	Virusdan müdafiəni dövrədən açır	«Options.VirusProtection = False»
c)	Klavişa basılmasını emulsiya etdirir	«SendKeys»

### 3) Xarici program və modullara müraciət

a)	Xarici programı avtomatik dövrəyə qoşur	«Shell»
b)	«ActiveX» mexanizminin işə salır	«CreateObject», «GetObject»...
c)	DirectX	
d)	API-funksiyaya müraciət göndərir	«Declare»

və s.

Kitab kompüter texnologiyası mövzusuna deyil, bir başqa mövzuya häsr olunduğundan, burada, sadalanan bu komandaların hamısının iş prinsipindən, destruktiv funksiyalarının mexanizmindən uzun-uzadı danışmayıb, yalnız onların hamısının iş prinsipi barədə ümumi təsəvvür yaratmaq məqsədilə, bu sonuncu komandaların fəaliyyət mexanizmi barədə müxtəsər izahat verməklə kifayətlənirik:

- 5.a) Mäs., «Troya atı» adlandırılın virus «Shell» komandası vasitəsilə düzdüyü kompüterdən lazım olan informasiyaları toplayır, sonra gizli pəncərədə FTP-proqramını aktivləşdirərək, yığıdı informasiyaları Internet vasitəsilə lazımı ünvana göndərə bilir;
- 5.b) Yaxud, «Macro.Word97.Melissa» virusu, və ya 2000-ci ilin sonlarında bütün dünyani başına götürmiş məşhur “I love you” virusu («Mähäbbät virusu»): «CreateObject» komandası vasitəsilə ActiveX mexanizminin imkanlarından istifadə edib, istifadəçinin xəbəri olmadan, kompüterdə Outlook.Application obyekti yaradır. Sonra Outlook programının elektron ünvan kitabından bütün ünvanları götürür, yeni məktub tərtib edir, ona yoluxmuş sənəd əlavə edir və Internetə ilk qoşulma anında hämin bu yoluxmuş sənədi ünvan kitabçasından götürür, bütün ünvanlara göndərir. Sonra da, hämin ünvanların hər birinin elektron ünvan kitabçasında olan bütün ünvanlara göndərir, və beləcə, sonsuz olaraq. Äləlxüsus nähäng firma və poçt şəbəkələrinin elektron ünvan yaddaşında sonsuz böyük sayıda elektron ünvanlar saxlanıldığını nəzərə alanda, virusun internet şəbəkəsi üçün təhlükəsini aydın təsəvvür etmək olar.
- 5.c) Virus «DirectDraw» və «Direct3D» mexanizmlərinin imkanlarından istifadə etməklə psixikaya təsir göstərən («sinirlicedən») video effektlər, DirectMusic vasitəsilə analoji xarakterli səs effektləri yaradır (*bu barədə ätraflı bax: burada, səh. 93.*)
- 5.d) API-funksiyadan istifadə etməklə virus əməliyyat sisteminin və digər proqramların funksiya və proseduralarına müdaxilə edə bilir, o cümlədən, buradan sadalanan destruktiv fəaliyyətlərinin hamısını standart VB komandalarının heç birindən istifadə etmədən həyata keçirə bilir. Mäsələn, hansısa faylı və ya papkanı käsib atmaq üçün göstərilən VB komandasına əl atmadan bunu, sistem kitabxanası olan «Kernel32.dll» vasitəsilə həyata keçirə bilir.

Bundan əlavə deyilənləri tam dolğunlaşdırmaq və virus barədə təsəvvürü tam täkmilləşdirmək, virus proqramının necə görünüşünü ayəni bilmək məqsədilə aşağıda təhlükəsiz bir virus proqramı tərtib edib veririk.

Programın iş prinsipini yoxlamaq və virusun täsir mexanizmini äyani görmək üçün aşağıdakı iki xəttin aralığında yerləşən mätni kompüterin makros redaktoru hissəsinə yazmaq lazımdır. Bilməyənlər üçün daha da konkretləşdiririk ki, bu redaktoru açmaq üçün «Servis/Makros(Tools/Macro)» menyüsündən və ya Alt + F11 düyməsindən istifadə etmək olar. Yazdıqdan sonra lazımsız bir Word faylini açın və ya 5-6 abzaslıq bir mätn tərtib edin (*abzasların mätnləri färqli olmalıdır*). Bundan sonra nə zaman siz mätni saxlamaq komandasını (*menyü: Fayl/Soxranit və ya klavişa Shift + F12*) verdikdə mätnin abzasları bir-birinə qarışacaq. Baqlamaq (*menyü: «Fayl/Zakritğ» və ya klavişa Ctrl + w*) komandasını verdikdə isə bir müddət 4-5 abzasın mätnləri bir-bir ekranda görünüb, sonra da fayla Sizin xäbəriniz olmayan bir parol verib bağlayır. Äslinə qalsa, parol latin qrafikası ilə yazılmış bizim adımızdır (*«Cabbar»*). Mätni açmaq üçün bu parolu yazmaq lazımdır (*Birinci hərfin böyük olmasına xüsusi diqqət vermək lazımdır*).

Qorxmaq lazım deyil. Çünkü bu virus töhlükəsizdir, yəni öz-özünü sänədlərə və ya kompüterin älavə yerlərinə köçürmür, fayl və ya disket vasitəsilə başqa yerə yayılmış və s. Bir sözlə, yalnız täcrübə mäqsədi daşıyır və axıra qädär elə yazdığınız yerdə də qalır. Pozandan sonra da özündən sonra kompüterdə heç bir iz qoymur.

Eksperimenti başa vurduqdan sonra isə bunu mütləq pozun və ya hansısa bir mätn faylinə köçürüb saxlayın (*yəni ixtiyari halda, «şablon»da olmasın*). Äks halda, o bundan sonra bu kompüterdə açılan bütün Word sänədlərinin başına bu oyunu açacaq, yəni hamısının abzaslarını bir-birinə qarışdıracaq, bağlayanda da hämin parolu qoyacaq. Pozmaqda çatinlik çəksəniz, ümumiyyətlə, äsas şablon olan Normal.dot faylini *((C:/Program Files/Microsoft Office/Shabloni (Template)» papkasında)* käsib atın və ya adını dəyişin. Cämisi bir dəfə istənilən bir Word sänədi açan kimi program özü avtomatik olaraq yeni və tam təmiz şablon yaradacaq (*Ümumiyyətcə, äl altında heç bir anti-virus programınız olmadığı bir vaxtda kompüterinizi 50-60% virus növündən təmizləmək istəyirsinzə, bu aməliyyati tez-tez yerinə yetirin. Ağır bu şablonla Sizin özünüz və ya idarənin programçıları tərəfindən hansısa işə lazım olan makroslar yazılıbsa [hansi ki, bu da çox nadir halda baş verən bir işdir], o zaman hämin makrosu adı «\*.txt» faylinda saxlayın, sonra yeni yaranan şablonun modullarına köçürüün*).

Beləliklə, sadə bir zärərsiz virus programı:

---

```

Sub fileSave()
Dim X, N, Passw, Parol
Passw = Array(67, 97, 98, 98, 97, 114)
Parol = "Parol."
For N = 1 To 6
    Mid(Parol, N, 1) = Chr(passw(N-1))
Next
With ActiveDocument
    .Password = Parol: .Save
End With
End Sub

Sub autoClose()
    With ActiveDocument
        .InsertAfter " "; .Password = "": .Save: .Close
    End With
End Sub

```

---

#### **IV.2.3.2.6. Hərbi (fiziki) təzyia**

**Än son halda äl atılan bu metodla räqibə qarşı aşkar və ya gizli kanallarla (o cümlədən, özgəsinin äli ilə)**

**sui-qasd, diversiya-terror, fiziki güc tətbiqi, açıq müharibə və s. aksiyaları häyata keçirilir** və başlıca olaraq, canlı qüvvə və texnikası, silah və sursat anbarları, enerji və kommunikasiya (*tranzit, rabitə, təbliğat,...*) sistemi, infrastrukturları, texnologiyası və s. dağıdır, iflic edilir, blokirovkalanır, lazımi adamları (*o cümlädän, əvəzolunmaz kadrları, o cümlädän, yeri galdikdä özü*) aradan götürülür və ya şikast edilir, yer-yerdən bioloji təminati (*qidaya, suya, yuxuya və s. olan täləbatı*), təchizat və rabitəsi tromblanır, blokirovkalanır və s.

- **Nümunə üçün, mäs.**, adı hayatı baş verən müxtəlif davalar, kimlərinsə bir başqaları vasitəsilə kimisə döydürtməsi, evinə, avtomobilinə od vurdurması, avtomobilinin benzин qabına benzinqəsi reaksiya nəticəsində müayyən müddətdən sonra partlayan kimyavi qarışq atması, kiməsə qarşı “killer”lər tutulması və b. bu varianta nümunələrdəndir.

Azərbaycanın bugünkü gündə müharibə väziyyətində olmasını və bu səpkili informasiyaların çox məhdud çərçivədə yayıldığını nəzərə alaraq, alimlərin və adı häväskarların bu səpkili tədqiqatlarına müayyən oriyentasiya məqsədilə, bugünkü gündə ayrı-ayrı dövlətlərin hərbiyyəsinin əsasını təşkil edən müasir silah və sursat növlərinin bəzilərinin mexanizmi barədə bir qədər ätraflı informasiya veririk:

#### **IV.2.3.2.6.1. Psixotron silahlar**

**«Psixotron silahlar»** adı altında müasir elmdə psixikanı idarə etməyə imkan verən texniki qurğular nəzərdə tutulur. Müasir elmdə insanın düşüncə aparatının mexanizmini izah etməyə cəhd edən bir neçə nəzəriyyə mövcuddur ki, onlardan biofiziki, biokimyavi və soliton nəzəriyyələri xüsusiylə aktualdır. Bunlardan *birincisində* – insanın fikir əmaliyyatları beyində baş verən müxtəlif elektrik, maqnit və ya elektromaqnit hadisələri ilə, *ikincisində* – kimyavi proseslərlə əlaqələndirilir, *sonuncu* isə – bunun sinirlərdə yayılan xüsusi tənha dalğalar (*solitonlar*) vasitəsilə baş verən hal olduğunu izah etməyə cəhd göstərir. Deyilən məsələ ilə bağlı konkret nəticələrin əldə edilməsi, telepatiyanın mexanizmini açıqlayalar, digər tərəflərdən, lazımi fikirləri insanların beyninə xüsusi dalğalar, sahələr, kimyavi preparatlar vasitəsilə yeritməyə imkan verirdi. Häləliksə, qətiyyətlə demək mümkündür ki, bu sahədə heç bir əsaslı irəliləyiş mövcud deyil – ağar hipnoz mexanizmi ilə beyninə lazımi komandaları, ideyaları və s. yeritmək imkanı verən bir sıra texniki metodlar (*mäs., aşağıda [burada, säh. 93] izah ediləcək '25-ci kadr' virusu*) nəzərə alınmazsa.

Ävəzində isə, differential formada emosiya və intellektin müxtəlif funksiyalarını aktivləşdirib-passivləşdirməyə imkan verən bir sıra nəticələr əldə edilib ki, bunların da əsasında müasir psixotron silahlar yaradılıb:

**IV.2.3.2.6.1.1) Xüsusi tezlik generatorları:** Müayyən edilib ki, beynin bioritmərinə (2-10 Hers) və ya geomagnit döyüntülər diapazonuna (0,01-20 Hers) yaxın tezliklərdə olan elektrik və maqnit sahələri əlahiddə bioloji təsir effektlidir. Mäs., 0, 5 V/t və 2-8 Hers tezlikli elektromaqnit sahəsi – ürək yığılmalarının tezliyini azaldır, qanın forma elementlərinin aktivliyini aşağı salır; 8 Hers tezlikli maqnit sahəsi – canlıların fermentlərinə passivləşdirici təsir göstərir; Maqnit vibrasiyalarının (*döyüntülərinin*)  $H \leq 1E$  diapazonu – neyroendokrin sistemini pozur, baş beynin yarımkürələrinin neyronlarının funksional väziyyətini dəyişir və s.; 1000 nonotesl amplitudunu və 5 – 7 mm. uzunluqlu elektromaqnit dalğaları – insanda idarəolunmaz dərəcədə böyük vahimə, dəhşət, qorxu hissə törədir.

Bundan əlavə, akustik dalğaların da müxtəlif spektrələri analoji təsir effektlidir. Mäs., 9 Hers tezlikli infrasəs də, indicə deyilən 5-7 mm. uzunluqlu elektromaqnit dalğaları kimi, insanda ifrat böyük dərəcədə idarəolunmaz vahimə, dəhşət, qorxu hissə törədir. Sınaq məqsədilə, ilk dəfə klubların birində «dəhşət» filminin qorxulu səhnələrinin effektini artırmaq üçün bu tezlikli akustik dalğaldan istifadə edilib ki, o da, bütün tamaşaçıların idarəolunmaz vahimə içərisində hardan gəldi özünü klubdan bayira atması ilə nəticələnib.

«Xüsusi tezlik generatorları»nın əsasında da, məhz bu elementlər dayanır. Əsasında bu tezlikləri induksiya etdirən xüsusi vibratorun və ya tranzistorların dayandığı qurğuları böyük bir ordunun üstünə məsafədən cəmisi bir neçə dəqiqəlik tuşlamaq, böyük bir qoşunu bu xarakterli dalğalarla cəmisi bir neçə dəqiqəlik şüalandırmaq kifayətdir ki, hamısı bir anda əllərində nə var tullayıb, vahimə içərisində hara gəldi qaçışın;

**IV.2.3.2.6.1.2) Xüsusi sahə generatorları:** İnsana əhatə edən ətraf fiziki dünyadan təsirlərinin yalnız konkret diapazon hüdudu, yəni mövcudluğu müddətində adaptasiya olub, şartı mənada «normal» adlandırılara biləcək bugünkü mötədil həddi insan üçün zərarsız və təhlükəsizdir. Bundan bütün kənarəçixılma halları, patologiya kimi, hətta insanın ölümünə də gətirib çıxara bilir. Bu sahələrin ifrat dozaları bir tərəfdən, fiziki effekt törədir, o cümlädən, havanı ionlaşdıraraq atmosferin kimyavi tərkibini dəyişir, digər tərəfdən, psixi effekt törədərək insanda müvəqqəti və ya əbədi sinir iflici yaradır. **Hərbi məqsədlər** üçün onların məhz bu spektrələri xüsusi maraq doğurur və müvafiq laboratoriyalarda araşdırılır.

Müayyən edilib ki, xüsusi tuşlamış ifrat güclü elektrik və maqnit sahələri, insanda yuxarıdakı hala bənzər ifrat güclü qorxu, vahimə, vəhşət hissə törədir. Yaxud müayyən edilib ki, elektromaqnit və akustik sahələrin ifrat böyük gərginlikli həddi (*ultraqısa dalğalar diapazonu*), bioloji təsir effektlidir və canlıların uzun müddət bətəşlərə məruz qalması, onların anomaliyalı ölümlərinə gətirib çıxara bilir. **Nümunə üçün, mäs.**, təqribən bu diapazona yaxın tezliklərdə işləyən mobil telefonların və radiotelefonların orqanizmə ziyanı barədə yəqin ki, hamı eşidib. Haşiyə kimi qeyd edək ki, ziyanlılığı barədə hamının yaxşı bildiyi rentgen şüaları və radioaktiv şüalar (*radioaktivliyin daşıyıcılarından biri olan gamma-şüalar*) məhz elektromaqnit dalğalarının än son tezlik həddindən ibarət olan spektrəlindəndir. Hämçinin, akustik dalğaların (*səsin*) 6000 hers üçün  $0,1V/t/m.-10V/t/m.$  diapazonundan kənar amplitudalarının ağrı və hətta iztirablı ölüm törətdiyi də məlumdur;

**IV.2.3.2.6.1.3) Psixogen təsir generatorları:** Yuxarıda insanın adaptasiya olduğu diapazon hüdudundan kənarda yerləşən təsir spektrələrinin insana ziyanları barədə danışındı. İnsanın qəbul edə bildiyi diapazon çərçivəsindəki siqnalların müxtəlif çalarları isə fərqli psixi effektlər törədir, insanda ayrı-ayrı emosional hallar induksiya etdirmək qabiliyyətinə malikdir. Mäs., isti ränglər (*qırmızı, narinci və sarı*) – insana oyandırıcı təsir göstərib, onun tənəffüs və nəbzini tezləşdirir, dərinləşdirir, arterial təzyiqini yüksəldir, onda narahatlılıq və häyəcan hissələri doğurur. *Əksinə*, soyuq ränglər (*yaşıl, mavi, göy və bənövşəyi*) – bunlara tam zidd nəticələr verib, sentimental və komfort əhval-ruhiyyə doğurur. Yaxud mäs., limonun, lavandanın, çobanyastığının və sändəl ağacının ätri – beyinin aktivliyini istənilən depressantdan daha tez zəiflədir, *əksinə*, qızılıqlı, jasminin, nananın, mixəyin ätri – beyində boz maddənin (*hansının ki, miqdari ilə intellekt əmsali birbaşa əlaqədardır*) hüceyrələrinə kofedən daha güclü oyandırıcı təsir göstərir.

Eyni qayda ilə digər qalan bütün hiss kanalları vasitəsilə ətraf dünyadan aldığı siqnalların fərqli spektrələri də, insana fərqli psixi təsir göstərir (*bax: hämçinin, burada, säh. 63*). Bütün bunlarda, aşağıdakı məsələlər üçün xüsusi əhəmiyyət kəsb

edir: *Ävväla* – müvafiq emosional fon insana här hansı bir qärarı qäbul etdirə bilmək üçün alahiddə rol oynayır (*mäs.*, *hami yaxşı bilir ki, räisin yanına onun ähval-ruhiyyəsinin xoş olduğu vaxtda girärkän, nüyüsə onun razılığın almaq ehtimalı daha böyük olur, näinki pis olduğu vaxta*); *Ikincisi* – insanların ätraf alämə və insanlara münasibəti onun daxili durumu ilə birbaşa əlaqədardır. Belə ki, şən vaxtında ünsiyyətə meyl edib, ätraf insanlarda yalnız yaxşı cähətləri sezdiyi halda, kädärlə vaxtında, ruh düşkünlüyü zamanı isə, *äksinä*, insan hamını və här şeyi yalnız qara rängə görür, o cümlədən, özünə və öz qüvvəsinə inamı azalır və perspektivi baradə bədbin fikirlərə düşür; *Üçüncüsü* – mənfi və müsbət ähval-ruhiyyə insanların zehni və praktik fəallıq dəräcəsi üçün alahiddə idarəedici rola malikdir. Belə ki, şən halında insan enerji ilə alışib yandığı halda, depressiya vəziyyətində maksimum passivlaşır və cüzi belə fəaliyyətdən dərhal yorulur; Və nähayat, *sonuncusu* – bu təsirlər lazımı səxsə və ya kütləyə nüyisə tälqin edən zaman onları hipnozabənzər bir vəziyyətə gətirməkdə transgen vasitə kimi əhämiyyət kəsb edir. Psixogen təsir generatorlarından məqsəd, məhz zəruri anda bu tipli atmosfer formalaşdırmaqdır;

**IV.2.3.2.6.1.4) Holografik illüziya generatorları:** Holoqrafiyanın nailiyatlарınā əsaslanan bu cihazlar optik maxinasiyalar vasitəsi ilə müxtəlif illüziyalar formalaşdırmaq məqsədinə xidmət edir.

- Körfəz müharibəsində holoqrafiyanın imkanlarından geniş istifadə olunması baradə mälumat verilir. Belə ki, bir çox ərazilərdə qüvvələrin sayını səni şäkildə çox göstərmək məqsədilə, həqiqi qoşunların yaxınlığında (*özü də nisbətən təhlükəli ərazilərdə*) holoqrafiya vasitəsilə səni texnika, qoşun obrazı yaradılmış ki, bu da här şeyi müşahidə vasitəsi ilə izləyən iraqlılarda lazımi xof, psixoloji dezorientasiya yaratmaq işində əhämiyyətli rol oynaya bilmiş.
- **Nümunə üçün, mäs.**, ekstern situasiyalardan birində, yəni müttəfiqlərin quru qoşunlarının ifrat zəif olduğu, əlavə qüvvə gətirilməsinə isə müyyəyan vaxt tələb olunduğu mövqelərdən birində, NATO tərəfi məhz holoqrafik cihazlarla köməyə gələn böyük bir texnika, qoşun obrazı yaratmaqla, oraya qäfil hücumu keçmiş iraqlıların psixoloji durumunu zəiflətməyə və lazımı kömək çatdırılana qədər döyüşün intensivliyini tormozlamağa nail olması baradə informasiyalar verilir.
- Yaxud bir başqa halda, aktiv döyüslərdən birində, İrak mücahidlərinin müqavimətini qırmaq üçün Yer səthindən bir neçə km. yüksəlkidə onların başı üzərində lazer holoqrafları vasitəsilə Həzrət Älinin obrazı yaradılmış ki, fanatik və ifrat dindar ruhlu iraqlılar da bunu, Həzrət Älinin kafərlərlə mübarizədə onlara köməyə yetişməsi kimi qäbul edib, yerə qapanaraq duaya başlayırlar. Sonra bu «müqəddəs» müxtəlif jestlərlə müsəlmanlara öz dəstəyini ifadə edərək, onlara ardınca gəlməyi işarə edir. Natiqdə, demək olar ki, şüursuz vəziyyətdə (*şok vəziyyətində*) olan böyük bir qoşun, ruhlanaraq bir zombi kimi onun ardınca gedib, döyüşsüz-filansız müttəfiq qoşunlarının mühasirəsinə düşür.
- Sülhməramlı məqsədlərlə də bu effektlərdən geniş istifadə olunur. Mäs., Hollivud kinofilmlərdəki vizual effektlərin (*mäs.*, *fantastik obrazların*) bir çoxu kompüter üsulundan savayı, həm də holoqrafik üsullarla yaradılır. Yaxud, mäsələn, Rusiyada 1991-ci ilin yazında və 1993-cü ilin payızında bundan seçkiqabağı kompaniyada reklam məqsədilə istifadə olunub. Və ya V. Viqotskinin xatırı gündündə Vahaq məzaristanlığının üzərindəki buludlarda hämin üsulla – gitara obrazı, 1988-ci ildə müqəddəs üçlük (*Troitsa, Üç Üqnum*) gündündə Moskvadan Krasnopresnensk parkının üzərində – Müqəddəs Məryamin obrazı yaradılıb və s.

Bütün hallarda burada əsas alət lazer lifləridir ki, müvafiq obrazlar, məhz onların vasitəsi ilə atmosferin şuanı inikas etdirən üst qatında «toxunur», «cızılır», yaradılır;

**IV.2.3.2.6.1.5) Texniki viruslar:** Komüütər monitorları və ya adı televiziya ekranları vasitəsilə beyinə lazımı fikri (*lozunqu, ideyanı, komandanı, baxışı, kodu və s.*) yeritməyə imkan verən virus növləridir. Başlıca nümayändələri aşağıdakılardır:

a) **“25-ci kadr” virusu:** Bugünkü gündə bu məqsədli cəmi vasitələr içərisində elmə mälum olan häləlik yeganə və än güclü təsir əsaslıdır (*hətta bir neçə min ildən bəri insanlığa mälum olan hipnoz da, effektliliyinə görə ondan geri qalır*).

Təsirin mexanizmi insan beynimin unikal bir xüsusiyyəti ilə əlaqədardır. Belə ki, kinomotoqrafiyanın yarandığı ilk gündən insanların yalnız 25 kadr/san. sürəti ilə verilən kino ləntələrini normal qavrayıb, digər sürətləri ekranда zolaqlar axını şäklində müşahidə etdiyi mälum olub (*Bugünkü gündə bu sürətin fərqli canlılar üçün bir-birindən färgləndiyi müəyyənləşdiriləbilə, mäs., arılar üçün bu sürət saniyədə 300, tarakanlar üçünsə – 12 kadra bârabârdır*).

Iyirminci əsrin ikinci yarısında psixoloqlar bu 25 kadr arasına, nə isə filmə heç bir aidiyatı olmayan müştəqil bir kadr yerləşdirməyi qərara aldılar və natiqəsi heyrətamız oldu: Filmə baxanlar bütün filmi yaddan çıxarsalar da, bu bir kadrı beyninlərdən heç cür silə bilmirlər, özü də, näinki silə bilmirlər, hətta özlərindən asılı olmadan istər-istəməz onun məzmunundakı komandanı icra etmək üçün özlərini ölümə belə atırlar. Effektin mexanizmi baradə *«Tälqin: İnsanları ayıqkän necə hipnoz etməli»* bölməndə (*burada, səh. 67*) ätraflı şərh verildiyindən, burada, müxtəsər olaraq onu qeyd edək ki, iyirmibəşdəbir saniyə müddətində görünüb yox olan bu kadr, ifrat qısamüddətliyi səbəbindən diqqəti cəlb edə bilməyib, filmin süjetinin təhlili ilə məşğul olan şüurun reaksiyasını doğura bilməsə də (*çünki «diqqəti» filmin süjeti ilə məşğul olan şüurun bu aralıq informasiyani dərk etmək üçün ona köklənməyə praktik olaraq macəli olmur*), əslində ondan gələn siqnallar hiss reseptorlarına düşüb onları cüzi də olsa qıcıqlandırıldığından, hämin bu mikroproseslər izsiz də itib getmir və periferik sinir impulsları şäklində şüur senzorunu dəf edərək birbaşa təhtəlşür sferasına düşür (*Özlüyündə bu impulslar ani şüur gərginliyinin natiqəsi olduğundan, nisbətən daha böyük amplitudaya malik olmuş olur və faktik olaraq, informasiya solitonu məzmunu kəsb edir*). «25-ci kadr effekti» metodunda əsas informasiya arasına bu cür əlavə siqnallar dövri olaraq yerləşdirildiyindən, ümumilikdə bütün bunlar beyninə soliton rezonansları şäklində periferik informasiya axınıni tämin etmiş olur. Məlum olduğu kimi isə təhtəlşür ona daxil olan istənilən informasiyanı ağına-bozuna baxmadan icra etmək üçün müvafiq orqanlara göndərir, çünki beynin mexanizmi elə qurulub ki, təhtəlşürə adı vaxta yalnız şüurun analiz edib, “müsəbat räy” verdiyi informasiyalar düşə bilir. Hämin bu «25-ci kadr» isə burada bir növ názardə tutulmayan “dal qapı” və ya “älveri”dir (*Adətən izahsız olan bu effekti verilən izahı bizə məxsusdur*).

Metod ilk dəfə ABŞ-da klublardan birində film nümayışı zamanı sınaqdan keçirilib. Burada filmin lentinə, deyildiyi qayda ilə «Koka-kola için!» əmri yerləşdirilir. Film qurtaranda isə aşkar olur ki, klubun häyatindəki köşklərdə bütün digər içkilər satılmamış qaldığı halda bir dənə də olsun koka-kola qalmayıb.

Bugünkü gündə metoddan müxtəlif videofilmlər, peyk translyasiyaları və s. xətti ilə insanların beyninə lazımı ideologiyaları, baxışları, stimulları, motivləri və s. yerləşdirmək üçün geniş istifadə edilir.

Hazırda metodun səs üçün də xüsusi modifikasiyası işlənib-hazırlanıb, yəni lazımı kodlar müvafiq auditoriyanın

beyninä, onların özünün xäbäri olmadan, müxtäliif radiostansiyaları dinlädiyi mäqamda da yeridilä bilir.

Sülhmäramlı mäqsädlär üçün bu metoddan hazırlı törätlä xarici dil öyrämä metodu kimi aktiv istifadä olunur. Qeyd edäk ki, adı hipnozda olduğu kimi bu metodun da bädäl-hipnoz (*posthipnoz*) deyilän xüsusi müräkkäb varianti mövcuddur ki, bu halda tälqin bir növ xüsusi kodlar vasitasi ilä häyata keçirilir. Bunun üçün individ vä ya kütläyä här hansı bir fikir tälqin edildikdän sonra bu onun beynindä xüsusi «parolla» blokirovkalandırılır. Belä ki, onun beyninä här hansı daha bir işaret tälqin edilir ki, sonradan tälqin obyekti olan färd vä ya kütlä äsas tälqin materialını yalnız bu işarä – kodla rastlaşdıqdan sonra xatrlayır (*bu material onun beynindä ondan sonra aktivləşir*) vä özündän asılı olmayaraq icrasına başlayır. Bunun geniş yayılmış varianti vaxtdan parol vasitasi kimi istifadä etmäkdir. Belä ki, bu halda obyekttä tälqin edilir ki, tapşırığı filan müddät sonra vä ya ümmüniyyätçä, filan vaxt icra et. Tälqin olunan vaxt çatlıqla assosiativ olaraq tälqin materialı aktivləşir. Bunun äväzindä här hansı bir hadisädän, şäkildän, räqämdän vä s.-dän istifadä taktikası da geniş yayılmış metodlardandır ki, bu zaman zäruri komanda bunlarla blokirovkalandırılır. Komanda yalnız obyektin hämin bu hadisä, şäkil, räqäm vä s.-lä rastlaşmasından vä ya qäsdän rastlaşdırılmasından sonra aktivləşir (*älavä olaraq bax: burada, säh. 63–66*);

**b) “V-666” virusu:** Beyinin fääliyyätini käskin keçidlärlä (*sığrayışlarla*) passivlaşdırır, aktivlaşdırır, bununla da beyin damarlarında spazma yaradaraq ölüm törädän kompüter virusudur. Son 10 il ärzindä Rusiyada minlärlä adamın bu virusdan öldürüy qeydä alımb. Virusun, älälxüsus rusdilli proqramlarda, özü dä äsasän siyaset, hərb vä iqtisadiyyatın idaräciliyinin ali orqanlarında istifadä olunan proqramlarda aşkarlandığı qeyd edilir (*«666»-nın İblis räqämi olduğunu, yäqin, oxucu bilməmiş deyil*);

**c) “Pokemon” virusu:** Qirmizi işığın saniyädä 10-3030 tezlikli titräyişläri dä beyin damarlarının spazmasını törädir, huşunitmäsi vä boğulma kimi natiçälärä gätirib çıxardığı müäyyänlaşdırılır. Äsasında bu prinsipin dayandığı bu virus da, yuxarıdırı hər iki virus kimi, istär kompüter vä istärsä dä adı televiziya ekranları vasitäsilä yayımına bilir. Mäs., 01.12.199 tarixdä qäfildän eyni gündä Yaponiyanın xästäxanalarına epileptik tuttmalarla 700-dän çox uşaq daxil oldu ki, sonradan bu uşaqların hamisının hämin gün televiziyyada «Pokemon» (*Cib ifriti*) adlı çizgi filminä (*multfilmä*) baxdıqları müäyyänlaşdırıldı. Sän demä, multfilmin lentindä mähz deyilän bu virus var imis;

**d) *Bu qäbildän olan sair növ viruslar*:** Deyilänlär, älälxüsus vizual kanallarla beyninä ötürülnen texniki virus növləri idi. Bundan älavä, insanın digär hissiyyat orqanları vasitäsilä, o cümlädän, eşitmä, iyibilmä, dadibilmä, lamisä, eläcä dä, istiliyi, elektrik vä maqnit sahälärini, qrativasiyanı (*täcili*) vä s. hiss edän kanallarla da, ätraf dünyadan aldığı siqnalların bu xarakterli kombinasiyasını tapmaq üzäridä xüsusi tädqiqatlar gedir ki, onlar psixika üçün virus xarakteri käsib edib, onu idarä etmäyä vä ya mähv etmäyä imkan vermälidir. Daktıl kanal (*lamisä*) üçün aqupunktura (*iyńabatırma*) vä nöqtä masajının bu kateqoriyadan olan xüsusi variantları artıq tapılıb (*yəni bu prinsiplə konkret meridianlar üzrə organizmin ayrı-ayrı nahiylərindəki sinir ucluqlarına vä ya belə deyilsə, aktiv zonalarına, müäyyän program ardıcılılığı ilə täsir göstərməklə ciddi psixi effektlər äldä etmək mümkün olur*). «25-ci kadr effekti» metodu ilä beyninä ötürülnen vizual virusun säs üçün xüsusi modifikasiyasının artıq yaradıldığı isä yuxarıda qeyd olunmuşdu. Hazırda hər iki variantın täkmilləşdirilmäsi, eläcä dä, digär hiss kanalları ilä qäbul edilän siqnalların bu cür virus säciyyä daşıyan növlərinin axtarışı istiqamätindä aktiv iş gedir.

#### **IV.2.3.2.6.2. Psixotrop preparatlar**

Normal vä ya anomral psixi fääliyyätä münasibätä seçici aktivlik göstərən kimyävi vä ya təbii maddälär qrupudur. Beyinin funksiyasına onun kimyävi tärkibini däyişmäk yolu ilä täsir göstərir. Tipik nümunəsi adı zähärlär vä narkotik maddälärdür. Ümumi olaraq kimyävi tärkibinä, farmakoloji dinamikasına, göstərdiyi effektä vä s. äsasän psixotrop preparatların çoxsaylı täsniyat variantları mövcuddur ki, biz burada da, bütün bu kitab boyu äsas götürdüyüümüz, hämin dördülü prinsipi äsas götürräk, psixotrop preparatları hissiyyata, emosiyaya, intellektä vä iradaya täsir edänlər olmaqla aşağıdakı variantda qruplaşdırırıq:

##### **■ IV.2.3.2.6.2.1 Hissiyatın regulyatoru olan psixotrop preparatlar:**

Bu kateqoriyaya äsasän elmdä psixodizleptiklär, psixodeliklär, psixotomimetiklär vä ya elä-belä, hallyusinogenlär adlandırılın neyromediatorlar aiddir. Xüsusi effektiv nümunäləri aşağıdakılardır:

- Dietil-lizergin turşusu (*yaxud, LSD-25. Preparat çovdar mahmizi [Claviceps purpurea Tulas] bitkisindən alınır*), meskalin (*preparat peyotl [Echinocactuc williamsii] adlı kaktusdan alınır*), psilosibin (*preparat teonanakatl [Psilosibis] adlı göbäläkdän alınır*), psilasin, dimetiltriptamin (*DRT*), bufotenin, civä buxarı, benaktizin, delizid, hämçinin nisbətän azeffektli vasitälärdän – kannabinoidlär (*mäs., xاش-xاش*), bəzi psixoaktiv vä sintetik preparatlar (*mäs., sernil, ditron...*), vä indol ailäsindän olan digär preparatlar.

Bunlar elmdä başlıca hallyusinogen (*qarabasmatörädän*) maddälär kimi tanınır. Müasir tibbdä bu hal hämin maddälärin beynin kimyävi tärkibini däyişmäsi faktı ilä izah edilir. Göstərilän xüsusiyyatinä görə, hämin qäbildän olan preparatlar altıncı hissiyyati oyadan, ilahi dünyaya yol açan, müqäddäş varlıqları görməyä imkan verän vä s. vasitə kimi qädim adu ayınlärindä aktivliklä istifadä edilib (*hätta sadalanan bu maddälärdän hazırlanmış boyalardan taturovka rängi kimi istifadä olunmasının özü dä, qanı käskin yolu xduraraq ciddi psixi pozuntular, fäşadlar törädir, hallyusinasiyalar yaradır*);

##### **■ IV.2.3.2.6.2.2 Emosiyaların regulyatoru olan psixotrop preparatlar:**

Müxtäliif emosiyaları induksiya etdirmäk vä ya neytrallaşdırmaq mäqsädinä xidmät edän neyromediatorlar qrupudur. Psixikaya tam differential formada täsir göstərir, yəni hər biri färqli emosiyani induksiya etdirmäk vä neytrallaşdırmaq funksiyası daşıyır. Başlıca nümayändärləri aşağıdakılardır:

- ***Sevinc hissini neytrallaşdırın, yaxud kädär hissi formalasdırın psixotrop preparatlar (psixoleptiklär vä ya neyroleptiklär):*** (1) Antipsixotik vasitälär – fenotiazinin, butirofenomun, tioksantinin, klozapinin, rauvolfin, difenilbutil-piperidinin vä b. törämäläri; (2) Trankvilizatorlar (*anksiotilitik vasitälär*) – benzodiazepinin, qlikolon, trimetoksibenzoy turşusunun, propandiol vä difenilmetanın vä b. törämäläri; (3) Normotimiklär – litium duzunun müxtäliif törämäläri vä s.
- ***Kädär hissini neytrallaşdırın, yaxud sevinc hissi formalasdırın psixotrop preparatlar (psixoanaleptiklär):*** (1) Antidepressantlar (*timoleptiklär*) – (a) trisiklik vä tetrasiklik antidepressantlar (*imipramin, amitriptilin vä s.*), (b)

MAO (monoaminoksidaza) fermentinin inhibitorları;... (2) Psixostimulyatorlar – purinin, fenilalkilaminin, sidnonimin törämäläri;... (3) Vä s.

- **Oroxu hissi formalasdırın psixotrop preparatlar:** trimetin...
- **Oroxu hissini neytrallaşdırın psixotrop preparatlar (timolitik vasitälär):** trankvilizatorlar – sefedrin, trazodon, fторасизин, триоксазин, мебикар, мепротан вә s.;
- **Agressiya hissi formalasdırın psixotrop preparatlar:** Bi-zet preparati;
- **Agressiya hissini neytrallaşdırın psixotrop preparatlar:** Psixoleptik vä antidepressant preparatların kombinasiyası;
- IV.2.3.2.6.3) **İntellektin regulyatoru olan psixotrop preparatlar:**

İntellektual fääliyyätı, yaddası, diqqäti vä s. aktivläşdirib passivläşdirmäk mäqsädinä xidmät edän preparatlar qrupudur. Täqribi üzvläri aşağıdakılardır:

- **İntellekti aktivläşdiränı psixotrop preparatlar:** nootrop vä qamgerkik maddälär;
- **İntellekti passivläşdiränı psixotrop preparatlar:** benzodiazepinin, dibenzodiazepinin, fenotiazinin, tioksantenin vä b. törämäläri (mäs., eunoktin, fenazepam, propazin, aminazin, teralen, tizerzin, sonapaks, xlorprikten, leponeks, atropin, skoqolamin vä s.), hämçinin, bromkarbaminlär, barbituratlar vä i.a.

Bundan älavä, düşüncä prosesinin biokimiyävi mexanizm üzrä baş vermäsi versiyasına äsaslanaraq, konkret fikirläri generasiya etdirib, söndürä bilän maddälärin axtarışı istiqamätidä dä aktiv iş gedir ki, hälälik bu sahädä äsaslı ugurdan danışmaq mümkün deyil;

- IV.2.3.2.6.4) **İradänin regulyatoru olan psixotrop preparatlar:**

Vazomotor aktivliyi blokirovka edän vä ya stimullaşdırın preparatlar qrupudur:

- **İflicedici preparatlar:** Tabun, zarin, zoman vä V-qazlar;
- **Oicolma üleyhinä olan preparatlar:** Karbamazepin, klonazepam, morquksimid, pufemid, suksilep vä s<sup>8</sup> ...

#### ***IV.2.3.2.6.3. Partlayıcı maddälär (eksplozivlär):***

Bizä mäлum olan ädäbiyyatlarda, adätän partlayış törädän maddälärin heç bir täsnifati aparılmıştır vä onlar hamısı birlikdä partlayış törädän maddälär sırasına aid edilir. Lakin biz daha aydın täsävvür üçün partlayıcılıq xüsusiyyätinä malik olan maddäläri aşağıdakı 4 kateqoriyaya ayırırıq:

- **Birinci kategoriya partlayıcı maddälär:** Partlayıcı civä, qurmuşun-azid, qurmuşun-trinitro-rezorsinat, tetrozen, pikrin turşusu (melinit), diazodinitrofenol (vä ya onların qarışığı);
- **İkinci kategoriya partlayıcı maddälär:**
  - **Nitratlar:** ammoniya nitrati – mäs., azot turşusunun duzu; spirt nitratları – mäs., nitro-gliserin, nitroqlükol, nitrosselluloza (tüstüsüz barıt) vä s.;
  - **Nitrobirläşmälär:** trotil, nitrometan, nitrobenzol vä s. vä **Polinitrobirläşmälär:** trinitrotoluol, trinitrofenol vä s.;
  - **Nitroaminlär:** tetril, heksagen, oktagen, etilendinitroamin vä s. vä i.a.
- **Üçüncü kategoriya partlayıcı maddälär:** Transuran elementlär vä ya aktinoidlär. Başqa sözlä, nüvä partlayıcıları. Partlayış nüvä parçalanması halında baş verir.
- **Dördüncü kategoriya partlayıcı maddälär:** Hidrogenin ağır izotopu olan – tritium ( $^3H$ ). Partlayış – nüvä sintezi halında baş verir.

Partlayıcı maddälärin bu täsnifatinin müällifliyi bizä mäxsusdur. Täsnifat – maddälärin täsirhässaslığı vä partlayış gücünä äsasän aparılıb. Belä ki, här növbäti kateqoriya partlayıcılar özündän ävvälkinä nisbätän bir neçä yüz, vä hättä bir neçä min däfə artıq partlayıcılıq gücünä malikdir, ancaq ki, onun häräkätä gälmäsi, yani partlaması üçün isä, özündän ävvälki kateqoriyanın maddälärinä nisbätän qat-qat artıq impuls («detonasiya») lazımdır. Buna görä dä, här bir kateqoriyaya aid olan maddälär, öz väzifäsindän älavä, häm dä öz kateqoriyasından sonraki maddälärin detonatoru yerindä istifadä olunur.

Mäs., I kateqoriya partlayıcılar ifrat hässasdırlar – onlar adı zärbädän, sürtünmädän, qığılçımdan vä s. partlayırlar, ancaq ki, çox kiçik gücä malikdirlär. Yäni onların partlayışı elä böyük dağdıclılıq töرتämir. Buna görä dä, onlardan, äsasän uşaq oyuncaq-tüsänglärindä, bayram pistonlarında, feyerverklärdä, pirotekniki effekt (tüstü, işiq, säs vä s.) yaranan fışänglärindä vä s., istifadä olunur. Hämçinin, bunlardan, yuxarıdakı täsnifatdakı II kateqoriyada duran partlayıcıları häräkätä gätmäk, yani partlatmaq üçün, onların detonatorları, kapsulları, pistonları vä s. yerindä istifadä olunur.

II kateqoriya partlayıcılar – müässir dünyada mövcud olan nüvä vä termonüvä silahlarından savayı, digär bütün növ odlu silahların äsas özäyini täşkil edir. Aviasiya bombalarından tutmuş, alazanlara, stingerlärä, äl qumbaralarına, top vä tank märmilärinä vä s.-ä qädär hamısı bu partlayıcılarla işläyir. Ancaq ki, onlar yuxarıdakı kimi adı zärbädän, sürtünmädän vä s. häräkätä gälib partlamırlar. Xeyr. Onların partlaması üçün bir qädär artıq güc (detonasiya) lazımdır ki, bu mäqsädlä dä, onların detonatorları yerindä, müxtäliif vasitälärdän, o cümlädän elektrik qığılçımından savayı, häm dä bu birinci kateqoriya maddälärin partlamasından istifadä olunur.

III kateqoriya partlayıcılar, sadä dillä desäk, adı nüvä bombaları, bir qädär elmi terminlärä ifadä etsäk isä – Mendeleyevin dövri sisteminin axırlarında yerläşän elementlär aiddir (bu cädvälin axırlarına doğru getdikcä, elementlärin atomunun dayanıqlığı zäifläyir). Elmdä bunlara transuran maddälär, yani hämin cädväldä uran elementindän sonra yerläşän maddälär deyilir. Hämin maddäläri adı väziyyätdän çıxarib, böhran väziyyätinä, yani partlayıcılıq häddinä gätmäk üçün çox-çox böyük detonasiya, yani ilkin impuls zäururidir. Mähz hämin häddi äldä etmäk üçün bu bombaların da içärisindä, bizim yuxarıdakı täsnifatda II kateqoriyaya aid etdiyimiz maddäläri, yani adı bombaları partladırlar. Başqa sözlä, nüvä bombalarının detonatoru rolunda adı bombalar çıxış edir. Nüvä bombasının içärisindä böyük gücä malik bu bombaların partlaması, sadä sxemlä ifadä etsäk, hämin nüvä maddäsinin bir-neçä atomunu parçalayıb dağıdır, yani bu atomların elektron, proton, neytron vä s. mikrozärräçiklärini bir-birindän aralayır. Bunlarsa öz növbäsindä kiçik qälpäläri xatırladıb, digär atomları bu cür partladıb-dağıdır, onların da här biri – digärlärini, beläcä «zäncirvari reaksiya» deyilän akt baş verir<sup>9</sup>.

IV kategoriya kimi təsnif etdiyimiz partlayıcılara, sadə dillə desək «hidrogen bombası», elmi dillə desək, nüvə silahından bir neçə yüz və hətta bir neçə min dəfə güclü olan termonüvə silahları addır. Ağar nüvə bombalarının əsasında Mendeleyev cädvəlinin sonlarında yerləşən maddələr dururdusa, termonüvə bombalarının əsasında bu cädvəlin ävvəlində yerləşən maddələr (*əsasən, hidrogen, daha doğrusu onun izotoplari – deuterium, tritium, Li<sup>6</sup>*) durur. Elə buradan da aydın görünür ki, bu 2 növ bombaların partlayışının fiziki sxemi tam şəkildə bir-birindən fərqlənməlidir və məhz ona görə də, biz onları fərqli kategoriya partlayıcılar kimi təsnif edirik. Və həqiqətdə də, ağar ävvəlincilərdə partlayış atomlarının öz qäləplərinə parçalanması formasında gedirdisə, burada əksinə, ayrı-ayrı hidrogen atomlarına fərqli qäləplər kimi baxılır və bu qäləplər birləşməyə vadar edilərək yeni maddə (*əsasən, Mendeleyev cädvəlində hidrogendən sonra yerləşən heliumun müxtəlif izotoplari*) yaradılır. Kvant fizikası dili ilə ifadə olunsa, burada nüvə sintezi prosesi baş verir. Yaranmış yeni elementin nüvəsi, özünü dayanıqlı vəziyyətə gətirmək üçün atom daxilindəki nukleidlərin yeni balansını formalasdırır ki, nəticədə atomdaxili energetik səviyyələr dəyişir və termonüvə partlayışı baş verir. Deyildiyi kimi, bütün bunlar üçün fərqli hidrogen atomunu bir atom şəkildə sintez olunmağa vadar etmək gəräkdir. Bu isə adi məsələ deyil. Nüvə daxilindəki elektrostatik ittəlmə qüvvəsini dəf edib, 2 fərqli elementin protonunu nüvə cazibəsinin təsir göstərdiyi məsafəyə qədər bir-birinə yaxınlaşdırmaq üçün olduqca böyük təzyiq gəräkdir. Kvant fizikası bu problemi çox asan yolla həll edir: bunun üçün hidrogen bombasının içərisində kiçicik atom bombası partlatmaq gəräkdir. Atom bombası, bir tərəfdən olduqca böyük təzyiq, digər tərəfdən nüvə sintezinin baş verməsi üçün gəräk olan milyard dərəcə istiliyi verir. Beləliklə, termonüvə bombaların detonatoru rolunda da, yuxarıdakı təsnifatda bizim ondan ävvəlki kategoriyaya aid etdiyimiz nüvə bombaları çıxış edir.

#### ***IV.2.3.2.6.4. Kimyävi silahlar***

Müxtəlif toksin xarakterli maddələrdən və onların daşıyıcılarından ibarət vasitələr kompleksidir. Qaz və ya aerozol şəkildə yayılaraq təkcə havanı deyil, eyni zamanda, qidamı, su mənbələrini zəhərləyir, həmçinin orqanizmin açıq qalan bütün səthləri vasitəsilə xəsərət toxundurur. Hədəfə müxtəlif raket, fuqas, märmə, mina, qumbara, xüsusi səpmə qurğuları aviasiya və artilleriya döyüş sursatları və s. vasitəsilə və ya su mənbələrini, qida anbarlarını yolxdurmaqla çatdırılır. Başlıca növləri aşağıdakılardır:

- ***IV.2.3.2.6.4.1 Ümumi təsirli zəhərləyici maddələr:*** Bütün növ sintetik və təbii zəhərlər bu kategoriyaya aid oluna bilər. Lakin hərbi sferada bunlardan yalnız xüsusi təsirli olan aşağıdakilar «kimyävi silah» kimi tədqiq olunur və ayrı-ayrı mərhələlərdə tətbiq olunub: *sianid turşusu, xlorsian, arsin, fosfin* və s.
- ***IV.2.3.2.6.4.2 Boğucu maddələr:*** Bu kategoriyaya, äləlxüsüs *fosgen, difosgen* və *xlorpikrin* addır. Bunlar havanı zəhərləyərək tənəffüs vasitəsilə orqanizmə keçir və məxsusi olaraq tənəffüs orqanlarını, o cümlədən, ağıcyər toxumalarını zədələyir, dağıdır ki, bu da tezliklə boğulma törədib ölümlə nəticələnir. Təsir dərəcələri fərqlidir, o cümlədən, xlorpikrinin effekt minimumdur. Qeyd olunmalıdır ki, yuxarıda izah olunan «ümumi təsirli zəhərləyici maddələr» də, sair effektlərindən savayı, orqanizmə əsasən tənəffüs orqanları vasitəsilə daxil olub, analoji dağıntılar törədir.
- ***IV.2.3.2.6.4.3 Siniriflicedici preparatlar:*** *Tabun, zarin, zoman* və *V-qazlar*;
- ***IV.2.3.2.6.4.4 Dəri irinləsdirici zəhərlər:*** Əsasən *iprit, azotlu iprit, lüizit* və b.-dan ibarət olan bu kategoriyaya zəhərlər müəyyən ferment sistemlərini mähv edərək, hüceyrədaxili biokimyävi maddələr mübadiləsini käsir və hüceyrələrin ölməsinə gətirib çıxarır. Yuxarıdakı maddələrdən fərqli olaraq, gizli təsiretmə qabiliyyətinə malikdirlər. Belə ki, təsirin ilk əlamətləri özünü yalnız 2-12 saatdan sonra bürüzə verir. Kumulyasiya təsiri və antidotları yoxdur. Döyüş səraittində buxar-aerozol və damcı-maye şəklində tətbiq edilir. Zəhərləyici və digər fiziki-kimyävi xüsusiyyətlərinə görə bütün növ döyüş sursatlarında aktivliklə istifadə oluna bilir. Yüksək dozası mərkəzi sinir sistemini mähv edərək ölüm törədir;
- ***IV.2.3.2.6.4.5 Qıcıqlandırıcı-zəhərləyici maddələr:*** Müvəqqəti olaraq sıradan çıxaran zəhərləyici maddələrdir. Geniş dairədə bunlar əsasən göz yaşardıcı və burun uqlığı qıcıqlandıran qazlar kimi tanınır. Əslində isə, bunlar *adamsit, xlorasatefenon* və s. maddələridir.

Bunlar «Kimyävi silah» kategoriyasından olan än əsas maddələrdir və döyüş zamanı müxtəlif şəkollar, səpmə qurğuları, aviasiya və artilleriya döyüş sursatları və s. vasitəsilə tətbiq edilirlər. Böyük hava sahəsinə və əraziyə yayılma bilməsi, kimyävi mühafizə qurğuları olmayan siğınacaq və tikililərə, tank və döyüş maşınlarına daxil ola bilməsinə, yalnız canlılara təsir göstərib maddi nemətləri mähv etməməsinə, eləcə də, «maya dəyərinin» ifrat aşağı olmasına görə bir sira mütəxəssislər kimyävi silahları nüvə silahından daha effektli silah növü kimi qəbul edirlər. Yeganə alternativi «bioloji silahdır».

#### ***IV.2.3.2.6.5. Bioloji (bakterioloji) silahlar***

***Bioloji silahlarda***, əsasən taunun, väbanın, Sibir yarasının, tulyaremianının, brüselyozun, meliodozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (*ornitlozamin*), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiliciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur. Bioloji silahlardan, eynilə kimyävi silahlardan kimi hədəfə müxtəlif raket, artilleriya, fuqas, märmə, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını, rəqib milli valyutasını və s. yolxdurmaqla, istehlak bazarına bu maddələrlə yolxdurulmuş ärzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə yolxdurulmuş məktub göndərməklə və s. yolları ilə çatdırılır ki, sonrakı mərhələdə artıq o, kimyävi silahdan fərqli olaraq eskalasiya, zəncirvari reaksiya doğuraraq epidemiyə şəklində yayılır.

#### ***IV.2.3.2.6.6. Tektonik silahlar***

Konkret episentrildə seysmik aktivliyi süni induksiya etdirmək məqsədinə xidmət edən texniki vasitələr kompleksidir. Mexanizmi eyni bir hədəfə ayrı-ayrı ərazilərdən müəyyən bucaq altında sinxron amplitudalı avtoşoklar fokuslamaq

prinsipinə äsaslanır. Onların käsişmə nöqtälərində (*yəni zälzälə formalaşdırılması názärdä tutulan yerdə*) interferensiya effektlərinin minimuma endirilməsi ilə äldə olunan maksimal rezonans – gec-tez bu nöqtədə hansısa formal yer sürüşməsi, dağ və ya qar uçqunu, qaya sinamaları və s. törədib, təbii zälzälənin yaratdığı faciələri yarada bilir. Älälxüsəs, amortizasiya effektinin minimum olduğu daş-qaya sükurlu dağlıq ärəzilərdə xüsusi effektlidir. Fokuslanan avtoşoklar (*äsində, avterşoklar*) isə konkret istiqamətə yer altı ilə göndərilən adı zärbə dalgaları ola bilər<sup>10</sup>.

● Yeri gəlmışkən, Zälzälə mäsələsinin Azərbaycan üçün son günlər xüsusi aktuallıq kəsb edib, äbədi olaraq da aktual olaraq qalacağını názərə alıb, təbii zälzälələr barədə də bir neçə söz: *Bir tərəfdən Yerin Günəş, digər tərəfdənsə Yerin öz orbiti* ətrafında qeyri-inersial hərakətinin litosferaya (*Yerin quru sahəsinə*) göstərdiyi: (a) Märkəzdənqəçma qüvvəsinin və (b) Koriləs qüvvəsinin zəruri nəticəsi olan zälzälələr, milyon illər ərzində Avrasiyani Arktikadan, Cənubi Amerikani Afrikadan, Şimali Amerikani Avropadan, Avstraliyanı və Okeaniyanı isə Avrasiya və Afrikadan ayırdığı kimi, bugünkü gündə də bu proses səngiməyib və materiklərin sərhədlərində indi də davam etməkdədir. Azərbaycan bu dinamikada Avrasiyadan qopan növbəti nähəng qalpaldırda birinin sərhədinin tən ortasında yerləşir, hansının ki, trayektoriyası son bir ildə Türkiyadə, Gürcüstanda, Azərbaycanda və Türkmanistanda baş verən nähəng zälzälələrin episentrlərindən keçir (*Zälzälələrin səbəbi ilə bağlı bu versiya bizzə məxsusdur. Müasir elmdə zälzälələrin mənşəyi äsasən: (1) Ayın öz perigeyəsində Yerə göstərdiyi təsiri ilə; (2) Yerin elektrik və məgnit sahələrinin qarşılıqlı təsiri ilə; (3) Ärinmiş lavadan ibarət Yer nüvəsinin (mantianın) ellipsvari dövriyyəsi ilə; (4) Litosferanın əvvəldən bütöv olmayıb, astenosferada (mantianın üst səthində) 1-10 sm./il sürətlə «üzən» ayrı-ayrı plitələrdən (platformalardan), bloklardan ibarət olması ilə; (5) Qütblərin öz yerlərinin dəyişməyə başlaması faktı ilə; (6) Qütblərdən ayrılib ekvatora doğru yayılan və konkret en dairələrində, yəni bu gün seysmik cəhətdən aktiv hesab olunan ärəzilərdə käsişən (amplitudaları bu yerlərdə üst-üstə düşən) hipotetik dalgalarla və s. izah edilir.*

Azərbaycanlılar üçün əhəmiyyət kəsb etdiyini názərə alaraq seysmik aktivliyin simptomlarından (*yəni zälzälədən bir müddət əvvəl xəbər tutmağa imkan verən əlamətlərdən*) bəzilərini sadalayıraq:

- Zälzälədən bir neçə il əvvəl yeraltı (*o cümlədən, quyu*) sularının tərkibində täsirsiz qazların, älälxüsəs radonun miqdarı artmağa başlayır və zälzäləyə bir neçə ay qalmış konsentrasiya maksimum həddə çataraq, stabillaşır;
- Zälzäləyə bir ay qalmış Yer altında uzununa seysmik dalgaların sürəti zəifləyir və onun eninə seysmik dalgalara nisbəti Vp/Vs < 1,7 həddində olur;
- Bir neçə gün qalmış yeraltı quyu sularının säviyyəsi enir və zälzäləyə bir gün qalmış, dilatansiya effektinin nəticəsi olaraq, öz əvvəlki säviyyəsinə qayıdır;
- Bir gün və ondan da az vaxt qalmış atmosferin elektrik və maqnit sahələrinin gürgünlikləri anomal säviyyədə güclənir; dağ sükurlarının müqaviməti zəifləyir;
- Heyvanlarda dəliliyə bənzər anormal psixi oyanmalar baş verir, heyvanlar hamısı öz yuvalarını tərk edib, bu yerlərdən uzaqlaşmağa can atırlar, yuvalarına girməkdən imtina edirlər, o cümlədən:
  - Ev heyvanları dəli kimi ora-bura vurnuxur, səbabsız olaraq häyəcan səsini alämə yayır, qazablılarını bir-birinin üstündə töküb bir-biri ilə vuruşur, yuvasına girməkdən imtina edir, sanki, yaxınlıqda canavar varmış kimi, narahatlıq və häyəcan içərisində səhərə qədər yatırlar;
  - Ev quşları häyəcan və narahatlıq içərisində qışqırışır, öz hənlərinə qayıtmaqdən imtina edir, uçub häyətdə än hündür nə varsə onun üstünə qonurlar (*məs., hündür çapärin, divarın, damın və b. üstünə qalxırlar*);
  - Yer altında yaşayan bütün heyvanlar, o cümlədən, ilanlar, qarışqalar, sıçanlar, porsuqlar və b. həttə qışın şaxtalı vaxtı da olsa, yerin üstünə çıxır və ətraf insanla dolu olsa da, onlara fikir vermədən aralarından keçərək bu yerlərdən uzaqlaşırlar;
  - Quşlar maksimum yüksəklikdən uçur və ya ümumiyyətcə, buraları tərk edirlər;
  - Balıqlar başqa yerə miqrasiya edir, akvarium balıqları fasıləsiz, narahatlıqla akvariumun içində vurnuxur, az qala akvariumdan çıxməq istəyir, dəniz və okeanların än dərin qatlarında yaşayan balıqlar səthə çıxır, bəzən balıqlar oriyentasiyalarını itirərək, böyük dəstə ilə özlərini sahilə atıb ölürlər (*Yəni dənizdə tora äcaib heyvan düşübsə, deməli, yaxın vaxtlarda buralarda zälzälə gözlənilir*);
  - Heyvanlar acliq «elan» edirlər (*yəni hansısa gün tələyə nəsə bir heyvan və ya quş düşübsə, deməli, hämin gün zälzälə ehtimalı yoxdur*); və s<sup>11</sup>.

Deyilən bütün simptomlar bilavasitə zälzälə episentrinin 10-50 km.-liyində müşahidə oluna bilən effektlərdir və məsafəyə proporsional olaraq bu «indikatorların» xəta faizi artır.

#### **IV.2.3.2.6.7. Genetik silahlar**

Genetikanın nailiyyətlərinin hərb sferasına tətbiqindən ibarət vasitələr toplumudur. Son dövrlərə qədər bu sahədə än perspektivli xətt kimi genetik seleksiya prinsipi aktual idi. İnsanın genetik kodunun (*genomun*) desifrəsi, insan embrionlarının klonlaşdırılmasının, canlıların transgen dublikatının yaradılara bilməsinin mümkünlüyü və s. kimi kəşflərlə bu sahədəki bütün digər axtarışlar da, arxa plana keçdi və dərhal da kəşfin hərb sferasında tətbiq yerləri araşdırılmağa başlandı. Ümumi olaraq, bu kəşfin hal-hazırda hərbi sahələrdə tətbiqinin, äsasən aşağıdakı istiqamətləri xüsusi diqqət mərkəzindədir:

- 1) Rəqiq əhali və əsgərlərinin beyninə yad lozunqları, baxışları, ideologiyaları onların genetik kodunun transformasiyası vasitəsilə yeritmək;
- 2) Fiziki güc, dözümlülük, regenerasiya və çeviklik parametrlərinə görə adı insən qat-qat üstələyən süni insənlər (*biorobotlar, androidlər, kibərlər, transgen mutantlar və s.*) və ya digər tip canlılar yaradıb orduları onlardan təşkil etmək, yaxud hansısa formadasa hərbi məqsədlər üçün onlardan istifadə etmək;
- 3) Təhlükəli profillər (*məs., yanğınsöndürmə, minaaxarma, kamikadzelik və s.*) üzrə istifadə etmək üçün infantil (*därrakasız*) mutantlar (*zombilər, manqurtlar...*) yetişdirmək;
- 4) Beyninin adı insənlər üçün passiv olan qatları oyandırılmış bu cür mutantlar yaratmaqla, bir sıra *sub-* və *ekstra-* sensor effektlər əldə etmək, o cümlədən: telepatiya, telekinez, teleportasiya və s. kimi qabiliyyətlər. Bunlardansa, müvafiq əməliyyatların (*məs., kəşfiyyatın və ya təxribatın*) effektini artırmaq məqsədilə istifadə etmək və analoji funksiyaya

- xidmät edän bir sıra bahalı cihazlara (*mäs., radarlara, gizli qulaqasma qurğularına...*) vä ya ämäliyyatlara qänaät etmäk;
- 5) Xüsusi profillär üzrä istifadä etmäk üçün intellektlärinin färqli sferası hiperinkışaf etdirilmiş mutantlar yetişdirmäk;
  - 6) 4 vä 5-ci bändlärdä izah edilän tipli hiperhissiyyatlı vä (*ya*) hiperintellektli mutantları färqli formada komplektläşdiräräk, färqli program rejimindä düşünä bilän «biokompiüterlär» şübhäkäsi yaratmaq ki, kompüterlärin belä häll edä bilmädiiyi bir sıra problemləri onların qrup täfakkürü vasitäsilä häll edä bilmäk;
  - 7) Liderləri tählikäli mäqamda onların dublikatları arasında it-bata salmaq;
  - 8) Räqib liderlərinin dublikati vasitäsilä räqib cäbhäsina yalancı ämrlär, göstərişlär vermek;
  - 9) Räqib cäbhäsindä onların liderinin vä ya adı adamların dublikatlarını yaymaqla, onların hamısını çash-baş salmağa, hamının bir-birindän şübhälänmäsinä, son olaraq räqib cäbhäsinin dezoriyentasiya olunaraq, iflic väziyyätinä düşmäsinä nail olmaq; vä s.

#### ***IV.2.3.2.6.8. Zoo – silahlar***

Bugünkü härbiyyädä istifadä edilän qeyri-änänävi döyüş vasitälärindän daha bir qrupunu – tälim görmüş döyüş heyvanları tăşkil edir. Bu kateqoriyadan itlärin fäaliyyätini nisbätän müşhurdur. Lakin bu, yalnız primitiv nümunädir. Belä ki, müasir härbiyyädä heyvanlardan olduqca geniş spektrli funksiyalarda istifadä olunur, o cümlädän:

■ ***İtlärdän (Qarabağda istifadä oluna bilär):***

- Minaları tapmaq vä zärärsizläşdirmäk üçün;
- Düşmän käşfiyyatını tapmaq vä zärärsizläşdirmäk üçün;
- Särhädi keçäräk lazimi yerlärä mina, elektron müşahidä qurğusu, käşfiyyat aläti, düşmänin diqqätini yayındıran müxtäliif predmetlär (*mäs., arxadan hücum täsävvürü yaratmaq üçün atışma säsi yazılmış maqnitofon*) vä s. näql etmäk üçün;  
... vä s. funksiyalarında.

■ ***Delfinlärdän (Xäzär hövzäsindä istifadä oluna bilär):***

- Sualtı minaları tapmaq vä zärärsizläşdirmäk üçün;
- Sualtı qayıqları aşkar etmäk vä onlara maqnitli minalar yapışdırmaq üçün;
- Üzärinä bärkidilmiş xüsusi telequrğu vasitäsilä mäsafädän sualtı mäkana näzarät etmäk vä ya sualtı käşfiyyat aparmaq üçün;  
... vä s. funksiyalarında.

#### ***IV.2.3.2.6.9. «Humanist» adlandırılan müasir bazi silah növləri***

Müasir dövrdä ayrı-ayrı dövlätlärin härbi arsenalı «humanist silahlar» adlandırılan vasitälärlä zänginlaşmäk üzrädir ki, bu kateqoriyadan olan kimyävi vasitälärä qismän aiddir:

- Dämir texnika vä körpüläri äridän – fövgälhälleddici tursular;
- Yollara säpiläräk asfaltı vä avtomobilärin şnlärini äridän – fövgäläridici tozlar;
- Täyyarälärin uçuş zolağına säpiläräk onu sıradan çıxaran – fövgälyapışqan; dämir yollarına säpiläräk onu sıradan çıxaran – fövgälsürükän polimerlär;
- Benzin çänlärinä säpiläräk yanacağı jeleyä çevirän – fövgälkatalizatorlar;
- İnsan vä texnikanı yerindä dondurub saxlamaq mäqsädinä xidmät edän – tezdonan köpüklär... Vä s...



### ***IV.2.4. CADU, TILSIM, EKSTRASSENSORIKA***

IV.2.4.1. CADUGÄRLİYİN TARİXİ .....	99
IV.2.4.2. CADUGÄRLİYİN NÖVLƏRİ VÄ MEXANİZMİ .....	101
IV.2.4.2.1. Tilsim .....	101
IV.2.4.2.2. Hipnoz: .....	102
IV.2.4.2.3. Kontaktsız müalicä: .....	102
IV.2.4.2.4. Telekinez: .....	102
IV.2.4.2.5. Levitasiya: .....	102
IV.2.4.2.7. Teleportasiya: .....	102
IV.2.4.2.6. Sensitivistlik: .....	102
<b>Error! Reference source not found. Error! Reference source not found. Error! Bookmark not defined.</b>	
IV.2.4.2.7. Teleportasiya: .....	102
IV.2.4.2.8. Maddiläşmä-ärimä: .....	102

IV.2.4.2.9. Spiritizm: .....	102
IV.2.4.2.10. Zombiläşdirmä: .....	103
IV.2.4.2.11. <i>Falçılıq (bäsirät, mantika, gäläcäkgörmä)</i> .....	103
IV.2.4.2.11.1. FALÇILIĞIN NÖVLÄRİ BARÄDÄ .....	104
IV.2.4.2.11.1.1. <i>Presmologiya (Vähylä gäläcäkgörmä)</i> .....	105
IV.2.4.2.11.1.2. Astrologiya .....	105
IV.2.4.2.11.1.3. Spekulyasiya .....	107
0. Nostradamus barädä .....	108
IV.2.4.3. SİRLİ BİLİKLÄRİN MÄNSÄYİ .....	109
IV.2.4.3.1. İtmiş sivilizasiyalar barädä .....	109
IV.2.4.3.2. Yerdänkänar sivilizasiyalar barädä .....	111

\* \* \*

Cadu, tilsim vä b. da täsirin növläri olduğu üçün burada onların mexanizmi, mahiyyäti vä s. barädä dä danışmağı mäqsädäuyğun hesab edirik.

Elä ilk sätürlärdän qeyd etmäyi vacib bilirik ki, bu hissädä yazılanlar äsasında bizim cadu vä ona yaxın biliklärin häqiqiliyini qäbul vä ya rädd etdiyimizi zänn etmämäli. Biz burada bu mäslälärlä bağlı bir sıra faktları sadalayıraq. Onlar äsasında näticä çıxarmaq här käsin öz işidir. Biz sadäcä, kitabin mäzmununa uyğun olduğu üçün bu mövzudan bähş etmäyi, özü dä mähz bu stildä bähş etmäyi mäqsädäuyğun hesab edirik. Häqiqätdä bütün bunlar barädä bizim özümüzün bir başqa qänaätlärimiz var vä burada onları açıqlamağa zärurät görürük.

Beläliklä, okkult elmlär barädä bir sıra ümumi mülahizälär.

Dünyanın häddän artıq çok guşäläri var ki, orada fizikanın, kimyanın nä olduğunu bilmäyen insanlar var. Lakin dünyanın elä bir guşası vä elä bir insanı yoxdur ki, orada cadugärliyin nä olduğunu bilmäyen olmasın vä orada hansısa mänadasa cadu elmi ilä müşğul olanlar olmasın. Afrikanın cänubunda onlara – «kuaren deyro», qärbindä – «nqombo», märkäzindä – «menduk», Yava adalarında – «dikun», Qrenlandiyada – «anqanok», Peruda – «bruco», Rusiyada – «çarodey», «koldun», Uzaq Şärqdä – «yoq», «fakir», Yaxın Şärqdä, o cümlädän, Azärbaycanda – «cadugär» deyirlär. Hätta räsmi elm dä buna çok ciddi diqqät verir vä bugünkü gündä cadugärliyin häddän artıq çok fenomenleri elm täräfindän ciddi fakt kimi qäbul olunub, izah edilib. Onların häddän artıq çoxu elmä yeni baxış kimi daxil olub vä elmin bir addım da irällämäsinä kömäk edib. Mäslälän, bu gün artıq tam ciddi fakt kimi tanınan vä däqiq elmi izahı olan hipnoz, kontaktsız müalicä, telekinez, zombiläşdirmä vä, ümumiyyätcä, bugünkü ekstrassensorikanın häddän artıq çok mäqamları belälärindändir ki, onlar ilk däfə cadugärlikdä meydana çıxmış, sirläri yalnız cadu ilä müşğul olanlara mälum olmuş vä yalnız çok sonralar elm bu sirlärä yiylänän bilmişdir. Hätta bugünkü räsmi elmdä bu kateqoriyadan olan fenomenleri öyränän xüsusi räsmi elm bölmäsi dä yaranıb – parapsixologiya. Amma här halda, bu elmin dä säviyyäsi hälälik cadugärlilik fenomeninin tam köklarinä gedib çıxmışdan çok uzaqdır. Biz aşağıda bu kateqoriyadan da bizä mälum olan bir sıra sirläri ümumi formada izah edirik.

İlk ävväl problemin tarixi ilä älaqädar bazi qeydlär:

#### IV.2.4.1. CADUGÄRLİYİN TARİXİ

Cadugärliyin kökläri ta ibtidai icma quruluşuna gedib çıxır. Belä ki, bu dövrdä insanların mäntiqi täfakkürü hälä yaxşı inkişaf etmädiyindän onun hissi täfakkürü, sensitivist qabiliiyyatläri tam gücü ilä öz funksiyasını saxlayırdı. İsveç (*Dragenlox*), Avstriya (*Vilendorf*), Moraviya (*Vestonis*), İtalya (*Savinyan*), Fransa (*Lespuç*), Rusiya (*Sibir*) vä s. ärazilärindä aparılan arxeoloji aşasdirmalar da, o dövrlärdä cadu biliklärinin mövcud olması faktını täsdiqläyib. Belä ki, buralarda insanların müäyyän mistik rituallar, ayinlär icra etdiyinä dair 60-70 min il bundan ävvälkı dövrlära aid täsvirlär tapılıb.

Y.e.ä. XX-X äslär Yer üzündä okkult biliklärin (*cadugärliyin*) öz apogeya häddinä çatdıgı dövrdür. Belä ki, bu märhälä Yer tarixindä än çok fäлakät, dağıntı märhäläsi kimi mälumdur. Eyni zamanda, bu dövrdän indiki zämanayı bir sıra elmi biliklär gälib çatıbdı ki, onların bir çoxu indiki bilikléri üstäläyir (*bu barädä aşağıda danışılacaq*). Güman edilir ki, bu dağıntıları insanlar okkult qabiliiyyatläri ilä, biri-biri ilä mübarizä zamanı törädiblär. Yeni eradan ävväl XII-X äslärdäki qlobal dağıntılar bu sivilizasiyani öz biliklärini ilä birlikdä Yer üzündän silib (*hämin dövrdä real olaraq baş vermiş bu dağıntıları, eläcä dä, mäşhur Atlantida sivilizasiyasının dağılmاسını, bir çoxları mähz cadugärlärin müharibäsinin qurbani hesab edirlär*).

Cadugärliyin oyamışının yeni märhäläsi artıq öz başlangıcını daş dövrdündän (*y.e.ä. V-III äsr*) götürür. Belä ki, mähz bu märhälädän etibarän okkult elmlär bir epidemiyä kimi uzaq Hindistandan Avropaya kimi bir ärazini başına götürür. Yaxın Şärqdä – magiyanın, zärdüştülüyün, Avropada – orfeizmin, elevsizmin, esseizmin, Hindistanda – yoqa täliminin vä b. meydana çıxmazı mähz bu dövrlä älaqäddardır. Bunların bätziläri barädä müxtäsär informasiya veririk:

***Magiya*** öz mänsäyini indiki İran Azärbaycanının ärazisindä yaşamış Maq adlı bir tayfadan götürür. Onun [www.uemu.birolmali.com](http://www.uemu.birolmali.com) Urmu Kitabxanası

baradä mälumat verän yeganä mänbä Herodotun «tarix» äsäridir ki, burada onların y.e.ä. VII äsrdä yaşadıqları vä qäribä dinä malik olduqları göstərilir. Fars imperiyasının banisi Kirin (*e.ä. 529-cu ildä Azärbaycana qarşı müharibädä öldürülüb*) dövründä magiya İranın räsmi dini elan edilir. Burada hämçinin Maqların misirlilärlä birlikdä yüksäk astronomik, riyazi, mistik biliklärä malik olduqları göstərilir. Lakin onlar äsas biliklärä gizli saxlayıb, näsildän-näslä ötürdüyündän bu baradäki biliklärä dä özləri ilä birlikdä qäbrä apardılar. Älälxüsus da, bu dirlä qan qohumu olan zärdüştçülüyü, atäşpärästliyä qarşı sonradan bütün dirlär täräfindän «sälib yürüşü» elan edildikdän sonra.

**«Yoga»:** Hämin märhälä Hindistanda «yoqa» mistik täliminin meydana gälmesi dövrü kimi mälumdur. «Yoga» sözü öz mänşayını sanskrit dilindäki «yuq» sözündän götürür ki, o da tärcümädä «birläşmä», «qovuşma», «tövhid» mänasını verir. Yoqa – altı äsas ortodoksal hind fälsäfi sistemindän birini täşkil edir. Bu tälim ilk däfə sistemli şäkildä qädim hind müdriki Patacalinin (*e.ä. I äsr*) «Yoqa sutra» äsäridä täsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa vä s. kimi märhälälärä bölünür ki, bu märhälälärin hamısından uğurla keçänlär müasir yoqlar kimi havada uçmağı, özgälärin fikirlärini oxumağı vä s. bacarırlar (*bu baradä bir qädär sonra danışlacaq*). Yoqa tälimi bugünkü elmä täsir etmiş än güclü mistik cäräyandır vä bugünkü alımlar mistikanı, fövqältabii qabiliyätleri analiz etmək üçün än çox hind yoqları üzərindä täcrübä, müşahidä aparırlar. Demək olar ki, fövqältabii qüvvälärin sırrını bugünkü günä qädär yaşıdan yeganä mistik tariqätdir.

**Orfeizm, elevsizm, esseizm:** Eyni zamanda, hämin äräfädä mistika bir epidemiyä kimi qädim Yunanistanı da başına götürür. Hämin märhälä Yunanıstanda **esseizm** (*vähudi mänşälidir*), **orfeizm, elevsizm**, vä s. kimi mistik cäräyanların yaradığı dövrdür. Bunlardan orfeizm xüsusi yerä malikdir. Belä ki, sonradan onun täsiri altında pifaqorçuluq, masonçuluq, qnostisizm vä s. kimi mistik cäräyanlar meydana çıxdı.

**Pifaqorçuluğun** banisi qädim yunan filosofu, riyaziyyatçısı Pifaqor (*e.ä. VI-V äsr*) hesab edilir. Pifaqorun öz gäncliyindä Yaxın Şärqä, Hindistana vä s. säfär etdiyi, İranla müharibädä äsir düşüb, buraların xalqlarından yüksäk biliklär alıb öz vätäninä qayıtdığı mälumdur. Eyni zamanda, Pifaqorun mistikanı da şärgdän äxz etdiyi mübahisəsiz qäbul edilən faktlardandır. Onun ardıcıllarından än müşhuru Tianalı Apolloniyadır ki, onun gäläcäksöylämäläri, ölmüş zadägan qızı hayatı qaytarması vä s. baradä tarixdä bir sıra sänndlär qalıb.

**Masonçuluq** öz mänşayını qädim Misir peygämbärləri İliya vä Enohun (*bu sonuncu Avropada Böyük Kopt kimi tanınır*) tälimlärindän götürür ki, XIX äsrdä İngiltärädä bu cäräyan hättə hakimiyyati älä keçirmək säviyyəsinä qädär güclənmişdi. Bu cäräyanın müşhur cadugär Kaliostro kimi nümayändäläri olub.

Yeni Eranın ävvällärindä meydana çıxmış digär güclü mistik cäräyan – **qnostiklikdir**. Onun meydana çıxmazı aşağıdakı tarixçä ilä älaqädardır:

Yeni eranın başlanğıcında meydana çıxan xaçpärästlik dini ilk gündən magiyaya, okkult elmlärä qarşı barışmaz mövqe tutur. İmperator Feodosinin ämri ilä İsgändäriyyä keşisinin müşhur «İsgändäriyyä kitabxanası»nı yandırması (*391-ci il*) da, mähz bu sábäbdän baş verdi. Belä ki, bu dinä äleyh olanları «cadu» kimi güclü silahdan (*eläcä dä, digär biliklär dän*) mährum etmək üçün onları bu biliklärin mänbäyindän ayırməq yeganä yol idi. Tarixdän mälum olduğuna görə, şähər hamamı 6 ay bu kitabxananın kitabları ilä qızdırılıb.

Bu märhälädän etibarən okkultizm, häqiqätän dä, bir elm kimi tänäzzülä uğramağa başladı vä İsgändäriyyä kitabxanası ilä birlikdä bäsäriyyätin min-min il ärzindä damla-damla topladığı biliklär dä puça getdi.

O vaxtdan başlayaraq xaçpärästliyin äleyhdarları vahid cäbhädä birläşmeyä, itirilmiş tarixlərini, elmlərini, qüvvälärini bärpa etməyä başlıdılardı. Buraya bir täräfdän yähudilär, digär täräfdän müxtəlif mistik tariqät nümayändäläri daxil idilər. Bu sonuncuların içərisində «qnostiklär» deyilən mistik tariqät xüsusilä müşhur idi (*äsasını maq Simon qoyub*). Mähz qnostiklär itirilmiş okkult biliklärini bärpa etməyi qarşılara mäqsäd qoydular vä bugünkü dünyanın än mistik kitabı vä ya tälimi olan müşhur «Kabbala» bu intriqaların nəticəsi kimi meydana çıxdı.

**Kabbala** mistik tälimi iki hissädän: «Quruluş Kitabı»ndan (*«Säfär İtzirah»dan*) vä «Mövcudluq Kitabı»ndan (*«Zöhär»dan*) ibarətdir.

Bu ikinci kitab birincinin şäṛhi kimi XIII äsrdä (*1275*) Aramaikalı (*İspaniya*) kabbalist Mozes de Lion täräfindän yazılib. Birincinin yazılmış tarixi isä ondan min il ävvälä – yeni eranın başlanğıcına gedib çıxır. Kitab başdan-başa izahi indiyä qädär dä tapılmayan simvolik dildä yazılib. Sonradan onun şäṛhi üçün onlarla kitab yazılsa da, «Kabbala»nın häqiqi mäzmunu bugünəcən açılmayıb. Həyat vä kainat baradä qädim müdriliklərin biliklərinin simvolik ifadəsi, sistemləşdirilməsi hesab edilir. Deyilənlərə görə, onun müəllifləri kitabın yazılması üçün bu üslubu mähz ona görə secdilər ki, onun mäzmunu onların düşmənləri (*o cümlädän, xaçpärästlər*) üçün hämişə qaranlıq qalsın. Kabbala sistemi orta äsr, eläcä dä, bugünkü dövr alımlarınä, filosoflarına, räsmi fälsafəsinä täsir göstərmiş än güclü mistik tälimlərdändir.

**Sufizm:** İslam ölkələrinin än güclü mistik tälimi **sufizm** hesab edilir. Sufizm öz mänşayını İran maqlarının, türk şamanlarının vä Hindistan yoqlarının tälimlärindän götürür.

Yuxarıda qädim Misir kahinlərinin, Sibir şamanlarının və b. cadu tälimdän danışılmadı. Äslindä bu tälimlərin tarixi yuxarıda sadalanan tarixdän daha qaranlıq, daha qädimdir. Biz yalnız ümumi täsavvür yaratmaq mäqsädilə bu barädä müxtäsär nə isə danışmağı vacib bildik.

Yeni eranın başlanması ilə çox qisa bir vaxt ärzində okkultizm sivilizasiyası din sivilizasiyası ilə, daha sonra isə rasional elm sivilizasiyası ilə ävəz olundu. Bu biliklərin getdikcə unudulmasında, äləlxüsüs, dönyanın aparıcı hər üç dini tərəfindən okkult biliklər üzərində senzor qadağası qoyulması älahiddə rol oynadı. Tək-tək adamlar onların bir qismini gizli saxlayıb näsildän-näslə ötürümklə yaşıtsalar da, onlar da, hansısa märhälədä inkvizisiyanın älinə keçib, sahibiqarışq mähv edildi.

Bununla belə, hər üç dinin täsir dairəsindən känarda olduğuna görə, yaxud bir başqa səbəbə görə, bir sıra qädim cadu növləri indiyə qädär də, yaşayıb gäldi, baxmayaraq ki, bunların itmiş növlərlə müqayisədə çox bəsit olduğu hämişə etiraf edilib. Bunlardan nisbətən mäşhur olanları barädä bu fäsildə yeri gäldikcə ümumi söhbät açılır.

Haşiyə kimi bir şeyi qeyd edək ki, okkult elmlərin, cadugärliyin inkişafı hämişə täqribən Yaxın Şərqlə əlaqədar olub. O cümlədən, təsadüfi deyil ki, hər üç dinin – yəhudilik, xaçpərästlik və islamın peygämbəri, eləcə də, yüzlərlə digər aznufuzlu peygämbär – Süleyman, Davud, Yaqub, Yusif və b. mähz bu ärazilərdə dünyaya gälmişdilər.

#### IV.2.4.2. CADUGÄRLİYİN NÖVLƏRİ VƏ MEXANİZMİ

İndi isə problemin özü barädä.

«Cadugärlilik» sözü özlüyündə mücərrəd bir anlayışdır. Bu ad altında onlarla, və bəlkə də yüzlərlə bir-birindən färqlənən fenomenal hal və qabiliyyətlər nəzərdə tutulur. Bunların bir qismi täqribən aşağıdakılardır:

- 1) Tilsim;
- 2) Hipnoz;
- 3) Sensitivistlik;
- 4) Telepatiya;
- 5) Kontaktsız müalicə;
- 6) Falçılhq (*mantika, gäläcäkgörmä*);
- 7) Levatasiya;
- 8) Telekinez;
- 9) Teleportasiya;
- 10) Maddiläşmä-ärimä;
- 11) Spiritizm;

Və s.

Aşağıda bunların hər biri barädä müxtäsär söhbät açılır:

##### IV.2.4.2.1. Tilsim

Hind kahinlərinin müxtəlif cadularla mäşhur Sultan Mahmud Qäznävini tilsimə saldıqları tarixdän mälumdur. Tilsimin natiqasında dütçə olduğu naməlum xästəlikdən uzun müddət müalicə tapa bilməyən Sultan Mahmud, nähayät, müdriklərin mäslähətinə äsasən, yalandan hər tərəfə car çäkdirir ki, guya, Sultan artıq sağalıb. Bundan sonra çəş-baş düşən kahinlər öz bütlərinə şübhə etməyə başlayırlar və qurduqları tilsimin qüvvəsinə olan inamları itir. Bununla da tilsim qırılır ki, ondan sonra sağalıb ayağa duran Sultan Mahmud maneəsiz Hindistanı zäbt edir.

Yaxud Makedoniyalı İsgändərin də tilsim qurbanı olduğu tarixdän mälumdur. Belə ki, Hindistanı zäbt edən İsgändər buranın kahinləri tərəfindən yaxşı qarşılanır və onlar İsgändərin şahlığını da qəbul etməyə hazır olduqlarını bildirirlər. Lakin... bir şərtlə: İsgändər şahlıq taxtına çıxarkən min ildən bəri müqəddəs mäbəddə saxlanılan qädim bir tacı başına qoymalıdır. İnama görə bu tac tilsimlidir və Hindistan taxt-tacına sahib olan hər kim müqəddəs bütlərin ürəyincə olmasa o, bu tilsimli tacı başına qoyan kimi dərhal ölməlidir. Özünün ilahi mənşəyinə inanan, yaxud da ki, kahinlərin söylədikləri bu moizələri cəfəng hesab edən İsgändər şərtlə razılaşır və aydın bir gündə, şəhər meydانlarının birində tacqoyma märasimi keçirir. Hämin bu tacı kahinin älindən alıb başına qoyur, və... ölməyiş sağ qalır. KAHİNİN, və onun ardınca da, ähalinin dilindən qopan alqış sədaları altında İsgändər tacı çıxarıb müqəddəs mäbədə qaytarır, özü isə gülərtüzlə meydani tərk edir. Bundan bir neçə gün sonra başından başlayan güclü ağrılar İsgändəri yatağa salır və daha bir neçə gün sonra artıq 33 yaşlı gənc İsgändər dünyasını dəyişir.

Burada bir neçə mäqam var. Bu *birinci halda* – söhbät hansısa inamın gücündən gedirsə, *ikinci halda*ki cadu – elmi izaha malikdir. Belə ki, buradakı tac tilsimli olmayıb, hind alimlərinin, kahinlərinin öz ölkələrini yadellilərdən xilas etmək üçün düşünüb yaratdıqları silah idi. Belə ki, hämin tacın üzərinə Günəş işığını beynin konkret nöqtələrinə fokuslayan yaqut dänələri düzəlbümüş ki, yaqutun da, Günəş işığını birə min gücləndirdiyi lazer fizikasından mälumdur (*fizikada yaqut optik kondensator kimi istifadə olunur və ilk lazer silahlari mähz yaqut üzərində qurulmuşdu. Hal-hazırda da lazerlərin bir çox növləri hälə də yaqut üzərində qurulur*). Nəticədə, İsgändərin beyn toxumaları zädləndi və beyninə qan sızdi.

İndi isä, cadugärliyin digär növläri barädä:

#### IV.2.4.2.2. Hipnoz:

Termin mäshur olduğundan izahına älavä vaxt särif olunmur.

#### IV.2.4.2.3. Kontaktsız müalicä:

Bioenerji vasitäsilä müalicädän söhbät gedir. Mäshur ekstrassenslärdän olan Cuna Davitaşvilinin (*Yevgeniya Yuvaşevnanı*), A.Kaşpirovskinin, A.Çumakın vä b. qabiliyyäti ayrı-ayrı vaxtlarda ABŞ laboratoriyalarında da yoxlanılıb vä täsdiqlänib, fenomenin reallığı räsmi şäkildä qäbul edilib;

#### IV.2.4.2.4. Telekinez:

Heç bir kontakt olmadan uzaqdan-azağa predmetlärä täsir göstərmäk qabiliyyätidir. Bugünkü gündä bu sahädä Uri Geller, V.Avdeyev, N.S.Kulaqına vä b.-nın adı xüsusilä машhurdur. İngiltärli U.Gellerin qabiliyyäti dünyanın bir sıra ölkälärinin laboratoriyalarında araşdırılıb, müxtälif ağır predmetlärä baxışının gücü ilä härükät etdirmäsi beynälxalq telekanallarla nümayiş etdirilib. SSRİ-dä bänzär effektlär marksizm-leninizmlä ziddiyät täşkil etdiyindän şarlatanlıq, firildaqcılıq kimi qäbul ediläräk, bu tipli effektlär, qabiliyyatlär üzäridä alimlärin tädqiqat aparmasına, mäqalä çap etdirmäsinä imkan verilmämiş, äksinä, bu cür qabiliyyäti olan şaxslärin äleyhinä mütämadi mäqalälär därc etdirilmişdi.

- Bu cü häcum obyektlärindän biri, o vaxt nisbätän az tanınan Ninel Sergeyevna Kulaqına adlı fenomenal qabiliyyäti bir qadın idi. Onun qabiliyyätimi şübhä altına alan, onu şarlatanlıqda ittiham edän bu cür mäqalälärdän ikisi (*«İnsan vä qanun» jurnalı, N9/1986, N6/1987*) ilä älaqädar Kulaqına 1988-ci ildä mähkämäyä müraciät etmiş vä SSRİ kimi bu tip mäsälälärä qarşı qatı skeptik olan bir ölkänin mähkämäşini udmuşdu. Belä ki, o, mähkämänin göndärişi ilä täşkil olunmuş 900 elmi personaldan ibarät räsmi ekspertizada baxışının gücü ilä şüşä altında qoyulmuş çarxı firlanmağa, 553 qr. ağırlığında şüşä qrafını härükät etmäyä mäcbur etmişdi. Naticädä, elmi dairälärin räsmi qänaati äsasında mähkämä onun qabiliyyätinin hälä elmä mälüm olmayan effekt olduğunu räsmi şäkildä täsdiqlämişdi;
- Bu kateqoriyadan daha bir şäxs – V.İqnatenkodur. O, telekinezä bänzär qabiliyyät olan «astral karate» fenomeni ilä машhurdur. Belä ki, heç bir kontakt olmadan uzaqdan-azağa insanlara zärbä endirä bilir;

#### IV.2.4.2.5. Levitasiya:

Nisbätän az tanınan termindir. Äsasän Hind yoqları arasında geniş yayılıb. Burada insanın öz iradä gücү hesabına insanın Yerin cazibä qüvväsinä äleyh gedib, havaya qalxa bilmäsindän (*uçça bilmäsindän*) söhbät gedir. Bu sahädä än машhur şäxs Şotlandiyali Daniel Duqlas Yum (*Houm*) hesab edilir. Onun havada uçmaq seanslarında bir çox машhur şaxslärlä yanaşı III Napoleon, ekspert sıfatindä fizik Uilyam Kruksla birlikdä şäxsän iştirak edib vä burada heç bir firildaq olmadığını etiraf ediblär;

#### IV.2.4.2.6. Sensativistlik:

Hiperhissiyatlılıq demäkdir. Bugünkü gündä bu sahädä A.Kuleşovanın adı xüsusilä машhurdur. O, bağlı konverti bädäninin istänilän hissäsinä toxundurmaqla oxuya bilir;

#### IV.2.4.2.7. Teleportasiya:

İnsanın bir yerdän itib, digär yerdä peyda olmasıdır. Nätzäri izah baxımından fenomen belä izah edilir ki, mäkanda müäyyän boşluq, vä ya «tunellär» mövcuddur, vä ya insan hämin an 4-cü ölçü sisteminä keçäräk mäkanın bir başqa nöqtäsinä ani transfer oluna bilir. Bu qabiliyyätä älaqädar tarixdä müqäddäs Yevstratinin, Pifaqorun ardıcılı Tianalı Apolloninin vä b. adı машhurdur. Aşağıda izah olunacaq «Filadelfiya eksperimenti» dä bunun növmüxtälifliyidir;

#### IV.2.4.2.8. Maddiläsmä-ärimä:

İnsanın vä ya hansısa predmetin hamının gözü qarşısında qäfildän qeybä çäkilmäsidir. Tarixdä bununla bağlı nisbätän mötbär görünän bir sira faktlar var. 20-ci äsrä bu kateqoriyadan nisbätän машhur olan fakt машhur «Filadelfiya eksperimenti»dir. Burada, 1947-ci ildä ABŞ-in Filadelfiya ştatının härbi bazalarından birindä aparılan bu eksperiment zamanı, güclü sahä generatorlarının täsiri ilä bütöv täcrübä gämisinin öz ekipajı ilä birlikdä havada äriyib qeybä çäkilmäsi, yalnız dalğanın täsiri käsildikdän sonra görünmäsi, digär vaxt isä gäminin qeyb olub, ümumiyyätcä, buradan çox uzaqlıqda yerläşän Norfolk limanında peyda olması barädä söhbät gedir. Bäziläri машhur «Bermud üçbucağı»nda da gämi vä täyyarälärin qeybä çäkilmäsi ilä älaqädar gäzän söz-söhbätläri dä, mähz orada bu tipli şüaların mövcud olması ilä älaqälandırırlar. Lakin sonradan ABŞ hökumäti härbi maraqlardanmı, häqiqi olaraqmı, yoxsa bir başqa sääblärdänmi iräli gäläräk, hämin vaxt hämin yerdä hämin eksperimentin keçirilmäsimi etiraf etmädi vä buna görä dä, «Filadelfiya eksperimenti» mäsäläsi bir qädär az mötbär fakt kimi yadda qaldi;

#### IV.2.4.2.9. Spiritizm:

Müxtäliif vasitälärä ölmüş adamların ruhunu vä ya cin vä şeytanları çağırmaq vä onlarla kontakta girmäk ayinidir. Bu ayinin icraçılarına äsasän mediumlar deyilir. Bu sahädä dä, än müşhur fiqur, yenä dä yuxarıda adı çäkilän Daniel Duqlas Yumdur.

#### IV.2.4.2.10. Zombiläşdirmä:

«Zombi» sözü dünyaya uzaq Haiti adalarından yayılmağa başlayıb vä bu dildä o, täxminän «canlı meyit» mânasını verir. Buranın özündä isä «zombiläşdirmä ämäliyyatı» ilä äsasän, Daqomeya (*indiki Benin*) şähärindän çıxmış zânciların äcdadları – vudu ayinin icraçıları müşgül olurdular. Hazırda dünyanın müxtäliif xalqları arasında, o cümlädän, Avstraliya aborigenläri, Asiya türkləri vä b. arasında da, «zombiläşdirmä» ämäliyyatının müxtäliif formalarının tarixän mövcud olduğu mälumdur («zombi» sözünün türk qarşılığı: «manqurt»).

Qädim dövrlärdä insanların zombilärä çevrilmäsi ilä, äsasän, cadugärlär müşgül olurdular. Bu, onların qûdratinä inam yaratmaqdan älavä, häm dä, cämiyyätdä onların yüksäk statusunu tämin edirdi, ähali arasında müäyyän qorxu toxumu sâpirdi. Sonradan bundan dövlät mänafeyi üçün istifadä olunmağa başlandı vä bu märhälädä xüsusi mäxfi «bizanqo» cämiyyäti şäkär qamışı plantasiyalarında işlämäk, orduda xidmät etmäk vä s. üçün kütlävi şäkildä «zombi»lär «istehsal etmäyä» başladı. Bugünkü gündä dä, müxtäliif siyasi, hârbi, iqtisadi, elmi vä s. mäqsädlärin hayatı keçirilmäsindä «zombi» ämäliyyatından istifadä olunmasına dair çoxsaylı faktlar var.

Zombi nâdir?

Zombi şüursuz, äqidäsız, iradäsız insandır. O, heç bir mänafe vä ya äqidä güdmädän, qabaqcadan ona verilmiş tapşırığı yerinä yetirmäk üçün hâr şeyä hazırlır. O, avtomat itaätkarlığı ilä qulluq etmäyä, lazımı vaxtda istänilän adamı, anasını, hâyat yoldasını, övladını, hâtta özünü belä öldürmäyä qadirdir. Belä adamlar üçün târäddüd, peşimançılıq, maraq vä s. kimi hisslär yabançıdır.

Bäs onların bu väziyyätä düşmäsinin sâbäbi nâdir?

İnsanları zombiyä çevirmäyin bir sıra metodu mövcuddur vä bunlardan äsasän ikisi praktikada geniş tâtbiq edilir: kimyävi vä psixodinamik metod.

Uzaq Haiti adalarında kimyävi metodun sirri xüsusi mäxfiliklä saxlanılırdı vä yalnız näsildän-nâslä ötürüldürdü. O, häm dä, bir növ gâlir mänbäyi idi ki, onun sirri indiki «firma sirri» kimi qorunurdu. Bu metodun sirrisä çox sadädir: zombiyaç çevrilmäsi planlaşdırılan adamın (*qulun, äsirin vä s.*) yemäyinä qabaqcadan dörddişi balıqların (*iyňabalıqların, dimdikburun balıqların vä b.*) ätindän hazırlanan xüsusi zâhär – tetrodoksin qatılır vä o, dârhal öldürülür (*tetrodoksin – än güclü zâhär sayılan kalium sianiddän 500 däfä [!] güclüdür*). Lakin bu, hâqiqi yox, klinik ölümür. Belä ki, hâmin balıqların äsasän dâri örtüyündä, qaraciyärindä, cinsi mähsullarında (*süd, ikra, ...*) vä s.-dä toplanan bu zâhär sinir sistemini iflic edän zâhârlar sırasına daxildir vä dârhal güclü stupor törâdir (*stupor – latincadan tärcümädä quruma, qic olma, bayılma demäkdir*). Bânzär hala insan qäfil xâbärdän sonra, diksimlär, qorxu zamanı vä s.-dä dä, düşür. Bundan sonra «gäläcäk zombi» torpağa basdırılır vä müäyyän müddät orada saxlanılır. Torpaqdan qazılıb çıxarıldıqda isä gözünü açıb ilk gördüyü şäxsin (*«xilaskarının»*) äbädi şüursuz quluna çevirilir.

Zombiläşdirmänin psixodinamik metodlarının äsasları isä bu yaxınlarda işlänib hazırlanıb. Amerika psixoloqlarının apardığı belä bir täcrübä mälumdur: müäyyän bir filmin lentinä hâr 25 kadrdan bir belä bir elan yerleşdirilir: «Koka-kola için!». Filmin nümayishi zamanı bu söz saniyänin iyirmi beşdä biri qädär vaxtdan görünüb yox olduğundan (*kinofilmlär bir saniyädä 25 kadr süräti ilä verilir*) tamaşaçilar tâbii ki, onu oxuya bilmirdilär vä filmin axırına qâdär dä, bu älavä tâsirdän xâbârsız oldular. Lakin... filmin qurtarması ilä hamının bir nâfär kimi yaxınlıqdakı koka-kola köşkünä qaçıb, koka-kola alıb içmäsi bir oldu. Mäslä orasındadır ki, insanın bu cür ani tâsirları dârk edib-etmämäsindän asılı olmayaraq, onlar hissiyyat târäfindän qâbul edilir vä hiss olunub dârk edilmäyän informasiyalarsa itmäyib, birbaşa tâhtälşür sferasına keçir, oradan fârdın gäläcäk bütün fâaliyyätinä aktiv tâsir göstârir. Hipnozun belä funksiyası isä elmdä çoxdan mälum olan faktdır (*25-ci kadr effekti ilä älaqâdar ätraflı bax: burada sâh. 93 vä 93*).

20.03.1967 tarixdä Filippinin o vaxtkı prezidenti Ferdinand Markosa qarşı sui-qäsdä cähd edän bir amerikan vâtändası – Luis Ancelo Kastilyo häbs edilir. Heç näyi boynuna almayan cinayätkarla älaqâdar mähkämä psixiatrları hipnoz seansi keçirmäyi qârara alırlar vä olduqca dârin hipnozdan sonra Kastilyo öz hâqiqi «män»ini bürüzä verir. Mälum olur ki, onun beyni xüsusi kâşfiyyat orqanları târäfindän «proqramlaşdırılıb» vä o, bundan ävväl dä, bir neçä sui-qässddä iştirak edib. Bu, missiyasını yerinä yetirdikdän sonra isä, o, häm dä özünü öldürmäli imiş...

#### IV.2.4.2.11. Falçılıq (bäsirât, mantika, gäläcäkgörmä)

Nostradamusun sayäsindä bütün dünyada yaxşı tanınan termindir. Aşağıda (*bax, burada sâh.: 108*) Nostradamusun özündän ayrıca söhbät açacağımız üçün, hâlilik bu qabiliyyätä malik olan digär şäxslär barädä:

Gäläcäkgörmä ilä älaqâdar tarixdä nisbâtän mötâbär kimi tanınan aşağıdakı faktlar mövcuddur:

Rus ädäbiyyatı tarixindä A.S.Puşkinin ağatlı, ağbâñiz adam târäfindän 37 yaşında dueldä öldürülâcâyının

ona hälä 17 yaşında ikän Peterburq falçısı baronessa Kirhov täräfindän deyildiyi машур dur. Puşkini 37 yaşında öldürän ağbäniz Dantes dä duelä ağ atda gälmişdi; Rus Çarı II Aleksandrın 8-ci sui-qäsd cähindä öldürüläcäyinin dä, ona qabaqcadan falçı täräfindän deyildiyi машур dur. 01.03.1881-ci il tarixdä ona edilän 7-ci sui-qässdän sonra Çar «hälä sakkizinciyä çox var» deyä rahat oturarkän, onun özünün dä gözlämädiyi halda ona 8-ci sui-qäsd edilir və Çar ölüür. Sän demä, 7-ci və 8-ci sui-qäslär eyni gündä olacaqmış; Rus alimi M.V.Lomonosovun bioqrafiyasında hämişä belä bir möczülä fakt təsvir olunur: O, Peterburqdə artıq машур alim kimi fäaliyyät göstərdiyi vaxtlarda, bir gecə yuxuda atasının, doğulduğu kändin känarındakı çayda balıq tutarkän həyatını dəyişdiyini görür. Yuxunun güclü təsiriylə sähər atasını yoluxmaq üçün kändä gedir və häqiqätän, neçə gündür atasının itkin düşdüyünyü öyrənir. Yuxuda gördüyü yerə gedir və häqiqätän, atasının çayın qırığında balıq tutduğunu yerdə

Postsosialist mäkanda машур olan Ukraynalı astroloq Pavel Qlobanın şöhrətlənməsinin maraqlı bir tarixçəsi var: 1986-ci ildə o qäfildän bir-neçə qäzetdä zahirən boş görünən belä bir fantastik bəyanatla çıxış edir: «yaxın bir-neçə ayda Çernobıl atom bombası atılacaq». Təbii olaroq, bəyanat äksarıyyət täräfindän sensasiya yaratmaq xatırınə verilən ++. Qlobanın dediyi tarixdä Çernobıl mälum partlayış baş verir və yalnız bundan sonra Qloba xüsusi idarələrin diqqətinə düşür.

Fransa tarixindəki onlarla hadisənin, o cümlədən, Fransa inqilabının (1792), Napoleonun hakimiyyətdən getməsinin (1814) və b.-nın däqiq tarixinin Autunlu Meystr Turell täräfindän söylənildiyi tarixdən məlumdur.

İngiltərəli bäsirətçi (*gäläcäkgörən*) Xemfri Smit isə həttə bir däfə böyük yanğınlı əlaqədar mähkäməyə şahid sifatlı çağrılmışdı – cünki o, bu yanğını hälä bir neçə il ävvəl däqiqliyi ilə təsvir etmişdi.

Azərbaycanda «haqq aşığı» kimi tanınan bir sıra el aşıqlarının, älälxüsüs Aşıq Äləsgərin bir çox hadisələri qabaqcadan duyub xəbər vermələri isə, Azərbaycan ädäbiyyatı tarixində машур dur. Çox yaxın dövrdə yaşamış Azərbaycan Ekstrassenslər İttifaqının keçmiş sədri Etibar İlkinin (*Mämmədovun*) da çox istedadlı şəkildə gäläcäk görmə qabiliyyəti olması məlumdur.

Doğrudanmı gäläcäk haradasa ucqar bir guşädə simvollar, şifrələr formasında yazılıb?

Gäläcəyin häqiqätän dä, Kainatın hansısa bir ucqar guşasındakı sirli kitabələrdə simvollar, rəmzlər şəklində yazılması və həyatın mähz bu kodlar üzrə davam etməsi ideyasının tärəfdarları (*fatalistlər*) bu ideyanın sübutu kimi adətən aşağıdakı tipli arqumentləri dä göstəirlər:

Napoleon və Hitlerin bioqrafiyasındaki analogiya:

- Napoleon 1760-ci ildə, Hitler isə ondan 129 il sonra – 1880-ci ildə anadan olub;
- Napoleon hakimiyyətə gəlib – 1804-cü ildə. Hitler isə 1933-cü ildə (*färg – 129 il*);
- Napoleon 22.06.1812 ildə Rusiyaya hücum edib. Hitler isə 22.06.1941 ildə (*färg 129 il*);
- Napoleon müharibəni 1816-ci ildə uduzdu. Hitler isə 1945-ci ildə (*färg 129 il*);
- Hakimiyyətə gäləndə hər ikisinin – 44, Rusiyaya hücum edəndə – 52, müharibəni uduzanda – 56 yaşı olmuşdu; və s...

#### Bir başqa analogi hal:

Linkoln və Kennedinin bioqrafiyasındaki analogiyalar:

- 1860 ildə Linkoln ABŞ Prezidenti seçilib; Kennedy isə – 1960 ildə (*färg – 100 il*);
- Linkolnun katibinin familiyası Kennedy olub və o, Linkoln öldürülən gün ona teatra getmäməyi mäsləhət görüb. Kennedinin katibinin familiyası isə Linkoln olub və o da, Kennedy öldürülən günün səhəri onun Dallasa getmäməsini təkiddi etdiyi tarixdən məlumdur;
- Hər iki prezident cümə günü, öz arvadlarının gözü qarşısında öldürültüb;
- Linkoln öldürüləndən sonra onun yerinə Conson adlı prezident seçilib; Kennedinin dä, ölümündən sonra onun vəzifəsinə Conson adlı prezident seçilib;
- Linkolndan sonra vəzifəyə gälən prezident Conson – 1806 anadan olub; Kennedidən sonra gälən prezident Conson isə – 1906 ildə (*färg 100 il*);
- Hakimiyyətə gälən Consonların hər ikisi cənublu, demokrat partiyasından olub, və prezident vəzifəsindən qabaq senator olublar;
- Linkolnun qatili 1829 ildə anadan olub. Kennedinin güman edilən qatili isə – 1929 ildə (*färg 100 il*);
- Hər iki prezidenti qatili Qatillərin hər ikisini mähkämədən qabaq öldürmüdürlər.

Tarixdə bu kimi faktlar çoxsaylıdır. Sadəcə olaraq, Napoleon, Hitler, Kennedy, Linkoln və b.-nın машур şäxsiyyət olmaları səbəbindən, onların bioqrafiyası daha ätraflı araşdırılıb və buradakı hansısa nüanslar dərhal diqqət märkəzinə düşə bilib.

Beləliklə, falçılıq, bäsirət, gäläcäk görmə və s. qabiliyyətləri, fenomenləri barədə bir qädär ätraflı.

#### **IV.2.4.2.11.1. FALÇILIĞIN NÖVLƏRİ BARƏDƏ**

Falçılıq, faktik olaraq zaman baryerini däf etmək fəndi üzərində dayanan bir qabiliyyətdir. Zaman baryerini

dəf etmək mäsələsinə görə olan qabiliyyətlərsə iki kateqoriyaya ayrırlar:

- 1) Retrospeksiya – keçmişə görəmə;
- 2) Proskopiya – gäləcəyi görəmə.

İlk olaraq, problemin çərçivəsini daha aydın görmək üçün bu fenomenin də ayrı-ayrı formalarını bir-birindən fäqləndiririk. Falçılığın, təxminən, aşağıdakı növləri bir-birindən fäqləndirilə bilər:

1. Astrologiya (*göy cisimlərinin väziyyətinə əsasən falabaxma. Ätraflı bax, burada säh., 105*);
2. Bibliomantiya (*kitab açmaqla falabaxma*);
3. Katanstromantiya (*güzgü fali*);
4. Kleromantiya (*püşkatma üsulu*);
5. Koskinomantiya (*käffir və çərcivə ilə falabaxma*);
6. Kritomantiya (*böcəklərin hərəkət və davranışına əsaslanan falabaxma*);
7. Livanomantiya (*tüstüyə əsaslanan falabaxma*);
8. Numerologiya və ya arifmomantiya (*räqäm fali*);
9. Oneyroskopiya (*yuxuyozma*);
10. Ornitomantiya (*quşların hərəkət, səs və davranışına əsaslanan falabaxma*);
11. Ofiomantiya (*ilanların hərəkət və davranışına əsaslanan falabaxma*);
12. Piromantiya (*od fali*);
13. Presmologiya (*vähylə gäləcəkgörəmə. Ätraftı bax, burada säh., 105*);
14. Fizionomiqa və ya morfoskopiya (*üzün və bädənin quruluş naxışlarına əsaslanan falabaxma*);
15. Xiromantiya (*äl izlərinə əsasən falabaxma*);
16. və s.

Lakin bunlar hälə hamısı deyil. Belə ki, mäs., y.e.ä täqribən VIII-VII əsrlərdə yarandığı ehtimal edilən, sonradan konfusiyaçılığın kanonuna (*«beşkitab»ına*) daxil edilmiş (*əsrlərin dolanbaclarından keçə bilməsinə də, bu səbəb olub*) qədim Çin yazılı abidəsi olan *«İ-Tsin»* (*«Täbəddülətlər kitabı»*); Yəhudi müdrikləri təräfindən yaradıldığı ehtimal edilən və *«Kabbala»*nın tərkib hissəsi olan *«Taro»* kartları və b. hər biri öz orijinal falabaxma sistemlərinə malikdirlər.

Bütün bunlar bu qädär fäqli metodlar olsalar da, onları bir ümumi cähät – eyni mäqsädə xidmət etmələri birləşdirir. Bu mäqsädsə – zaman baryerini dəf etmək, gäləcəyə boylanmaqdır.

Doğrudanmı bütün bunlar häqiqətdir? Doğrudanmı gäləcək haradasa ucqar bir guşadə simvollar, şifrələr formasında yazılıb və bütün bunlar da onun açarlarıdır? Aşağıda falçılığın bir sıra növlərinin mexanizminə nəzər salmaqla bu fenomenin qaranlıqları üzərinə müəyyən aydınlıq gətirilir:

#### *IV.2.4.2.11.1.1. Presmologiya (Vähylə gäləcəkgörəmə)*

«Qarşısında güzgü qoyulmuş falçı bütün diqqətini toplayıb güzgüyü baxır. O, bütün dünyadan tacrid, bütün aləmdən uzaq öz aləmindədir. Birdən güzgü ilə falçı arasını tüstüyə bənzər nazik duman bürüyür və o, getdikcə qatilaşır. Bundan sonra hämin dumanda obrazlar görünməyə başlayır. Və bu obrazlar mähz falçının görmək istədiyi gäləcəyin obrazları idi».

Bu sətirlər qədim bir falçılıq ayinini – güzgü ilə falabaxma ayinini säxsən müşahidə etmiş qədim ärəb alimi İbn-Haldunun *«Tarixlər və möcüzələr»* kitabındandır. Häqiqətdə İbn-Haldun da, və falçılıqla bağlı mäsələni bu cür qoyan digər şäxslər də, mäsələni bir qädär şisirdirlər. Belə ki, onların gördüklləri tüstü-duman real yox, möcüzə intizarında olan tamaşaçının (*pasientin*) öz təsəvvürünün mähsulundan savayı özgə bir şey deyil. Yerdə qalanlarda isə häqiqətin olması mümkünür. Belə ki, burada güzgü, falçıya yalnız öz təhtəlşüru ilə kontakta girə bilmək üçün adı alat kimi lazımdır. Və güzgü bu funksiyani çox mäharətlə yerinə yetirə bilir.

Mäsələ burasındadır ki, ayrı-ayrı falabaxma metodları insanların öz təhtəlşüru ilə kontakta girməsinin müxtəlif variantlarından savayı özgə bir şey deyil. Təhtəlşür heç bir zaman-mäkan baryeri ilə mähdudlaşmadığından onun vaxt qavrayışı da, adı şüurun vaxt qavrayışından fäqlənir. Bu baxımdan müxtəlif falabaxma metodlarının mäzählə hər hansı variantdasa təhtəlşür üzərindən şüur nəzarətini götürmək, yaxud müxtəlif vasitələrlə təhtəlşür kodlarını, simvollarını, siqnallarını adı şüur üçün anlaşıqlı olan formaya çevirməkdir. Bəziləri bunu güzgü vasitəsilə, bəziləri kart vasitəsilə, bəziləri kitab vasitəsilə, bir başqaları da bir başqa vasitələrlə həyata keçirir. Äksər hallarda da bu qabiliyyətə malik olan insanlar öz qabiliyyətlərinə namaz qılmaq, qarşılara Quran kitabı qoymaq, fala ärəb qrafikası ilə yazılmış kitablarla baxmaq və s. kimi fändilərlə bir qädär ilahi don geyindirirlər. Häqiqətdə isə kitabla fala baxan bir çox falçıların qarşılara qoyub və taleyi oradan oxuduqları kitablarda danışdıqlarının heç biri olmur. Sadəcə olaraq, bu onlara, öz işlərinin şeytan äməli yox, Allah qabiliyyəti olduğunu başqalarına sübut etmək üçün lazım olan bir alətdir.

#### IV.2.4.2.11.1.2. Astrologiya

Falçılığın çox qadim növlərindən biri dä astrologiyadır. Burada astrologiyanın da qanuna uyğun olan bəzi tərəfləri barədə söhbət açırıq.

Göydə ayın fazasının dəyişməsinin Yerdəki həyata nə dərəcədə təsir etməsi, istär elmə vä istərsə dä, sadə adamlara mälumdur: Ayın hilal vä ya tam formasında olmasından asılı olaraq, insanların psixi ähval-ruhiyyəsi passivlaşır vä ya aktivləşir, qadınlarda xüsusi fizioloji hallar baş verir vä s. Eyni zamanda, on bir ildən bir baş verən Günəş aktivliyinin dä, Yerdəki həyatlə birbaşa əlaqəsi olduğu elm tərəfindən qeyd-şartsız qəbul olunub. Yerlə än çox əlaqəsi olan bu iki göy cismi Yerdəki həyata nə dərəcədə təsir göstərsə, mähz kainatın hər bir digər ulduzu, kometi, planeti vä digər elementləri dä eyni formada təsir göstərir. Bütün bunlar Yerin ätraf kainatdan täcrid olmadığını, onu ähatə edən ulduzlar sisteminin onun planetlərindəki həyata birbaşa təsir göstərdiyini ifadə edir. Çünkü, nähäng kainatda mövcud olan hər şey vahid bir orqanizm, biri-biri ilə rabitədə olan tam bir sistem təşkil edir vä hissənin tamla dialektik əlaqəsi, harmoniyası prinsipinə görə dä, dünyadakı hər bir element, varlıq, ümumən kainatla än aži 4 növ sahə – qravitasiya, elektromaqnit, güclü vä zäif nüvə sahələri ilə, än çoxu isə, adı hälə elmə mälum olmayan daha neçə növ sahələrlə qarşılıqlı təsirdədir. Bu təsirin qırılması, rəlativistik fizikadakı yaxınatásır prinsipi üzrə, bütün Kainatda, cüzi dä olsa, müvafiq reaksiyalara gətirib çıxarmalıdır. Bunlarsa öz növbəsində Yerdəki həyatın istiqamətinin täkcə Darvinin təbii seçmə aktı ilə deyil, eyni zamanda, häm dä Günəş sistemini vä Yeri ähatə edən ulduzlarda baş verən proseslərlə əlaqədar olduğunu göstərir.

Müasir heliosentrik astronomiya názarıyyəsinə görə Günəş sisteminin qalaktika ätrafindakı bir dövrəsi 8 mln. ilə, yaxud qadim astrologiyadakı 1 kosmik eraya bərabərdir.

Günəş sisteminin Qalaktika daxilindəki:

- 360 dərəcə, yaxud 12 Zodiak bürcü qädär yerdəyişməsi – 25 920 ilə, yaxud bir astroloji kosmik ilə;
- 30 dərəcə, yaxud bir Zodiak bürcü qädär yerdəyişməsi – 25920 : 12 = 2160 ilə, yaxud bir astroloji kosmik aya; vä nähayät,
- 1 dərəcə yerdəyişməsi (*prosessiya sikli*) – 2 160 : 30 = 72 ilə vä yaxud, qadim astrologiyadakı bir kosmik günlə bərabərdir.

İnduktiv olaraq, ayrılıqda Yer kürəsinin ayrı-ayrı bürclərdə yerləşməsi (*yəni Yerdə yaz, yoxsa payız aylarının başlanması*) onun üzərindəki həyata eyni cür təsir göstərmədiyi kimi, bütövlükdə Günəş sisteminin dä, färqli bürclərdə yerləşməsi, onun planetlərindəki həyatda ızsız ötüşmür. Mäs., Günəş sisteminin bu deyil, bir başqa qalaktikada, mäs., Andromeda dumanlıqlarında mövcud olduğu hal üçün, təbii ki, onun planetlərində indiki iqlim, həyat üçün indiki münbit şərait mövcud olmayıacaqdı vä eyni qayda ilə dä, bu Günəş sisteminin Orion bürcü, Böyük İt bürcü vä b.-nın ulduzları yaxınlığında yerləşməsi dä onun planetlərinin iqlimində, həyatında ızsız ötüşməyəcəkdi, onun planetlərinin həyatında bir başqa reaksiyalar doğuracaqdı. Eyni hal Günəş sisteminin öz planetləri ilə birgə 12 bürcü birləbir gəzməsinə dä aiddir.

Qadim astrologiyada ayrı-ayrı bürc altında doğulan insanlara ayrı-ayrı xüsusiyyətlər şamil edilir. Başqa sözlə, Oğlaq bürcü altında doğulanlarla, Qız bürcü altında doğulan insanların istär fizioloji vä istərsə dä, emosional, intellektual vä iradi cähətdən biri-birindən färqləndiyi iddia edilir. Həqiqətən dä, bu heç bir mistiklikdən deyil, adı bioloji zərurətdən irəli gələn qanuna uyğunluqdur. Belə ki, qış aylarında dünyaya gələn insanla, yay aylarında dünyaya gələn insanın ana bətmində inkubasiya keçmə dövrü eyni olmadığından, onların, belə deyilsə, bünövrəsi dä, başqa-başqa kärpiclərdən (*vitamin, mineral vä s.-dən*) hörülür, psixikası ananın tamam färqli mövsümlərdəki ähval-ruhiyyəsi əsasında formalaşır (*bu barədə bir qädär ätraflı bax: burada säh. 19.*).

Astrologiyada ayrı-ayrı planetlərə färqli xüsusiyyətlər yazılır vä onların Yerdə müvafiq ictimai hadisələr törətdiyi iddia edilir. Həqiqətən dä, färqli tezlikli elektromaqnit dalğalarının insan psixikasında färqli reaksiyalar törətdiyi elmə mälumdur. Belə ki, elektromaqnit dalğalarının 9 hers tezliyi – qorxu, bənövşəyi, göy vä yaşıl ränglərə uyğun tezliyi – emosional süstlük vä qırmızı, narancı, sarı ränglərə uyğun tezliyi – emosional oyanış, psixi aktivlik törətdiyi çoxdan sübut olunmuş faktdır (*bununla əlaqədar burada bax, säh. 92*). Planetlərin Günəşdən alaraq äks etdirdiyi şüalar da, elektromaqnit dalğalarından savayı özgə bir şey deyil vä onların orbitinin Günəşdən uzaqlıq dəräcəsindən asılı olaraq, inikas etdirdikləri şüaların tezliyi, xarakteri dä, eyni deyil. Bu baxımdan, hansı planetin Yerə daha yaxın yerləşməsindən asılı olaraq, Yerdəki atmosferin elektromaqnit balansı, onun da sayəsində, bunun insanların psixikasına təsiri färqli olmuş olur.

Astrologiyada müxtəlif planet birləşmələrinə xüsusilə əhəmiyyət verilir. Belə ki, iddia edilir ki, ayrı-ayrı planetlərin hansısa bir bürcdə «görüşdürü» bütün hallarda Yerdə hämişə biri-birinin təqribən təkrarı olan hadisələr baş verəcək. Həqiqətən dä, elektrodinamikada dalğaların superpozisiyası qanunu qüvvədədir. Belə ki, färqli tezlikli dalğalar birləşdiyi halda, biri-birini söndürməyib 3-cü bir tezlikli dalğa şəklində kombinə olunurlar vä yeni tezlik yaradırlar. Bu da, eynilə yuxarıda deyilən tipli effekt törədir. Bu sonuncuya nümunə olaraq Saturn-Neptun birləşməsini göstərmək olar ki, qadim astrologiyada bu – çevriliş, inqilab, hansısa dövlət rəhbərinin öldürülməsi vä s. kimi xarakterizə edilirdi. Täkcə XIX-XX əsr lärdə bu iki planet biri-biri ilə 1881, 1917-18,

1953 və 1989-cu illərində birləşib ki, bunlardan birinci – Rusiyada xalq hərəkəti və II Aleksandrın öldürülməsi, ikinci – yenə Rusiyada məşhur xalq hərəkəti (*Böyük Oktyabr inqilabı*) və Nikolay II Romanovlar ailəsinin öldürülməsi, üçüncü – Stalinin ölümü və nəhayət, dördüncü – postsosialist məkanındakı inqilab dalğaları və bunlardan bəzilərinin rəhbərlərinin (*məs., Çauşeskunun*) öldürülməsi ilə üst-üstə düşür.

Göstərilən hallar insanların kütləvi surətdə emosional aktivləşməsinin, çılgınlaşmasının bariz nümunəsidir.

Bunlardan savayı, astrologiyada əlahiddə diqqət verilən daha bir hal – iki deyil, daha çox planetin birləşməsidir ki, çox nadir halda baş verən bu birləşmə, astrologiyada «planet paradi» adı ilə məshhurdur. Təqribən 480-500 ildən bir baş verən «planet paradi» dövrələri Yer tarixindəki än böyük ictimai, siyasi, mədəni oyanışlarla əlaqədardır. Məs., belə parad illərinə aiddir: 1) y.e.ä. VI-V əsr; 2) yeni eranın başlangıcı; 3) y.e. V-VI əsr; 4) y.e. X-XI əsr; 5) y.e. XV-XVI əsr; 6) və nəhayət, XX əsr. Bunlardan birinci – Uzaq Şərqdə Kun-Tezi, Buddha fəlsəfələrinin, qədim Yunanıstanda antik mədəniyyətin yaranması, inkişafı, Yaxın Şərqdə fars etnosunun yaranması və Çindən Yunanıstanaya qädär bir ərazidə yayılması dövrü ilə, ikinci – xaçpərəstliyin yaranması, Roma imperiyasının meydana gəlməsi və qədim Roma intibahı ilə, üçüncü və dördüncü – İslamin meydana gəlməsi, Ərəb xilafətinin yaranması və Yaxın Şərq intibahının başlanması ilə, beşinci – Orta Əsr Avropa renessansı ilə (*maraqlıdır ki, planet paradının apogeya häddi Amerikanın kəşfi ilinə – 1492-ci ilə təsadüf edir*) və nəhayət, sonuncusu – XX əsr intibahı ilə əlaqədardır.

Burada bir neçə sual ortaya çıxa bilər. Məs., sual oluna bilər ki, axı Günəş sistemi bir täkcə planetlərdən deyil, hám də, çoxlu sayıda asteroid, bolid və kometlərdən ibarətdir?

Mäsälə burasındadır ki, qədim astrologiyada bunların da təsiri nəzərə alınırdı məs., adına hälə qədim Çin mənbələrində rast gəlinən Halley kometi (*qədim astrologiyada o, «Polin ulduzu» kimi tanınır*) qədim astrologiyada viranəlik, dağıntı, bədbəxtlik rəmzi kimi tanınır. Halley Yer planetinin yaxınlığında 476-ci ildə, 1060-ci ildə, 1202-ci ildə 1452-cü ildə, 1986-ci ildə görünüb. Bunlardan birinci – qədim Roma imperiyasının, ikinci – Böyük Britaniya imperiyasının dağılması ilə, üçüncü – türklər tərəfindən Avropa, Asiya, Afrikada uzunmüddətli müharibələr nəticəsində Osmanlı imperiyasının yaranması ilə, dördüncü – Səlib yürüşü ilə və nəhayət, sonuncu SSRİ imperiyasının dağılması və postsosialist məkanındakı bugünkü viranəlik dövrü ilə üst-üstə düşür.

Nəhayət, sual oluna bilər ki, axı Günəş sistemi qədim alimlərin hesab etdiyi kimi 7 deyil 9 planetdən ibarətdir və onlar bununla belə düzgün nəticələrə necə gəlib çıxıblar?

Mäsälə burasındadır ki, Günəş sistemini 7 planetdən ibarət hesab edənlər qədim astroloqlar yox, astronomlar olub. Astrologiyada isə (*məs. Nostradamusun äsərlərində*) 8-ci və 9-cu planetlərin kəşf ediləcəyi illər də qabaqcadan söylənilib, bunlardan savayı, daha bir planetdən – Prozerpindən söhbət açılıb ki, müasir astroloqlar bu planetin hazırkı dövrədə ya Günəş sistemini tərk etdiyini, ya da hälə kəşf olunmadığını ehtimal edirlər.

Bunlar än ümumi formada olan astroloji qanunauyğunluqlar ididir. Detallar səviyyəsində isə bu qanunauyğunluqlar daha mürəkkəbdür. Yekunda bir mäsäləni qeyd edək ki, keçmiş astroloqlar öz proqnozlarını bir täkcə astrologiya vasitəsilə deyil, astrologiya ilə digər magiya növlərini kombinasiya edərək söyləyiblər. Yəni, astrologiya burada elementlərdən biridir.

8000, 2700, 1800, 1200, 600, 360+++ illər aktivdir

#### IV.2.4.2.11.1.3. Spekulyasiya

Istər İslamda və istərsə də İslamdan kənarda, o cümlədən, hətta bütپərəstliyin özündə ilahi dünya ilə bağlı çoxsaylı hadisələr mövcuddur və tilsim, cadu kimi müasir fizika hüduduna sığmayan fenomenlər də bunlardan biridir. Deyilə bilər ki, möcüzə – mexanizmi dərk olunmayan qanunauyğunluqdur (*bu kitabin bir başqa yerində bir başqa mäsälə ilə əlaqədar, bu fikri elə biz özümüz işlətmışdik*). Bəli, bu belədir, lakin bu qanunauyğunluq müasir fizika çərçivəsindən kənarda yerləşən qanunauyğunluqdur və fizika onu xeyli inkişafdan sonra ehtiva edəsidi.

Lakin bütün bunlar heç də o demək deyil ki, yoldan ötan hər bir ekstrassensə inanmaq gəräkdir. Xeyr. Deyilən tipli həqiqi fenomenal qabiliyyətli şəxslər yüz illərdə bir dəfə doğulur, və onların da çoxu ayaqlar altında diqqətsiz qalıb itib-batır. Yerdə qalan vaxtlarda onların yerini firıldاقçı və şarlatanlar doldurur. Aşağıda falçılıq və gäləcəkgörəm mäsələsində şarlatanlıqdan necə istifadə olunması barədə də bir fakt verilir və bununla bu bəhs də yekunlaşdırılır:

Qədim Ərəbistanda bir büt mövcud imiş ki, İslamdan ävvəl o çox güclü təsirə malik müqəddəs bir varlıq kimi tanınmış. Ərəbistan yarımadasının hər tərəfindən ona nəzirlər axışır gälər və o insanların bir çox arzusunu yerinə yetirəmiş. Lakin İslam dini digər bir çox bütپərəstlik əlamətləri kimi onu da mähv etdi. Cox-çox sonralar bu bütün xidmətçilərindən biri onun «məcūzzələrinin» sırrı barədə aşağıdakıları yazdı:

«Mən gözümü açandan bu məbəddə olmuşam və səbirsizliklə o günü gözləyirdim ki, nə vaxtsa ustadım kahin

müqäddas bütü razı salmaq üçün oxuduğu gizli tilsimləri mänä dä öyrädäcäk. Bu tilsimlər isä bir tæk ona mälum idi vä ähalinin coxsayılı yalvarışlarından, názir-niyazindan sonra oxuduğu bu tilsimlərlə müqäddas büt yağış yağıdır, ovçulara uğurlu ov göndərin vä s. Nähayät ki, o gün gälib çatdı vä ustadm kahin dünyadan köcmäzdän ävväl bu sirləri mänä dä açmağa razı oldu. Bu sirləri öyrändikdän sonra isä mänim özümün bütä bäsladıyım inam yerli-dibli yoxa çıxdı. Belä ki, sän demä bütün bu möcüzälərin hämin bütä heç bir aidiyyati yox imiş vä mäsälä tamam başqa bir hadisä ilä älaqädarmış. Ustadım öyrätdi ki, bunun üçün havanın necä olacağını, ovun nā zaman gur olacağını vä s. qabaqcadan proqnozlaşdırıa bilmək zäruridir ki, mähz yağışın filan vaxtı yağacağıni däqiq bildikdän sonra camaatın gözü qarşısında bütä yalvarmaq lazımdır, nä vaxt gälid yox. Ustadım bunun üçün müxtälim cüçülərin, heyvanların davranışından istifadä edirmış, mäs., arıların uzağa getməyib öz pätäyinä toplaşmasından, qurbagaların rängini däyişib, qaramtl räng almasından, zälilərin suyun üzünä çıxmışdan vä s. belä nâticä çıxarırmış ki, tezliklə yağış yağacaq vä yalnız onda, xahişä gälmişlərin názirini qäbul edib, bütä yağış göndärməsini rica edärdi, başqa vaxt isä müxtälim bähänälärlä cavabdan yinardı. Yaxud da ki, mäbäddä saxladıqları dovsanların, quşların vä baliqların fäallaşmasından, yem axtarmaq üçün ora-bura vurnuxmasından belä nâticä çıxarardi ki, iqlim eyni bölgənin eyni növü bütün canlılarını eyni vaxtda süstüslədirib, eyni vaxtda fäallaşdırıldımdan, deməli, ağar buradakı dovsanlar, kækliklər vä ya baliqlar fäallaşib, yem axtarışına başladısa, deməli, meşä vä çaylardakı bütün növ dovsan, kæklik vä baliqlar da yem üçün vurnuxmağa başladığı vaxtdır vä yalnız onda qapiya düzülnən ovçulardan názir alıb bütä onlara yaxşı ov yetirməsini arzulayarmış. Özü dä bu zaman mäsäläyä mistika donu geydirmäk üçün mänasını özü dä bilmädiyi bəzi uydurma sözlər dä oxuyarmış ki, guya, bu da tilsimdir. Häqiqätän dä, bütä názir verilən gün başqa günlərə nisbətən qat-qat artıq ov rast olurmuş ki, bu da bütä olan inamı gün-gündən artırardı.

Ustadının ölümündən sonra män dä bir müddät bu cür ällaməlik etdim vä insafən bütün «qüdratinä» olan inamı vä deməli, burası axısb gälən názirlərin miqdarını birä-beş artırıa bildim. Lakin tezliklə İslamin bu yerlərə ayaq açması ilä, mänim bütün işsiz qaldı vä özümün dä bazarım bağlandı».

Mäsələnin mahiyyətini nisbətən aydın ifadə edən müällif bununla häm dä qädim dünyadakı bir çox büt möcüzälərinin mahiyyətini aydın başa düşməyä kömäk edir. Belä ki, coxsayılı äfsanälärdä vä, eläcä dä, real tarixlərdä bir çox fövqəladä qabiləyyətindən bəhs edilən neçä-neçä müqäddas büt necä oldu ki, axırdə İslam vä ya Xaçpərästlik qarşısında mäglub oldu? Deməli, burada söhbət istənilən halda hansıa tryukdan gedirmış, real möcüzədän yox.

\* \* \*

**Deyilənləri yekunlaşdıraraq bir şeyi qeyd edäk ki,** vacib olanı – fenomen, elm vä şarlatanlığın biri-birindən färqləndirilə bilinməsidir. Bir dä vacib olanı odur ki, dünyanın bu görünənlərdən, eyni zamanda, elmin təsvir etdiyindən ibarət olmadığını därik edəsən.

### Nostradamus barädä

Nostradamus adının məşhur olduğundan onun barädä izafi mälumat vermirik. Sadəcä, onun qabiliyyəti barädä bir sira mäsälələri izah edirik.

Nostradamusun bioqrafiyasında belə bir fakt mövcuddur. Nostradamus hälä gənc olarkän älinä haradansa beş ädəd qädim yəhudi kitabı düşür. Bu hämin kitablar idı ki, eramızdan çox-çox ävväl yadellilər qädim Israil torpağını işğal edib, yandırarkän, Yəhudi kahinləri bütün var-yoxlarını, xäzinəni qoyub, özləri ilä xäzinədən yalnız bu beş kitabı götürüb qaçmışlar. İndi dä bu kitablar mänşäcä Yəhudi olan Nostradamusun älinə düşüb. Nostradamussa bir il müddətində gizli bir otağa çäkilib, bu kitabları oxuyub, än axırdə da hamısını yandırıb ki, bunlar pis adamların älinə düşsə fälakät törədə bilərlər. Ondan sonra məşhur gäläcäkgörmələrini yazır.

- Bu mäsälä ilä bağlı olan *versiyalardan biri* ondan ibarətdir ki, bu kitablar häqiqätän dä, qädim peygämbärlərin, gäläcäkgörənlərin yazdığı kitablardır vä onlarda Nostradamusun yazdıqları Nostradamusdan ävväl yazılmış olub. Nostradamus sadəcä olaraq, onları tärcümə edib, müäyyän älavə düzünləslər öz adından verib. Vä sonradan da onları yandırıb ki, işin üstü açılmasın.
- *Digər versiyaya görə*, Yer kürsüsündə nä zamansa indikindən daha yüksək olan sivilizasiya mövcud olub (*bu barädä aşağıda [bax, säh. 109] damışılır*), lakin hansıa qlobal fälakät vä ya nüvə müharibələri o sivilizasiyanı mähv edib vä insanlar yenidən ibtidai icma quruluşuna gedib çıxıblar. O kitablar da hämin dövrün tarix kitabıdır. Sadəcä olaraq, hämin sivilizasiyanın tarixi yenidən bizim sivilizasiyada täkrarlandığından, faktlar uyğun gälə bilir.
- *Bir başqa versiyaya görə*, eynən Yerdəki həyat kimi bir həyat forması hansıa ulduz sisteminin planetlərindən birində vä ya bizimlə paralel mäkanda mövcuddur vä bizdəki tarixi proseslər nä zamansa oralarda da baş verib. İndi, sadəcä olaraq, burada da hämin proseslər baş verdiyindən, onların tarix kitabları burada peygämbärlərlik kitabları kimi görünür. Onların tarix kitablarının gälib bura necä çatması mäsələsi isä, artıq tamam başqa problemdir – burada yad sivilizasiya nümayändələri ilä älaqə versiyasından tutmuş tutmuş, əlahiddə sensitivist qabiliyyətə maliklik versiyasına qädär bütün variantlar işləkdir;
- *Tamam başqa versiyaya görə*, onlar häqiqätän dä, hansıa qabiliyyətləri öyrədən metodikalar olub ki, Nostradamus häqiqätän dä, onları öyrənib vä bütün gäläcäkgörmələrini öz beynindən söyləyib.

Nostradamusun qabiliyyətinin, o cümlədən, söylədiklərinin mötäbəriliyinä gälidikdä isä, bununla bağlı **versiyalardan biri** ondan ibarətdir ki, Nostradamusun söylədikləri adı şarlatanlıqdan savayı özgə bir şey deyil. Belä ki, Nostradamus mäsälələri o därcədə dumanlı vä dolaşq bir formada təsvir edir ki, onları istənilən bir tarixi hadisä ilä oxşatmaq olar. Yəni, Nostradamusun kitablarında ardıcıl olaraq deyilmir ki, filan il filan hadisä, ondan sonra filan hadisä baş verəcək. Xeyr. Orada pärakändə şäkildə şeirlər verilir ki, ayrı-ayrı yerlərdəki şeirləri bir-biri ilä mäntiqi älaqələndirməklə onlarda täxminən filan tarixi hadisənin təsviri verildiyi nâticəsi çıxarıılır.

Lakin burada mäsälä bundan ibarätdir ki, hämin bändléri bir başqa yerlärdäki bändlärä mäntiqi älaqäländirdikdä bir başqa mäna alına bilir vä ya hämin şeirlarin özlärinin misralarını bir başqa cür yozduqda tamam färqli mäzmun käsб edä bilir.

**Digär versiyaya görä**, Nostradamusun dediklärindä häqiqätän dä, uyarlıq var. Belä ki, mäsälän, täkcä SSRİ-nin yaranması vä dağılıması ilä bağlı söylädikläri ciddi faktlardandır ki, burada uyğunluq heyrätamız säviyyädädir. Äsärdä bu däräcädä uyğunluğu häddän artıq böyük olan faktlar kifayät qädärdir. Bunun äsasında fatalizm täräfdarları belä bir fikir söyläyirlär ki, burada doxsan faiz hallar uyğun gälmäyib, cämisi beş-altı faizin düz çıxması özü dä böyük mäsälädir. Demäli, dünyanın hansısa gizli proqramları, kodları mövcuddur ki, insan beyni onun yüzdä besini dä olsa görüb duya bilir.

O ki qaldı, Nostradamusun özünün öz gäläcäkgörmälärini sacayaq vä astronomik cihazlarla älaqäländirmäsinä, mälum olanı bundan ibarätdir ki, Nostradamus heç vaxt teleskop götürüb, sähärä qädär damın belindä ulduzları izlämäklä mäşgül olmayıb. Sadäcä olaraq, äsärdä tez-tez faktları hansısa uluz yerdäyişmäläri, bürlärin quruluşu ilä älaqäländirir ki, bunun üçün dä onun özünün xüsusi astronomik müşahidälär aparmasına heç bir lüzum yox idi. Bunun üçün istänilän astronomiya kitabından lazımı astronomik mälumatı almaq yetärlidir.

#### *IV.2.4.3. SİRLİ BİLİKLÄRİN MÄNSÄYİ*

Yekunda maraqlı olan bir mäsälä barädä: Bu biliklärin sirları heç bir elmi, texnikası, texnologiyası, däqiqli alätläri olmayan qädim insanlara haradan mälum olub? Vä hätta ölçü cihazları, alätläri olsa da belä, bunlar elä sadä şeylär dä deyillär ki, onu qädim insanların primitiv düşüncä säviyyäsi ilä ähatä etmäk mümkün olsun. Hätta bugünkü elm, bu qädir inkişaf etmäsinä baxmayaraq, bunların bir çoxuna hälä dä gälib çata bilmäyib vä ya bir çoxunu qädim insanların hämin bu xätlä gälän biliklärindän istifadä etmäklä öyränib. Bütün bunlar necä ola bılıb?

Bu sualın bir neçä färziyyävi cavabı var.

- **Birinci** cavab ondan ibarätdir ki, bu biliklär insanlara müxtäliif vaxtlarda ayrı-ayrı peygämbärlär täräfindän gätirilib. Onlara da bu biliklär, Yerdäki insanların taleyini nizamlamaq üçün, tâbii olaraq, Allah täräfindän verilib;
- **Ikinci** bir färziyyäväge görä, ayrı-ayrı insanlar müxtäliif dövräldä surf täsadüfü olaraq bu tipli biliklär rastlaşış, sonra da onu aşadırıb izahını tapıb, sırrını gizli saxlayaraq ondan istifadä ediblär. İndiki dövrdä dä маштур käşflärin bir çoxunun sîr täsadüfän edildiyi tarixdän mälumdur (*Mäs., Arximedîn – hidravlik qanunu [hamamdan «evrika» deyä-deyä çıxıb qaçması mäsäläsi], Nyütotonun – Ümumdünya Cazibä Qanununu [başına alma düşmäsi mäsäläsi], Kekulenin – benzolun quruluşunu [äl-älä tutan meymunlar mäsäläsi], Erstedin – elektriklä maqnitin älaqädar olduğunu [mäktäbdä tâdris zamanı täsadüfän stolun üstündä olan kompasın elektrik cäräyanının qosulması ilä öz äqräblärinin istiqamätini däyişmäsi mäsäläsi], Bekkerelin – radioaktiviliyi [Uranın täsadüfän fotokağızlarla eyni şkaſda saxlanması mäsäläsi]*) täsadüf nâticäsindä käſf etmäläri vä b. bu qâbıldändir);
- **Üçüncü** versiyaya görä, bu biliklär insanlara yerdäkänar sivilizasiya nümayändäläri täräfindän gätirilib (*bu barädä ätraflı bax: burada säh.: 111*);
- **Dördüncü** versiyaya görä, Yer üzündä nä vaxtsa indikindän daha yüksäk olan bir sivilizasiya mövcud olub vä o sivilizasiyanın elmi-texniki säviyyäsi indikindän dä yüksäk bir pilläyä qädär qalxa bilib. Sonradan bu sivilizasiya, ya nüvâ mührübäläriniňmi, ya ekoloji tarazlığın güclü şäkildä pozulmasınınmi, ya astronomik fälakätläriniňmi, ya da buna bänzär bir başqa amillärin sâbâbindän mähv olub gedib vä insanlıq ibtidai icma quruluşundan başlayaraq yenidän tâkamül edib, indiki säviyyasinä qalxıb (*bu barädä ätraflı bax: burada säh.: 109*).

Aşağıda bu versiyaların sonuncu ikisi barädä nisbätän daha ätraflı:

#### *IV.2.4.3.1. İtmış sivilizasiyalar barädä*

Deyildiyi kimi, sirli biliklärin mänsäyi ilä älaqädar olan versiyalardan biri ondan ibarätdir ki, Yer üzündä nä vaxtsa indikindän daha yüksäk olan bir sivilizasiya mövcud olub vä o sivilizasiyanın elmi-texniki säviyyäsi indikindän dä yüksäk bir pilläyä qädär qalxa bilib. Sonradan bu sivilizasiya, ya nüvâ mührübäläriniňmi, ya ekoloji tarazlığın güclü şäkildä pozulmasınınmi, ya astronomik fälakätläriniňmi, ya da buna bänzär bir başqa amillärin sâbâbindän mähv olub gedib vä insanlıq ibtidai icma quruluşundan başlayaraq yenidän tâkamül edib, indiki säviyyasinä qalxıb.

Özlüyündä bu versiya azinandırıcı görünüs dä, häqiqätdä onun da, öz arqumentläri var. Mäsälä burasındadır ki, indiki elmä bir sıra elä tarixi sänädlär gälib çatıbdi ki, elm hälälik onları izah etmäkdä çox acizdir. Bunların bir neçesi aşağıdakılardır:

1929-cu ildä İstanbuldakı Türkiye Milli Muzeyinin direktoru Milal Ähmäd qädim bir xäritänin iki parçasını aşkar etdi. Xäritä XV-XVI äsräldä yaşamış admiral vä coğrafiyasunas-alim Piri-Reysä mäxsus idi. Özünün

«Bähriys» adlı äsärendä o, bu xäritäni Makedoniyalı İsgändär dövrünä aid daha qädim bir xäritädän köçürdüyünü bildirir. Sonradan eyni qädimliyä malik daha iki xäritä – fransız Orontiya Fineyin (*1532-ci il*) vä türk Hacı Ähmädin (*1559-cu il*) xäritäläri aşkar olunur. Här üç xäritänin maraqlı xüsusiyyätı ondan ibarät idi ki, onlarda hälä Kolumbdan çox-çox ävvälä Amerika vä Antarktida qitäläri täsvir olunmuşdu. Özü dä necä?

Bu xäritälär aşkar olunduqdan sonra onlarda täsvir olunan ölçülärlä, indiki xäritälärdä täsvir olunan Antarktida vä Amerika xäritälärdäki bir sıra ölçülärin tamamilä bir-birindän färqländiyi mälum oldu. Bu mäsälä ilä bağlı Antarktidaya göndärilmiş xüsusi beynälxalq ekspedisiya 1934-cü ildä apardığı täkrar hesablamalarla bu materikdäki bir çox zirvänin, yarğanın, sahil çıxıntılarının vä s.-in bu xäritälärdä daha däqiq verildiyini müäyyänlaşdırıldı. Bundan älavä bir fakt xüsusi maraq doğurdu: hazırkı xäritälärdä Antarktidaya bitişik şäkildä göstərilän «Kralıça Mod» adlı bir zirvä bu xäritälärdä sahildän bir qädär aralıda yerläşän ayrıca bir ada kimi göstərilirdi. Älavä seysmik yoxlama hämin xäritälärin däqiqiliyini täsdiqlədi: Häqiqätädä dä, onu materiklä quru sahəsi yox, bu xäritälärdä göstərildiyi kimi, däniz sahəsi birləşdirilmiş. Sadäcä olaraq, bu däniz həzirdə buzlaqlarla äväz olunub vä bu buzlaq zirvə ilä materik arasındakı fasiləni görünməz edib.

Bundan älavä, bu xäritälärdä maraqlı olan daha bir neçä mäsälä xüsusi maraq doğurdu vä indiyä qädär dä doğurmaqdadır: *Ävvälə* – onlar hamısı eyni bir qädim orijinaldan deyil, färqli orijinallardan köçürülmüşdülär vä formaları da müxtəlif idi; *İkinci* – onların här üçündä Yer kürə formasında täsvir olunmuşdu; vä nähayät, *Üçüncü* – bunların här üçündä Antarktida buzlaqlardan azad formada, yəni axan çayları, qaynayan bulaqları, dänizləri, gölləri, körfəzləri vä s.-lä birgä göstərilmişdi. Antarktida isä yalnız 10-15 mln. il bundan ävväl belə bir formada olub.

Astronomiya sahəsindä isä qädim dövrlärdän indiki dövrə qädär häddän artıq çoxlu sayıda maraqlı faktlar gälib çatıb: Misir Ehramlarının ölçülərindä Yerin radiusu, sıxlığı, kütləsi, Yerdən Günəşə, Aya qädär olan mäsaflä vä s.-in çox däqiqiliyi ilä äks olunduğu mäshurdur.

Bundan älavä, hindilärin «Surya-Sidhanta» adlı bir qädim kitabasında vä qädim Mayyaların, indi «Drezden Kodeksi» adlandırılın bir kitabında Yerin diametri bir faiz xäta ilä göstərilib (*hansi ki, bu xäta da yäqin ki, bu müddätädä atmosferä çökän tozlardan ämälä gälib*); bir Babil kitabında Venera planetinin fazaları vä Yupiterin dörd peyki olması baradä danişılır (*hansi ki, müasir elm bunları yalnız son yüzillikdä käşf edib*) vä s.

Digär bir çox elmlär sahəsindä dä belə faktlar çoxsaylıdır. Mäs., däri altına nazik qızıl saplar yerläşdirməklə üz därisini cavan saxlamaq metodunu müasir elm, qädim Misir fironlarının kitabxanası aşkar ediländän sonra, buradakı qädim bir papirus yazısından öyrənib. Hazırda üz därisini qırışlardan qorumaq vä dərini cavan saxlamaq üçün tibbi-kosmetologiyada bu metoddan geniş istifadä edilir.

Bunlar Yer üzündə nä vaxtsa çox-çox qädimlərdä hansısa güclü sivilizasiyaların mövcud olması baradä müäyyän ehtimallar yaradan bir sıra faktlar idi. Dirlərin dä demək olar ki, hamısı bu versiyani täsdiqləyir. Söhbät Yer üzünün bütün xalqlarının dinlərindä cüzi färqlərlə täkrarlanan «Nuh tufanı» mövzusundan gedir.

Bunlardan savayı, ayrı-ayrı xalqların şifahi vä yazılı ädäbiyyatında bundan bähş edän bir sıra çox maraqlı faktlar var.

Müüllifi vä yazıılma tarixi mälum olmayan qädim Hind mädäniyyät abidäləri «Mahabharata» vä «Ramayana»da «bir göz qırpmında vä fikir sürəti ilä həräkat edän», həräktəti «göy gurultusu kimi azman säsärlə vä ildirim kimi parlaq odalarla müşayıtlənən» nähäng uçan arabalardan vä onların Yerə atdıgi «min-min Günəşdən dä parlaq» märmilärdän bähş olunur. «Onlardan yaranan gurultu min-min barabanın zärbindän daha güclü idi... Onların zärbəsindän sonra böyük partlayışlar vä odlu burulğanlar aləmi bürüdü... Nähäng vä od püskürən bu silahlar («Brahman başı», «İndra odu») şimşäklärlə bürünmiş vä ani sürətlə yayılırdilar... Onlardan ayrılan partlayış **on min Günəşdən daha parlaq** idi... Tüstüsüz olan bu odlar här tərəfə yayılırdilar... Bütün insanlığı qırmaq üçün olan bu odlar, qarşısına çıxan här şeyi bir anda külü çevirirdi... Ondan yalnız yer altındaki siğınacaqlarda gizlənənlər xilas tapdilar... Onların da saçı vä dirnağı töküldürdü...» vä s.

«Mahabharata»nın bu cümlələrindä deyilənlərin indiki nüvə silahlarının partlayışı hali ilä tam şäkildä oxşar olduğu baradä häddän çox yazılıb. Özü dä bir təkcə qädim «Veda» ädäbiyyati vä «Mahabharata» tədqiqatçıları təräfindän yox, häm dä, bir çox Qärb mütäxässisləri təräfindän. O cümlədən, mäşhur atomçu-fizik R.Yunq öz äsərinin adını da mähz «Mahabharata»daki hämin cümləsindən götürərək, kitabını «On min Günəşdən daha parlaq...» adlandırib.

Bundan älavä, Qädim Astek daş kitabälərindä (*Meksika ärazisindä tapılıb, hazırlıda Vatikan kitabxanasında saxlanılan "Vatikan kodeksi", «Rios kodeksi» vä «Telerian-Remensis kodeksi» adlandırılın kitabälärdä*), qädim Assuriya kitabxanasından bugünkü dövrə gälib çatmış kitabälärdä (*«Şumerlərin mövcudluq kitabı», «Hilqamış eposu* vä s.-dä), Misir papiruslarında (*«Qazaya uğramış gämilər baradä»...*), Semit sänädlərindä (*«Här şeyi görmüş adam baradä»...*), Yapon eposlarında (*«Koyi-Ki»...*), qädim Babil gil kitabälərindä, qädim german yazılı abidälərindä (*«Ura Linda Buk»da*) vä b.-da nä vaxtsa Yer üzündə indikindän daha yüksək sivilizasiyanın mövcud olması baradä yuxarıdakına bənzər maraqlı mälumatlar var.

Bundan älavä, tarix boyu bir sıra nüfuzlu tarixçilər, filosoflar da öz äsərlərindä bu mövzudan bähş edib, Yer üzündə nä vaxtsa indikindän daha yüksək sivilizasiyanın mövcud olduğunu bildiriblər. O cümlədən, Homer

(y.e.ä.), Pindar (y.e.ä. V äsr), Hellinika (y.e.ä. V äsr), Feopomp (y.e.ä. IV äsr), Platon (y.e.ä. V-IV äsr), Manefon (?); Babil tarixçisi Beros (y.e.ä. III äsr), Siciliyalı Diodor (y.e.ä. I äsr), Böyük Pliniy (I äsr), İosif Flaviy (I äsr), Klavdiya Eliane (II-III äsrlär), Pomponi Mel (I äsr), Yevseviy Kesariyski (II äsr), Krantor (III-IV äsr), Prokl (V äsr) və b. da nüvə vaxtsa Yer üzündə yüksək inkişaf səviyyəsinə çatmış bir sivilizasiyanın mövcud olması barədə yazıqlar. Bunların içərisində Platonun (e.ä. 428-348) «Atlantida»sı xüsusilə məşhurdur.

Platonun «Timey» və «Kratil» äsärlərində təsvir etdiyi, haradasa Atlantik okeanı ärazisindəki («Herkules sütunları arxasındaki») bir qıtadə yerləşən çox yüksək elm və mədəniyyətə malik «Atlantida» dövləti tarix boyu diskussiya mənbəyi olub. Platon onun barədə məlumatı özünün ana babası, qədim dünyanın yeddi rəsmi müdrikindən biri olan Solondan, o da, öz növbəsində bunu, y.e.ä. 570-ci ildə Misirə säyahät edərkən, oradakı Neyt məbədi kahinlərindən eşitdiyini yazar.

Hər halda, biz burada «Atlantida» mövzusunun müzakirəsini açmaqdan uzağıq, söhbət, yalnız cadugərliyin äski sivilizasiyalarla əlaqəsi versiyasının hansısa äsasa malik olduğunu göstərməkdən gedirdi.

Bəs sonradan bu yüksək elmi tərəqqi hara yoxa çıxdı ki, insanlıq hər şeyi sıfırdan başlayıb hämin səviyyəyə təkrarən qalxmağa çalışdı?

- Bir versiya görə – bu sivilizasiya nüvə bombalarının yaradılmasına qädär yüksək texnoloji səviyyəyə qalxdı və sonra elə öz aralarında baş verən nüvə mühəribələri ilə də dağıldı;
- Digər versiyaya görə – bu sivilizasiya äsasən cadu biliklərinin mənimsənilməsi istiqamətində inkişaf edirdi və sonda da o, total cadu mühəribələrinin qurbanı oldu;
- Və nəhayət, tamam başqa versiyaya görə – bu sivilizasiya total iqlim dəyişmələrinin və ya qlobal kataklizmin (*mäsälən Yerə asteroid düşməsinin*) qurbanı olub.

#### IV.2.4.3.2. Yerdənkənar sivilizasiyalar barədə

Yuxarıda (säh., 109) deyildi kimi, bir çoxları da, mistik biliklərin mənşəyini yerdənkənar sivilizasiyalarla əlaqələndirirlər. Bu versiya da müəyyən äsaslara malikdir. Belə ki, yerdənkənar sivilizasiyaların mövcud olması və onların Yerlə əlaqəsi mäsələsini elm, häləlik təsdiq edə bilmirsə də, onu inkar etməyə də çox çatinlik çəkir. Aksinə, onun lehinə bir sıra faktlar mövcuddur ki, bunlardan bir qismi aşağıdakılardır:

Təkcə Günəş sisteminin yerləşdiyi Qalaktikada ölçüsü, iqlimi və digər parametrləri baxımından Yer kürəsinə çox yaxın olan yüz milyondan artıq göy cismi (*äləlxüsüs, müxtəlif ulduzların planetləri*) müəyyən edilib. Eyni bu cür şəraitin mövcudluğu, orada da, həyat doğurması ehtimalı çox böyükdür. Və alımlardə bu ehtimal o qädär böyükdür ki, hətta bir çox məşhur astrofizika institutlarında böyük xərclər çəkilərək, nähəng radiosistemlər qurulub və həyat ehtimalı olan bu tipli planetlərin bir çoxuna radiodalgalar vasitəsilə Yerdəki həyat barədə xüsusi informasiyalar göndərilib. Bu informasiyalara isə, bütün Kainat üçün anlaşıqlı olduğu ehtimal edilən aşağıdakı mälumatlar daxildir: «Mendeleyev cədvəli»nin quruluşu, bizim qalaktikanın şəkli və orada Günəş sistemi və Yerin yerləşdiyi koordinatlar, insanın gen strukturunun şəkli, insan şəkli və s. Müasir elm bunların bütün kainat üçün son dərəcə universal anlayışlar olduğunu qəbul edir və bunlardan kosmik əlaqə məqsədilə istifadə edənlər də, ehtimal edir ki, kainatın istənilən guşəsində mövcud olan həyat formaları bunları tutarkən, onların şüurlu varlıqlar tərəfindən göndərildiyini başa düşəcəklər.

Yerdənkənar sivilizasiyaların Yerlə əlaqəsi barədə ehtimal doğuran än güclü arqumentlərdən biri – tarixən bütün dövrlərdə insanların bu fenomenlə rastlaşmasına dair tarixdə çoxlu sayıda faktların qalmasıdır. Belə ki, mäsələn, Junan dağındaki (*Cin, y.e.ä. 4500 il*), Qunqtin gölündə olan adalardakı (*Cin, y.e.ä. 4500 il*), Tassili dağlarındakı (*Saxar*), Tiquananko məbədindəki (*Peru, y.e.ä. 4000 il*) və b.-dakı daş-qaya rəsmlərində, bir qədim Misir papirusunda (*y.e.ä. 1380-ci ilə*) və b. yerlərdə «uçan boşqablar»la bağlı hansısa mälumatlar var. Belə ki, mäsələn, hämin daş-qaya rəsmlərində skafandrlı insan rəsmləri çəkilib.

Yazının meydana gəlməsindən sonra artıq bu barədə daş-qaya rəsmləri dilində deyil, yazılı formada geniş informasiyalar verilməyə başlanıb: Lionun baş keşişi Aqobard özünün «Le Qranden e Tonetrua» (*840-ci il*) äsərində, Xeyrxah Filippin təzkirəcisi Jak Dükler özünün «Azad insan Arressin memuarları» (*XV äsr*) äsərində, Kartman Şeden özünün «İnkuiabula»larında (*1494-cü il*), alman filoloqu Yakob Grimm (*XVIII äsr*), alman yaziçisi Montanus (*XVIII äsr*) və b. öz äsərlərində bu fenomendən geniş bəhs edib, bu və ya digər formada onun yerdənkənar mənşəliliyini qəbul etmişlər.

Yeni Eranın başladığı vaxtdan bəri: I äsrdə Şotlandiyada, VII äsrdə İngiltərədə, X äsrdə Macaristanda və Şərqi Fransa äyäləti Verdendə, XI äsrdə Kairdə, XI və yenə də XII äsrdə Yaponiyada, XVI äsrdə Erfurtda, yenə hämin äsrdə Nürnberqdə, Bizanda və b. yerlərdə göydə uçan maraqlı texniki qurğuların müşahidə edilməsinə dair dövrümüzə qädär bir sıra mötəbər yazılı sənədlər gəlib çatıb.

Astronomlardan Halley (06.03.1716), Şarl Meser (17.06.1777), Tiberius Kavelo (1783), Truelo (29.08.1871), Şaferik (24.04.1874) və digərləri müxtəlif vaxtlarda fəzada onların özləri üçün də anlaşılmaz olan bu uçan texniki qurğuları müşahidə etdiklərini yazırlar (*xüsüsən də, nəinki süni peyklərin, hətta dirijablin da*

*icad olunmadığı bir dövrlärdä).*

Şübhəsiz, hämin dövrlärdä bu obyektlərlə rastlaşanların sayı yüz minlərlədir. Lakin onların böyük äksəriyyəti o dövrün təsəvvür säviyyəsinə uyğun olaraq fikrini cin, mäləklər və b. ilə rastlaşması kimi formula etdiyindən müasir elm onların ifadələrini az mötəbər fakt kimi qəbul edir.

XX äsrlärdä qäzetlərin meydana gäləsi ilə problem qäzetlər säviyyəsində müzakirə olunmağa başlayır, o cümlədən: ?08.1809 tarixli «Cornel of neçurel xistorii...», 7.09.1820 tarixli «Annale de şimi», 23.05.1909 tarixli «Uikli dispatç», 20.05.1909 tarixli «Deyli Meyl», 31.01.1913 tarixli «London standart» və s. adlı Avropa qäzetlərində bu obyektlər, onların hämin ärəfələrdə hansıa bölgədə görünməsi, täsviri və s. barədə ätraflı mälumatlar därc edilmişdir.

Täkcə yazılı ädäbiyyat deyil, Yer kürəsinin müxtəlif xalqlarının şifahi ädäbiyyatı da bu fenomenə dair materialllarla doludur. O cümlədən, mäsələn: ABŞ-in Vayominq ştatındaki Bih-Horn dağları atäklərində indiyä qädär dä daşdan hörülülmüş qädim bir «cadugär arabası»nın qırıqları qalmaqdır. Yerli hinduların dediklərinə görə, onu, onların qädim äcdadları «göydən gälmiş adamlar»ın şərəfinə onların «uçan arabasına» bänzədib yaratmışlar. Onların dediyinə görə, bura, səmədan gälmiş adamların Yerə endiyi yerdir və onların äcdadları da bu qurğunu tikdilər ki, növbəti däfə səma adamları gälidkdə öz ävvəlki eniş yerlərini taniya bilsinlər. Kanada və Minnesota hindularının dediklərinə görə, avropalılar oralara gälən vaxta qädär oralarda çox tez-tez səssiz uçan, bəzən dənizin üstünə dä qona bilən nähəng dairəvi arabalar görmək mümkündür. Avropalıların oralara ayaq açması ilə onlar da itdilər; Peru xalqlarının (*Tiaxuanko r-nu*) rəvayətlərində nähəng, parlaq səma arabalarında gälmiş «gözəl insanlar»dan söhbət açılır. Onlar hündürboylu, parlaqsəcəli və qəribə paltarda idilər; German xalqlarının inamına görə, onların äcdadları buralara «uçan qüllələr»də gälilər; Podoli slavyanlarının rəvayətlərində insanın birinci däfə Yerdə yox, tamam başqa ulduz sistemində yaradıldığından söhbət açılır. Onlar sonradan gälib Yerdə mäskunlaşıblar; Analoji fikir, yəni insanlığın ävvəlcə bir başqa ulduz sistemində, qalaktikada dünyaya gälib, sonra Yer planetinə köçməsi Afrika, Asiya və Amerikanın bir çox xalqlarının mifologiyasında da eynilə təkrarlanır. Bunlardan bəzilərinin, o cümlədən, Peru xalqlarının, Kalimantan adası xalqlarının, qädim mayyaların və b. rəvayətlərində isə hətta insanlığın ilk mäskunlaşlığı ulduz sisteminin täxmini istiqaməti dä, däqiqləşdirilir: Bu – Ülkär bürcünün ulduzlar sistemindən biridir; Afrika doqonlarının, Yeni Zelandiya maorilərinin, Pasxa adaları sakılərinin, Sibir ketlərinin və b.-nın äsatir və rəvayətlərində dä, yadplanetlilər barədə coxsayılı mälumatlar var.

Yeri gälmişkən Tövratda da «uçan boşqablar» barədə maraqlı mälumat var. Belə ki, Peygəmbər İezekl barədə olan hissədə Peygəmbər İezekl vəyhələri ona parlaq işiq saçan, uçan nähəng arabada gälmiş qəribə insanların gätirdiyini bildirir, hämin maraqlı uçan qurğunun və ondan düşüb gälən insanabənzər mäxluqların («mäləklərin») täsvirini verir.

Bütün bu mäsələlər rəsmi elmin bu fenomeni inkar etməsini häləlik mümkünüsüz edib. Äksinə, bütün dövrlärdə bir sıra çox nüfuzlu alimlər ona münasibət bildirib, bu fenomenin sırrını açmağa cəhd göstərmişlər. Tanınmış nüfuzlu alimlərdən Aristotel, Sialkovski, Eynsteyn və b. bu sıradandırlar, yəni onlar da yadplanetlilər mäsələsinə ciddi diqqət verib, bu barədə müayyən mülahizələr söyləmişdir.

Bu izahlara gälidkdə isə, hämin bu Yerdənkənar sivilizasiyaların nə olması mäsələsi ilə bağlı indiyä qädär irəli sürülmüş versiyaları, äsasən, aşağıdakı kimi qruplaşdırımaq mümkündür:

- *Birinci – in geniş yayılmış versiyaya görə, onlar – uzaq planetlərdən, ulduz sistemlərindən, qalaktikalardan və s. gälmiş şüurlu varlıqlardır (özü dä, ola bilsin, bir yox, bir neçə fərqli planet, ulduz sistemi və s.-dən).* Bu versiyanın özü dä bir neçə variantdan ibarətdir:
  - a) Onlar Günəş sistemindən kənardə, kainatın hansıa digər bir küncündə yaranıb, inkişaf etmiş şüurlu mäxluqlardır;
  - b) Onlar uzaq qalaktika sakılərinin özləri yox, onların Yeri tədqiq üçün göndərdikləri biorobot, hologramma və s. tipli alatləridir;
  - v) Onlar bir zaman Yerdə mövcud olan sivilizasiyalar zamanı Yeri tərk edərək digər ulduzlarda, qalaktikalarda və s. mäskunlaşmış insan ovladalarıdır. Sonradan Yer sivilizasiyası tənəzzülə uğradığından onlara ləlaqə kəsilib. Onlara hälə dä öz sivilizasiyalarını saxladıqlarından, yüksək texniki mərhələdəirlər və mütəmadi olaraq öz ulu vätənlərini yoluxurlar;
  - q) Onlar insanların başqa planetdə, ulduzda və s. yaşayan äcdadlarıdır. Belə ki, insan ilk olaraq mähz orada meydana çıxıb, sonra Yerə köçüb. «uçan boşqab» da, hämin ulduz, planet sistemi sakılərinin Yerdəki həyat eksperimentinə nəzarət üçün göndərdikləri tədqiqat aparatları və heyətləridir...
- *İkinci versiyaya görə,* onlar heç dä uzaq planetlərdən gäləməyib, insanla birləkdə eynilə hämin bu Yer kürəsində yaşayan digər bioloji mutasiyadırlar, mümkünür ki, hətta insanın növ müxtəlifliyidirlər. Başqa sözlə, onlar da, insan kimi Yer kürəsinin sakını – canlılardandırlar, lakin digər canlılardan fərqli olaraq onlar yer altında və ya okeanın dərinliklərində yaşayırlar, elmi-texniki tərəqqi baxımından insanı qabaqlayıblar. «Bermud üçbucağı», «Şeytan dənizi» və s. kimi anomal yerlər onların yeraltı dünyalarının darvazalarıdır;
- *Üçüncü versiyaya görə,* onlar ümumiyyətcə, bu ölçüdə deyil, tamam başqa ölçüdə – beşinci ölçüdə, mäkanın paralel qatlarında yaşayan canlılardandır. Ufologiyada Nyu-York universitetinin professoru R.Şapironun bu fikri məşhurdur ki, həyatın su-karbon modelinin universallığı hipotezasi astro-biologiyanın tərəqqisini tormozlayan «ân zərərlı ehkamlardandır». Digər amerikan professoru astrofizik Fred Hoyl deyir: «İnsanlar onların hər addımina nəzarət edən özgə bir şüurun oynadığı böyük oyunda kiçik piyadalarıdır. Bu yad şüur, özgə kähkəşanda, beşinci ölçüdə mövcuddur,

*onun fizika və kimya qanunları da bizimkilärdän tamamilä färqlänir. O, bizi mähdudlaşdırın zaman və mäkan baryerini däf etmäyi öyränib. Bu fövgälşürlü varlıqlar bizdän o qädär färqlänirlär ki, onları başär terminləri ilä täsvir etmäk qeyri-mümkündür. İnsanlar bütün yaratdıqlarını onların sayäsindä yarada biliblär». Bir başqa amerikan tädqiqtisi C.Kilin yazdıqlarından: «Biz görä bilmädiyimiz enerjilärlä ähatä olunmuşuq. Mümkündür ki, bu enerjilärdän bizim görä bilmädiyimiz obyektlər, canlılar, hättä bütöv dünyalar yaranır. Lakin bizim onları här hansı bir variantda görüb, duyub eşidä bilmämäyimiz hälä onların mövcud olmaması demək deyil». Analoji mövqeyi fransız alimi Jak Valle, italyan alimi L.Bokkon, rus alimlərindən akademik V.P.Kaznaçev, fizika-riaziyyat elmləri doktoru V.Baraşenko (eläcä dä, öz dövründä K.E.Sialkovski) və b. da müdafiə etmişlər;*

- *Dördüncü versiyaya görä – onlar, mäkanın deyil, zamanın paralel qatlarında yaşıyırlar, başqa sözlə, «başqaplanetlilər» bu zämanayä xüsusi «zaman maşını» vasitəsilə keçmişdän (supersivilizasiyaya malik Atlantida dövrü keçmişdän) və ya gäläcäkdän gälirlər. Eynşteyn bu färziyyənin aktiv müdafiäçilərindən olub;*
- *Besinci versiyaya görä, onlar – müxtəlif ölkələrin fövgälmaxfi super hərbi täyyaräləridirlər; və ya Yerə düşmüs «Uçan boşqab» qırıqları isä Yerə qayıdan, yaxud ugursuz start götürmiş süni kosmik raketlərin dağılmış hissələridirlər (texniki izah);*
- *Altinci versiyaya görä, o – adı hallyusinasiya effektidir (psixoloji izah), o cümlədən;*
  - a) «Uçan boşqab» şahidləri onu adätən gecələr müşahidə edirlər, bu da, gecənin xüsusi hipnotik-relaksasiyaedici tásirindən törəyan hissi aldanmadır (sensor illüziyadır);
  - b) «Uçan boşqab»ın xüsusi aktivliklə müşahidə edildiyi bölgələr özünün müyyən geoloji strukturu ilə seçilir. Belə ki, mäs., civā yatağı olan yerlərdə buxarlanan civā toksininin tásirindən o yerdəki insanların gözünə müxtəlif qarabasmalar göründüyü məlumdur;
  - v) «Uçan boşqab» – «materiallaşmış fikir» hadisəsidir. Belə ki, hipnoz altında olan adamin təsəvvüründə tutduğu və müyyən kǔncə yönəltidiyi predmeti hämin yerdə fotoaparət vasitəsilə qeydə almağın mümkünlüyü elmə məlumdur. Kütləvi psixoz halında olan adamlar kütləsinin səmada «uçan boşqab» axtarışı da, beləcə, gec-tez «häqiqi» «uçan boşqab» şäklində təzahür edə bilər;

...və s...
- *Yedinci versiyaya görä – ümumiyyətcə, «yerdənkənar sivilizasiya» və onların Yerdə här hansı izləri mövcud deyil. Äldə olunan faktlar isä, olsa-olsa müxtəlif fiziki-täbiət hadisəsidir, o cümlədən, müşahidə olunan «Uçan boşqablar»:*
  - a) komet və ya bolidlərin növmüxtəlifliyidir (meteoroloji izah);
  - b) kürəşəkilli ıldırımin növmüxtəlifliyidir (elektromaqnetik izah);
  - v) ionlaşmış hava kütləsidir (elektromaqnetik izah);
  - q) lazer qurğuları şüalarının buludlardan olan inikasıdır (optik izah);
  - ğ) sinan Günəş şüalarının zond effektidir (optik izah);
  - d) öz maqnit sahəsi hesabına yaranan plazma kütləsidir;
  - e) müyyən situasiyada spontan yaranan təbii sinxrofazatrondur (zärräcik sürətləndiricisidir) və onun buraxdığı şüalar da, daxildə yaranan «Vavilov-Çerenkov» effektinin nəticəsidir (kvant izah);

...və s...
- *Bir başqa ehtimala görä «uçan boşqab», ümumiyyətcə, mif, uydurma, psixoloji vasitədir (mäs., amerikan ufologu M.Lindeman) bu ehtimalı söyləyənlərin qānaätinə görä «uçan boşqab» şayıəsini müxtəlif dövlətlər öz çirkin ämällərini ört-basdır etmək, «uçan boşqab»ın adına yazmaq üçün uydurublar.*

Və s.

Eyni zamanda, «uçan boşqab» adı altında bir neçə färqli effektdən söhbät getməsi ehtimalı da istisna deyil. Yəni, *birisinin* gördüyü «uçan boşqab» – qonşu kändə yerləşən meteoroloji idarənin zondu, *digərinin* gördüyü – uçan meteorit, *üçüncüsünün* gördüyü – nə isä kürəşəkilli ıldırım, və nähayət, *hansısa birinin* gördüyü isä, häqiqətən dä, yerdənkənar mənşəli cihaz və ya varlıq ola bilər.

Bir sözlə, okkult elmlərin Yerə yerdənkənar sivilizasiya nümayändələri təräfindən gätirilməsi ehtimalı da, öz məntiqinə malikdir.

\* \* \*

Bu bölmədə deyilənləri yekunlaşdıraraq bir şeyi qeyd edirik ki, dünyanın insan beyni təräfindən qavranılmamış və ya häləlik qavranılmamış qatları da yetərincədir. Okkult təsirlər dä dünyanın bu qatlarının reallıqlarındandır. Amma biz ümumən sırlı biliklər aləminə az-çoq aidiyyatı olan här käs üçün ciddi şart olan «ezoterik mäxfilik» prinsipinə riayət edərək, bu barədə bundan artıq nə isä danışmağa zərurət bilmirik. Bu deyilənlərdənsə mäqsəd yalnız bu təsirlərin dä mexanizmi barədə ümumi təsəvvür yaratmaq idi. Ondan nə nəticə çıxarmaq işi här käsin öz işidir.



Bütövlükdə bu cəmi hämlə, hückum fändiləri kitabın ikinci hissəsində vahid bir sterjinə düzülərək konkret program halına salınır.



## 2-Cİ HİSSÄ



### V фасил. VİRTUAL MÜHARİBÄ METODLARI



#### Davranış və düşüncələrin neyrostrateji programlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)



Kitabın birinci hissəsində insanlara təsirin ümumi mexanizmi izah edildi. Lakin orada izah edilənlər bu metodların qeyri-sistemli dağınıq təsviri idi. Adı hayatıda bunlar çox az halda bir-birindən fäqländirilərlər ayrılmıqdə tətbiq edilir. Yəni insanlar hansısa məqsədi äldə etmək üçün öz dünyagörüslərinin, baxışlarının, təcrübələrinin, imkanlarının, qabiliyyətlərinin və s. onlara icazə verdiyi cəmi vasitələrdən kompleks şəkildə istifadə edirlər ki, bu da bir çox hallarda yuxarıda sadalanan vasitələrin eyni zamanda bir neçəsini ähatə edir. Lakin burada müəyyən bir paradox var: Bəzən eyni bir məqsədlə bağlı sadalanan cəmi bu vasitələrin hamısını tətbiq etməklə heç nə äldə etmək mümkün olmadığı halda, *äksinə*, bir başqası onlardan cəmisi bir-ikisi vasitəsilə lazımi nəticəni äldə edə bilir. Bütün problem isə bu cəmi təsir vasitələrini harada, hansı kombinasiyada işlətmək məsələsindədir. Belə ki, bu fəndlərin qeyri-sistemli, xaotik tətbiqi, xeyirdən daha çox ziyan gətirə bilər.

- Nümunə üçün, mäs., *Qarabağ* müharibəsinin bir çox döyüslərində azərbaycanlılar ağır texnika baxımından erməniləri üstələsə də qələbə cətinliklə başa gəlirdi və ya heç mümkün olmurdu. Bütün problemsə ondan ibarət idi ki, dağlıq səraittə (dələlxüsus, sürüşkən qış aylarında) bütün növ ağır texnikanın (mäs., 60 tonluq ağır tankların), düzütsülanan bütün artilleriya növlərinin (mäs., «Oradlar») və b.-nın effekti «mənfi sıfır»dan da aşağı olduğu halda, Azərbaycan öz qoşunlarını əsasən bu tip silahlarla təchiz etməyə çalışırı. Qarşı tərəfsə äksinə, öz qoşunlarını bu baxımdan maksimum effektlə olan yüngül silahlarla (mäs., granatomot, pulemyot, qumbara, snayper, gecəgöstərən binokl, AOS, zirehli paltar /bronojilet/ və s.-lə – hansılar ki, bizdə bütöv rotaya cəmisi bir-iki adəd düşür, ya düşmürdü) Svarsneggersayaq tam təchiz edilmiş əvvəl quru qoşunları şəkildə komplektləşdirməyə üstünlük verirdi (bizdə olan mälumatə görə Azərbaycan ordusunda indi bu baxımdan väziyyət dəyişilib).

Konkret sistem ardıcılılığı ilə təsir isə müəyyən bir program əmələ gətirir ki, aşağıda biz belə kombinasiya variantlarından birini tərtib etməyə cəhd edirik.

Müasir elmdə bu kateqoriyadan olan häləlik cəmisi bir psixoloji aparat mövcuddur – «Neyrolinqvistik proqramlaşdırma» (NLP) metodu. Lakin o, bir sira zəifliklərdən, qüsurlardan, məhdudiyyətlərdən də xali deyil ki, bunların bir qismi aşağıda sadalanacaq. Häləliksə onun məzmunu barədə müxtəsər olaraq:

«Neyrolinqvistik proqramlaşdırma»da ilk ävvəl təsir obyektinin beynində qütb təşkil edən, bir-biri ilə rəqabət aparan inam, baxış və maraqları, eləcə də, buna görə yaranan dissonansı, diskomfortluq axtarılıb tapılır, müəyyənləşdirilir. Sonrakı mərhələdə, xüsusu fəndlər vasitəsilə, ona bu väziyyətinin (*sosial, iqtisadi, mədəni, fiziki* və s., bunun nəticəsi olaraq isə *psixoloji väziyyətinin*) qeyri-älverişli, diskomfort olduğu ona başa salınır və həyati situasiyanı başqa cür qavraması, insanlarla münasibətini başqa cür qurması üçün təbliğat vasitəsilə şüurunda müvafiq dəyişikliklər edilir. Təsirgöstərən şəxsin, yəni instruktorun bu təsiri ilə obyekt bu diskomfortluq necə dəfə edib, rahatlığa necə nail olmayı, bunun üçün onun nə etməli olduğunu, ondan nə tələb olunduğunu “başa düşdükdən” sonra, artıq müstəqil olaraq (*daha doğrusu, beyninə yeridilmiş hämin yeni qavrayış stereotipinə uyğun olaraq*) öz väziyyəti, yaşantıları, gündəlik fəaliyyəti və s. barədə informasiya toplamağa başlayır. Özünün həzirkə (real) və arzuolunan (*mümkün*) väziyyətlərini müqayisə edərək, tərəfdəş özünü hiss və ähvalının komfortluğuna nail olmaqdand ötrü hansı resurslarını səfərbər edib, hansı addimları atmaq lazım olduğunu öz-özü üçün müəyyənləşdirir (bax: *ädäbiyyatlara ~ 211; 264; və s.*).

Adından və məzmunundan da göründüyü kimi «Neyrolinqvistik proqramlaşdırma»: 1) Yalnız sərf təbliğat metodları ilə insanların davranış və düşüncəsinə təsiri nəzərdə tutur və qeyri-təbliğat metodlarını – hansılarını ki, biz burada təşviqat və sanksiya metodları adlandırırıq – nə adına, nə də məzmununa görə heç cür özündə ehtiva edə bilmir; 2) Bu təbliğat qaydalarının özü də mükəmməl deyil. Belə ki, bu mövzu ilə əlaqədar bizə mälum olan

ädäbiyyatların heç birindä göstərilmir ki, näyinsä subyektiv däyärini konkret adresatin názärindä artırıb-azaltmaq üçün konkret olaraq näyi, necä etmäk lazımdır; 3) Bu metod, ümumiyyätçä, räy vä baxışlarda olan hazır problem, çat, ziddiyät, täräddüd vä s. zäminindä işläkdir. Onların süni yolla generasiyası üçün “Neyrolinqvistik proqramlaşdırma”nın praktik olaraq vasitä arsenalı kifayät deyil; 4) Burada, hämçinin düşüncälärdä formalaşdırıla bilinän hansısa tämayüllärin davranışlara “tärcümä olunub” praktik realizä sferasına keçmäsi mäsäläsi, faktik olaraq, häll oluna bilmir. *Āksinä*, obyekt “iki ayağını bir başmağa dirayıb” hansısa “leksiyalara” qulaq asmaqdan imtina etsä vä yaxud belä spekulyasiyalara qarşı immunitetä malik olsa, o zaman bu metod boş “çäränçilik” hüdudundan o yana gedä bilmir.

Bir sözlä, adı hayatıda insanlar bir-birinin davranışın vä düşüncälärinä, ähvallarına, meyllärinä vä s. täsir göstərmäk, onlardan öz mäqsädları üçün istifadä etmäk üçün adı rüşvät vermäkdän, väzifädä iräli çäkmäkdän tutmuş, hädä-qorxu, sui-qäsd, diversiya-terror, sabotaj, şantaj, fiziki güc tätbiqi, usığını uğurlatma, evini, maşınıny yandırma, işdän çıxarma, ona acıq verän häräktälär etmä, polisä müraciät etmä vä s. kimi yüzlärlä metodlardan istifadä edirlär ki, «Neyrolinqvistik proqramlaşdırma» bu kimi täsir üsullarını öz arsenalı hüduduna aid edä bilmäkdän yerlä-göy qädär uzaqdır.

Nisbätän bäsit dildä deyilsä o, bir növ adı “moizä” qaydalarıdır ki, xalq arasında çoxdan bu kimi metodlarla täsirin azeffektliliyini göstərmäk üçün bir sıra ifadälär yaranıb, mäs., «“Kiş!” demäklä sürünen zämidän çıxarmaq olmaz», «“Çax-çux” baş ağrıtса da, däyirman öz bildiyini edär» vä s. kimi.

Deyilänlär, müasir elmdä davranışın vä düşüncälärin, meyllärin, ovqatların vä s. modelläşdirilmäsi mäqsädilä yaradılmış vä hazırlı dövrdä hälälik yeganä vä än aktual täsir metodu olan «Neyrolinqvistik proqramlaşdırma» üsulunun mükämmällikdän nä qädär uzaq olduğunu göstərmäk üçün elä bilirik, kifayät edär. Mähz bütün bu sääblärdän burada, sadalanan hämin qüsurları aradan qaldırılmış yeni bir psixoloji diversiya proqramı işlänib-hazırlanır (*qurulmasına cähd göstərilir*) ki, bizim fikrimizcä bu variant effektliyinä görä indiyä qädär yaradılmış digär bu säpkili cämi proqramlardan, o cümlädän, älälxüsus bugünkü Qärbdä älahiddä populyarlıq qazanmış hämin o «Neyrolinqvistik proqramlaşdırma» üsulundan qat-qat üstün olmalıdır, o cümlädän:

1) Bizim täklif etdiyimiz bu variant mövcud vä mümkün bütün täsir üsullarını özündä ehtiva etmäsinä vä ya çatışmayanlara boş yer saxlamasına görä indiyäqädärki bütün bu tipli täsir metodlarından daha universal, ümumi vä sistemlidir. Bu xüsusiyyätinä görä onu – informatika dili ilä deyilsä – müäyyän mänada «Neyrolinqvistik proqramlaşdırma» üsulunun «2001-ci il versiyası» adlandırmak olar; 2) «Neyrolinqvistik proqramlaşdırma»dan färqli olaraq burada täsirin bir täkcä verbal deyil, eyni zamanda, häm dä çoxsaylı qeyri-verbal vä qeyri-psixoloji formalarından istifadäyä dä geniş yer ayrırlı; 3) Burada täsir üçün, belä deyilsä, “äl altında” hazır psixi komponent (*qüvvä vä ya fäaliyyät, mövqe vä ya maraq, oxşarlıq vä ya färq vä i.a.*) yoxdursa, bütün hallarda müvafiq detonasiya qaydaları ilä onların süni täşkil edilmäsi variantları názärdä tutulur, şärh edilir ki, son näticädä obyektin (*individ vä ya çoxluğun*) räy vä baxışlarının, davranışın vä xarakterinin, ähvalının, meylinin vä s. korrektä edilmäsi bu kontekstdä ümumi detonasiyanın reduktiv effekti kimi meydana çıxır; 4) Metod psixoanalitika, analitik psixologiya vä s. kimi tälimlärin dä prinsiplerini özündä ehtiva edir; 5) Metod universal olub, sosial (*ırqi, ırsı, etnik, sinfi, siyasi, regional* vä s.) mänsubiyätindän asılı olmayaraq istänilän färd vä ya, sosial tärkibindän asılı olmayaraq? istänilän qrup, cämiyyät, dövlät vä s. üçün eyni däräcdä yararlıdır (*şübhäsiz, burada deyilmeyän şeylär dä hälä yetärincädir ki, biz burada yalnız geniş dairäyä yayılması mäslhäät bilinän mäqamları açıqlayırıq*).

Son olaraq bir daha qeyd edirik: burada bütün bu «qadağan olunmuş» metodların müfässäl açıqlanmasından yeganä mäqsäd ondan ibarätdir ki, onsuz da onların çoxu güclülärä mälumdur vä onlar täräfindän zäifläri itaätdä saxlamaq üçün aktiv istifadä olunur. Eyni zamanda, onların atom bombasından tutmuş insanı mähv etmäyin än çeşidli növlärinä qädär här cür silah cäbbäxanaları var. Qoy zäiflär dä onların atomlarından müdafiä üçün belä sadä dä olsa silaha malik olmuş olsunlar. Hämçinin, ümumi oyun qaydalarından hamının xäbärdar olması kimlärinsä mälmätsizliginden spekulyasiya mäqsädilä istifadä imkanlarını mähdudlaşdırır. Eyni zamanda, bu qaydaların mexanizminin açıqlanması, istär-istämäz onlara qarşı müdafiä variantlarının yaradılmasını da stimullaşdırmalıdır.



## V.1. İDEYALARI NECƏ IFLASA UĞRATMALI, IDEOLOGİYALARI NECƏ NEYTRALLAŞDIRMALI

«Hər hansıa bir yenilik, yeni bir fikir ilkin baxımda mövcud bütün təsəvvürlərə zidd, ağlasıgınzır bir cəfəngiyat kimi hamı tərəfindən rədd edilir, ikinci baxımında mümkin versiyalardan biri kimi názärə alınır və nəhayat, üçüncü baxımında artıq çoxdan hamıya mälum olan bir fakt kimi hamı tərəfindən qəbul edilir.»

Şopenhauer

İdeologiya – müqəddas kimi täqdim edilən bütlər, amallar, mäqsädlər, ideallar və s. toplumundan ibarət virtual täsir programıdır. Onun mövcudluq enerjisi – bəzi konkret färdlərə gətirə bildiyi sosial dividentlər hesabına tämin olunur. Belə ki, özlərini bu müqəddas yoluñ bilicisi, bu bütlərin qulluqçusu kimi täqdim edən hämin färdlər, sosiuma öz egoistlik varlıqlarını diktə etmək üçün bu yolla öz ätraflarına müäyyən sosial enerji, baza konsentrasiya edə bildiklərini gördüklərindən, onun mövcudluq və tərəqqisində faktiki maraqlı olmuş olurlar ki, bunun üçün də onun intişarına tam qüvvə ilə öz enerjilərini sərf etməyə başlayırlar. Eyni zamanda, bu ideologiya da mähz bu cür individlərin mövcudluğundan və sosial pillələrdəki irəliliyişindən asılı olduğundan, onlar arasında qırılmaz korrelyativ rabitə, funksional asılılıq, maraq birliyi formalaşır. Nähäng sosial təlatümlər, firtinalar, burulğanlar mähz hämin bu eskalasiyadan meydana çıxır və fasıləsiz enerji alır. Adı insanlarsa bu yollarda düzülmüş müqəddaslıkları ibadət etməklə eyni zamanda, həm də onun arxasında gizlənən ibislərə təzim və xidmət etdiklərini, bu etiqadları ilə həm də ibislərin mövcudluğuna və intişarına rəvac, güc və enerji verdiklərini, liderlərsə öz xalqlarına, äshablarına qatı düşmən olduqlarını axıra qädär ağıllarına belə gätirmədən, dünyadakı hädsiz-hüdudsuz şər və fəsadın mənbəyinə, alätinə, riçağına, himayəçisinə, iştirakçısına, icraçısına çevrilmiş olurlar...

Metodların şərhinə keçməzdən ävvəl qabaqcadan qeyd olunmalıdır ki, bu kitabda bütün hallarda:

- **ideya dedikdə** (*termin mənasında*) – plan, xətt, kurs, platforma, ideologiya, mäqsəd, amal, arzu, istək, addim, yol, hal, meyl, mövqe, addim, názəriyyə, doktrina, lozunq, konsepsiya, fikir, qanun, program, baxış, prinsip, hərəkat, fäaliyyət, hazırlıq, cähd, o cümlədən, hückumuza qarşı müqavimət cähdi və s.;
- **räqib dedikdə** – platforması, maraqları, baxışı, zövqü və ya norma-däyərləri Sizin (*və ya müttäfiqlərinizin*) platformanıza, zövqünüzə, baxışınıza, marağınızı və ya norma-däyərlərinizə və s. zidd olan, və ya zidd olmasa da, uyğun da gäləyən istənilən şəxs, qrup, dövlət, qüvvə və s.;
- **müttäfiq dedikdə** – bu cəhətləri Siznlə uyğun olanlar;
- **təbliğat hədəfi olan tərəf** dedikdə – räqibin özü; onun və Sizin cəbhəinizin liderləri, ähalisi və ya elektoratu; äsgər heyəti; hər iki tərəfin müttäfiqləri; hämcimin neytral tərəflər və b.;
- **dästəklənir dedikdə** – stavka qoyduğunuz tərəfi vaxtaşırı olaraq bu sahədəki işinə, fäaliyyətinə yardım edə biləcək müvafiq mäsləhət, instruktaj, fäaliyyət programı, kəşfiyyat materialları, ideya, və sair hər növ zəruri informasiya ilə; hämcinin kadr hazırlığı, texnika, pul, tribuna, enerji, xammal, kadr və s.-lə təchiz etmək, lehinə təbliğat aparmaq, hüquqi, siyasi, təşkilati yardım, müxtəlif problemlərini birbaşa häll etmək və ya bir başqalarının vasitəsilə, ya da öz gücü ilə häll etməsinə kömək göstərmək, və s.;
- **təbliğ edilir, qabardılır, izah edilir, başa salınır** dedikdə – verbal və qeyri-verbal vasitələrlə (*bax: burada säh., 52*): lazımı mäsələnin yalnız Sizə sərf edən tərəflərini, yəni lehinə, yoxsa äleyhinə təbliğat aparılmasından asılı olaraq, onun, təbliğat hədəfi olan tərəfin (*milli və fərdi*) zövq, baxış və maraqları (*o cümlədən, idealı, änänəsi, stereotipi, amali, istəyi, ehtiyacı və s.*), hämcinin sosial (*ırkı, irsi, cinsi, sinfi, milli və s.*) mänsubiyəti ilə uzlaşmayan və hətta ziddiyyət təşkil edən, yaxud äksinə, söhbət lehinə təbliğatdan gedirsə – uyğun gälən xüsusiyyətlərini birtərəfli işiqlandırmaq, geniş reklam etdirmək, nümayış, təsvir və ya izah etmək, lazımi kommentariya ilə şırtmək; Mäsələnin mähz bu variantının KİV nümayändələrinin çatmasına çalışmaq, bunu təşkil etmək; dövrüyyə bu səpkili saxta informasiya buraxmaq, saxta, qurama analizlər, arqumentlər, nümunələr, faktlar və statistikalarla əsaslandırmaq, izah etmək, başa salmaq; Xüsusi eyhamla çatdırmaq, təlqin etmək, ortaya söz atmaq, diskussiya obyektiinə çevirmək; Onun yaxınlarının nə vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaqla və ya bu ärəfələrdə bu səpkili filmlərə, şäkillərə, söhbətlərə və s. geniş yer, xüsusi diqqət ayırmaq yolları ilə assosiasiya yaratmaq; Təbii olaraq bu mövqedə olan və ya Sizin təhririniz, təsirinizlə bu mövqeyə gäləmiş səxsləri (*älälküsus, avtoritetli səxsləri*) axtarib tapıb, bu sahədə öz mövqelərini geniş ifadə edə bilmələri üçün, ağar istəsələr fäaliyyət göstərmələri üçün, onlara hər cür (*maliyyə, tribuna, instruksiya və s. baxımından*) şərait yaratmaq, kömək göstərmək, bu äqidədə olanların avtoritetini səni şırtmək, cəmiyyətdə müäyyən söz sahibi, status sahibi olmalarına çalışmaq; Bu mäqsədə xidmət edən hər növ ideyaların, təkliflərin, adəbiyyat və incəsənət nümunələrinin, hämcinin hərəkatlarının, fäaliyyətlərin, kompaniyaların, qruplaşmaların və s. yaranmasını, yayılmasını və şöhrətlənməsini stimullaşdırmaq, dəstəkləmək, təşkil etmək və s.;

Bütün bunlara äks olanları isə – gizlətmək, ört-basdır etmək, görmäməzliyə vurmaq, yaxud bunu mäqsədyönlü yozaraq adılasdırmək, neytralləşdirmaq, tänə, tähqir, tənqid, rişxənd, mäşxərə, gülüş obyektiinə çevirirək däyərsizləşdirmeq, geniş dairəyə yayılmasına hər vasitə ilə mane olmaq, äleyhinə kompaniya formalasdırməq və s. (*älavə olaraq bax: «Təlqin: İnsanları ayıqkän necə hipnoz etməli» [burada, säh. 57] və «Inandırma, aldatma və dezinformasiya metodları» [burada, säh. 69] bəhslərinə);*

názärədə tutulur (*sadalanan variantların hamısı bu kitabin birinci hissəsində ätraflı izah edilib*).

Bundan sonra proseduralar barədə:

«Neyrostrateji proqramlaşdırma»nın birinci mərhäləsi – hälə hansıa addimin atılmadığı, lakin hazırlanıldığı, yəni fäaliyyätäqdärki dövrü ähatə edir. Burada räqibin sizə, sizin maraqlarınıza təhlükə törədə bilən addimi, fäaliyyəti hälə mücərrəd plan, ideya, arzu, cähd şäklindədir və buna görə də, bu mərhälədə sizin başlıca väzifəniz – hämin planı, ideyanı onun özünün və digərlərinin gözündən salaraq, onu və bu ideyanın hämin potensial

müdafiäçilärini bu fikirdän daşındırmaq, bu yoldan çäkindirmäkdir. Bunun üçün:

**0.1) Bu ideyanın äleyhinä olan här bir element axtarılıb tapılır dästaklınr (bax: «Müsbat sanksiyalar» bölümünä [burada, säh. 80].**

**İdeya äleyhinä Sizin istifadä edä biläcäyiniz deyilän tipli elementlär kateqoriyasına qismän aid ola bilär:**

- Bu ideyanın äleyhinä olan qruplar, şäxslär, qüvvälär, partiyalar, qurumlar, fraksiyalar...;
- Onu tänä, tähqir, gülüş, rişxänd, mäsxärä obyektiñä çevirän lätifälär, karikaturalar, parodiyalar, felyetonlar, jarjlar, häqqrätamiz epitetlär, yarlıqlar, ähvalatlar, häqqrätli münasibätlär...;
- Onun äleyhinä olan mänfî räylär, aşağı fikirlär (*älälxüssus avtoritetli şäxslärin, täbliğat hädäfi olan täräflärin özlärinin cäbhäsindän olan ayri-ayri şäxslärin, eläcä dä, müxtälif neytral täräflärin, mäs., müxtälif qäzelklärin, agentliklärin, sadä adamların, keçmiş yoldaşlarının vä b.*), bunları tänqid edän näzäriyyälär, näzäri, analitik yazılar, provakasjion mäzmunlu materiallar, äleyhinä olan layihälär, ideyalar, konsepsiylar, platformalar, proqramlar, standartlar, yad ideologiyalar, planlar, näzäriyyälär, prinsiplär vä s.;
- Äleyhinä olan fäaliyyätlär, häräkatlar, sosial yoluxucu xarakterli tädbirlär (*mäs., mitinq, kompaniya, etiraz aksiyasi, täxribat, kütlävi tädbirlär vä s.*);

Bu kateqoriyadan olan här bir qüvvä vä mäqam axtarılıb tapılır dästaklınr, müdafiä edilir, güclänmäsinä çalışılır (bax: «Müsbat sanksiyalar» bölümünä [burada, säh. 80]), bu qäbildän olan şäxslärä öz mövqelärini geniş ifadä edä bilmäli, vä ya bu istiqamätdä fäaliyyät göstärmäläri üçün här cür şärait yaradılır, bu kateqoriyadan olan här bir elementin yaranması, yaradılması, yayılması, güclänmäsi, intişar tapması här vasitä ilä stimullaşdırılır, täşkil edilir. Yaxud, heç olmazsa, olanların olduğu säviyyädä imkan qädär daha uzun müddät qalmasına här vasitä ilä yardım göstərilir ki, psixi eskalasiya, sirayät, «domino effekti» vä yaxud «zäncir reaksiyası» törädä bilän mänfî sosial enerji, psixi epidemija mänbäyi kimi daha çox fäaliyyät göstərib, daha çox adamı yoluxdura bilsin, daha çox adamın davranış vä düşüncəsinä, “ustanovka”larına, stereotiplärinä, dünyagörüşlärinä, inamlarına, baxışlarına vä s. transformativ täsir göstərsin, cämiyyätdä müvafiq sindrom halını ala bilsin.

İdeya äleyhinä sadalanan tipli (*vä ya här hansı formaly*) qüvvälär yoxdursa, vä ya onların cäbhäsini genişländirmäk mäqsädi ilä, hämcinin daha çox täräfin onun äleyhinä köklänib, qalxıb ona täzyiq göstärmäsi vä ya digär täräflärdän dä ona qarşı bir alät kimi istifadä edä bilmäk üçün, deyilänlärä paralel olaraq süni şäkildä ona äleydarların yetişdirilmäsi istiqamätindä iş aparılır. Bunun üçün:

#### **V.I.2.1) İdeya äleyhinä ideoloji fäaliyyät aparılr. O cümlädän:**

**V.I.2.1.1) Neytral täräflärin, indiyä qädär müdafiäcisi olmuş täräflärin onun äleyhinä köklänmäsinä, galxmasına çalışılır. Bu mäqsädlä:**

**V.I.2.1.1) Täbliğat hädäfi olan täräfin näzäridä bu ideyanın zäif cähätläri qabardılır.** Äks täräfläri, yanı onlar üçün xeyirli, qazançlı, parlaq kimi görünä bilinäcäk täräfläri här vächlä gizlädiril, ört-basdır edilir, yaxud yozularaq adiläşdirilir, däyärsizläşdirilir. Bununla da, onlarda (*onda*) bu mövqeyin (*ideya, plan, xätt, kurs, platforma, ideologiya, mäqsäd, amal, arzu, istäk, addim, yol, cähd, näzäriyyä, doktrina, lozunq, konsepsiya, baxış, prinsip vä s.-in*) yalnız zahirdä vä yalnız ideoloqların interpretasiyasında çox şey väd etdiyi, äslindä isä xeyirsiz vä bázän, hætta ziyanlı ola bildiyi täsävvürü formalasdırılır. Bu mäqsädlä hämin ideyada:

- Onların zövgü ilä uyğun gälmäyän cähätläri** – mäs., ideyanın anti-humanist, anti-bäsäri mäqamları, ädalätsiz, namärdlik, vähşilik, iyränclik, alçaqlıq, eyib, günah, riyakarlıq, rüsvayçılıq vä s. kimi yozula biläcäk cähätläri, mäzmununda kimlärinsä şäksi marağının izlärinin sezilmäsi, qärazlı olması vä s.;
- Onların baxısları ilä uyğun gälmäyän cähätläri** – mäs., ideyanın qeyri-mäntiqi cähätläri, o cümlädän, daxili vä xarici ziddiyyätläri, uyğunsuzluqları, mäntiqi problemläri, mäs.:
  - söhbät hansisa bir ideyanın, planın, mäqsädin vä s. perspektivinin analizindän gedirsä – realizasi üçün obyektiñ imkan vä potensialın kifayät etmäyäcäyi (*mäs., canlı qüvvä vä ya işçi qüvväsi çatışmamazlığı, xammal, texnika, enerji, vaxt, silah vä sursat, malîyyä, fiziki, psixoloji vä ya härbi hazırlıq, siyasi dästák, kadr (o cümlädän, xarizmatik lider) vä s. bu kimi siyasi, iqtisadi, sosial, elmi-texniki problemläri*);
  - räqibinin (*mäs., sizä qarşı yönälibdisä, sizin*) bütün bu mäslälärdä ondan irälidä olması;
  - ideyanın plan vä proqnozunda näzära alınmayan, alınsa da effekti käskin kiçildilmiş digär mäqamlar (*mäs., iqlim, relyef, landsaft, mövsüm, tarixi zäurät, şärait, tâbiî fâlakât, epidemija, hüquqi-normativ baryerlär, destruktiv psixoloji effektilär vä s. kimi real vä ya mümkün imperativlär, ängällär*);
  - ideyanın variantlarının bir başqa vaxt vä ya yerlärde iflasla näticälänmäsi;
- Onların maraqları ilä, o cümlädän, istäyi, arzusu, niyyäti, mäqsädi, amali, ehtiyaci, täläbatı, planı, qanunu vä s.-lä uyğun gälmäyän, onların marağuna toxunan mäqamları**, mäs., ideyada onların özünün vä ya yaxınlarının hayatına, malına, mülküñä, rifahına, asayışına, rahatlığına, ämin-amanlığına, mänliyinä,

mänäviyyatına, şäxsiyyätinä, nüfuzuna, namusuna, väzifäsünä, statusuna vä s. hädä, tählikä törädän vä ya törädä biläcäk, onları incidib, ağrıda biläsi, riskli, tählikäli, bätzän häqiqätän dä, qurban täläb edän pessimist mäqamları;

□ **Onların sosial norma vä däyärläri, o cümlädän, ideali, adäti, änänüsü, värdisi, etalonu, stereotipi vä s.-lä uyğun gälmäyän cähätläri;**

vä s. bu kimi mäqamları axtarılıb-tapılıb, vä ya quraşdırılıb saxta analiz, arqument, nümunä, nümayış vä s. yolu ilä onların (*onun*) názärindä qabardılır, onlara (*ona*) izah edilir, başa salınır (*bax: «Täbliğat» bölümünä [burada, säh. 52]*). Bununla da, aidiyyatlı täräflärin bu ideyaya aktiv vä ya passiv müqavimät göstäärmälärinä, o cümlädän onun arxasından qaçmalarına, onun realizä aksiyalarından, häräkatlarından, säfärbařliklärindän yayılmalarına, uzaqlaşmalarına, boyun qaçirmalarana, yeri gälsä ona qarşı täbliğat aparmalarına vä fäaliyyät göstäärmälärinä nail olunur.

- **Nümunä üçün, mäs.**, hansısa ölkänin müharibä hazırlığının qarşısını almaq mäqsädilä, onun ähalisinä bu müharibänin härbi xärcrälin artımına, bu isä müvafiq olaraq vergilärin artırılmasına vä dotaşıyaların azaldılmasına gätilib çıxaracağı, bunun zürüri näticäsi olaraq, bütün sferalarda ölkädä häyat säviyyäsinin käskin aşağı düşväcäyi, digär hallarda olduğu kimi, burada yenä dä kasib-kusubun balalarının qırılaceğı, bunun ölkänin beynälxalq arenadaki mövqeiyinä mänfî tásir edäcäyi vä s. täbliğ, izah edilir. *Äksinä* (mäs., öz ölkäsin) digarinin üstünä qızışdırmaqdan ötrü, onlara müharibänin cälbedici täräfläri, o cümlädän, bu müharibänin şäräf mäsläsi olduğu, bunun filan vaxt vurulan namus läkäsin, alçalma därdini üstdän götüräcäyi, qonşular yanında baş ualığı gäträcäyi, gäläcäk övladları birdäfälä problemdän qurtaracağı, bunda iştirakin hansı imtiyazlar, şäräf gäträcäyi vä s. ön plana çäkilir, äksinä, yuxarıda deyilän tipli pessimist mäqamlarisa gizländilir, hansı ki, hämin halda da indi sadalanbu kimi cälbedici täräfläri gizländilmişdi;
- Yaxud orduda ixtisari dästaklämäk halında bunun iqtisadi qazanc täräfläri, o cümlädän, bunun büdcä xärcrälinin azaldılmasına gätilib çıxaracağı, härbi sänaye kompleksinin öz profilini däyişäräk mülki sferaya çevrilib büdcäyä xeyir gäträcäyi vä s. qabardılır (*bax: «Täbliğat» bölümünä [burada, säh. 52]*). Äks halda, bunun sosial-härbi täräfläri, yani işsizliyä, sosial bohrana gätilib çıxaracağı, ölkänin härbi qüdrätinä zärbü vuracağı, düşmänläri şirnikläşdiräcäyi vä s. vurgulandırılır;
- Körfaz müharibäsi aräfäsindä NATO qüvvälärinä tählikäni reallığını anlatmaq vä onları säfärbar etmäk mäqsädi ilä, ABŞ beynälxalq alämdä İrakın yaxın 10 ayda nüvâ silahi yaradacağı barädä dezinformasiyalar yayıldı, hansı ki, ekspertlärin hazırlı räyinä görə, İrak texnologiyası o vaxt ona yaxın 10 ildä belä silah yaratmaq imkani vermedi.

***V.I.2.1.2) Deyilän tipli faktlar tapmaq çätindirsä vä ya olanlara dästük mäqsädilä, bunlar süni yolla yaradılır. O cümlädän:***

**V.I.2.1.2.a) Lazimi faktlar onun müxtälim xüsusiyyätlärini süni yozmaqla (hätta mistika, sueveriya ilä älaqäländirmäklä dä olsa) onlardan näticä kimi çıxarılır vä ya lazimi faktlar, ümumiyyätcä, yalandan, hecdän quraşdırılıb yayılır:**

**V.I.2.1.2.b) Bu ideyanı qäbul etmis müxtälim täräflärin ayrı-ayrı problemleri analiz ediläräk, yozularaq bunların günahı hämin ideyanın üstünä atılır, bunun säbäbkarının o olduğu onlara başa salınır, öz perspektivleri üçün ondan tählikä görmälerinä çalışılır; vä s.**

**V.I.2.2) Müxtälim täräfläri onun äleyhinä qaldırmaq üçün praktik fäaliyyät aparılır, başqa sözlä, täşviqat metodlarından (*bax: «Täşviqat» bölümünä [burada, säh. 53]*) gen-bolluqla istifadä edilir. O cümlädän:**

**V.I.2.2.a) Bu mäqsädlä sifaris, muzd ödämä, sälahiyätlärden istifadä vä s. kimi metodlardan aktivliklä istifadä edilir.**

**V.I.2.2.3) Äldä bayraq etmäk üçün, yaxud da elä lazimi täräfin özünün näticä çıxara bilmäsi üçün müxtälim tädbirlärlä bu ideyanın haradasa reallaşan variantının täbliğat hädäfi olan täräflärin (o cümlädän, kollektivin, grupun, xalqın, elektoratın, müttäfiqinin, neytral hansısa täräfin, hansısa güclü täräflärin...) zövg, baxış vä maragları (norma vä däyärläri) ilä uyğun gälmäyän vä hättä ziddiyät yaradan näticälär vermäsi täşkil edilir, sonra da müvafiq provakasion kommentariya ilä bu hämin täräflärin názärindä qabardılır:**

**V.I.2.2.4) Onlarda süni olaraq här hansısa älavä problemlär formalaşdırılır vä ya hansısa mövcud bir probleminin aktuallıq därcäsi názärindä süni sisirdilir, artırılır ki, bununla da diqqät vä ya qüvväläri bu mäslädän yayındırılır.**

Sair här növ vasitälärlä bu ideyanın äleyhinä, onu hämin täräflärin názärindä alçaldan, cılızlaşdırın, mänasızlaşdırın täbliğat vä ya täşviqat fäaliyyäti aparılır, här vasıtä ilä ona qarşı bir şübhäli, täräddüdü, inamsız münasibät formalaşmasına, äleyhinä kompaniya formalaşmasına, ätrafdakıların vä ya bayaqdan neytral olan täräflärin onun äleyhinä köklänmäsinä, qalxmasına, ona qarşı konkret aksiyaların häyata keçirilmäsinä vä s. nail olunur.

**V.I.3) Paralel olaraq sizin özünüz dä onun äleyhinä birbaşa fäaliyyät aparırsınız vä ya bu tipli fäaliyyätlärdä birbaşa iştirak edirsiniz, o cümlädän:**



## V.2. CÄHDLÄRI NECÄ BLOKIROVKALAMALI, ÄLEYHFÄALIYYÄTLÄRIN QARŞISINI NECÄ ALMALI

«Kütlä istäyir ki, onun qährämanları daim onun  
gözü qarşısında olsun – tribunada da, dar ağacında da»  
Aydm Mämmädov

Hakimiyyät uğrunda mübarizä rähmdillik nä olduguunu bilmir vä heç bir qayda-qanun tanımır. Burada humanizm, ädalät, mänävi däyärlär vä s. yalnız gözdän pärdä asmaq vä zäiflärin äl-qolunu buxovlamaq aläti mänzäläsindä qavranılır. Baxmayaraq ki, şäxsän biz özümüz dä bütün bunların qatı äleyhdarıyiq vä bunu bu kitabın ümumi ruhu da aydın hiss elätdirä bilär, lakin nä etmäli ki, güclü dövlät qurmağın bundan savayı özgä vasitəsi yoxdur...

«Davranış vä düşüncälärin neyrostrateji proqramlaşdırılması» aktında räqibin sizä zidd addımının qarşısını almaq mäqsädilä:

**V.2.1) Sizä zidd addımın äleyhinä olan här bir element axtarılıb tapılır dästaklınlar (bax: «Müsbatanksiyalar» bölümünä [burada, säh. 80]).**

Bu tipli elementlär kateqoriyasına qismän aid ola bilär:

- Onu tänä, tähqir, gülüş, rişxänd, mäsxärlä obyektinä çevirän lätifälär, karikaturalar, parodiylar, felyetonlar, jarjlar, häqarätamız epitetlär, yarıqlar, ähvalatlar, häqarätli münasibatlär...;
- Onun äleyhinä olan mänfî räylär, aşağı fikirlär (*älälxiüssus avtoritetli şäxslärin, täbliğat hädäfi olan täräflärin özlärinin cäbhäsindän olan ayrı-ayrı şäxslärin, eläcä dä, müxtäliif neytral täräflärin, mäs., müxtäliif qäzelklärin, agentliklärin, sadä adamların, keçmiş yoldaşlarının vä b.*), bunları tänqid edän názariyyälär, názari, analistik yazılar, provakasion mäzmunlu materialllar, äleyhinä olan layihälär, ideyalar, konsepsiylar, platformalar, proqramlar, standartlar, yad ideologiyalar, planlar, názariyyälär, prinsiplär vä s.;
- Äleyhinä olan fäaliyyätlär, häräkatlar, sosial yoluqxu xarakterli tädbirlär (*mäs., mitinq, kompaniya, etiraz aksiyası, tärxbat, kütlävi tädbirlär vä s.*);

Bu kateqoriyadan olan här bir qüvvä vä mäqam axtarılıb tapılır dästaklınlar, müdafiä edilir, güclänmäsinä çalışılır (bax: «Müsbatanksiyalar» bölümünä [burada, säh. 80]), bu qäbildän olan şäxslär öz mövqelärini geniş ifadä edä bilmäläri, vä ya bu istiqamätdä fäaliyyät göstərmäläri üçün här cür şärait yaradılır, bu kateqoriyadan olan här bir aksiyanın yaranması, yaradılması, yayılması, güclänması, intişar tapması här vasitə ilä stimullaşdırılır, täşkil edilir. Yaxud heç olmazsa, olanların olduğu säviyyädä imkan qädär daha uzun müddät qalmasına här vasitə ilä yardım göstərilir ki, psixi eskalasiya, sirayät, «domino effekti» vä yaxud «zäncir reaksiyası» törädä bilän mänfî sosial enerji, psixi epidemiyä mänbäyi kimi daha çox fäaliyyät göstərib, daha çox adamı yoluxdura bilsin, daha çox adamın davranış vä düşüncəsinä, «ustanovka»larına, stereotiplärinä, dünyagörüşlärinä, inamlarına, baxışlarına vä s. transformativ täsir göstərsin, cämiyyätdä müvafiq sindrom halınıala bilsin.

Sizä zidd olan addımın äleyhdarları yoxdursa vä ya olanların cäbhäsini genişländirmäk mäqsädi ilä, hämcinin daha çox täräfin onun äleyhinä köklänması, qalxması üçün vä ya digär täräflärdän dä ona qarşı bir alät kimi istfadä edä bilmäk üçün, deyilänlrä paralel olaraq, süni şäkildä bu addıma äleyhdarların yetişdirilmäsi istiqamätdä iş aparılır. Bunun üçün:

**V.2.1.1) Neytral täräflärin vä ya hazırlı müdafiäcilärinin bu cähdin äleyhinä köklänmäsinä, galxmasına çalışılır.** Bunun üçün:

**V.2.1.1.1) Bu cähddä iştirakin, iştirak cähdinin vä ya ona här hansı formadasa dästák vermäyin äleyhinä ideoloji fäaliyyät aparılır. Bunun üçün:**

**V.2.1.1.1.1) Täbliğat hädäfi olan täräfin (bunda iştirak edä biläcäk här bir färdin) názärindä bu addımın zäif cähätläri qabardılın.** Bu mäqsädilä:

- **Bu addımın onun özünün baxışları ilä uyğun gälmäyan cähätläri tapılıb názärindä qabardılın;** Mäs., onun bu işdä iştirak etmäsinin, bu addımı atmasının, buna qoşulmasının mäntiqsiz täräfläri, o cümlädän, bu işin äslindä ona heç bir aidiyyati olmadığından onun buna qoşulmasının da äsassız olması; bu işin başqaları täräfindän qurma oyun olması; “inqilabı dahilär yaradır, fanatiklär hayatı keçirir, ondan firildaqçılار bähränär” deyiminä uyğun olaraq ondan bu işdä bir alät kimi istifadä edildiyi; yekunda bunun xeyrinin bir başqalarına (*onu bu işä tährik edänlärä, indi ämi-dayı hesabına orda-burda gizlänänlärä vä b.*) çatacağı (vä ya artıq çatdıği) vä o bir känarda qalacağı; bu işdä motivlärin tährif olunduğu vä zahirän täqdim olunan

säbäb vä ya mäqsädin bähänä olub, äslindä burada özgä maraq güdüldüy; bunun ümumi yox, kimiłarinsä şäksi marağından iräli gäldiyi; onun burada iştirakından asılı olmayaraq näticänin artıq onu buna tährik edänlär täräfindän öz aralarında razılaşdırıldıgi vä här şeyin qabaqcadan müäyyänlaşdırıldıyi; onun burada iştirakinin däryada damlanı xatırladıb, ümumi gedışata onsuz da ähämiyyätli täsir göstərmäyäcäyi vä s.;

- **Onun özünün maragları ilä uyğun gälಮäyän cähätläri tapılıb názärindä qabardılır:** Mäs., bu işi etsä, bu addımı atsa, bu yolu tutsa, bu yola qosulsa nää itiräcäyi, bunun şäxsän onun özünä vä ya yaxınlarına hansı itki, äzab, problem bahasına gäläcäyi vä ya gälä biläcäyi názärindä qabardılır (*mäs., skandal, biabırçılıq, hüquqi mäsuliyyät tählikäsi, bundan ziyan görän kimlärinsä adekvat qazäb vä qisas reaksiyasını doğuracağı, bunun cinayät, günah vä s. olması, bu işin onu yaxınlarından, azızlärindän, doğmalarından, sevimli aysiaclarlardan, peşlärindän vä s. ayrı salacağı, kiminläsä münasibätinä mäñfi täsir göstərääcäyi, bu yolda olanların, bu işä girişänlärin xeyli zärärlü värdisä äldä edäcäyi, psixikasının zähärlänäcäyi, bununla ömrünün filan qädär däyärlü hissäsinä bada veräcäyi vä cämiyyätdä hazırda qazandıqlarının çoxusunu, mäs., hazırkı iş yerini, sosial statusunu vä s. itiräcäyi, eläcä dä, bir başqa sferadaki filan-filan qazanclardan mährum olacağı, onun bu yola getmäsi ilä evinin, ailäsinin, uşaqlarının kömäksiz, başsız qalacağı, mährumiyätlärä, faciälärä düçär olacağı, mümkünür ki, onun arzulamadığı yollara düşäcäyi vä s., hämcin in bu yoldaki ölüm, achiq, susuzluq, natämizlik, epidemiya, xästälilik, ällilik, ölüm, risk vä s. kimi tählikälär); hämin addım kimä qarşı yönälibdisä onun täräfindän (*mäs., sizä qarşı yönälibdisä, sizin täräfinizdän*) buna qarşı atılacaq addım, görülä biläcäk cavab tädbiri ona izah edilir, başa salınır, názärlärindä qabardılır; vä s.*

Sair här növ vasitälärlä bu yolun konkret olaraq onun üçün xeyirsiz vä bätzän, hättä ziyanlı ola biläcäk bu kimi mäqamları seçmä vä ya qurama faktlar, statistikalar, yaxud saxta analiz, arqument, nümünä, nümayış vä s. yolu ilä názärindä qabardılır, ona izah edilir, başa salınır, onu etsä, bu yola getsä nää itiräcäyi, getmäsä nää qazanacağı ona izah edilir, başa salınır, äks-täräflär här vächlä gizlädir, däyärsizländirilir (*bax: «Täbliğat» bölümünä [burada, säh. 52]*). Bununla da, ayrıca färdlärin qätiyyätindä täräddüd, şübhä, inamsızlıq, yaxud söhbät kütlädän gedirsä, burada fikir ayrılığı, ixtilaf formalasdırılır, onlarda bu yola getmäyin, onu davam etdirmäyin perspektivsizliyi, mänasızlığı, cäfängiliyi vä hättä ziyanlığı täsävvürü formalasdırılır:

- 2000-ci ildä ABŞ konqresi ermäni genosidini gündäliyä çıxaran äräfädä senatın qärarına täsir göstərmäk mäqsädir, Türkiyä ABŞ-i aşağıdakı cavab tädbirları ilä hädälmäşdi:

*Ermänistan qarşı:* Tansu Çillär dövründän bärpa olunmuş çox mähdud miqyaslı Türkiyä-Ermänistan hava vä dämir yol älaqäsini, ümumiyyätcä, qäti olaraq käsmäk (*hansını ki, Fransa parlamentinin qäbul etdiyi mäsuliyyätsiz, bädnam, vä nää vaxtsa fransa xalqına çox baha başa gäläsi mälum qärarından sonra onsuz da qäbul etdi*);

*ABŞ-a qarşı:* ABŞ-in Türkiyäda yerläşän Härbi Bazalarının fäaliyyätini maksimum mähdudlaşdırmaq – hansı ki, ABŞ İrakı demük olar ki, äsasän bu bazanın hesabına näzarätdä saxlaya bılır; Türkiyänin härbi sänaye tenderlärindä ABŞ şirkätlärinin iştirakını maksimum mähdudlaşdırmaq – hansı ki, ABŞ bu tenderlärden här il milyardlarla dollar qazanc götürür; Türkiyä-İran münasibätlerini genişländirmäk – hansı ki, ABŞ-in bir nömräli düşmäni olduğu hamiya mälumdur; vä s.

- Hädä mäqsädi ilä müxtälimi vaxtlarda SSRİ ABŞ-la (*Kubada*) vä Cinlä särhäddä öz operativ taktiki raketlärini yerläşdirmişdi. Vä yaxud ABŞ hämin mäqsädlä 40-60-cı illärdä Şimali Koreya vä Vietnamın, 70-90-cı illärdä İrakin, 1994-cü ildä Haitinin vä b. sularına öz eskadriliyalarını göndärmüşdi.

- Körföz mühabibäsi dövründä ABŞ İrakin kimyävi silahdan istifadä addiminin qarşısını aşağıdakı täbliğat vasitäsilä almışdı: İrakin bu addımı Müttäfiq qosunlarının analogi cavab tädbiri ilä qarşılanacaq. İrak täräfindän färqli olaraq, Müttäfiq qosunlarının kimyävi silahdan mühafizä vasitäläri ilä yaxşı tächiz olundugundan, burada uduzan yenä dä İrak täräfi olacaq – üstälik dä ki, mühabibänin bilavasıtä onların yox, İrakin äräzisindä vä ya bilavasıtä särhädlärinin yaxılığında getdiyi bir şäraitdä.

### **V.2.2.1.1.2) Devilän tipli faktlar tapmaq çätindirsä vä ya olanlara dästük mäqsädir, bunlar süni yolla yaradılır.** O cümlädän:

**V.2.2.1.1.2.a) Lazimi faktlar bu addimin müxtälimi xüsusiyätlärini süni yozmagla (hättä mistika, sueveriya ilä älaqäländirmäklä dä olsa) onlardan näticä kimi çıxarılır vä ya lazimi faktlar, ümumiyyätcä, valandan, hecdän qurasdırılıb yayılır:**

- Nümünä üçün, mäs., dünya bazarında här hansıa ölkänin ixrac mähsullarının qiymätinin yüksälmäsinin bu ölkä üçün göydändüsümä fürsat, aälagälmäz mäñfät olduğu halda, 2000-ci ildä dünya bazarında neftin qiymätinin yüksälmäsinin OPEC ölkälärä vä digär neft istehsalçısı olan ölkälärin xeyrinä yox, ziyanına (?) olduğunu ABŞ (*sair täzyiqlärdän älavä*) aşağıdakı arqumentlä onlara başa salıb, onları neftin qiymätini sabitläşdirmäklä bağlı addimlara tährik etmişdi: Neftin qiymätinin bahalaşması istehlakçıları alternativ enerji mänbäläri axtarışına vä ya marketinq yönümüni däyişmäyä sövq edäsi, başqa sözlä, getdikcä neftä täläbatı azaldasıdır ki, bu da bugünkü «çox istäylärin sabah azdan da mährum olacaq» demäk olacaq;

### **V.2.2.1.1.2.b) Bu addımı atmış müxtälimi täräflärin ayri-ayri problemleri analiz ediläräk, vozularaq bunların günahı hämin addimin üstünä atılır, bunun säbäbkarının o olduğu onlara başa salınır.**

- Başqalarına ibrät olması üçün kiminsä «kraynik» çıxarılıb lazım olandan artıq cäzalandırılması bu mäqsäldidir.

Kimläräsä kimlärinsä aqibätini nümunä göstərmək dä, hämçinin.

**V.2.2.2) Müxtälib täräfləri onun äleyhinä qaldırmaq üçün praktik fäaliyyät aparılır, başqa sözlä, täsviqat metodlarından (bax: «Täsviqat» bölümünä [burada, säh. 53]) gen-bolluqla istifadä edilir. O cümlädän:**

**V.2.2.2.2.a) Bu mäqsädlä sifaris, muzd ödämä, sälahiyätlärdän istifadä vä s. kimi metodlardan fäal istifadä edilir.**

**V.2.2.2.2.b) Äldä bayraq etmäk üçün, yaxud da elä lazimi täräfin özünün näticä cixara bilmäsi üçün haradasa bu addımı atmış käslärin bundan xeyir tapmaması, äksinä, uğursuzluğa düçar olması süni täskil edilir, sonra da, bu müvafiq provakasion kommentariya ilä täbliğat hädäfi olan täräflərin názärindä qabardılır:**

**V.2.2.2.2.c) Onlarda süni olaraq här hansıa älavü problemlər formalasdırılır vä ya hansıa mövcud bir probleminin aktuallıq därcəsi názärlərindä süni şisirdilir, artırılır ki, bununla da diqqät vä ya güvväləri bu mäsälədän yayındırılr.**

Sair här növ vasitälärlä onun äleyhinä täbliğat vä ya täsviqat fäaliyyəti aparılır. Bütün bunlarla da ona qarşı bir şübhəli, tärəddüdü, inamsız münasibət formalasmasına, äleyhinä kompaniya formalasmasına, ätrafdakıların vä ya bayaqdan neytral olan täräflərin onun äleyhinä köklənməsinə, qalxmasına, ona qarşı konkret aksiyaların həyata keçirilməsinə vä s. nail olunur.

**V.23)** Sadalanan bu metodlarla räqibin vä ya räqib cäbhəsi üzvlərinin hansıa qisminin qarşısında psixoloji istehkam çäkmäyä müvaffaq olunarsa, vä ya yolu lazimi istiqamätä döndərilə bilinärsä, hämin qismin bu qərarı, yəni bu yoldan çäkinmäk, bu fikirdən daşınmaq vä ya sizə sərf edən istiqamätä getmäk planı här vasitə ilə dästəklənir (bax: «Müsbät sanksiyalar» bölümünä [burada, säh. 80]). Äksinä, heç bir näticä äldə olunmaz vä räqib sizə zidd addım atmaq qərarını verərsə ona qarşı, yaxud səhbət çoxluqdan gedirsə, räqib cäbhəsinin təsirə düşməyib, sizə zidd atmaq qərarında qalan hissəsinə (xiüsusi aktivlərə) qarşı artıq tam qüvvə ilə atakaya keçilir, mümkün olan bütün Mənfi sanksiyalara əl atılır ki, bunun üçün dä, räqibin taktiki vä strateji maraqları hädäf seçilir, onlara zərbə vurulur. Başqa sözlä, onların (*onun*):

- Mäqsädləri yolundakı istənilən irəlliyişinə mane olunur, bəla yağışı, problem atəsi ilə yoluna istehkam çäkilir, problemlərinin həlli blokirovkalanır (bax: «İnqilabları necə formalasdırmalı, situasiyaları necə däyişməli» bölümünä [burada, säh. 121]).
- Real (mäs., Ermənistən üçün Rusiya vä Fransa kimi) vä potensial (mäs., Ermənistən üçün ABŞ kimi) müttäfiqləri ilə, istənilən neytral täräflə, hətta räqibləri ilə istənilən xoş münasibətlərinə xətər toxundurulur, buna imkan verilmir, äksinä, äleyhinä räqiblər yetişməsi täskil edilir (bax: «Qüvvälər (səxsəyyətlər, dövlətlər...) äleyhinə fäaliyyətlər» bölümünä [burada, säh. 125]);

O CÜMLÄDÄN:



### **V.3. İNOILABLARI NECƏ FORMALASDIRMALI, SITUASIYALARI NECƏ DÄYİŞMƏLI**

*«İnqilabi dahilər yaradır, fanatiklər həyata keçirir, ondan firildaqcılar fayda götürür»  
Bismark*

Təbiət insanın sonsuz arzularını sonlu imkanlara bükməklə, cəmiyyət ona istədiyini deyil, yalnız xeyirli olanları verməklə, ätraf insanlara ruzisinə şərīk çıxməqla insan azadlığını məhdudlaşdırır. İddiaları ilə imkanları arasındakı räqabətdən stimullaşan insan fäaliyyəti isə yalnız bunların tam bərabər halında özünün maksimum taraz halında olur vä bu baxımdan, onlardan här hansıa birinə täsir göstərməklə insanın fäaliyyətini reqlamentlaşdırılmak mümkündür.

İnsanın iddialarının bəsitiyi onun názəri potensialının, imkanının məhdudluğundan vä ehtiyatında zəruri fäaliyyət programının olmamasından irəli gəlir (*iddia ilə arzunu qarışdırmamalı*). Bu baxımdan, ona lazımı mäsləhət, program vermək, çıxış yolu göstərmək, çoxsaylı variantlarla təchiz etmək vä ya tapmasına yardımçı olmaq vä b. onda yeni iddialar yaratmağın zəruri şartıdır. İctimai rəyi idarə etmək üçün yaradılmış sosial institutlar, mähz bu mäqsädä xidmət edirlər.

İmkanların məhdudluğu isə iddialar qarşısında baryer çäkən digər amildir. Älavə imkanlar insanda älavə iddialar doğurur. Bu baxımdan, insanı zəruri texnologiya ilə – silah, alət, vasitə, cihaz, infrastruktur vä s. ilə təchiz etmək onda zəruri iddianı stimullaşdırmanın digər vasitəsidir. Silahla təchiz olunmuş dövlətlərin «qan-qan» iddiasına düşməsi, vəzifəsi yüksələn adamın köhnə dostlardan soyuması vä b. bu nüansa nümunälərdəndir.

Äksinä, lazım olan bu sahälärdäki, imkanlarını mähdudlaşdırmaq, onun hämin bu istiqamätdäki iddialarını mähdudlaşdırın amillärdändir.

Här bir hayatı situasiya kimin üçünsä mäqbul, kimin üçünsä qeyri-mäqbuldur. Situasiya o adam üçün mäqbuldur, hansının ki, bu durumda äldä etdikläri vä ya äldä etmäkdä olduqları ilä arzuları arasında täqribi bärabärlük işaretü durur. Hansı üçün ki, burada bärabärsizlik işaretü durur, onlar üçün bu şärait dözülmäzdür. Demäli, burada «*arzular*» vä «äldä olunanlar» adlanan iki däyişän mövcuddur. Vä färdin vä ya kütlänin mövcud väziyyätä qarşı narazılığını artırmaq vä ya azaltmaq üçün dä, bu iki däyişänlə manipulyasiya etmäk zäruridir. Bu isä, sizin üçün problem täşkil edän mäsälädä daha çox täräfin özünä problem görmäsini täşkil etmäk üçün gäräkdir. Beläliklä:

**V.3.1) Räqib cäbhäsindä hazırkı väziyyätdän narazı olan, ondan qurtulmağa, onu däyişmäyä meylli olan säxslär axtarılıb tapılır, här vasıtä ilä dästäklänir, onların orada söz vä imkan sahibi olmalarına çalışılır.**

Räqib cäbhäsindä (1) väzifä vä ya digär qazanc iddiasında olanlar; (2) väzifädän getdiyinä görä vä ya iflas olduğuna görä incik qalan vä «bälkä dä qaytardilar» ümidi ilä yaşayanlar; (3) väziyyätin ağırlığını birbaşa ciyinlärindä daşıyanlar (mäs., mühraribä zamani – siravi äsgärlär kimi) vä b. bu kateqoriyadandır.

**V.3.2) Beläläri yoxdursa vä ya olanların cäbhäsini genişländirmäk mäqsädi ilä, räqib cäbhäsi üzvlärindä hazırkı väziyyätdän narazılığın süni şäkildä yaradılması istiqamätdä iş aparılır.** Bunun üçün:

**V.3.2.1) Situasiya äleyhinä ideoloji fäaliyyät aparılır. O cümlädän:**

**V.3.2.1.1) Situasiyanın zäif mäqamları, yanı täbliğat hädäfi olan täräflärin (täräfin) zövqü, baxışı, marağı (arzusu, istayı, adäti, stereotipi vä s.) ilä uyğun gälmäyän cähätläri axtarılıb tapılır. Bu mäqsädlä onların (konkret färdin, räqib liderinin, räqib cäbhäsi üzvlärinin, ähalisinin, äsgär heyätinin vä b.):**

- **Hazırkı problemläri axtarılıb tapılır, gözläri qarsısında qabardılır, canlandırılır** (bax: «*Täbliğat*» bölümünüä [burada, säh. 52]) – mäs., acliq, susuzluq, yuxusuzluq, yaxınlardan xäbär-ätärsizlik, sevimli peşälärindän, äyläncälärindän ayrılıq, hättä belä mäqamlarda heç dä az ähämiyyät käsib etmäyän seksual täcridlik vä s. kimi problemläri, bu işin hüquqi vä digär mäsuliyyätläri, onun ucbatından rastlaşlığı bälaları, sair ugursuzluqları, itkiläri, tänäzzülü, böhrani, çatışmamazlıqları, mährumiyyätläri vä s. – älälxüsus bu yolu tutmayan vä ya tutub sonradan ondan äl çäkänlärin, yaxud onunla eyni vä bälkä dä ondan da az hüquq, xidmäti, läyaqäti vä s. olub, sadäcä olaraq, pulunun, adamının vä ya digär mäziyyätlärinin sayäsindä daha rahat şäraitdä olub, bundan daha çox qazanc götüränlärin, yaxud digär här hansı sääbdänsä bu yolda olmayanların hazırlı “xoş güzäranlarının” (tabii ki, täbliğat psixologiyasına uyğun olaraq, güzäranlarından seçmä xoş epizodlarının) eyhamlı reklamı ilä kontrastda;
- **Perspektiv tählikäläri (real vä ya qurama tählikäläri) gözläri qarsısında qabardılır, canlandırılır** (bax: «*Täbliğat*» bölümünüä [burada, säh. 52]) – mäs., väziyyätin getdikcä ona äleyh dinamika üzrä inkişaf etmäsi, yaxın vaxtda daha da pıslışäcäyi, qida, su, sursat, enerji, xammal, pul vä s. ehtiyatlarının tükänmäk äräfäsindä olması, şäraitin, iqlimin getdikcä ona älverişsiz istiqamäta yönälmäsi, bälä, hückum, xästälik gözlänilmäsi, sair qorxdugu şeyin yaxınlaşmaq üzrä olması vä s.
- **Kecmis xoş güzäranları gözläri qarsısında qabardılır, canlandırılır** (bax: «*Täbliğat*» bölümünüä [burada, säh. 52]) – älälxüsus, nostalji, sentimental ruhlu şeir, film, hekayä, rävayät, müsahibä, plakat, şäkil, häzin musiqi, xatirä, söhbät vä s.-in (säsländirmäk, eşitdirmäk, göstärmäk vä s. yolları ilä) täsiri fonunda.

Bu kimi mäqamlar tapılıb seçmä vä ya qurama faktlar, statistikalar, yaxud saxta analiz, arqument, nümunä, nümayış vä s. yolu ilä onlara (*ona*) izah edilir, başa salınır (bax: «*Täbliğat*» bölümünüä [burada, säh. 52]). Bununla da panika, depressiya, ruh düşkünlüyü, bädbinlik, qorxu, apatiya, frustrasiya, şok vä s. kimi mäñfi emosional hallara düşmälärinä, bugünlärini diskomfort, sabahlarınısa çıxılmaz kimi qavramalarına, situasiya äleyhinä köklänmälärinä, väziyyätdän çıxış yolu axtarmalarına, onu däyişmäyä meyllänmälärinä vä s. nail olunur.

- **Nümunä 1:** Somali prezidenti Mähämmäd Aydid 1995-ci ıldä «Sülhyaratma missiyası» adı ilä bu ölkäyä müdaxilä etmiş ABŞ qoşunlarını buradan, sadäcä olaraq, ABŞ-in buradaki problemlerini onun ähalisinin názärindä qabartmaq taktikası ilä çıxarmağa müväffäq olmuşdu: Bunun üçün, ABŞ-in buradakı qäläbälärini reklam edän täbliğat kompaniyasını iflasa uğratmaq vä içtimai räy vektorunun oriyentasiyasını ABŞ-in názarätindän çıxararaq, bunu ABŞ-a särf edän istiqamätdän, särf etmäyän istiqamäta döndärmäk üçün, M.Aydid bir qädär real vä bir qädär dä montaj üsulları ilä Moqadişi küçälärindä qalaqlanıb qalmış amerikan äsgärlärinin meyitlärini vä onlarla tähqiramız surätdä davranan Somali äsgärlärini äks etdirän videosüjetləri «burada baş veränlärin real mänzärsesi» kimi bir sira ABŞ teleanallarında, o cümlädän, Si-En-En telekanalında nümayış etdirmäyä müväffäq oldu (vä yaxud B.Clintonun vä ya üümüniyyätcä, ABŞ-in äleyhdarlarının kömäyi ilä göstärmäsmesi täşkil edä bildi). Näticädä, äsgär analarının, müxätilfätin, här şeyi xüsusi mübaliğä ilä täqdim etmäyä alışmış mätbuatin vä istiqamäti bunlardan müäyyänläşen sadä kütlä ehtirasının güclü äks-reaksiyası näticäsindä, ABŞ mäqsädinä çatmamış, öz qoşunlarını bu ölkädän geri çıxarmağa

mäcbur oldu.

- **Nümunä 2:** Körfaz müharibəsi dövründə (1991 yanvar-fevral) ABŞ özünün demokratik bir dövlət olduğunu, äsirlərin hüququnu qoruduğunu və s. äldə bayraq edərək ələ keçirdiyi ilk 5-10 äsiri än bahali mehmanxanalarda yerləşdirib, onlara hər növ komfort şərait, o cümlədən, normal qida, tibbi xidmət, doğmaları ilə məktublaşmaq, vaxtin əyləncəli keçirilməsi (*o cümlədən, qabaqcadan bu mäqsädlə xüsusi hazırlanmış fahışa xidməti*), dini ayinlərin icrası, sonrakı yaşayış yerinin sərbəst seçilməsi və s. kimi imkanlar yaradır. Sonra isə ABŞ-in düşməninin sadə iraklıları yox, Səddam Hüseyn olduğunu äsas gätirərək, bir häftədən sonra onların hamisini azad edir. Qayıdan sonra äsirlərin hər biri äsirlilikdə gördüyü bu kefi ağız dolusu öz hərbi hissəsində reklam edir. Hämçinin, ABŞ xüsusi idarələri, paralel olaraq, legal və qeyri-legal informasiya kanalları ilə, o cümlədən, mətbuata müsahibə verən äsirlərin və ya azad edilən äsgərlərin öz dili ilə, bunu, eləcə də, äsir düşməyin yollarını, mexanizmini, prosedur qaydalarını və s., hämçininin äsir düşməyin kütləvi hal almış olduğunu – Irak äsgərlərinin hazırlı ağır güzərəni ilə kontrastda – geniş reklam etdirir. ABŞ äsirliyinin işgancə yox, sanatoriya olduğunu eşidib bilən, eyni zamanda, bu kefi görməyin dəqiq xəritəsinə, instruktajına, yoluna malik olan Irak äsgərləri növbəti dəftə artıq bir qədər az müqavimətlə äsir düşürlər. ABŞ xüsusi idarələri ikinci dəfə də yenə bir neçə min iraklıni bu qayda ilə hazırlayıb geri qaytarandan sonra, artıq bütün Irak cəbhəsi boyu hamida äsirlək qorxusunu näinki bilmərrə yox olur, əksinə, hamida ömründə bircə dəfə də olsa bu kefi görmək həvəsi yaranır. Nəticədə, Müttəfiq qoşunları 400 gün ərzində İraqın 83 969 (!) äsgər və zabitini äsir düşməyə («*Azad olmaq – äsir olmaqdan, lakin äsir olmaqla – ölməkdən üstündür!*») təhrik edə bilmədi (*götürməyə müvaffaq olmuşdu*). O cümlədən, äsir düşmək üçün növbəyə duran Irak äsgərlərinin sayı o dərəcədə çox idi ki, ABŞ hətta äsirləri qəbul etmək, qeydə almaq və yerbəyer etmək üçün bir-neçə xüsusi diviziyyasını döyüsdən ayırib, bu işə qoşmuşdu. (*Təbii ki, artıq lazımı mäqsäd äldə olunduqdan sonra, üçüncü dəfə, daha äsirlər geri qaytarulmur və onlara artıq ävvəlki, kef verilmirdi*).

ABŞ ekspertlərinin hesablamalarına görə bir iraklıni öldürmək, orta hesabla ABŞ-a 400 min (!) dollara başa gälirdisə, inandıraraq äsir düşməyə təhrik etmək – cəmisi 125 dollara başa gälidi (*Bənzər mövzularla əlaqədar bax, burada: säh., 61, 125*).

Hämçinin, rəqib äsgərlərini äsirliyə, silahı yerə qoymağa vadər etmək mäqsədilə amnistiya, mükafat, imtiyaz və s. müayyənləşdirmək də, əhämiyyətli effekt verə bilir.

- **Nümunä 3:** Vietnam müharibəsi dövründə Vyekonq partizanları 1965-ci ildə ABŞ-in buradakı ordularına poçt gätirən bir avtomobili ələ keçirməyə müvaffaq oldular. Buradakı məktublar arasında amerikan äsgərlərinin bir çoxunun şəxsi hayatı baradə müəyyən faktları öyrənən vietnamlılar, artıq sabahısı günü bunu psixoloji ämaliyyatın xammalına çevirdilər. Səsgücləndiricilər və ya radio vasitəsilə çatdırılan informasiyalardan bəzi amerikan äsgərləri «öyrəndilər» ki, arvadları onlara xayanın edib, bəziləri «öyrəndi» ki, nişanlıları onların än yaxın dostları ilə ailə qurmağa hazırlaşır, bəziləri artıq nişanlılarının başqasına ärə getdiyini, bəziləri valideynlərdən hansınınə olduğunu və s. «öyrəndilər». Özü də informasiya bütün hallarda elə formada täqdim edilirdi ki, bütün bunların hamisinin günahı bu və ya digər formada onların bu mənəsiz mühərabə ucbatundan evlərindən, ailələrindən uzaq düşməsinin üstünə gəlib çıxırı. Nəticədə, ABŞ-in buradakı ordusunun mänəvi-psixoloji durumu ifrat dərəcədə aşağı düşərək, burada dezertirliyin kütləvi xarakter almasına gätirib çıxardı (*Bənzər mövzularla əlaqədar bax, burada: säh., 61, 125*).

Deyilən metodlarla diqqəti öz güzərəsinə və perspektivinə yönəldilmiş və bunların o qədər də ideal olmadığı qənaätinə gätirilmiş rəqib (*yaxud rəqib ähalisi, ordusu və s.*), istär-istäməz narahat olmağa, öz väziyyəti üzərində düşünüb-daşınmağa, real väziyyətindən doğan psixi diskomfortluğunun həlli yollarını araşdırmağa başlayasıdır.

Bundan sonra onlara (*rəqib ähalisinə, ordusuna, xalqına, liderinə və ya ümumiyyətcə, konkret hansısa səxsə*):

**V.3.2.1.2) Bu qeyri-älverişli väziyyətin «säbəb» və «säbəbkarlarını» axtarib-tapmaqda ona “yardım edilir”.** Maraqlardan və işin mahiyyətindən asılı olaraq belə «säbəb» və ya «säbəbkar» mövqeyində aşağıdakılardan bir və ya bir neçəsi täqdim oluna bilər:

- Ya mäsuliyyət öz üzərinə götürülür və bütün hallarda aşkar və ya üstüortülü formalarda (*mäs., jest, eyham, ritorik sual və s. dili ilə*) başa salınır ki, täzyiqləriniz nüylə əlaqədardır və bunun qarşısını almaq üçün o nə etməlidir; ya da:
- Günah sizə lazım olan kiminsə üstünə;
- Ya rəqibin tutduğu yolu (*ideya, plan, xätt, kurs, platforma, ideologiya, mäqsäd, amal, arzu, istək, addim, yol, cəhd, nəzəriyyə, doktrina, lozung, konsepsiya, baxış, prinsip və s.-in*) üstünə;
- Ya onun realizə vasitəsinin (*texnikanın, mövcud planın, hansısa kadrın, o cümlədən, liderin*) üstünə;
- Ya bu yolu, mäqsədin realizəsində iştirakın üstünə;
- Ya qəzavü-qädərin üstünə;
- Ya xaxud da bunlardan bir neçəsinin üstünə atılır.

Yəni sizin maraqlarınızdan asılı olaraq, väziyyət analiz edilərək bu problemlərin günahı bu və ya digər formada deyilən bu hädəflərdən hər hansı birinin və ya bir neçəsinin üstünə atılır. Äslinə qalsa isə, imkan daxilində iş elə qurulur ki, o özü qeyd-sərtəsiz olaraq problemlərinin günahını ävvəlcədən bunlardan sizə lazım olan hansındasə görsün və sizin bu təbliğatınıza, ümumiyyətcə, heç bir ehtiyac qalmasın, və ya bu təbliğat köməkçi funksiya daşısın;

**V.3.2.1.3) Bundan sonra, ona alternativ variant, situasiyadan konstruktiv «çoxus yolu» axtarib tapmaqda «yardım edilir».**

Bunun üçün, *ilkin mərhälədə*, prosesə obyektivlik rəngi vermək üçün, onun ağlına gälə biləcək, lakin sizə sərf etməyən digər bir neçə variantlar (*mümkün qərarlar, addimlar, seçimlər və s.*) deyilən qaydalarla saxta analiz edilərək, bütün bu variantların onun üçün o qədər də əlverişli olmadığı, *əksinə*, yararsız olduğu qənaätinə gäləsinə, onda bu cür təsəvvür formallaşmasına çalışılır.

Sonraki märhälädä, xüsusi fändlärlä (*xüsusi eyhamla, ortaya söz atmaq, diskussiya obyektinä çevirmək, bu äräfälärdä bu säpkili filmlərə, şäkillərə, söhbätlerə və s. geniş yer vä ya xüsusi diqqət ayırmaq, onun yaxınlarının nä vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaq və s. yolları ilə*) meydana sizə sərf edən alternativ ideya (*plan, mäqsäd və s.*) atılır və ya onun özünün tədricən bu variantın üstünə gəlib çıxmasına, bunun üzərində düşünüb-dəşinmasına nail olunur.

Deyilən alternativ ideya rolunda çıxış edə bilər:

- Bu mäsələ ilə ümumiyyətcə, heç bir əlaqəsi olmayan hər hansıa bir digər yola getmək; yaxud
- Ävvəlki mäqsäddən (*ideyadan, amaldan və s.*) imtina etmək;
- Onun realizə vasitələrindən (*texnikadan, mövcud plandan, hansısa kadrdan, o cümlädən, liderdən*) imtina etmək və ya
- Realizadə iştirakdan imtina etmək;
- Bu ideyanı dəyişmək;
- Onun (*bu yolun, mäqsädin, ideyanın, amalın və s.*), onun realizə vasitələrinin və ya ümumiyyətcə, kiminsə, nayınsə əleyhinə fəaliyyət göstərmək və s.

Bir sözlə, buraya aiddir: hər vasitə ilə bu varianta passiv və ya aktiv şəkildə müqavimət göstərmək metodları.

- **Mäsələn, *MÜHARİBƏ ZAMANI mülki əhali üçün*** – müharibəni dayandırmaq tələbi ilə kütləvi çıxışlara (*nümayiş, mitinq, piket və s.-lərə*) başlamaq; müharibəyə islamıkdən imtina etmək; orduya səfərbərlikdən yayınmaq; fəal müqavimət hərəkatları təşkil etmək; kütləvi itaatsizlik, aks tərəfin hərbi qüvvələrinə qarşı loyal münasibət bəsləmək və s.; ***Ordı üçün*** – əmrləri yerinə yetirməkdən imtina etmək; hərbi texnikamı sıradan çıxarmaq; döyüş yerini özbaşına tərk edib getmək; komandirləri bir başqları ilə əvəzləmək; özünü simulyanthığa (*yalandan xəstəliyə*) vurmaq, dezertirlik və b. bu cür variantlardandır.

**V.3.2.1.4) Bundan sonra onun názərində hämin yeni variantın və onun realizəsində iştirakin cəlbedici** (*yəni rəqibin, onun əhalisinin, äsgərlərinin, müdafiəçilərinin və b. zövq, baxış və maraqları [sosial norma və dəyərləri] ilə uyğun gələn real və qurama] mäqamlarını, parıltılı tərəflərini qabardan, äks-tərəflərini, yəni zäifliklərini (başqa sözlə, hämin tərəflərin zövq, baxış və maraqları [sosial norma və dəyərləri] ilə uyğun gəlməyən və hətta ziddiyət təşkil edən cähətlərini) isə ört-basdır edən və ya kiçildən, neytrallaşdırın təbliğat aparıl* ki, bununla da şirnəkləşdirilir, oriyentasiyalarının proqramlaşmasına nail olunur.

- Nümunə üçün, mäs., kimisə hansıa yoldan (*mäs., ävvəlki kursdan*) çəkindirmək üçün, hämin yolu «perspektivsizliyi», «çürükliyə», «ziyanlılığı» və s. burada sadalanın manipulyasiyalarla onun názərlərində qabardılıb, ona «isbat» edildikdən sonra, bu yoldan əl çəkməyin onu filan dairənin gözündə hörmətə mindirəcəyi, bununla onun «daha vacib» olan sair filan-filan problemlərini həll etmək üçün yetərincə vaxtı, imkanı olacaq, enerji və vaxtını «daha çox» xeyir gətirə bilən digər fəaliyyətlərə yönəldə biləcəyi və s. ona izah edilir, «başa salınır». Paralel olaraq nostalji və sentimental ruhlu şeir, plakat, şəkil, film, musiqi, səhbət və s.-lə və yaxud bu yolu tutmayan və ya tutub sonradan ondan əl çəkən bir başqlarının xoş güzəranı (*təbii ki, təbliğat psixologiyasına uyğun olaraq, güzəranından yalnız seçmə xoş epizodlar, fragmənlər*) nümunəsi ilə, hämçinin sair vasitələrlə bu təsir maksimum həddə çatdırılır;
- Yaxud mäs., rəssama izah etdikdə ki, bu kitab onun üçün tribuna, sərgi, vitrindir və oraya çəkdiyi illüstrasiyalar neçə min nüsxə ilə çap olunub, yayılıb, onun qabiliyətini reklam etdirəcək və ona xeyli nüfuz, müştəri gətirəcək, o zaman rəssam (*və ya digər sənətçi*) hətta pulsuz islamış və zəhmətinə hədiyyə etməyə də razı ola bilir (*Qərb psixologiyasında bu variant «piroqun genişləndirilməsi» metodu adı ilə tanınır*);
- Azərbaycanın nüfuzlu özəl telekanallarından olan ANS, özünün hər häftənin cümə axşamları efirə gedən, Azərbaycan və Ermənistən ziyanlarının telegörüsündən ibarət «Ataş xətti» verilişində iqtisadi yönümlü müzakirələrdə (*mäs., 15.02.2001. tarixli verilişdə*) müttəmadi olaraq Azərbaycanın zəngin və hazırda da sürətlə inkişaf edən iqtisadiyyatından bəhs edərək, bir tərəfdən, heç nəyi olmayan Ermənistən üçün perspektivin necə faciəli olacağı onlara sətiraltı izah edilir, digər tərəfdən, şirnəkləşdirərək bundan pay göturmək üçün real şansa malik olduqları onlara təlqin olunur – hansının ki, əsas şərtinin işğal Azərbaycanın torpaqlarını azad etmələri olduğu hər iki tərəfə aydındır;

Təbliğat deyilən qaydada düzgün qurulubsa, yəni ävvəlki variantın qüsurları və bu yeni variantın üstünlükləri, sizin baxımınızdan olan xüsusiyyətlər kimi yox, neytral tərəflərin, avtoritetli şəxs və mənbələrin, onun öz cəbhəsindən olan ayrı-ayrı şəxslərin, çoxluğun və b. mayarı baxımından olan cähətlər kimi təqdim edilib, bunun hətta sizin özünüzü də marağınızı «bir az uyğun gəlmədiyi» qənaati formalasdırıla bilinibdisə (*ätraflı bax: «Təbliğat» bölmənə [burada, səh. 52]*), tam əmin olmaq mümkündür ki, avtomatik olaraq rəqibin digər istiqamətlərdəki variantlarla bağlı düşüncəsi blokirovka olunub, diqqəti qeyri-şüuri olaraq bu variant üzərində konsentrasiya olunasıdır...

Ävvəlki variantın «aşkar zäiflikləri» fonunda täkif edilən bu yeni variantın cəlbedici tərəflərini geniş reklam etdirməklə, hissə-hissə tərəfdəsin rəy və baxışlarının, kristallaşmış stereotip və «ustanovka»larının transformasiyasına nail olunur.

Bütün bunlardan sonra, formalasdırılmış hämin bu yeni iddianı, arzunu, istəyi, utopiyani reallaşdırmaq üçün obyektə bu yolda olan psixoloji və fiziki baryerləri dəf etmək mäsələsində «yardım» edilir. Bunun üçün:

**V.3.2.2.5) Ona bu ideyanın realizəsini və realizədə iştirakı sadələşdirən mexanizm, bu addımı atarkən garsıya çıxa bilən təhlükələrdən siğortalanmağın metodları, onun ehtimal etdiyi təhlükələrin bir çoxunun ässəsiz olması və s. izah edilir, öyrədilir, başa salınır:**

- Nümunə üçün, mäs., Koreya müharibəsi dövründə (*1950-1953*) Koreya tərəfi, gözlənilən təhlükələr, rəqib äsgərlərinin [www.uemu.birolmali.com](http://www.uemu.birolmali.com)

ailäsindäki faciälär, dezertirliyin kütlävi xarakter olması vä s. barädä intensiv dezinformasiya yayib, hämçinin **qaçmağın mexanizmini, yolunu, xaritásını** (*mäs., sähär polisini zäif olduğu äraziläri*) öyrätämlä 3 il ärzindä ABŞ-in 160 minä yaxın äsgär vä zabitinin dezertirliyinä nail olmuşdu (*Bänzär mövzularla älaqädar bax, burada: säh., 61, 123, 123*).

- İkinci Dünya Muharibäsi dövründä Almaniya, aşağıdakı sadä metoddan istifadä etmäklä räqib qoşunlarının kifayät qädär äsgärinin simulyantlığına (*yalandan özünü xästäliliyä vurub hospitala düşmäsinä*) nail olmuşdu: Almaniya müttäfiqlärin äsgärları arasında onların öz dilindä olan vä üzərindä onların öz ölkälärinin näsriyyatı täräfindän çap olunduğu qeyd olunmuş «Tibbi mälumat kitabçası» adlanan, äslindä isä, müxtälim xästäliliklärin älämätlärin özündä yalandan necä quraşdırıb, **hospitala valandan necä düşmävin vollarını öyrädän instruksiva** yayır. Naticädä, müttäfiq qoşunlarının hospitalları döyüsdän canımı qurtarmaq istayıän “yalançı” xästälärlä dolur (*Bänzär mövzularla älaqädar bax, burada: säh., 61, 123*).

**V.3.2.2.6) Häräkatların formalaşması üçün pafoslу çıxısların, gözäl ideyaların güclü liderlärli tamamlanması zäruridir.** Ona görä dä räqib cäbhäsindäki bu ideyanın dästäkçiläri arasından kimlärinsä (*özü vä ya platforması sizä yaxın olan vä ya heç olmazsa sizä yaxın olmasa da, räqibä dä yaxın olmayan, imkan olarsa, hätta ona äleyh olan ixtiyari qüvväniñ*) kursunu süni şışirtmäklä (*bunun metodları barädä bax: növbäti abzası*) onların kütlä näzärindä bütläşmäsinä çalışılır. Hadisälärä öz liderlärinin gözü ilä baxmağa adät edän kütlä isä, bu zaman hämin bütlärin, yoxsa ki, ideyaların qulu olduğundan xäbärsiz surätdä, bir zombi kimi än qatı ağılsızlıqlara belä qadir olur;

**V.3.2.1.7) Räqibin sizin maraqlarınıza uyğun addımları vä ya söhbät kütlädän, xalqdan grupdan gedirsä, onların sizin maraqlarınıza uyğun mövqedä olan qismi här vasıtä ilä dästäklänir.** Deyilän dästäk kateqoriyasına isä burada (*bax: mäs., säh. 125*) sadalanan täzyiq vasitälärinin tam äksi aiddir, o cümväldän, buraya stavka qoysduğunuz täräfi vaxtaşırı olaraq bu sahädäki işinä, fääliyyätinä yardım edä biläcäk müvafiq mäslähät, instruktaj, fääliyyät programı, käşfiyyat materialları, kadr hazırlığı, ideya, sair här növ zäruri informasiya ilä, hämçinin texnika, pul, tribuna, enerji, xammal, kadr vä s.-lä tächiz etmäk, lehinä täbliğat aparmaq, hüquqi, siyasi, täşkilati yardım, müxtälim problemlärini birbaşa häll etmäk vä ya bir başqalarının vasıtäsilä, ya da öz gücü ilä häll etmäsinä kömäk göstärmäk vä s. aiddir.

**V.3.2.1.8) Räqibinizä räqib olan, lakin öz aralarında bir-birilä düşmän, räqib olan müxtälim qüvväläri ümumi räqibä qarşı olan fääliyyät ätrafında säfärbar edä bilmäk, onları ümumi mäxräcä gäitäre bilmäk üçün** onların münasibatlärinin yaxınlaşmasına vä ya reanimasiyasına çalışılır. Bunun üçün aralarındaki (*tarixi vä sosial*) ümumiliklär qabardıb, färg vä ziddiyyatlari (*narazılıqları, problemleri, tarixi haçalanmaları, sosial (etnik, dini vä s.) färqləri, normalar, däyärlər, maraqlar, baxışlar, zövqlər vä s. arasındaki uyğunsuzluqları vä s.*) ört-basdır edän vä ya rasionallaşdırın täbliğat aparılır, mübahisä, problem vä konfliktlerinin hälli üçün konkret tädbirlär görülür: mäs., aralarında vasıtäçilik edilir, müxtälim şirnikländirici vä ya tähididedici vasitälärlä kin-küdrätärlärini unudub yaxınlaşmaları stimullaşdırılır, o cümväldän, indinin özündä dä, bir-birinin äleyhinä addım atıb, söz danışmaları, älaqä qurmaları, aralarındaki ädaväti qabartmaları, yada salmaları sanksiyalaşdırılır, äksinä, ümumi platformdan çıxış edän fääliyyatlari, bir araya gälip birgä işbirliyi yapmaları, hansısa mäsälädäsä bir mövqedän çıxış etmäläri, ümumi norma vä däyärlər yaratmaları, tarixä baxışda oxşar mäxräcä gälmäläri vä s. mükafatlandırılır, dästäklänir (*Deyilän mübahisä, problem vä konfliktlerin köklü vä ya kosmetik formada häll edilmäsinin növü isä, hämin täräflärin bu älbirliyinin perspektivdä sizin özünüz üçün törädä biläcäyi tählikäsinin ehtimalli därcäsi ilä hesablandırılıb dozalandırılır*).

**V.2.2.2) İnsanda hansısa bir meyli formalaşdırmaq, vä ya hansısa meylinin qarşısını almaq üçün hämdä praktik fääliyyät aparılır, başqa sözlä, täşviqat metodlarından (*bax: «Täşviqat» bölümünüä /burada, säh. 53/ gen-boluqla istifadä edilir.***

Bu mäqsädlä onda bu fääliyyatlä bağlı iddia formalaşdırmaqla bärabär, hämdä ona müäyyän şärait yaradılır ki, bu istiqamätdä irälliyä bilsin.

**V.3.2.2) Räqib, yaxud räqib cäbhäsinin hansısa qismi täbliğata uymayıb ürvälli qärarından dönmäzsä, onlar üçün müxtälim vasitälärlä bu kimi halların, yäni onların çıxılmaz väziyyätä düşmäsinin, problem burulğanında başlarını itirmäsinin, güzäranlarının dözülmäz cähännämä çevrilmäsinin süni täşkil edilmäsi istiqamätindä iş aparılır.** Yäni artıq praktik formada hückuma keçilir, o cümväldän:



#### **V.4. QÜVVÄLÄR (ŞÄXSIYYÄTLÄR, DÖVLÄTLÄR...) ÄLEYHİNÄ FÄALIYYÄTLÄR**

«Qaliblär mühakimä olunmurlar»  
Makiavelli.

metodları baradă:

**V.4.1) Räqibin äleyhinä olan här bir element axtarılıb tapılır dästaklınlir (bax: «Müsbät sanksiyalar» bölümünä [burada, säh. 80].)**

**Bu tipli elementlär kateqoriyasına qismän aid ola bilär:**

- Räqibin äleyhinä olan qruplar, şaxslär, qüvvälär, partiyalar, qurumlar, fraksiyalar...;
- Onun özünü, şäxsiyyätini, qabiliyyätini, imkanlarını, işlärini, äsärlarını, fäaliyyätini, planını, baxışlarını, unikal cähätlärini, perspektivini vä s. tänä, tähqir, gülüş, rişxänd, mäsxärä obyektinä çevirän lätifälär, karikaturalar, parodiylar, felyetonlar, jarjlar, häqarätamız epitetlär, yarlıqlar, ähvalatlar, häqarätli münasibatlär...;
- Onun özünün, şäxsiyyätinin, qabiliyyätinin, imkanlarının, işlärinin, äsärlarının, fäaliyyätinin, planının, baxışlarının, unikal cähätlarının, perspektivinin vä s. äleyhinä olan mämfî räylär, aşağı fikirlär (*älälxüsüs avtoritetli şaxslärin, tâbliğat hädäfi olan târäflärin özlärinin cäbhäsindän olan ayri-ayri şaxslärin, eläcä dä, müxtäliif neytral târäflärin, mäs., müxtäliif qâzettärin, agentliklärin, sadä adamların, keçmiş yoldaşlarının vä b.*), bunları tâqid edän näzäriyyälär, näzäri, analistik yazılar, provakasjion mäzmunlu materiallar, äleyhinä olan layihälär, ideyalar, konsepsiylar, platformalar, proqramlar, standartlar, yad ideologiyalar, planlar, näzäriyyälär, prinsiplär...;
- Äleyhinä olan fäaliyyatlär, hârakatlar, sosial yolu xaracterli tâdbirlär (*mäs., mitinq, kompaniya, etiraz aksiyasi, täxribat, kutlävi tâdbirlär vä s.*), aksiyalar, här bir qıgilcım, här bir cürcerti, kiçicik belä narazılıq, etiraz...;

Bu kateqoriyadan olan här bir qüvvä axtarılıb tapılır dästaklınlir, müdafiä edilir, güclänmäsinä çalışılır (bax: «Müsbät sanksiyalar» bölümünä [burada, säh. 80]), bu qäbildän olan şaxsları öz mövqelarını geniş ifadä edä bilmäläri, vä ya bu istiqamätdä fäaliyyät göstәrmäläri üçün här cür şärait yaradılır, bu kateqoriyadan olan här bir aksiyanın yaranması, yaradılması, yayılması, güclänması, intişar tapması här vasitä ilä stimullaşdırılır, tâşkil edilir. Yaxud heç olmazsa, olanların olduğu säviyyädä imkan qädär daha uzun müddät qalmasına här vasitä ilä yardım göstәrilir ki, psixi eskalasiya, sirayät, «domino effekti» vä yaxud «zâncir reaksiyası» törädä bilän mämfî sosial enerji, psixi epidemija mänbäyi kimi daha çox fäaliyyät göstәrib, daha çox adamı yolu xurda bilsin, daha çox adamın davranış vä düşüncasinä, «ustanovka»larına, stereotiplärinä, dünyagörüşlärinä, inamlarına, baxışlarına vä s. transformativ tâsir göstәrsin, cämiyyätdä müvafiq sindrom halını ala bilsin.

Siyasätdä dost yoxdur. Siyasätdä mänafe, vä bir dä mänafe uğrunda olan qruplaşmalar mövcuddur. Siyasätä äqidä birliyi kimi baxanlar fanatlardırlar... Baxmayaraq ki, räqibinizin hämin räqibləri sizin özünüzä dä, düsmän ola bilär, onlarla sair mäslälärlä bağlı aranızda fikir vä ya maraq ayrılığı, färqi, ziddiyyatlari ola bilär, bununla belä, bu mäqamda olan ümumi mäqsäd sizi haradasa ortaq mäxräcä gätirib müäyyän çärcivädä müttäfiqä çevirir. Bu baxımdan, istänilän halda räqibinizä qarşı onun här bir addımı sizin maraqlarınız çärciväsindädir vä buna görä dä, onun bu istiqamätdäki här bir fäaliyyätinä dästayıiniz mäqsäd uğrunda mübarizänizin târkib elementidir.

- Adı **mäisät säviyyäsindä** – birisinä açıq vermäk üçün onun räqiblərinä nümayışkaranä şäkildä hörmätcil münasibät göstәrilmäsi, gänclərin öz sevgililərini äldän çıxmak anında qısqandırıb geri qaytarmaq üçün därvhal onun räfiqäsi (*dostu*) ilä yalançı mähäbbät mäcarası qurması; **Partiyalar säviyyäsindä** – räqib partiyası daxilindäki hansısa qruplaşmalar, liderlik iddiásında olan şaxslär, liderlə arasında hansısa narazılıq olanlar, ümumi siyasätä, ümumi mäqsädin, kursun hayatı keçirilmäsi vasitäsilä, hansısa konkret situasiyadakı qärarla, addımla vä s. razılaşmayanların tapılıb dästaklınmäsi, här vasitä ilä onların partiya daxilindäki populyarlığının artmasına vä bununla da bir târäftäñ partiyadaxılı problemi böyümäsinä, digär târäftäñ, hämin qütbələrin liderlə qarşı-qarşıya dura biləcək därväcädä güclänmäsinä, sosial baza yiğemasına çalışılması; räqib partiyasının räqibi olan partiyalarla, şaxslərlə, räsmi vä ya qeyri-räsmi şäkildä ittifaqa girilmäsi, ümumi räqibä qarşı olan fäaliyyatlärin koordinasiya etmäläri vä öz aralarında bir-birinä qarşı olan fäaliyyatlärin müväqqati vä ya daimi olaraq tam vä ya qismän dondurulması ilä bağlı müäyyän razılığa gälinmäsi vä b. bu sıradan birinciyä aid olan fändäldändir;

**Konkret olaraq hansısa dövlätä bu tipli täzyiq variantlarında:**

**SÜLH VAXTI:**

**Daxildä** – räqib dövlätin äleyhdarı olan dövlätler, äleyhinä olan şaxslär, qüvvälär, qurumlar, siyasi mühacirlär, dissidentlär vä b. bu kateqoriyadandır:

**Xaricdä** – räqib cäbhäsi daxilindä nihilist, pasifist, räqib dövlätinin hakimiyyätinä müxalif vä ya sizä simpatiyalı, yaxud sizinlä här hansı formadasa ilişgili olan siyasi, hüquqi, iqtisadi, ictimai, ideoloji, humanitar, kriminal vä s. qurumlar, korporasiyalar, partiyalar, seqmentlär (*yäni etnik, dini, äxlaqi vä s. azlıqlar*), diasporalar, hârakatlar, şaxslär, konsepsiylar, ähval-ruhiyyälär; sair här növ äleyhdarı, o cümlädän, konkret situasiya ilä bağlı onunla yolu haçalanmış, fikri üst-üstü düşmeyän vä s. här bir äleyhdarı axtarılıb tapılır, dästaklınlir; kriminal dünyası ilä älaqä qurulur, bunlar här vasitä ilä dästaklınlir, müdafiä edilir (bax: «Müsbät sanksiyalar» bölümünä [burada, säh. 80]), kriminogen durumu här vasitä ilä gaçırınlasdırılır (*heç olmazsa*,

*ähalisi arasında odlu silahın sayının artmasını tâşkil etmək yolu ilə);*

### **MÜHARİBƏ ZAMANI :**

**Orduda** – yeni formalaşmış və ya ehtiyatda olan hissälərin hərbi xidmətçiləri; mühasiraya düşmüş hərbi xidmətçilər; hərbi əməliyyatlar zamanı böyük itki vermiş hissälərin şaxsi heyəti; hökumətin siyasi kursundan və ölkəni mührəbəyə gətirib çıxmasından narazı olan hərbi xidmətçilər; başqaları ilə müqayisədə nisbətən pis maddi-məsiş təchizatı olan hissälərin hərbi xidmətçiləri; aralarında sosial, milli, dini və s. konfliktlərin qeydə alındığı bölmələr; rəqibin milli azlıqdan olan äsgər və zabitləri (*Mührəbədə psixoloji metodların konkret tətbiqi ilə əlaqədar əlavə olaraq bax: burada, səhifə 53, 62, 64, 71, 71, 78-79, 118, 127 və s.-ə*);

**Mülki vətəndaşlar arasında** – özünün hüquqi, iqtisadi, sosial väziyyətindən narazı olan qruplar, klanlar, təbəqələr, o cümlədən, väzifəsindən getdiyinə görə incik qalanlar; äsgər anaları cəmiyyətləri, pasifistlər, nihilistlər, bir sıra dini qruplar və b. rəqibin normal mührəbə apara bilmək işinə daim mane ola bilən potensial qüvvələrdir və aşkarlanıb dəstəklənməlidir. *Əksinə*, sizin öz cəbhənizdə həmin kateqoriyadan olan qüvvələr, sizə äleyhdər olan istənilən dövlət, istər rəqib cəbhəsində və istərsə də xaricdə yüksək rütbəli hərbi personlar, silah istehsalı və satışı ilə məşğul olan təräflər və b. sizin qələbənizə mane ola biləsi potensial təräflərdir ki, bütün hallarda onların bu mührəbə ilə əlaqələrini nəzarətdə saxlamağa çalışmalı.

Kitabın ümumi qayäsindən və Azərbaycanın düşdürüyü hazırkı väziyyətdən irəli gälərək rəqib dövlətə qarşı fəaliyyət barədə nisbətən ätraflı:

#### **V.4.1.a) Rəqib dövlətin äleyhdəri olan dövlətlər axtarılıb tapılır, dəstəklənir, müdafiə edilir (bax: «Müsbat sanksiyalar» bölümünə [burada, səh. 80]).**

- 1998-ci ildə Türkiyəyə qarşı onun üç əsas rəqibi olan Suriya, Ermənistan və Yunanistan birləşib alyans yaratdıqdan sonra, Türkiyə onların hər üçün rəqib olan bir dövlət tapıb, onlara qarşı onunla hərbi və digər sahələrdə ittifaq bağladı ki, bu da İsrail dövləti idi;
- Baxmayaraq ki, İkinci Dünya Mührəbəsi dövründə ABŞ və SSRİ rəsmi müttəfiq idilər, bununla belə ABŞ-in Yaponiya cəbhəsindəki qələbəsini çatınlısdırmak və itkiyini artırmaq məqsədilə, SSRİ mütəmadi olaraq ABŞ-in planları barədə Yaponiyaya gizli informasiyalar ötürürmüştər («LIDER» t.v. 13.10.2000).
- ABŞ-in İkinci Dünya Mührəbəsinə qädär – Almaniyası, mührəbə ärəfəsində – onun düşməni olan SSRİ-ni, mührəbədən sonra isə – SSRİ-nin rəqib və düşməni olan dövlətləri (məs., onunla türk xalqlarına görə ädavəti olan – Türkiyəni, Şimali Azərbaycana görə ädavəti olan – İranı, Şimali Koreyaya görə ädavəti olan – Cənubi Koreyanı, Şərqi Almaniyaya görə ädavəti olan – Qərbi Almaniyası və b.) dəstəkləməsi bu qəbildəndir (*hansında ki, bu birinci halda* – o vaxtki dünyanın än aparıcı dövlətlərinin cəmləşdiyi Avropaya daxili iğtişaş salıb, ABŞ-in əsas rəqiblərini (o cümlədən, SSRİ-ni) neyträlaşdırmaq, zəiflətmək, sıradan çıxarmaq; ikinci halda – burada o dövrün iki hegemon derjavasının (Almaniya və SSRİ-nin) bir-birini kifayət qädär gücdən salmasından sonra, pis və än pis arasında seçim edib, perspektivdə daha təhlükəli ola biləcək Almaniyası oyundan çıxarmaq (äləlxüsüs da ki, bu mührəbədə SSRİ-nin başlıca rəqibləri olan Almaniya, İtalya və Yaponiya Latin Amerikasında ABŞ-in geosiyası zəmində rəqibləri idi); Və nähayət, üçüncü halda – rinqdə ABŞ-la təkbətə qalmış və bu tutaşmadan sonra özünü çatınlıklə ayaq üstə saxlayan digər derjavani (SSRİ-ni) yer-yerdən kiçicik qəlpələrlə didib-parçalayaraq zəiflətmək, son olaraq çökdürmək strategiyası güdüldürdü (*yeri gəlmişkən, bir zamanlar Türkiyənin sıçrayışla irəliləyərək Avropa və NATO-nun än qabaqcıl dövlətləri arasına çıxmاسının, sürətlə çiçəklənməsinin, dəfələrlə Avropa Şurasına üzvlüyü dəvət edilməsinin, bugünkü gündə isə bu möcüzələrdən heç bir əsər-əlamət qalmayıb, hər vəchlə geriləməsinin və hamı təräfindən unudulmasının, täklənməsinin başlıca səbəbi də budur. Belə ki, o zaman o, SSRİ ilə birbaşa sərhədi olan yeganə NATO dövləti idi və SSRİ ilə antagonist münasibəti, bu imperiyada türk xalqlarının «ässərətinin» davam etdiyi müddətə qädär siğortalanmışdı. Bu isə, «ağırlıq mərkəzi» kimi ABŞ və Qərbi Avropadan hər il ona axan milyardlarla dollar «geosiyası dividendlər» demək idi. SSRİ-nin dağılması ilə «bağda ərik və onunla birləşdə salam-əleyküm də başa çatdı» və Türkiyənin «dəyərlər şkalasındaki» ali yeri bölgədə SSRİ ilə birbaşa sərhədi olan bir başqa geosiyasi cəhətdən uğurlu dövlətə keçdi ki, bu da, Gürcüstan oldu. O səbəbə görə ki, Gürcüstan (1) kiçik olduğundan nisbətən daha az məsrəf («divident») tələb edir, (2) bölgədə än hündür strateji mövqeyə malikdir, (3) azsaylı xalqdan (və deməli, azsaylı xarici diasporalardan) təşkil olunduğuundan və zəif iqtisadiyata malik olduğundan, Qərblə siyasi və iqtisadi integrasiyaya (və deməli, ondan birtərəfli asılılığa) daha çox meyllidir; (4) Stalin faktoru səbəbindən Gürcüstanla Rusiya arasında real və ya potensial ädavət yaşamaqdadır; (5) Xaçpərəstdir. Äləlxüsüs da ki, deyilən məslələrdə Rusiya burada Qərblə rəqabətə girə biləsi iqtidarda deyil.*

Deyilən metodla kiçik dövlətlərin böyük dövlətlərə təzyiq göstərdiyi hal üçün, bu məqsədlə öz xarici iqtisadi, siyasi, hərbi və s. kursunun ondan onun rəqibinə doğru dəyişdirilməsi hädəsi, jesti və ya addımından istifadə edilir.

- Məsələn, Azərbaycanın Avropa Şurasına qəbul olunması faktının mexanizmi bu siyasətə nümunələrdəndir. Azərbaycanın indiyə qädär kimsəsiz bir väziyyətdə olub, imdad dilayəcəyi bir kəsinin olmayacağına görən Qərb, indiyəcən onunla yalnız təzyiqlər dilində danışır, gündə bir şeyi bəhanə edərək onu özündən uzaqlaşdırır, ona şartlər diqtə etdiyi halda, Rusiyada hakimiyət dəyişikliyi olması ilə burada väziyyətin 180° dəyişdiyini və bundan dərhal sonra da, Azərbaycanın onunla öz münasibətlərini sürətlə isitməyə başladığını gördükdən sonra, həmin Qərb artıq Azərbaycan kimi geosiyasi və geo-iqtisadi əhəmiyyətli bir yağılı tikinən əldən çıxmaq və ya rəqib cəbhəsini genişləndirmək təhlükəsinin reallığını aydın hiss etməyə başladı. Nəticəsi isə hamiya yaxşı məlumdur: Dünənə qädär Qərbin gözündə barbar, qeyri-sivil, qeyri-demokratik bir əyalət kimi görünən Azərbaycan, birdən-birdə onun názərlərində Türkiyə (*hansını ki, həmin AŞ hälə bir neçə on il əvvəl öz standartlarına tam uyğun bilib özünə daxil etmək üçün hətta minnət edirdi*) və digər bu kimi səksən, yüz illik demokratiya təcrübəsi olan sivil dövlətlərdən daha

çoç Avropa standartlarına cavab veräcäk säviyyädä demokratik, sivil vä s. bir dövlät kimi göründü vä o, heç bir şart qoyulmadan täläm-täläsik Avropa Şurasına tam hüquqlu üzv qäbul edildi (!!??).

**V.4.1.b) Xaricdä äleyhinä olan här bir säxs, här bir qüvvä, här bir qurum, här bir siyasi mühacir axtarılıb tapılır, dästäklänir, müdafiä edilir** (*bax: «Müsbät sanksiyalar» bölümünä [burada, säh. 80]*). Räqib dövlätin äleyhdarı olan dövlätlär, äleyhinä olan şäxslär, qüvvälär, qurumlar, siyasi mühacirlär, dissidentlär vä b. bu kateqoriyadandır:

■ **Nümunä üçün, mäs.** Azärbaycana qarşı ABŞ-in – R.Quliyevdän, Rusyanın – A.Mütällibovdan, İranın – M.Cavadovdan istifadä taktikası bu qäbildändir. Digär bütün dövlätlärin dä ehtiyatında bir başqalarına qarşı «dar gündä» istifadä edä bilmäk üçün bu kateqoriyadan olan «kozırı»lar yetäriñcädir. Mäs., S.Rüsdi, bin-Laden vä b. bu kateqoriyadan olan şäxslärin nisbätän müşhurlarındandır. İstifadä instruksiyası isä sadädir: lazimi mäqamda hämin ölkädä hämin şäxsin populyarlığını artırmaq tädbirläri hayatı keçirmäklä, orada ona müäyyän sosial baza yaradılır vä bununla da «ictimai räy» balansında müäyyän yer vä demäli, ölkänin ictimai-siyasi konyunkturasında müäyyän «säs» faizi älä keçirilir;

**V.4.1.c) Dexildä etnik, dini, sinfi, siyasi, ideoloji vä s. müxalifäti axtarılıb tapılır, dästäklänir, müdafiä edilir** (*bax: «Müsbät sanksiyalar» bölümünä [burada, säh. 80]*). O cümlädän, räqib cäbhäsi daxilindä nihilist, pasifist, räqib dövlätinin hakimiyätinä müxalif vä ya sizä simpatiyali, yaxud sizinlä här hansı formadasa ilişgili olan siyasi, hüquqi, iqtisadi, ictimai, ideoloji, humanitar, kriminal vä s. qurumlar, korporasiyalar, partiyalar, seqmentlär (*yäni etnik, dini, äxlaqi vä s. azlıqlar*), diasporalar, häräkatlar, şäxslär, konsepsiylar, ähval-ruhiyyärlär; sair här növ äleyhdarı, o cümlädän, konkret situasiya ilä bağlı onunla yolu haçalanmış, fikri üst-üstü düşmäyän vä s. här bir äleyhdarı axtarılıb tapılır, dästäklänir; kriminal dünyası ilä älaqä qurulur, bunlar här vasıtä ilä dästäklänir, müdafiä edilir (*bax: «Müsbät sanksiyalar» bölümünä [burada, säh. 80]*), kriminogen durumu här vasıtä ilä gärginläşdirilir (*heç olmazsa, ähalisi arasında odlu silahın sayının artmasını tâşkil etmäk yolu ilä*);

Mäsälä ilä bağlı, 80-ci illärdä ABŞ MKİ-sindä (*ÜRU-da*) yüksäk väzifädä çalışmış bir zabitin açıqlaması (*B., «LIDER» t/v-nin 13.10.2000 tarixli verilişindän götürürlüb. Açıqlama Äfqanistan münaqışası barädä olsa da, eyni mexanizmli olduğundan, analogi hallarin hamisi üçün qüvvädädir*):

«– Biz Äfqanistana birbaşa härbi kontingenç göndärmädir. Bu, bizim açıq şäkildä SSRİ ilä konfrontasiyaya girmeyimiz demäk olardi. Avázindä isä, biz belä mäqamda maksimum anonimliyi vä effekti tämin edän digär üsuldan istifadä etdik. Biz müqavimät göstərən kiçik qruplara yüksäk härbi hazırlıq keçib onları maliyyä, ideologiya, texnika, silah-sursat, käşfiyyat materialları vä s.-lä tâchiz etmäklä, SSRİ-nin, faktik olaraq, 18 yaşı täcrübäzis gänclərindän ibarät mäcburi ordu sistemini, yaxşı mükafatlandırılan, yaxşı härbi tâlim keçmiş vä yaxşı silahlandırılan professional, çevik partizan dästäləri ilä üzbüç qoyduq. Mücahidlär, Pakistan vâ hättä Avropanın bâzi NATO üzvü dövlätlərindän bu mäqsädlä xüsusi yaradılmış tâlim bazalarına gätilirärlik, burada onlara NATO-nun yüksäk ixtisasi mütäxässisləri târifindän tâlim keçirilir vä därhəl da geriä qaytarılırlar. Senat bu mührəribä ilä bağlı härbiyyänin büdcəsini bir neçä däfə müzakirə edärək artırmışdı. Texniki, ideoloji vä s. yardımardan älavä edilän maddi yardımalar, müxtäliq islam ölkälərinin vä ya qurumlarının xätti ilä həyata keçirilirdi ki, şübhə oyatmasın. Döyüsdä kifayat qâdär xarici muzdalu zabit vä äsgärlərdän dä istifadä olunurdu ki, bunlar, äfqanlardan färqlänmäsin deyä, äsasən Yaxın Şärqdän seçilirdi vä «İslamın müdafiäsinä qalxan müsälman könüllüləri» kimi täqdim edilirdi. Bu dästälərin istifadä etdiklärili silahları elä Sovet qoşunlarının özündän älä keçirdikləri göruntüsünü yaratmaq mäqsädir, Pakistan vâ bir sira Avropa ölkälərindä, tamamilə SSRİ silahlarının analoqunu buraxan silah zavodları quraşdırılmışdıq. «Bi-Bi-Si» vâ «Azad Äfqanistan» radiostansiyaları äfqan mücahidlərinin vä onların liderlərinin söhrətini dünyaya yayaraq, bir târäfdän – onları fasılaisız qâlâbâlärə ruhlandırır, digär târäfdän – sovet qoşunlarında onlara qarşı daim bir xof formalasdırır, üçüncü târäfdän – dünya ictimaiyyätinin názärindä Sovet Ordusunun qüdrâtılıyi mifini dağıdır, onların názärindä onun cilizlaşmasını tämin edirdi. Senat bu mührəribä üçün tâlib olunan pula, faktik olaraq, mähdüdiyyät qoymurdu.

Bu mührəribä ilä bağlı här hansı gizli informasiyaları, o cümlädän, buradaki ayrı-ayrı qoşun birləşmälərinin sayı, yeri, väzifəsi, târkibi, döyüs qabiliyäti, hücumların vaxtı, istiqaməti, niyyəti, planı vä s. barädäki kiçicik belä mälumatları älä keçirib därhəl bizä çatdırmaq işi Kremläki vä ümumiyyätcə, hərb sferasının bütün eşelonlarındakı käşfiyyatçılarımıza bir nömrəli väzifə kimi tapşırılmışdıq. Kosmosa burada yüksäk säviyyädä käşfiyyat apara bilməyä imkan verən xüsusi peyk qaldırılmışdıq. Döyüscüləri stimullaşdırmaq vä ähalidä Sovet qoşunlarına qarşı bir nifrət, xof, düşməncilik ähval-ruhiyyäsi formalasdırmaq üçün müxtäliq äfqan xalqlarının dilindä sutkada 300 saatdan çox xüsusi târtib olunmuş radio verilişləri yayılmışdı. Döyüş planları NATO-nun än ali pillələrindä xüsusi diqqətlə hazırlanırdı. Bütün bunların nâticası idi ki, birbaşa iştirak etmädiyimiz halda bu mührəribänin SSRİ-yä tarixdä görünməmiş bir qiyamtä – 70 milyard dollara başa gälmäsinä nail olduq. Ondan sonra SSRİ demäk olar ki, bir dä özünü ayağa qaldıra bilmədi vä tezliklə süqut etdi».

Bütün bunların zâruri nâticası idi ki, dünänä qâdär dünyadan än geridä qalmış millätlərindän biri kimi tanınan äfqanlar bundan sonra dünyada än mübariz döyüscülər kimi tanındılar (*Maraqlıdır, görəsən, Qarabağda erməni meyitləri arasında bizim däfälərlə tapdığımız çoxsaylı zâncı (vâ sair içnäbi) «boevikləri»nin meyitləri oraya Baki nefstini vä zângın Azärbaycanın digär mäziyyətlərini älä keçirmək istəyən dövlätlərdən hansının xätti (gizli kanalı) ilä gâlib düşürmüş? – müäll.*).

■ **Hämin zabitin eyni verilişdä Macaristan-1956 qiyamında ABŞ-in iştirakı baräsindäki açıqlamaları:**

«– Macaristan mäsälsi, ärazinin, ähalinin vä silahların demäk olar ki, tam şäkildä SSRİ-nin názärəti altında olması sâbəbindän, Äfqanistan mäsälsi ilä qätiyyän oxşar deyildi. Buna görə dä, bizim buradaki fâaliyyətimiz yalnız onları ideoloji silahla mükämmäl silahlandırmaq çärçivəsi ilä mähdüdulşarırdı. Bunun üçün biz ilkin olaraq häbsdän yayına bilmış liderlərlä älaqä yaradıb, onları müvafiq fâaliyyät proqramları, ayrı-ayrı qrupları isä çap maşınları ilä tâchiz etməyi qarşımıza mäqsäd qoyduq. Birinci mäqsädi buraya ezam edilmiş xüsusi täyinathı jurnalistlər, turistlər vä iş adamları vasitəsilə həyata

keçirdik (*hansi ki, özlüyündə bunlar hämin ixtisaslarından savayı, häm dä NATO idarälärinin gizli ştat işçiləri idi*). Çap maşınlarının onlara ABŞ hämkarlar ittifaqının «qardaş macarlara yardım» kimi çatdırdıq. Bütün bunların nticäsində, onlar bunun MKL-nin (*ÜRU-nun*) planı və yardım olmasına axıra qädär ağillarına belə gätirmədilər.

- Bizimkilərsə elə bilir ki, Çeçenlər orada öz hesablarına qan-qan edirdilər və onlara müqayisədə azərbaycanlılar ortada qalmış bir millətdirlər. Hansı ki, Çeçenstanın heç bir iqtisadiyyatı olmaya-olmaya belə böyük vəsait tələb edən oyunu necə oynaması, döyüşü yaxşı ödənilən professional muzdlularla aparıb, heç vaxt silah və sursat baxımından çatınlık cəkmäməsi, professional muzdlulara atæk-atæk valyutamı hansı hesabdan xärcəläməsi, texnikani, silahi, sursati, ärzəgi hansı pulla alması və b. heç kimi maraqlandırırmır. Hansı ki, kəşfiyyatı – Rusiyaya äleyh olan dövlətlərin kosmosdakı neçə-neçə peykləri, Kremlək bütün kəşfiyyatçı personları vasitəsilə aparılb, planı Qärbin än yüksək çinli generalları tərəfindən hazırlanın, realizəsi – hämin dövlətlərin özünün buraya çamadan-çamadan axan valyutasi hesabına həyata keçirilən və beynəlxalq arenada onların nähäng ideoloji maşını tərəfindən dəstəklənən, bərətləndirilən bu mühabibə ilə müqayisədə Azərbaycan bütün bunları öz hesabına həyata keçirirdi. Atasının baş daşını son sängär edib, və b. Azərbaycan öğullarının faciəsinə, qährəmanlıqlarına isə bu mühabibənin birbaşa iştirakçısı kimi şəxsən biz şahidik.

**V.4.1.d) Daxili kriminal dünyası ilə älaqä qurulur, bunlar här vasıtə ilə dəstəklənir, müdafiə edilir (bax: «Müsbət sanksiyalar» bölümünə /burada, säh. 80/), kriminogen durumu här vasıtə ilə gərginləşdirilir (heç olmazsa, ähalisi arasında odlu silahın sayının artmasını təşkil etmək yolu ilə).**

- **Nümunə üçün, mäs.**, ekspertlərin qeyd etdiyinə görə ABŞ-da o zaman mövcud olmuş än avtoritetli cinayətkar və ya terrorist qruplar bu və ya digər formada o zamankı SSRİ ilə älaqədar imiş. DTK (*KQB*) müxtəlif kanallarla onları mütəmadi olaraq özünün aldə etdiyi kəşfiyyat materialları, biznes sirləri, texnika, plan və s.-lə təchiz edirmiş. Mäs., ABŞ təhlükəsizlik orqanlarıäməliyyatlardan birində narkomafyanın ağlaşığmayan bir texnikasını ilə keçirməyə müvəffəq olmuşdu ki, bu da Rusiyada istehsal olunmuş häqiqi häribi sualtı qayıq imiş. Narkomafya onun vasitəsilə çox asanlıqla Kolumbiyadan ABŞ-a neçə müddətdir narkotika daşıyaraq amerikanlıları ağı ölümlə zähərləyir və FTB-nin neçə-neçəäməliyyatlara äbəs valyuta israf etməsinə səbəb olurmuş.
- Türkiyəyə son dövrlərə qädär sağalmaz yaralar vuran KFP-nin (*PKK-nin*) və Türkiyədə bu qəbildən olan digər terrorist qrupların Türkiyənin o vaxt än qatı düşmənlərindən olan SSRİ tərəfindən yaradılması və dəstəklənməsi barədə isə son dövr mətbuatında çox yazılıb.  
*(Sabitliyinin taleyi tükdən asılı olan Ermənistanın kriminal dünyasını gücləndirən gizli aksiyaların həyata keçirilməsi, onun üçün heç də ucuz başa gəlməməlidir);*
- Bundan əlavə, ABŞ FTB-sinin (*FBR-in*) hansısa formada Rusiyadaki mafiyalarla gizli älaqəsi barədə isə ələlxüsus Rusiya mətbuatında son vaxtlar bir sıra materialları dərc olunub.

**V.4.1.e) Äleyhinə olan täbii, ekoloji faktorlar axtarılıb tapılır, dəstəklənir.**

- Körfəz müharibəsi dövründə bombardımanın nticəsi kimi täqdim edərək, İrak Küveytin neft ehtiyatlarının bir qisminə od verürək, digər qismini isə körfəz sularına axıtmaqla bölgədə ciddi ekoloji böhran väziyyəti formalaşdırıldı; 2000-ci ildə isə dünya bazarlarında neftin qiymətinin kəskin bahalaşlığı ərəfədə, bu qiyməti stabilləşdirməklə bağlı Qärbin (*ələlxüsus ABŞ-in*) här bir tədbirinə qarşı İrak özünün neft ixracını dayandırmaqla reaksiya verirdi ki, bu da qiymətlərlə bağlı onların həyata keçirdiyi istənilən tədbiri dərhal neytrallaşdırıldı;
- Suriyaya qarşı Türkiyənin Fərat çayından – hansının ki, suyu bu birinci üçün əsas həyat mənbəyidir – täzyiq aləti kimi neçə illərdir məhərətlə istifadə etməsi faktı məlumdur;

**V.4.1.f) Rəqibin sair här növ äleyhdari, o cümlədən, konkret situasiya ilə bağlı onunla yolu haçalanmış, fikri üst-üstə düşməyən və s. här bir äleyhdari axtarılıb tapılır, dəstəklənir.**

**V.4.1.i) Äleyhinə olan layihələr, ideyalar, konsepsiyanlar, platformalar, programlar, standartlar, yad ideologiyalar, planlar, názarıyyələr, prinsiplər və s. axtarılıb tapılır, dəstəklənilir.**

- **Nümunə üçün, mäs.**, Azərbaycana täzyiq göstərmək, yoxsa dəstək vermək variantlarından asılı olaraq, **Qarabağ bir halda** – müstəqil, **digər halda** – Azərbaycanın muxtar vilayəti, **üçüncü halda** – Ermənistanın muxtar vilayəti və nəhayət, **dördüncü halda** – här iki ölkənin şərkiyi ərazisi (*«kondoninium»* və ya *«ümumi dövlət»* prinsipi) formatında qəbul edilir (ki, bu da, yenə problemin hamisi deyil. Belə ki, **Qarabağın** Azərbaycana qaytarılacağı halda da, Şuşa və Laçın mäsələsi, o da qaytarılsa – ermənilərin **Qarabağda** öz ordularını saxlayıb-saxlamaması mäsələsi, o da häll olsa – azərbaycanlı qaçqınların öz yurd-yuvasına qayitması mäsələsi, daha sonra – **Qarabağ** ermənilərinin Azərbaycan büdcəsinə aid olmayan müstəqil (və ya Ermənistan büdcəsinə avtonom) büdcə və valyutاسının olub-olmaması mäsələsi və b. Azərbaycandan hansısa güzəşt, pay qoparmaq ümidiində olamların və ya ona nədəsə täzyiq göstərmək istəyənlərin mərhələ-mərhələ ortaya atacaqları bu cür perspektiv spekulyasiya *«kozir»*larındandır. Özü də bu mövqə ifadələri, bir təkcə yazılı sənədlər (*adət etdiyimiz «arayışlar»*) və ya şifahi bəyanatlar çərçivəsi ilə məhdudlaşmayıb, olduqca geniş forma rəngarəngliyini əhatə edir. Mäs., hansısa beynəlxalq vasitəcilər qrupu Azərbaycana täzyiq jestini ifadə etmək üçün – **Qarabağa** Ermənistandan keçməklə gedir (*hansi ki, Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu üçün ora gedərkən Ermənistandan yox, Azərbaycandan icazə alınmalı idi*), eyni halda ABŞ **Qarabağ** ermənilərinə ayrıca olaraq və ya Ermənistana bir sırada yardım verir və s. Hansı ki, här iki variant **Qarabağın** müstəqilliyinin və ya onun Ermənistana nəzdində muxtarlıyyatının tanınması mənasının dolayısı ifadəsidir). Hansı ki, mäsələnin məntiq deyil, maraqlar bazasından doğan dilemma olduğunu isə onların mövqeyinin siyasi konyunktura ilə həməhəng dəyişməsi də isbatlayır.

**Yekunda deyilən bu «Rəqibin rəqibi ilə ittifaq» metodu barədə bədii ädäbiyyatdan bəzi nümunələr:**

- Azərbaycanın nüfuzlu ädibi B. Vahabzadənin *«Özümüzü käsən qilinc»* äsərində bu yolla çinlilərin türklərin daxilinə nifaq salmasından bəhs edilir. Burada, taxt-taca görə aralarında intriqə olan qardaşlardan vərəsə bilinməyən böyüyü, Çin imperatorluğu tərəfindən gizlicə här yolla dəstəklənib vərəsə bilinməyən kiçik qardaşa qarşı hazırlanır və vaxt çatanda, arxalarındak böyük sosial bazaları ilə birlikdə bir-birinə qarşı qoyulurlar.

- A.Dümanın dä äsärlärindän birindä buna oxşar epizod var: Burada birisi hucum edäräk özünün än qatı düşmänlärindän birini zindandan azad edir. Hämin säxs bu tämännasız yaxşılığın sâbâbini ondan sorusduqda cavabında bildirir ki, sâni mäglub edib, zindana salan säxs mänim dä düşmänlärimdändir vä indi onun sâni mäglub edib zindana salmasından sonra isä sän tapdanmış şärâfini qaldırmaq üçün ölüncä ondan qisas almaq yangısı ilä alışb-yanmağa mähkumsan. Sänin artıq geriyä yolun yoxdur vä mänä dä sän mähz buna görä lazımsan...
- 
- 



Bura qädär deyilänlär räqibä aleýhdarların mövcudluğu şäraitindä ähämîyyät käsib edän mäsälälär idi. Aleýhdarları yoxdursa vä ya olanların cäbhäsini geniþländirmäk mäqsädi ilä, hämcinin daha çox täräfin onun aleýhinä köklänib, qalxıb ona täzyiq göstârmäsi üçün vä ya digär täräflärdän dä ona qarşı bir alât kimi istifadä edä bilmäk üçün, deyilänlärä paralel olaraq, süni şäkildä ona aleýhdarların yetişdirilmäsi istiqamâtindä iş aparılır, bunun üçün:

**V.4.2) Räqibä loyal münasibät bâslayän, neýtral vä ya mötädil müttäfiq olan täräflärin onun aleýhinä köklänmäsinä, galxmasına, müttäfiqları ilä aralarının vurulmasına çalışıl.** Bunun üçün:

**V.4.2.1) Aleýhinä ideoloji fâaliyyät aparılır. O cümlädän:**

**V.4.2.1.1) Onun aleýhinä olan faktlar axtarılıb tapılır, üzä cixarılır, geniş reklam etdirilir, söhrâtlanmäsi, yayılması üçün här cür tâdbirlär görülür.**

Äleyhtäbliğat üçün xammal rolü oynaya biläcäk belä mäqamlara qismän aid ola bilär:

- Onunla täbliğat hädäfi olan täräflär arasında olan här növ ziddiyyätləri, o cümlädän, keçmişdä yollarının ayrılması vä hætta toqquşması kimi – *tarixi*; hazırkı etnik, dini, sinfi, mähälli, ideoloji, siyasi vä s. kimi – *sosial* fârq vä problemləri;
- Onun ciliz, yazıq, fağır, miskin, qorxaq, özünäinamsız vä s. väziyyätlərə düşdüyü, uduzduğu, mäglub olduğu, alçaldığı, tänä, tähqir, gülüş, rişxänd, mäsxärä obyektinä çevrildiyi, pârt olduğu, yaxınlarına xäyanät etdiyi, riyakar dona girdiyi, şäksi prinsiplərini mänävi däyärlärdän, şäksi marağını ümumi maraqlardan üstün tutduğu – ***bir sözlä, onların zövqü baxımından*** eyibli, qeyri-etik, qeyri-mäqbul, anormal, säviyyäsziz vä s. hesab olunan vä ya oluna biläcäk bütün mäqamları, xüsusiyyätləri, deyimləri;
- Qabiliyyät vä imkanlarındakı här cür qüsurları, naqislikləri, o cümlädän, tâhsilindäki, iş stilindäki, biliyindäki, täcrübäsindäki, elmi vä digär növ fâaliyyâtindäki, imkan arsenalindakı vä s. mähdüdiyyäti, köhnäliyi, bäsitliyi, monotonluğu, çatışmamazlıqları, naşılığı, paradoksallığı, durğunluğu; qocalıq vä ya gäncliyinin, yaxud şikästliyinin, xästâliyinin, ifrat alçaqboy vä ya hündürboyluluğunu, digär här hansısa fiziki qüsürunun ona gâtirdiyi diskomfortluğu, bundan iräli gälän ugursuzluqları vä s.
- Onların özünün vä ya yaxınlarının häyatına, malına, mülküñä, rifahına, asayışinä, rahatlığına, ämin-amanlığına, mänliyinä, mänäviyyatına, şäxiyyätinä, nüfuzuna, namusuna, väzifäsinä, statusuna vä s. hädä, tâhlükä törädän vä ya törädä biläcäk (***başqa sözlä, onların marağına toxunan***), onları incidib, ağrıda biläsi här cür xüsusiyyätlərini, älämätləri, davranış vä deyimləri, älaqäləri vä s.

Onun hayatı vä fâaliyyâtindän, xüsusiyyätlərindän, bioqrafiyasından täbliğat hädäfi olan täräfin (*milli vä fârdı*) zövq, baxış vä maraqları (*o cümlädän, idealı, änänäsi, stereotipi, amali, istäyi, ehtiyacı vä s.*), hämcinin sosial (*ırkı, ırsı, dini, sinfi vä s.*) mänsubiyiyati ilä uzlaşmayan vä hætta ziddiyyät tâşkil edän bu vä digär bu kimi här bir (*real vä ya qurama*) addım, deyim, plan, xüsusiyyät vä ya älaqäləri axtarılıb tapılır, seçilib xüsusi koloritlə onların názarindä qabardılır, geniş reklam etdirilir (*bax: «Tâbliğat» bölümünä [burada, säh. 52]*), portretini bu cür ştrixlərdän târtib edib, bütün bunların onun maskaaltı häqiqi siması kimi qavranılmasına cähd olunur.

Deyilänlärä äks olan, yani hämin täräflärin názarindä müsbät kimi xarakterizä oluna biläcäk cähältläri örtbasdır edilir, gizlədirilir, yaxud aşkardırısa, adiläşdirilir, däyärsizləşdirilir, artistlik mähsulu kimi, hamiya mäxsus adı hal kimi interpretasiya ediläräk ikinci-üçüncü därcəcäli bir mäsälä säviyyäsinä endirilir vä s. (*bir daha qeyd edirik ki, burada bütün hallarda deyilänlär bir tâkcä ayrıca fârdlärä, o cümlädän, kiminsä nüfuzunu öz cäbhäsindä aşağı salmaq mäsäläsinä yox, eyni zamanda, beynälxalq arenada hansısa dövlätin aleýhinä kompaniya aparmaq mäsäläsinä dä aiddir*).

- **Nümundä:** Mätbu organları ABŞ härbi qüvvälärinin qärargah räisləri komitäsinin rähbəri general C.Şalakaşvili baradä bâzi sänädlär därc etdirilər. Bu sänädlärä äsasən hämin bu C.Şalakaşviliñ atası Dmitri Şalakaşvili İkinci Dünya Müharibəsi dövründə alman ordusunda formalaşdırılmış xüsusi gürcü batalyonunun zabiti väzifäsindä xidmät edib. Özlüyündə bu fakt başa düşülləndir. Belə ki, o vaxt bâzi azsayılı xalqların nümayändäləri SSRİ-ni zäiflətmək vä öz kiçik xalqlarının müstaqilliyinä nail olmaq mäqsädilə, Almaniya täräfindän anti-SSRİ aksiyalarında könüllü surättdä iştirak edirdilər. Mäs., M.A.Rəsulzadə vä digär o vaxtkı mühacirlərin dä İkinci Dünya Müharibəsi dövründə alman düşärgälərindäki azärbaycanlı äsirlərdän ibarət xüsusi legion tâşkil edib, SSRİ aleýhinä fâaliyyät göstərdiyi mälumdur. Hansının ki, cavabını Stalin ävvälçä bütün Azärbaycan millätini Sibirä sürgün etmäklä vermek istämiş, sonra

M.C.Bağırovun aktiv müqaviməti nəticəsində, fikrini dəyişərək azərbaycanlılardan ibarət «Taqanroq-416» diviziyasını yaradıb, M.Ä.Rəsulzadə və onun ətrafindakıların Azərbaycan qoşununun qarşısına bunu çıxarmaqla bir güllə ilə iki dovşan vurmuşdu. Şalakaşvili məsləhi ilə bağlı isə, baxmayaraq ki, ABŞ rəhbərliyi, o cümlədən, ABŞ-in müdafiə naziri, dəfələrlə onun atasının eses keçmişinin onun özünə heç bir aidiyyatı olmaması barədə rəsmi bəyanatlar verdi, bununla belə, yaranan skandal C.Şalakaşvilinin istefası ilə başa çatdı.

**V.4.2.1.2) Belə faktlar tapmaq çatındırsə və ya olanlara dəstək məqsədilə, bunlar səni yolla yaradılır.** O cümlədən:

**V.4.2.1.2.a) Lazımı faktlar onun müxtəlif davranışın, xüsusiyyətlərinin, əlaqələrini və s. səni vozmaqla (hətta mistika, sueveriya ilə əlaqələndirməklə də olsa) onlardan nəticə kimi çıxarıltır və ya lazımı faktlar, ümumiyyətcə, yalandan, hecdən quraşdırılıb yayılır:**

■ ABŞ-in Panamaya intervəsiyasi əräfəsində (1989 dekabr – 1990 yanvar) Panama prezidenti general M.Noryeqanın öz ölkəsində və beynəlxalq arenada nüfuzuna zərbə vermaq, imicini sarsıtməq məqsədilə, Florida ştatının mähkəməsi tərəfindən ona qarşı 13 ittihad, o cümlədən, narkotika alveri və reketlə bağlı ittihamlar irəli sürürlər. ABŞ informasiya kanallarında müttəmadi olaraq onun Panamadakı demokratik seçkilərin nəticələrinin dəyişməsinə və dövlət çevrilişinə cəhd edən bir qrup Panama milli qvardiya zabitinə qarşı ən sərt cəza tədbiri görməsinə görə şəxsən məsuliyyət daşımı və dənə-dənə vurğulandırılır. Älälxüsus özünü «abbədi prezident» elan etməsi, onun diktator kimi təsvirinə geniş əsas vermişdi. Bu fikri qüvvələndirmək üçün müxtəlif dünya qəzetlərinə onun iş kabinetinin qurama fotosu ötürülmüşdü, hansı ki, burada baş tərəfdən altından almanın «Vahid rəhbər – vahid millət!» şəhəri yazılmış Hitlerin portreti asılmışdı. Mətbuatda Noryeqanın parnoqrafiq jurnal və videofilmlərlə maraqlanması, narkotika qəbul etməsi və s. barədə geniş materiallar dərc olundur. Adamların diqqəti onun kabinetindəki bir sıra mərasim predmetlərinə cəlb olundur ki, buradan da onun adı və okkultizmə meylliliyi nəticəsi çıxarıldı.

Bütün bunlarla Amerika əhalisinin və beynəlxalq ictimaiyyətin nəzərində Noryeqanın narkomafiya ilə əlaqəli, hakimiyyəti qanunsuz əlä keçirmiş, müxalifatı amansız divan tutan, amerikan xalqını Kolumbiya narkomafiyanın narkotikası ilə zəhərləyən, özü də psixi cəhətdən o qədər də normal olmayan bir diktator, vəhşi və s. obrazı yaradıldı ki, nəticədə Panama xalqını xilas və ümumiyyətcə, Amerika və digər ölkələri bu diktatorun növbəti “iddialarından”, “ağılsızlıqlarından”, “təhlükələrindən” və s. qorumaq məqsədilə, beynəlxalq rəy bu ölkəyə hərbi müdaxilənin lehinə kökləndirildi, proqramlaşdırıldı və ABŞ-in bu ölkəyə dekabr 1989 – yanvar 1990 müdaxiləsini qabaqcədan bərəatləndirdi, siğortaladı.

■ Qorbaçovun SSRİ-nin baş katibi olduğu illərdə xarici radiostansiylar sadə əhalinin dilindən tez-tez belə bir fikri səsləndirirdilər ki, «Qorbaçov «yayağıçı» rəhbərdir, çünkü o gələndən Çernobil qəzası baş verdi, haradasa bir gəmi partladı və s.». Hansı ki, məsələnin o tərəfi gizlədirildi ki, hämin hadisələr hämişə baş verib. Sadəcə olaraq, əvvəllər aşkarlıq olmadığı üçün onlar açılıb-agardılmayıb.

**V.4.2.1.2) Älälxüsus, uğur və uğursuzluqları barədə təbliğat hədəfi olan tərəflərə təhrifedilmiş informasiyalar çatdırılır – uğurlarını kiçitmək, uğursuzluqlarını sıyrıtmək formasında, təbii ki. Həmçinin, vəziyyətinin gərgin olması, tənəzzülə doğru getməsi, cox yaxın vaxtda isinin bitəcəyi və s. barədə müttəmadi sayılär yayılır.**

■ Heyvan və quşların liderlik uğrunda çarşımasına diqqət yetirmisinizmi? Arazi dənə yəni peydə olmuş hämcins qeyd-sərtəsiz olaraq liderin zərbəsini dadmalıdır. Bunu qəbul etməyənlər isə liderlə rinqə çıxmalo olur. Lakin dünənə qədər bu başından ötrü özünü ölümə atan əshabi bu məqamda onu müdafiə etməyib sakitcə durub savaşın axırını gözləyir. Savaşın axırında kim möglüb olsa hamısı bir nəfər kimi onun üstünə düşüb parça-parça edir. Fäqət, təhtəlşür səviyyəsində insan da vəhşi təbiətin bir parçasıdır (Həmçinin, bax: burada, səh. 58)

**V.4.2.1.2.c) Onların müxtəlif problemləri analiz edilərək, vozularaq bunların günahı onun üstünə atılır, bunun səbəbkərinin o olduğu onlara başa salınır, buna görə onu günahkar yerində bilmələrinə, günahlandırmalarına, öz perspektivləri üçün ondan təhlükə görmələrinə çalışılır:**

■ Nümunə üçün, məs., «Azadlıq» radiosunun (hansı ki, birbaşa olaraq MKİ [ÜRÜ] ilə əlaqədardır və ABŞ xarici siyasetinin realizə vasitələrindəndir), demək olar ki, hər bir verilişində, dönyanın istənilən ölkəsindəki (o cümlədən, Azərbaycandakı) problemləri «analiz» edərək günahı bu və ya digər formada Rusyanın üstünə gətirib çıxarmağa dair kifayət qədər nümunələr tapmaq mümkündür.

Sair hər növ vasitəllərə onun özünün, qabiliyyətinin, unikal cəhətlərinin, şəxsiyyətinin, işlərinin, perspektivinin və s. əleyhinə, bunları alçaldan, cilizləşdirən, mənənsizləşdirən təbliğat və ya təşviqat fəaliyyəti aparılır, hər vasitə ilə nüfuzuna, statusuna, imicinə, reytinqinə, avtoritetinə, “kursuna” və s. zərbə vurulur, o, vətənin, xalqının və ya təbliğat hansısa qrup, kollektiv üçün nəzərdə tutulubsa, bu qrupun, kollektivin düşməni kimi täqdim edilir, onların təsəvvüründə onun bu cür obrazının yaranmasına çalışılır. Bütün bunlarla da, şəxsiyyətinin mənfi imicə bürünməsinə, ona qarşı olan müsbət münasibət stereotipinin transformasiyaya uğramasına, qabiliyyətinə, bacarığına, intellektinə, imkanlarına və s. qarşı bir şübhəli, tərəddüdülu, inamsız münasibət formalaşmasına, sözünün käsərsizləşməsinə, väzifə üzrə statusuna və ya namizədlik rəqabətdəki uğuruna xətər toxunmasına, boykot olunmasına, kütlədən, qrupdan, cəmiyyətdən tacrid edilməsinə, əleyhinə kompaniya formalaşmasına, ətrafdakıların və ya bayaqdan neytral olan tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına, ona qarşı konkret aksiyaların häyata keçirilməsinə və s. nail olunur.

**V.4.2.2) Müxtəlif tərəfləri onun əleyhinə galdırmaq üçün praktik fəaliyyət aparılır, basqa sözlə, təsviqat metodlarından (bax: «Təsviqat» bölümünə [burada, səh. 53]) gen-bolluqla istifadə edilir. O cümlədən:**

#### V.4.2.2.a) Bu mäqsädःla sifaris, muzd ödämä, sälahiyätlärden istifadä vä s. kimi metodlardan fääl istifadä edilir.

- İran-İrak müharibəsi zamanı ABŞ bir täräfdän İrakı stimullaşdıraraq onu İranla müharibəni davam etdirməyä tährik edir, digər täräfdän, gizli kanallarla İrana silah sataraq qazanc götürürmüş – hansının ki, aşkarlanması sonradan ABŞ-da mäşhur «İrangeyt» adlı qalmaqlı törətdi;
- Cili-1970 hakimiyyät çevrilişi ilə burada anti-Amerikan qüvvälərin (*SSRİ-päräst Salvador Alende hökumätinin*) hakimiyyätä gälməsi vä ABŞ investorlarının buradakı bütün mülkiyyətinin müsadirə olunmasına cavabən, ABŞ ilk olaraq öz názəratində olan beynälxalq maliyyə qurumlarının bu ölkəyə kredit ayırmasını dayandırıb, kapitalist ölkələrini bu ölkə ilə här hansı iqtisadi münasibətdən çəkindi. Bundan sonra Çilinin iqtisadi strukturunu daxildən blokirovkalamaq mäqsädilə burada Cili tarixində sürücülərin görünümməmiş miqyasda än iri tätilini təşkil etdi. Bunun üçün, sadəcə olaraq, işdən imtina edən sürücülərə aylıq mävaciblərindən artıq mäbləğ vəd etdi vä ödäməyä başladı. Bununla da ölkə iqtisadiyyatının qan damarı olan näqliyyat strukturu blokirovkalanaraq zəncir reaksiyası üzrə bütün sahələri bir-birinin ardına trombladı vä bütün Cili iqtisadiyyatını sürətlə diz üstü çökdürdü. Äməliyyatın nəticəsi olaraq isə bir ildən sonra burada mäşhur Pinoçet çevrilişi baş verdi vä Salvador Alende qiyamçıların alinä düşməmək üçün özünü öldürdü (*NTV t/v. 15.01.2001*).
- Müxtalif dövlətlərdə hansısa dini-missioner təşkilatların, ictimai, siyasi qurumların vä b. sonradan hansısa xarici dövlət täräfindən təşkil olunduğu, maliyyäləşdirildiyi faktının aşkarlanması kimi geniş yayılan hal da bu kateqoriyadandır;

#### V.4.2.2.b) Äldä bayraq etmäk üçün, yaxud da elä lazimi täräfin özünün nəticə cixara bilməsi üçün müxtalif stimullarla (bax: «Təşviqat» bölmünə [burada, säh. 53]) o özü lazimi täräflərin (o cümlädən, kollektivin, qrupun, coxluğun, öz dövlətinin, xalqının, rähbərinin, elektoratının, äsgəri heyətini, müttəfiqinin, neytral hansısa täräfin, hansısa güclü täräflərin vä s.) zövq, baxış vä maraqları (normaları, däyərləri...) ilə uyğun gälməyän vä hətta ziddiyät təşkil edən hämin cür addımlar atıb, sözlər danışmağa, əlaqələr qurmaga, situasiyalara düşməyä vä s. tährik edilir, sonra da bu müvafiq provakasion kommentariya ilə hämin täräflərin názərində qabardılır:

- Afganistan müharibəsi zamanı maksimum qüvvə sərfi hesabına mücahidlər ordusundan SSRİ-yä «qan udduran» sähra komandirlərindən biri olan Xoca Rüstəmin qoşunu SSRİ täräfindən iki ya üç döyüsdə dalbadal mäglubiyyätä uğradıldı. Bundan sonra aktiv şäkildə şayi buraxıldı ki, Xoca Rüstəm gizli kanallarla SSRİ-nin vä ya onun Afganistanda yaratdığı hökumätin kəşfiyyat idarələri ilə separat əlaqələr saxlayır vä onun qoşunun dalbadal mäglubiyyätä uğrayıb, özünüsə här dəfə sağ qalmasının başlıca səbəbi mähz budur. Bundan sonra heç käs etibar edib Xoca Rüstəmlə döyüşə getməyä risk etmədi. Yaranmış väziyyətdən çıxış yolu kimi mücahidlərin ali komandanlığı onun yerini bir başqa döyüş zonasına dəyişdi. Mähz bunu gözləyən Sovet xüsusi idarələri Xoca Rüstəmin növbəti yerində mücahidlərin öz adından aşağıdakı mäzmunda vərəqələr səpdilər:

**«Mücahid qardaşlar vä din döyüşçüləri!**

*Bizim aramızda elələri var ki, onlar üzdə özlərini din uğrunda müqäddəs müharibə aparan qährəmanlar kimi göstərsələr dä, äslində isə islama münasibətdə riyakar ämälliärlə mäşgül olurlar. Xoca Rüstəm bu cür adamlardandır. 7 il ärzində o, Nicrabda müsəlman qardaşları bir-birinin äleyhinə qoyaraq onların günahsız ölümünü təşkil etmişdi. Onun bütün bu riyakar mäqsädlərindən xəbər tutan İslam partiyasının Ali idarəsi bu yaxılarda Allahdan qorxmayan, xalqın adından çıxış edərək guya, müqäddəs müharibə aparan bu despotu rähbərlilikdən azad etmişdi. Amma bu qaniçən vä länətä gälmiş intriqan öz çirkin ämällərini davam etdirmək, xalqları öldürərək, burada da ölüm toxumu säpmək vä mücahid adını burada da ləkəlämək üçün indi dä Kuhistanda peydə olub...»*

Vərəqələr konkret nəticə verdi. Xoca Rüstəmin bu yeni yerində qavrayış stereotipi, qabaqcadan äleyhinə kökləndirilmiş ictimai räy prizmasından, heç də onun üçün ugurlu olmuş və o, elə ilk gündən burada aktiv qiyamlarla qarşılaşdı. Nəticədə, bir zaman SSRİ-yä än çox qan uddurmuş komandirlərdən biri kimi tanınan Xoca Rüstəm rähbərliyi təvhil verib, ordudan uzaqlaşmaq mäcburiyyətində qaldı (*Erməni liderlərindən Azərbaycana sərf etməyän hansılarinsa siyasi mähvini bu metodun variasiyalarından istifadə etməklə təşkil etmək çətinlik törətməməlidir*).

#### V.4.2.2.c) Lazimi adamların, o cümlädən, təbliğat hädäfi olan täräflərin äleyhinə onun adından, onun stilı ilə vä ondan gözlənilə bilən anonim aksiyalar häyata keçirilir vä bunun günahı onun üstünə atılır, yaxud iş elə qurulur ki, onlar özləri qeyd-şärtəz olaraq bunun günahını onda görsünlər, buna görə yalnız ondan şübhələnsinlər:

- 589-cu ildə İran şahı Hürmüzün sərkärdələrindən biri olan Bährəm Çubin hakim dairələrdə qarşıqlıq yaradaraq şahlığı älə keçirmək mäqsädilə, gizli yolla üzərində Hürmüzün oğlu Xosrov Pərvizin şäkli olan saxta pullar kəsdirib ölkənin här yerində yaydırır. Qanuna görə pulun üzərində yalnız şahın şäkli olmalı olduğundan, mäsələdən xəbər tutan Hürmüz, bunu oğlunun qiyam hazırlığı kimi qəbul edir vä onun häbsi üçün färman verir. Bährəm täräfindən vaxtında edilən xəbərdarlıq sayäsində Xosrov ölkədən qaçmağa müvaffaq olur. Bundan sonra, Hürmüzdən az-çox incikliyi olan (vä ya perspektivini siğortalamaq istəyən) här käs, o cümlädən, bir çox saray äyanları aşkar vä ya gizli formada Xosrova öz dəstəyini ifadə etməyä başlayır. Mäsələ saraydaxili aşkar cəbhələşmə səviyyəsinə gəlib çatanda, Bährəm Çubin qiyama qalxır vä artıq täräfdarlarının sayı kəskin azalmış Hürmüzü taxtdan salaraq hakimiyəti älə keçirir (vä Hürmüzün gözlərinə mil çəkdirir).
- 1943-cü ildə mäşhur Tehran konfransı zamanı Ruzvelt vä Çörçill arasında yaranan kəskin mövqe fərqi vä hətta yüngül konflikt Stalinə onlar arasında ciddi düşmənliklilik münasibəti provakasiya etdirməyä imkan vermişdi. Belə ki, hämin konfliktin baş verdiyi gecə Stalin qäflətən, heç bir protokol qaydalarına riayät etmədən Ruzvelti tacili öz qərargahına qonaq dəvət edir. Almaniya ilə müharibədə taleyi ABŞ-dan asılı olan vä buna görə dä, ABŞ-a qarşı düşmən addımı atmağın Stalinin maraqları çərçivəsində olmadığına arxayı olan Ruzvelt, Stalinin dəvətini qəbul edir. Mäqsədi

açıqlamayan, darıxdırıcı, narahat və uzun çäkän bu qeyri-räsmi görüş zamanı qäfil ABŞ nümayändäliyinin iqamätgahının partladıldıgi xäbäri alınır. Sän demä, günortaki konflikt İran kimi o vaxt qeyri-stabil olan bir ölkädä izin itäcäyinä arxayın olan Çörçili Ruzveltä qarşı belä käskin addıma tährik edibmiş və SSRİ käşfiyyat idaräläri ABŞ käşfiyyatlarından daha çevik işlüyärök planı baş tutmağa qoymadı. Näticädä, Ruzvelt-Stalin münasibätinin bundan sonra käskin istiläşmäsi fonunda Ruzvelt-Çörçill münasibati şäksi sferada däyärincä gärginläşdi. Häqiqätdä isä, sän demä, aksiya hämin bu effekti äldä etmäk üçün Stalinin özü täräfindän düşünlümüş suni qurma imiş.

#### V.4.2.2.d) Yerinä äväz, funksiyasını icra edä bilän alternativ yetisdirilir, bununla da däyäri və ona goyulan stavkanın migdari qat-qat azaldılır;

- **Nümünä üçün, mäs.,** söhbät hansıa liderä täzyiqdän gedirsä onun cäbhäsi daxilindän digär hansıa az-çox tanınan və ya canfAŞanlıq edän birisi här vasıtä ilä dästaklıníb (*bax: «Müsbat sanksiyalalar» bölibümünä [burada, säh. 80]*), burada onun reytinqinin, kursunun yetärincä artmasına və müäyyän hissä täräfindän lider kimi tanınmasına, qäbul edilmäsinä nail olunur. Bununla da, räqib liderin sosial bazası parçalandırılır; Yaxud mäs., söhbät hansıa mütäxässisä, mäs., mühändisä täzyiqdän gedirsä, eyni ixtisasdan olan daha keyfiyyätli bir başqa mühändis tapmaqda rähbärliyä yardım edilir; Yaxud söhbät hansıa räqib şirkätä, kompaniyaya täzyiqdän gedirsä, eyni standartlı mähsulu istehsal etmäkdä bir başqa şirkätä, kompaniyaya, dövlätä və s. yardım edilir, bununla da ixrac bazarları älindän alırmır, buralarda mövqeyi sixisdrılır və s.

Bir sözlä: Sizä düşmän, räqib, äleyhdar və s. olan käsları sälîqä ilä nömräläyib, här vasitädän istifadä etmäklä onların simasında daha çok täräfin və ya konkret olaraq lazım olan hansıa täräfin özünä düşmän, räqib, äleyhdar və s. görmäsinä çalışmalıdır.

#### V.4.3) Deyilän tripli dolayı füaliyyätlärdän älavä, hämcinin äleyhinä birbaşa füaliyyät aparılır və ya bu tripli füaliyyätlärdä birbaşa iştirak edilir, o cümlädän;



### *V.5. RÄQIB CÄBHÄSI DAXILINÄ NECÄ IĞTIŞAŞ SALMALI*

«Sänin üç dostun var: birincisi – sänin öz dostun, ikincisi – dostunun dostu, və nähayät, üçüncüsü – düşmäninin düşmäni»

Häzrät Äli (a.s.).

Geosiyasät – sadä dillä ifadä olunsa, coğrafi mövqeyin strateji ähämiyyätinä äsaslanan siyasät növüdür. Necä ki, mäs., Qärbi Avropa dövlätləri 50-60 ildir onların ärazisindä nähäng derjavaların geosiyasi ambisiyalarının toqquşması və ya käşimäsinindän divident götürür, eynilä Vyetnam və Äfqanistan kimi dövlätlər dä yeganä olaraq mähz bu faktor sábäbindän neçä on illärdir normal insan kimi yaşamaq hüququndan mährumdur – hansılarin ki, bäxtinä qäzavü-qädärdän Çin və SSRİ-nin (*indi dä Rusyanın*) cänub-şärqindäki än hündür strateji mövqedä yerläşmäk badbäxtçiliyi düşüb.

Lakin kimlärläsä kimlärinsä arasında bufer və ya körpü funksiyası bir täkcä coğrafi müstävidä daşınılmır. Saysız-hesabsız münasibatlär sisteminin bütün sferalarında, o cümlädän, mücärräd sosial-siyasi fazada da müxtäliq qütblərin bir-birinin täsirini neyträallaşdırığı və ya gücländirdiyi meridianlar yetärincädir ki, täsadüfan bunların hansıdasa yerläşmäk öz-özünä insanların taleyini häll edir. Verilmiş anda hansı qütb üçün özünün subyektiv däyärinin nä qädär olduğunu däqiq hesablayıb, ondan mäharätlä yararlana bilmäk isä öz ömrünü tásadüflərin buxovlarından azad edib, qismän dä olsa öz taleyi üzərindä hakimiyyät qazana bilmäyin yeganä yoludur. «*İkibaşlı siyasät*» və ya «*balanslaşdırılmış siyasät*» deyilän taktika mähz bu prinsipä xidmät edir.

Bura qädär sadalanan metodların xüsusi variasiyası olan bu siyasät növündä, sadäcä olaraq, yuxarıdakı fändlär artıq ikitäräfli tätbiq edilir. Yəni bu halda qoyulan “stavka”nın və ya yürüdülən kursun istiqamätini planlı şäkildä mütämadi olaraq gah bu, gah da digär (äks) täräfə däyişdirmäklä täsir, qüvvä və maraqlar balanslaşdırılır. Bu cür ikili münasibät, dinamik kurs, täräddüdülü mövqe isä äldän çıxmanız və ya düşmän cäbhäsini genişləndirməniz ehtimalı ilä täräf-müqabilə täzyiq göstərärök onu daim sizinlə münasibätdä güzäştli, müläyim mövqeyä vadar edir. Bu zaman äldän çıxmanız və ya düşmän cäbhäsinin genişləndirmək ehtimalınız, hädäniz isä burada sizä qarşı här hansı formalı şart xätti mümkünsüz edib, täräfdashların här ikisini (*o cümlädän, mäs., räqib dövlätindä häm iqtidar və häm dä müxalifäi*) sizinlə takılı, yumşaq, güzäşt dili ilä davranışına, sizi öz täräfinä çäkmäk uğrunda onların här ikisini bähşä, intriqaya, yarışa, räqabatä girmäyä vadar edir ki, bugünkü gündä beynälxalq siyasätdä bundan aşağıdakı mäqsädlər üçün aktiv istifadä olunur:

- 1) Räqib dövlätinin iqtidarına täzyiq;
- 2) Räqibin cäbhäsi, elektoratı, ähalisi, äsgär heyäti, täräfdarları arasına və ya müttäfiqləri ilä, yaxud istänilən täräflä arasına nifaq, ixtilaf, münaqışa, qarşidurma toxumu säpmäk;
- 3) Räqib cäbhäsi, elektoratı, ähalisi cäbhäsi daxilindä qütbləşmä, cäbhäləşmä yaradaraq onu üzülüb äldän düşänä qädär gärginlik içärisindä saxlamaq, orada situasiyanı destabilizä edäräk onun enerjisini öz-özünä qarşı yönältmäk;
- 4) Räqib cäbhäsindä hakimiyyät däyişkiliyi törädärök, özü və ya platforması sizä yaxın olan və ya heç olmazsa sizä yaxın

- olmasa da, räqibä dä yaxın olmayan, imkan olarsa hättä ona äleyh olan ixtiyari qüvväni hakimiyyätä gätirmäk;
- 5) Qüvväläri parçalayaraq här bir täräflä ayrı-ayrılıqda «sämäräli» iş apara bilmäk;
  - 6) Qoyulan stavkani vä ya göstərilän täzyiqi növbämäklä (*yäni balansı gah bu, gah da digär täräfin xeyrinä däyişmäklä*) iki räqib täräfin här ikisindän mütämadi pay vä ya güzäst qoparmaq;
  - 7) Öz ätrafında müäyyän räqbät ehtirası qızışdırmaq;
  - 8) Kimläsläsä kiminsä arasında bufer, balansir, amortizator vä ya stabilizator funksiyası yerinä yetirmäk vä s. mäqsädları üçün.

■ **Nümunä üçün, mäs., *Ermänistan – Azärbaycan* münaqışasındä bu iki täräf arasındaki problemin hällini mäqsädli konservläşdirärök räqbätlerinin davamlılığını sigortalamaga nail olan Qärb, ilkin märhälädä bunlardan bir-birinä täzyiq vasitasi (*«Domokl qılinci»*) kimi istifadä edib, bununla onların xarici iqtisadi, siyasi, härbi, mädäni vä s. kursunu däyärcä Rusiyadan özünä sari döndärmäyä nail oldu. Sonrakı märhälädä isä hämin riçaq ona onların här ikisini itaat vä istismar mäcbur etmäk funksiyasında gärök oldu: Davamlı qarşidurmadan üzülüb äldän düşän bu här iki dövlätdä hayat säviyyäsi gün-gündän än aşağı häddä qädär enräk onların här ikisini, onların ähalisini xoş günlär, ali häyat tärzi üçün názärdä tutulan här şeyini – işçi qüvväsimi, intellekt potensialını, ali däyärlarını, qadınlarını, incäsänät mähsullarını, täbii särvätlarını, käşflarını, dövlät sirlarını vä s. ölmämäk üçün däyär-däymäzinä ixrac etmäyä, su qiyomatınä Qärbä satmağä vadar etdi. Bunlardan birinä – Ermänistana qarşı Qärbden mütämadi sezilän “xüsusi diqqat” isä, onun nisbätän varlı vä güclü Azärbaycanla räqabâtindä ortaya çıxan qüvvälär disbalansını tarazlamaq vä onların hälä uzun müddät bir-birini oyundan çıxarmasına imkan vermämäk mäqsädindän iräli gälir. Fäqät, bülbül gözäl säsü ucbatından hämişä qäfäsä düşür, tovuzquşu gözäl läläklärı ucbatından daim quyuğuyoluq väziyyätdä olur. Särçä vä qarğasa heç bir hünärları olmadığından, daim azad vä firavandırlar!**

Ümumi olaraq deyilän «ikili siyasät», burası qädär sadalanan cämi (*ideoloji, taktiki, strateji* vä s.) täzyiq metodlarının kombinasiyalı formada istifadäsi hesabına häyata keçirilir. O cümhädän:

**V.5.1) Bu halda ayrı-ayrı färdlär vä ya sosial gruplar, tábäqälär arasında täbii olaraq cürcärti halında mövcud olan problemlär, çatlar, ziddiyätlär, narazılıqlar, konfliktlär axtarılıb tapılır, här vasıtä ilä düstäkläñir, daha da därinlaşması üçün müvafiq provakasion tädbirlär görülür.**

**Täbliğat üçün xammal rolü oynaya biläcäk belä provakasion mäqamlara qismän aid ola bilär:**

- Burada ayrı-ayrı färdlär vä ya sosial qruplar, tábäqälär vä b. arasında **tarixän** mövcud olan färg vä ziddiyätlär (*problemlär, narazılıqlar, konfliktlär, qarşidurmalar, fikir ayrıqları, nä vaxtsa yollarının ayrılması* vä hättä *toqquşması* vä s.) axtarılıb tapılır, seçmä vä ya qurama faktlar, statistikalar, yaxud saxta analiz, arqument, nümunä, nümayiş vä s. yolu ilä onların názärdä qabardılır, onlara izah edilir, başa salınır (*bax: «Täbliğiğat» bölümünä [burada, säh. 52]»).*
- **Bugünkü gündä** aralarında mövcud olan färg (*mäs., etnik, dini, sınıfı, mähälli, siyasi, ideoloji* vä s.) vä problemleri (*narazılıqları, konfliktləri, qarşidurmaları, fikir ayrıqları* vä s.) axtarılıb tapılır, názärlärindä qabardılır:
- Här bir täräfä (*vä ya elä bir täräfä*) digärindän gözlänilä bilän **perspektiv** tählikälär barädä informasiyalar çatdırılır. Bunun üçün, ayrı-ayrı täräfin hättä sıravi nümayändäsinin dä olsa, hansısa deyim, xüsusiyyät, addım vä älaqäläri interpretasiya edilärök, bundan bütövlükä äks täräfin cäbhäsi üçün ziyanolan näticälär çıxarılır, bu, qruplararası (*millätlärarası*) düşmänçiliyin, gizli planın, gizli hazırlığın täsadüfi simptomu, aysberqın görünän üst qatı vä s. kimi yozulur.
- **Nümunä üçün, mäs.,** Ingiltärä ilä Fransa arasında soyuqluq, äsgärlär säviyyäsindä kin-küdurät yaratmaq mäqsädilä Almaniya, İkinci Dünya Müharibäsi dövründä tez-tez fransız äsgärları arasında Napoleonun Müqäddäs Yelena adasındaki äsirliyini tásvir edän väräqälär sápirdi;
- Yenä hämin mühräbädä 21 noyabr tarixindä Sovet käşfiyyat idaräläri äsirlärin ifadälärinä äsasän Alman ordusunun 4-cü korpusunda ciddi iğtişaş baş vermäsi vä burada 3 rumin äsgärinin vä bir alman zabitinin ölmäsi faktını müäyyänläşdirdi. Hämçinin yenä dä hämin gün Don cäbhäsinin operativ käşfiyyat qrupu ratsiya ilä alman polkovniki V.Neydorfun bir ämrini tutdu ki, burada 47-ci italyan polkundakı pis nizam-intizamdan bähş olunurdu. Hadisänin artıq sähärisi günü, yäni 22.II.42 tarixdä här iki fakt müvafiq psixoloji tärtibatla väräqälärdä çap olunaraq alman cäbhänsindäki rumin vä italyan äsgärları arasında sápildi. Näticädä, almanlarla bu xalqlar arasında etimadsız atmosfer yaranıb, häddän artıq çok yerdä almanlarla bu xalqların nümayändäleri arasında konflikt, münaqışa faktları qeydä alınmağa başlıdı (*Bu baxımdan Azärbaycan tarixçiləri bu gün Ermänistan vä onun ayrı-ayrı xalqlarla, milli azlıqlarla, hazırkı müttäfiqi olan dövlätlərlə vä b. ilä tarixän arasında baş verän münaqışılırı araşdırışyadilar, Azärbaycanın ideoloji mübarizə işinä daha çox fayda verär vä tarixi praktik bir elmä çevirärdilər, näinki gecä-gündüz Albaniya, Atropatena vä b.-nın tarixini araşdırmaqla – hansıların ki, näticäsinin, onsuz da elmdä heç vaxt obyektiv kimi qäbul edilmäyäcäyi qabaqcadan mälüm ola-ola*);
- Bundan älavä, 2001-ci ilin fevralında Avropa Birliyi ölkälärinin rähbärlärinin Rusiyada görüş keçirdiyi günlärde Rusiya ilä Avropa ölkäläri arasındaki här hansı yaxınlaşmaya mane olmaq üçün, ABŞ-in käşfiyyat idaräläri ilä (*Rusyanın täbirincä*) älaqäli olan «Vashington-Tayms» qätzeti, ABŞ-in käşfiyyat peyklärinin bu günlärde Rusiya täräfinin öz qärb särhädlärinä olduqca böyük miqdarda nüvä silahi cämlämäk üzrä olduğunu aşkarlaması barädä mälumat yaydı (*NTV t/v. 15.02.2001*);
- Siyasi partiyaların mütämadi olaraq bir-birinin daxilindä vä ya hakim dairälärdä, yaxın vaxtlarda kadr däyişikliyi olacağı vä bu täbäddülatda konkret olaraq kimlärin qurban veriläcäyi vä s. barädä guya, «mötäbär mänbälärdän [www.uemu.birolmali.com](http://www.uemu.birolmali.com)

alınmış», äslindä isä provakasiya mäqsädilä quraşdırılmış saxta informasiyalar (*o cümlädän, təkcə birbaşa liderin dili ilə deyil, eyni zamanda, partiyamın, qurumun və s. názarâtində olan mätbü orqanı vasitəsilə*) yaymaları bu qäbildändir. Hansının ki, näticəsində istär-istäməz adı hallandırılan şəxs psixi diskomfort väziyyətə düşüb, väzifəsinə və liderinə şübhə ilə yanaşmağa başlayası, onunla bağlı ätrafindakilar arasında müäyyän dedi-qodu yaranası, və son olaraq, burada hansısa bir diskriminasiya formalaşasıdır.

### **V.5.2) Təbii olaraq belə ziddiyətlər, problemlər yoxdursa, onlar sünə yolla formalaşdırılır.**

#### **V.5.2.1) Bu mäqsädilä ideoloji metodlardan (bax: «Təbliğat» bölməninə [burada säh. 52]) gen-bolluqla istifadə edilir. O cümlädän:**

**V.5.2.1.1) Rəgib cəbhəsi ixtiyarı müştərək əlamətlər əsasında (mäs., oxşar zövqlərə, baxışlara, maraqlara, ümumi dəyərlərə, ideallara, peşəvə, keçmişə və hətta ümumi färglərə, problemlərə, därdlərə və s. maliklik əsasında) təsnif edilir və hər bir tərəf üçün färgli təbliğat apararaq onların mähz bu əlamət üzrə grupslaşmasına və digərləri ilə öz arasında demarkasiya görməsinə nail olunur;**

- Məşhur Hind abidəsi olan «Kälilə və Dimnə»nın əsas personajlarının aqibəti yəqin ki, oxuculara mälumdur. Burada meşələr şahı şirlə onun än yaxın dostu və vəziri olan Şatraba adlı öküzu bir-birləri ilə düşmən salmaq üçün Dimnə adlı çəqqal onların hər biri ilə ayrılıqda dostluq edib hər birinin yanında digərinin qeybətini edir, hər birinə digərinin eyiblərini və onun barəsində olan äks fikirlərini çatdırır. Bununla da, getdikcə onların münasibətinin soyumasına və än sonda da bir-biri ilə ölüm-dirim vuruşuna çıxıb, bir-birini parçalamasına nail olur.
- ABŞ-in hər bir millət üçün onun öz dilində radio verilişləri yayılmasının, düşmən düşdürüyü dövlətə qarşı ilk tədbir kimi dərhal onun hər bir milli azlığının dilində ayrıca radioyayma başlamasının başlıca səbəbi mähz budur.

**V.5.2.1.2) Hər bir tərəf üçün onun özünü müsbət – yəni onun öz zövgü, baxışı və maraqları (norma və dəyərləri) ilə uyğun, äks tərəfinsə mənfi – yəni onun hämin meyarları ilə uyğun gəlməyən cähətlərini qabardan təbliğat aparmagla,** onların hər birində yalançı, qürrə, təkabbür, özünəinam, äks tərəfə qarşısa – həqarətlə münasibət formalaşdırılır ki, ekoizmdən doğan antoqonistik meyl, gec-tez öz işini görüb münasibətlərə “virus salsın”.

- **Nümunə üçün, mäs.**, Qärbin postsosialist məkanında SSRİ dağılana qädär millətçilik, ondan sonra isä kosmopolitik ähval-ruhiyyəni təbliğ etməsi bu qäbildən olan təsirlərdən idi;

Deyilənlərə äks olan, yəni hämin tərəflərin názarində müsbət kimi xarakterizə oluna biləcək cähətləri örtbasdır edilir, gizlədirilir, yaxud aşkarırsa adıləşdirilir, dəyərsizləşdirilir, artistlik mähsulu kimi, hamiya mäxsus adı hal kimi interpretasiya edilərək ikinci-üçüncü dəräcəli bir mäsləhət səviyyəsinə endirilir və s. (*bir daha qeyd edirik ki, burada bütün hallarda deyilənlər bir təkcə ayrıca färdlərə, o cümlädän, kiminsə nüfuzunu öz cəbhəsində aşağı salmaq mäslələsinə yox, eyni zamanda, beynəlxalq arenada hansısa dövlətin əleyhinə kompaniya aparmaq mäslələsinə dä aiddir.*)

**V.5.2.1.3) Deyilən tipli faktlar tapmaq çatindirsə və ya olanlara dəstək mäqsädilə, bu cür faktlar sünə olaraq quraşdırılıb yayılır, tərəflərin názarinə şayiələr, informasiya «sizdirmaları», evhamlar və s. kanalları ilə catdırılır.** Kəmiyyət dəyişikliyi isä keyfiyyət dəyişikliyi törədib, gec-tez sosial partlayışa gätirib çıxarasıdır.

- **Nümunə üçün, mäs..**, Almaniya İkinci Dünya Müharibəsi dövründə İngiltərə ilə ABŞ arasındaki ittifaqa xəsarət toxundurmaq mäqsädilə, ABŞ-in burada daha çox zəhmət və xərc çəkib, itkilər verməsi, İngiltərənə SSRİ-nin arxasında gizlənib, ABŞ və SSRİ-dən bir alət kimi istifadə etməsi, qäləbəlrəsə bərabər hüquqla şərık çıxmazı barədə yalançı statistik faktlar quraşdırıb yayırdı. (*LIDER» t.v. 15.10.2000*).
- Bugünkü gündə Azərbaycanda yayılmış xarici radiostansiyaların öz verilişlərində mütəmadi olaraq, buradaki işsizlik, təqəüdlərin azlığı, müxtəlif kateqoriyadan olan veteran və əllillərə sosial diqqətin olmaması və s. kimi problemləri qabartmaları bu qäbildən olan faktlardandır. Hansı ki, hämin Qərb keçmiş SSRİ-yə qarşı «Soyuq Müharibə» yürüdündə, Qorbaçov «Yenidənqurma»nın názarı iqtisadi bazası kimi «Şok terapiyası» metodunun tətbiqini təkildə edəndə, o cümlädän, «500-gün» proqramını rəsmi şäkildə ekspertizadan keçirib müsbət rəy verəndə, guya, bütün bunların mähz bu cür natičələrə gätirib çıxaracığını bilmirdi. Hämçinin, böhran väziyyətində olan iqtisadiyyati dirçəltməyin başlıca metodу olan «Konkyunktur siyaseti»nə qeyd-särtsiz olaraq sosial xərclərin azaldılmasını tələb etdiyi, bu siyaseti Azərbaycanda tətbiq etməyin zəruriliyinin Qärbin názarətində olan beynəlxalq qurumların özü tərəfindən israr olunduğunu və F.Ruzvəltin də, hälə 30-cu illərdə ABŞ iqtisadiyyatını mähz bu yolla xilas etdiyi, hämçinin məşğulluğun azalmasının iqtisadi tənəzzüllə qırılmaz rəbitədə olması və tənəzzüldən tərəqqinin ilk pillələrinə qädäm qoyan bütün dövlətlərdə müşahidə olunduğu da, guya, onlara mälum deyil.

Bütün bunların ävəzində isä müxtəlif adamların şikayətlərini səsləndirərək ölkədəki problemləri qabartmaq və emosiyaları qızışdırmaqdansa, bu problemlərdən konkret çıxış yolları göstərmək, ümumən Azərbaycan və onun hər bir kasib təbəqəsi üçün daha konkret yardım olardı;

Ümumi olaraq deyilənlərlə bağlı bir zəruri formulu yadda saxlamalı: İnsanlar arasındaki ümumiliklər, oxşarlıqlar onları yaxınlaşdırır, färglər – uzaqlaşdırır. İndividual aspektindən – ümumi dost və ümumi düşmən, ümumi mäqsəd, ümumi xarakterioloji xüsusiyyət, ümumi därd, ümumi problem, hämçinin sosial baxımdan – irqi, irsi, cinsi, dini, sinfi, milli, ideoloji, siyasi, mädəni və s. müştərəklik və i.a. insanları bir-birinə bağlayan bu cür tellərdəndir. Hansısa qrup və ya iki insan arasına nifaq salmaq üçün dä mähz onlar arasındaki bu telləri qırmaq və gäləcəkdə dä yaranmasına imkan verməmək gərəkdir. Bunun üçünsə, nəinki hamida eyni bir obyekti (*səxsə və ya mäqsədə*) qarşı eyni dəräcədə simpatiya, həm də, deyildiyi kimi, eyni dəräcədə antipatiya

yaranmasına da yol verilmämälidir. Çünkü, deyildiyi kimi, ümumi därd vä ümumi düşmän dä, eyni däracädä insanları bir-birinä yaxınlaşdırın çox güclü amillärdändir. Bunun üçünsä, parçalanması planlaşdırılan kütläyä, qrupa, cämiyyätä hättä nifrät dä elä aşilanmalıdır ki, onun bir hissäsinin nifrätä o biri hissäniñ nifratinä oxşamasın...

**V.5.2.2) Müxtälim täräfları bir-birinin äleyhinä qaldırmaq üçün, hämcinin täsviqat metodlarından (bax: «Täsviqat» bölümünä [burada, säh. 53]) gen-bolluqla istifadä edilir. O cümlädän:**

**V.5.2.2.a) Bu mäqsädlä sifaris, muzd ödämä, sälahiyätlärdän istifadä vä s. kimi metodlardan füal istifadä edilir.**

■ Räqabätdä iräli çıxmak vä räqibin ugurlarını azaltmaq üçün bazi estrada müğännilärinin bu fänddän geniş istifadä etdiyi faktı mälumdur. Belä ki, onlar öz räqiblärinin konserthin effektini aşağı salmaq üçün bu konsertdä pärakändä şäkildä özlärinin xüsusi öyrädilmiş muzdlu adamlarını yerläşdirirlär ki, onlar da, axira qädär adamlar arasında bu müğänninin säsini, geyimini, maneralarını vä s. tähqir, tänä, häqarät atäşinä tutan äleyhtäbliğiç aparırlar, här häräktinä qarşı narazılıqlarını bildirirlär, hayatı baradä müxtälim şayırlar, häqarätamız ähvalatlar söyleyirlär. Onların adatän 3-4 näfärlik kiçik qruplar şäklindä yerläşmäleri vä belä halda bir-birini dästaklıyärräk bir-birinin fikrini yeni «argumentlärlä» qüvvätäldirmäläri, istär-istämäz izsiz itib getmir vä yerläşdikləri ärazidä ätrafdakılara da sirayät edib, onların o qädär dä müğänniyä aludä olub özünü unutmasına, trans väziyyätinä düşüb fanatik häräktärlər etmäsinä, bir sözlä, konsertin lazımı saviyyädä qızışmasına imkan vermir.

Äks fändi isä, hämin artistlär özlärinä vä ya öz yaxınlarına qarşı işlädirlär. Belä ki, qabaqcadan konsert zalında ayrı-ayrı yerlärda qrup şäklindä öz öyrädilmiş xüsusi adamlarını yerläşdirirlär ki, onların da funksiyası bu müğänni zala grib-çixdıqda, ayrı-ayrı mahniları ifa etmäyä başlayıb-qurtardıqda, müxtälim işarälär verdikdä vä s. onu süräkli alqış atäşlärinä tutmaq olur ki, bu da, täbii olaraq, därhäl bütün zalı yoluxdurur.

■ Analoji fänd siyasätdä dä aktiv istifadä olunur. Mäş., räqib partiyaların bir-birinin mitinqinä deyilän qaydada öz xüsusi adamlarını yerläşdirib burada onların vasitäsilä emosiyaların lazıminca qızışmasına, kütlä räyinin lazımı istiqamätä yön almasına imkan vermäyän, mane olan pozuculuq fääliyyäti häyata keçirmäsi, täsirlär yayması vä s. geniş yayılmış fändlärdändir. *Äksinä*, öz mitinqlärí zamani kütlä arasında, pärakändä qruplar şäklindä, onların här sözünü tärifläyib göyä qaldıran, süräkli alqış atäşinä tutan öyrädilmiş öz adamlarını yerläşdirirlär ki, bu da, bütün kütläni yer-yerdän yoluxdurub, trans väziyyätinä gätfirmäk üçün kifayat edir.

■ Deyilän fänd täcrübäli bir siyasätçini öz ölkäsindä baş qaldıran qiyamlardan birini qansız-qadasız sakitläşdirmäyä imkan vermişdi. Güc nazırlarının dä täräddüd etdiyi bu qiyam zamanı, televiziya vä radio vasitäsilä xalqa müraciät edib ölkädäki tahlükäli väziyyäti onlara çatdırın rähbär, digär kanalla gecä növbäsindä işläyan işçiläri därhäl öz iqamätgahının ätrafinı yiğib gätfirmäi müvafiq orqanlara tapşırır. Müraciätändän därhäl sonra «rähbärin iqamätgahının ätrafinın sadä kütlä ilä dolması» vä «yenilärinin dä axın-axın axışı bura gälmäsi», «rähbärin müraciätinä cavabın ölkä ähalisinin onu dästäklämäsi» vä onların «qiyamçırlara öz etirazını bildirmäsi» vä s. rähbärin näzarätindä olan Kütlävi İnforsasiya Vasıtäläri ilä operativ surätdä ölkädä yayımlanır. «Zängir reaksiyası» vä ya «domino effekti» hadisälärin sonraki eskalasiyasını tänzimlächäräk, ilkin kütlänin bura necä yiğışması mexanizmindän xäbärsiz olan, eyni zamanda, belä tarixi hadisädä iştirak etmäk häväsdä olan olduqca böyük miqdarda kütläni yoluxdurub buraya daşıyr ki, onların da enerjisi, istär bayaqdan täräddüd edän nazırlarä vä istärsä dä qiyamçırlara sirayät edäräk situasiyani häll edir;

■ Müxtälim dövlätlärdä hansısa dini-missioner täşkilatların, ictimai, siyasi qurumların vä b. sonradan hansısa xarici dövlät täräfindän täşkil olunmasının, maliyyäläşdirilmäsinin vä s. faktlarının aşkarlanması kimi geniş yayılan hal da bu kateqoriyadandır;

**V.5.2.2.b) Avri-ayrı täräfin, hättä siravi nümayändäsinä dä olsa, müxtälim növlü täsviqat metodları ilä (bax: «Täsviqat» bölümünä [burada, säh. 53]), o cümlädän, aldatma, şirnikländirmä, övrätmä, qorxutma, tälqin vä s. vasitäsilä äks täräfin marağı ilä toqquşan deyilän tipli addımlar atıb, söz danışmağa, älaqälär gurmağa, situasiyaya düsmäyä vä s. tährik edilib, sonra da bu, lazımı provakasion kommentariya ilä äks täräfin näzäridä qabardılır.**

■ **Nümunä üçün, mäş.**, ABŞ-in Yaxın Şərq siyasätinä aktiv ängäl törädän koalisiyani, o cümlädän, konkret olaraq, Ärəb Dövlätləri Liqası adı ilä tanınan bloku parçalayıb, neyträlläşdirılmaq mäqsädlä, ABŞ 1978-ci ildä Kemp-Devid razılaşması ilä bu Liqanın yaradıcısı vä aparcısı olan Misirə Izrailin bazi güzäştlär etmäsin (işgal etdiyi Misir ärazisindän öz qoşunlarını çıxarmasını) täşkil etdi. Ävázindä isä Misir, ävväla - bu yerdä Izrail qoşunlarının yerini «çoxmilläti qüvvälär»in tutmasına razılaşmalı idi vä razılaşdı da (*hansi ki, bu qüvvälär adı altında 1982-ci ıldan burada, faktik olaraq, äsasən ABŞ hərbi bazaları yerläşdirildi; ikincisi – Izrailin işgal etdiyi falästin torpaqlarını (İordan çayının Qärb sahillərini və Qäzza bölgəsini)*) onun muxtar ärazisi kimi qäbul etmäli idi vä etdi dä; vä Nähayät, üçüncüsü – Izrailliä diplomatik älaqälär qurmali idi vä Misirin Sadat rejimi buna da razı oldu.

Üctäräfli ABŞ-İzrail-Misir danışqlarının nəticəsi olan bu fakt (*Kemp-Devid razılaşması*) – sonradan Misirin separat danışqları kimi böyük hay-küylä ärəb dövlätləri arasında geniş reklam etdirildi vä bütün bunların nəticəsi ondan ibarət oldu ki: (1) 1979-cu ildä Ärəb Dövlätləri Liqası özünün yaradıcısı vä aparcısı olan Misiri bu Liqadan xaric etdi; (2) Ona qarşı İslam Konfransı Täşkilatı ilä birlikdä iqtisadi vä diplomatiq boykot qärarı qäbul etdi (*o cümlädän, onunla bütün diplomatik münasibätlər käsildi vä ona kreditlär verilmäsi dayandırıldı*); (3) Liqanın qärgah-mänzili bu ölkädän Tunisə köçürüldü.

Lakin hansısa bir qardaş ärəb xalqına qarşı bunca şart qärar da bütün Liqa üzvlərinin eyni däracädä ürəyincä deyildi vä bu fikir ayrılığı, sonradan yerdä qalan digär Liqa üzvlərini dä parçalamaq, täklämäk, qarşı-qarşıya qoymaq işindä ähəmiyyätli rol oynaya bildi.

**V.5.2.2.c) Onların adından, onların stili ilä bir-birinin marağına toxunan, anonim aksiyalar häyata keçirilir vä mäsuliyyät, müälliiflik onların öz üzərinä atılır vä ya iş elä qurulur ki, täräflär buna görə qeyd-**

## **sərsiz olaraq bir-birindən sübhälənsinlər:**

- **Nümunə** üçün, mäs., Yaponiya İkinci Dünya Müharibəsi ärəfəsində özünün bir addimlığı olan Filippində yerləşdirilmiş ABŞ hərbi bazalarını buradan aşağıdakı məzmunlu vəraqə ilə çıxarmağa müvaffiq olmuşdu:

### **«Zöhrəvi xəstəliklərdən gorunun!»**

Şübəli davranışlı filippin qadımları ilə əlaqə səbəbindən, son vaxtlar zabit və äsgərlərimiz arasında zöhrəvi xəstəliklərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Adanın Yaponiya tərəfində işğalı nəticəsində yaranan ağır maddi vəziyyət, filippin qadınlarını çox cüzi ərzaq müqabilində böyük hävəslə amerikan äsgər və zabitlərinə öz xidmətlərini təklif etməyə məcbur edir. Bundan əlavə, filippin qadınlarında amerikan oğlanlarına qarşı gün-gündən artan simpatiya da onların özlərini çox böyük hävəslə amerikan äsgərlərinin ixtiyarına verməsinə səbəb olan amillərdəndir. Filippin qadınlarında gigiyena barədə təsəvvürün olmaması səbəbindən isə onlar arasında xəstəlik daşıyıcıları olduqca böyükdür. Buna görə də, məsləhət görürük, tibb mälum olan bütün qoruyucu vəsitələrdən istifadə etməklə ehtiyat tədbirləri görəsiniz, müvafiq təhlükəsizlik qaydalara riyät edəsiniz. Daha yaxşı oları, ümumiyyətcə, ərli qadınlarla, bakır qızlarla və ya nisbətən yaxşı tanıdığınız, etibar etdiyiniz qadınlarla əlaqədə olasınız.

### **ABS ordु komandanlığı!»**

Vəraqənin məzmunundan göründüyü kimi, burada elə bir əhəmiyyətli, ciddi bir şey yoxdur. Sadəcə, o, ABŞ hərbi rəhbərliyi tərəfindən, Filippindəki öz äsgər və zabitlərinin təhlükəsizliyini qorumaq məqsədilə, ehtiyat tədbiri kimi tərtib edilib, yazılıb, vässalam. Əslində isə, sən demə o, Yaponiya xüsusi idarələri tərəfindən tərtib edilib və Filippinin yerli əhalisi üçün názardə tutulubmuş. Əsasən, mülki əhali arasında səpilən bu vəraqələr çox tezliklə ölkənin hər yerində yayıldı. Amerikalıların onlar barədə, onların anası, bacısı, ailəsi barədə olan bu cür häqrətli münasibətdən və «təvsiyyəsindən» «xəbər tutan», hiddətlənən filippin xalqı (*älälvüssüs, kişilər*) yer-yerdən amerikan äsgərlərinə, ABŞ-in buradakı hərbi bazalarına qarşı kütləvi etiraz aksiyalarına, təxribat əməllərinə başladılar. Müxalifat bu oda daha da, benzin tökməklə məşğul oldu. Ölək anti-amerikan əhval-ruhiyyəsi ilə alışib-yandı. Nəticədə, ABŞ öz bazalarını buradan çıxarmaq məcburiyyətində qaldı (*Ermənistandan indiki rus gosunlarını və gäləcəkdə ola biləcək xarici bazaları çıxarmaq üçün də, kiməsə minnət etmədən, bu metodun müəyyən variasiyalarından istifadə etmək fayda verə bilərdi*).

- Hazırda ayrı-ayrı dövlətlər arasındaki münasibət xələl gətirmək üçün müxtəlif dövlətlərin xüsusi idarələri bu fəddən aktiv istifadə edir. Mäs., təqribən 2000-ci ildə Türkiyədə baş verən terror aktlarından bir neçəsində aksiyadan bir müddət sonra özlərini hansısa islam təməyllü təşkilatların üzvü kimi təqdim edən anonim şəxslər zəng vurub məsuliyyəti öz üzərlərinə götürürlər. İstintaq nəticəsində bu əməliyyatların bəzilərinin həqiqi günahkarlarını üzə çıxarmaq mümkün oldu. Mälum oldu ki, bunların hər hansı islam təşkilatı ilə heç bir əlaqəsi olmayıb və aksiya Türkiyənin İranla o vaxtkı bəzi yaxınlaşmalarının qarşısını almaq üçün ayrı-ayrı dövlətlərin xüsusi idarələri tərəfindən qurulub, və ya təşkil edilibmiş.

**V.5.2.2.d) Buraya planlı demografik müdaxilə edilir,** başqa sözlə, sosial «genlərə» məqsədli müdaxilə yolu ilə müxtəlif ietimai paradiqmaların balansı reqlamentləşdirilir, ayrı-ayrı etnik atributların dominantlıq nisbəti dəyişdirilərək, sosial palitra planlı transformasiyaya uğratılır. Başlıca metodlarından bir neçəsi aşağıdakılardır:

- **Planlı «Orasıq nigah» siyasəti:** Bu, färqli etnos nümayändələrinin qarşılıqlı izdivacının stimullaşdırılması vasitəsilə həyata keçirilən demoqrafik siyasət növüdür. Bu halda, ailə institutu, ümumi ailə dili və dəyərləri naminə, tərəflərdən ən azı birini öz milli “Män”indən imtina etməyə vadar edir ki, bundan da son názardə qazanan hansısa bir universal dil (*yəni beynəlxalq dil, ümumi dövlət, ümumimperiya dili – əgər bu millətlərin hər ikisi onun názindədir lərsə və s.*) olur. Bu dilinsə onlardan hər hansı birinin doğma ana dili olub-olmaması burada əhəmiyyət kəsb etmir. Burada yeni doğulan körpələr gözlərini ilk açdığı gündən ailədə ümumi ünsiyyət vasitəsi kimi bu dillə rastlaşdırıldığından isə (*çünki bir-neçə il ata-anadan hansısa birinin dilinə yiylənməsi üçün heç cür kəfi deyil*) – o faktik olaraq, usağın doğma dilinə çevrilir və gäləcək təlim-tərbiyəsinin də əsasını təşkil edir. Valideynlərin özləri də, adətən bu cür beynəlmiləl uşaqların kosmopolitik ruhda böyüməsində və nisbətən geniş məkana çıxmağa imkan verən universal bir dildə təhsil almasında maraqlı olduğundan, son názardə bütün bunlar periferik sosial sivilizasiyada «*dəməqrafik dəlik*» yaradaraq, onun cəbri silsilə üzrə deqradasiya və assimilyasiyasına, hakim sosial sivilizasiyanısa həndəsi silsilə üzrə tərəqqi və təkamülünə gətirib çıxarırlar;
- **Planlı migrasiya siyasəti:** Yerdəyişmənin stimullaşdırılması yolu ilə ayrı-ayrı coğrafi areallarda mental enerjinin neytrallaşdırılması üsuludur. Dünyanın etnik xəritəsi ilə coğrafi xəritəsi arasında sərf paralellik əlaqəsi mövcud olduğundan və müxtəlif etnosların yayılma areali konkret məkan limiti ilə məhdudlaşdırıldığından, istənilən fərdin müəyyən radius hündüdündə känara çıxmazı da, onun äks-mütənasiblik qanunu üzrə, mental diskomfortluğunun artmasına və müəyyən dil, mədəniyyət baryerləri ilə qarşılışmasına gətirib çıxarır. Başqa sözlə, bu perimetrlərdən känarda fərd, mäs., informasiya və təhsil almaq, ünsiyyət daxil olmaq və s. kimi məsələlərdə dil problemi ilə üzbəüz qalır ki, bu problemini həll və diskomfortluğunu kompensasiya xatırın, o, ya yeni arealın dilini öyrənmək məcburiyyətində qalır, ya da çox äksər hallarda olduğu kimi, bu məqsədlə hansısa bir universal dilə üstünlük verir. Analoji problem onun övladlarının və digər sonraki nəsillərinin də qarşısında durduğundan, onlar, faktik olaraq, mental transformasiyaya uğrayaraq, assimilyasiya olunurlar;
- **Planlı immigrasiya siyasəti:** Yuxarıda deyilənlər verilmiş arealda qeyri-dominant olan etnik qrup nümayändələrinin fərdi formada miqrasiyasına aid idi. Bu arealda dili universal ünsiyyət vasitəsi kimi qəbul edilmiş etnos nümayändələrinin, istənilən formada miqrasiyası onların qarşısında bu cür problemlər doğurmur və onların milli “Män”inin degradasiyasına gətirib çıxarmır. Belə ki, deyilən arealda periferik (*ressessiv*) etnosun nümayändəsinin mental məkani, faktik olaraq, onun dövlət (*millät*) sərhədləri ilə məhdudlaşlığı halda, dominant etnosun mental məkani bu sərhəddən çox-çox uzaqlara gedib çıxır və bütövlükdə hämin arealı əhatə edir. **Nümunə üçün, mäs., Zaqataladan o yanda Azərbaycan dili öz funksiyasını itirdiyi halda, ingilis dili üçün bu baryer praktik olaraq dünyadan sivil cəmiyyətlərinin heç birində yaranmır (*hətta ingilisdilli dövlətlərin siyasi təsir dairəsindən kənar olan dövlətlərdə də*).**

Mähz bu incä mäqam da, resessiv (*periferik*) vä dominant xalqların miqrasiyalarında asimmetriya meydana çıxarır. Belä ki, bu *bircilär* – öz yerlərini däyişdiyi halda mental dissonasla üzläşib öz milli “Män”inin tam vä ya qismän itirmək mäcburiyyätində qaldığı halda, *ikincilär* – getdikləri yerä özləri ilä birlikdä öz mentalitetlərini dä daşıyır vä, faktik olaraq, missionerlik funksiyasını həyata keçirirlər. Bütün bunlarsa, son olaraq, beynälxalq miqrasiyanın istanilän formasında, o cümlädän, immiqrasiya halında, kiçik xalqların assimilyasiyası hesabına böyük xalqların mental dividentlər äldä etməsi ilä natiçälənir.

© **HAŞİYÄ:** Deyilən hal təsnifat baxımından millätler vä mädəniyyätler arasındaki münasibətin könüllü assimilyasiya kateqoriyasına aid olan haldır. Ümumi halda, etnoslararası münasibətin dörd äsas forması mövcuddur: *genosid, assimilyasiya, seqregasiya və integrasiya*. Mövzudan irəli gälärək, problemlə əlaqədar nisbətən daha dolğun təsəvvür formalasdırmaq mäqsədilə bu münasibətlərin hər biri vä onların natiçäləri barədə müxtäsər nəzəri arayış:

- 1) ***Genosid*** – sayca vä ya texnoloji baxımdan dominant mövqedə olan bir etnik vä ya mädəni qrupun kontakta daxil olduğu digər etnik vä ya mädəni qrup üzvlərini fiziki cähətdən mähv etməsidir. Bunun äsaslandırılması vä ya bəräätli dirilməsi üçünsə adətən mähv edilən tərəfin irqi, etnik vä ya psixi cähətdən natamam olması tezisi irəli sürürlür. Psixoloji baxımdan bu – başqa həyat tərzinə, dünyanın bir başqa mänzərəsinə (*etnik vä ya mädəni cähətdən*) onu daşıyanların fiziki mähv edilməsinə qädər patoloji dözümsüzlüyün ifadəsidir. Bu dözümsüzlüyün äsasında isə öz dünya mänzərəsinin düzgünlüyüne vä universallığına, öz «Män»inin müsbət obrazına qarşı şübhə təhlükəsi durur ki, bunun da natiçəsində isə düşən psixoloji müdafiə mexanizmləri äks tərəfə qarşı nifrət vä aqressivliyə gətirib çıxarır;
- 2) ***Assimilyasiya*** – bir etnik vä ya mädəni qrupun könüllü vä ya mäcburi surətdə dominant olan digərinin adət-änänəsinə däyərlərinə, həyat stilinə adaptasiya olunmasıdır. Bir neçə näsildən sonra azlıq təşkil edən tərəfin üzvləri mädəni vä hətta fiziki baxımdan dominant olan tərəfdən seçilmir ki, bu da faktik olaraq hämin azlığın itməsi deməkdir. Psixoloji baxımdan assimilyasiya – bir başqa meyarlara dözümsüzlüyün nisbətən «yumşaq» formasıdır. Burada da, eynilə hämin psixoloji mexanizmlər fəaliyyət göstərir. Äsasən iki varianti mövcuddur: könüllü vä mäcburi assimilyasiya. Könüllü assimilyasiya o zaman baş verir ki – fərd özünü daha kütləvi vä daha güclü qrupa aid etməklə mümkün aqressiyalardan qorunmaq vä daha yaxşı həyat tərzi äldə etmək mäqsədi güdür ki, özlüyündə bu addımı ilä hämin «daha kütləvi vä daha güclü» qrupun müsbət obrazını bir qädər dä gücləndirmiş olur. Mäcburi assimilyasiya isə – artıq real olan təhlükədən xilas olmaq zərurəti qarşısında baş verir ki, burada artıq xilas olmaq üçün öz mänəvi «Män»ini qurban verməkdən savayı özgə çıxış yolu olmur;
- 3) ***Seqregasiya*** – milli vä ya mädəni qrupların bir-birindən täcrid şəraitdə eyni cəmiyyətdə birgəyaşayış halıdır. Bu täcridçılıksə:
  - a) istər dominant; vä istərsə dä,
  - b) periferik mövqedə olan qrupun təşəbbüsü, arzusu ilä baş verə bilər.

*Bu birinci halda* – dominant tərəf periferik tərəfi bu yolla müäyyən zəruri mövqelərdən uzaqlaşdırır;  
*İkinci halda* – milli azlıq milli mənsubiyət vä beynəlmiləl nigahların yasaqlaması äsasında bu yolla ayrıca status, mädəni muxtariyyət, milli mäktəblər, torpaq mülkiyyəti, digər mülkiyyət äldə edir. Psixoloji baxımdan bu halda bir qrup ona yad olan bir başqa dünyagörüşə malik digər bir etnik vä ya mädəni qrupun mövcudluğuna psixoloji planda «yol verir» – lakin bir növ müäyyən bir distansiyada. Hämin bu distansiyaya dünyanın ona yad digər «mänzərəsini» sünü aradan qaldırmaqla öz «Män»inin müsbət obrazını qoruyub saxlamaq üçün zəruridir.
- 4) ***Integrasiya*** – hər ikisi üçün eyni ähəmiyyət kəsb edən vahid cəmiyyətdə birləşən fərqli qrupların uzunmüddətli kontakt şəraitində hər ikisinin öz mädəni individuallığını qoruyub saxladığı birgəyaşayış prinsipidir. Ağar yuxarıda izah edilən variantlarda öz «män»inin müsbət obrazı özünə yad xüsusiyyətlərə malik millätərin (*genosid*), mädəniyyətlərin (*assimilyasiya*) vä ya onlarla kontaktın (*seqregasiya*) mähvi hesabına qorunub saxlanırırsa, burada o, bir başqa həyat tərzi, «dünyanın özgə mänzərəsi» ilə diffuziya hesabına daha da zənginləşdirilir, rəngarəngləşdirilir.

İlerəxik baxımdan izah edilən bu variantların ardıcılılığı bəşər təfəkkürünün inkişaf dialektikası ilə üst-üstə düşür. Belə ki, genosid – vəhşi heyvanlara vä sivilizasiyanın aşağı pilləsində duran millätərə xasdırısa, sivilizasiya pilləsinin daha ali pillələrinə doğru getdikcə, ardıcıl olaraq, yerdə qalan o biri münasibətlər müşahidə olunur. Monomilli dövlət olan Ermənistanla, ärazisində yüzə yaxın fərqli millätin bir neçə min ildir məhrəban qonşuluq vä inteqrasiya şəraitində yaşıdığı Azərbaycanın bu kateqoriyalardan hansına aid olduqlarını äsaslandırmışa elə bilirik heç bir ehtiyac yoxdur.

Son olaraq, sadalanan variantlar prizmasından bəşəriyyətin etnik gäləcəyi barədə bəzi proqnozlar: Amerikan sosioloqu vä filosofu Samuel Hantinton özünün «Sivilizasiyalar çarpışması» äsərində iyirmibirinci äsrдä Yer üzündə mövcud olan bütün sivilizasiyaların (*älälküsus, Konfusiusçılıq, İslam və müasir Qərb sivilizasiyası triadasının*) ölüm-dirim savaşına başlayacağını vä bu mübarizədə müasir Qərb sivilizasiyasının qalib gäləcəyini proqnozlaşdırıldığı elmi dairələrdə müşhurdur. Bizim bu kitabımızdan da mäqsəd mähz hantintonların proqnozlaşdırıldığı bu təhlükənin reallığını arqumentlərlə äsaslandırmış vä bu dinamikada təkamülün marşrutunu hamı üçün azeffektli olan assimilyasiyadan hamı üçün mənfäätlə olacaq inteqrasiyaya sarı yönəltmək üçün öz şəxsi layihəmizi həyata keçirməkdən ibarətdir.

**V.5.2.2.e) Buraya planlı mädəni müdaxilə edilir,** başqa sözlə, bu halda assimilyasiya siyasəti mänəvi däyərlərə ekspansiya yolu ilä həyata keçirilir. Daha dəqiq desək, bu variantda zəif dövlətlərə planlı mädəni müdaxilə edilərək, onun mänəvi deqradasiyası vä dezorientasiyası hesabına assimilyasiya vä inhisarına nail olunur. Başlıca metodlarından bir neçəsi aşağıdakılardır:

- **Planlı maarifländirmä volu ilä ideoloji dezorientasiya siyasäti:** Bu halda etnosun mental degradasiya vä assimiliyasiyası, onun norma vä däyärlarının ideoloji diversiya vasitäsilä transformasiyaya uğratdırılması hesabına häyata keçirilir. Başlıca vasitüsü maarifländirmädir. Bunun üçün etnosun gäläcäk norma vä däyärlär sisteminin müäyyänläşdiriciläri olan bugünkü intellektual gänclik pulsuz tähsil keçmäk adıyla säfärbar olunub aparılıb, ideoloji dezorientasiya etdiriläräk geri qaytarılır; eyni ad altında vä eyni mäqsädli pulsuz kurslar, ali vä orta tähsil müässisäläri elä buranın özündä täşkil edilir; lazimi mäzmunlu ädäbiyyatın, o cümlädän, lazimi oriyentasiyalı därsliklärin (*mäs., beynälxalq hadisälärä “lazim olan” bucaqdan baxan tarix därsliklärinin*) yazılması vä çapi hämin bu “sivilizator” dövlätlerin nazaratindä olan qeyri-hökumät statuslu täşkilatların (*mäs., «Sorus fondu» vä b.-nin*) xätti ilä stimullaşdırılır vä ya täşkil edilir; eyni kanallarla intellektual gäncliyin lazimi oriyentasiyalı xarici konfranslara ezamiiyyati maliyyälaşdırılır, täşkil edilir; yenä dä hämin kanallarla bu cür ideoloji oriyentasiyalı konfranslar, müsabiqälär, seminarlar vä s. elä buranın özündä keçirilir; vä s.
- **Sivilizasiya ixracı siyasäti:** Lazimi sivilizasiya buraya kütlävi tirajlarla müvafiq incäsänät kanalları ilä (*film, ädäbiyyat, musiqi vä s. formasında*) ixrac edilir; “sivilizator” dövlätin alimläri bu sivilizasiyanın başqalarından daha “üstün”, daha “müasir”, daha “tärräqqipärvar” olmasını, yerli xalqın mädäniyyätinini “köhnäldiyini”, “qeyri-sivil”, “qeyri-mükämmäl” olduğunu vä s. här vasitü ilä onlara «sübüt» etmäyä çalışır; iqtisadçıları – onu özläri ilä birlidä ayaqları däyädkläri ärazilrä daşıyır, buralarda onun kök salıb, intișar tapması üçün müvafiq seminarları, konfransları, ädäbiyyatları vä s. maliyyälaşdırır; siyasäçiläri – onun beynälxalq normalar täräfindän tanınması vä beynälxalq standartların hazırlanmasında názärä alınması istiqamätidä iş aparır vä s.

**HASİYÄ:** Bu vä bundan ävvälki bändä (*V. 5.2.2. d vä V. 5.2.2. e-dä*) sadalananlardan onların icraçısı olan täräflärin son mäqsädisä ondan ibarätdir ki, *ävväla* – özünün “mädäni” ideal vä prinsiplerini lazimi ärazilräda yamaqla bu ärazinin ähalisini mänävi-äxlaqi cähätdän özündän asılı väziyyät salmaq, *ikincisi* – orada çoxdan formalasmış mädäni-etnik täsävvürläri, inam vä baxışları, norma vä däyärlär kompleksini, stereotipleri vä s. qırmaq, dağıtmaqla milli şurunun degradasiyasına vä sosial sferada dinamik tarazlığın pozulmasına nail olmaq; Nähayat, *sonucusu* – bu cür ekspansiya yolu ilä burada milli şurun sivil transformasiyاسını törädib, hämin millätin assimiliyasiyasına vä perspektivdä bu ölkäni özünün gäläcäk äyalatlärindän, muxtariyyätlerindän, ştatlarından birinä çevirmäk işinä baza yaratmaq.

❖ Hazırda dünya xalqlarının äksäriyyätinin milli mädäniyyätlerinin Qärbin (*älälxüsus ABŞ-in*) «kütlävi mädäniyyät» deyilän sivilizasiyasının bu cür hümüdü qarşısında mähvä doğru sürükländiyi göz önündädir. Mäsäläni fatal mäcraya yönäldän amillärdän daha birisi dä, beynälxalq informasiya kanalları vä beynälxalq säviyyädä yayılan informasiyalar üzäridä monopolianın mähz Qärbü (*bunun 70%-inin ABŞ-a*) mäxsusluğu vä milli mädäniyyätlerin, dillärin, mentalitetlärin bu cür rinqä çıxıb, bärabär räqabät apara bilmäläri üçün praktik imkanlarının yoxluğudur. Bu rinqä çıxa bilänlärsä, ya hansısa mäqamda Qärbin marağına xidmät edä bilän detallardır, ya müvafiq transformasiyaya märuz qoyularaq Qärb düşüncä stilinin süzgäcindän keçirilir, qälibinä salınır, ya da müälliflik hüquq uoğurlanaraq Qärb sivilizasiyasının çalarlarından biri kimi täqdim edilir.

**Nümunä üçün, mäs.,** bugünkü Azärbaycanda Qärb müzikisinin yerli xalq mahnilarını vä dünänäcän burada geniş yayılan hind, äräb vä fars musiqilärini tamamilä sixışdırıb aradan çıxardığı mälumdur... Müharibä, yoxsulluq vä milli depressiya sábäbindän ärsiz qalmış Azärbaycan qadınlarının vaqon-vaqon daşımib Qärbü aparılmasında ilä näticälänän «seksual inqilabin» faciäläri göz önündädir (*necä ki, tarixän dä hämişä qalib qäbilä mäglub qäbilänin qız-gälinini qänimat kimi yiğib aparib – sadäcä olaraq, hazırlar bunun sivil yolları tapılıb*). Namus deyib buna mane olmaq istäyänlärisä äl-qolu hämin Qärbin täzyiqi ilä qäbul etdirilmiş qanunlar täräfindän qabaqcadañ buxovlandırılır... Azärbaycan dilindä danişanların artıq indidän öz vätänlärindä iş tapmasının necä problem olduğu gizli deyil. Yaxın illärdäsä, özünü «sovremenni» kimi göstərmäk istäyän gänclärin vä bazi *«intellegentlärin»* sayäsindä ingilis dilinin Bakıda necä bir epidemiyä kimi yayılacağını vä Azärbaycan dilindä danişmağın necä häqarätlä qarşılanağımı (*bir sözlä, burada ingilis dili bumu başlayacağını*) proqnozlaşdırmaq o qädär dä çatin deyil... Qärb mähz bütün bumlara nail olmaq üçün qırx il ärzindä «Soyuq Müharibä»yä milyardlarla dollar väsait xärcleyirdi. Müharibäsä müharibädir – forma vä metodları däyişilib bugünkü gündä kifayat qädär *«afıristıllässä»* dä, mäzmun vä mäqsädi eynän min il ävvälkidir – özgälärinin zähmätlä topladığı azuqä ehtiyatını, särvätlärini, mähsul (*oxu: neft*) verän torpaqlarını, qadınlarını älindän almaq, daha çox qullar qazanmaq, dünyada yalnız öz *«Män»*inin täntänäsinä nail olmaq...

□ Özü dä burada söhbät, bir çox ümumbäşäri däyärläri özündä ümumiläşdirän müasir Qärb mädäniyyätinin yaxşıpisliyindän yox, onun digär millätlerin mentalitetinä öldürücü täsir göstərmäsidän gedir. Yaxşı-pisliyä qaldıqda isä, bu mädäniyyätin özü dä heç dä täbliğ olunduğu qädär ideal deyil. Belä ki:

- ***Ävväla* –** bu mädäniyyätin äsasında *«istädiyini et vä özünə zorakılıq etmä»* kimi seçim vä davranış azadlığıni täsbit edän bir prinsip dayanır ki, äslindä adı häyatta heç dä hämişä *«yxası»* vä *«keyirli»* mäfhumlarının lügävi mänası sinonim deyil. Mäsälän, müqayisä üçün, narkotika da insana xoş gälir. Lakin bununla belä onun nä qädär ziyanlı olduğu da mälumdur. Siqaretsä xeyirliliyi sábäbindän deyil, cämiyyätdä leqal vä qeyri-leqal formada gedän täbliğatının sayäsindä bu qädär geniş yayıldıgi şübhäszidir. *Aksinä*, tibbi häblär orqanizm üçün faydalı olsalar da, bázän dözülmäz däräcädä xoşagalmäz ola bilirlär;
- ***İkincisi* –** auditoriyanın täläbatı xaotik olaraq deyil, kütlävi tirajla yayılan yaradıcılıq mähsullarının mäzmun vä bädii keyfiyyät däräcäsi äsasında formalaşır. Bu isä öz növbäsindä bu mähsulların yaranması vä yayılması işini täşkil edä bilän (*belä bir imkana, hüquqa malik olan, bu kanallar üzäridä názäräti, monopoliyası olan*) müäyyän sosial qrupların (*diasporaların*) maraqları ilä şartlanır. Başqa sözlä, burada senzuranın äks formasi olan stimul növü fäaliyyät göstərir. Belä ki, bu halda yalnız müäyyän maraqlara xidmät edän ädäbiyyat, incäsänät nümunälärinä därhäl geniş auditoriyaya yayılmaq imkanı (*«pravayder»*) verilir vä yalnız bu janr, bu qayä här vasitü ilä (*siyasi, iqtisadi vä s. formalarda*) dästaklınlär. Digärläri isä – sponsor, auditoriya, reklam imkanı vä s. axtarışı ilä baş-başa buraxılır. Kütlä isä yalnız säsü daha ucadan gälänläri eşidir vä yalnız daha yüksäk mövqedä dayananları görür, o cümlädän, daha geniş täbliğ olunan şäxsin vä ya baxışın täsirinä tez düşür. Näticädä isä daha yaxşı olan deyil, yalnız vä yalnız, daha yüksäk tribunaları, täbliğat kanallarını zäbt edä bilmış sänät nümunälärini zirvayı qalxıb, şüurlara täsir göstərmäk imkanı qazanır. Digärläri isä, nä qädär gözäl olsalar da, coxsayılı baryerlär (*o cümlädän, texniki baryerlär vä dil baryerlär*) sábäbindän, hansısa äyalät hüdudundan känara çıxa bilmirlär. Daha sadä ifadä olunsa, burada özü deyil, müällifi daha yaxşı räqabät apara bilän mentalitetlär, mädäniyyätler qalib gälir;

- **Üçüncüsü** – «Sosial täləb» deyilən anlayış cəmiyyətin bütün təbəqələrinin ümumi istəyi, marağı əsasında deyil, yalnız onun aktiv təbəqəsinin istəyi ilə formalıdır. Cəmiyyətin daha böyük äksəriyyətini təşkil edən passiv təbəqə isə sosial täləb fenomeninin formalaşmasında bilavasitə iştirak etmədiyindən, onun rəyi də sosial täləb dinamikasında əsaslı rol oynaya bilmir. Nəticədə isə, sosial sorğunun änənəvi qüsurları ortaya çıxır: «Sorghuda iştirak edən respondentlərin 95%-nin rəyinə görə...». Hansı ki, sorghuda iştirak etməyən və ya rəyi soruşulmayanların neçə faizinin bu mövqedə olması burada qeyd olunmur;
- **Dördüncüsü** – bu modelin sadalanın bu və digər bütün fəsadları ondan mənfəət götürən güclü qüvvələr təräfindən «plüralizm» və «mədəniyyətlərin integrasiyası» kimi gəlmişən ifadələrlə pərdələndirilir. Yəni, ...+++ Əslində isə burada mədəniyyətlərin heç bir integrasiyası prosesində səhbət belə gedə bilməz və burada yalnız və yalnız, tarixən olduğu kimi, güclü təräflərin mədəniyyət tipinin zəif təräflərin mədəniyyətlərini sıxışdırır aradan çıxarması prosesi gedir. Məsələ burasındadır ki, hər hansı bərabərhüquqlu integrasiyadan o halda səhbət gedə bilərdi, nə vaxt ki, hər iki təräfin mənəvi dəyərləri sisteminin bir-birinin əhalisinə sirayət göstərə bilməsi üçün olan şərait bərabər olaydı. Texniki, iqtisadi və demografik və s. qeyri-bərabərlik halında zəif təräf, nəinki öz mədəniyyət tipini əks təräfin əhalisi arasında yaymaq, heç onların diqqətinə çatdırmaq üçün belə elementar imkana malik deyil... Nümunə üçün, məsələn, bir ildə Azərbaycanın neçə bədii filmi, konsert proqramı ABŞ telekanalları ilə yayımlanır? Yəqin ki, ideal halda bir, və ya iki. Əksini isə hesablamaga xüsusi statistika gərək deyil: Azərbaycan telekanallarında yayımlanan filmlərin təqribən 90%-nən Hollivud istehsalı olduğunu faktdır. Bunun səbəbləri sırasında isə yuxarıda sadalanın faktorlarının hamisini (*texniki, iqtisadi və demografik və s.*) kompleks halında qəbul etmək gərəkdir.
- **Besincisi** – iqtisadiyyat timsalında, ifrat solçuluğun ziyanlığını – SSRİ, ifrat liberalizmin ziyanlığını isə – 30-cu illər Qərb iqtisadi böhranı təcrübəsi tarixən isbatlaşdırıldıqdan sonra, kombinədilmiş modellərin (*mäs., Keyns modelinin*) aktuallığı maksimal həddə çatdı. Bugünkü gündə dövlətlə iqtisadi fəaliyyət subyektlərinin bir-birinin fəaliyyətini qarşılıqlı məhdudlaşdırmasından ibarət olan bu modellərin üstünlüyü dünya praktikasında artıq qeyd-şərtsiz olaraq qəbul edilib. Mənfəət və ziyanının nisbətən mücərrəd xarakter kəsb etdiyi siyaset və mədəniyyət kimi sferalarda radikal ehməcmilik və radikal plüralizm də bununla analog deyilmə? Başqa sözlə, istinasız olaraq hər şeyi kommersiyalaşdıraraq, zay və ya yararsızlığı müəyyən etmək işində ən ali instansiya hüququnu yeganə olaraq bazara vermək həqiqətənmi obyektiv qərardır?
- **Və nəhayət, sonucusu** – müasir Qərb mədəniyyəti heç də bütün düşünən beyinlərin yekdilliklə qəbul etdiyi və birmənli şəkildə tämtəraqla alqışladığı yeganə mədəni «formasiya» növü deyil. Hələ XIX əsrənən başlayaraq Qərbin özünü Şopenhauer, Niçə, E.Qartman və b. bu kimi filosoflarının da bu mədəniyyətə qarşı radikal müxalifətçi olduqları tarixdən məlumdur<sup>12</sup>.  
...Və s...

Yekunda bir şeyi qeyd edək ki, bizim fikrimizcə, kiçik xalqları deyilən mənada assimilyasiyadan – (a) müvafiq qanunvericilik aktlarının qəbulu; (b) güclü yad sivilizasiyanın təsirinin digər güclü bir yad sivilizasiyanın təsiri ilə balanslaşdırılması; (c) milli dillərdə kompüter tərcümə programlarının yaradılması və s. kimi hallar qismən sığortalaya bilər (*bu sonucusu, deyilən məziyyətindən əlavə, həm də həmin dövlətə hər il milyardlarla dollar əlavə valyuta və siyasi divident gətirə bilər – elm-mədəniyyət-incəsənət məhsullarının xaricə çıxış yolunu açması, dövlətin beynəlxalq arenadaki ideoloji fəaliyyətini çevikləşdirməsi və internasional əlaqəli vətəndaşlarının sayının artması hesabına*);



**V.5.2.2.f) Sadalanlardan savayı, sair hər növ vasitələrlə rəqib cəbhəsində monotonluğun rəngarəngliyi, onunsa uyuşmazlığa gətirilib çıxarılması, burada düşmən ruhlu atmosfer formalaşması, təräflərin bir-birinin mövcudluğundan özünə (real və ya illüzion) təhlükə görməsi, bir-biri ilə birgəyəşəysənən diskomfort hiss etməsi, hər bir təräfin öz problemlərinə görə qarşı təräfi günahkar bilməsi, ittiham etməsi və s. üçün müvafiq tədbirlər görülür, məqsədyonlu iş aparılır.** Qarşılıqlı ittihamların eskalasiyası isə əsəblərin tarımlanmasını (*emosiyaların qızışmasını*), o da öz növbəsində söz atışmasının canlı toqquşmaya keçməsini şärtləndirir, gec-tez açıq konfliktə gətirib çıxarasıdır. Liderin (*iqtidarin*) bu konfliktə tərəfəş (*təräflərdən birinə meyli*), yoxsa arbitr mövqeyində çıxış etməsindən, yaxud mövqeyinin təräflərə məhz bu cür yozulmasından asılı olaraq, bu münaqişə də, qiyam (*üsyən*) və ya daxili qarşidoruma şəklində cərəyan edəsidir.

Bütün hallarda təräflərdən hansısa birinin üçüncü bir kənar qüvvənin təsirinə düşüb və ya onunla gizli separat danişqlara gedib güc balansını sizin gözləmədiyiniz vaxtda və istiqamətə dəyişməsi ehtimalını da nəzərdən qaçırılmamalı.





## Täzyiq taktikaları ilä älaqädar bir sıra nüanslar

*Ävväla* – täbliğat täsirin burada sadalanan bütün variantlarından istifadä etmäklä aparılmalıdır, o cümlädän, lazımı fikirlär, ideyalar, räylär vä s. sizin mövqeiniz kimi yox, hansısa neytral täräflərin, yaxud onun özünün yaxınlarının, doğmalarının, çoxlu sayıda adamın (*öz liderlərinin və ya onun názärində avtoritet kimi görünə bilən digər hansısa şäxsin, mänbäyin və s.*) mövqeyi kimi täqdim edilir. Yəni izlənilib həmin täräflərin bu qäbildän olan ták-ták dä olsa fikirləri axtarılıb-tapılıb seçilir, qabardılır, yaxud bu tipli fikirlər onların dilindən müxtəlif stimullarla (*rüşvät, sıfariş, aldatma, vadar etmä, tálqın və s. kimi vasitälərlə*) qopardılır və yaxud da, yalandan quraşdırılıb, onların mövqeyi kimi yayılır. Äks-täräflər, äks-mövqelär, äks-fikirlərsä, deyildiyi kimi, bütün hallarda gizlədirilir, yaxud xüsusi «yozmalarla» adiləşdirilir, däyərsizləşdirilir ki, ümumi olaraq hər şey sizə lazım olan fonda täqdim edilir. Paralel olaraq, fikrin äsaslılıq däräcəsini artırmaq üçün müxtəlif nümunəlär, kriteriyalar axtarılıb tapılır, seçilib göstərilir, äleyhinə olan nümunəlär, meyarlar hər vasitə ilä ört-basdır edilir (*ätraflı bax: «Täbliğat» bölmənünə [burada, säh. 52]*).

Istənilən bir täsir növüsə heç vaxt izsiz itib getmir və hər bir stimul gec-tez mütləq hansısa reaksiya doğurur. Yererdən və çeşid-çeşid insanın, mänbənin və b.-nın dilindən, adından yağış kimi yağıdırılan və intensivliyi heç dä azalmayan bu birtərəflı argument yağışı isə istənilən halda obyektin (*auditoriyanın, kütlənin, färdin və b.*) normal düşüncə və analiz qabiliyyətini blokirovka edib, onun gerçəkliliyi normal, obyektiv, hərtərəflı görməsinə mane olacaq, imkan verməyəcək, oriyentasiyasını azdıracaq, seçim və qərarında illüziyaya uymasını, qeyri-şüüri olaraq beynində bu qäbildän olan müvafiq «ustanovka» və stereotiplərin formalışmasını, düşüncəsinin bu vektor üzrə ätalatä köklənməsini və s. qaçılmaz edəcək – äləlxüsüs da ki, düşüncəsi izolə və anti-täbliğat yolu ilä zidd informasiyaya qarşı yaxşı blokirovka edilib, oriyentasiyasında dominantlıq äldə oluna bilinibdisə. Fäqat, cəmiyyət daxilində insan – ideoloji manqurtdur (*zombidir!*)!

Bu mäqamda artıq onun dost-tanışının, qohumunun, sair täräflərin ona verdiyi mäslhätlər dä onun fikirlərinin istiqamətinə ähəmiyyətli täsir göstərə bilməyəcək. Çünkü onların mövqeini, *ävväla* – siz bir başqa nähäng qrupun, hansıların ki, tərkibinə eyni zamanda, onun yaxınları, öz cəbhəsinin nümayändələri dä daxildir – äks-mövqeyi ilä neytrallaşdırırsınız; *İkinci* – onlar qısamüddətli və pərakəndə formada täsir göstərdiklərindən, onların täsiri dä, sizin ardıcıl və kompleks vasitälərlə göstərdiyiniz täsirlə müqayisə oluna bilmir; Və nähayət, *Üçüncüsü* – onlar koordinasiya olunmayıb, asinxron səciyyə daşıduğundan, yəni bir-birinə uyğun gäləməyib, hətta bəzən bir-birini täkzib etdiyindən, onların täsir enerjisi da akkumulyasiya oluna bilməyib, yalnız olsa-olsa, müəyyən tərəddüd çərçivəsində vurnuxmaq yaradır və bir-birini neytrallaşdırır. Hansı ki, sizin ardıcıl və äsaslı konsepsiya kimi müxtəlif adamların, o cümlädän, onun etimad elədiyi, mövqeini äsaslı analiz etmədən qəbul etdiyi adamların dili ilä onun beyninə yeritdiyiniz variantsa, daha çox «müdafıacılığı» olan mövqe kimi, beynində bir-biri ilä räqabət aparan digər xırda mövqeciklər arasında dominantlıq qazanasıdır.

Üstəlik dä ki, bu variant häqiqätən, onun üçün xeyirli, mənfəətli ola bilər, lakin täräfda yalnız bir başqa formalı qazanc götürməyi názärində tutduğundan, bu variant onun ağlına gäləməyə bilər. Burada sadəcə olaraq, qalib gäləmk üçün mümkün bütün variantları hesablaya bilmək zəruridir;

*İkinci* – burada däfalərlə deyildiyi kimi, täbliğat bütün hallarda differential formada aparılmalıdır, yəni täbliğat prosesində sərf etməyən äks-cähətlər, mäs., räqib cəbhəsindən olan müxtəlif täräflər arasındaki ümumi, oxşar mäqamlar, onları yaxınlaşdırma biləsi nüanslar ört-basdır edilir, gizlədirilir, däyərsizləşdirilir, ähəmiyyətsiz bir şey kimi kənara qoyulur, názərdən qaçırlıq və yaxud hər bir ayrı-ayrı tərəf üçün onun názärində eyni bir predmetin mähz konkret olaraq onların öz zövqü, baxışı, marağı və sosial heysiyyati ilä uyğun və ya zidd mäqamları axtarılıb-tapılıb (*və ya quraşdırılıb*) qabardılır (*bax: «Täbliğat» bölmənünə [burada, säh. 52]*), äks-täräfləri hər vəchlə gizlədirilir.

■ **Nümunä üçün, mäs.**, Körfəz müharibəsi dövründə (*1991 yanvar-fevral*) SSRİ-nin ärəblər arasında siyasetini iflasa uğratmaq üçün ABŞ burada, SSRİ-nin ona İrak baradə ähəmiyyətli informasiyalar ötürməsi baradə informasiyalar yayır, *äksinə*, Qärbə onun siyasetini iflasa uğratmaq üçün burada SSRİ-nin İraka gizlicə hərbi texnika, hərbi mütəxəssislər verməsi, digər formada külli hərbi yardım etməsi və s. baradə dezinformasiyalar yayırı;

*Üçüncüsü* – täzyiq dä differential formada göstərilməlidir. Yəni mäs., väziyyətdən asılı olaraq bir sferada (*mäs., iqtisadi sferada*) kurs däyişdirilsə dä digərlərində normal olaraq saxlanıla bilər; Yaxud, färləq situasiya ilä älaqädar sizin räqibə qarşı fäaliyyətdə stavka qoyub, istinad etdiyiniz nöqtələr dä färləq ola bilər. Yəni bir mäsələdə sizinlə hämfikir olanlar, digərində olmaya bilərlər və bu səbəbdən, münasibətlərin dinamikası da bu çalara hämahäng olmalıdır.

■ Mäs., sülh vaxtı räqib dövlətində sizin müttəfiqiniz olan hansısa bir müxalifat – müharibə vaxtı öz hökumətini, iqtidarı dəstəkləyə bilər. Bu zaman sizin räqib cəbhəsi daxilindəki hansısa äsgər anaları cəmiyyətlərinin, dini təşkilatların, müxtəlif pasifistik qüvvələrin, sülhpərvər qrupların, hərəkatların və b. aktuallığı arta bilər, hansı ki, ävvällər dä, bunlar sizin üçün názärəçarpnaz idi. Mähz həmin səbəbdən, Qärb postsosialist mäkanındakı münaqışılərə münasibətdə mərhələsindən, yəni täräflərin xarici iqtisadi-siyasi kursunun və geosiyasi reytinqinin dinamikasından asılı olaraq, burada gah aktiv və gah da passiv müşahidəçi, yaxud legal və ya qeyri-legal iştirakçı mövqeyi seçib.

*Dördüncüsü* – «bir nəfər hamı üçün, hamı bir nəfər üçün!» prinsipini äsas tutaraq, burada sadalanan bütün sanksiyalar təkcə räqibin özünə qarşı yox, həm dä onun yaxınlarına, müttäfiqlərinə, müdafiçilərinə, mäddahlarına və b. qarşı tətbiq edilir ki, onların psixoloji täzyiqinə və ya müdafiçilərinin onun arxasından qaçmasına, täräfdarlarının sayının azalmasına və s. nail olunsun, hämçinin bir başqalarına da ibrat əlsün. O cümlədən: onu, onun fäaliyyətini dəstəkləyən, tərifləyən hər kəsə hər növ ziyan yetirilir, täzyiq göstərilir, onlara *«yaltaq»*, *«simasız»*, *«şäxsiyyətsiz»* və s. kimi təhqirəmiz yarlıqlar vurulur; Onun işləri, fäaliyyəti, äsərləri baradə yüksək fikir, müsbət rəy söyləyənlərin intellekt səviyyəsi şübhə altına alınır, belələri savadsızlıqda ittihad olunur və yeri gäldikcə dä, müxtəlif səhbətlərə asnasında, belələrinin adı savadsızlıq, qanmazlıq, yaltaqlıq, simasızlıq və s. rəmzi, timsali kimi häqarətlə hallandırılır; Real və ya potensial täräfdarları, müdafiçiləri imkan düşdütcə mähv edilir, iflasa uğratdırılır, zäiflədirilir, şikast edilir və s.

■ Rusyanın keçmiş və yaxud potensial müttäfiqləri olan İrak və Yuqoslaviyanın başına bu gün gətirilənlər, həmin cəbhədən olan İran, Çin, Belorusiya, Ukrayna və b.-nın bugünkü gündə Qärb tərəfindən hər cür sixma-boğmalara salınması, hämçinin adı həyatda liderlərin, rəhbərlərin «qara siyahısına» düşmüş şäxslərlə digərlərinin açıq münasibətdə ehtiyatlanmaları və b. mähz bu nüansla älaqədardır;

*Beşincisi* – burada izah edilən fazalar cəmisi bir däfə yox, zəruri nəticəni alana qädär dönə-dönə, təkrar-təkrar, yaxud bir-birinə paralel şəkildə həyata keçirilir, tətbiq edilir:

- Härbiyyädä «härbi qüvvänin mähdud tätbiqi» adlanan fändin mahiyyätı bu mexanizmä äsaslanır. Mäs., 1989-cu ildä ABŞ bu prinsipdän istifadä edäräk Panamada heç bir qurbansız vä qırğınsız böyük uğur qazana bilmışdı. Belä ki, härbi vertolyot vä ağır artilleriyadan açılan här qısamüddätlı atışlardan sonra radio vä säsgücləndiricilərlə panamalıların silahi yerä qoymaları vä buraları tark etmäsi baradä ultimatum yayır vä növbəti hückumun däqiq vaxtını elan edirdi. Ämaliyyatın bir neçä däfə təkrarından sonra artıq ABŞ qoşunlarının hückumu üçün «yol təmizlənmiş» vä onlara müqavimät göstərən bir nəfər belä qalmamışdı(*analoji fändlä bağlı, bax, burada säh. 144*).

*Altıncısı* – Deyildiyi kimi, bütün täzyiqlärin hamısı räqibin sizä zidd yoldakı här anını dözülmäz cähännämä çevirmäk mäqsädindän iräli gälirdi. Lakin psixoloji täsir, diversiya mäsälälärindä räqibin här hansıa bir härbi, iqtisadi, siyasi vä s. zäifliyi, uğursuluğu faktı täkcä fäxr edib, öyünmäk, läzzät almaq vä bundan sonra cüzi dä olsa arxayınlaşış, özünä bir qädär istirahät icazası vermäk üçün ásas deyil. *Äksinä*, bundan sonra hämin faktların här birini psixoloji täsirin elementinä necä ćevirib, bundan digär sferadaki mühəribänin – yani psixoloji hücküm mühəribəsinin märmiläri, raketläri, bombaları yerindä necä istifadä etmäyin variantlarını arasında tapmaq kimi nähäng intellektual tapşırıq, mäntiqi azıyyät gälir. Yuxarıda izah edildiyi kimi, räqibin här bir ugursuzluğuna parallel olaraq, bu ugursuzluğun däralı onun názärindä qabarıqlaşması, onun öz problemlərinin däridän başa düşmäsi, bütün bunların naticası olaraq, bugündün diskomfort, sabahinisa pessimist kimi qavraması üçün mütämadi olaraq onunla intensiv iş aparılır ki, təbii mövcud olan vä ya sizin zähmətinizin bährəsi olan hämin problemləri, bu işdä sizin ásas dästavüzünüzdür (*bax: “inqilablari necä formalasdırmalı, situasiyaları necä däyişmäli” bölümünä [burada, säh. 121]*).

*Yedincisi* – belä deyilərsä qeyri-qanuni, qeyri-populyar sayılan, hansıa normalar täräfindänsä qadağan edilmiş vä ya ätrafdakıların heç dä xoşuna gälmäyäcayı bir sıra tädbirlär (*mäs., birbaşa güc tätbiqi*) hämişə hansıa bähänälärlä maskalandırıla bilär.

- **Nümünä üçün, mäs.**, siyasi motivlärä görä täqibin, hättä beynälxalq normalar täräfindän dä qadağan edilmäsinä baxmayaraq, bu heç dä bəzi demokratik imicli dövlätlär mane olmur ki, öz xarici siyasi räqiblərinä qarşı haqq-hesablarını hansıa terrorizmlä, diktatura ilä, insan haqlarının pozulması ilä vä s. kimi hallarla mübarizä kimi qälämä verib bununla maskalasınlar, pârdäläsinlär; daxildä siyasi motivlär asasında kiminsä häbs vä ya qätlini – müvafiq olaraq, kriminal zämindä baş verən hansıa cinayat vä ya «bädbäxt hadisä» kimi tâşkil etsinlär, bununla älaqäländirsinlär – vä bütün bunlarla da daim öz demokratik simalarını sıgortalasınlar.
- **Yaxud** mäs., Körfaz mühəribəsinin başlıca sábabi: a) Artıq öz ävvälki çakisini itirmäk üzrä olan SSRİ hälä ki özünü ayaga qaldırmamış onun keçmiş vä potensial müttäfiqlərini bir-bir aradan götürmäk; b) Yaxın Şärgdäki siyasi-härbi balansı Izrailin (*vä deməli, dolayısı ilä ABŞ-in*) xeyrinä däyişmäk, o cümlädän, qismän fälästin mäsäläsindä äräblərin ötkämimi bundan belä ásaslı zäiflətmäk; c) İrakla köhnädän qalan haqq-hesabı çürütmäk – hansı ki, İranla mühəribənin son ärafälärindä İrak mühəribəni davam etdirmäk adırya ABŞ-dan külli miqdarda yeni partiya modern silah vä valyuta alıldıdan sonra däralı mühəribəni dayandırmış vä SSRİ-yä stavka edäräk, ABŞ-dan alıqlarını här hansı formadasa geri qaytarmaqdan imtina etmişdi; d) Dünyanın ásas neft ehtiyati mänbälärindän birinin (*yəni Küveytin*) ABŞ vä onun müttäfiqlərinin názarätindän çıxaraq, SSRİ vä onun müttäfiqlərinin (*yəni konkret olaraq İrakin*) názaratinä düşmäsi ilä, dünya bazarlarında neftin qiymətinin bu birincilərin ziyətinə vä ikincilərin xeyrinä istiqamätindä start götürmäsi kimi perspektivi Qarb üçün dähşətli görünən bir prosesin qarşısını almaq vä s. olduğu halda, real tâbliğatda bu incident aşağıdakı siyasi amillärlä maskalandırıldı: 1) Küveytin müstəqilliyini bärpa; 2) Säudiyyä Aräbistanı, Birləşmiş Aräb Ämirlilikləri, Qatar vä Yämäni S. Hüseynin növbəti aqressiv planlarından mühafizä; 3) Fars körfəzindä «dünya» (*yəni äslindä Qarb*) gämilərinin sərbəst hərəkətini təmİN; 4) İrakin Kurd vä Shiə azılıqlarının hüququnu müdafiä; 5) İrakda demokratik rejim qurmaq; vä s.;

*Sakkizinci* – kiminsä sizin maraqlarınıza zidd davranışlı, addımı müqabilindä onu däralı sanksiyaya märuz qoyub, hückuma başlamaq, keçilən körpüləri partlatmaq därcəsindä tählikəlidir vä här ehtimala qarşı, här şeyin müvafiq xâbärdarlıqla vä ya xâbärdarlıq jestləri ilä başlanılması daha mäqsädäuyğundur (*o cümlädän, onunla münasibəti soyudub, konkret olaraq, onun düşməni ilä münasibəti isitmək istäməniz taktikası da eləcə*). Räqibä täzyiq mäqsädilä, här hansı sanksiyaya äl atıb, «kari pâtayınä çöp salımdan», o cümlädän, onun räqibləri ilä münasibət yaratmazdan ävväl, räqibinizin «cin atına mindiyi» mäqamı da göz önünä gätirib, öz gücünüzü vä ya räqibin räqibinin dar mäqamda sizä yardımçı olacağının, arxa duracağının «täminatını» täräziyä qoymaq da, heç dä pis olmazdı. Åks halda, räqibin güzəştä getməsi, yumşalması äväzində sizi onun adekvat cavab täzyiqləri gözləyä bilär ki, onda qäbriniz üstündə heç ağlayan da tapılmaz – necä ki, bunu názärindən qaçırın İrak, Yuqoslaviya vä s. dövlətləri kimi;

*Doqquzuncusu* – bəzən ictimai názarət amili sábabindən situasiyanın dalan väziyyətinä gälib çıxmazı mümkündür, yəni başqalarının şahidlik vä ya hakimliyi (*münsifliyi*) täräfdaşa provakasiyon täsir göstərib, onun här hansı güzəşt addımını blokirovkalaya bilär. Bu zaman täräfdaşa geri çäkildiyi hal üçün *öz «simasını xilas edə bilməyə» sans verilməlidir*. Bunun üçün täräfdaşın güzəşt addımı başqalarının názärində elä yozulmalı vä ya väziyyət elä varianta gätirilib çıxarılmalıdır ki, täräfdaş geri çäkilməkdän öz rifah vä tählikəsizliyinä, özünün nüfuzuna, perspektivinä vä s. heç bir hädä görməsin, yeri düşdükdə başqalarının yanında ümumi hesabi öz xeyrinä vä ya 1 : 1 kimi yoza bilsin.

- **Nümünä üçün, mäs.**, bir däfə qatarda iki qadın arasında hansıa təzä alınmış bir vaza üstündə başlanan vä ätrafinə çoxlu adam yiğdiğindən çıxılmaz väziyyätä gälib çatan bir mübahisädä, bizim yaxınlaşış şahidlik etməyimiz ki: «Biz indicä älində belä bir vaza tutan bir oğlanın o biri vaqona keçidiyini gördük. Hättä, satdığımı düşünüb qiymətini soruşmaq istədik. Bälək sizlərdən hansıa birinizinki imiş, oğurlayıb?» – bir anda väziyyətin üstünə su səpdi vä inadkarlıq edän qadınlardan birinä imkan verdi ki, güzəştä gedib yanıldığının mümkünlüyü etiraf etsin (*Baxmayaraq ki, biz heç bir vaza-filan görüb-eläməmişdik*). Halbuki, ävvälki halda güzəşt onunçun ömürlük oğru damğası vä kändindä hämişəlik biabırçılıq demək idi vä nəhaq olduğu bayaqdan bəri göz öndən olsa da, bundan qurtulmaq üçün o, risk edib götürdüyü vazanın onun olduğunu axıra qädär iddia etməyä, hättä bunun üçün hämin anda ölüm-dirim vuruşuna çıxmaga hazır idi (*fäqät, söhbät bu anda onun öz şärafının müdafiəsindən gedirdi*);

*Vä nähayät, onuncusu* – burada sadalanan bütün bu metodlar güc tätbiqini heç dä birdäfəlik aradan qaldırmır. Onlar, sadäcä olaraq, istənilən addıma daxildä, xaricdä vä räqibin öz cäbhəsindä münbit şärait yaratmaq vä ya bunu sonradan bäreätländirməklə mövcud qüvvənin «Faydalı İş Ämsali»nı minlärlä däfə artırmaga vä ya ona minlärlä däfə qänaät etməyä,

bir sıra halda isə adı vaxtda güc tətbiqi hesabına başa gäləsi bir sıra məsələləri bunların vasitəsilə ümumiyyətcə, güc tətbiq etmədən häll etməyə imkan verir.

- Cənubi Livanda infrastrukturları blokirovka etmək, mülki əhali arasında qarışılıq salmaq, ümumiyyətcə, Livanda situasiyani destabilizə etmək və son olaraq ölkə rəhbərini danışqlara məcbur etmək üçün İzrail «Din vzeheşbon» («Əvəzə əvəz») adlı psixoloji əməliyyat zamanı (1993 q.) sadə bir fənd işlətmüşdi: vərəqələr, təşviqat bombaları, radiostansiyalar və s. vasitəsilə dalbadal bir-neçə häftə ərzində ərazinin filan tarixdə bombalanacağı məlumatını yayıb, mülki əhalinin tacili şakıldə buradan köçməsini xäbərdarlıq edir. Deyilən vaxt çatdıqda kiçicik bir aviasiya hämləsi həyata keçirir. Nəticədə, cəmisi 200 adam öldüyü halda 300 min əhali panika içərisində ölkənin daxili rayonlarına axıdı ki, bu da sürətlə ölkənin hər sahədəki infrastrukturlarını blokirovkalayaraq, son nəticədə deyilən nəticələri əldə etməyə imkan verdi (*analoji fəndlə bağlı, bax, burada säh. 143*);
- **İRAN-1978 HAKİMİYYƏT DÄYİŞİKLİYİ:** SSRİ-nin, belə demək mümkündürsə, «qulağının dibində» bir nömrəli amerikanpərəst dövlət olan o vaxtkı İranın xarici iqtisadi-siyasi kursunu Amerika və digər Qārb dövlətlərinin əleyhinə döndərməyin yeganə üsulu burada hakimiyyət və ideologiya däyişikliyi etmək idi ki, DTK (*KQB*) gecəli-gündüzlü işləyib, burada stavka qoyulması lazımlı olan bu qabil işartilari axtarıb-tapdı və özünün nähəng inqilab təcrübəsini DTK məhərəti və əvvəkliliyi ilə burası ixrac edə bildi; **ÇİLİ-1932 VƏ 1970 HAKİMİYYƏT DÄYİŞİKLİYİ:** Bu halda – SSRİ bu təcrübəsinə Çiliyə ixrac etmişdi (*NTV t/v 15.01.2001*); **ÇİLİ-1973, YUQOSLAVİYA-2000 HAKİMİYYƏT DÄYİŞİKLİKLƏRİ:** Bu variantlarda isə – ABŞ bu fəndlə iki anti-amerikan dövlətinin siyasi kursunu 180° sarı döndərməyə müvaffaq olmuşdu; **BÖYÜK OKTYABR SOSİALİST İNQİLABI:** Lenin inqilabının o vaxtkı Rusiyanın ən qatı düşməni olan Almaniyadan güclü maliyyə dəstəyi alması barədə indi çox danışılır (*Almaniya o vaxt Rusiyadakı istənilən qarışılıqda maraqlı idi*). **YUQOSLAVİYADA** katolik-xorvatların, pravoslav-serblərin və müsəlman-serblərin 1992-ci ilin aprelindən 1995-ci ilin noyabrına qədər bir-biri ilə vuruşması, **IRAKDA** min ildir qardaş kimi yaşayan kurd və şiyə azlıqlarının birdən-birə Körfəz mühəribəsi əräfəsində oyanıb qan-qan iddiyasına düşməsi, yenə də anti-amerikan cəbhəsinə aid olan **ÇİNDƏ** falonqoq hərəkatı nümayändələrinin, tibetlilərin, uygurların və b. kamikadzelikləri, faciələri, 95-ci ilə qədər iqtisadi cəhətdən dönyanın ən inkişaf etmiş dövlətləri sırasından olan **İNDONEZİYADA** bu gün baş verənlər, **POSTSOSİALİST MÄKANINDA** bugünəcən ardi-arası käsilmədən axan qanlar, o cümlədən, Qarabağ, Abxaziya, Çeçenistan və b. – fəqət, bütün bunların hamısı XX əsrədə dönyanın ayrı-ayrı bölgələrinə müvafiq məqsədlər üçün atılmış psixoloji bombaların bir qismi idi;





## H A Ş İ Y Ä:

Bəzi dövlətlərin «Psixoloji ämäliyyat» instruksiyalarından parçalar

### ABŞ-in «FM – 33-5» adlandırılan «Psixoloji ämäliyyat» instruksiyasının bir parçası:

<<...Anonim, saxta və ya xüsusi hazırlanmış publikasiyalardan istifadə etməklə təbliğat aparmaq; vətəndaşlığı olmayan və ya vətəninə dönük çıxan şaxslərdən istifadə etməklə siyasi ämäliyyatlar aparmaq; müxtəlif siyasi partiyaları və üşyançıları dəstəkləmək; sabotaj da daxil olmaqla kvazi-hərb metodları tətbiq etmək; valyuta ämäliyyatları ilə əlaqədər olan iqtisadi diversiya təşkil etmək;... (40 säh. 354). Ümumiyyətcə, aşağıdakı məqamları arasında tapmalı və rəqib düşərgəsində parçalanma yaratmaq üçün istifadə etməli:

- Rəqib dövlətin daxilindəki və onunla müttəfiqləri arasındaki siyasi haçalanmalar;
- Etnik, dini, irqi, mähəlli fərq və ziddiyyətlər;
- Mülki əhalinin öz hərbi xidmətçilərinə qarşı neqativ münasibəti;
- Arxa cəbhədəkilişin komfort şəraiti ilə müqayisədə ön cəbhədəkilişin ağır şəraiti olması;
- Zabit, serjant və sırvı äsgərlər arasındaki ziddiyyət;
- Mülki əhalinin hakimiyyət sistemindəki bürokratiyalardan narazılığı;
- Hakim elita ilə müxalif siyasi partiyalar (*təşkilatlar*) arasındaki ziddiyyət;
- Vergilərin ədalətsiz yığılması və ya onların ifrat yüksəkliyi;
- Geniş yayılmış aqlıq, kasıbılıq fondaşında çox kiçik bir qrup olan rəhbərliyin cah-calallı hayatı keçirməsi, hər şeylə tämin olunması; və s... >> (114 säh. 300)

Fəqät, bəzi sadəlövhərsə, ABŞ-in hər bir addımını hansısa lobbilərin iradəsi, diasporların ähval-ruhiyyəsi, konqresmenlərin intriqası, mücərrəd demokratiya xətkəsinin göstəricisi və s. kimi qəbul edirlər – guya, ABŞ siyasətini təsadüflər müəyyən edir və o, bugünkü dünyanın yeganə superderjavası säviyyəsinə xoatik demokratiya səndələmələri ilə gəlib çıxıb. Və 2001-ci ilin sentyabr hadisəsindən sonra ABŞ 907-ni lägv edəndə hämin «lobbilər» harda idilərsə görünümədilər və ABŞ özünə lazım olan vaxtda heç bir maneəsiz-filansız dərhal onu lägv edə bildi;



### Almanyanın Fransaya hücumu ärəfəsində Gebbelsin hazırladığı psixoloji direktivin qısa məzmunu:

<<...Məxfi idarələr Fransada panika väziyyəti formalasdırmaqla məşğul olmalıdır. Bu məqsədlə onlar «fransız müqavimət hərəkatı» adı altında maskalanıb, böyük häyəcan və nifrətlə fransız hökumətinə qarşı tədbirlər häyata keçirməlidirlər. O cümlədən:

- Onlar fransız hökumətinin Parisdən qaçmaq niyyəti barədə şayıklär yaymalıdır və baş nazir Reyni ittihəm etməlidirlər ki, bunu təkzib etmək istəyir;
- Bütün alman emmiqrantlarının daxil olduğu gizli təşkilatların təhlükəli planları barədə informasiyalar yaymalıdır (*Baxmayaraq ki, onlar, qatı antifaşistlərdir*);
- Almaniyadan qaçan bütün yəhudilərin Almanyanın gizli agentləri olması barədə şayıklär yaymalıdır.
- Almanyanın zəbt etdiyi ərazilərin banklarındakı bütün pulları müsadirə etmək adətində olması barədə şayıklär yaymalıdır ki, banklar ätrafında ajiotaja və iqtisadiyyatın blokirovkasına nail olunsun.
- Ingiltərə ilə Fransa arasında olan hər növ ixtilafi dərinləşdirən şayıklär quraşdırıb, yaymalıdır... >>





## AÇIQ CÄMIYYÄT: Müsbät vä mänfi täräfläri

«Demokratiya çox iyränc bir şeydir,  
lakin hälälik bäsäriyyät ondan  
yaxşısını düşünüb tapmayib»  
U.Çörçill.

Bu kitab boyu sadalanan bütün bu oyunlar älälxüsüs cämiyyätlärin açıq tipä malik olduğu şärait üçün xüsusi ähämiiyät käsib edir. Deyilänlärin yekunu olaraq, kitabı bütün bu oyunların plasdarmı olan, müasir Qärbin canfåsanlıqla täbliğ etdiyi vä hamiya mäcburän sıradığı, Popper<sup>13</sup> kimi neçä-neçä adı qäläm sahibini “cahanşümüл filosof” säviyyäsinä qaldırmış «açıq cämiyyät» ideyasının, názäriyyäsinin, modelinin, doktrinasının vä s. bazi qaranlıq täräflärinin analizi ilä başa çatdırırıq.

C-b. Popper täräfindän verilän vä sonradan demäk olar ki, bütün mänbälärdä (*o cümlädän, «Açıq cämiyyät institutu» adlanan täşkilatin [«Sorus fondu»nun] informasiya paketindä*) ümumiläşdiriläräk täkrarlanan tärifinä görä, **açıq cämiyyät** – häqiqät üzäridä heç kimin monopoliyasının tanimadığı, färqli insanların färqli baxış vä maraqlara malik ola bilmäsinin qäbul edildiyi vä bütün insanların sülh şäraitindä yaşıya bilmäsi üçün hakimiyyät institutlarının hamının hüquqlarını bärabär qoruduğu ictimai modeldir. Ümumi olaraq, **açıq cämiyyät** – qanunun aliliyinä, insan hüquqlarına hörmät, demokratik yolla seçilän hakimiyyät vä s. prinsiplärini özündä ehtiva edir. Nisbätän bu cür populist täriflärden färqli formada ifadä olunsa, o – siyasätin, iqtisadiyyatın, sosial sferanın vä (ya) mädäniyyätin liberallığından ibarät idaräçilik üsuludur. Burada hamının taleyinä birlikdä aid olan ümumi qärarlar hamının, äksäriyyätin vä ya nisbi çoxluğun birgä razılığı äsasında qäbul edilir, hansı ki, onun äsas räqibi olan *qapali cämiyyättdä* – siyasät, iqtisadiyyat, sosial hayatı vä (ya) mädäniyyät radikal xätt üzrä idarä olunub, hamının taleyinä birlikdä aid olan ümumi qärarlar müäyyän bir konkret qrupun vä ya şäxsin marağı, yaxud räyi äsas götürülmäklä qäbul edilir (*bu qrupun mütävässislär qrupu olması variantı da, istisna deyil*).

Ümumi halda, särbüst räqabätin mövcud olduğu bütün növ idaräçilik, o cümlädän, **siyasätdä** – çoxpartiyalılıq, **iqtisadiyyatda** – bazar modeli, **sosial sferada** – «cängällik» prinsipi, **mädäniyyätdä** – müxtäliif növ yarış vä müsabiqälär, «kütlävi» deyilän mädäniyyät vä b. *açıq cämiyyät* prinsiplärinin növmüxtäliiflikləridir. *Äksinä*, inzibati-amirlik prinsipinin mövcud olduğu bütün növ idaräçilik, o cümlädän, **siyasätdä** – qädim Şärq despotizmi, mütläq hakimiyyät, tiran üsul-idaräsi, härbi-polis vä faşist rejimləri, sosializmin mövcud olmuş müxtäliif formaları vä s., **härbädä** – härbi xidmätin könüllü (*professional*) deyil mäcburi forması, **iqtisadiyyatda** – Marks modeli, **sosial sferada** – dotsasiyaların fövqälyüksäkliyi, **mädäniyyätdä** – müxtäliif dünyagörüslərin dövlät ideologiyası säviyyäsinä qaldırılması, hämçinin bundan älavä, müxtäliif partiyaların, şirkätlərin, xeyriyyä cämiyyätlərinin, tädris müässisälärinin vä b. fäaliyyäti *qapali cämiyyät* prinsiplärinä nümunä ola bilär. Belä ki, bunların heç birindä ümumi qärarlar heç dä, hamının birgä razılığı äsasında qäbul edilmir (*İngiltärä, Şimali İrlandiya, İspaniya, İsveç, Hollandiya, Yaponiya* vä s. *kimi ölkälärin teatral funksiya daşyan formal monarxiyası bura aid deyil*).

*Açıq cämiyyätin* ädäbiyyatlarda sadalanan çoxsaylı izahlarını burada izafi täkror etmädän, birbaşa olaraq onun äsas üstünlüklerinä keçirik, hansı ki, bu üstünlükler tarixän *qapali cämiyyätlä* olan räqabätindä ona qäläbä gätilär äsas mäziyyätlär olub. Belä **üstünlüklerä** qismän aiddir;

- 1) *Qapali cämiyyätlä* müqayisädä *açıq cämiyyät* täbiätä harmonikliyä daha yaxındır. Belä ki, bu ikincidä cämiyyätin täkamül yolu çoxsaylı yasaq vä qadağalar vasitälä sünî müäyyänläşdirilib, ona diqtä edildiyindän, son näticidä bu inkişaf ümumi dünya harmoniyasından täcrid şäkildä baş verir vä, buna görä dä, cämiyyätin degradasiyası ilä näticälänirsä, *äksinä, açıq cämiyyättdä* täkamül, bütün hallarda ätraf dünya ilä harmoniya, adaptasiya şäraitindä baş verir ki, bu da ümumi täkamül vä täbi seçmä näzäriyyäläri ilä mütabiqdir;
- 2) Än optimal variantın axtarılıb tapılması zamanı mähdud qrupun intellekt potensialına söykänän *qapali cämiyyätdä* çeşidli götür-qoy imkanının mövcud olmaması sääbindän, burada «täsadüfi» qärarların qäbul edilmäsi ehtimalı maksimumdursa, *äksinä*, çoxsaylı variantların generasiyası vä integrasiyasına hüdudsuz imkanların mövcud olduğu, här şeyin yüz ölçülüb, bir biçildiyi *açıq cämiyyättdä* belä risk minimumdur;
- 3) *Qapali modeldä* inkişaf yalnız xarici räqabät täräfindän birtärfli stimullaşdırılırsa, *açıq cämiyyättdä* daxili räqabät dä, daxil olmaqla, bu cür stimul ikitärflidir;
- 4) Monoton *qapali cämiyyättdän* färqli olaraq, rängäräng *açıq cämiyyättdä* här käsin öz tälbäbatlarını (*zövqünü, marağıni, ehtiyyacını...*) ödämasi üçün seçim imkanı, täkliflär assortimenti ifrat böyükdür;
- 5) *Qapali modeldä* här käsin öz äqidä vä marağını reallaşdırması üçün vasitäläri häddän artıq mähuddursa (*cämiyyättdän täcrid olmaq vä ya onu tärk etmäk kimi variantlar çärçiväsindä*), *açıq cämiyyättdä* belä vasitälär hüdudsuzdur (*mätbu müzakiräsi açmaqdandan tutmuş, mitinq, nümayiş, boykot* vä s. *qädär*);
- 6) *Qapali modeldä* bütün hallarda konkret azlığın marağın ilä hesablaşılırsa, *açıq cämiyyättdä* ädalät prinsipinä uyğun olaraq, hämişä äksäriyyätin marağının tämin olunması ön planda durur;

- 7) İmersial *qapalı cəmiyyät* müqayisadə çevik açıq cəmiyyät xarici embarqlara qarşı daha dözumlüdür. İrak, Kuba, İran və Yaponiya dövlətləri buna nümunə ola bilər ki, bunlardan ävvəlinci ikisi xarici sanksiyalardan iflic väziyyətinə düşdüsə, sonuncu ikisində reaksiya o qädär dä ciddi olmadı (*Yaponiya, İkinci Dünya Müharibəsindən sonra sanksiyalara məruz qalmışdı*) və s...

Bunlar açıq cəmiyyät modelinin başlıca məziyyətləri idi. Bugünkü gündə beynəlxalq säviyyədə «modda» olan Popper və digər bu qäbildən olan bir sıra filosoflar da onun mähz bu kimi üstünlüklerini təbliğ etməklə məşhurlaşıblar. Lakin açıq cəmiyyät onların uydurduqları qädär dä «aydan arı, sudan duru» deyil və bu məziyyətləri ilə bərabər o, kifayat qädär **qüsurlara** da malikdir ki, bizim bütün bu kitabımızdan da başlıca məqsəd – onun mähz ədəbiyyatlarda adatən sadalanmayan həmin bu tərəflərini qabartmaq və onun däbdəbəli pərdəsi arxasında hansı oyunların getdiyini aşkarlamaq idi. Ümumi olaraq bu kimi zəifliklərə qismən addır (*Bir daha təkrar edirik ki, deyilənlərdən äsla bizim qapalı cəmiyyät tərəfdarı olmağımız nəticəsini çıxarmamalı. Söhbət açıq cəmiyyät modelinin özünün dä ideallıqdan uzaq olmasını göstərməkdən və ideallığın haradasa bu iki əks qütbüñ məxrəcində və ya ağıllı harmoniyasında, kombinasiyasında olduğunu isbat etməkdən gedir*<sup>14</sup>. *Bizim bu məsələ ilə əlaqədar mövqeyimiz barədə əlavə olaraq bax: burada, səh. Error! Bookmark not defined.-dəki 12 №-li haşiyəyə):*

- 1) *Açıq cəmiyyät* ictimai rəy üzərində dayanan bir modeldir, ictimai rəysə idarəolunan fenomendir. Başqa sözlə, kütlələrin davranışı və düşüncəsi bilavasitə ətraf aləmdən aldığı informasiyadan asılı olub, onunla stimullaşdırıldından, burada bütün hallarda qəbul edilmiş qərarlar xalqdan daha çox ayrı-ayrı qüvvələrin, daha doğrusu, informasiya və informasiya kanalları ilə (*yəni bilavasitə ictimai rəylə*) daha yaxşı manipulyasiya etməyi bacarmış qüvvələrin (*istər daxili, və istərsə dä xarici qüvvələrin*) maraqlarına uyğun gəlmiş olur. Acəba, bu halda da, qrup marağını ön plana çəkən qapalı cəmiyyətlə onun nə fərqi?
- 2) *Açıq cəmiyyät* modeli dövlətin tənəzzülü mərhələsində işləmir. Belə ki, tərəqqi mərhələsində cəmiyyətin dayaniqliyi (*səfərbərliyi*) sosial enerjinin ayrı-ayrı güc mərkəzlərində (*monopoliyalarda*) kondensasiyası hesabına tämin olunduğu halda, tənəzzül mərhələsində bu inhisarlar və deməli, onların doğurduğu rabitələr bir-birinin ardınca zəifləyib sıradan çıxdığından, burada dayaniqliği tämin etmək üçün güc tətbiqi və azadlıqların məhdudlaşdırılmasından savayı özgə vəsiti qalmır;
- 3) *Açıq modeldə* mərkəzdənqəçmə meyli ifrat böyükdür. Belə ki, än zidd baxış, zövq və maraqları belə bir araya gətirməyə qabil, təmərküzləşdirici *qapalı cəmiyyətdən* fərqli olaraq, burada cəmiyyətlə arasında olan hər hansı konflikti həll etmək üçün bu cəmiyyətin istənilən bir subyekti protest növü kimi həm dä onu tərk etmək yolunu seçə bilər (*Açıq cəmiyyət modelinin imperiyalara dağidıcı təsir göstərdiyi tarixdən mälumudur*);
- 4) *Açıq cəmiyyät* modeli dövlətin manevr imkanlarını ifrat daraldır. Belə ki, taktiki və strateji planlarının faş olması ehtimalının minimum olduğu *qapalı cəmiyyətdən* fərqli olaraq, burada ikibaşlı siyaset yürütmək, ikili oyun oynaması qeyri-mümkündür;
- 5) Äləlxüsus dövlət və vətəndaşların maraqlarının qütb təşkil etdiyi məsələlərdə *açıq cəmiyyət* «axsayır». Məsələn, dövlətin ümumi mənafeyi naminə vətəndaşların mənafeyinin qurban verilməsi (*vergilərin artırılması, dotsasiyaların azaldılması və s. kimi*), daha böyük qazanc xatırınə az qazancın qurban verilməsi (*yaxud daha böyük itkidənsə, az itkinin seçilməsi*) və b. əks-təbliğat imkanlı müxalifətin mövcudluğu fonunda ictimai rəylə uzlaşdırıla bilinəsi məsələlər deyil (*həmin səbəbdən, BVF-nin reseptləri ayrı-ayrı ölkələrdə referendumsuz tətbiq edilir*);
- 6) *Açıq modeldə* elitar qütblər qarşılıqlı veto və qarşılıqlı kompromis kimi imkanlara malikdirlər ki, bu da häddən artıq çox vaxtda ümummilli maraqlarla daban-dabana zidd olan nəticələrə gətirib çıxara bilir;
- 7) *Açıq modeldə* heç vaxt (!) maksimum obyektiv (*adekvat*) qərarlar qəbul olunmur. Cənubi burada qəbul edilmiş qərarlarla, bütün hallarda həm dä müxtəlif ambisiyalı, səriştəsiz və ya təsirlərə məruz qalmış şəxslərin dä mövqeyi (*«səs»*) təsir göstəmiş olur ki, bunun da nəticəsində, yekun qərarlar heç vaxt orta xətdən (*etidaldan, qızıl kəsikdən...*) yuxarı qalxa bilmir. Hansı ki, standartsız inkişaflı *qapalı cəmiyyətdə* maksimum təsadüfi olduğu kimi, härdən həm dä maksimum obyektiv (*adekvat*) qərarlar qəbul oluna bilir;
- 8) *Qapalı cəmiyyətdə* bütün daxili qüvvələr (*siyasi, iqtisadi, sosial, mədəni və s.*) müvafiq xarici qüvvələrə qarşı vahid blok, koalisiya, alyans, sindikat kimi müqavimət göstərirlərsə, *açıq cəmiyyətdə* hər käs xarici qüvvələrin rəqabət hücumu sırasında təkbətək qalmış olur, onların monopolist (*iqtisadi, siyasi, mədəni, ideoloji və s.*) ekspansiyonları sırasında mənsub olduqları dövlətlərinin simasındaki «diasporadan» məhrum väziyyətdə mübarizə aparır. Dövlət – milli maraqlarla global proseslər arasında bir növ bufer və ya körpüdür. Deyilən variantda, dövlətlərin internasional təhlükələr qarşısındaki anti-deminq (*o cümlədən, iqtisadi, siyasi, mədəni və s. «anti-deminq»*) klapanları iflic väziyyətinə düşmüş olur ki, bu da ölkənin parçalanmış və xarici rəqiblərlə baş-başa buraxılmış bütün (*istər iqtisadi və istərsə dä siyasi, sosial, mədəni və s.*) strukturlarının inhisarçı xarici qüvvələrlə rəqabətdən gec-tez iflasla çıxmasına, bir-birinin ardınca iflic väziyyətinə düşüb onların filialına əvvələnən, ümumilikdə ölkənin hər sahədəki (*nüfuz, xammal-satış, işçi qüvvəsi, intellekt-ideologiya və s.*) bazarlarının bir-bir, ziddiyətlərdən yararlanma bilməş həmin inhisarçı xarici qüvvələrin əlinə keçməsinə və s. səbəb olur (*həzirki postsosialist məkanında olduğu kimi*);
- 9) Cəmiyyətlərin açıq tipə malik olması, äləlxüsus son illərdə nähəng dövlətlərin «globallasma» adı ilə ortaya atdıqları oyun üçün älahiddə əhämiyyət kəsb edir. Belə ki, başlıca leytmotivi **«dəvərlərin normal tədavülünə** (*istər lokal və istərsə dä global migrasda*) **mane olan normativ barverləri aradan qaldırmaq»** kimi formulə edilə bilən bu oyundan äsas məqsəd, idxal-ixrac prosedurasının mexanizmini sadələşdirməkdən ibarətdir ki, bu da ilkin mərhələdə ixtiyari tərəfə mənsfət gətirdiyindən hamiya şirnikləndirici görünür. Lakin bütün problem, sonrakı mərhələlərdə inkişafın fərqli pilləsində dayanan fərqli tərəflərin bundan yararlanma bilmək imkanının (*texniki, iqtisadi, siyasi və s. imkanının*) qeyri-bərabərliyinin perspektiv təhlükələrindən törəyir.

Məsələ burasındadır ki, monopolist tərəflə müqayisadə zəif tərəf hər hansıa bir dəyəri (*iqtisadi, mədəni, siyasi və s.*) kütłəvi partiya ilə idxal-ixrac etmədiyindən və bazarlara geniş təsir şəbəkəsinə malik olmadığından, istənilən

halda onun bundan qazancı, yalnız bazarı vä ya tranzit (*kommunikasiya*) yolu (*xätti*) bilavasitə öz yaxınlığında yerleşän, yaxud istehsal vä (*ya*) ixracı monopolist qüvvälärin maraqlarına uyğun gäläräk, onlar täräfindän maliyyäläşdirilän (*täşkil edilän*) däyärlärin idxal-ixracı çärçiväsi ilä mähdüdülüşür. Bu isä, son näticädä onun birtäräfli, özü dä yalnız güclü täräflärin maraqlarına uyğun formali inkişafına gätirib çıxarır. Üstälik dä, ixracda räqabätä davam gätirmädiyindän bu onun, äsasän idxalçı [*vä demäli, asılı*] täräfə çevrilmäsi ilä sona yetir. Hämçinin, şäraitin rinqdä hamı üçün bärabär olması, zäif täräf üçün inzibati normaların tählükäsizlik täminatından mährum olmaq vä bu sábäbdän, ävvälçädän ona verilmiş ölüm hökmü demäkdir.

*Aksinä*, onunla müqayisädä monopolist täräf aşağıdakı tripli imkan färqlärinä malikdir: istänilän bazara maneäsziz çıxmaq, istänilän bazarda özü üçün konyunktur şärait yaratmaq, istänilän riskdän özünü daha yaxşı sigortalamaq, proseslärin fövqäl-yüksäk tempi ilä ayaqlaşmaq, stabil şäkildä härtäräfli idxal-ixrac imkanına malik olduğundan «sosial (etnik, mädäni, iqtisadi, siyasi vä s.) natamamlıq kompleksi»ndän ziyan görmämäk, räqabätä «sıfir» bazadan başlamamaq vä s. Bütün bunlarsa bu iki täräf arasında ölçüyügälmäz däräcädä böyük «sosial güc» nisbäti vä qloballaşmadan bährälänä bilmäkdä şanslar färqi formalaşdırır vä münasibatlardäki (*iqtisadi, siyasi, elmi-texniki vä s. täräqqi savyiyästdäki*) disproportiyasının ekspansiv (*händäsi silsilä üzrä däyişän*) dinamikasına uygun templä dä, zäif täräfin assimilyasiyasına (*iqtisadi, siyasi, mädäni vä s. inhisarına*) gätirib çıxarır: zäif täräfin näinki istehsal vä istehlakının, idxal vä ixracının, tranzit vä rabbitasının, hätta az qala yaşamaq hüququnun da son näticädä güclü täräfin näzaräti altına düşmäsi vä onun planından asılı väziyyätdä qalması ilä başa çatır – necä ki, bugünkü Afrika dövlätlerindä olduğu kimi. Fäqät, kapitalizm – bir zaman insanların, bugünkü gündä isä dövlätlerin bir-birini istismar etdiyi bir formasıyadır (*Ideoloji fäaliyyätlärdäsa qloballaşmanın mähz bu täräflärini maskalamaq mäqsädilä, o, çok vaxt «vahid dünya sisteminä integrasiya» kimi çasdırıcı terminlä sinonimləşdirilir, halbuki akademik dairälärdä bu iki terminin bir-birindän käskin färqli käsb etdiyi yaxşı mälumdur*);...

*Açıq cämiyyät* modelindä bütün hallarda minimum 49%-in maraqlarının ödänmämiş qalması, onun tätbiq olunduğu ölkänin ähalisinin siyasi passiviliyi äräfäsindä İslämämäsi (*söhbät kvorum-yetärsay problemindän gedir*) vä s. kimi arqumentlär názärä alınmazsa, bu sadalanalar *açıq cämiyyät* zäncirinin başlıca zäif halqları idi. Tarix boyu ayrı-ayrı dövlätler bir-birinä täsir, täzyiq göstärmäk üçün açıq cämiyyätin hämin bu zäifliklärindän sivil bir alät, riçaq, silah kimi istifadä etmişlär vä indi dä bäzi-bäzi dövlätlerin insan haqları, demokratiya vä s. uğrunda bu cür, lazım olandan artıq däräcädä canfAŞanlıq etmäsinin sábablari mähz bunlarla älaqädardır – hansıların ki prezidentléri väzifäyä seçiländä yalnız vä yalnız öz xalqlarının qarşısında and içib, näyin bahasına olursa-olsun yalnız öz xalqının rifahi üçün çalışacaqlarını boyunlarına götürmüsh olurlar, daha azärbaycanlıların vä ya bir başqalarının yox.

Burada qloballaşma erasının vä açıq cämiyyät modelinin kiçik dövlätlerin manipulyasiya vä inhisarına (*siyasi, iqtisadi, mädäni, demoqrafik vä s. inhisarına*), yol açan bir sira incäliklärindän bâhs edildi, bu proses vä modelin imkan verdiyi maxinasiya növläri arasındaıldı. Ehtimal edilir ki, bu dinamikada täkamülün marşrutunun däqiq sxeminin müäyyänlaşdırilmäsi vä bu prosesin mexanizminin açılması, zäif dövlätlerä ondan hansısa müdafiä vasitäläri axtarib-tapmağa, däqiq diaqnoz äsasında düzgün proqnozlar işlüyib hazırlamağa imkan verär.





## **Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar**

Artıq Qarabağ müharibəsindən 10 ildən artıq bir vaxt keçir və bu müddət kifayət qadər böyükdür ki, hadisələr känardan baxıb, səhvləri analiz edə bilək və bunların bir daha täkrarlanmaması üçün onlardan gäləcək nəsillər üçün nəticələr çıxaraq. Vaxtı ilə bu müharibənin birbaşa iştirakçısı olmuş, hazırda da hərbi psixologiya sahəsində ixtisaslaşmış bir şəxs kimi, elə bilirik ki, biz bu barədə, hansısa fərqli fikirlər söyləyə bilərik, və bu məqalədə də buna cəhd edirik.

Aşağıda biz bu müharibədə və ondan sonrakı mərhələdə Azərbaycan tərəfinin buraxdığı mümkün səhvləri ümumiləşdirməyə cəhd edirik və problemin həlli ilə əlaqədar mümkün olan yollar barədə öz müləhizərimizi söyləyirik (*qeyd edək ki, bu məsələlərin hamisi bizim "Diplomatik psixologiya (siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)", B., 2001. kitabımızda daha ətraflı analiz olunub*):

\* \* \*

### **Məğlubiyyətin qeyri-hərbi səbəbləri**

- 1) Azərbaycanda (*/geo-/ siyasi, /geo-/ iqtisadi, dini və s.*) marağı olan müxtəlif dövlətlərin bu müharibədən Az-na qarşı bir təzyiq aləti kimi istifadə etməsi** (*dövlətlər səviyyəsində äks tərəfə edilən maliyyələşdirmədən tutmuş, müharibə planının ssenariləşdirilməsinə qədər metodlarla – təbii ki, məxfi planlar və kanallar üzrə*);
- 2) Erməni tərəfindən fərqli olaraq Azərbaycanın bu müharibəyə psixoloji hazır olmaması**, və bu səbəbdən də, müharibəni ilk mərhələdə plansız, şok vəziyyətdə aparması;
- 3) İllkin mərhələdə Azərbaycanda hadisələri öz nəzarəti altına ala biləcək, hərbi gərginliyə davam gətirə biləcək hakimiyət aparatının və ya vahid liderin olmaması;**
- 4) Azərbaycanda hərbi sənaye inkişaf etmədiyindən qarşı tərəfin müttəfiqlərinin hərbi sənayesində asılı vəziyyətə düşməsi;**
- 5) Mühəribə ərzində döyuşlərin gedişatını analiz və proqnoz edən, ssenariləşdirən institutların olmaması**, silahların täkmilləşdirilməsi, yerli şəraitə uyğunlaşdırılması və ya yenilərinin yaradılması işinə alımların cəlb edilməməsi (*täkcə İkinci Dünya Müharibəsi ərzində "Katyuşadan" tutmuş atom bombasına qədər silahlar icad olunmuşdu*);
- 6) Mühəribənin Azərbaycanda gedən siyasi, iqtisadi və hərbi reformalarla bir ərəfəyə düşməsi**, başqa sözlə, siyasi xaotiklik, iqtisadi viranəlik dövrünə təsadüf etməsi, ordunun müharibə gedə-gedə "sifir"dan başlanıb qurulması;
- 7) "Neft kontraktları"nın imzalanmasının yubadılması;**

Və s.

\* \* \*

### **Məğlubiyyətin sərf hərbi səbəbləri**

- 1) Bütün müharibə boyu döyuşün yalnız bir stilinə – güc stilinə üstünlük verilib, qalan digər bütün stillərinə – o cümlədən, casusluğa, diversiya əməliyyatlarına, sui-qəsd təşkilinə, dezinformasiyaya, şantaja, daxildən qiyam təşkilinə və s. heç bir əhəmiyyət verilməməsi;**
- 2) Ordunun döyuş qabiliyyətinin heç bir vasitə ilə stimullaşdırılmaması**. Başqa sözlə, fəxri ad və mükafatlar, orden və mellar, rütbə və pul mükafatları verilməsi və s. kimi çoxdan sinanılmış təhrikəcili-ruhlandırcı vasitələrdən istifadə edilməyib, əvəzində, əsgərlərin başının "namus", "qeyrət", "vətən", "borc" və s. kimi köhnə bayatılarla qatılmasına cəhd göstərilməsi;
- 3) Rotaların komplektləşdirilməsi** işində əskərlərin Sovet Ordusunda aldığı peşəyə qətiyyən (!) əhəmiyyət verilməməsi. Məsələn, täkcə mənim xidmət etdiyim artilleriya divizionunda 10-a yaxın tankçı olduğu halda, qonşu tank botolyonu başdan-başa 18 yaşlılardan və ya keçmiş "StroyBat"-çılardan təşkil olunmuşdu. Eyni ilə, qonşu piyada botolyonunda onlarla tankçı, topçu və s. üzrə müttəxəssislər xidmət edirdi;
- 4) Tarixi, müharibə anlayışının özünün tarixi qədər də qədim olan zəruri bir hərbi atributa – täxliyyəyə (*evakuasiyaya*) heç bir əhəmiyyət verilməməsi** (*informasiya üçün: täxliyyə – təhlükəli zonadan əmlakin və mülki vətəndaşların, o cümlədən, xəstələrin, qocaların, qadınların, uşaqların və b. köçürülməsi əməliyyatıdır*), əksinə, kändlərdə täxliyyə əməliyyatı aparmaq istəyənləri "təxribatçı" kimi yaxalayıb, "camaat arasında panika yaydıığına", "kändləri boşaltmağa cəhd etdiyinə" və s. görə häbs edilməsi. Məhz hämin səbəbdən atəşkəs elan edilən vaxt qarşı tərəfdə Azərbaycanın 5000-dən çox əsiri (*onun da əksəriyyəti mülki vətəndaş, o cümlədən, xəstələr, qocalar, qadınlar, uşaqlar və b. id*) qaldığı halda, qarşı tərəfin Azərbaycanda cəmisi 27 əsiri qalmışdı.
- 5) Qoşunların taktiki və strateji təyinatlı növlərinin bir-birindən fərqləndirilməməsi**, başqa sözlə, həm hücum, həm də müdafiə (*səngərdə növbətçilik*) əməliyyatlarının eyni əskərlər tərəfindən həyata keçirilməsi. Hansı ki, qarşı tərəfdə səngərdə növbətçilik əməliyyatlarını yerli botolyonlar həyata keçirdiyi halda, hücum əməliyyatları – döyuş stili hämişə dərhal seçilən, əskərlər arasında "smertniklər botolyonu" adı ilə tanınan, xalis muzdlulardan təşkil edilmiş xüsusi təyinathı ayrıca bir diviziya vasitəsilə həyata keçirilirdi. Ayrı-ayrı zonalarda (*Ağdam, Füzuli və s.*) irəliləmək lazımlı olanda, bu bir diviziya ora daşınır, əməliyyat həyata keçirilir, sonra alınmış kändlər yerli botolyonlara təhvıl verilib, geri qayıdırıldı;

6) Botolyonların komplektləşdirilməsi işində döyüş gedən ärəzinin coğrafi xüsusiyyətlərinin názära alınmaması. O cümlədən, mäsələn, dağlıq şəraitdə (*älälxüsüs, stirşkän qış aylarında*) bütün növ ağır texnikanın (*mäs., 60 tonluq ağır tankların*), düzüşən bütün artilleriya növlərinin (*mäs., «Qradların»*) və b.-nin «Faydalı İş Ämsali» «mənfi sıfır»dan da aşağı olduğu halda, Azərbaycan öz qoşunlarını, əsasən bu tip silahlarda təchiz etməyə çalışır. Qarşı tərəfsə, äksinə, öz qoşunlarını, hər daşı bir səngär olan dağlıq şərait üçün bu baxımdan maksimum effektli olan yüngül silahlarda (*mäs., qranatemyot, pulemyot, qumbara, snayper, gecəgöstərən binokl, AQS, zirehli paltar [bronojilet]* və s.-lä – *hansılar ki, bizdə bütöv rotaya cəmisi bir-iki adəd düşür, ya düşmürdü*) Şvarsneggersayaq tam təchiz edilmiş çevik quru qoşunları şəklində komplektləşdirməyə üstünlük verirdi. Bizimkilərsə, deyildiyi kimi, bunları «iqruşka» hesab edirdi.

Və s.

\* \* \*

Səbəb çox, nəticə isə birdir – mäglubiyyät. Hansı səbəblərdən asılı olmayaraq fakt faktdır və bundan sonrakı fääliyyät hämin bu mäglubiyyät faktını názära almaqla ölçülüb-biçilməlidir. Täbabätdə düzgün diaqnoz düzgün müalicənin yarı hissəsini təşkil etdiyi kimi, bu mäsələdə dä, problemə təsir etmiş və hazırda da təsir edən bütün faktorları lazımda názära almadiqdə, sähv nəticələr alına bilər. Və täassüs kif, bugünə qädär dä bu mäsələdə marağı olan müxtəlif təräflər problemin həlli ilə əlaqədar orientasiyaları çəsdirdinqadadırlar və vaxtı ilə buraxılan sähvlər bproblemən bu mərhələsində dä, bu mərhələyə uyğun formada təkrarlanır. Buna görə dä, Azərbaycan Qarabağ problemini həll edib, öz doğma torpaqlarını geri qaytarmaq üçün indiyə qädär onlarla variantlardan istifadə etsə dä, indiyə qädär bu cəhdərin hamısı, demək olar ki, nəticəsiz qalb. Özünü «müstəqil politoloq» adlandırıb, bir-birinin dediyini təkrarlayan və xarici qrantlarla televiziyalara çıxan şərhçilərin izahına görə bunun səbəbləri əsasən aşağıdakılardır:

- 1) Hansısa lobbilərin güclü anti-Azərbaycan fääliyyəti;
- 2) Xaricdə Azərbaycan häqiqətləri barədə lazımi informasiyanın çatışmaması;
- 3) Rusiya kimi bir nähəngin Ermənistanın arxasında durması;
- 4) Azərbaycanın xaricdə qeyri-demokratik imicə malik olması;
- 5) Azərbaycan rəhbərliyinin bacarıqsızlığı, satqınlığı;  
...və s.

Azərbaycan rəhbərləri dä bu yoldakı cüzi belə mövcud olan bütün baryerləri neytrallaşdırmaq mäqsədilə özünün Qarabağla bağlı siyasetində bu diaqnozlari názära alıb onların aradan qaldırılması üçün mütəmadi tädbirlər görür. Mäs., xaricdə Azərbaycan diasporasının formallaşması üçün görülən tädbirlər, imkan düşən hər bir beynəlxalq tribunadan xaricdə Azərbaycan häqiqətlərinin yayılması üçün istifadə etmək, çoxsaylı hüquqi islahatlar və b. bu qäbildəndir. Bizim fikrimizcə isə səbəblər aşağıdakılardır:

- 1) Qärbin Qarabağ problemindən häm Azərbaycan və häm dä Ermənistana qarşı täzyiq aləti (*idarəedici pult, riçaq*) kimi istifadə edib, onların hər ikisinin xarici iqtisadi, siyasi, mädəni kursunu Rusiyadan özünə sarı döndərmək və öz názarəti altında saxlamaq marağ;
- 2) Rusyanı (*eləcə dä, İranı*) üzük qaşı kimi mühəsiriyə almaq və imkan düşdükə bu həlqəni daraltmaq işində bu dövlətlərin coğrafi əhəmiyyətindən bährəlnəmək niyyəti;
- 3) Bu hər iki Qafqaz dövlətini davamlı qarşidurma ilə üzərək, bu hər iki dövlətdə həyat səviyyəsini gün-gündən ən aşağı həddə qädär endirmək və bununla da onların hər ikisinin xoş günlər, ali həyat tərzi üçün názärdə tutduqları hər şeylərini – işçi qüvvəsini, intellekt potensialını, ali dəyərlərini, qadınlarını, incəsənət məhsullarını, təbii sərvətlərini, kəşflərini, dövlət sirlərini və s. ölməmək üçün dəyər-dəyməzinə ixrac etməyə, su qiymətinə Qərbə satmağa vadar etmək mäqsədi;
- 4) Konkret olaraq varlı Azərbaycanın sərvətlərini ələ keçirmək uğrundakı rəqabətdə bu kartı, böyük dövlətlərin Azərbaycanı güzəştə məcbur etmək işində täzyiq aləti kimi görməsi;
- 5) Azərbaycana qoyduğu milyardlarla dollarlıq investisiyاسını sığortalamaq, Qarabağı bunun girovu kimi saxlamaq marağ;
- 6) Milli münaqışələri yaradıb və bunun günahını Rusyanın üstünə yixmaqla Rusiyaya qarşı narazılıq formalasdırmaq və arada yaranmış ziddiyyətlərdən bährəlnəmək fəndi;
- 7) Və s...

Məhz bu səbəbdən, görülən tädbirlər heç bir bährə vermir. Aşağıda bu və digər faktorları da názära almaqla, bu kitabda izah olunan metodlar prizmasından bu problemin cəmi həlli variantlarının ümumiləşdirilməsinə cəhd olunur:

- 1) **HÜQUQİ** baxımdan, yəni beynəlxalq normalar, konvensiyalar prizmasından **Qarabağ probleminin** həlli faktik olaraq tupikdir və bunu Azərbaycanın son on-oniki illik tacribəsi qädərincə isbatlayıb. Bunun siyasi, psixoloji səbəblərindən bir qismi bu kitabın birinci hissəsində müəyyən səviyyədə izah edilib. Bundan əlavə, bununla əlaqədar, əbədi olaraq bir şeyi yadda saxlamalı ki, dünyada hər şey qanunlara tabedirsə dä, qanunların özü dä gücə tabedir. Täzyiq qarşısında hər şey, hättə qanunlar da ayılır. Qanunlar heç vaxt gücü olmayan tərəfi haqlı çıxarmır – hättə dönyanın ən ädalətlə

dövlätlerində və ya beynəlxalq tribunallarda belə. Mähkämä säviyyəsinə çıxarılmamış mübahisälərin özlərində də hamının názərində lap ävvəldən güclü tərəf haqlı kimi qavranılır. Azərbaycansa bu müharibədə faktik olaraq mäglub tərəfdir.

**2) Bu problemin SİYASİ yolla hällinin iki variantı mümkündür:**

*Birinci halda* – güclü dövlätlərdən hansınısa birinin Azərbaycandan ifrat därəcədə asılı bir väziyyətə düşməsi, başqa sözlə, beynəlxalq aləmdə Azərbaycan üçün ideal olan yeni konyunkturanın meydana gəlməsi şəraitində mümkündür. Bu halda situasiyanın özünün də iki inkişaf yolu ola bilər. Bir halda hämin dövlət istär-istäməz Azərbaycanın güclənməsində maraqlı olmağa məcbur ola bilər. Necə ki, mäs., *Tayvan* → *Çinlə, Cənubi Koreya* → *Şimali Koreya* ilə, *CAR* → *afrikalılarla, Izrail* → *ärablırla* Qärbin konfrontasiyasından irəli düşmüş ayrı-ayrı dövlətlərdir. Digər halda, hər şeyi Azərbaycanın bu konyunkturadan necə yararlana bilməsi häll edəcək. Siyaset düzgün qurulmasa Azərbaycan diqtälti bir dövlətə çevrilə bilər və kimlərinsə şärtləri altında müstəqilliyindən mährum olar. Siyaset düzgün qurulduğu halda – belə mäqam äla sövdələşmə şansıdır.

*İkinçi variant* siyaset – bu konyunkturani süni şəkildə təşkil etməyi tələb edir. Yəni bu halda hər şey Azərbaycanın ayrı-ayrı rəqib qütblər, o cümlədən, ələlxüsus Rusiya ↔ ABŞ, ABŞ ↔ Avropa və ya Rusiya ↔ Avropa arasındakı siyasi; ABŞ ↔ Avropa, Avropa ↔ Yaponiya və ya Yaponiya ↔ ABŞ arasındaki iqtisadi konfrontasiyadan mähərətlə yararlana bilməsindən asılıdır. Bu ziddiyət – Rusiya ilə hämsərhəd, və ya Qärblə iqtisadi əlaqəli, yaxud bölgədə ABŞ-in maraqlarının təmsilçisi bir dövlət kimi, Azərbaycana geosiyasi və ya geoiqtisadi dividentlər gətirə bilər. Bu qütblişmədə Azərbaycanın kimlərləsə kimlərinsə arasında bufer və ya körpü funksiyası yerinə yetirmək, yoxsa bu funksiyadan imtina etmək kimi seçim azadlığından düzgün istifadə etməsi onun başlıca təsiri riçağıdır.

Bütün hallarda hämişə bir şeyi názərdə saxlamaq gərəkdir ki, Qarabağ – bir tərəfdən Qärbin (*ələlxüsus ABŞ-in*) buraya qoymuş 10 milyardlarla dollar investisiyاسının girov, digər tərəfdən isə onların Azərbaycanı özlərindən asılı saxlamaq işinin riçaqlarından biridir.

**3) Qarabağ probleminin HƏRBİ yolla hälli variantı** – bir çoxlarının emosional çağırışlarının äksinə olaraq, yalnız [yalnız və yalnız!] çox məhdud olan aşağıdakı şartlər çərçivəsində mümkündür:

a) *Qarabağ*-Ermənistən sərhədini – hansı ki, Azərbaycana täzyiq göstərmək istəyən xarici dövlətlərin ermənilərə başlıca hərbi dəstək kanalıdır – hər hansı fəndləsə [o cümlədən, istənilən variantlı kompromislə, o cümlədən, təhlükəsizlik täminatına qarşı edilən istənilən güzəştələ] ələ keçirib, *Laçın dəhlizini tam bağladıqdan* sonra. Yalnız ondan sonra istənilən razılışmanı pozub [*Siyasətdə ‘kişi sözünün’, sənədin, razılışmanın, qətnamənin, imzanın və s. dəyərinin nə qädər olduğunu Azərbaycan özünün son 10-12 illik «təcrübəsindən» yaxşı bilir*] danışquların ardını “Kalaşnikov dilində” davam etdirmək olar. Ona qädərsə bu addımı atmağın, altıdilik çəlləyə su doldurmaq cəhdindən heç bir fərqi olmayacaq. Aks halda isə, hər bir münəaqışdən yararlanmaq istəyən və buna görə də, onun sonsuzluğuna qädər uzanmasına əlindən gələn hər cür gizli yardım göstərən kifayət qädər xarici qüvvə tapılacaq – necə ki, Afganistan, Fələstin, Çeçenistan və s. variantlarında olduğu kimi;

b) Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı və ya siyasi durumun qeyri-sabitliyi mərhələsində, yaxud eyni vaxtda Prezident Aparatı və Müdafiə Nazirliyi binalarının bütün heyəti ilə birləkdə hansısa qəfil zərbə ilə dağdırıldığı saatlarda;

c) Qlobal miqyasda beynəlxalq balansın pozulduğu və ya bütün böyük dövlətlərin başının öz problemləri və ya daha ciddi olan nə iləsə qarışıdıgi mərhələrdə (mäs., 80-ci illərin axırı, 90-ci illərin övvəllərində olduğu kimi);

d) Bütün aparıcı böyük dövlətlərin hamısı ilə (*ələlxüsus Rusiya və ABŞ-la*) eyni vaxtda razılığa gəlinindikdən sonra (aks halda, *Gürcüstan kimi, hər dəfə bir böyük dövlətlə sövdələşib müharibəyə başlayan, elə onun kimi də, axırda hər dəfə o birenin stüngüsünə rast olub geri qayıtmək məcburiyyətdə qalasıdır*); və s...

Qarabağ problemində, faktik olaraq bu faktorların hamısı rolə malikdir və onların hamısı kombinasiyalı formada häll olunmalıdır. Bu baxımdan, deyilən bu münbit şəraitlər bir təkcə təbii proseslərin nəticəsi olmayıb, həm də, Azərbaycanın məqsədyönlü fəaliyyətinin nəticəsi kimi meydana çıxa bilər ki, bu konsepsiyadan da äsas məqsəd bunun mümkün yollarını izah etmək idi.

Bu kitabda, äsasən aşağıdakı mäsələlər barədə danışıldı, bunun mümkün yolları göstərildi:

- 1) Türk xalqlarını, ärənlilik psixologiyasından çəkindirib, müasir siyasi texnologiyaları, nəhayət ki, onlara necə aşılamaq;
- 2) Qarabağ probleminin istär hüquqi, istär siyasi və istərsə də hərbi hälli üçün zəruri olan hämin münbit zəmini süni yolla necə formalasdırmaq və prosesin istənilən mərhələsində situasiya üzərində nəzarət imkanını necə əldə etmək;
- 3) Azərbaycanın manevr imkanlarının diapazonunu və istär Qarb, istərsə də Ermənistana qarşı tətbiq edə biləcəyi täzyiqlər arsenalını necə genişləndirmək;
- 4) Problemin siyasi tərəfini häll etmək məqsədilə bölgədə və ya heç olmazsa Azərbaycanda nähäng derjavaların maraqlarını necə uzlaşdırmaq və bunun än optimal variantını müəyyənləşdirən qädər, onların qüvvələr balansını olduqca geniş diapazonda necə dəyişdirmək və ya bir-biri ilə mümkün olan bütün variantlarda necə kombinasiya etdirmək;
- 5) Ermənistəni beynəlxalq arenada necə täklayıb, hüquqi münasibatlarda dominant mövqeni necə qazanmaq;
- 6) Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı, daxili iğtişaş və ya siyasi durumun qeyri-sabitliyini süni şəkildə necə təşkil edib, onu necə zəiflətmək və ya müharibəyə başlamaq üçün münbit zəmini necə formalasdırmaq;
- 7) Vəziyyət müharibə häddinə çatarsa, bunu müxtəlif siyasi, iqtisadi, ideoloji və s. diversiya metodlarının geniş tətbiqi ilə necə hayata keçirib, Milli Ordunun güc ämsalını birə min qat necə artırmaq (*ägeär mäsələ bu variantların köməyi ilə elə yarıyolda häll olunmayıb, müharibə mərhələsinə qädər gəlib çatarsa*) və s.

İzah edilən här bir metod dünya täcrübəsindən seçilən nümunälərlə äsaslandırılırdı (*Müharibädä psixoloji metodların konkret tətbiqi ilə əlaqədar əlavə olaraq bax: burada, sähifä 53, 62, 64, 71, 71, 78, 118, 127 və s.-ə*)

---

---

---



Son olaraq bir daha qeyd edirik ki, bu kitabda başdan-başa humanizm, insaniyyät äleyhinä olan fändlərin sirrları araşdırıldı, açıqlandı. Lakin bunu antihumanizm, antibəşərlik kimi dəyərləndirməməli. Bunlar onsuz da güclülərə məlumdur və onlar onsuz da bunlardan gücsüzləri itaätə almaq və istismar etmək üçün istifadə edirlər. Qoy bunlardan hamı xäbärdar olsun ki, *ävvəla*, güclülərin täzyiqindən, manipulyasiyalarından vaxtında xäbär tutub, ondan müdafiə oluna bilsinlər, *ikincisi*, bu fändlərə qarşı hansısa ümumi müdafiə variantları işlənib-hazırlansın, *üçüncüsü* heç olmazsa onların atomları qarşısında tam äliyalın qalmayıb, maksimum ucuz və effektli belə bir silaha da olsa malik olmuş olsunlar.

## SON

P.S. Bağışla mäni Qarabağ, män sənin üçün bundan artıq heç nä edä bilmiräm

---

---





## Ädäbiyyat siyahısı

1. Azärbaycan iqtisadiyyati (*i.e.n. dosent, İ.H.Aliyev və i.e.n. dosent, S.A.İbadovun rähbərliyi və elmi redaktorluğu ilə*). ~B., 1998.
2. Azärbacan tarixi (*Z.M.Bünyadov və Y.B.Yusifovun redaktası ilə*). ~B., «ADN», 1995.
3. Altay Mämmädov, Natiq Şäfərov: Xäzinä. ~B., 1997.
4. Aliyev İ.H., Hüseynov C.A., Nağıyeva G.Ə.: Qisa iqtisadi lügät (*bazar iqtisadiyyatı terminləri*). ~B., «Ağrıdağ», 1999.
5. Vadim Kassie, Leonid Kolosov: Käşfiyyat fəsadi arxasında. ~B., «ADN», 1991.
6. Oobus Väşmgiri: Qobusnamä. ~B., «ADN», 1989.
7. Qosgar Aliyev, Hikmət Dayzadə: Konfliktologiyaya giriş. ~B., «Təbib», 1998.
8. Ziyaəddin Näxsäbi: Tütinamä. ~B., Az.Dövl.Näşr.1991
9. Kälilä və Dimnä. ADU nəşriyyatı. ~B., 1960.
10. Mahir İsrafilov: Mäntiq. ~B., «Maarif», 1987.
11. Mahmud Ismayil: Azärbaycan tarixi. ~B., 1999.
12. Mirzäcanzadə A.: İxtisasa giriş. ~B., «Bakı Universiteti», 1990
13. Musa Qasimov: Birinci Dünya Müharibəsi illərində böyük dövlətlərin Azärbaycan siyasəti. ~B., «Qanun» 2000.
14. Nizamümüllk: Siyasətnamä. ~B., 1992.
15. Seyidov M.M.: Rusca-Azärbaycanca izahlı hərbi terminlər lügəti. ~B., «ADN», 1993.
16. Sosial-siyasi fälsäfi problemləri (*topluy*). Az. EA. Bähmänyar ad. Fälsäfə və Hüquq in-tu. ~B., 1999.
17. Südi Sirazi: Gülüstan. ~B., «Azärnäşr», 1987.
18. Səlahəddin Xəlilov: Fälsäfədən siyasətə. ~B., «Azärbaycan Universiteti», 1999.
19. Fikrət Sadıxov: Diplomatıya və diplomatik xidmət. ~B., «ADN», 1993.
20. Färman Ismaylov: Müasir Qərb fälsäfəsi. ~B., «ADN», 1991.
21. Xacə Näsirəddin Tusi: Axlaqi-Nasiri. ~B., «Elm», 1989.
22. Sahlar Asğarov: Keçid dövrünün problemlərinə fälsäfi baxış. ~B., «Azärbaycan Universiteti», 1999.
23. Hüseynli O.I., Tağıyev A.M., Mämmädov E.H., Häsənov S.T.: Politologiya. ~B., «Təbib», 1993.
24. Häsən Şiraliyev, Əli Əhmədov: Politologiya. ~B., 1997.
25. Cabbar Mämmädov: A.Eynşteynin "Xüsusi Nisbilik Názariyyəsi" nə qeyri-änänəvi baxış. ~B., «Elm», 1999.
26. Cabbar Mämmädov: İnsanın iradəsini necə qirmalı, əqidəsindən necə döndərməli, özünü necə təbe etdirməli. ~B., «Azärbaycan Universiteti», 1999.
27. Cabbar Mämmädov: Tälqin názariyyəsi. «Zaman» qəzeti, 10.01.1996.
28. Əli Aliyev: Quldarlıq ölkələrinin dövlət və hüquq tarixi. ~B., 1991.
29. Əliyev O.C.: Çağdaş demokratik proseslərin bəzi fälsäfi problemləri. ~B., «Təbib», 1997.
30. Alikram Tağıyev, Məsud Sükürov: Etnopolitologiya. ~B., «Elm», 2000.
  
31. «Изведать дороги и пути праведных». *Пехлевийские назидательные тексты*. ~M., «Наука», 1991.
32. Антология мировой политической мысли. Т. IV. и Т. V. ~M., «Мысль», 1997.
33. Информация и управление: философско-методологические аспекты. ~M., 1965.
34. Исследования по неклассическим логикам. ~M., «Наука», 1989.
35. Исследования по общая теория систем. ~M., 1962.
36. История дипломатии. Т. I. ~M., 1941; Т. II. ~M., 1945; Т. III. ~M., 1945.
37. История США. 4-й том. ~M., «Наука», 1987.
38. Как добиться успеха? (*сборник, переводов*) ~M., «Политиздат», 1991
39. Классификация в современной науке. ~Новосибирск, «Наука», Сибирское отделение, 1989.
40. Краткий политический словарь. ~M., «Политиздат», 1988.
41. Курс практической психологии (*сборник*). ~Ижевск, «изд. Удмуртского Ун-та», 1996
42. Международные отношения после второй мировой войны. Т. I. ~M., 1962; Т. II. ~M., 1963; Т. III. ~M., 1965.
43. Модальные и интенсиональные логики и их применение к проблемам. Методологии науки. ~M., «Наука», 1984.
44. Неориторика: генезис, проблемы, перспективы. ~M., 1987.
45. Образ человека в зеркале гуманизма. Мыслители педагоги эпохи Возрождения о формировании личности. ~M., УРАО, 1999.
46. Общая риторика. (*пер. с фр. Ж.Дюбуа и др.*) ~M., 1986.
47. Общая теория систем. ~M., 1969.
48. Опыты тысячелетие. Средние века и эпоха Возрождения: Быт, нравы, идеалы. ~M., «Юрист», 1996.
49. Политическая наука: новые направления. ~M., «Вече», 1999.
50. Политическая экономия словарь. ~M., «Политиздат», 1990.
51. Политическая энциклопедия. Т. I., Т. II. ~M., «Мысль», 2000.
52. Преступная толпа. (*Сборник*). Психологии РАН. «КСП +», 1999.
53. Принципы самоорганизации. (*сб. ст.*). Пер. с англ. ~M., 1966.
54. Проблема взаимосвязи организации и эволюции в биологии. ~M., 1978
55. Проблемы интегрального исследование индивидуальности. (*сб. ст.*). ~Пермь, НГПИ, 1979.
56. Программа «зомби» в действие: Можно ли с помощью приборов управлять человеком? (*Сборник*). Сост. Т. Скобleva. ~M., «Сандина», 1995.
57. Психология масс. Хрестоматия. ~M., Издательский дом «БАХРАХ», 1998.
58. Психология человека от рождения до смерти (*под ред. А.А.Реана*). ~M., «Олма-пресс» 2001
59. Психология. (*под ред. В.Н.Дружинина*). ~С.-Пб. – М. – Харьков – Минск., 2001.
60. Психология. Словарь. ~M., «Политиздат», 1990.
61. Психология: биографический, библиографический словарь «Евразия». ~С.-Пб., 1999.
62. Разделенная демократия – сотрудничество и конфликт между Президентом и Конгрессом. // Под общ. Ред. проф. Дж. Тарбера. // ~M., «Прогресс», 1999.
63. Самоорганизующиеся системы. (*сб. ст.*). Пер. с англ. ~M., 1960.
64. Системное исследование индивидуальности. (*сб. ст.*). ~Пермь НГПИ, 1991.
65. Современная Западная социология. Словарь. ~M., «Политиздат», 1990.
66. Сравнительное изучение цивилизаций. //Хрестоматия//. ~M., «Аспект-Пресс», 1997.
67. Суфизм в контексте мусульманской культуры. ~M., 1989
68. Техника дезинформации и обмана. Под ред. Я.Н.Зарусского. ~M., «Мысль», 1978.

69. Философский энциклопедический словарь. ~М., «Советская энциклопедия», 1989.
70. Что есть что в мировой политике. Словарь-справочник. ~М., «Прогресс», 1987.
71. Экономическая энциклопедия. ~М., «Экономика», 1999.
72. Энциклопедия оккультизма. Т. I. и II. ~М., «AVERS», 1992.
73. Язык и моделирование социального взаимодействие. Переводы // Сост. В.М.Сергеев, П.Б.Паршин // . ~М., 1987.
74. [Абаев Н.В.](#): Чань-Буддизм и культурно-психологические традиции в средневековом Китае. ~Новосибирск, 1989
75. [Абрамов Ю.Ф.](#): Информационный подход к познанию действительности. ~Киев 1998.
76. [Аверинцев С.С.](#): Риторика как подход к обобщению действительности // Поэтика древнегреческой литературы. ~М., 1981.
77. [Александр Дугин](#): Основы geopolитики. ~М., «АРКТОГЕЯ-центр», 1999.
78. [Али Абасов](#): Проблемы истории, теории и методологии познания. ~Б., 2001
79. [Андреас С. и др.](#): Сердце мозга. ~М., 1993.
80. [Антон Штандель](#): Языки тела. ~Б., Сада, 1992.
81. [Аристотель](#): Политика. Соч. Т.4. ~М., 1983.
82. [Аристотель](#): Риторика. (в кн. Античная риторика. ~М., 1978.)
83. [Арнольд В.И.](#): Теория катастроф. Журнал «Наука и жизнь», 1989, № 10
84. [Асеев В.Г.](#): Мотивация поведения и формирование личности. ~М., «Мысль», 1976.
85. [Афанасьев В.Г.](#): Системность и общество. ~М., 1980
86. [Акупов А.Я., Шипилов А.И.](#): Конфликтология. ~М., «ЮНИТИ», 1999.
87. [Б. Лидел Гарт](#): Вторая мировая война. ~М., «Фирма «Издательство ACT»», 1999.
88. [Бартольд В.В.](#): Мистика в Исламе. Избр. труды. ~М., 1966, т. 6
89. [Батуев А.С.](#): Эволюция лобных долей. ~М., 1973.
90. [Безменова Н.А.](#): Очерки по теории и истории риторики. ~М., «Наука», 1989.
91. [Безменова Н.А.](#): Риторика и аргументация // Языковая практика и лингвистическая теория. // ~М., 1981.
92. [Безменова Н.А.](#): Теория и практика риторики массовой коммуникации. ~М., 1989.
93. [Бендлер Р. и др.](#): Трансформация. ~С.-Пб., 1995.
94. [Берн Э.](#): Игры, в которые играют люди. Люди, которые играют в игры. «Университетская книга». ~С.-Пб.-М., «ACT», 1997.
95. [Берон Р., Ричардсон Д.](#): Агрессия (пер. с англ.). ~С.-Пб., «Питер-пресс», 1997.
96. [Бессонов А.В.](#): Теория объектов в логике. ~Новосибирск, «Наука», 1987.
97. [Бехтерева Н.П. и др.](#): Физиология и патофизиология. ~Л., 1967.
98. [Бехтерева Н.П.](#): Здоровый и больной мозг человека. ~Л., 1988.
99. [Бехтерева Н.П.](#): Нейрофизиологический аспекты психич. деятельности. ~Л., 1971.
100. [Бехтерева Н.П.](#): О мозге человека. ~С.-Пб., 1994.
101. [Бжезински З.](#): Великая шахматная доска. ~М., «Международная отношения», 1999.
102. [Билибин Д.П. и др.](#): Патофизиология... ~М., 1991.
103. [Блауберг И.В., Садовский В.Н., Юдин Э.Г.](#): Системный подход: предпосылки, проблемы, трудности. ~М., 1969
104. [Блауберг И.В., Юдин Э.Г.](#): Становление и сущность системного подхода. ~М., 1973
105. [Боголюбов В.М. и др.](#): Экспериментальная исследования. ~М., 1994.
106. [Брагина. Н. Н. и др.](#): Функциональные асимметрии мозг человека. ~М., 1988.
107. [Буллок Аллан](#): Гитлер и Сталин. ~Смоленск-М., «Русич», 1994.
108. [Васильев Л.Л.](#): Значение физиологического учения. ~Л., 1953.
109. [Вебер М.](#): Избранные. Образ общества. ~М., Юрист. 1994.
110. [Вильгельм Вундт](#): Проблемы психологии народов. ~М., «КСП+» 1999.
111. [Вильгельм Райх](#): Анализ личности. ~М., «КСП +», ~С.-Пб., «Ювента», 1999.
112. [Вильгельм Рейх](#): Психология масс и фашизм. ~С.-Пб.-М., «Университетская книга», «ACT», 1997.
113. [Винокуров И., Гуртовой Г.](#): Психотронная война: От мифов – к реалиям. ~М., «Мистерия», 1993.
114. [Владимир Крысько](#): Секреты психологической войны: цели, задачи, методы, формы, опыт. ~Минск., «Харвест», 1999.
115. [Волкогонов Д.А.](#): Психологическая война (Подрывные действия империализма в области общественного сознания). ~М., «Воениздат», 1974.
116. [Вольф Мессинг](#): Я телепат. ~М., РИА, «Юго-Запад», 1990.
117. [Габриэл Тард](#): Мнение и толпа. ~М., «КСП +», 1999.
118. [Гегель Г.В.](#): Философия права. ~М., «Мысль», 1990.
119. [Генри Киссинджер](#): Дипломатия. ~М., «Ладомир», 1997.
120. [Герлинда Мелхорн, Ханс-Георг Мелхорн](#): Гениями не рождаются. ~М., «Прожвещение», 1989
121. [Герхард Адлер](#): Лекции по аналитической психологии. ~М., «Рефл-бук, ‘Ваклер’», 1996.
122. [Гоббс Т.](#): Соч. «Мысль». Т.1. ~М., 1989. Т.2. ~М., 1991.
123. [Гончарев Г.](#): Суггестия. ~М., 1995.
124. [Гончаренко Н.В.](#): Гений в искусстве и науке. ~М., «Искусство», 1991.
125. [Гримак Л.П.](#): Моделирование состояний человека в гипнозе. ~М., «Наука», 1978.
126. [Гримак Л.П.](#): Резервы человеческой психики. ~М., 1987.
127. [Гринвилл Дж.](#): История XX века. ~М., 1999.
128. [Гриндер Д. и др.](#): Наводнение транса. ~Киев, 1996.
129. [Граф С.](#): За пределами мозга. ~М., 1993.
130. [Гюстав Лебон](#): Психология толп. ~М., «КСП +», 1999.
131. [Дэвид Маиперс](#): Социальная Психология. ~С.-Пб., «Питер-пресс», 1997.
132. [Декарт Рене](#): Правила для руководства ума. Соч., Т.7. ~М., 1989.
133. [Дельгадо Х.](#): Мозг и сознание. ~М., 1971.
134. [Дениел Ерги](#): Добыча – всемирная история борьбы за нефть, деньги и власть. ~М., «Дссво», 1999.
135. [Джарол Б. Манчейм, Ричард К. Рич](#): Политология: методы исследования. ~М., «Вес Мир», 1997.
136. [Джерард Ниренберг, Генри Каллер](#): Как читать человека словно книгу. ~Б., «Сада», 1992.
137. [Джефри Хоскин](#): История Советского Союза 1917-1991. ~М., «ВАГРИУС», 1995.
138. [Джимм Гревом Скотт](#): Конфликты и пути их преодоления. ~Киев, «Внешторгиздат», 1991.
139. [Джон Ролз](#): Теория справедливости. ~Новосибирск, изд., «Новосибирского ун-та», 1995.
140. [Дилтс Р. и др.](#): Убеждение. ~Портленд, 1993.
141. [Доценко Е.А.](#): Психологические манипуляции. ~М., «ЧеРо», 1997.
142. [Дружинин В.Н.](#): Психология //Учебник для гуманитарных вузов//. ~С-Пб., 2001
143. [Дружинин В.Н.](#): Психология общих способностей. ~С.-Пб. – М. – Харков – Минск, 1999
144. [Зиг Зиглар](#): Умение добиваться успеха. ~С.-Пб., «Диалектика», 1977
145. [Иванов Ю.М.](#): Йога и психотренинг. ~М., 1991.
146. [Иванов-сурянский К.А.](#): Самарегуляция головного мозга. ~Киев., 1971.

147. Иванов-Муренский К.А.: Электрический наркоз... ~Киев, 1966.
148. Ильев Ю.В.: Модальная логика. ~М., Издательство Московского университета., 1991.
149. Ильин Е.П.: Психология воли. ~С.-Пб., «Питер», 2000.
150. Ильюченок Р.Ю., Финкельберг А.Л., Ильюченок И.Р., Афтанас Л.И.: Взаимодействие полушарий мозга человека. ~Новосибирск «Наука», 1989.
151. Ильюченок Р.Ю.: Память хорошая, память плохая. ~Новосибирск, «Наука», 1991.
152. Кандыба В.М.: Силовой гипноз. Монография. ~М., 1984.
153. Кандыба Д.В.: Гипноз. ~С.-Пб., 1993.
154. Кандыба Д.В.: Мысленный гипноз. ~С.-Пб., 1994.
155. Кандыба Д.В.: Психологический гипноз наизути. Теория и техника. ~Ростов-на-Дону, «Феникс», 1996.
156. Кандыба Д.В.: Психологический гипноз. Монография. 1996.
157. Кандыба Д.В.: Техника гипноза – СК. ~С.-Пб., 1994.
158. Кандыба Д.В.: Управляемый медитативный аутотренинг. ~М., 1990.
159. Кандыба Д.В.: Цыганский гипноз. ~Ростов на-Дону, 1996.
160. Кант И.: Основы метафизики нравственности Соч. Т.4., ч.1., ~М., 1965., ~М., «Мысль», 1999.
161. Каппони В., Новак Т.: Сам себе психолог. ~С.-Пб., «Питер», 2001
162. Карнеги Д.: Как завоевать друзей... ~М., «ABC», 1998.
163. Киселев П.А.: Как развить память ребёнка. ~М., «Акариум» «Дельта», 1996
164. Карнеги Д.: Как завоевать друзей... ~М., «ABC», 1998.
165. Каструбиц Э.В.: Ключ к тайнам мозга. ~М., 1996.
166. Келер В., Коффка К.: Гештальт-психология. ~М., «ACT-ЛТД», 1998.
167. Керрол Э. Изард.: Психология эмоции. ~С.-Пб., «Питер», 1999
168. Ковалев В.И.: Мотивы поведения и деятельности. ~М., «Наука», 1988.
169. Ковалев Г.А.: Психологическое воздействие: Системно-экологический анализ. ~М., РАУ. 1989.
170. Кондаков Н.И.: Логический словарь-справочник. ~М., 1971.
171. Конрад Н.И.: Запад и Восток. ~М., 1972.
172. Константин Платонов: Занимательная психология. ~С-Пб., «Питер», 1977
173. Коробейников В.С.: Пирамида мнений. ~М., 1981.
174. Косарев А.И.: Происхождение и сущность государства. ~М., «Знание», 1969.
175. Кратко А.А., Восков П.П., Коргергин А.Н., Царегородцев Г.И.: Моделирование психической деятельности. ~М., «Мысль», 1969.
176. Крылов В.Ю., Морозов И.Ю.: Кибернетические модели и психология. ~М., «Наука», 1984.
177. Куликов В.Н.: Психология внушения. ~М., Иваново., Пед. ин-т., 1978.
178. Курдюмов С.П., Малинецкий Г.Г.: Синергетика – теория самоорганизации. ~М., 1983.
179. Курт Левин: Разрешение социальных конфликтов. ~С.-Пб., 2000.
180. Лабунская В.А.: Невербальная поведения. ~Изд. Ростовского ун.-та, 1986.
181. Лайнбарджер П.: Психологическая война. ~М., «Воениздат», 1962.
182. Лебедев А.В.: Самогипноз. ~М., 1993.
183. Лебонк И.С., Тульчинский Г.Л.: Логико – целового управления. ~Новосибирск, «Наука», Сибирское отделение, 1988.
184. Лейпхарт А.: Демократия в многосторонних обществах. ~М., «Аспект-Пресс», 1997.
185. Леон Шертоук: Гипноз. ~М., «Медицина», 1992.
186. Макиавелли Никколо: Государь. ~М., «ЭКСМО-ПРЕСС», ~Харков «ФОЛИО», 1998.
187. Маркс Карл, Енгельс Фридрих: Соч. Т.13, Т.23, Т.23, ч.1.
188. Маслоу А.: Новые рубежи человеческой природы. ~М., «Смысл», 1999.
189. Матвеев В.М.: Британская дипломатическая служба. ~М., «Межд. отн.», 1990.
190. Мертон Р., Мид Дж., Парсонс Т., Шюц А..: Теория обществ: фундаментальные проблемы. // пер с нем. //, ~«Канон-Пресс», 1999
191. Мечников И.И.: Этюды о природе человека. ~М., Изд. АН СССР. 1961.
192. Моисеев Н.Н.: Размышление о совр. политологии. ~М., НМЭПУ. 2000.
193. Мутин В.П. и др.: Психофизические механизмы мозга. ~Новосибирск. 1988.
194. Немов Р.С.: Психология. В 3-х книгах. ~М. «Гуманитарный издательский центр Владос», 1996-1997
195. Николос Г., Пригожин И.: Самоорганизация в неравновесных системах. //Пер. с англ.//. ~М., 1979.
196. Овчинникова О.В. и др.: Гипноз в экспериментальном.. ~М., 1989.
197. Орест Пинто: Женщины – шпионы. Из истории шпионажа. ~М., 1991.
198. Павлова К.Г.: Искусство спора: логико-психологич аспекты. ~М., 1988.
199. Панарин А.С.: Искушение глобализмом. ~М., «Русский Национальный Фонд». 2000.
200. Панарин А.С.: Философия политики. ~М., «Новая школа», 1996.
201. Парсонс Т.: О структуре социального действия. ~М., «Академический Проект» 2000.
202. Парсонс Т.: Система современных обществ. ~М., «Аспект Пресс», 1998.
203. Платон: Государство. Т.3. ч.1. ~М., 1971.
204. Платон: Законы. Т.3. ч.2. ~М., 1972.
205. Платон: Политик. Т.3. ч.2. ~М., 1972.
206. Плюжников ~М., Рязанцев С.: Среди запахов и звуков. ~М., «Молодая гвардия», 1991
207. Поппер Карл: Открытое общество и его враги. ~М., «Культурная инициатива». 1992. Т. I-II.
208. Прийбрам К.: Языки мозга. ~М., 1975.
209. Пригожин И., Стенгерс.: Порядок из хаоса. Пер. с англ. ~М., 1986.
210. Пригожин И.: От существующего к возникающему. Пер. с англ. ~М., 1985.
211. Пусенек Ф. И др.: Нейролингвистическое программирование (НЛП). ~С.-Пб., 1995.
212. Пушкин В.Н.: Психология и кибернетика. ~М., «Педагогика», 1971.
213. Р.Эрнест Дюпон, Тревор Н.Дюпон: Всемирная история войн. Книга третья. ~С.-Пб.–М., «Полигон АСТ», 1998.
214. Ренко С.И.: Отечественный опыт ведения спецпропаганды (1918-1991). ~М., «Воен. ун-т», 1994.
215. Роберт Такер: Сталин. Путь к власти 1879-1929. ~М., «Прогресс», 1991.
216. Роберт Чалдини: Психология влияния. ~С.-Пб., 1999.
217. Роджерс Фишер и Уильям Юри: Путь к согласию или переговоры без поражения. ~М., «Наука», 1992.
218. Рождественский Ю.В.: Проблемы влиятельности и эффективности средств массовой коммуникации. // Роль языка в средствах массовой коммуникации. ~М., 1986.
219. Рождественский Ю.В.: Риторика публичной лекции. ~М., 1986.
220. Романов С.Н.: Биологические действие вибраций и звука. ~Л., «Наука», 1991.
221. Ротенберг В.С., Аршавский В.В.: Поисковая активность и адаптация. ~М., 1984
222. Рузавин Г.И.: Синергетика и принципы самодвижения материи. ~М., «Вопр. философии», 1984. №2

223. **Рузавин Г.И.**: Синергетика и системный подход. ~М., «Философские науки», 1985., №5.
224. **Руссо Ж.Ж.**: Об общественном договоре или принципы политического права. Трактаты. ~М., «КАНОН-ПРЕСС-Ц. КУЧКОВО ПОЛЕ», 1998.
225. **Рустамбеков Г.Б.**: Экономические интересы республики. ~Б., «Издательство Бакинского университета», 1992.
226. **Рязанов А.И.**: Введение в синергетику. «Успехи физич. наук», 1979, Т.299. в 4
227. **Садовский В.Н.**: Основания общ. теории систем. ~М., 1974.
228. **Сандлер Д. и др.**: Пациент и психоаналитик. ~Лондон. 1986.
229. **Сапистан Л.С.**: Основы политической науки. ~М., 1992.
230. **Севрюгин В.И.**: Специальные методы социально-психологического воздействия и влияние на людей. ~Челябинск. Обл. изд-во, 1996.
231. **Сидоренко Е.А.**: Логическое следование и условные высказывания. ~М., 1983.
232. **Симонов П.В.**: Эмоциональный мозг... ~М., 1981.
233. **Сластенов М.Ю.**: Убеждающее воздействие в диалоге и дискуссии. ~Л., «Знание», 1991.
234. **Смирнов В.М. и др.**: Мозговые механизмы... ~М., 1989.
235. **Спенсер Г.**: Опыты научные, политические и философские. ~Минск, «Совр. Литература», 1998.
236. **Спиноза Б.**: Богословско-политический трактат. ~М., 1935.
237. **Спиноза Б.**: Трактат об усовершенствование разума. ~Л., 1934.
238. **Спрингер С. и др.**: Левый мозг, правый мозг. ~М., 1983.
239. **Сципион Сигеле**: Преступная толпа. ~М., «КСП +», 1999.
240. **Сьюзан Баретт**: Тайны мозга. ~С.-Пб., «Питер», 1997
241. **Томас Рид**: Исследование человеческого ума на принципах здравого смысла. ~С.-Пб., Изд. «АЛТЕЙЯ», 1999
242. **Торндайк Э., Джон Б.**: Бихевиоризм. ~М., «ACT», 1998.
243. **Трошина Н.Н.**: Риторика и теория коммуникации: Неориторика – генезис, проблемы, перспективы. ~М., 1987.
244. **Уемов А.И.**: Системный подход и общ. тории систем. ~М., 1978.
245. **Уильям Ширер**: Взлет и падение Третьего Рейха. ~М., «Воен. изд.» Т.1., 1991. Т. 2. 1992.
246. **Файдыни Е.К.**: Изменение состояния сознание. ~М., 1989.
247. **Филипп Раис**: Психология подросткового и юношеского возраста. ~С.-Пб., «Питер» 2000.
248. **Францелла Ф., Банистлер Д.**: Новый метод исследования личности. ~М., «Прогресс», 1987.
249. **Фрейд Зигмунд**: Введение в психоанализ. Лекции 1-15. ~С.-Пб., 1999. Лекции 16-35. ~С.-Пб., Изд. «АЛТЕЙЯ», 1999
250. **Фрейд Зигмунд**: Психология масс и анализ человеческого «Я». ~М., «КСП +», 1999.
251. **Хакен Г.**: Синергетика. Пер. с англ. ~М., 1980.
252. **Хейли Д.**: Психотерапевтические техники. ~Лондон, 1986.
253. **Хеллер С. и др.**: Такой же, как гипноз... ~С.-Пб., 1994.
254. **Хомская Е.Д.**: Нейропсихология. ~М., 1987.
255. **Хосе Орtega-и-Гассем**: Восстание масс // в кн.: Избранные труды.// ~М., «Вес Мир», 1997.
256. **Хэлл ~Л., Зиглер Д.**: Теория личности. ~С.-Пб., 1997.
257. **Шицерон М.Т.**: Три трактата об ораторском искусстве. ~М., 1972.
258. **Черноголовкин Н.В.**: Сущность, типы и формы государства. ~М., «Знание», 1968.
259. **Шиллер Г.**: Манипуляторы сознанием /Пер. с англ.; Науч. ред. Я. Н. Засурский/. ~М., «Мысль», 1980.
260. **Шерлок Л.**: Гипноз. ~М., 1992.
261. **Шолем Г.**: Основные течения в еврейской мистике. ~Йерусалим, 1989, т. 1
262. **Эббингауз Г., Бэн А.**: Ассоциативная психология. ~М., «АСТ-ЛПД», 1998.
263. **Эйзенштадт Ш.**: Революция и преобразование обществ. ~М., «Аспект Пресс», 1998.
264. **Эндер Р.**: Нейролингвистическое программирование. ~С.-Пб., 1994.
265. **Эрик Дауд**: Принципы права вооруженных конфликтов. ~М., Межж. Комитет Красного Креста. 2000.
266. **Эриксон М.**: Собрание сочинений. ~Киев., 1995.
267. **Эрих Фромм**: Анатомия человеческой деструктивности. ~М., 1998.
268. **Эрих Фромм**: Психоанализ и этика. ~М., 1998.
269. **Эфрамсон В.П., Изюмова Е. А.**: На что мы надеялись, или нужно ли растить гениев. // в сб. Квинессенция. // ~М., «Политиздат», 1990.
270. **Юнг Карл Густав**: Психологические типы. ~М., «Ун.-тская книга», ACT. 1996.
271. **Юнг Карл Густав**: Различие восточного и западного мышления. – Философские науки. ~М., 1988, №10
272. **Юнг Карл Густав**: Сознание и бессознательное. ~С.-Пб.–М., «Ун.-тская книга», 1997
273. **Якобсон П. М.**: Психологические проблемы мотивации поведения человека. ~М., «Просвещение», 1969.

<sup>1</sup> Universalilärin tərtibində (*fizioloji universalilär istisna olmaqla*) — Uznadze (1949) Sperry (1974, 1986), Deqlin və b. (1976, 1986), Nebes (1978), Benton (1980), Bradsbow, Nettleton (1981), Kostandov (1983) və b. täcrübälärinin nəticələrindən, həmçinin (*qismən, (2.2) və (3.2) sayılı universalilərlə bağlı*), özümüzün psixoloji araşdırımlarımızın və linqvistikə sahəsində «baş beyin yarımkürələrinin funksional asimmetriyası» prinsipinə istinadən qurduğumuz mälum sistemin (*aparatın*) nəticələrindən istifadə olunmuşdur. Deyilənlər eyni qayda ilə səhifə 65-də izah edilən psixi konturlara da addır — **müäll**.

<sup>2</sup> Psixoloji testləri, psixi kompleksləri və s. də bu qayda üzrə təsnif etmək älverişli nəticələrə gətirib çıxarardı. — **müäll**.

<sup>3</sup> Türk xalqlarındakı bu psixologiya turkdilli dövlətlərin heç birində heç vaxt radikal şovinist ideologiyaların mövcud olmaması ilə əlaqədardır. Lakin bu cür ideologiyaların meydana çıxmaması faktı ilə turkdilli dövlətlərin heç birinin heç vaxt monomilləti dövlət olmaması faktı arasında səbəb yoxsa nəticə əlaqəsi olmasını mütəxəssislər araşdırmalıdır. — **müäll**.

<sup>4</sup> Yeri gälmışkän, bütün bunların tarixdə çoxdan sübut olunmuş faktlar olmasına baxmayaraq ermənilərin «Böyük Ermənistan» sərsämənlərin haradan uydurduları qəribədir. Ondan da qəribə olanı, azərbaycan intellegentlərinin bu qädər aşkar faktlar içərisində bunu təkzib edə bilməməsidir. Ermənilər özlərinin XIX əsrə qädər buralarda nähäng imperiya olduqlarını, yalnız hämin əsrə qonşu dövlətlər tərəfindən parçalandıqlarını, bu əsrin ävvəllərinə qädərsə ümumiyyətcə, buralarda azərbaycanlılar yaşamadıqlarını här dəfə təkrarlayırlarsa da indiyə qädər deyən olmur ki, bu ärazidə «azərbaycanlılar» yox, «Azərbaycan» adlı dövlətin olmadığı faktdır. Lakin bundan hälə o nəticə çıxmır ki, burada ümumiyyətcə, azərbaycandilli dövlət mövcud olmayıb. Buralar XIX əsrə qädər ermənilərə mənsub olubdusa, görəsən Səfəvilər, Atabəylər, Monqol-Tatar imperiyaları, 600-illik Osmanlı imperiyası öz dövrlərində harada yerləşiblərmiş? Yoxsa,

ümumiyyətcə, erməni tarixlərində belə imperiyaların mövcudluğu barədə heç nə yazılır, yaxud onlar ola-ola da ermənilər, onların daxilində anklav vəziyyətdə öz müstəqil və qüdrətli dövlətlərinə malik imişlər?

Ermənilər Qarabağda bu gün baş verənləri azərbaycanlıların onlara qarşı yürüdüyü hansı milli diskriminasiya siyasetinin natiqəsi kimi yozurlarsa da, sual edən olmur ki, nüvə görə azərbaycanlılar bir neçə yüz və hətta min ildir ki, ərazisindəki onlarla etnik azlıqlarla (*tatlışlar, ləzgilər, tattalar, udinlər və b. ilə*) məhraban qardaşlıq, qonşuluq şəraitində yaşaya bildiyi və neçə min ildə bunların heç birini assimiliyasiya uğratmadığı halda, bir təkcə ermənilərə qarşı hansı «diskriminasiya siyaseti» yürüdəsi oldu? Özü də məhz Ermənistən özünü monomilləti dəvlət olduğu, yəni heç vaxt heç kimlə normal həmmövcudluq şəraitində yaşaya bilmədiyi göz öündə olduğu halda? — **müallı**.

<sup>5</sup> Burada lazımi adamların ad günlərini, əlamətdar hadisələri və s. yadda saxlamaq üçün bir neçə yaddasaxlama fəndini bilmək xüsusi əhəmiyyətlidir. Nisbətən geniyayılmış yaddasaxlama fəndlərinin bir qismi aşağıdakılardır:

#### I) E Y D O T E X N İ K A:

Eydotexnika əsasən obrazlarla aparılan əməliyyatları əhatə edir. Eydotik yaddasaxlanmanın əsasında yaddaşın mexanizmindən irəli gələn bir sıra psixoloji fəndlər durur ki, bunlardan bir qismi aşağıdakılardır:

- Əsasən parlaq obrazlar daha yaxşı yadda qalır, buna görə də, yaddasaxlanılaçqə obrazı maksimum aydın, parlaq təsəvvür etmək gərəkdir;
- Əsasən dinamik obrazlar daha yaxşı yadda qalır, buna görə də, hər obraz mütləq hərəkət halında təsəvvür edilməli və ya fikrən hərəkət etdirilməlidir;
- Əsasən təhriflər daha yaxşı yadda qalır, buna görə də, predmet olduğundan qat-qat böyük və ya kiçik kimi təsəvvür edilməlidir;
- Əsasən qeyri-məntiqi olan hər şey birbaşa uzunmüddətli yaddaşda düşür, buna görə də, obrazları bir-biri ilə maksimum qeyri-məntiqi, absurd yollarla calaşdırmalı, məs., boşqab və şorba sözlərini bir-biri ilə assosiasiya etdirməyin ən rasionəl metodu boşqab daxilində şorba təsəvvür etməkdir, mnemotexnika üçün şorba dənizində üzən boşqab təsəvvür etmək ən düzgün yoldur;
- Əsasən beynə birinci gələn fikir təhtəşürlə birbaşa əlaqədar olduğundan, mnemotexnika üçün ağla ilk gələn assosiasiyanın istifadə etməli;
- Əsasən insanda müəyyən emosional reaksiya doğuran cisim və hadisələr daha yaxşı yadda qaldığından, assosiasiya edilən predmetin birbaşa özünüzlə əlaqələnməsinə, sizə təsir etməsinə cəhd edin; və s.

#### II) M N E M O T E X N İ K A:

Mnemotexnikanın əsasında o prinsip dayanır ki **«Eyni zamanda yaranan təsəvvürlər, xatırlama zamanı da biri digərini oyandırır»**. Başqa sözlə, əgər insan hansı bir konkret musiqiyə qulaq asarkən hansı bir bədbəxt hadisə baş verərsə, ömrünün sonunaçan hämin şəxs hər dəfə hämin musiqini dinləyərkən məhz hämin situasiyani xatırlayacaq. Yaxud, insan bir şəxslə müəyyən bir yerdə tanış olmuşsa, hər dəfə hämin yer ona hämin şəxsi yad etdirəcək. Bu da sözləri, rəqəmləri, fiqlərini və s. yadda saxlamaq üçün xüsusi açar verir. O cümlədən:

RÄQƏMLƏRİN MNEMOTEXNİKASI: Təbii ki, heç kim yüzrəqəmli bir ədədi yadda saxlaya bilməz. Lakin bu rəqəmlərin hər birini ayrıca bir hərfə, alinan hərflər qrupunu obrazlara, bu obrazlarla bir-biri ilə əlaqələrə olan cümlələrə «tərcümə» etsək, natiqədə alınan bu «kodlar» çox asanlıqla yadda qalacaq və onların şifrəsini bir-bir açmaqla isə bütövlükdə yüzrəqəmli ədədi əzbərləyib təkrar etmək mümkündür. Hämin kodlaşdırma metodları isə aşağıdakılardır:

##### 1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:

Bunun üçün avvalcədən 0-dan 9-a qədər olan bütün rəqəmlərin müvafiq hərflərlə əvəzləndirilir və bu əvəzləndirmə əmərlük də dəyişdirilmir. Məs.: 0 = n, 1 = r, 2 = k, 3 = z, 4 = ç, 5 = b, 6 = l, 7 = y, 8 = s, 9 = d. Əsasən samit hərflərdən istifadə edilməsi məqsədəyən və hər rəqəmin iki samit səslə əvəzləndirilməsi daha əlverişlidir, məs., 2 = k, g; 4 = ç, c və s.

##### 2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:

Bu metod əsasən bir neçə variantdan ibarətdir, o cümlədən:

- Yuxarıdakı rəqəm-hərf kodlaşdırılmasından sonra alınan hərflər toplusu arasına uyğun gələn istənilən sait əlavə etdirməklə onlar sözlərə çevrilir, məs., 656 = aLBaLı, 52 = BaKı və s;
- Rəqəmləri obrazlara tərcümə etməyin digər metodu onlar arasında oxşarlıq tapmaq və hər rəqəmi bənzəri olan predmet kimi yadda saxlamaqdır, məs., 1 rəqəmi — oxu, 2 rəqəmi — suda üzən qazı, 8 rəqəmi — eynəyi, 58 rəqəmi — vertolyotu və s. xatırladır. Hər dəfə bunlarla rastlaşıqdə isə hämin predmetləri yada salmaq kifayətdir (*bu variant eştəmə yaddaşı güclü olanlar üçün əlverişlidir*).
- Rəqəmləri obrazlara tərcümə etməyin bir başqa metodu onların oxşar səslənməsinə görə hansı predmetlə bənzədilməsidir, məs., 7 — getdi, 8 — saqqız və s. fonetik oxşarlıq onların bu obrazlarla əvəz edilməsi üçün kafidir (*Bu variant eştəmə yaddaşı güclü olan şəxslər üçün əlverişlidir*).
- Rəqəmləri obrazlara tərcümə etməyin bir başqa metodu onların əlaqədar olduğu tarixi hadisələr, yaxud bir başqa predmetlərlə əvəzləndiriləsidir, məs., 17 rəqəmi — Leninlə, 41 rəqəmi — mühəribə ilə, 53 — Stalinlə (*ölüm ilidir*), 61 — Xruşçovla və s. əlaqələndirilə bilər.

Deyilənlərə yeganə bunu əlavə etmək mümkündür ki, 1-dən 100-ə qədər, və ya heç olmazsa 10-a qədər bütün rəqəmlər üçün bu cür ekvivalent sözlər tapılıb yadda hämişəlik saxlanılmalıdır. Özü də, bunlar yuxarıdakı istənilən bir və ya bir neçə metod üzrə seçilə bilər. Häminin bir rəqəmə bir neçə ekvivalent söz tapılıb yadda saxlanılması xüsusi effektlidir.

##### 3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:

Mnemotexnika qaydaları ilə əlaqəsiz sözləri bir-biri ilə vahid cümlə halında birləşdirməkdən ötrü eydotexnikanın prinsiplərindən istifadə olunur. Bunun üçün sözlər bir-biri ilə ixtiyari qaydada assosiasiya etdirilərək onlardan səni cümlələr quraşdırılır. Məs., «Seytan» və «Alma» sözlərini bir-birinə «Seytan alma yeyir» cümləsi vasitəsilə calaşdırmaq, assosiasiya etdirmək mümkündür, bu da uzun müddət yadda qalacaq. Yaxud, aşağıdakı telefon nömrəsini götürək: 85-82-41. Rəqəm sırası «ASİM SoK İÇİR» cümləsi kimi kodlaşdırıla bilər və s.

Eydotexnika fəndləri ilə mnemotexnika fəndlərini kombinasiya halında işlətmək xüsusi effektlidir ki bu zaman yaradılan assosiasiyanın maksimum məntiqsiz, obrazların parlaq, qeyri-real, dinamik və s. olmasına xüsusi fikir vermək

zäruridir. Nümunə üçün bu qayda ilə aşağıdakı sözləri bir-biri ilə əlaqələndirmək vacibdir: ŞEYTAN, SİMURĞ QUŞU, FRANSA, VASIQÄ, QAZÄB, GECÄ, QUYU, AĞLAMAQ, ÜZMÄK, TAKSİ: «Seytan Simurğ qusunun belinä minib Fransaya gedir və düşändə dä, yolpulu äväzinä yäsigü göstərib getmäk istädikdä Simurğ quşu gözəblänir və onu aparib zülmätdäki bir guyuya atır. Seytan quyuda oturub çox äglayır və göz yaşları getdikcä quyunu doldurur. Sonra seytan bu quyuda üzärdäk quyudan çıxır və yaxınlıqdan keçän taksini saxlatdırır öz evinä qayıdır» və s. Qeyd edək ki bu ilkin sözlərin özləri räqämlərin kodlaşdırılması da ola bilərdi.

Beləliklə, göstərilən kodlaşdırılma metodundan istifadə etməklə istənilən uzunluqlu räqämlər sırasına, telefon nömrələrini, tarixi hadisələri, dostların ad gününü və s. çox asanlıqla azübər yadda saxlamaq mümkündür;

FİQURLARIN MNEMOTEXNİKASI: Händəsi fiqurları yadda saxlamaq da, bu prinsipə əsaslanır, sadəcə olaraq, hər fiqur müäyyän bir predmetə bənzətmək lazımdır, mäs., xaç, üçbucaq, dairə, oval və şüa fiqurlarını yadda saxlamaq üçün belə bir mətn tərtib etmək olar: «Täyyarä (yəni xaç) Bermud üçbucağına bir bomba (dairə) atır və dərhal oradan bir «uçan boşqab» (oval) qalxıb, täyyaraya şüa buraxır və täyyarə partlayır»;

Bütün bunlar zahirən çox cəfəng və «detski iqra» kimi görünsə dä, əslində bütün bunlar mnemotexnikanın mahiyyəti ilə əlaqədardır. Belə ki, beynin dərinliklərdəki proseslər qeyri-məntiqi, əyləncəli şəkildə, uşaq düşüncəsi formasında baş verdiyindən (*Hämin sábäbdän uşaqların yaddaşı böyüklərinki ilə müqayisədä qat-qat güclüdür, çünkü onların təfakkürü häləlik sábäb-näticä, ümumi-xüsusiilik rabitələri ilə mähdüdlaşdırılmayıb, fantaziyaları çərçivəyä salınmayıb*), burada da, istənilən yaşlı insanlarda yatmış uşaq təfakkürünü oyatmaqga cəhd edilir. Hər halda bəşəriyyət gündəlik məişət üçün häləlik bundan yaxşısını fikirləşib tapa bilməyib və bu metodlar bir neçə min ildir effektlə işləyir.

### III) EVRİKOTEKNİKA\*:

Əslində rabbitəsiz olan faktlar, predmetlər, hadisələr və s. arasında süni rabbitə tapmaqla onların məntiqi yadda saxlanılmasının sadələşdirilməsi metodlarıdır. Mäs., 24–68–40 telefon nömrəsini götürək. Burada aşağıdakı prinsipi əsas götürmək mümkündür: hämin räqämlər «8»-ə qədər bir-birindən iki-iki artır, ondan sonra isə dörd-dörd azalır, yəni  $0+2=2$   $[+2]=4$   $[+2]=6$   $[+2]=8$   $[-4]=4$   $[-4]=0$ . Və s...

### IV)

1954-cü ildə Loyd və Marqaret Pemerson belə bir təcrübə keçirdilər: üzərində təcrübə keçirilən şəxslərə 3 hərfi yadda saxlamağı tapşırılar. Eyni zamanda onlara paralel olaraq yaddaşlarında bir başqa riyazi hesablama aparmaq da tapşırıldı. Təcrübənin yekununda pasiyentlər hämin bu üç hərfi yada sala bilmədilər, çünkü beynində aparılan əlavə riyazi əməliyyat yaddasaxlamaya mənfi təsir göstərmədi. Buradan belə nəticə alıñır ki, yaddasaxlama anında beyni eyni zamanda digər əməliyyatlarla yüklnənməlidir. Bəs onda beynində aparılan ayrı-ayrı əməliyyatlar arasında zaman fərqi nə qədər olmalıdır?

1913-cü ildə Pyeron belə bir təcrübə apardı. Yoxlanılan adamlara bir-biri ilə rabbitə olmayan 18 söz verildi və onları yadda saxlamaq tapşırıldı. Sonra onları ayrı-ayrı qruplara bölüb hansında neçə dəfə təkrarlamadan sonra yaddasaxlama effekti daha yaxşı olduğunu araşdırıldı. Məlum oldu ki, ilk oxunuşdan 10 dəqiqə keçənədək hämin materialı yenidən təkrar edənşəxs lərin yaddasaxlama effekti, 10 dəqiqə keçəndən sonra təkrar edən şəxslərin yaddasaxlama effektindən qat-qat aşağıdır. Buradan belə bir nəticə çıxır ki, əzbərlənən materialı üstündən 10 dəqiqə keçənədək qətiyyən təkrarlama olmaz və bu, beynində «interferensiya» törədərək unutma əmələ gətirir. 10 dəqiqədən bir olan təkrarlama isə maksimum effekt göstərir.

1900-cü ildə Müller və Piltsekerin keçirdiyi təcrübədə isə hər 24-30 saatdan bir təkrarlanmanın da, əlahiddə effekti olduğu nəticəsini verdi.

XIX əsrə sotland filosofu Uilyam Hamiltonun və yenə hämin əsrənə yaşamış ingilis iqtisadçısı və məntiqçisi Uilyam Stenli Cevonsun apardığı təcrübələr əsasında məlum oldu ki, insan diqqəti eyni zamanda 5-dən 9-ə qədər informasiyanı tutmaq və təhlil etmək qabiliyyətinə malikdir. Sonradan C.Müllerin apardığı təcrübələr nəticəsində həqiqətən dä, məlum oldu ki, operativ yaddaşın (*qisamüddətli yaddaşın*) hacmi  $7\pm2$ -yə bərabərdir, başqa sözlə 5 və 9 arasında hacmə malik informasiya yaddaşda daha yaxşı qalır. Buradan belə nəticə alıñır ki, yaddaşdan daha səmərəli, qənəätli istifadə etmək üçün yadda saxlanılacaq informasiyaları yeddi-yeddi qruplaşdırmaq daha effektlidir.

Qəşaltpsixologiya nümayəndəsi B.V.Zeyqarnın XX əsrin ävvəllərində belə bir təcrübə apardı. Yoxlanılanlara müäyyən bir material verib, yadda saxlamalarını tapşırıdı. Sonra bu qrupların birindən materialı vaxt axıra çatmamış, digərindən isə vaxtin sonunda soruşdu və məlum olur ki, birinci qrup materialı daha yaxşı yadda saxlayıb, nəinki ikinci qrup. Buradan belənə ticə alıñır ki, yarımcıq informasiya daha yaxşı yadda qalır, nəinki bitmiş.

Alman alimi Q.Ebbinqauz yadda saxlanılan informasiyanın ävvəlinci və son hissəsinin, gürcü alimi Z.Uznadze «ustanovka»lara uyğun olan, qabaqcadan planlaşdırılmış informasiyaların, A.A.Smirnov və P.I.Zinçenko (1945) mənafeyə, tələbata uyğun informasiyaların, Stendiq (1973) mənali sözlə müqayisədə şəkillərin və ya rəngarəng obraz kimi təsəvvür edilmiş informasiyaların daha yaxşı yadda qaldığını eksperimental sübut etdilər.

Adətən, sadalanban bu cəmi metodlardan kombinativ variantda, yəni eyni bir hal üçün bunların bir neçəsindən paralel formada istifadə etmək xüsusi effektlidir.

Əlavə olaraq qeyd edək ki, bunlar yaddasaxlamadan yeganə metodları deyil və bir başqa məqsədlər üçün «25-ci kadr effekti metodu», «Yuxuda öyrənmə metodu», «Yaddasaxlanılmadan sublimasiyon metodu», «Ritmik səslənmə metodu» və s. tətbiq edilir. Lakin, onlar müäyyən bir şəraitin mövcudluğu çərçivəsində, xüsusi hallar üçün işləkdir və bu sadalanban metodlar qədər universaltə biq dairəsinə malik deyil. — **müäll**.

\* Termin və ona aid metodların färqləndirilməsi bizə mäxsusdur. — **müäll**.

<sup>6</sup> Burada kiçicik bir fälsäfə. Deyilən mechanizmdə əslində beynində dənənin sensualist obrazı alınır. Müxtəlif fälsäfi cərāyanlar arasındaki mübahisələr dä məhz bu kimi dolaşlı mäqamlardan doğur. — **müäll**.

<sup>7</sup> Yeri gälmişkän, Hz.Əli övladlarından bəzilərinin dä qəbrinin Azərbaycanda olmasına baxmayaraq, Azərbaycan bugünkü gündə bundan nə mənəvi nə dä digər formada heç cür istifadə edə bilmir və əhalisi öz ruhi tələbatını ödämək, nəzir-niyazını vermək, qurban käsmək üçün olduqca böyük miqdarda rüşüm ödəyib, xärc və əziyyət çəkib onunla eyni statuslu olan Məshəd, Kərbala və s. kimi yerlərə səfər edir. — **müäll**.

<sup>8</sup> **Qeyd:** Qədim Afrika qabilələrinin «zombiləşdirmə» (*manqurtlaşdırma*) prosedurası aşağıdakı prinsipdə häyata keçirilirdi: Obyekt (*äsasən äsirlər*) än ävvəl dördənli baliqların atından hazırlanan xüsusi zähərlə (*tetrotodoksinlä*) [www.uemu.birolmali.com](http://www.uemu.birolmali.com)

zähärlandirilib klinik ölüm halına salınır vä torpağa basdırılırdı. Müäyyän vaxtdan sonra torpaqdan çıxarılarkän, o, ilk gördüyü säxsin äbädi süursuz quluna çevrilirdi. Müasir dövrdä bu mäqsädlä nisbätän «sivil» vasitä kimi **erqotomin-histomin** qazından istifadä edilir, hansının ki täsiri insanın yaddaş sistemini tam vä ya qismän blokirovkalayır, pozur. Elmi jarqonda bu prosedura «beynin yuyulması metodu» vä ya «şäxsiyyätin correksiyası metodu» adı ilä tanınır. — **müäll.**

<sup>9</sup> Kvant fizikası dilindä sxem bir qädär başqa cürdür: aralarında rabitä qırılmış nukleidlär (*elektron, proton vä s.*) heç vaxt dayaniqli olmur, buna görä dä, digär atomların nukleidläri ilä rabitäyä can atır, rabitä qurulduqda isä bu, artıq hämin atomun enerji balansını pozur, onun elektronlarını häyäcanlı väziyyätä gätilir, vä onların öz enerji säviyyälärini däyişmälärinä sábäb olur. Näticädä lokal çärçivädä fäaliyyät göstərən nüvä cazibəsi qırılır vä hämin nukleidlärdän bir neçəsi nüvəni tärk edäräk, eyni prosesləri digär atomlarla täkrarlayır. — **müäll.**

<sup>10</sup> Hasiyä kimi qeyd edäk ki, «Tektonik silah»ların ixtiraçısı Azärbaycan alimi fizika-riyaziyyat e.d. prof. İkram Kärimov hesab edilir. Silah ilk däfə 1968-ci ildä «Merkuri-18» mäxfi programı (*şifrasi: «NIR №2M 08614 PK»*) çärçiväsindä onun rähbäriyi ilä Qırğızistanın Batken şähərinin 50 km.-liyindäki bir poliqonda uğurla sınadandan keçirilib. SSRI-nin dağılmışından sonra tädqiqtat qrupu üzvlərinin dağılışib xaricä getdi (*konkret olaraq, qrup üzvlərindän Niyaz Bayşev vä Cäfär Cäfärov CAR-da, daha iki náfär Israildä işä dävät alib, oraya getdi*), Bundan bir müddät sonra – 1995-ci ildä naməlum xarici kəşfiyyat idarələri tərəfindən İ.Kärimovun iş otağına basqın təşkil edilib, bu silahla bağlı bütün tädqiqtat sänädlər, o cümlädän, tädqiqtin bütün näticələrinin yerləşdiyi kompüterdäki materiallar oğurlandı (*hansının ki, istintaqına Azärbaycanın MTN-i dä qarışmışdı*). Bundan tezliklä sonra ABŞ, CAR vä Yaponiyada da bu sahädä tädqiqtatlar aparılmağa başlanıldıguna dair mälumatlar yayılmağa başlandı. — **müäll.**

<sup>11</sup> Müasir elmdä canlıların bu seysmosenzitivliyi, seysmik gärginlik äräfäsindä atmosferin elektrik vä maqnit sahälərindä ämälä gälän däyişikliklärin **(1)** hava aerozollarını yüklemäsi vä onların atmosferlə canlıların sinir sistemi arasında naqıl funksiyası yerinä yetirmäsi; **(2)** bu maqnit sahəsnin canlıların qanındakı dämir mänsäli hemoglobinın täsir göstərmäsi faktoru ilä älaqäländirilir (*älavä olaraq bax: «Psixotron silahlar» bälümünün «Xüsusi tezlik» vä «Xüsusi sahə generatorları» hissəsinä*) — **müäll.**

<sup>12</sup> Burada vä ümumiyyätcä, bütövlükä bu kitab boyu heç yerdä bizim mövqeyimizi demokratiya, plüralizm vä s. kimi açıq cämiyyätä xas olan däyärlərin äleyhinä qäbul etmämäli. Bu kitabın äsas kredosu — häm ifrat açıq vä häm dä ifrat qapalı cämiyyät modellərinin zäifliklərini qabardaraq, ideallığın haradasa bu iki qütbüñ mäxräcindä vä ya kombinasiyasında olduğunu isbat etmäkdän ibarätdir. — **müäll.**

<sup>13</sup> Qeyri-mütäxässislär informasiya üçün bildiririk ki Karl Popper (1902-1994) müasir Qärbin än tanınmış filosoflarındandır. Bu zirväyäsä onu yeganä olaraq qapalı cämiyyätin tänqidi vä açıq cämiyyätin tərifi mövzusunda yazdığı vä obyektiv yanaşilsa, elä bir dahiyänä mäzmun käsb etmäyän ortabab bir äsäri (*bax: Ädäbiyyat siyahısına (burada, säh. 156) 207-cü ädäbiyyata*) qaldırıb (*baxmayaraq ki, digär bir sira äsärlər dä yazıb, lakin onların adını hättä äksär mütäxässislär belə tanımır*). Sadäcä olaraq, äsärin mäzmununun Qärb ideoloqlarının maraqları ilä tam şäkildä üst-üstə düşmäsi onun bäxtinä belə bir parlaq ulduz yandırıdı. — **müäll.**

<sup>14</sup> Yeri gälmişkän, Sokrat, Platon, Aristotel vä digär bir sıra mütäfakkirlärin dä demokratiyanın qatı äleyhdarlarından olduqları mütäxässislärä mälumdur. — **müäll.**